

DÜNYA ƏDƏBİYYATI

Min bir geca



116(5)
M64

246825.

MIN BİR GECƏ

SƏKKİZ CİLDƏ

V CİLD

435-606-ci gecələr

M.F. Axundov adlı
Azerbaiyancı Milli
Kitabxanası

“ŞƏRQ-QƏRB”
BAKİ
2007

*Bu kitab "Min bir gecə. V cild" (Bakı, Azərnəşr, 1979)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*


Rus dilindən tərcümə edəni: **Mustafa Əfəndiyev**

Redaktoru: **Məhərrəm Qasımlı**
filologiya elmləri doktoru, professor

Rəsmələrin müəllifi: **Rasim Babayev**

ISBN 978-9952-34-145-4 (V cild)
ISBN 978-9952-34-140-9

398.2-dc22
Ərob nağilları



Min bir gecə. Şəkkiz cildde. V cild.
Bakı, "Şərq-Qərb", 2007, 392 səh.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



Min bir geca

435-606-ci
geçeler

Qarı ile zəvvərətin əhvaləti



Səhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Bələ rəvayat
Şəleyirlər ki, zəvvərlardan biri yatıb yuxuya qalmışdı, ayılanda
bir də gördü ki, yoldaşlarının izi-tozu da qalmayıb. Ayağa qalxıb yola
düzəldi. Çox getməmişdi ki, azdı, ele bu vaxt bir çadır rast gəldi. Gördü
ki, çadırın qapısında bir qarı oturub, yanında da it yatıb. Kişi yaxınlaşib
qarrıya salam verdi, yeməyə ondan bir şey istədi. Qarı dedi: "Düş o
dəreyə, oradakı ilanlardan nə qədər isteyirsən tut götür, bişirim ye". Kişi
dedi: "Mən ilan tutmağa ürək eləyə bilmərəm, özüm də ömrümüzde
dilime ilan eti vurmamışam". Qarı cavab verdi: "Qorxma, mən də
səninlə gedərəm, bir yerdə tutarıq".

Qarı kişi ilə birlikdə dərəyə endi, it de onların dalınca getdi. Lazım olan qədər ilan tutub göüirdi, başladı yemək hazırlamağa. Zəvvər bilmirdi qarının bu xörəyindən yaxasını necə qurtarsın, ancaq yene də aclişa tab götirmeyib yedi. Doyandan sonra üreyi yanmağa başladı, qaridan içməye su istədi. Qarı ona dedi: "Odur, irəlidən çay axır, get oradan su iç".

Kişi çayın qırığına geldi, gördü ki, suyu acidür, amma o, susuluqdan ölürdü, çarosiz qalıb zəher kimi acı sudan içdi.

İçib doyandan sonra geri qayıdır qariya dedi: "Qarı nənə, sənin belə yerde nece yaşıdığını təəccüb eləyirəm..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

435-ci gecə



Elə ki dörd yüz otuz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, zəvvər susuluğa tab gatırmayıb çayın acı suyundan doyunca içəndən sonra qariya dedi: "Qarı nənə, sənin belə yerde nece yaşıdığını, bu cür yeməklər yeyib, şor su içməyinə təəccüb eləyirəm".

Zəvvərin bu sözünü eşidən qarı soruşdu: "Bəs sizin yerlər nə təhədir?" Zəvvər cavab verib dedi: "Bizim məmləkətdə evlər böyük olur, gen-bol tikilir, bağlarında gözəl meyvələr yetişir, çaylarının, bulaqlarının suyu şirin olur, biz ləzzətli xörəklər bişiririk, sürü-sürü qoyun-quzu saxlayırıq. Allah-təalanın öz mömin bəndələrinə vəd elədiyi cənnətdəki nemətlər kimi bizim yerlərdə hər cür nemət olur".

Qarı dedi: "Mən bunların hamisini eştmişəm. Sən mənə onu de görüm, sizin məmləkətdə sizə ağalıq eləyən, ixtiyarları çatanda divan qurub sizi tənbəh eləyən sultanlar varmı? Deyirlər, bir günahınız olanda onlar var-yoxunuza əlinizdən alırlar, kefləri istəyənde sizi ev-eşiyinizdən qovub nəslinizi yer üzündən kəsirlər, bu doğrudurmu?" Zəvvər dedi: "Doğrudur".

Bunu eşidəndə qarı dedi: "And olsun o bir olan Allaha, zülm, ədalətsizlik olan yerde o dadlı yeməklər, gözel yaşayış adama zəhərdən pis olar; bizim burada qulağı dinc yediyimiz yeməklər sizinkindən yüz dəfə faydalıdır. Can dermanıdır. Bəs sən eştirməmisən ki, Allaha ibadət eləməkdən sonra on böyük xoşbəxtlik cansağlığı, qulaqdincliyyidir? Bu da onda mümkündür ki, yer üzündə Allah əvəzi olan sultan ədalətli ola, məmləkətə başçılıq eləməyi bacara. Keçmiş zamanlarda sultan bir o qədər

zabitəli olmasa da keçermiş, çünki rəiyyət onu görəndə qorxub-çəkinmiş. İndiki zamanda sultan ölkəni dolandırmaq üçün gərək böyük məhərət sahibi ola, camaat arasında sayıla, ona görə ki, indi rəiyyət keçmişdəki rəiyyət deyil. Bu zəmanənenin adamları xarab olublar, hər cür oyundan çıxırlar, ağılları, kamalları qalmayıb, insaf, mürvət nədir - bilmirler, türkəleri kin-küduretlə doludur. And olsun o bir olan Allaha, əgər belə adamların içerisinde sultan bacarıqsız olsa, hörməti-izzəti olmasa, məmləkətə başçılıq eləməyi bacarmasa, onda yəqin bil ki, ölkə dağlıb talan olar. Məsəl var, deyərlər: "Qara camaatin birçə il bir-birini didməyinə dözməkdənə, yüz il sultanın zülümüne dözmək yaxşıdır. Rəiyyət bir-birini incidənde Allah onların ixtiyarını zülmkar sultanlara, əzazil şahlara verir".

Deyirlər ki, günlərin bir günü əl-Həccac ibn Yusif¹ bir ərz-hal yazış verirlər; hemin ərz-haldə bu sözlər yazılıbmış "Allahdan qorx, onun məzəlum bəndələrinə zülm eləmə". Əl-Həccac çox mahir natiq imiş, ərz-hali oxuyandan sonra minbərə qalxıb deyir: "Ey camaat, Allah-təala sizin əməllərinizi görüb, ixtiyarınızı mənə veribdir..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

436-ci gecə



Elə ki dörd yüz otuz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, bəli, əl-Həccac ibn Yusif ərz-hali oxuyandan sonra minbərə qalxıb deyir: "Ey camaat, Allah-təala sizin əməllərinizi görüb, ixtiyarınızı mənə veribdir. Əger mən olsəm, yəne siz züldən azad olmayıacaqsınız, ona görə ki, Allah-təala menim kimilərini çox xəlq eləyib, bu gün mən olsəm, sabah yerimə məndən qəddarı, məndən zülmkarı gəlib sizə ağalıq eləyəcəkdir, bu barədə şair yaxşı deyib:

Qadir ollar üstde vardır qadir ollar təlimi.

Öyredən bir zülmkarı şübhəsiz hər zalımı.

Adil olsun, züldən qaçın gərək el hakimi.²

İndi siz gedin, Allaha yalvarın ki, sizi bəd əməllərinizdən çəkindirsən".

¹ Əl-Həccac ibn Yusif – orob sərkordası və dövlət xadimi, Aşağı Beynol-nohreynin hökməti (VIII osr).

² Kitabdakı şeirlərin torcūmosu Əlokbor Ziyatayındır.

Təvəddüdün əhvalatı

Bələ rəvayət eləyirlər ki, vaxtilə Bağdad şəhərində çoxlu pulu, torpağı olan, adlı-sanlı, varlı-dövləti bir tacir vardi. Allah onu dünyanın bütün naz-nemətindən qane eləmişdi, ancaq birce arzusunu ürəyində qoymuşdu – züryət verməmişdi. Nə müddətdi bu dünyada ömür sürürdü, di gəl ki, oğlandan, qızdan bir övladı olmurdu. Vaxt oldu, tacir qocaldı, taqətdən düşdü, bəli eyildi. Başladı canını qara qeyid almağa. O qorxurdu ki, ölüb gedəcək, var-dövlətinə yiye duran olmayacaq. Oğlu da yoxdur ki, yurdunda çırqı yandırı, heç olmasa onu sayıb kişini yad eləyələr.

Başladı tacir Allaha dua eləyib yalvarmağa. Gündüzleri oruc tutdu, gecəleri yuxu yatmadı. Həmişə var olan, hər şeyi görüb, hər şeydən xəbərdar olan Allah-təalaya ibadət elədi, ocaqlara ziyarətə getdi, xudavəndi-aləmin adı dilindən düşmədi. Axırda Allah onun səsini eşitdi, dualarını qəbul elədi, ibadətindən, ahu-naħəsindən rahmə gelib köməyinə yetdi, bir neçə gündən sonra tacir arvadlarından birinin yanına getdi, həmin gece, həmin saat, həmin dəqiqə arvadın boynuna uşaq düşdü. Vaxt-vədə tamam olanda tacirin arvadı ay parçası kimi gözəl-göyçək bir oğlan doğdu.

Bələ olan surətdə, tacir əhdini yerinə yetirdi, kərəm sahibi Allah-təalaya şükür eləyib nəzir-niyaz paylaşı, dul arvadları, yetim-yesiri sevindirdi, onlara pal-paltar verdi.

Uşağın anadan olduğuunun yeddinci günü, axşam atası onun adını Əbü'l-Hüsən qoydu. Bəli, onu yedirdilər, içirdilər, dayələr qulluq elədilər, kənizlər, nökərlər qucaqlarında gözdirildilər. Bu minvalla uşaq böyükü kamala çatdı. Əbü'l-Hüsən Qurani oxuyub çıxdı. İsləm dininin buyruqlarına, şəriətin qanunlarına yiyləndi, yazib-oxumağı öyrəndi, şəriyyətdən, hesabdən xəbərdar oldu, ox atmağı öyrəndi, bir sözle o zamanın, o əsrin, o qərinənin adamları içərisində tayı-bərabəri olmayı, sifətdən gözəl, dildən dilavər bir oğlan oldu. Yeriyənde çevikliyindən yay kimi bükülüb-açılrıdı, qəddi-qəmətlə, yanaqları al-qırmızı, alnı ağappaq, saqqalı şəvə kimi qapqara. Şair necə deyib:

Xət yeri tərlədi o növcavanın
Güllər necə dözsün yaz çıxanadək?

Zərif, qırıvın tükər bildi üzündə,
Yarpaqlar içinde tər bonövşotok.

Oğlan atasından ayrılmış bilmirdi, atası da ona baxdıqca fərəhlənib sevinirdi. Zaman geldi, oğlan böyüyüb həddi-bülüغا çatdı. Günlərin bir günü atası onu qabağında oturdub dedi: "Oğlum, daha mənim vaxtim çatıb, ömrümün axır çağıdır, bu gün-sabah canımı Allah-təalaya tapşıracağam. Bütün varidatım, kəndlərim, mülklərim, bağlarım hamısı sənə qalır. Bunlar sənin nəvə-nəticənə də bəsdir; oğlum, heç vaxt Allahın yolundan çıxmə, nə qoyub gedirəm onunla kifayətlən, sənə kömək eləyenlərin məsləhətinə qulaq as".

Bir neçə gündən sonra tacir xəstelik oldu. Oğlu hörmət-izzətə onu yerdə qaldırıb dəfn eləyəndən sonra eve qayıdır neçə gün, neçə gecə yas saxladı, teziyəye gələnlərle oturdu. Bir gün dostları onun yanına gəlib dedilər: "Yurdunda sənin kimi oğul qoyub gedən kişi ölmür, bir də ki, olan oldu, keçən keçdi, yasa batib xanənişin olmaq arvadlara, qızlara yaraşar".

Əbü'l-Hüsən ta hamama gedib yuyunana qədər dostları ondan el çəkmədilər, özleri də onunla hamama girdilər, onu əyləndirib dərdini dağıtdılar...

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağlı yarımcıq qoydu.



Ele ki dörd yüz otuz yeddinci gecə oldu, Şəhrizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, dostları tacir oğlu Əbü'l-Hüsən hamama aparıb yasdan çıxarandan sonra oğlan yavaş-yavaş atasının vəsiyyətini unutdu, pulu-dövləti çox görüb yoluñ azdı. Ele bildi ki, həmişə indiki kimi xoşbəxt olacaq, pul da heç vaxt qurtarmayacaq.

Bəli, başladı yeyib-içməyə, günlərini kefdə, eyş-işrətdə keçirməyə, ona-buna xələt, ənam paylamağa. Pula, qızılı qızırqanmadı, cüce etindən yedi, xanəndələrə qulaq asdı, bahalı köhnə şərablar içdi – ta o günə qədər ki, bir də baxdı gördü, ey dadi-bidad, pullar tamam olundan gedib, qara gün qapını alıb. Gəlhagəldən əsər-ətər yoxdur. Əbü'l-Hüsən bərk peşman olub, qəm döryasına batdı, daha bilmədi başına no çarə qılsın. Hər şeyin axırına çıxmışdı, atasının qoyub getdiyi var-dövlətdən tek bircə kəniz qalmışdı.

Bu kənizin də gözəllikdə tayı-bərabəri yox idi, görən deyirdi yeməyim, içməyim, onun xətti-xalına, gülcəmalına tamaşa eləyim. Hami onun elminə, biliyinə, mərifətinə heyran olurdu. Ağında-kamalda, gözəllikdə o zəmanədə heç kim onunla yanaşı dura bilməzdi. Boyu beş çorək idi, xoş saatda dünyaya gəlmışdı. Üzüne baxanda deyerdin şabanda doğmuş ondördəcəlik aydır. Qələm qaşları vardı; gözləri ahu gözləri, burnu qılıncın ucu, ağızı Süleyman möhrü, yanaqları lalə, dişləri mirvari düzüsü kimi idi; göbəyinə bir ünsiyo¹ qoz yağı yerləşərdi. Onun beli məhəbbətdən üzgün düşmüş, mübhəm meyillərdən bishal olmuş adamların belindən nazik, yanbızlarının hər biri bir dəyirman daşı boyda idi.

Şair elə bil onun gözəlliyi, məlahəti haqqında deyibdir:

O, üzünü çevirəndə hamı heyran olur ona
Arxasını çevirəndə həsrəti qəsd edir cana.

Üzü möhtab, ya güneşdir, düz qaməti zərif budaq,
Şuxluğundan bir an belə qalan deyil o alyanaq.

Tül paltarın arxasında gizlenibdir bəhişt bağı,
Yaxalığı üzərində ay ucaldıb göyün tağı.

Onun bədəni müşk-ənbər qoxuyurdu, elə bil nurdan yaranmış, bül-lurdan tökülmüşdü. Ustad şair yəqin onun gül yanağını, sərv qamotını görüb bu şeri deyibdir:

O narıncı, ya gümüşü paltarda da qırrelənir.
Səndəli, al, zər tikişli paltarda da qırrelənir.

Sanki qızılğuldür, ya da mirvaridir həmin gözəl,
Mehrabdakı Məryəmin öz timsalıdır həmin gözəl.

Mütənasib boy-buxunu ona desə: "Ayağa dur!"
İri budlar əmr eləyər: "Yox, tələsmə, həlo otur!"

Vüsəlinə yetişməyi rica etsəm əgor ondan,
Hüsnü deyər: "Ölaçq ol!", zərflisiyi deyər: "Dayan!"

Şükr edirom Allaha ki, ona bütün gözəlliyi,
Aşiqso bödxahların söz-bezini bəxş eləyib.

¹ Ünsiyo 29, 86 qrama borabor çoki vahidi

Bu kənizin gözəlliyini, işvəli gülüşünü kim görəsə ixtiyarı əlindən gedərdi, baxışı ox olub ürəyini dələrdi. Bundan başqa, qız çox dilavər, hazırlıcavab idi, yaxşı söz qoşub şeir deyirdi.

Bəli, Əbü'l-Hüsən var-dövlətin əlindən çıxbı güzəranının ağılaşdığını görəndə, dərdindən üç gün ne dilinə yemək vurdur, nə gecələr yuxu yatdı. Kəniz məsələdən halı olanda onun yanına gəlib dedi: "Ey ağa, məni götür apar əmirəlmöminin Harun-ər-Rəşidin yanına..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz otuz sekkininci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kəniz ağasının yanına gəlib dedi: "Ey ağa, məni götür apar əl-Abbasın beşinci oğlu Harun-ər-Rəşidin yanına, ona verib əvəzimdə ondan on min dinar istə. İndir, eger bu qiymət ona baha görünsə, de ki: "Ya əmirəlmöminin, əslində mənim kənizimin dəyəri bundan da artıqdır. Sınaqdan keçir, onda görərsə ki, qiyməti sənin gözündə qat-qat artı, çünkü bu qızın tayı-bərabəri dünyada yoxdur, əsil sənə layiqdir". Sonra kəniz bunu da dedi: "Ancaq, ağa, məbade məni sənə dediyim qiymətdən ucuz satasan, bu mənim kimisindən ötrü lap aşağı qiymətdir".

Ağası doğrudan da kənizin qiymətini bilmirdi, ağlına gəlmirdi ki, belə bir gözəl heç dünya üzündə yoxdur. Bəli, oğlan qızı götürüb apardı əmirəlmöminin Harun-ər-Rəşidin hüzuruna, mötləbini bildirib, kənizin dediklərini ona çatdırıldı. Belə olan surətdə, xəlifa qızdan soruşdu: "Adın nədir?" Kəniz cavab verdi: "Mənim adım Təvəddüdür". Sonra Xəlifa soruşdu: "Ey Təvəddüd, hansı elmlərdən başın çıxır?" Qız da cavabında dedi: "Ya əmirəlmöminin, mən sərf-nəhvə, şeriyətə, şəriətə, Qurana, lisan elmlərinə böledəm, müsiqidən, verasət elmindən, hesabdan, bölgündən, yer ölçməkdən, qədim dastanlardan başım çıxır.¹ Mən Qurani-Kəbirə böledəm, onu yeddilik, onluq, ondörtlük qiraati ilə oxuyuram,

¹ Təvəddüdün nağılı Orta osr Şərqi və Avropanın odəbiyyatında geniş yayılmış "sual-cavab kitabları" sırasına daxildir. Bu, hər bir tohsilli müsəlmanın bilməli olduğu məlumatların qısa ensiklopediyası hesab olunur.

neçə hissədən, neçə surədən, neçə ayədən, neçə nimdən, rübdən, msümndən, üzrəndən ibarət olduğunu, neçə dəfə səcdəyə getmek lazım olduğunu biliyəm.¹ Mən Qurandakı hərflərin sayını, ləğv eləyen, ləğv olunan ayələrin sayını, Məkkə və Mədine surələrini, onların Allah tərəfindən vəhî olunması səbəbini biliyəm; əsaslandırılmış, əsaslandırılmamış müqəddəs hadislərdən xəbərdaram. Mən dəqiq elmləri, həndəsə, hikmət, təbabət, məntiq, bəlağət elmlərini öyrənmışəm, ilahiyatdən çox şey yadımdadır. Mən şəriyyətə bələdəm, ud çalmağı bacarıram, orada hər səsin yerini, mizrabı simlərə vurmağın qaydasını biliyəm. Biliyəm zil nədir, bəm nədir. Mən oxuyub-oynayanda hamını heyran eləyirəm, bəzənib atırlanendə can alıram. Xülasə, mən ele bir kamala çatmışam ki, bunuancaq arıflər bilər.

Harun ər-Rəşid cavan qızın bu sözlərini eşidəndə, onun dilaverliyinə heyran oldu, üzünü kənizin sahibinə tutub dedi: "Mən alimləri çağırırdıram, galib dediyi elmlərdə onunla bəhsə girərlər, əgər qız onların cavabını vere bilsə, onda bu kənizin müqabilində sənə dediyindən də artıq pul verərəm; yox, əgər cavab vere bilməsə, onda kənizin mənə yox, elə sənin özünə layiqdər". Oğlan cavab verdi: "Ya əmirəlmöminin, can-başa razıyam!"

Bu sözdən sonra xəlifə Bəsrə şəhərinin hökmdarına name yazıb İbrahim ibn Səyyar ən-Nəzzamı onun yanına göndərməyi əmr elədi² (o vaxt natiqlikde, şeirdə, məntiq elmində İbrahim ibn Səyyar ən-Nəzzamin qabağına çıxan olmamışdı). Sonra da əmr elədi ki, qareleri, şəriətçiləri, təbibləri, münəccimləri, arıfları, memarları, hikmət alimlərini toplayıb hüzuruna getirsinlər.

¹ Quranı, bu və ya digər qarelər məktəbinin qəbul etdiyi qiraət üsulu ilə oxumağa icazə verilir, adəton yeddi qiraət qəbul edilmiş hesab olunur.

Suro - Quranın yüz on dörd fəslindən hər birinin adıdır. Quranın "hissələri" dedikdə, müsəlmanların mömin duası kimi bir dəfədə oxuduqları surələrin cəmini başa düşmək lazımdır.

"Ləğv eləyənlər", Quranın ayrı-ayrı ayələrinə deyilir, həmin ayələrdə əvvəllər verilmiş qərarlar ləğv olunur.

Quranın "Məkkə" və "Mədine" surələri, onların harada, yəni Məhəmməd peyğəmbərin 622-ci ildə hicrət etdiyi votonundə - Məkkə və ya Mədinədə söylendiklorino əsasən adlanırlar.

"Össəslandırılmış" və "Össəslandırılmamış" - müsəlman ilahiyatçılarının fikrincə doğruluğuna görə çox, yaxud az forqlonon hadislərin (Məhəmməd peyğəmbər barəsində rovayıtların) iki dərəcəsi.

² İbrahim ibn Səyyar ən-Nəzzam - ilahiyatçıdır, 845-ci ildə vəfat etmişdir.

Bəli, çox keçmədi ki, məsələnin nə yerde olduğunu bilməyen bu adamların hamısı xəlifənin sarayında hazır oldu. Xəlifə onları hüzuruna çağırıb yer göstərdi, hamı eyləşdi; sonra əmr elədi ki, kəniz Təvəddüdü getirsinlər. Qız gəldi, niqabi üzündən götürdü, o elə gözəldi ki, günə deyirdi, sən çıxma mən çıxm, aya deyirdi, sən çıxma mən çıxm; onun üçün getirib qızılı kürsü qoyduqlar. Onda Təvəddüd salam verib təzim eləyəndən sonra bəlağətlə danışmağa başlayıb dedi: "Ya əmirəlmöminin, buradakı şəriətçilərə, qarelerə, təbiblərə, münəccimlərə, arıflərə, memarlarla, hikmət alimlərinə buyur, haradan istəyirlər mənə sual verinlər".

Əmirəlmöminin üzünü adamlara tutub dedi: "Mən istəyirəm ki, siz sadaladığınızda elmlərdə bu qızla mübahisəyə girişib, onu bağlayasınız". Oturanlar belə cavab verdilər: "Ya əmirəlmöminin, göydə Allahdır, yerde sən, qulluğunda hazırlıq". Belə olanda, qız başını aşağı salıb dedi: "Kimsidir içərinizdə bilici fəqih¹, hədisatdan yaxşı başı çıxan?" Məclis əhlindən biri cavab verdi: "Axtardığın o şəxs elə mənəm". Qız dedi: "Buyur, ne istəyirsən məndən sorus".

Fəqih qızə belə bir sual verdi: "Sən Allah-təalanın göndərdiyi Quranı-Kəbiri oxumusan, elədirse, demək oradakı ləğv eləyən, ləğv olunan ayələri bilirsən, ayələrin, kəlamların mənasını anlayıb dərk eləmisən, eləmi?" Qız cavab verdi: "Bəli". Onda fəqih dedi: "Mən səndən vacib qaydalara, bir də həmişəlik bərqrərən olan qanunlar barəsində xəbər alacağam. Ey qız, de görüm, xaliquş kimdir, peyğəmbərin kimdir, məsləhətçin kimdir, qiblən haradır, qardaşların kimlərdir, nəyə qulluq eləyirsən, hansı məzəbən adamışan?"

Qız cavabında dedi: "Xaliquş bir olan Allah, peyğəmbərim Məhəmməd-əleyhissəlam, məsləhətçim Quran, qibləm Kəbə, qardaşlarım müsəlmanlardır, xeyrə qulluq eləyirəm, sünna² mənim məzəhbimdir". Xəlifə bunları eşidəndə cavan qızın danışığına, dilavərliyinə töəccüb elədi.

Fəqih dedi: "Ey qız, söyle görək hansı yolla Allah-təalanı dərk eləmisən?" Qız cavab verdi: "Ağlın güçüylə". Fəqih soruşdu: "Ağıl nedir?" Qız cavab verdi: "Ağıl iki cür olur: birinci insana ota olunur, ikinci sonradan qazanılır".

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.

¹ Fəqih - ilahiyatçı alim.

² Sünna - horfü monası: adət, qayda, nəsihotdır; burada isə Məhəmməd peyğəmbərin adəti monasındadır.



439-cu gecə

Ela ki dörd yüz otuz doqquzuncu gecə oldu, Şəhrizad nağılıın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız cavab verdi: "Ağlı iki cür olur: birinci insana etə olunur, ikinci sonradan qazanılır. Etə olunan ağılı Allah-təala özü yaradıb ki, məzəlum bəndələrindən rəhm elədiklərini onun vasitəsilə düz yola gətirsin; sonradan qazanılan ağıl da o ağıldır ki, insan onu təhsil almaqla, biliyini artırmaqla qazanır".

Fəqih dedi: "Bərəkallah, yaxşı cavab verdin. Söylə görüm ağıl harada olur?" Qız cavabında dedi: "Ağlı Allah adamın qəlbine verir, sonradan onun ziyyəsi beyini işıqlandırıb həmişəlik orada bərqərar olur".

Fəqih dedi: "Çox yaxşı! İndi danış görüm, peyğəmbər-əleyhissələmi necə tanımışan?" Qız dedi: "Allah-təalanın göndərdiyi Quranı oxumaqla, əlamətlər, buyruqlar, sübütlar, möcüzələrin köməkliyile tanımışam".

Fəqih dedi: "Çox yaxşı. Onda vacib qaydalardan, həmişəlik qanullardan danış"¹. Qız cavabında dedi: "Vacibi qayda bedir: şəhadət edirəm ki, Allahdan başqa Allah yoxdur, o tekdir, şəriki yoxdur, Məhəmməd onun qulu və rəsuludur; namaz qıl; ramazanda oruc tut; xümsi-zəkat ver; imkanın varsa, Allahın ibadətgahına ziyarət get. O ki qaldı həmişəlik qanunlar, onlar da dördür: gecə, gündüz, günəş, ay. Dünya bunların üstündə bərqərardır; məhşər günü gəlib çatanda onların məhv olub-olmayacağıni bəni-adəm bilməz".

Fəqih dedi: "Çox yaxşı! Söylə görüm dini ayinlər hansılardır". Qız cavab verdi: "Dini ayinlər, namaz qılmaq, xümsi-zəkat vermək, oruc tutmaq, ziyarət getmek, din yolunda cihad eləmək, bir də haram buyurulandan nəfsi gözləməkdir".

Fəqih dedi: "Çox yaxşı! Söylə görüm namazı nə üçün qılırsan?" Qız cavab verdi: "İsmətli olmaq, yaradanın iradəsini üstün tutmaq üçün". Fəqih dedi: "Söylə görüm, namaza başlamamışdan əvvəl neçə şərət əməl eləməyi Allah sənə buyurmuşdur?" Qız cavab verdi: "Allah buyurub ki, dəstəməz al, ayibini ört, çirkin paltarını dəyiş, təmiz yerdə, üzü qibləyə, düz dayanıb ürkədən pak niyyətə "Allahü-əkbər" de".

¹ Islam dinindən olanların içtimai və şəxsi fəaliyyətini məhdudlaşdırmağı güdon şəriti insanın hor addımı üçün hazır qanun verir.

Fəqih dedi: "Yaxşı! Söylə görüm, sən namaza gedəndə evdən hansı niyyətə çıxırsan?" Qız dedi: "Dinə qulluq eləmək niyyətə". Fəqih soruşdu: "Bəs məscidə hansı niyyətlə daxil olursan?" Qız cavab verdi: "Allaha ibadət eləmək niyyətə". Fəqih xəbər aldı: "Yönüń qibləyə nə qaydada çevirirsən?" Qız cavab verdi: "Üç ehkama, bir buyruğa əməl eləyirəm..."

Fəqih dedi: "Çox yaxşı! Söylə görüm, namaza nədən başlamaq lazımdır, namaz əsnasında nəyə icazə verilir, nəyə icazə verilmir?" Qız cavabında dedi: "Namaza dəstəməzdan başlanılır; sonra mükəbbir ucadan "Allahü-əkbər!" deyir, namazın axırında "Əssalami-əleyküm və rəhmətullah deyilir". Fəqih dedi: "Söylə görək, namazı yarımcıq qoyanın cəzası nədir?" Qız cavab verdi: "Əs-Səhih"² də deyilir ki, kim namazı qəsdən, səbəbsiz yarımcıq qoysa İslam dinində ona yer yoxdur..."

Şəhrizad bu yerdə səherin açıldığı görüb, nağılı yarımcıq qoysu.

24.6.8.25.



440-a gecə

Ela ki dörd yüz qırxinci gecə oldu, Şəhrizad nağılıın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız mütəddəs hədisin sözlərini söyləyəndə Fəqih dedi: "Yaxşı! İndi də sən mənə namazdan danış, nə deməkdir namaz?" Qız cavab verdi: "Namaz bəndənin öz xalıqılə əlaqəsidir. Namazın on keyfiyyəti var, ürəyi pak eleyir, sıfəti nurlandırır, rəhmdilin rəhmini artırır, şeytanı qəzəbləndirir, xəta-bələni uzaqlaşdırır, düşmən kinindən qoruyur, xeyirxahlıq çoxaldır, bəd əməldən, çirkin işlərdən çəkindirir. Namaz hamı üçün vacib olan, Allah tərəfindən buyurulan qanundur, dinin sütunudur".

Fəqih dedi: "Yaxşı! Söylə görüm namazın açarı nədir?" Qız cavab verdi: "Dəstəməzdir". "Dəstəməzin açarı nədir?" "Bismillah". "Bismillahın açarı nədir?" "Möhkəm inam". "Möhkəm inamın açarı nədir?" "Allaha təvəkkül eləmək". "Bəs Allaha təvəkkül eləməyin açarı nədir?" "Ümid". "Bəs ümidiñ açarı nədir?" "İtaət". "Bəs itaətin açarı nədir?" "Allahın tək olduğunu etiraf eləmək və onun yerin-göyün sahibi olduğuna şəkk eləməmek".

² Əs-Səhih - "nöqsansız" - Muhammed peyğəmbərin söylədiklorından və işlərindən bəhs edilən iki möşhur məcmuənin adıdır.

Feqih dedi: "Yaxş! Dəstəmazın şərtlərini danış". Qız cavab verdi: "İmam Məhəmməd ibn İdris eş-Şafiinin¹ (Allah ondan razi olsun) təliminə görə dəstəmazın qaydaları altıdır: gərək ürəyində niyyətin düz ola, üzünü yuyasan, əllərini dirsəyə kimi yuyasan, yaşı elini əmgeyinə çəkəsən, ayağını yuyasan, dəstəmazı alasan. Dəstəmazın on şərti var: Allahın adını çəkmək (bismillah), qaba salmazdan əvvəl əlleri yumaq, ağızı yaxalamaq, burunun içərisinə su almaq, başın hər yerini yaşı əllə silmək, qulağın içini, cölənün isladıb silmək, qalın saqqalı yumaq, əl barmaqlarını, ayaq barmaqlarını yumaq, sağ tərəfi sol tərəfdən əvvəl yumaq, bədənə üç dəfə qüsər vermək, özü de bu zaman suyun arasını kəsməmək. Dəstəmazı qurtarandan sonra demək lazımdır: "Şəhadət eleyirəm ki, Allahdan başqa Allah yoxdur, o təkdir, şərki yoxdur, Məhəmməd de onun qulu və rəsuludur. Xudaya, tutduğum bədəmlərə peşman olduğumu eşit, mənim günahımdan keç. Sənə şükür eleyib şəhadət eleyirəm ki, sendən başqa Allah yoxdur, mən günahkarın təqsirindən keç". Müqəddəs hadislərdə göstərilir ki, peyğəmbər salavatullah buyurmuşdur: "Kim ki, hər dəstəmazdan sonra bu sözləri söyləsə, cənnətin səkkiz qapısının səkkizi də onun üzünə açıq olacaq, hansından istəsə oradan içəri girecək".


Kənizin bu cavabını eşidib feqih dedi: "Yaxş! Dəstəmaz almaq isteyən şəxsin yanında hansı məlekələr və hansı şeytanlar olur?" Qız cavab verdi: "Dəstəmaz almağa hazırlaşan adam dəstəmazın əvvəlinde Allah-toalanın adını diliñə getirəndə şeytanlar ondan qaçıb uzaqlaşır. Məlekələr onun başının üstündə nurdan çadır qururlar; çadırın dörd ipi olur, hər birinin yanında bir məlek dayanıb Allah-toalanı mədh eleyir, dəstəmaz alan adam susub Allahı yada saldıgi müddətdə onlar Xudadan ona lütfi-korəm diləyirler. Əger o, dəstəmazın əvvəlinde susub Allah-toalanın adını çəkmirsə, onda məlekələr ondan uzaqlaşırlar, cin-şeyatin onu dövriyə alır, şeytan başlayır qulağına piçildamağa, ta adamin ürəyinə şəkk gələnəcən danışır. Elə ki adamin ürəyinə şəkk gəldi, dəstəmaz batılı olur. Peyğəmbər salavatullah buyurub: "Qaydasında alınan dəstəmaz şeytanı qovur, sultanı ədalətsizlikdən çəkindirir". Peyğəmbər bir də buyurub: "Kimin ki, üstünə göydən belə gəldi – həmin şəxs qüsər eləməlidir, kim eləməsə özündən küssün".

Feqih dedi: "Yaxş! Söylə görüm, yuxudan oyanan adam nə eləməlidir?" Qız cavab verdi: "Yuxudan oyanan adam, qaba toxunmazdan əvvəl əlini üç dəfə suya çəkməlidir".

¹ Məhammed eş-Şafii – ilahiyyatçı, həm də müslimən dini toriqətlərinə birləşdirilən biri.

Feqih dedi: "Yaxş! İndi də qüsər eləməyin qaydalarını, şərtlərini danış". Qız cavab verdi: "Ürəkdə xoş niyyət olmalıdır, bütün bədəni təpədən dırmağa, tükərlərin dibinə qəder su ilə yuyub pak eləmək lazımdır. O ki qaldı şərtlərə, əvvəlcə dəstəmaz almaq, saçı yumaq lazımdır. Bəzilərinin dediyinə görə, gərək ayaqları dəstəmazın axırında yuyasın". Feqih dedi: "Yaxş!.."

Şəhrizad bu yerdə sohərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



441-ci gecə

Elə ki dörd yüz qırx birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirlər ki, qız qüsər eləməyin qaydalarını, şərtlərini danışanda feqih dedi: "Yaxş! İndi də mənə təəmmümlə dəstəmazı əvəz eləməkdən, onun qaydalarından, şərtlərindən danış". Qız cavab verdi: "Səbəbi yeddiidir: suyun olmaması, bundan ehtiyat edilməsi, su qılılığı, admanın yolda azması, xəstəlik, şina, yara. O ki qaldı qaydalarına, o da dörrddür: gərək ürəyində niyyətin düz ola, təmiz qum tapasən, üzünü, hər iki əlini qumla sürətən. Şərtləri də ki, bunlardır: əvvəlcə bismillah deməlisən, sıftəcə sağ əlini, sonra da sol əlini qumla sürtməlisən".

Kənizin bu cavabını eşidib feqih dedi: "Yaxş! Sən mənə namazın qaydasını, şərtlərini, onun əsasını danış!" Qız cavab verdi: "Namazın şərtləri beşdir: gərək bütün əzələrin təmiz ola, ayibini örtəsən, namazı düz vaxtında başlayasən, təmiz yer seçəsən, yönün təxminən, ya düz qibləyə tərəf ola. Namazın əsası da budur ki, niyyətin təmiz olmalıdır, qadağan nidası "Allahü-əkbər" deyib, əger mümkündürse ayaq üstə durub fatihə verməlisən (imam Şafiinin təliminə görə "fatihə"nin ayələrindən birini – bismillahi-ərrəhmanı-ərrəhimi deməlisən), əvvəlcə ikiqat eyilib riku eləyəsən, bir qəder belə dayanıb, sonra qəddi düzəltməlisən, bir azdan diz üstə çöküb iki dəfə səcdəyə gedəndən sonra oturub peyğəmbər salavatullahə dua eləməlisən, salavat çəkməlisən. Bəzilərinin dediyinə görə namazı xəmtə yetirmək üçün ürəyində bir xoş niyyət olmalıdır. O ki qaldı namazın şərtləri, onlar budur: azan, iqamo¹, "Allahü-əkbər!" deyəndə əllərin yuxarı qaldırılması, başlangıç duası,

¹ Iqamo – namaz başlanan anda verilən ikinci azan.


hifz nidası, "Amin!" kelamı: "Fatihə" verəndən sonra surələrdən birinin oxunması, hər dəfə əyilib-qalxanda "Allahü-əkbər" kəlaminin tekrar edilməsi və bu sözlərin söylenilməsi; "Ya Allah, sənin dərgahına üz tutanların duasını eșit! Şükür olsun sənə, ya rəb!" dualarını yeri gələndə ucadan, yeri gələndə astadan oxumaq, sonra diz üstə çöküb peyğəmbər salavatullahə dua elemək, axırdı da onun ailəsinə dua eləyib bir də salavat çəkmək".

Fəqih dedi: "Yaxşı! Söylə görək kasıblara nədən zəkat düşür?" Qız cavab verdi: "Qızıldan, gümüşdən, dəvədən, inəkdən, qoyundan, buğdadan, arpadan, darıdan, lobyadan, noxuddan, düyüdən, kişmişdən, xurmadan". Fəqih dedi: "Yaxşı! Söyle görüm nə qədər qızıldan kasıblara zəkat düşür?" Qız cavab verdi: "İyirmi misqaldan az qızılı zəkat düşmür. İyirmi misqalı olan adam yarım misqal zəkat verməlidir. İyirmi misqaldan çox qızılı olan adam da bu hesabdan zəkat verməlidir". Fəqih dedi: "Yaxşı! Danış görüm, nə qədər gümüşə zəkat düşür?" Qız dedi: "İki yüz dirhəmdən az gümüşə zəkat düşmür, elə ki, çatdı iki yüzə – onda beş dirhəm zəkat düşür. İki yüz dirhəmdən artıq gümüşə də bu hesabla zəkat düşür". Fəqih dedi: "Yaxşı! Söylə görüm, nə qədər dəvəyə zəkat düşür?" Qız cavab verdi: "İyirmi beşə qədər her beş dəvəyə bir qoyun, iyirmi beş dəvəyə də bıryaşlı bir maya düşür". Fəqih dedi: "Yaxşı! Söylə görək, nə qədər qoyuna zəkat düşür?" Qız cavab verdi: "Hər qırx qoyundan bir qoyun".

Fəqih dedi: "Yaxşı! Oruc tutmaqdən, onun qaydalarından danış!" Qız dedi: "Oruc tutmağın qaydaları budur: gərək niyyətin xoş ola, yemək yeməyəsən, heç nə içməyəsən, cinsi əlaqəyə girməyəsən, qəsdən qusmayasan. Oruc tutmaq həddi-bülüغا çatmış, aybaşı olmayan və zahiliyədən sonra üstü təmizlənmiş hər kəsə vacibdir. Elə ki, ramazanda təze ayı gördün, ya düzlüyüne ürkədən inanıb etibar elədiyin bir kəsədən ayı gördüğünü eşitdin, həmin dəqiqlidən oruc tutmaq vacibdir. Oruc tutmağın zəruri şərtlərindən biri də hər gecə düz niyyət eləməkdir. O ki, qaldı oruc tutmağın şərtləri, o da budur ki görək obaşdan yeməyini yeyəndən sonra axşama qədər dilinə heç nə vurmayıb, orucunu iftarda açasən. Yaxşılıqdan, xeyirxalıqlıdan başqa heç nə barəsində danışmayasan, Allaha ibadət eləyib Quran oxuyasan". Fəqih dedi: "Yaxşı! Söylə görüm, orucu nə batıl eləmir?" Qız cavab verdi: "Bədənə piy sürtmək, gözə sürmə çəkmək, yolda toz udmaq, öz tüpürçeyini udmaq, şeytana uymaq, naməhrəm arvada baxmaqdən toxum axması, qan aldırmaq, zəli qoydurmaq – bunlardan oruc batıl olmur".

Fəqih dedi: "Yaxşı! İndi də son mənə hər iki bayramda¹ qılanan namazdan danış". Qız cavabında dedi: "Sünne tərefindən müəyyən olunduğuuna görə, azansız və iqaməsiz iki rüket namaz qılır. Bu vaxt namaz qılan deyir: "Camaat namazı". Bundan da əlavə, birinci rüketdə qadağan nidasından başqa yeddi dəfə, ikinci rüketdə ayağa qalxanda dediyindən əlavə beş dəfə "Allahü-əkbər!" söyləyir. İmam Şafiinin (Allah ona rəhmət eləsin) təlimində belə göstərilibdir. Namaz qılan din duasını oxuyur..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz qırx ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eləyirlər ki, qız hər iki bayramda qılanan namaz barəsində fəqihe danışib qurtaranda, fəqih dedi: "Yaxşı! İndi də sən mənə gün tutulanda, ay tutulanda qılanan namazdan danış". Qız cavab verdi: "Azansız, iqaməsiz iki rüket namaz qılır. Namaz qılan hər rüketdə iki dəfə qəddini düzəldir, iki dəfə riku eləyir, iki dəfə səcdəye gedir, sonra oturub etiraf duasını oxuyur, salavat çəkir". Fəqih dedi: "Yaxşı! İndi də sən mənə müsəlla namazından danış". Qız cavab verdi: "Azansız, iqaməsiz iki rüket namaz qılırlar, sonra imam camaata nəsihat eləyib, Allaha yalvarır ki, camaatin günahından keçsin. Bu da qurtaranda obasını çevirir, yuxarı tərəfini aşağı salır, Allahın dərgahına üz tutub yalvarır". Fəqih dedi: "Yaxşı! İndi də sən mənə cüt olmayan namazdan danış". Qız cavab verdi: "Cüt olmayan namaz da on aži bir rüket, on çoxu on bir rüket olur". Fəqih dedi: "Yaxşı! Sübh namazından danış görək". Qız cavab verdi, "Sübh namazı on aži iki rüket, on çoxu on iki rüket olur".

Belə olanda, fəqih dedi: "Yaxşı! Sən bizi zahidlik barəsində danış". Qız cavab verdi: "Zahidliyi Allah buyurub". Fəqih soruşdu: "Şərtləri hansılardır?" Qız cavab verdi: "Görək ürəyində niyyətin düz ola, özündə məsciddən ancaq ehtiyac olanda çıxasan, arvad tayfasına toxunmayaşan, pəhriz saxlayasan, heç kimlə danışmayasan".

¹ Qurban bayramı ilə oruelüq bayramı nözordu tutulur.

Feqih dedi: "Yaxşı! Sən bize söylö görək zəvvərlıq nə vaxt vacibdir?" Qız cavab verdi: "Kim ki, həddi-bülügü çatdı, ağlı-başında oldu, özünün de İsləm dininə etiqadı oldu, ziyarətə getməyə mümkinəti oldu, onun üçün ölməmişdən əvvəl bir dəfə zəvvar olmaq vacibdir". Feqih soruşdu: "Zəvvərlığın şərtləri hansılardır?" Qız cavab verdi: "Nəfsi gözləmək, Ərəfətda¹ dayanmaq, ibadətgahın başına dolanmaq, qaçış, bir də başı tamam qırxdırmaq, ya da saççı qısa vurdurmaq". Feqih soruşdu: "Varid olmağın qaydasını danış!" Qız cavab verdi: "Nəfsi gözləmək, ziyarətgahın başına dolanmaq, bir də qaçış". Feqih soruşdu: "Nəfsi gözləməyin qaydaları hansılardır?" Qız cavab verdi: "Tikili paltar geyməmək, hörmət-izzətdən əl çəkmək, başı qırxdırmamaq, dırnaqları tutmamaq heyvan yaxud quş kəsməmək, qadına toxunmamaq". Feqih soruşdu: "Ziyarət haqqında buyruq nədir?" Qız cavab verdi: "Bərkden demək lazımdır ki, "Mən buradayam!", ibadətgaha çatanda onun başına dolanmaq, geri qayıdanbaş yenidən dolanmaq, əl-Müzdəlifdə və Minada gecələmək, bir də ki, daş tullamaq"².

Feqih dedi: "Yaxşı! Söylə görək, cihad nədir, əsası nədən ibarətdir?" Qız cavab verdi: "Əsası odur ki, kafirlər bizi hücum ələsinlər, imam və silah-əşləhə olsun, düşmənlə üz-üzə gələndə metanət göstərilsin. Onun haqqında buyruq belədir ki, görək adamları cihadə onun adı ilə qaldırasan: "Ya peyğəmbər, sən özün din əhlini döyüşə səsle!"

Faqih dedi: "Yaxşı! İndi də sen mənə ticarət qaydalarından, onun barəsində olan buyruqdan danış". Qız dedi: "Ticarət qaydaları odur ki, biri öz razılığı ilə malını satır, o biri də alır. Gərək həmin mal onu satanın öz ixtiyarında ola ki, alici da onu ala bilə. Alicinin malın artığını almamaga ixtiyarı var". Feqih soruşdu: "Ticarət barəsində nə buyurulub?" Qız cavab verdi: "Mal satan malını satmaqdandan, mal alan da almaqdandan boyun qaçıra biler. Mal alanın aldığı malı seçməyə ixtiyarı var. Mal satanla mal alan ta alverləri baş tutana kimi, ya pozulub ayrılanı kimi sövdələşə bilerlər". Feqih dedi: "Yaxşı! Söylə görüm, hansı şəyələri bir-birinə dəyişmək olmaz?" Qız cavab verdi: "Mən bu barədə Nafin'in dilindən sohib rəvayət eşitməşəm. O, deyirdi ki, Allah-təalanın rəsulu: peyğəmbər salavatullah quru xurmanı yaş xurmaya, qaxac eti təze etə, kərə yağı erinmiş yağı, ümumiyyətə, bir qisməndən olan yeyinti şəyələri bir-birinə dəyişdirməyi qadağan buyurubdur".

¹ Ərəfət - Məkkə yaxınlığında olan bağın adıdır. Həcc vaxtı zəvvarlar burada dayanırlar.


² Zəvvar Məkkəyə daxil olanda, əvvəlcə, necə deyirlər "ziyarət", yaxud "kiçik ziyarət" edir, yəni o: Kəbonin başına dolanmaq, Sofa ilə Morva topoloru arasındakı mərasim qaçışında iştirak etmək, bir də saççı tətənəli surətdə vurdurmaq ayinlərini icra edir.

Zəvvərlığın (həcc) özü isə zəvvar Məkkə məscidində xeyir-dua möizəsini dinlədikdən sonra Məkkənin şərqi tərəfində, dörd saatlıq yolda yerləşən Ərəfat dağına yollandıqda başlanır. Gündüz Ərəfat dağında qalandan sonra zəvvarlar əl-Müzdəlif adlanan qəsəbədə gecələyirlər, ertəsi gün Minaya gedib "qurban bayramı", yaxud "böyük bayram" edirlər. Sonra zəvvarlar Məkkəyə qayıdır ikinci dəfə Kəbonin başına yeddi dəfə dolanırlar və mərasim qaçışında iştirak edirlər.

Feqih qızın verdiyi cavabları eşidəndən sonra başa düşdü ki, bu qız çox ağıllı, fərasətlidir, qanunşunaslıqdan, hadisatdan yaxşı baş çıxarr. Qurana mükemmel bələddir. Belə olan surətdə, feqih öz-özünə dedi: "Necə olur olsun, mən əmirəlməminin hüzurunda bilikdə onu bağlamalyam!"

Odur ki, feqih kənizdən soruşdu: "Ey qız, söylə görüm adı dildə "vudu" sözü nə deməkdir?" Qız cavab verdi: "Adı dildə "vudu" təmizlənmək, yuyunmaq deməkdir". Feqih soruşdu: "Bəs adı dildə "səlat" sözünün mənası nədir?" – "Xoşbəxtlik arzu eleməkdir". "Bəs adı dildə "qusl" sözünün mənası nədir?" – "Pak olmaqdır". "Bəs adı dildə "saum" sözünün mənası nədir?" – "Pəhriz". "Bəs adı dildə "zəkat" sözünün mənası nədir?" – "Gəlir". – "Bəs adı dildə "Həcc" nə deməkdir?" – "Arzuya yetişmək". Bəs adı dildə "cihad" sözünün mənası nədir?" – "Qorumaq". Qız bu cavabı verəndən sonra fəqihin sözü qurtardı..."

Şəhrizad bu yerdə səhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Elo ki dörd yüz qırx üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, fəqihin sözü qurtaranda o, ayağa qalxıb dedi: "Ya əmirəlməmin, bil və agah ol ki, bu qız qanunşunaslıqda məndən üstündür".

Qız dedi: "Mən də sənə bir neçə sual vermək istəyirəm. Əger son doğrudan bilicisənə, onda tez cavab ver". Feqih dedi: "Sualını ver!" Qız soruşdu: "Dinin dayağı nədir?" Feqih cavab verdi: "Dinin dayağı ondur. Birincisi – etiqad, yəni inam; ikincisi – namaz, yəni dinin yaramış xüsusiyyəti; üçüncüsü – kasıblara fitro vermək, yəni şugulzümmə

qalmamaq; dördüncüsü – oruc tutmaq, yeni qalxan; beşincisi – zəvvarlıq, yeni qanun; altıncısı – cihad, yeni nicat; yedinciisi ve səkkizinciisi – yaxşıya həvəs, pisdən çəkinmək, yeni xeyirxahlıq cəhd eləmək, doqquzuncusu – ümumi razılıq, yeni mehribanlıq; onuncusu – bilik həvəsi, yeni düzgün yol”.

Qız dedi: “Yaxşı! İndi bir suala da cavab verməlisən: İslam dininin kökləri hansılardır?” Fəqih cavab verdi: “İslamın kökü dörrdür: möhkəm etiqad, sidq ürəkle məqsəde can atmaq, şəriəti yaddan çıxarma- maq, anda sadıq olmaq”. Qız dedi bir sual da qalıb, ona cavab verdin- verdin, vermədin paltarını soyunduracağam. Fəqih dedi: “Soruş, ay qız”. Qız dedi: “İslam dininin qolları nədir?” Fəqih susub cavab vermedi.

Qız bunu görüb bərkdən dedi: “İndi paltarını soyun, mən bu sualın cavabını sənə başa salım”. Əmirəlmöminin dedi: “Sən cavabını de, onun paltarını mən soyunduraram.” Qız dedi: “İslamın qolu iyirmi ikidir: Allah-təalanın kitabında, yeni Quranda deyilənlərə əməl eləmək, onun rəsulu Məhəmməd salavatullahə oxşamaq, pislikdən əl çəkmək, halal buyrulan yeməklər yemək, haram buyrulandan uzaq olmaq, rəncidə olanın tərəfini saxlamaq, günahını boynuna almaq, şəriəti bilmək, Allahın dostunu¹ istəmək, göydən gələnə əməl eləmək, Allahın gondərdiklərinə şəkk ələməmək, dəyişməkdən çəkinmək, axırıncı səfərə hazır olmaq, möhkəm inam, mümkün olan yerdə müqəssirin günahından keçmək, xəstəliyə dözmək, dara düşəndə səbirli olmaq, Allah-təalanı tanımaq, peyğəmbər salavatullahın nə üçün geldiyini bilmək, mələkən səytana uymamaq, öz üryünün öhdəsindən gəlməyi bacarmaq; ona qul olmamaq, Allaha həmişə sadıq qalmaq”.

Əmirəlmöminin qızın bu sözlərini eşidəndə fəqihe əmr elədi ki, paltarını soyunub alım əmmaməsini çıxartsın. Fəqih soyunub əmirəlmöminindən xəcalet çəkə-çəkə, kor-peşman çıxıb getdi.

Sonra başqa bir adam ayağa qalxdı, qızın qabağına gəlib dedi: “Ey qız, mənim də bir neçə sualıma cavab ver”. Qız dedi: “Buyur!” Fəqih soruşdu: “Malın düzgün satılması nə deməkdir?” Qız dedi: “O deməkdir ki, qiyməti bəlli olsun, çeşidi bəlli olsun, pulunun ödənmə müddəti bəlli olsun”.

Fəqih dedi: “Yaxşı! Yeməyin qaydası hansıdır, onun haqqında buyruq nədir?” Qız dedi: “Gərək yadında saxlayasın ki, Allah-təala insanı yaradanda onun ruzusunu da verir. Şükür olsun onun kərəminə”. Fəqih soruşdu: “Şükür nə deməkdir?” Qız cavab verdi: “Şükür odur ki, bəndə

¹ İbrahim peyğəmbər nozorda tutulur.

Allah-təalanın ona qismət elədiyinin hamisini onun buyurduğu kimi sərf eləsin”. Fəqih soruşdu: “Yemək haqqında nə buyurulub?” Qız cavab verdi: “Əli yumaq, bismillah ələmək, yeməyi sol yanı üstündə oturub üç barmaqla yemək, Allah verənə qane olmaq”. Fəqih dedi: “Yaxşı! Söylə görüm yeməyi ədəbə yemək üçün nə ələmək lazımdır?” Qız cavab verdi: “Xırda tikələrlə yemək, bir də yanında oturanın üzüne az baxmaq”. Fəqih dedi: “Yaxşı...”

Şəhriyad bu yerdə səherin açıldığı görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz qırx dördüncü gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, qız yeməyi ədəbə yeməyin qaydasına dair suala cavab verəndə fəqih dedi: “Yaxşı! Sən mənə qəlbim etiqadları, bir də onları təyin eləyən eləmetlər barəsində danış! Qız cavab verdi: “Üç etiqad var, üç də təyin eləyən eləmet. Birinci etiqad, iman getirməkdir ki, onu təyin eləyən eləmet çoxallahlılıqdan imtina ələməkdir; ikinci etiqad sünneti qəbul ələməkdir ki, onu təyin eləyən eləmet yenilikdən çəkinməkdir; üçüncü etiqad, Allahın itaetində olmaqdır ki, bunu da təyin eləyən eləmet onun yolundan çıxmamaqdır”. Fəqih dedi: “Yaxşı! Söylə görüm, dəstəməzin şərtləri hansılardır?” Qız cavab verdi: “Gərək özünü Allaha tapşırasan, halalı hərəmdən ayırd ələməyi bacarasan, su təmiz ola, heç bir manə də olmaya”.

Fəqih dedi: “Yaxşı! İnam barəsində danış görək!” Qız dedi: “İnamın doqquz şərti var: səcdə elədiyin müqəddəsə inam; özünün Allahın qulu olduğuna inam; Allahın heç nəyə, heç kimə oxşamadığına inam; iki ovucuna inam; hər şeyin əvvəlcədən insanın alnına yazılmış olduğuna inam; ləğv eləyənə inam; ləğv olunana inam; Allaha inam; onun mələklərinə, elçilərinə inam; bəxtə inam; xeyirin, şorin, acının və şirinin hər kəs üçün qabaqcadan yazılmış olduğuna inam”.

Fəqih dedi: “Yaxşı! O üç şey ki, başqa üç şəyə zidd çıxır, onun barəsində danış!” Qız dedi: “Baş üstə. Rəvayət eləyirler ki, Sufyan-əs-Sauri¹

¹ Sufyan-əs-Sauri – VIII osrdö yaşamış moştur ilahiyyatçı

deyermiş: "Üç şey üç şeyi məhv eləyir: möminlər kəmməhəl olanda onlar o dünyadan məhrum olurlar, padşahın üzüne ağ olmaq ruhu mehv eləyir; bədxərc olmaq pulu-dövləti yoxa çıxarı".

Fəqih dedi: "Yaxşı! Söylə görüm, göyün neçə darvazası var, neçə açarı?" Qız cavab verdi: "Allah-təala buyurdu: "Göy yarananda onun darvazaları olsun", peyğəmbər salavatullah da deyib: "Göyün neçə darvazası olduğunu onu yaradandan başqa heç kim bile bilməz. Çünkü elə bir bəni-adəm yoxdur ki, ondan ötrü göydə iki qapı olmasın: birindən Allah onun ruzusunu göndərir, o birindən onun gördüyü işlər, tutduğu eməllər göye qalxır. Nə qədər ki, adamın özür möhləti var, ruzu darvazası bağlanır; nə qədər ki, canı ağzından çıxmayıb onun gördüyü işlərin göye qalxdığı darvaza bağlanır".

Fəqih dedi: "Yaxşı! Söylə görüm, şey nədir, yarım şey nədir, heç bir şey nədir?" Qız cavab verdi: "Şey mömındir, yarım şey riyakardır, heç bir şey kafirdir".

Fəqih dedi: "Yaxşı! Ürək barəsində daniş görək". Qız cavab verdi: "Ürək var sağlam olur, ürək var xəstə olur, ürək var peşmanlıqlı çökir, ürək var özünü Allaha həsr eləyir, ürək var nurlu olur. Sağlam ürək İbrahim Xəlilullahın üreyidir; xəste ürək kafirin üreyidir; bəd əmelindən peşmanlıqlı çökən ürək Allahanın qorxusu olanın üreyidir; özünü Allaha həsr eləyen ürək ağamız Məhəmməd salavatullahın üreyidir; nurlu ürək də onun yolu ilə gedənlərin üreyidir. O ki qaldı alımlərin ürəyi, onlar da üç qism olur: bu dünyaya bağlanan ürək; axıret dünyasına bağlanan ürək, bir də ki, öz xaliqinə bağlanan ürək. Deyirlər ki, üç cür də ürək var: bağlı ürək – kafirin ürəyi: itirilmiş ürək – riyakarın ürəyi; mətin ürək – möminin ürəyi. Bir də deyirlər ki, üç cür də ürək olur: nur və inamlı dolu ürək; hicran qorxusu ilə yaranan ürək; unudulmaq qorxusu çökən ürək".

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoymuş.



Elə ki dörd yüz qırıq beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmaga başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız ikinci fəqihin suallarının hamisəsinə cavab verəndən sonra fəqih dedi:

"Yaxşı!" Onda qız dedi: "Ya əmirəlmöminin, bu adam özü yorulana kimi mənə sual verdi. İndi də men ona iki sual verəcəyəm, eğer onlara cavab verdi, verib, vermedi, paltarlarını soyundurub alacağam, ondan sonra çıxıb gedə bilər, xos geldi".

Fəqih dedi: "Nə isteyirsən soruş!" Qız dilləndi: Söylə görüm, din barəsində nə bilirsən? Fəqih cavab verdi: "Din o şeyə deyilir ki, diliñə təsdiq eləyirsən, üreyinlə ona iman götürirsən, vücudunla da əməl eləyirsən. Peyğəmbər salavatullah buyurub: "Nə qədər ki, mömindən beş keyfiyyət kamil deyil, o, dincən tamam sahib ola bilməz: Allaha təvəkkül eləmek, özünü Allaha tapşırmaq, Allahın əmrindən çıxmamaq, Allahın hökmüne itaət eləmek, Allaha xoş gələn işlər görmək, zira əsil mömin odur ki, Allah naminə sevmək, Allah naminə pay vermək, Allah naminə rədd eləməyi bacarır".

Qız dedi: "Söylə görüm, qanunların qanunu hansıdır, bütün qanunların əsasında duran qanun hansıdır, hər qanun üçün vacib olan qanun hansıdır, qanunları yuyan qanun hansıdır, qanuna daxil olan buyruq hansıdır, qanunu tamamlayan qanun hansıdır?" Fəqih susub cavab vermedi. Belə olanda, əmirəlmöminin Təvəddüdə buyurdu ki, sualının cavabını özü desin, fəqihe də əmr elədi paltarını soyunub qızı versin.

Bundan sonra qız dedi: "Ya fəqih, qanunların qanunu Allah-təalanı tanımaqdır, bütün qanunların əsasında "Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur" şəhadəti durur. Hər qanun üçün vacib olan qanun dəstəməzdır; qanunları yuyan qanun qüsldür; qanuna daxil olan buyruq – barmaqları, qalın saqqalı yumaqdır, qanunu tamamlayan qanun sünnetdir".

Burada fəqihin acizliyi aydın oldu, o yerindən qalxbı dedi: "Ya əmirəlmöminin, and olsun Allaha, qanunşunaslıqda bu qız məndən üstündür!" Sonra libasını soyunub kor-peşman çıxıb getdi".

Növbət müəllimle qareya¹ çatanda qız üzünü bura toplaşan üləmələrə tutub dedi: "Sizdən ustad qare hansınızdır, yeddi qiraəti bilən, serfi-nəhvə, lisana bələd olan kimdir?"

Qare yerindən qalxdı, qızla üzbezə oturub soruşdu: "Söylə görüm, Allah-təalanın mübarək kitabını oxumusam, oradakı ləğv eləyen və ləğv olunan ayləri, əsaslandırılmış və əsaslandırılmamış Məkkə və Mədine surələrini dərinəndən mənimsəmisiyəm? Quranın təfsirini başa düşmüsənəm, onu nəqıl eləmeyin, onu oxumağın əsas şərtlərinə bələd olmusam?" Qız cavab verdi: "Bəli!"

¹ Qare – Quran oxumağı yaxşı bacaran adam

Bunu eşidəndə fəqih dedi: "Söylə görüm, Quranda neçə surə, neçə onda bir hissə, neçə aye, neçə hərf, neçə söcdə var? Neçə peyğəmberin orada adı çəkilir, Mədînə surələrinin sayı neçədir, Məkkə surələrinin sayı neçədir, orada neçə uçaş məxlüq göstərilir?" Qız cavab verdi: "Ey ağa, Quranda yüz on dörd surə var, onlardan yetmiş Məkkə surəsi, qırx dördü Mədînə surəsidir. O ki qaldı onda bir hissələrə, onlar da altı yüz iyirmi birdir; Quranda ayələrin sayı altı min iki yüz otuz altıdır; orada yetmiş doqquz min dörd yüz otuz doqquz söz, üç yüz iyirmi üç min altı yüz yetmiş hərf var; Qurani oxuyan hər hərfi oxumaq on xeyir iş görməye əvəz tutulur. Qaldı söcdələr, onlar da on dörrddür..."¹

Şəhrizad bu yerde səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



Ela ki dörd yüz qırx altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız qarenin suallarına cavab verəndən sonra dedi: "Qaldı Quranda adları çəkilən peyğəmberlər, onlar iyirmi beşdir: Adəm, Nuh, İbrahim, İsmayıł, İshaq, İsa, Yaqub, Yusif, Əl-Yasa, Yunis, Lot, Salih, Süeyb, Davud, Süleyman, Zü'l-Kifl, İdris, İlyas, Yəhya, Zəkeriya, Əyyub, Musa, Harun və Məhəmməd salavatullah. Uçan məxlüqlər da doqquzdur. Fəqih soruşdu: "Onların adı nədir?" Qız cavab verdi: "Ağcaqanad, arı, milçək, qarışqa, şanapipik, qarğı, çeyirtke, Əbabil və İsa quşu, yəni yarasa".

Fəqih dedi: "Yaxşı! Söylə görüm Quranda ən yaxşı surə hansıdır?" Qız cavab verdi: "Bəqərə surəsi". Fəqih soruşdu: "Ən əzəmetli aya hansıdır?" Qız cavab verdi. "Ən əzəmetli aya təxt-tac barəsində olan ayədir ki, əlli kəlamdan ibarətdir, hər kələmdə da əlli salavat var". Fəqih soruşdu: "Hansı ayədə doqquz möcüzədən danışılır?" Qız dedi: "Onun (o böyükür!) bu kəlamında: "Yerin, göyün yaranmasında, gecənin-gündüzün bir-birini əvəz eləməsində, insana xeyirli olan yüksək dənizlərdə gözən gəmilərdə..." və ayənin axırına kimi". Fəqih dedi:

¹ Quranda deyilir ki, Allah torosından Həzrəti İsaya palçıqdan düzəldilmiş quşu cana gotirmək qüdəti verilmişdi.

"Yaxşı! Söylə görüm, ən ədalətli aya hansıdır?" Qız cavab verdi: "Onun (o böyükür!) bu kəlamında: "Allah buyurub ki, ədalətli, rəhmli ol, qohum-eqrəbəni paysız qoyma; o, murdarlığı, pis iş tutmayı, ədalətsizliyi qadağan eləyib". Fəqih soruşdu: "Hansı ayədə arzadan danışılır?" Qız cavab verdi: "Onun (o böyükür!) bu kəlamında: "Məgor onlardan hər biri behiştə getmek arzusunda deyilmə!" – "Hansı ayədə ümidi dənəsində danışılır?" – "Onun (o böyükür!) bu kəlamında: "De ki: "Ey mənim günahkar bəndelərim, günaha batmış olsaz da, ümidiñizi Alladandan üzməyin, Allah rəhimdir: doğrudan da Allah günahkarın günahından keçir, aksi o kəramətlidir, rəhmlidir".

Fəqih dedi: "Yaxşı! Söylə görüm Qurani hansı qiraətdə oxuyur-sən?" Qız cavab verdi: "Cənnət əhlinin, yəni Nafî' qiraətdə oxuyuram". Fəqih soruşdu: "Hansı ayədə peyğəmberlərin yalanından danışılır?" Qız cavab verdi: "Onun (o böyükür!) bu kəlamında: "Və onun köynəyini onlar yalandan qana batırdılar. Onlar, yəni Yusifin qardaşları." Fəqih soruşdu: Söylə görüm, hansı ayədə kaşırlar düz danışıblar?" Qız cavab verdi: "Onun (o böyükür!) bu kəlamında: "Yəhudilər dedilər: "Nəşranılar heç nəyə əsaslanımlılar"; nəşranılar dedilər: "Yəhudilər heç nəyə əsaslanımlılar"; onlar kəlamları oxuyurlar, ona görə də hamısı düz deyirdi". Fəqih soruşdu: Hansı ayədə Allah özü barədə danışır?" Qız cavab verdi: "Onun (o böyükür!) bu kəlamında: "Mən cinləri, insanları ancaq ona görə yaratdım ki, onlar mənə sitaş eləsinlər". Fəqih soruşdu: "Mələklərin sözü hansı ayədədir?" Qız cavab verdi: "Onun (o böyükür!) bu kəlamında: "Biz səni mədh eləyirik, sənə teriflər oxuyuruq!"

Fəqih dedi: Sən mənə indi do "Daşla vurulmuş şeytandan qorunmaq üçün Allaha pənah gotirirom!" nidasından danış, söylə görüm onun barəsində nə deyilib?" Qız cavab verdi: "Hifz nidası Quran oxuyan hər bir kəsə Allah özünün bu kəlamıyla buyurub: "Quran oxuduğun vaxt daşla vurulmuş şeytandan hifz olunmaq üçün Allaha pənah gotir!" Fəqih soruşdu: "Söylə görüm, hifz nidasının sözleri necədir, onların barəsində ixtilaf nəyin tütündödir?" Qız cavab verdi: "Bəziləri onu belə deyirlər: "Daşla vurulmuş şeytandan hifz olunmaq üçün hər şeyi eşidən, hər şeydən agah olan Allaha pənah gotirirom!". Ancaq hamisindən yaxşısı Quranı-Kəbiridə deyiləndir. Peyğəmber salavatullah Quran oxumağa

¹ Əbu Ruəyim Əbdürrohman Nafî – məşhur ilahiyyatçıdır, 786-cı ilde, Quran oxuduğu yerde vəfat edib.

başlayanda deyərmiş: "Daşla vurulmuş şeytandan hifz olunmaq üçün Allaha pənah getirirəm". Nafsinin sözlərinə əsaslanıb belə rəvayət eləyirlər ki, onun atası deyərmiş: "Məhəmməd salavatullah gecə namaz qılmağa duranda deyərdi: "Allah hamidan böyükdür, səhər-axşam şükürler olsun onun cəlalına!" Sonra deyirdi: "Daş deymiş şeytanın hiyəsindən, felindən hifz olunmaq üçün Allaha pənah getirirəm." İbn Abbasın (Allah ondan da, onun atasından da razı olsun!) bərəsində rəvayət eləyirlər ki, o deyərmiş: "Cəbrayıllər tərefindən birinci dəfə peyğəmbər salavatullahın yanına göndəriləndə hifz nidasını ona öyrədib dedi: "Ya Məhəmməd, de ki: hər şeyi eşidən, hər şeydən agah olan Allaha pənah getirirəm!" Sonra de: "Bismillahi-ərrəhmani-ərrəhimi!" Sonra da dedi: "Xəlq eləyənin naminə". Allahın xəlq elədiyi də insandır ki, onu qan laxtasından yaradıb".

Qare qızın dediklərini eşidənən onun sözlərinə, diləvərliyinə, ağlınə, kamalına heyran olub dedi: Ey qız, söyle görüm, Onun (o böyükdür!) bu kəlamı barədə nə bilirsən: "Bismillahi-ərrəhmani-ərrəhimi". Bu, Quranın ayələrindəndirmi?" Qız cavab verdi: "Bəli, Quranın "Qarişqa" surəsindəki ayələrdəndir, özü də iki surədən bir tekrar olunur. Bu barədə alimlər arasında böyük ixtilaf var". Fəqih dedi: "Yaxşı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz qırx yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız qarenin sualına cavab verib deyənde ki, "Bismillahi-ərrəhmani-ərrəhimi" sözləri barədə alimlərin arasında böyük ixtilaf var, qare dedi: "Yaxşı! Söylə görüm niye "Tövbə" surəsinin əvvəlində "Bismillahi-ərrəhmani-ərrəhimi" sözləri yazılmayıb?" Qız cavab verdi: "Peyğəmbər salavatullahla çoxallahlılar arasında olan müqavilənin pozulması barəsində "Tövbə" surəsi göydən gələndə, Peyğəmbər salavatullah Əli ibn Abutalib¹ (Allah onun üzünü ağ eləsin) Allahın himayəsində

¹ Əli ibn Abutalib – Məhəmmədin omisi oğlu ve kürəkənidir, dördüncü xəlifodır (hakimiyyət illeri: 656-661).

olan bayramın günündə "Tövbə" surəsini onların yanına göndərdi, Əli surəni onlara oxuyanda "Bismillahi-ərrəhmani-ərrəhimi" sözlerini oxumadı¹.

Fəqih dedi: "Söylə görüm! "Bismillahi-ərrəhmani-ərrəhimi" kəlamının üstünlüyü, xeyri nədədir? Qız cavab verdi: "Rəvayət eləyirlər ki, peyğəmbər salavatullah deyib: "Hansi işi görməyə başlayanda ki, siftəcə dedim: "Bismillahi-ərrəhmani-ərrəhimi", həmin işdən həmişə xeyir görərsən". Bir də rəvayət eləyirlər ki, peyğəmbər salavatullah buyurub: "Allah-teala öz böyüklüğünə and içib ki, xəstə yanına gələnlər hər dəfə "Bismillahi-ərrəhmani-ərrəhimi" sözlerini söylesələr xəstə şəfa tapar". Bele də rəvayət eləyirlər ki, xudavəndi-kərim öz taxtını yaradanda taxt başlayıb titrəməyə; belə olanda, Allah onun üstüne yazıb: "Bismillahi-ərrəhmani-ərrəhimi", taxtin titrəməyi o saat dayanıb. "Bismillahi-ərrəhmani-ərrəhimi" kelamı göydən Allahın rəsulu Məhəmməd salavatullahha göndəriləndə, o deyib: "İndi üç şeydən mənim qorxum yoxdur: yerə girməkdən, yolumdan dönməkdən, bir də suda boğulmaqdan". Bu sözlərin hikmeti çox böyükdür. İnsana xeyri də o qəderdir ki, saymaqla qurtarmaz. Rəvayət eləyirlər ki, peyğəmbər salavatullah deyərmiş: "Qiyyamet günü adamı getirib onunla haqq-hesab çəkəcəkler, o adam ki, ömründə bir savab iş tutmayıb, onda əmr olunacaq ki, onu atsınlar qır qazanına. Onda həmin adam deyəcək: "Ya rəbb, mənim barəmdə ədalətsizlik elədin!" Allah-təala soruşacaq: "Nə üçün?" Həmin adam cavab verəcək: "Ona görə ki, ya rəbb, sən özünü həmişə rehmlı, şəfqətlə adlandırmışan, amma indi isteyirsin məni məhşər ayağına çəkəsen". Onda xudavəndi-aləm deyəcək: "Mən özümü rəhmlı, şəfqətlə adlandırmışam; aparın məzлum bəndəmi cənnetə, cünki mən rahimlərin rahimiyəm".

Qare dedi: "Yaxşı! İndi də sen mənə "Bismillahi-ərrəhmani-ərrəhimi" kəlamının ilk dəfə nə vaxt deyildiyini söyle!" Qız cavab verdi: "Allah-təala Quranı göydən nazıl eləməyə başlayanda "Bismillah" yazılırlar. Sonra Allah bu kəlamını nazıl elədi: "De ki, Allaha dua eləyənde ya bismillah deyin, ya da bismillahi ərrəhman deyin, hansı adla çağırırsınız çağırın, onun adlarının hamısı mübarekdir". Bundan sonra: "Bismillahi ərrəhman" yazımağa başladılar. "Ya ilahə illəllah, ərrəhman ərrəhim" kəlamı göydən nazıl olandan sonra "Bismillahi-ərrəhmani-ərrəhimi!" yazımağa başladılar".

¹ Quranın 9-cu (Tövbə) surəsini Əli ibn Abutalib 631-ci ilin fevral-mart aylarında Məkkədə oxuyub. Surənin mözəmnə osason Bizans imperiyasının əleyhinidir.

Qare qızın bu cavabını eşidəndə başını aşağı salıb öz-özünə fikirlesdi: "Doğrudan da çox təəccüb qalmalıdır. Bir gör bu qız "Bismillah-ərrəhmani-ərrəhimi" kəlaminin yarandığını necə derindən bilir. And olsun Allaha, bir kələk işlətməsəm, mən bu qızı üstün gələ bilməyəcəyəm".

Bunu fikirlesdən sonra qare dedi: "Ey qız, söyle görüm, Allah Quranın hamisini birdən göndərib, yoxsa hissə-hissə göndərib?" Qız cavab verdi: "Yeri-göyü yaradan Quranı Allahın elçilərinin ağası, peyğəmbərlər peyğəmbəri Həzrəti Məhəmmədə Cəbrayıł Sadıqle (onun ruhu şad olsun) göndərirdi, baş verən əhvalatlara müvafiq Cəbrayıł iyirmi ilin müddətində Allahdan Məhəmməd peyğəmbərə əmr və qadağanla, vəd və təhdidlə, hekayələrlə və iibrətamız hekayələrlə ayrı-ayrı ayələri gətirmişdir".

Qare dedi: "Yaxşı! İndi də göydən Allahın rəsuluna gələn birinci surədən danış!" Qız cavab verdi: "İbn Abbasın¹ dediyinə görə, həmin surə "Laxta" surəsidir, ancaq Cabir ibn Abdullah irad eləyir ki, bu "Əbaya bürünmüş" surəsidir. Bundan sonra başqa surələr, ayələr göydən göndərilibdir". Qare dedi: "Axırıncı göndərilen ayə barəsində danış". Qız cavab verdi: "Peyğəmbərə göndərilen axırıncı ayə, "Sələm" ayəsidir, ancaq beziləri də deyirlər ki, bu "Allahdan kömək geləndə və zəfər kəlamıdır..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



448-ci gecə

Elə ki dörd yüz qırx səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız Qurandaki axırıncı ayədən danışib qurtaranda qare dedi: "Yaxşı! Söylə görüm, Allahın rəsulunun (xudavəndi-kərimi) salamı və koromı onun üstündə olsun) sağlığında Quranı toplamaqda ona neçə adam kömək eləyirdi?" Qız cavab verdi: "Dörd adam: Ubeyy ibn Kəb, Zeyd ibn Sabit, Əbu Ubeydə-Əmir ibn əl-Cərrah, bir də Osman ibn Əffan

¹ Abdullah ibn Abbas (619-687) – Məhəmmədin omisi oğludur. Məhəmməd peyğəmbərə aid hadislərin mühafizəçisi və rəvayət edən kimi möshurdur.

(Allah onların hamisindən razı olsun)". Qare dedi: "Yaxşı, söyle görüm Quranın qiraət qaydaları hansı qarelərdən götürülüb". Qız cavab verdi: "Onlar da dörd nəfərdir: Abdullah ibn Məsud, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl, bir də Salim ibn Abdulla".

Qare soruşdu: "Söylə görək, Onun (o böyükür!) bu kəlami barəsində nə bilirsən: "Ucaldılmışların qarşısında kəsilənlər?"¹" Qız cavab verdi: "Ucaldılmışlar bütöldür ki, onları ucaldıb Allah əvəzinə (xudavəndi-kərimə pənah gətirirəm) onlara sitiyəs eləyirlər".

Qare soruşdu: "Söylə görüm, Onun (o böyükür!) bu kəlami barəsində nə bilirsən: "Sən mənim üreyimdə olanı bilirsən, amma mən sənin üreyindəkini bilmirəm". Qız cavab verdi: "Bu o deməkdir ki, sən məni yaxşı tanıyırsan, üreyimdə nə var hamısı sənə əyandır, amma mən sənin qəlbindəkildən xəbərdar deyiləm. Onun (o böyükür!) bu kəlami həmin fikri təsdiq eləyir: "Sən, həqiqətən o kəssən ki, ondan gizli heç nə yoxdur". Bəzilərinin də dediyinə görə bu, o deməkdir ki, sən mənim əslimi bilirsən, amma mən sənin əslini bilmirəm".

Qare dedi: "Bəs Onun (o böyükür!) bu kəlami barəsində nə deyə bilirsən: "Ey mənə iman getirənlər, Allah-təalanın halal buyurduğu nemətə haram deməyin". Qız cavab verdi: "Mənim şeyxim (Allah ona rəhmət eləsin) əd-Dəhhakın sözlerinə isnad eləyib mənə deyirdi: "Müsələnlərdən bir qismi deyirmiş: "Özümüzü axtalayıb, əynimizə qəzildən paltar geyək". Buna görə də həmin ayə Allah tərəfindən göndərilib". Kətəda² da deyir ki, bu ayə Peyğəmbər salavatullahın tərəfdarlarından Əli ibn Abutalib, Osman ibn Musab və qeyrilərinə görə gelib. Onlar deyirlərmiş: "Özümüzü axtalayıb əynimizə qəzil geyək və rahib olaq". Buna görə də həmin ayə göndərilib.

Qare xəbər aldı. "Söylə görüm, Onun (o böyükür!) bu kəlami barəsində nə bilirsən: "Allah İbrahimini özünə dost elədi?" Qız cavab verdi: "Dost o şəxsdir ki, ehtiyacı var, başqasının köməyinə möhtacdır; beziləri də deyirlər ki, dost odur ki, Allah-təalanı sevir, ona sadıqdır, həm də bu məhəbbəti onun qəlbindən heç nə çıxarda bilməz".

Qare gördü ki, nə deyir, qız o saat cavabını verir, sözləri dolu kimi yağıdır. Belə olanda, kişi ayağa qalxıb dedi: "Ya əmirəlmöiminin Allah özü şahiddir ki, bu qız Quranı məndən yaxşı bilir!" Onda qız dedi: "Mən də sənə bircə sual verəcəyəm, əgər cavabını tapdım tapmadın paltarını soyunduracağam". Əmirəlmöiminin dedi: "Sualını ver!"

¹ Bütörlərə kosilon qurban otını yeməyi Quran haram hesab eləyir.

² Kətəda – VIII əsrədən yaşamış Quran təfsiriçisidir.

Qız dilləndi: "Hansı ayədə iyirmi üç "kaf", hansı ayədə on altı "mim", hansı ayədə yüz qırx "eyn"¹ var; Quranın hansı hissəsində mədhiyyə yoxdur? Qare bu sualın cavabını verməkdə aciz qaldı, qız dedi: "Palṭarını soyun!"

Qare palṭarını soyunandan sonra qız dilləndi: "Ya əmirəlmöminin, on altı "mim" olan ayə "Hud" surəsindədir, Onun (o böyükür!) bu kəlamında: "Ya Nuh, salamat get, Allahın kölgəsi üstündən əskik olmasın...", iyirmi üç "kaf" olan ayə "Bəqərə" surəsindədir, özü də borc haqqındadır; o ki qaldı yüz qırx "eyn" olan ayəyə, o da "Əbəs" surəsində, Onun (o böyükür!) bu kəlamındadır: "Musa bizim buyurdugumuz vaxt öz qəbilesindən yetmiş adam seçdi, axı hər bir adamın iki gözü var". Mədhiyyə olmayan hissə də "Vaxt çatdı, ay parçalandı", "Ərrəhman" və "Derk eləyən" surələridir". Qare palṭarını soyunub xəcalət çəkə-çəkə çıxıb getdi..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

449-cu gecə



Elə ki dörd yüz qırx doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız qareyə üstün gələndə qare palṭarını soyunub xəcalət çəkə-çəkə çıxıb getdi.

Bu vaxt həkimbaşı irəli yeriyib qızı dedi: "Din elmi haqqında söhbətimiz qurtardı, indi də ağlına güc ver, bizə cisimlər elmindən, insandan danış: söyle görək, onun təbiəti necədir, bədənindən neçə damar, neçə sümük var, fəqərə sütunu neçə fəqərədən ibarətdir, birinci damar hansıdır, niyə Adəm Adəm adlandırılabilir?" Qız cavab verdi: "Adəm ona görə Adəm adlandırılabilir ki, o, qarabəniz id, sifətinin rəngi qəhvəyi idi, deyirlər, bir də ona görə ki, o, daşlı torpaqdan yaranıb², yəni torpağın üst qatından. Adəmin sinəsi Kəbə torpağından, başı Məşriq torpağından, ayaqları da Məğrib torpağındandır. İnsan yarananda onun başına yeddi yerdən darvaza qoyulub: iki göz, iki qulaq, iki burun desiyi,

¹ Kaf, mim, eyn (göz) – ərob hərflorinin adlarıdır, qədim sami olıfbasında "eyn" hərfi gözə oxşayırımsı.

² Ərobca qarabəniz – udma, daşlı torpaq isə adım deməkdir.

bir ağız! Ağızın da iki yolu var: biri qabaqdandır, biri də daldan. Allah gözlərə görmək, qulaqlara eşitmək, burun desiklərinə iy bilmək, ağıza dad bilmək qabiliyyəti verib, dili də onun üçün yaradıb ki, insan ürəyindəkini desin. Adəmi Allah dörd şeyin birləşməsindən yaradıb: suyun, torpağın, odun və havanın. Sarı öddə od xasiyyəti var, çünkü o, istidir, qurudur; qara öddə torpaq xasiyyəti var, çünkü o, soyuqdur, qurudur; bəlgəmdə su xasiyyəti var, çünkü o, soyuqdur, nəmdir; qanda hava xasiyyəti var, çünkü o, istidir, nəmdir. Allah insanların bədənində üç yüz altmış damar, iki yüz qırx sümük, üç ruh yaradıbdır: heyvani ruh, mənəvi ruh, bir də ruhani ruh; bunların da hər birinə vezife tapşırıb. Bundan əlavə, Allah insana ürək də verib, dalaq da, ağ ciyər də, qara ciyər də, altı bağırsaq, iki böyrək, iki yanbız verib, cümük iliyi, dəri, sümük və beş cür hiss verib: eşitmə, görmə, iy bilmə, dad bilme, bir də lamışə hissi. Allah ürəyi sinənin sol tərəfində, mədəni də ürəyin qabağında yerləşdirib, ağ ciyəri ürək üçün yelpik yaradıb; qara ciyəri döşün sağ tərəfində, ürəyin qarşısında yerləşdirib. Bundan başqa, Allah qulaq pərdesi, bağırsaq yaradıb, döş sümüklərini düzüb, onları qabırğalarla hörüb".

Həkim dedi: "Yaxşı! Söyle görüm insanın başında neçə girinti var?" Qız cavab verdi: "Başda üç batıq var, onlarda da beş qüvvə yerləşir ki, bunlar da daxili hissələr adları: idrak qabiliyyəti, xəyal qabiliyyəti, bir də ki, yaddaş". Həkim dedi: "Yaxşı, indi də sən biza bədəndəki sümüklərden danış..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

450-ci gecə



Elə ki dörd yüz əllinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, həkim qızı dedi: "İndi də biza bədəndəki sümüklərden danış!" Qız cavab verdi: "Bədəndə iki yüz qırx sümük var, bunlar da üç qismə bölünür: baş sümükləri, bədən sümükləri, qol-qılça sümükləri. Baş qafatasından və üzdən ibarətdir; qafatası səkkiz sümükdən ibarətdir, həmin sümüklərə dörd qulaq sümüyü birləşdirilib. Üz iki çənodon əmələ golub; alt çənə, üst çənə. Üst çənə on bir sümükdən ibarətdir, amma alt çənə bir sümükdən əmələ golubdir, onuna da otuz iki diş və dilqabağı sümük

birləşib. O ki qaldı bədən hissəsi, o da bel sütunundan, döş qəfəsindən, bir də çanaq sümüyündən ibarətdir. Bel sütunu fəqərə adlanan iyirmi dörd sümükdən yaranıb; döş qəfəsi də döş sümüyündən, həm də qabırğalardan ibarətdir. Qabırğaların sayı iyirmi dörrddür, on ikisi sağ tərəfdə, on ikisi sol tərəfdə yerləşir. Çanaq iki yan sümüyündən, büzdümdən, omba sümüyündən əmələ gelib. Qaldı qol-qılçə, o da iki qoldan, iki də qılçadan ibarətdir. Hər qol ibarətdir: birincisi, kürək sümüyü ilə körpük sümüyündən əmələ gelən ciyindən; ikincisi, bir sümükdən ibarət bazu öündən; üçüncüsü, dirsek sümüyü ilə kiçik bilek sümüyündən ibarət bazudan; dördüncüsü, biləkdən, əl darağı ilə beş barmaqdan ibarət olan pəncədən. Bilek iki cərgə düzülmüş səkkiz sümükdən yaranıb, hər cərgədə dörd sümük var; əl darağında beş sümük birləşir, barmaqların sayı beşdir; baş barmaqdan başqa, hər barmaq oynaq adlanan üç sümükdən ibarətdir, baş barmaqda oynaqların sayı ikidir. İki qılçanın hərəsi ibarətdir: birincisi, bir sümükdən yaranan ombadan; ikincisi, üç sümükdən, yəni böyük baldır sümüyündən, kiçik baldır sümüyündən, bir də diz qapağından ibarət olan baldırdan; üçüncüsü pəncədən. Pəncə də əl kimi, dabandan, ayaq darağından və barmaqlardan düzəlib. Ayaq darağında beş sümük var. Barmaqlar da beş dənədir, baş barmaqdan başqa, hər bir barmaq üç oynaqdandan düzəlibdir, baş barmaqda cəmi iki oynaq var”.

Həkimbaşı dedi: “Yaxşı! Söylə görüm, şah damar hansıdır?” Qız cavab verdi: “Şah damar ürək damarıdır, qalan damarların hamısı ondan ayrılır. Damarlar çoxdur, sayım tekce onları yaradanın özü bilir, ancaq deyilənlər görə, bir az bundan qabaq ərz elədiyimiz kimi, cəmi üç yüz altmış dənədir. Allah dili bədən üçün dilmancı, gözü çıraq, burunu iy bilmək, əlli riçi yapışmaqdan ötrü yaradıb. Qara ciyər rəhm evi, dalaq gülüş evidir, o ki qaldı böyrək – o da hiylə yeridir. Ağ ciyər yelpikdir, mədə anbardır, ürək bədənin dayağdır, ürək saz olanda bədən də saz olur, o ki korlandı, bədən puç olub gedir”.

Həkimbaşı dedi: “Söylə görək, bədənin daxili və xarici əzalarının xəstəliyinə delalət eləyən hansı əlamətlər, hansı zahiri nişanələrdir?” Qız cavab verdi: “Baş üstə, əgər həkim dərrakə sahibidirsə, onda bədəni müayinə eləyir, xəstənin elini öz alıb bərkliyini, istiliyini, soyuqluğunu, quruluğunu, nəmliyini yoxlayır. Zahiri nişanələr batındakı xəstəliyə delalət eləyir: gözün sarı olması sarılıq xəstəliyini, kürəyin donqarlanması ciyər xəstəliyini göstərir”. Həkim dedi: “Yaxşı...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız xəstəliklərin zahiri nişanələrini danışandan sonra həkim dedi: “Yaxşı, söyle görüm daxili əlamətlər hansılardır?” Qız cavab verdi: “Xəstəliklərin daxili əlamətlərə görə müəyyən edilməsi altı əsasə görə olur: birincisi, xəstənin hərəkətlərinə görə; ikincisi, ifrazə görə; üçüncüsü, ağrıya görə; dördüncüsü, ağrıının yerinə görə; beşincisi, işşə görə; altıncısı, köməkçi əlamətlərə görə”.

Həkim dedi: “Danış görək başağrisına nə səbəb olur?” Qız cavab verdi: “Bir yemək hezm olmamış üstündən ikincisini yemək, dalbadal toxluq eləmək; adamları puç eləyən bax bunlardır. Kim ki, isteyir dünyada çox yaşasın, o görək erkən nahar eləsin, şam yeməyini gec yeməsin, arvadlarla az görüşsün ki, bununla da qan aldırmağı, zəli qodurmağı azaltsın. Görək o, öz qarşını üç hissəye bölünsün: bir hissəsini yemək üçün, bir hissəsini su üçün, bir hissəsini de nəfəs üçün ayırsın; ona görə ki, bəni-adəmin bağırsağının uzunluğu on səkkiz qarışdır; altısı yeməyə, altısı içməyə, altısı da nəfəsə məxsus olmalıdır. İnsana ehtiyatlı durub-oturmaq yaraşır – bunun cana böyük faydası, xeyri var. Xudavəndi-kərim (o böyükdür!) buyurub: “Həmişə gəzəndə günün ayağının altında olsun”.

Həkim dedi: “Yaxşı! Söylə görək, sarı ödün dağılmasının əlamətləri hansılardır, bunun üçün nədən çəkinmək lazımdır?”. Qız cavab verdi: “Sarı ödün dağılmasını sıfətin saralmağından, ağızın acılığından, quruğundan, iştahın olmamasından, nəbzin tez-tez vurmasından bilmək olar. Bu naxoşluq xəste üçün qorxuludur. Canı od kimi yandıran hərəket, beyinin iltihabı, işşə, bağırışda yara əmələ gəlməsi, bərk yanğı, sarı ödün dağılmasının nişanələridir”.

Həkim dedi: “Yaxşı! Söylə görək, qara ödün dağılmasının əlamətləri hansılardır, bu xəstəliyə düşcar olan şəxsin qorxusu nədəndir?”. Qız cavab verdi: “Bu xəstəlik insanda yeməyə yalançı iştaha əmələ gotırır, azarlı bərk narahat olur, dərin xır. Belə olan surətdə, hökmən xəstənin qarnı boşalmadır, yoxsa xəstəlik ruhi düşkünlüyə, fil azarına, xorçəngə, dalaq ağrısına, bağırışa sobəb olar”.

Həkim dedi: "Yaxşı! Söylə görək, müalicə neçə hissəyə bölünür?" Qız cavab verdi: "İki hissəyə. Birincisi, xəstə bədənlə rəftar elemək məharətidir; ikincisi, ona əvvəlki sağlamlığı necə qaytarmağı bilməkdir". Həkim dedi: "Söylə görüm, dərmanı nə vaxt içmək xeyirlidir?" Qız cavab verdi: "Elə ki ağaclar şirəye dolub yarpaqladı, tənəkkələr qora bağladı, elə ki xoşbəxtlik ulduzu doğdu, demək dərman içməyin vədəsi gelib, azar-bezar candan qovulacaqdır".

Həkim dedi: "Danış görüm, ne vaxt adam təzə qabdən içki içəndə o, nuş olur, xeyri olur, müşk-ənber qoxuyur?" Qız cavab verdi: "İçki onda adama nuş olur ki, onu yeməkdən bir qədər sonra içəsən; şair yaxşı deyib:

Heç vaxt tox qarına şərab içmə sən,
İçməyə tələssən xəstələnərsən.

Yedin – bir az gözlə, bir qədər yuban,
Ağzı lezzətinə onda duysan".

Həkim dedi: "Söylə görüm, o hansı yeməkdir ki, ondan insan xəstələnmir?" Qız cavab verdi: "O yemək ki, onu acanda yeyirlər, özü de yeyəndə qabırğanın altını həddində ziyanə doldurmurlar. Həkim Halen¹ deyib: "Kim ki, xörek yemək istədi, qoy tələsməsin, onda peşman olmaz". Bu söhbəti peyğəmbər salavatullahın kəlamlı qurtaraq, o buyurub: "Mədə xəstəlik evi, pəhriz cümlə dərmanların başıdır; hər bir xəstəliyin kökü mədə pozğunluğunda, yəni yeməyin həzm olunmamasındadır..." Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoymuş.



452-ci gecə

Elə ki dörd yüz əlli ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eloyırlər ki, qız dedi: "Mədə xəstəlik evi, pəhriz cümlə dərmanların başıdır", sonra da hədisi axıra qədər danışdı. Həkim soruşturdu: Hamam barəsində nə söyləyə bilərsən?" Qız cavab verdi: "Hamama görək tox qarına getməyəsən, peyğəmbər salavatullah buyurub: "Gözəl yerdir hamam, orada

¹ Halen – II əsrde yaşamış moşhur yunan hokimi

bədən pak olur, atəş yada salınır". Həkim soruşturdu: "Hansi hamam yaxşıdır?" Qız cavab verdi: "O hamam yaxşıdır ki, suyu şirin, içərisi geniş, havası xoş olsun. Orada dörd cür hava: payız, yay, qış, yaz havası olmalıdır.

Həkim soruşturdu: "Söylə görüm, hansı xörek yaxşıdır?" Qız cavab verdi: "O xörek yaxşıdır ki, onu qadın hazırlayıır, üstündə az zəhmət çəkilir, sən de onu istahla yeyirsən. Ən dadlı xörek səriddir¹. Peyğəmbər salavatullah buyurub: "Qadınların ən yaxşısı Ayişə², xöreklerin ən gözəli səriddir". Həkim dedi: "Söylə görək, ən gözəl ərzəq hansıdır?" Qız cavab verdi: "Ətdir. Peyğəmbər salavatullah buyurub ki, ən gözəl ərzəq etdir, zira bu dünyadan da, o dünyadan da ləzzəti ondadır". Həkim soruşturdu: "Bəs ən yaxşı ət hansıdır?" Qız cavab verdi: "Qoyun ətidir. Ancaq qaxac ətdən çəkin, çünki onun bir xeyri yoxdur". Həkim dedi: "Meyvə barəsində danış!" Qız cavab verdi: "Meyvəni vaxtı çatanda ye, elə ki vaxtı keçdi dilinə vurma". Həkim soruşturdu: "Yaxşı, su içmək barəsində nə bilərsən?" Qız cavab verdi: "Suyu bir neçə kərə dalbalal içmə, içəndə de birnəfəso içmə; sonra başağrısından əziyyət çəkərsən, cürbəcür azar-bezara mübtəla olarsan. Hamamdan çıxandan sonra, qadınla yaxın olandan sonra dərhal su içmə, yeməyin üstündən cavanlar on beş, ahillər qırq dəqiqə keçməmiş su içməməlidirlər, suyu yuxudan oyananda da içmək olmaz".

Həkim dedi: "Yaxşı, indi də bizə şərab içməkdən danış". Qız cavab verdi: "Məgər Allah-təalanın Quranda buyurduğu səndən ötrü kifayət deyilmi? Orada deyilib: "Şərab, məysir³, haram olunanlar, fal oxları – hamısı şeytanın iyrənc işidir, bunlardan uzaq olun, xeyir görərsiz". Xudavəndi-kərim bir de buyurub: "Onlar səndən şərab, məysir barəsində soruştunda, de ki, onlardan böyük ziyan da görərsən, xeyir də, ancaq zərəri xeyirdən çıxdur". Şair də yaxşı deyib:

Heç ar edirənmi, şərab düşkünü?
Haram buyurubdur Allah içkini.

İçmə, bu bəd yoldan son qayıt geri,
Allah lənotluyib mey içənləri.

¹ Sərid – otlu şorbadır, içino çörök dograyıb yeyirlər

² Ayışə – peyğəmbərin sevimli arvadı, Məhəmmədin xələfi Əbübəkrin qızı

³ Məysir – qumur oyunudur. Bu oyunda on noxfordon iyrəni sakız noʃları qodor adam iştirak edir. Bir dovonin comdoyını oynayanların miqdarı qodor pay-pay edirlər. Onlar oyun oxlarını bir kisəyo doldurub qarışdırırlar. Oxları kisodon çıxarırla hor kosın oxu neçə pay udmuşsa, homin şoxs payım götürür. Heç bir şey udmayanlar iso dovonin haqqını verirlər.

Başqa bir şair də bu barədə belə deyib:

İçdim şürurumu itirənədək,
Madam ağlı alır, pisdir mey, demək.

O ki qaldı şərabın xeyrinə, o da budur ki, böyrəkde daşı eridir, bağırsağı bərkidir, insanı derddən-qəmdən ayırr, mərdlik götürir, gümrahlıq verir, yeməyi həzm eləyir, canı sağlamlaşdırır, əzalardan azarı çıxarıır, bədəni zərərl mayelerdən temizləyir, sevinc və şadlıq götürir, hərarəti artırır, sidikliyi möhkəmlədir, qara ciyəri bərkidir, pəndəmin qabağını alır, sıfəti allaşdırır, başı, beyini temizləyir, saçı ağarmağa qoymur; əgər xudavəndi-kərim şərəbi haram buyurmasayı yer üzündə ona əvez tapılmazdı. Qaldı məysir, o da qumardır". Həkim soruşdu: "Şərablardan ən yaxşısı hansıdır?" Qız cavab verdi: "O şərabdır ki, onu hazırlanandan həştad gün sonra, yaxud daha gec içirlər, bu şərtle ki, ağ üzümdən çəkilmiş olsun, içərisinə su qatılmasın; belə şərabın yer üzündə bərabəri yoxdur".

Həkim soruşdu: "Yaxşı, bəs zəli qoymaq haqqında ne bilirsən?" Qız cavab verdi: "Zəli o şəxslər üçündür ki, bədənlərində qanları həd-dindən artıqdır, özü da əskilmək bilmir. Kim ki, zəli qoymaq istədi, gərək onları ay köhnələndə buludsuz, küləksiz, yağıssız gündə qoysun, özü də ayın on yeddisində; əgər həmin gün tək gününə düşsə zəlinin xeyri daha çox olar. Beyin üçün, göz üçün, ağıllın itiləşməsi üçün zəlidən xeyirli heç nə yoxdur..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağlı yarımcı qoydu.

453-cü gecə

Elə ki dörd yüz əlli üçüncü gecə oldu, Şəhrizad nağlınlı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız zəli qoymağın xeyrindən danışb qurtarandan sonra həkim dedi: "Danış görüm, zəlini nə vaxt qoymaq daha yaxşıdır?" Qız cavab verdi: "Acqarına qoymaq daha yaxşıdır, bu, ağılı da, yaddası da artırır. Deyirlər ki, birisi peygəmbər salavatullahın yanına golib başağrısından, ya qılçalarının ağrısından şikayətlənənde o həmişə deyərmış: "Zəli qoy!" Kim ki, zəli qoydu, gərək acqarına duzlu şey yeməsin, yoxsa onu qaşınma-

tutur, zəlini götürəndən sonra da gərək dilinə turş şey vurmasın". Həkim soruşdu: "Söylə görək, nə vaxt zəli qoymaq pisdir?" Qız cavab verdi: "Şənbə günü, bir də cümə axşamı; kim ki, bu günlər zəli qoysa özündən incisin. Bərk istidə, şiddətli soyuqda zəli qoymaq pisdir, zəli qoymağın yaxşı vaxtı yaz feslidir".

Həkim dedi: "İndi də sən mənə cinsi əlaqədən danış". Qız bu sözleri eşidəndə susub, əmirəlmöminin hüzurunda heyadan başını aşağı saldı; sonra o dedi: "Ya əmirəlmöminin, and olsun xalıqə, mən aciz deyiləm, ancaq həya eləyirəm, həmin sualın cavabı dilimin ucundadır". Əmirəlmöminin söyledi: "Ay qız, danış!" Belə olan surətdə, Təvaddüd həkimə dedi: "Həqiqətən cinsi əlaqənin çox böyük üstünlükleri və tərifələyiş cəhətləri var: o, qara ödə dolmuş bədənə rahatlıq götürir, ehtiras ateşini söndürür, məhəbbəti artırır, ürəye sevinc verir, dərd-qəmi dağıdır; ancaq yay, payız günlərində tez-tez cinsi əlaqədə olmaq, qışda, yazda əlaqədə olmaqdan zərerlidir".

Həkim dilləndi: "Sən mənə cinsi əlaqənin faydasından danış!" Qız onun cavabında dedi: "O, insanı qayğıdan, əndişədən azad eləyir, təəşşüqü sakitləşdirir, qəzəbi yatırır, bundan da əlavə, yara-xoraya da xeyirdir. Bu dediklərimiz o şəxslər üçündür ki, onların təbiətində soyuqluq, quruluq daha çoxdur, yoxsa tez-tez cinsi əlaqədə olmaq gözün işığını zəiflədir, ayaqda, başda, beldə ağrı əmələ götürür. Özü də məbadə, məbadə qoca arvadla əlaqədə olasın: bu, insanın başına fəlakət getirən işlərdən biridir. İmam Əli (Allah ona rəhmət eləsin) belə buyurub: "Dörd şey bədəni qocaldır, əldən salır; tox qarına hamama getmək, duzlu xörək, qarını yeməklə doldurandan sonra qadınla olmaq, xəstə arvadla əlaqədə olmaq. Bu səni gücdən salar, bədənini azardar eləyər". Qoca arvad ilan zəheri kimi bir şeydir. Kimsə deyib: "Qoca arvadın var-dövləti Qarununkindən¹ də artıq olsa, onunla evlənmək-dən çəkin".

Həkim soruşdu: "Nə vaxt cinsi əlaqə daha xoş olur?" Qız cavab verdi: "Onda ki, qadın yaşça cavan, bədəncə qəşəng, üzdən göyəçək olsun, döşləri dik, özü yaxşı nəsildən olur. Belə qadın sənin bədəninin sağlamlığıni artırır, bir şair beləsi barədə gözəl deyib:

Baxdinmə, o bilir – neyləmək görək,
Artıqdır göstəriş, ya şorh eyləmək.

Elə ki hüsnünü seyra dalırsan,
Sanırsan bir bağdır – qoynu gülüstən".

¹ Qarun – ofsanoyo gəro, çox böyük dövlət sahibi imiş

Həkim soruşdu: "Söylə görüm, nə vaxt əlaqədə olmaq yaxşıdır?" Qız cavab verdi: "Əger gecə olsa – yemək həzmə gedəndən sonra; gündüz olsa, onda naharadan sonra".

Həkim soruşdu: "Meyvələrin içərisində hamisindən yaxşısı hansıdır?" Qız cavab verdi: "Nar, bir də lumu". "Mənə söylə görüm, tərəvəzin ən yaxşısı hansıdır?" – "O da kasnidir". Həkim soruşdu: "Gülərin yaxşısı hansıdır?" Təvəddüd cavab verdi: "Qızılıgülle bənövşə".

Həkim dedi: "Söylə görüm, insanın toxumu harada olur?" Qız cavab verdi: "İnsanın bədənində bir damar var ki, o bütün başqa damarları sulayır. Şirə üç yüz altmış damardan axıb qırmızı qan halında sol xayaya daxil olur, oradan insan bədənindəki mürekkeb maddələrin hərərətindən bişib qatı ağ mayeyə çevirilir. İyi xurma çiçəyinin iyinə oxşayır". Həkim dedi: "Yaxşı! Söylə görüm hansı quşdur ki, toxum buraxır, aybaşı olur?" Qız cavab verdi: "O, gecəquşudur, yəni yarasa". Həkim dedi: "O hansı canlıdır ki, havasız yerdə olanda yaşıyır, havaya çıxanda ölüür?" Qız cavab verdi: "Balıqdır". Həkim soruşdu: "Söylə görüm, o hansı iləndir ki, yumurtlaysı?" Qız cavab verdi: "O ejdahadır".

Həkim o qədər sual verdi ki, axırdı yorulub səsini kəsdi; bunu görcək qız dedi: "Ya əmirəlmöminin, o yorulub əldən düşənə kimi mənə suallar verdi, ancaq mən ona tək birçə sual verəcəyəm. Əger cavabını tapa bilməsə onda paltarını soyundurub alacağam, necə ki, mənə izin vermisiz..."

Şəhrizad bu yerde sehərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

454-ü gecə

Ele ki dörd yüz əlli dördüncü geca oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız, əmirəlmömininə dedi: "O yorulub əldən düşənə kimi mənə sual verdi, ancaq mən ona tek birçə sual verəcəyəm, cavabını tapa bilməsə, paltarını soyundurub alacağam, necə ki, mənə izin vermisiz". Xəlifa dedi: "Ver!"

Qız üzünü həkimə tutub soruşdu: "Söylə görüm, o nədir ki, yer kimi dəyirmidir, ancaq onun fəqərələri, onların olduğu yer gözdən iraqdır, qiyməti aşağı, rütbəsi kiçikdir, sinəsi dar, boğazı nazikdir,

qaçan deyil, ancaq zəncirlənib, oğru deyil, ancaq bərk-bərk sarınib; onu nizəyle vurublar, amma döyüşdə yox, yaralayıblar, amma davada yox; o, bir dəfə yemək yeyir, tez-tez su içir; günahı olmaya-olmaya döyüllür, məvacibsziz qulluğa götürülür; ayrıldıdan sonra vüsəle yetir, yaltaq olmasa da mütidir; bətnində uşaq yoxdur, özü hamiledir, əyilir, ancaq yixilmir; o, çirkənir, təmizlənir; küreyindən yaralanır, dayışılır; kişiliyi yoxdur, ancaq arvadla əlaqədə olur, qorxu bilmir, o başqasına dinclik verir, möglüb olunur, ancaq özü də dincəlir; onu dişləyirlər, qışqırırmır; o, kef, meclis dostlarından vəfəli, cəhənnəm odundan iraqdır; o, arvadını gecə tək qoyur, gündüz ona qovuşur, onun yaşayış yeri hörmətli şəxslərin evlərinin küçə-bucağdır". Bunu eşidən həkim dillənmədi; bilmədi nə cavab versin; özünü lap itirdi, rəngi ağappaq oldu, ona görə də başını aşağı salıb bir xeyli lal-dinmez oturdu. Qız dedi: "Ey həkim, cavab ver, yoxsa paltarını soyunduraram!" Həkim naəlac ayağa qalxıb ucadan dedi: "Ya əmirəlmöminin, özün şahid oldun ki, bu qız həkimlik elmində məndən üstündür, mən onunla mübahisə eleməkdə acizəm!" Bu sözləri deyib əynindəki paltarları soyundu, qaça-qaca çıxıb getdi. Belə olan surətdə, əmirəlmöminin qiza buyurdu: "Dediyinin nə olduğunu özün başa sal!" Qız cavab verdi: "Ya əmirəlmöminin, bu piləklə pilək yeridir".

Söhbət nücum elmində düşəndə qız dedi: "Aranızda münəccim kimir, yaxın gəlsin!" Münəccim yerində qalxıb onunla rubəru oturdu. Qız onu görəndə gülə-güle soruşdu: "Demək ulduzların hesabını aparan, yazan münəccim sənsən?" Münəccim cavab verdi: "Bəli, mənəm". Onda qız dedi: "Sorus, na barədə istayırsən – Allahdan mədət!"

Münəccim dedi: "Sən mənə Günsədən, onun tülüundan, qürübündən danış!" Qız söyledi: "Məlumun olsun ki, Günsə bir cəhətdəki mənbəyindən tülü eləyir, o biri cəhətdəki mənbəyindən qüruba enir. Tülü mənbəyi – məşriq bölgüleri, qürub mənbəyi – mağrib bölgülleridir. Onların da her biri yüz həştəd bölgündən ibarətdir. Allah-təala buyurub: "Mən məşriqin, məğribin sultani adına and içirəm!" Sonra da buyurub: "Yerin-göyün sultani o kəsdir ki, Günsə atəş, Aya nur veribdir, göydə ayın yerlərini müəyyən eləyib ki, siz illərin sayını bilib hesablamağı bacarasınız. Ay – gecənin, Günsə – gündüzün sultamıdır, onlar daim bir-birinin ardınca gəzir". Allah buyurub: "Ayi haqlamaq Günsə yaraşmaz, gecə də gündüzü vurub keçə bilməz, onların hər biri öz yolu-nun yolcusudur". Münəccim dedi: "Söylə görüm, gecə düşəndə gündüz necə olur, gündüz olanda gecə hara çökilir?" Qız cavab verdi: "Allah gündüzü gecəyə, geconı də gündüzə qatır".

Münəccim dedi: "Sen mənə ayın durduğu yerleri danış". Qız cavab verdi: "O yerlərin sayı iyirmi sekkizdir: "Əş-Şərətan, əl-Butayn, əs-Sürəyya, əd-Dəbəran, əl-Xəkə, əl-Xanə, əz-Zira, ən-Nəsra, ət-Tərf, əl-Cəbhə, əz-Zübrə, əs-Sərfa, əl-Əvvə, əs-Simak, əl-Qəfr, əz-Zəbaniyə, əl-İklil, əl-Kəlb, əş-Şeyla, ən-Nəaim, əl-Bəlda, Səd-əz-Zəbih, Səd-Balu, Səd-əs-Süud, Səd-əl-Əhbəyi, əl-Fərq-əl-Mükəddəm, əl-Fərq-əl-Müəhhər, bir də ər-Rəşa. Bunlar axıra qədər Əbcəd, Həvvaz hərfləri üzrə düzüdüllər. Onlarda böyük sərr var ki, onu ancaq bir olan Allah, bir də böyük elm sahibləri biler. O ki qaldı onların Bürclər məntəqəsinin on iki nişanına görə ayrılmışı, o da belədir ki, hər bir nişana iki tam onda üç dayanacaq yeri düşür. Əş-Şərətan, əl-Butayn və əs-Sürəyyanın üçdə biri Həməl bürçünə düşür; əs-Sürəyyanın üçdə ikisi, əd-Dəbəran və əl-Xəkanın üçdə ikisi düşür Sur bürçünə; əl-Xəkanın üçdə biri, əl-Xane və əz-Zira düşür Cövza bürçünə; ən-Nesra, ət-Tərf və əl-Cəbhənin üçdə biri Sərətan bürçünə düşür; əl-Cəbhənin üçdə ikisi əz-Zübrə və əs-Sərfanın üçdə ikisi Əsəd bürçünə düşür; əs-Sərfanın üçdə biri, əl-Əvvə və əs-Simak Sünbüle bürçünə düşür; əl-Qəfr, əz-Zəbaniyə və əl-İklilin üçdə biri Mizan bürçünə düşür; əl-İklilin üçdə ikisi, əl-Kəlb və əş-Şəulanın üçdə ikisi Əqrəb bürçünə düşür; əş-Şəulanın üçdə biri, ən-Nəaim və əl-Bəla Qövs bürçünə düşür; Səd-əz-Zəbih, Səd-Balu və Səd-əs-Süudun üçdə biri – Cədy bürçünə; Səd-əs-Süudun üçdə ikisi, Səd-əl-Əhbəyi və əl-Mükəddəmin üçdə ikisi – Dəlv bürçünə; əl-Mükəddəmin üçdə biri, əl-Müəhhər və ər-Rəşa Hut bürçünə düşür.

Şəhrizad bu yerde şəhərin açıldığını görüb, nağlı yarımcıq qoydu.



455-ci gecə

Elə ki dörd yüz allı beşinci gecə oldu, Şəhrizad nağılınlı dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, kəniz ayın durduğu yerləri sadalayıb onları Bürclər məntəqəsi nişanına görə bələndən sonra münəccim ona dedi: "Yaxşı, indi sən mənə hərəkət eləyən ulduzlardan, onların xüsusiyyəti, bürclərdə birləşənlərin barəsində danış – hansının uğurlu, hansının uğursuz olduğu, duracaqları, ucalmaları, alçalmaları barosında danış".

Qız cavab verdi: "Məclisin vaxtı uzanır, ancaq yenə də danışaram. Hərəkət eləyən ulduzlar yeddidi: Günəş, Ay, Ütarid, Zöhre, Mərrix, Müşteri, Zühəl. Güneş – herəratlı və qurudur; birləşmədə uğursuz, ayrılmada uğurludur. O, hər bürcdə otuz gün qalır. Ay soyuq, nəmlı və uğurludur; hər bürcdə iki tam üçdə bir gün qalır. Müşteri ulduzu qarışqdır – uğurlu ulduzlarla olanda uğurlu, uğursuz ulduzlarla olanda – uğursuzdur; hər bir bürcdə yeddi gün yarım qalır; Zöhre bir qərarlıdır uğurludur; hər bir bürcdə iyirmi beş gün qalır. Mərrix uğursuzdur; hər bir bürcəde on ay qalır. Müşteri uğurludur, hər bir bürcdə bir il qalır; Zühəl soyuq, quru və uğursuzdur, hər bir bürcdə otuz gün qalır. Güneşin evi Əsəd bürçündədir. Həməl bürçündə yüksəlir, Dəlv bürçündə aşağı enir. Aynı evi Sərətan bürçündədir, Sur bürçündə yüksəlir, Əqrəb bürçündə aşağı enir, Cədy bürçündə kiçilir. Zühəlin evi Cədy və Dəlv bürclərindədir; o, Mizan bürçündə yüksəlir. Həməl bürçündə aşağı enir, Sərətan və Əsəd bürclərində kiçilir; Müşterinin evi Hut və Qövs bürclərindədir; Sərətan bürçündə yüksəlir, Cədy bürçündə aşağı enir. Cövza və Əsəd bürclərində kiçilir. Zöhrənin evi Həməl bürçündədir; Hut bürçündə yüksəlir. Mizan bürçündə aşağı enir. Həməl və Əqrəb bürclərində kiçilir. Ütaridin evi Mizan və Sünbüle bürclərindədir; Sünbüle bürçündə yüksəlir, Hut bürçündə aşağı enir, Həməl bürçündə kiçilir. Mərrixin evi Həməl və Əqrəb bürclərindədir; Cədy bürçündə yüksəlir, Sərətan bürçündə aşağı enir, Mizan bürçündə kiçilir".

Münəccim qızın dilavərliyini, elmini, dərrakəsini, nitqinin gözəlliyyini görəndə, belə qərar gəldi ki, kələk işlədib onu əmirəlmöminin hüzurunda utandırsın. Odur ki, kənizə belə bir sual verdi: "Ey qız, söyle görək, bu ay yağış yağıcaq, ya yox?"

Qız başını aşağı salıb xeyli fikrə getdi. Əmirəlmöminin elə bildi ki, kəniz daha münəccimin sualına cavab verməkdə acizdir. Münəccim qızı dedi: "Hə, niyə danışmırsan?" Onda kəniz cavab verdi: "Əgər əmirəlmöminin izin versə, mən danışaram". Bunu eşidən əmirəlmöminin gülüb soruşdu: "Bəs belə niyə?"

Qız cavab verdi: "Mən istəyirəm ki, sən mənə qılınca verəsən, bu münəccimin boynunu vurum, cünki o zındıqdır"¹.

Bunu eşidən əmirəlmöminin yenə güldü, ətrafindakılar da ona baxıb güldülər. Qız dedi: "Ya münəccim, beş şey var ki, onu bir Allahdan başqa heç kim bilmir". Sonra o, bu ayını oxudu: "Əlhəqq, bir Allah bilir son saatı, o yağıdır yağışı, ona bəllidir ana bətnindəki, amma orvah

¹ Zındıq (zındıq) – Allahsız, dinsiz

sabah başına ne geleçeyindən bixeberdir, ərvah hansı torpaqda öleçeyini bilmir; elhəqq xudavəndi-kərim əlləmdir və hər şeydən agahdır”.

Münəccim ucadan səsləndi: “Sən yaxşı dedin, Allaha and olsun ki, mən səni sinamaq isteyirdim!” Qız cavab verdi: Məlumun olsun ki, təqvim düzəldənlər ulduzları şamil olan nişanları, əlamətləri bilirlər, ilin nə vaxt girdiyindən asılı olmaqla həmin əlamətlərlə ilin necə keçəcəyini bəri başdan deyirlər. Adamlar bunları çoxdan sınaqdan keçiriblər”. Münəccim soruşdu: “O hansı əlamətlərdir?” Qız dedi: “Hər bir günün ona sahib olan ulduzu var. Əgər ilin birinci günü bazar gününe düşürse, onda həmin gün Günəşə məxsusdur, bu da (Allah bilən yaxşıdır!) şahların, sultarların, canişinlərin ədalətsizliyinə, azar-bezarın çoxluğuna, yağışın az yağacağına dəlalət eləyir, göstərir ki, insanları böyük cəxnaşma gözləyir, bundan başqa, mərciməkdən savayı qalan taxıl qismi yaxşı olacaq, üzüm bar verməyəcək, kətan bahalanacaq, amma bugandan qiyməti Tüb ayının əvvəlindən Bərmehhət ayının axırına kimi aşağı olacaq. Padşahların arasında çoxlu davalar gedəcək, dövlət artacaq, ancaq Allah özü bilən yaxşıdır”.

Münəccim dedi: “Bazar ertəsi barəsində danış”. Qız cavab verdi: “Bazar ertəsi Ayn gündür. İlin birinci günü bazar ertəsi göstərir ki, həmin il xaqanlar, canişinlər insaflı, mürvətli olacaqlar, bir də bildirir ki, həmin il yağıntı çox olacaq, taxıl bol olacaq, kətan toxumu torpaqda çürüyəcək, Kixaq ayında bugda ucuzaşacaq, yara-xora artacaq, qoyun-keçinin yarısı qırılacaq, üzüm bol olacaq, bal qıtlaşacaq, pambıq qiymətdən düşəcək, ancaq Allah özü bilən yaxşıdır...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoysdu.



456-ə gecə

Elə ki dörd yüz əlli altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız bazar ertəsi haqqında danışb qurtaranda münəccim dedi: “İndi də sən bize tək günü barəsində danış!” Qız söyledi: “Tək günü Mərrixin gündür, özü də böyük şəxsiyyətlərin ölümünü bildirir, göstərir ki, çoxları şəhid olacaq, qan su yerinə axacaq, quraqlıq keçəcək, taxıl bahalanacaq; balıq az tutulacaq, bəzi günlərdə bollanacaq, qalan günlərdə azalacaq;

bal, mərcimək ucuzlaşacaq, o ili kətan toxumu baha qiymətə gedəcək: taxıl qismindən tekce arpa yaxşı məhsul verəcək: hökmardarların arasında çoxlu dava olacaq, qan tökülməcək, adamlar qırılacaq, ullaq tələfatı artacaqdır. Allah özü bilən yaxşıdır”.

Münəccim söyledi: “İndi bize çərşənbə günündən danış”. Qız cavab verdi: “Çərşənbə Ütaridin gündür, özü də göstərir ki, insanlar arasında böyük ixtişaşlar olacaq, düşmən sayca çox olacaq, çoxlu yağış yağacaq, əkinin bir hissəsi çürüyüb tərk olacaq, mal-qarada tələfat artacaq, uşaqlardan öleni çox olacaq, dəryada həlak olanların sayı çoxalacaq, Bermud ayından Misra ayinadək buğda bahalaşacaq, qalan taxıl qismi ucuz olacaq, tez-tez göy guruldayacaq, ildirim çaxacaq, balın qiyməti yuxarı olacaq, xurma ağacı çox çiçək açacaq, kətan, pambıq bol olacaq, soğan baha gedəcəkdir. Ancaq Allah özü bilən yaxşıdır”.

Münəccim dedi: “Cümə axşamı barəsində danış”. Qız cavab verdi: “Cümə axşamı Muşterinin gündür, göstərir ki, vəzir-vəkillər insaflı olacaqlar, dərvişler, qazılar, cümə dindarlar Allahın yolundan çıxmayaçaqlar. Bolluq keçəcək, tez-tez yağış yağacaq, meyvə, taxıl çox olacaq; kətan, pambıq, bal, üzüm ucuzaşacaq, balıq bollaşacaq. Ancaq Allah özü bilən yaxşıdır”.

Münəccim dedi: “İndi də cümə günü barəsində danış!” Qız cavab verdi: “Cümə Zöhrənin gündür, cin əyanlarının ədalətsizliyindən, yalan vədlərdən, iftiralardan xəbər verir; göstərir ki, il nəmisişlik keçəcək, məmləkətlərdə payız yaxşı olacaq, bir yerde o biri yerə nisbətən daha ucuzluk olacaq, quruda, suda çox şəyər xarab olacaq, kətan toxumunun qiyməti qalxacaq, Xatur ayında bugda bahalanacaq, Əmşir ayında ucuzaşacaq, bal baha gedəcək, üzüm, qarpız tərk olacaq, ancaq Allah özü bilən yaxşıdır”.

Münəccim dedi: “İndi də şənbə günü barəsində danış!” Qız cavab verdi: “Şənbə Zühərin gündür, qulların, rumların, şərə-surların, məzərrətlərin üstünlüyünü xəbər verir; çox bahalıq olacağını, bərk quraqlıq keçəcəyini göstərir; bildirir ki, bəni-adəmlər arasında ölübitənlərin sayı çoxalacaq, Misirdə, Suriya torpağında əhaliyə sultanın zülmündən fəlakət üz verəcək, əkin mənfəət verməyəcək, taxıl tərk olacaq, ancaq Allah özü bilən yaxşıdır”.

Bu sözləri eşidəndə münəccim başını aşağı salıb dinmedi. Təvəddüd dedi: “Ey münəccim, mən sənə bircə sual verəcəyəm, əgər cavabin tapmasan onda paltarını soyundurub alacağam”. Münəccim dedi: “Ver!” Qız soruşdu: “Söylə görüm, Zühərin evi haradadır?” Münəccim cavab verib dedi: “Göyün yeddinci qatında”. Qız soruşdu: “Bəs

Müştərininkini?" – "Göyün altıncı qatında". – "Bəs Mərrixinkı?" – "Göyün beşinci qatında". "Bəs Günsinkı?" – "Göyün dördüncü qatında". – "Bəs Zöhrəninkı?" – "Göyün üçüncü qatında". – "Bəs Ütaridinkı?" – "Göyün ikinci qatında". – "Bəs Ayinkı?" – "Göyün birinci qatında".

Qız dedi: "Yaxşı! Qaldı sənə axırıcı sualım". Müneccim söylədi: "Buyur sorus". Belə olanda, qız dilləndi: "Sen mənə ulduzlardan danış, söyle görüm, onlar neçə hissəyə ayrırlar?" Burada münəccim cavab verməyib susdu. Qız dedi: "Paltarını soyun". Müneccim dinnəzə libasını eynindən çıxartdı. Qız paltarı götürəndə əmirəlmöminin ona dedi: "Sualının cavabını özün bize başa sal". Xəlifənin bu sözünü eşidən Təvəddüd dedi: "Ya əmirəlmöminin, onlar üç qismidir: bir qismi yaxındakı göydən çaraq kimi asılıbdır, onlar yeri işiqlandıır, ikinci qismi ilə gizlice məlakələrin söhbətine qulaq asanda cincəri vururlar (axı Allah-teala buyurub: "Biz yaxındakı göyü çiraqla bəzəmişik ki, onlarla cincəri vurub məhv eləyek"); üçüncü qismi də havadan asılıbdır, onlar dənizləri, bir də dənizlərdə olanları işiqlandıır".

Qızın bu cavabını eşidən münəccim dedi: "Bizim birce süalimiz qalır, əger həmin suala cavab versən, onda mənə üstün gəlmış olarsan". Qız dedi: "Sualını söyle!.."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

457-ci gecə

Ele ki dörd yüz əlli yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, münəccim dedi: "Söylə görüm, bir-birilə qarşılıqlı ziddiyətdə olan dörd şeyə əsaslanan, bir-birile qarşılıqlı ziddiyətdə olan dörd şey nədir? Qız onun cavabında dedi: "Həmin dörd şey bunlardır: isti, soyuq, nəmişlik və quruluq. Allah istidən od yaratdı ki, onun da təbiəti isti, bir də quruluqdır; o, quruluqdan təbiəti soyuq ve quru olan torpağı yaratdı; o, soyuqdan suyu yaratdı ki, onun da təbiəti soyuq, həm də nəmişlikdir; nəmişlikdən də təbiətən isti, nəmiş olan havanı yaratdı, sonra Allah on iki bürcü: Həməl Sur Cövza, Sərətan, Əsəd, Sunbüle, Mizan, Əqrəb, Qövs, Cədy, Dəlv, bir də Hut bürclərini yaratdı. Özü də Allah onları dörd şeydən yaradıbdır. Üçünü oddan, üçünü torpaqdan,

üçünü havadan, üçünü də sudan. Həməl, Əsəd, Qövs – oddan; Sur, Sunbüle, Cədy – torpaqdan; Cövza, Mizan, Dəlv – havadan; Sərətan, Əqrəb, Hut – sudan yaradılb".

Münəccim ayağa qalxıb dedi: "Ya əmirəlmöminin, özün şahidsən ki, bu qız elmədə mendən üstündür". Bu sözlərdən sonra möglub olmuş müneccim çıxıb getdi. Belə olanda, əmirəlmöminin sorusu: "Həni hikmət alımı?" Oturanlardan bir nəfəri ayağa qalxdı, irəli yeri yib dedi: "Qız, sən mənə Dehrdən¹ danış, söyle görək onun adı, günləri barəsində ne bilirsən, onun haqqında bu gənə qəder ne məlumdur?" Qız cavab verdi: "Dəhr gecə-gündüz saatlarına deyilir. Həmin saatlar da günün, ayın öz tavanında gördişinin ölçüsüdür. Allah-teala buyurub: "Gecə də bir əlamətdir onlara; biz gecədən gündüzü ayırdıq, onlar bir də görərlər ki, zülmətdədirler, Güneş də öz xanimanına çəkilir". Bu, hər şeye qadın Allah-tealanın təqdiridir"².

Hikmət alımı soruşdu: "Söylə görüm, nə vaxt bəni-adəmin ürəyinə şəkk gəlir?" Qız cavab verdi: "Rəvayət eləyirlər ki, Məhəmməd salavatullah buyurub: "Onda ki, bəni-adəm fani dünyani, öz böxtini, gecəni, axırıcı saatını söyür, bu vaxt şəkk onun bədəninə işləyib damarlarında qan kimi axır". Bir də belə buyurub: "Sizlərdən heç kim böxtindən şikayətlənməsin, zira böxt – Allahdır, sizlərdən heç kim fani dünyani söyməsin, cünki o deyar: "Məni söyənə Allah kömək eləməsin!" Qoy sizlərdən heç kəs axırıcı saatını lənətləməsin, zira o saat gəlir, həm də buna şəkk-şübə yoxdur. Sizlərdən kimsə torpağı söyməsin, ona görə ki, torpaq möcüzədir, özü də Allah buyurub: "Mən sizi ondan yaratmışam, ona da qaytaracağam, ikinci dəfə mən sizi yena ondan yaradacağam".

Hikmət alımı dedi: "Söylə görüm, hansı beş xilqətdir ki, no beldən gəlib, no qarından doğulub?" Qız cavab verdi: O, Adəmdir, Şimundur. Salihin mayasıdır, İsmayılin qoyunudur, bir də Əbu-bəkr Siddiyyin mağarada gördüyü quşdur".

Hikmət alımı dedi: "Danış görüm, cənnətdə hansı beş xilqətdir ki, no insandır, no cindir, no də mələk!" Təvəddüd cavab verdi: "O, Yaqubun canavarı, mağara adamlarının köpəyi, əl-Üzeyrin uzunqulağı. Salihin mayası, bir də peyğəmbər salavatullahın Duldül adlı qatırıdır".

Hikmət alımı dedi: "Söylə görüm, o kimdir ki, namaz qılanda no yerdə olub, no göydə?" Təvəddüd cavab verdi: "O Süleyman peyğəmbərdir. Xəlçəsinə minib havada uçanda namazını orada qılıb".

¹ Dəhr – burada zaman monasında işlədirilir.

² Qur'anın XXXVI ("Yasin") surosunun 37, 38-ci ayoloidir.

Hikmət alimi dedi: "Danış görüm, o kimdir ki, səhər namazını qılıb qurtarandan sonra naməhrəm kənizə baxıb; günorta kəniz ona məhrəm olub, ilkindi çağrı ona naməhrəm olub, gün batanda qız ona məhrəm olub; gecə düşəndə naməhrəm olub; səhər açılanda kəniz yenə də ona məhrəm olub?" Qız cavab verdi: "Bu, həmin şəxsdir ki, səhər-səhər özgəsinin kənizinə nəzər salıbdır; bu vaxt qız ona naməhrəm idi. Günorta olanda kənizi satın alıb, buna görə də qız ona məhrəm olub; ilkindi namazının vaxtı çatanda kənizi azad eleyib, buna görə qız ona naməhrəm olub; günbatanğı kənizi özünə siğə eləyib, olub ona məhrəm; gecə düşəndə talağımı verib, kəniz olub ona naməhrəm, səhər açılanda kəbinini təzədən kəsdirib, olub ona məhrəm".

Hikmət alimi dedi: "Söylə görüm, o hansı qəbirdir ki, içərisində yatanla bahəm yeriyirmiş?" Qız cavab verdi: "O, Məttayın oğlu Yunis udan naqqadır".

Hikmət alimi dedi: "Söylə görüm, o hansı yeganə diyardır ki, orada bir dəfə gün çıxıb, qiyamət gününəcən bir də çıxmayaçaq?" Qız cavab verdi: "Bu həmin dəryadır ki, Musa peyğəmbər öz əsasile vuranda, dəryə on iki yera bölnüb, bu vaxt ora gün düşüb, qiyamət gününəcən bir də düşməyəcək..."

Şəhrizad bu yerde səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



Elez ki dörd yüz əlli səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, onda hikmət alimi qızı belə söylədi: "İndi də sən mənə ilk dəfə yerlə sürünen etək haqqında danış!" Qız cavab verdi: "O, Əhranın etəyi idi. Əhra Saradan utandığına görə etəyini yerlə sürüyürdü, sonra ərəblərde bu adet oldu".

Hikmət alimi dedi: "Söylə görüm, o nədir ki, canı yoxdur, amma nəfəs alır?" Qız cavab verdi: "Allah-təala buyurub: "Onda ki, səhər çağrı nəfəs alırı".

Hikmət alimi dedi: "İndi də sən mənə göyərçinlərdən danış, o göyərçinlərdən ki, uşub uca bir ağaca rast gelirlər, yarısı ağacın başına qonur, yarısı altına. Ağacın başına qonan göyərçinlər ağacın altına qonan göyərçinlərə deyir: "Əger sizdən biriniz yuxarı qalxsa, onda siz

bizim üçde birimiz qədər olarsız, eger bizdən birimiz aşağı ensə, onda bizim sayımız sizin sayınıza bərabər olar". Qız cavab verdi: "Onlar cəmi on iki göyərçin olub, onlardan yeddisi ağaca qonur, beşi ağacın altına. Əger aşağıdakılardan biri yuxarıya qalxsa, onda yuxarıdakıların sayı iki aşağıdakılardan sayı qədər olar, eger yuxarıdakılardan biri aşağı ensə, onda aşağıdakılardan da yuxarıdakılar qədər olar, ancaq Allah özü bilən yaxşıdır". Bu sözlərdən sonra hikmət alimi dinnəzçə paltarını soyunub bayırqa qaçı.

O ki qaldı, Təvəddüdə ən-Nəzzamın əhvalatına, deyirlər, qız üzünü içəridəki üləmələrə tutub soruşdu: "Sizdən hansınızdır elmədə, bılıkdə hamınızdan kamil olan?" Bu vaxt ən-Nəzzam ayağa qalxdı, qızın yanına gelib dedi: "Məni son onlara tay eleməl!" Qız səsini ucaldı: "Bir halda ki, sen özünü bele öyrənən, mənim heç şübhəm yoxdur ki, sən bəri başdan basılmışın. Allahın köməyiyle sənin də paltarını soyunduraram. Özünə də məsləhət görürem, indidən adam göndərsən əynina geymək üçün sənə bir şey gətirsin". Ən-Nəzzam dedi: "And olsun Allaha, sənə men üstün gələcəyəm. Sənin əhvalatını nağıla çevirəcəyəm, nəsilbenəsil dillərə düşəcəksən!"

Qız dedi: "Yaxşı, andının üstündə dur". Ən-Nəzzam sözə başladı: "Söylə görüm, o hansı beş şeydir ki, Allah-təala məxluqatı xəlq eleməmişdən qabaq onları yaradıb?" Qız cavab verdi: "O, sudur, torpaqdır, işqdır, zülmətdir, bir de ki, meyvəcət".

Ən-Nəzzam dedi: "Danış görüm, Allahın öz qadir əlilə yaratdığı şeylər nədir?" Qız cavab verdi: "Allah-təala öz qadir əlilə öz taxtını, Tuba ağacını, Adəm və bağı-cənnəti yaradıb, qalan nə varsa hamisəna deyib: "Yaranın!" – Bundan sonra onlar yaranıb".

"Söylə görüm, İslam dinində atan kimdir?" – "Məhəmməd salavatullahdır". – "Məhəmmədin atası kimdir?" – "İbrahim Xəlilullahdır". Ən-Nəzzam soruşdu: "İslam dini ne deməkdir?" Qız cavab verdi: "Şəhadətdir ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun rəsuludur."

Ən-Nəzzam soruşdu: "Söylə görüm, əzəlin nədir, axırın nədir?" Qız cavab verdi: "Mənim əzəlim bir dameci natəmiz maye, mənim axırım natəmiz cəsəddir; mənim əzəlim də torpaq, axırım da torpaqdır. Şair deyib:

İnsanam, torpaqdan xəlq olunmuşam;
Sualı, cavabı şorh edim tamam.

Torpaqdan yarandım; axırda yeno,
Torpağa qarışmaq qismotdır mono".

Ən-Nəzzam dedi: "Söylə görüm, o nədir ki, əvvəli ağac, axırı ruhdur?" Qız cavab verdi: "O, Musanın əsasıdır. Musa onu dərədə tulladı, birdən əsa Allah-tealanın izni ilə olub başladı qaćmağa".

Ən-Nəzzam dedi: "Allah-tealanın bu keləmi bərəsində danış: "Onda məndən ötrü de bəzi şeylər var". Qız cavab verdi: "Musa əsasını yere sancanda əsa çiçək açıb bar gətirəmiş, Musa istidə, soyuqda onun altında daldalanmış, yorulanda onu minib gedermiş, yatanda qoyularını qurddan, quşdan o qoruyarmış".

Ən-Nəzzam dedi: "Söylə görüm, o hansı kişidir ki, arvaddan olub, o hansı arvaddir ki, kişidən olub?" Təvəddüd cavab verdi. "O İsadır ki, Məryəmdən olub, o Həvvadır ki, Ademdən olub".

Ən-Nəzzam dedi: "İndi də mənə dörd od bərəsində söylə: yeyən və içən od haqqında, yeyən, ancaq içməyən od haqqında; içən, amma yeməyən od haqqında; nə yeyən, nə də içən od haqqında danış". Qız cavab verdi: "Yeyən, ancaq içməyən od bu dünyanın odudur; həm yeyən, həm də içən od cəhənnəm odudur; içən, amma yeməyən od Günəş odudur; qaldı nə yeyən, nə də içən od – o da Ayın odudur".

Ən-Nəzzam dedi: "Söylə görüm, halal nədir, haram nədir?" Qız cavab verdi: "Ya Nəzzam, halal odur ki, sünne tərəfindən göstərilib, haram da odur ki, şəriətlə qadağan olunubdur".

Ən-Nəzzam soruşdu: "Şairin bu sözlərinin mənası nədir?

Onun yemi başındadır, yaşıdığı yerse – qəbir,
Ela ki o yemdən dadır, həmin saat dile gəlir,

Yeriyəndə, ya duranda ya danışır, ya kiriyr,
Sonra yenə qayıdarqə çıxdığı o qəbər girir.

Nə canlıtek canlıdır o, insanlardan göre hörmət,
Nə ölütek ölüdür o, keçib gedən deyo: "Rəhmət!"

Qız cavab verdi: "Bu qələmdir". Ən-Nəzzam yenə soruşdu: "Bəs şairin bu sözlərinin mənası nədir?

Dairevi cibləri var, qanı vardır al-qirmizi,
Aldır qoşa qulaqları, gen açılır onun ağızı.

Gödənini xoruz kimi dimdikləyir bir büt hərdəm,
Qiymət qoyan olsa ona, dəyeridir yarım dirhəm".

Qız dedi: "Bu da mürəkkəbqabıdır". Ən Nəzzam dilləndi: "Yaxşı şairin bu sözlərinin mənasından danış:

Söylə bunu alımlara, müdrik, nəcib insanlara,
Söylə bunu fəqihləre, bilik əhli olanlara:

"Deyin görək, o nədir ki, yaradıcı adı quşdur,
Yad və əreb əllərində onu gəren çox olmuşdur.

Həmin şeyin nə eti var, nə də kəssən qanı axar,
Nə quş kimi lələyi var, nə də yumşaq tükləri var.

BİŞİRİB DƏ YEYƏN OLUR, CIY DƏ YEYƏN OLUR ONU,
QIZARTMA DA ELEYƏRSƏN, ARTıRSAN BIR AZ ODUNU.

İki rəngi birləşdirib: gümüşdür biri, şəffaf,
İkinci rəng – qızılıdır; ondan daha qəşəng və saf.

Nə canlıya oxşayır o, nə də ölmüş bir varlığı.
Deyin, o nə olan şeydir? Sən möcüze, işə bax ha!"

Qız cavab verdi: "Sən qiyməti bir fils olan yumurta haqqında suali çox uzatdır." Ən-Nəzzam söylədi: "De görüm Allah Musa peyğəmbərə neçə söz zikr eləyib?" Qız cavab verdi: "Belə rəvayət eləyirlər ki, peyğəmbər salavatullah buyurub: "Allah Musaya bir min beş yüz on beş söz zikr eləyib".

Ən-Nəssam dedi: "Söylə görüm, o hansı on dörd şeydir ki, xudavəndi-aləmlə səhəbet eləyib". Qız cavab verdi: "O yeddi səma, yeddi ərz, hansılar ki, deyib: "Biz mütiliklə gəlmış..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz əlli doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kəniz sualının cavabını verəndən sonra ən-Nəzzam ona söylədi: "İndi də son mənə Adəmdən, onun necə yarandığından danış". Qız cavab verdi: "Allah Adəmi torpaqdan, torpağı köpükdən, köpüyü dənizdən, dənizi zülmətdən, zülməti işqdan, işığı balıqdan, balığın qayadan, qayanı yaqt-

dan, yaqutu sudan, suyu da öz qüdərtindən yaradıb. Allah buyurub: "Zira, o, doğrudan da hər nəyi yaratmaq istəsə, əmr eləyir: "Yaran!", həmin şey o dəqiqli yaranır".

Ən-Nəzzam dedi: "Şairin bu sözlərinin mənası nedir?

Yeyəndir, ne ağızı, ne də qarnı var,
Yemi canlılardır, bir də ağaclar.

Yem versən – dirilir və gümrəh olur,
Su versən – sustalar, soluxur, ölüür".

Qız cavab verdi: "O, oddur". Ən-Nəzzam dedi: "İndi də şairin bu sözlərinin mənasını danış:

İki sevgilidir, nəşədən kənar,
Bütün gecələri qucaqlaşırlar.

Qoruyurlar bizi hər bir bələdan,
Ayrılırlar ancaq gün çıxan zaman".

Qız cavab verdi: "Bu, qapının iki tayıdır". Onda ən-Nəzzam dedi: "Sən mənə cəhənnəmin qapılardan danış".

Qız cavab verdi: "Cəhənnəmin qapısı yeddir, onların barəsində bu iki beytdə deyilir:

Cəhənnəm adlısı, Ləzə, Xatım var,
Onlardan sonra da Səir və Səqər.

Sonra Cəhim golur, Haviye sonra,
Belə ad verilib o qapılara".

Ən-Nəzzam dedi: "Yaxşı, şairin bu şerində nedən danışılır?

Ele ki o gelir, ya çıxıb gedir,
Onu uzun saçlı hey teqib edir.

Yuxu nədir, – bilmir, açıqdır gözü,
O gözde yaş görən olmayıb, düzü.

Hamını təptəzo paltarla bəzər,
Özü ömrü boyu paltarsız gəzər".

Qız cavab verdi: "Bu iynədir". Belə olanda, ən-Nəzzam dedi: "Hə, indi də sən mənə əs-Siratdan¹ danış, söyle görək o nedir, uzunu nə qədərdir, eni nə qədərdir?" Qız cavab verdi: "Onun uzunluğu üç min ilə bərabərdir, minini aşağı enirlər, minini yuxarı qalxırlar, minini də düz gedirlər. O, qılıncdan iti, qıldan nazikdir..."

Şəhrizad bu yerde səhərin açıldığı görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz altmışinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kəniz əs-Sirati tasvir eləyib qurtaranda ən-Nəzzam dedi: "Söylə görüm, Məhəmməd peyğəmbər salavatullahın neçə iltiması olub?" Qız cavab verdi: "Üç iltiması". – İsləm dinini birinci qəbul eləyən Əbübəkrmi olub?" – "Bəli". Onda ən-Nəzzam sual elədi: "Söylə görüm, Əli İsləm dinini Əbübəkrdən əvvəl qəbul eləyib?" Qız cavab verdi: "Əli, peyğəmbər əleyhissələrin yanına geləndə yeddi yaşlı uşaq id; yaşlı olsa da Allah ona düz yol göstərmisdi, buna görə də Əli heç vaxt bütə səcdə eləməyib".

Ən-Nəzzam xəbər aldı: "De görüm, Əli üstündür, yoxsa əl-Abbas²". Burada qız başa düşdü ki, kişi ona təlo qurur, cünki ağər dese: Əli əl-Abbasdan üstündür, onda əmirelməminin hüzurunda ona heç bir bərəət ola bilməz. Odur ki, başını aşağı saldı, bir xeyli rəng verib, rəng alandan sonra dedi: "Sən məndən iki möhtərəm sima barəsində sorusursan, onlardan hər birinin öz üstünlüyü var. Yaxşısı budur ki, gel əvvəlki səhəbatimizin üstünə qayıdaq". Bunu eşitcək xəlifə Harun ər-Rəşid qəddini düzəldti,ayağa qalxıb qızı dedi: "Ey Təvəddüd, and olsun Kəbənin sahibinə, sən yaxşı cavab verdin!"

Belə olanda, İbrahim ən-Nəzzam qızı dedi: "Sən mənə şairin bu sözlərinin mənasını söyle:

Uca qamətlidir, şirindir, şirin
Nizədir, yox sıvı ucluğu lakin.

¹ Əs-Sirat – dini oqidoyo göro, cəhənnəmin üzərində qurulmuş qıl körpüdür.

² Əl-Abbas ibn Əbdülmüttalib – Məhəmməd peyğəmbərin omisi, Abbasilər sülaləsinin bünövrəsini qoymadır. Harun ər-Rəşid də homin nosildondır.

Yalnız xeyir görür ondan her insan,
İftarda yeyilir rəməzandasə".

Qız cavab verdi: "O, şəkər qamışıdır". Ən-Nezzam dilləndi: "Sən hələ mənim çox suallarına cavab verməlisən..." Qız soruşdu: "O hansı suallardır?" Ən-Nezzam dedi: "Baldan şirin nədir? Qılıncdan iti nədir? Zəhərdən təsirli nədir? Bir saatlıq lezzet nə demekdir? Üçgünlük sevinc nədir? Ən xoş gün hansıdır? Bir heftəlik sevinc nədir? O hansı həqiqətdir ki, onu yalançılar da inkar etmir? Qəbir kimi məhbəs nədir? Ürəyin sevinci nə demekdir? Qəlbin əndişi nədir? Həyatın məməti nə demekdir? O hansı xəstəlikdir ki, dərmanı yoxdur? O nece rüsvayçılıqdır ki, onu yumaq olmaz? O hansı məxluqdur ki, mənzilde yaşamasaz, daldanacağı xərabəlikdir, bəni-adəmdən ona azuqə gəlir, onda yeddi nəhəngin nişanı var?"

Qız dedi: "Verdiyin sualların cavabına qulaq as, bir-bir deyim, sonra da paltarını soyun". Əmirəlmöminin dilləndi: "Sən cavabını ver, o, paltarını soyunacaq!" Qız dedi: "Baldan şirin – ata-anasının ehtiramını saxlayan övlada olan məhəbbətdir. Qılıncdan iti – dildir, zəhərdən təsirli bədnəzərin gözüdür. Bir saatlıq həzz qadınla yaxınlaşdır. Üçgünlük sevinc qadın üçün vacibdir. Ən xoş gün ticarətdən qazanc götürülen gündür. Bir heftəlik sevinc izdivacın ilk heftəsidir. Yalançının da inkar eləyə bilmədiyi həqiqət ölümdür. Qəbir kimi məhbəs pis övladdır. Qəlbin sevinci ərinin itatində olan arvaddır, bəziləri də deyir ki, bu, ətdir, lezzətlə ət yeyəndə ürek şad olur. Qəlbin əndişi – sahibinin üzünə ağ olan quldur. Həyatın məməti kasıbılıqdır. Dərmanı olmayan xəstəlik bədxasiyyətlikdir. Yuyulması mümkün olmayan rüsvayçılıq – qız övladın acidilliyyidir. O ki qaldı mənzildə yaşamayıb xərəbelikdə daldalanın, bəni-adəmin acığı gələn, onda yeddi nəhəngin nişanəsi olan məxluq – çeyirkədir: onun başı at başına oxşayır, boynu öküz boynuna bənzəyir, qanadları qartal qanadı kimidir, ayaqları dəvenin ayaqlarını xatırladır, quyuğu elə bil ilən quyuğudur, qarnı əqrəb qarnı təkidiir, buynuzları deyərsən əlik buynuzudur".

Xəlifə Harun ər-Rəşid qızın ağlinə, kamalına heyran oldu, üzünü ən-Nezzama tutub buyurdu: "Çixart paltarını!" Ən-Nezzam yerindən qalxıb qışkırdı: "Bu məclisde əyləşənlər şahiddirlər ki, bu qız məndən də, handa bir alimdən də biliklidir!" Bu sözlərdən sonra paltarını çıxarıb Təvəddüdə söylədi: "Götür, Allah bunlardan sənə xeyir verəsin!" Xəlifə emr elədi ki, ona geyinmək üçün başqa paltar götərsinlər.

Sonra əmirəlmöminin qiza dedi: "Ya Təvəddüd, bizo vəd elədiklərindən birçə borcun qalıb, o da şahmatdır". Xəlifə emr elədi, mahir

şahmat, gəncəfə, nərd oynayanlar geldilər. Bəli, şahmatçı Təvəddüdla üzbez oturdu, aralarında cərgələr səfləndi, kişi gediş elədi, qız gediş elədi, kişinin elə gedisi olmadı ki, qız öz cavab gedisi ilə onu dağıtmışın..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



461-ci gecə

Ela ki dörd yüz altmış birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qız, xəlifa Harun ər-Rəşidin hüzurunda şahmatçı ilə oynamaya başladı, onun her gedisinin cavabını verib kişiye üstün gəldi, rəqibi gördü ki, şah mat olub.

Onda şahmatçı dedi: "Mən qəsdən sənə uduzdum ki, özünü biləndə hesab eləyəsen. İndi təzədən düz, mən sənə göstərərəm!" Belə olan surətdə qız ikinci dəfə daşları düzdü. Şahmat oynayan öz-özünə dedi: "Ey dili-qafıl, gözlərini yaxşı aç, yoxsa bu qız sənə üstün gələcək!" Bundan sonra başladı daşları çox ehtiyatla hərəkət elətdirməyə, xeyli oynayandan sonra birdən Təvəddüd ona dedi: "Şah mat!" Oyunçuunu görəndə qızın kamalına, fərasatına möettəl qaldı. Təvəddüd gülüb dedi: "Usta, sənilə mərc gələrəm: üçüncü dəfə oynayaq, özüm də vəziri, sağdakı bürcü, soldakı atı qoyuram qırığa, əgər məni udsan paltarımı götür olsun sənin, yox əgər mən aparsam, onda mən sənin paltarını alacağam". Oyunçu dedi: "Şərtinə razıyam".

Bunu deyib daşları təzədən düzdülər, Təvəddüd vəziri, bürcü, atı kənarə qoyub dedi: "Usta, buyur!" Usta oyunu başlayıb, öz-özünə dedi: "Axı niyə mən ona üstün gəlməyim, qabaqcadaan bu qədər daş verib!" Kişi fond düşündü. Ancaq qız bir neçə gedisindən sonra piyadasının birini vəzir elədi, moharət göstərib rəqibinin fikrini yayındırmaq üçün daşının birini zərbə altında qoydu, kişi tez daşı götürdü. Onda qız dedi: "Qablar dolu, yüksək tarac! Tıx nə qədər bacarırsan. Ey bəni-adəm, sənə ölüm olsa, ayri şeydən yox, acgözlükden olacaq! Bəs bilmirson ki, mən daşı sənə qosdən verdim ki, səni aldadım? İndi buyur bax, şahin mat oldu. Paltarını soyun! Bunu eşidəndə oyunçu yalvardı: "Hamisini götür, ancaq şalvarına dəymə, Allah əvəzini verər!" Sonra da Allaha and içdi

ki, nə qədər Təvəddüd Bağdad şəhərindədir, o heç kimlə bəhsə girməyəcək. Bunu deyib libasını soyundu, Təvəddüde verib getdi.

Növbə nərd oynayana çatanda qız dedi: "Əger bu gün mən sənə üstün gölsəm, mənə ne verəcəksən?" Oyunçu cavab verdi: "Onda mən sənə Kustaniyyə parçasından tikilmiş on dəst zərli paltar, on dəst məxəmər paltar, üstəlik də min dinar verərəm, əgər mən səni udsam, onda səndən təkcə istədiyim bu olacaq: mənə bir kağız verərsən ki, səni oyunda aparmışam". Qız dedi: "Mən razi, buyur". Oyunçu oyunu başladı, çox keçməmiş bir də baxıb gördü ki, uduzub! Belə olanda, yerindən qalxıb fırängəcə donquldana-donquldana dedi: "And olsun əmirəlmöminin kərəminə, heç bir məmləkətə bu qızın tayı-berabəri tapılmaz!"

Bundan sonra əmirəlmöminin müsiciçiləri çağırıldı. Onlar hazır olanda xəlifə qızdan soruşdu: "Söyle görüm, müsiki alətlərindən başın çıxır mı?" Qız cavab verdi: "Bəli". Onda xəlifə əmr elədi, ürəklərə od salan udu götirdilər. Onun sahibi hicran oduyla alışib-yanırdı. Həmin ud barəsində şair belə deyib:

Bu ağadan nəzərini kesmə, ay Allah!
Kökü yerde, özü göydə atır qol-budaq.

Yaşıl vaxtı üzərində quşlar ötürür,
Quruyanda nəğmə deyir onda gözəllər.

Bəli, sarı ipək qotazlı qırmızı atlas örtükdə ud götirdilər, qız örtüyü açıb udu çıxaranda gördü ki, onun üstündə bu sözər həkk olunub:

Bu göy budaq qızlar üçün döndü rübabə,
Onu çalıb, oxuyurlar toyda-mağarda.

Qız oxuyur; bizi eله gelir, doğrusu,
Gül aşığı bülbüllerin telqinidir bu.

Kəniz udu dizlərinin üstüne qoydu, körpəsini əmizdirən ana kimi sinəsini ona yaxınlaşdırıb mızrabı on iki səsli simlərə vurdur, möclisdəkilər onun möharətinə heyran qaldılar. Təvəddüdün toranəsi ucaldı:

"Bunca sərt olmayın, qoy bitsin hicran,
Yaddan çıxartıram mən sizi bir an.

Ağlayır, halına acıyan onun,
Sizi sevdiyindən olub o möcnun".

Əmirəlmöminin nəşəlenib ucadan dedi: "Allah səndən də, sənə təlim verəndən de razı olsun". Bu sözleri eşidən qız qalxdı, əyilib xəlifənin qabağında yeri öpdü. Sonra əmirəlmöminin əmr eləyib pul götirdi, qızın ağasına yüz min dinar verib kənizə dedi: "Ya Təvəddüd, məndən bir şey istə!" Qız dedi: "Mənim səndən birçə dileyim var, o da budur ki, məni yene də qaytarıb sahibimə verəsən". Xəlifə razı olub onu sahibinə qaytardı. Hələ üstəlik qızın özüne də beş min dinar bağışladı, ağasına da bildirdi ki, evinin qapısı həmişə özüne açıqdır..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



462-ai gecə

Elə ki dörd yüz altmış ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, xəlifə qızə beş min dinar bağışlayıb onu sahibinə qaytardı, həm də Əbu-Hüsne bildirdi ki, evinin qapısı həmişə onun özüne açıqdır. Bundan sonra xəlifə qızın sahibinə ayda min dinar verirdi, o da Təvəddüdlə birlikdə şad-xürrəm özür sərhədindən süründü.

Qibleyi-aləm, sən bir bu qızın dilavərliyinə, biliyinin dərinliyinə, bütün elmlərdə hamiya üstün gəlməyinə bax, əmirəlmöminin Harun ər-Rəşidin səxavətinə fikir ver. Qızın sahibinə o qədər pul verəndən sonra Təvəddüdə dedi: "Məndən bir şey istə!" Qız təzədən öz sahibinə qaytarılmasını arzu elədiyini deyəndə, xəlifə onu sahibinə qaytarıb özüne də beş min dinar verdi, ağasını da həmişəlik özüne həmsüfrə elədi. Belə səxavət Abbasilərdən savayı kimdə tapılar, xudavəndi-aləm öz kəramətini onlardan əsirgəməsin!"

Padşahla Əzrailin əhvalatı

Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, biri varmış, biri yoxmuş qədim zamanlarda bir padşah varmış. Günlərin bir günü bu padşah belə bir fikrə düşdü ki, öz məmləkətində yaşayan adamları, səltənətin bütün əyanlarını bir yere yiğsin, atlambil onların qabağına düşsün, şəhərdən çıxıb çöldə misli görünməmiş bir şənlik düzəltsin. Vəzir-vəkilinə, əyanlara əmr elədi ki, səyahətə tədarük gərsünlər, paltar saxlayanına buyurdu ki, onun üçün padşah bayramına layiq libas getirsin. Mehtərlərə tapşırıldı ki, qabağına heç bir at çıxa bilməyən cins köhlənlərini yəhərləsinlər.

Tapşırıqlarının hamisini getirdilər. Padşah ürəyinə yatan libası seçdi, atlardan xoş gələnini ayırdı. Ləl-cəvahirə tutulmuş paltarı geyindi. Köhlən atı minib dəstənin qabağında yola düzəldi. Padşah başladı qoşun-leşkərin arasında təşəxxüsət at oynatmağa, özünü camaata göstərməyə. Bu vaxt şeytan onun yanına gəlib burnuna xudpəsəndlik yeli üfürdü; qürurundan padşahın gözü yeri-göyü görmədi, o öz-özünə dedi: "Həni bu dünyada mənim tayim-berabərim". Özündən o qədər razı qaldı, o qədər lovğalandı ki, başladı hamiya bir az da yuxarıdan baxmağa, elə bildi ki, yer üzündə ondan başqa adam yoxdur.

Elə bu vaxt qabağına köhnə libasda bir adam çıxdı, o, padşaha salam verdi, ancaq padşah onun salamını almadı. Belə olanda, kişi əl atıb yapışdı padşahın atının cilovundan. Padşah dedi: "Əlini çək, heç bilir-sənmi kimin atının cilovundan yapışmışsan?" Kişi dedi: "Sənə söyleməli sözüm var". Padşah dedi: "Onda gözlə, atdan düşüm, görüm nə istəyirsən". Kişi dedi: "Bu sirdir. Onu mən ancaq sənin qulağına deməliyəm". Padşah aşağı əyilib qulağını kişiyo yaxınlaşdıranda o, dedi: "Mən əzrailəm, gelmişəm sənin canını almağa". Padşah dedi: "Möhlet ver, evə qayıdım, arvad-uşağımla, qonum-qonşumla görüşüb halallaşım". Əzrail söylədi: "Yox, sən qayıtmayacaqsan, bir də qiyamətəcən onların üzünü görməyəcəksən: əcəlin tamamdır". Bu sözlərdən sonra Əzrail onun canını aldı, padşah ölüb atın belindən tırtap yere yixıldı.

Əzrail oradan uzaqlaşib gedəndən sonra gəldi Allahın razı olduğu bir abidin yanına. Salam verdi, abid onun salamını aldı. Əzrail dedi:

"Ey mömin bəndə, mənim sənə xəlvəti sözüm var". Kişi dedi: "Buyur, nə sözün var qulağıma de". Əzrail dedi: "Mən Əzrailəm". Abid sevinib dedi: "Xoş gəlmisin, səfa gətirmisin. Şükür olsun xalique ki, axır sən gəldin. Mən sənin yoluñu çox gözləmişəm, demişəm gələrsən, ancaq gözlərimi yolda qoyurdun, gəlmirdin ki, gəlmirdin".

Əzrail ona dedi: "Əgər bir işin varsa gör qurtar". Kişi cavab verdi: "Mənim Allah-təalanıñ hüzuruna getməkdən vacib işim yoxdur". Onda Əzrail dedi: "Mən sənin canımı nə cür alsam, sənə xoş gelər? Mənə buyurulub ki, özün nə tehər istəsən, canımı o tehər alım". Abid dedi: "Mənə möhlət ver, dəstəməz alım, namaz qılım, elə ki səcdəyə getdim, onda canımı al ki, olendə alnım möhür üstə olsun".

Əzrail dedi: "Allah-təala mənə buyurub ki, özün necə arzu eləsən, canımı o cür alım. Mən sən deyən kimi eləyərəm". Bu sözlərdən sonra kişi yerindən qalxıb dəstəməz aldı, başladı namaz qılmağa, əyilib alnını möhürün üstə qoyanda Əzrail onun canını aldı, Allah-təala onu lütf, kərəm və əfv diyarına – cənnətə varid elədi.

Lövğə padşahın əhvalatı

Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, biri var idi, biri yox idi, bir şahənşah var idi. Bu şahənşah o qədər pul yiğmişdi ki, nə sayı vardi, nə hesabı. Allah-tealannın bu dünyada yaratdığı nə vardi, hamisindan bəsdir deyince yiğmişdi, ürəyində heç bir arzusu qalmamışdı. Bir gün o qərara gəldi ki, dünyanın qeylü-qalından azad olub, naz-nemət içində asudə ömür sürsün; o, göyün üzünə qədər ucadan gözəl, şahanə bir imarət tikdirib, iki möhkəm darvaza düzəltirdi. Nökər-naib, eşik ağaları, keşikçilər təyin elədi. Günlərin bir günü aşpaza buyurdu ki, ən ləzzətli yeməklər hazır eləsin; bütün qohum-əqrəbasını, vəzir-vəkilini, nökər-naibini çağırıldı ki, yeyib-içsinlər, ondan ənam alınsınlar. Bəli, ziyafət qurulanda padşah öz şahlıq taxtında eyləşdi. Balış-mütekkəyə dirsəkləndi, öz ürəyilə səhbətə başlayıb ona dedi: "Ey ürəyim, mən səndən ötrü dünyanın bütün naz-nemətini yiğdim, indi kam al var-dövlətdən, uzun illər şad-xürəm ömür sür..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

463-cü gecə



Elə ki dörd yüz altmış üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, padşah öz ürəyi ilə səhbətə başlayıb ona dedi: "Kam al bu var-dövlətdən, uzun illər şad-xürəm ömür sür". Hələ padşah ürəyilə səhbətini qurtarmamışdı ki, elə bu vaxt çöl tərəfdən köhnə libaslı bir şəxs imarətin qapısına yaxınlaşdı; o, boynundan asdığı torbadan Allah payı istəyən dilənçiye oxşayırdı.

Kişi yaxınlaşış imarətin darvazasından asılı halqayla qapını elə qəzəbələ, elə bərkdən döyüd ki, az qaldı bütün saray lərzəyə gəlsin, padşahın taxtı yerindən oynasıń. Nökərlər qorxub yerlərindən sıçradılar, darvazaya qaçıb, qapını döyənin üstünə qışqırıldılar: "Əcəlinmi çatıb, bu necə qapı döyməkdir, niyə qanacaqsızlıq eləyirsən, gözlə padşah

yesin-içsin, qabağından qayıdanan sənə də bir şey verərik". Yolcu onlara dedi: "Gedin ağanıza deyin bura, mənim yanımı gəlsin. Mən vacib iş üçün gelmişəm, ona sözümüz var". Nökərlər dedilər: "Ay yaziq, rədd ol get, sən kimsən ki, bizim ağamıza əmr eləyirsən sənin yanına gəlsin?" Yolcu dedi: "Gedin sözlərimi ona çatdırın!"

Nökərlər geri qayıdır padşahi əhvalatdan xəbərdar elədilər. Bunu eşidənə padşah qışqırı: "Nə üçün onu söyüb qovmadımız, niyə üstünə qılınc siyirmədiz?" Bu vaxt yolcu darvazanı bayaqından da bərk döyüd. Nökərlər yerlərindən sıçrayıb, kiminin əlinde dəyənək, kiminin əlinde silah, kişinin üstünə cumdular. Ancaq yolcu onlara qışqırıb dedi: "Yerinizdən tərəpnemeyin! Mən Əzrailəm!" Nökərlərin ürəyinə vəlvələ düşdü, ağılları başlarından oldu, dizləri uçundu, yerlərindən tərəpə bilmədilər. Xəber padşaha çatanda o dedi: "Ona deyin mənim əvəzimə, kimi istəyir başqa bir adam seçsin". Ancaq əzrail razı olmayıb dedi: "Mənə əvəz lazıim deyil. Mən səndən ötrü gəlmışəm ki, yığıb topladığın bu qədər naz-nemətdən, puldan səni ayıram".

Onda padşah dərindən ah çekib ağlaya-ağlaya dedi: "Allah o pullara lənət eləsin. Məni qoymadı ki, yaradanın itaətində olum! Fikirləşirdim onlardan xeyir görəcəyəm, amma dərd-bəla gördüm. Bax indi də əlibos çıxıb gedirəm, hamısı düşmənlərimə qalır".

Bu vaxt Allahın əmrilə pullar insan kimi dile gelib dedilər: "Niyə bize lənət oxuyursan? Özünü lənətə! Allah-teala bizi də, sənə də torpaqdan yaradıb; bizi qoyub sənin ovcuna ondan öteri ki, bizim vasitəmizlə özünə axıret qazanasan, ehtiyyacı olanlara, fəqirlərə, dilənçilərə sədəqə paylayasan, bizi verib məscidlər tikdirəsən, ibadətgahlar qurdurasan, körpülər saldırısan, susuz yerlərə su çəkdirəsən, biz də qiyamət günündə sənin köməyinə yetək. Amma sən bizi topayıb öz kefən üçün israf eləyirdin, sən bizim qədrimizi bilmədin, rəhmət qazanmadın. İndi hamımızı öz düşmənlərinə qoyub kor-peşman gedirəsən. Günsəmiz nedir ki, bizi belə söyürsən?.."

Sonra əzrail taxtda oturduğu yerde, qabağındakı xörəkləri yeyib qurtarmamış padşahın canını aldı. Hökmətar ölüb taxtdan yerə yixildi.

Allah-teala buyurub: "Onlar etə elədiklərimə sevinən vaxt biz geri alıq, odur ki, onlar qəm-qüssəyə qərq olublar".

Zülmkar padşahın əhvalatı

Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, günlərin bir günü İsrail nəslindən olan zülmkar bir padşah öz səltənet taxtında əyləşmişdi. Birdən səfəl görkəmli bədheybet bir şəxs qapıdan içəri girib hökmdarın hüzurunda dayandı. Padşah bu adamın icazə almayıb onun hüzuruna gəlməyinə qəzəbləndi. Yerində sıçrayıb qışkırdı: "Kimsən, ey adam, kim sənə mənim hüzuruma gəlməyə icazə verib, kim sənə buyurub ki, bu evə ayaq basasan?" Adam cavab verdi: "Mənə buyruq ev sahibindəndir. Mənim yolumu bu dünyada heç kim kəsə bilməz, şahların yanına gəlməyə mənə icazə lazımdır; sultanların hökmü, keşikçilərin çoxluğu məni qorxutmazdır, zülmkarlar mənə xətər yetirməkdə acizdir, heç kim mənim çəngimdən qurtara bilməz. Kefləri pozan, məclisləri dağıdan mənəm".

Padşah bu sözləri eşidəndə rəngi-ruyi qaçıdı, canına qorxu düşdü, yixılıb qəşs elədi, handan-hana özüne gəlib soruşdu: "Sən Əzrailson?" Adam cavab verdi: "Bəli". Padşah yalvarmağa başlayıb dedi: "Səni and verirəm Allaha, bircənlik möhlət ver mənə, dəbbünaya dua-səna eləyim rəhm eləyib günahımdan keçsin, xəzinəmə yiğdiğim pulları yiyələrinə qaytarım ki, o dünyaya şüglizimə getməyim".

Əzrail dedi: "Heç vədə! Vaxtı keçirmisən, daha geddir!.."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

464-cü gecə



Elə ki dörd yüz altmış dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Əzrail padşaha cavab verdi: "Heç vədə! Vaxtı keçirmisən, daha geddir. Mən sənə möhlət vərə bilmərəm, vədən tamamdır, axır saatındır, očəl başının üstünü kəsibdir!" Padşah dedi: "Heç olmasa birço saat möhlət ver". Əzrail cavab verdi: "O bir saat da hesabdandır, başın eyş-işrətə

qarışında keçirmisən, xəbərin olmayıb. Nəfəslərinin sayı başa çatıb, axır nəfəsindən". Padşah soruştı: "Mən qəbrə qoyulanda, yanında kim olacaq?" Əzrail cavab verdi: "Onda sənin yanında ancaq əməllərin olacaq". Padşah dedi: "Mənim əməllərim yoxdur". Əzrail söylədi: "Yəqin bil ki, sənin yerin cəhənnəmin qır qazanındadır, pərvərdigərin qəzəbi yamandır".

Bu sözlərdən sonra Əzrail onun canını aldı, padşah taxtından yixılıb yerə sərildi. Səltənet əhli şivən qopardı, adamlar qışkırib ağlaşdırı; yəqin onlar bilsəydilər ki, ağaları Allahın divanına gedir, daha da bərk-dən ağlayardılar.

Zülqorneynin əhvalatı

Belə rəvayət eləyirlər ki, günlərin bir günü İskəndər Zülqorneynin yolu çox kasib bir qəbilənin yanından düşdü. O yerin adamlarının dünya malından heç nəyi yox idi. Onlar ölenlərin qəbrini hər kəsin öz darvazasının qabağında qazırdılar. Tez-tez qəbir üstünə gəlib oranı silib-süpüründülər, oturub Allaha dua eləyirdilər. Özləri də çöldə bitən göydən-pencərdən başqa heç bir yemək tanımadılar.

İskəndər Zülqorneyn adam göndərib onların padşahını yanına çağırıldı, ancaq padşah İskəndərin sözünü yere salıb dedi: "Mənim onun yanında işim yoxdur". Onda Zülqorneyn özü onun yanına gedib soruşdu: "Hani sizin var-dövlətiniz, bəs nəyle dolanırsız? Burada mənim gözümə nə qızıl-gümüş dəyir, nə də dünya malından başqa bir şey". Padşah cavab verdi: "Dünya malı ilə heç kim tox olmaz". İskəndər soruşdu: "Nə üçün qəbiri darvazanın yanında qazırsız?" Padşah cavab verdi: "Ona görə ki, gözümüzün qabağında olsun, biz də hər dəfə ona baxanda ölümü yada salaq, axireti yadımızdan çıxarmayaq ki, fani dünyanın həvəsi ürəyimizdən çıxsin, ömrümüzü Allah-tealaya ibadətdə keçirək". İskəndər xəbər aldı: "Niye yedyiniz ancaq göyərtidir?" Padşah cavab verdi: "Ona görə ki, biz qarnımızı heyvanatın qəbirinə çevirmek istəmirik, yeməyin ləzzəti boğazdan o yana ötmür".

Bu sözlərdən sonra o, əlini uzadıb bir bəni-adəmin kəlləsini yerdən götürdü, onu İskəndərin qabağına qoyub dedi: "Ya Zülqorneyn, sən bilirsənmi bu kəllə kiminkidir?" İskəndər cavab verdi: "Xeyr". Onda padşah dedi: "Bu şahlar şahının kəlləsidir. Sağlığında həmişə öz rəiyətinə zülm eləyərmış, mezlumun zalimi imiş, özü də bütün ömrünü bu fani dünyada var-dövlət toplamağa sərf eləyirmiş. Bir gün Allah onun canını alıb cəhənnəmə vasil elədi. İndi bu həmin padşahın kəlləsidir".

Sonra o, başqa bir kəllə götürdü, onu da Zülqorneynin qabağına qoyub soruşdu: "Bilirsənmi bu kimdir?" İskəndər cavab verdi: "Xeyr". Padşah dedi: "Bu da şahlar şahı idи, rəiyətinini incitməzdii, məmlekətin-dəki adamların dördinə qalardı. Əcəli çatanda Allah onun canını alıb cənnət bağına göndərdi". Padşah əlini Zülqorneynin başına qoyub dedi: "Görəsən sən bu kəllələrdən hansı olacaqsan!"

İskəndər Zülqorneyn honkür-honkür ağladı, padşahi bağrına basıb dedi: "Əger sən mənimlə dost olmaq isteyirsən, səni özümə vəzir götürüb bütün səltənetimi səninle yarı bölerəm". Padşah cavab verdi: "Yox, mənə lazımlı deyil, mənim heç nədə gözüm yoxdur". İskəndər soruşdu: "Nə üçün?" Padşah dedi: "Onun üçün ki, dövlət və ixtiyar sahibi olduğuna göre bu dünyada hamı sənə düşməndir, ancaq mənim düşmənim yoxdur, cünki mən aza qane olan kasib bir adamam, nə ixtiyar sahibiyəm, nə də dünya malında gözüm var. Mən var-dövlət axtarmıram. Mənim dövlətim aza qane olmayı bacarmağımdır, bunun özü kifayətdir". İskəndər padşahı təzədən bağrına basıb alıñdan öpəndən sonra çıxıb getdi.

qoşunu qoruyan puldur, pul ölkənin abadlığından gelər, ölkənin abadlığı da onda olar ki, Allah bəndələrinin hamisini bir gözdə görəsən”.

Qədimdə şahlar heç kəsi qoymazlaşmış ki, ədalətsiz iş tutsun, öz adamlarına icazə vermezləmiş ki, zoraklıq, özbaşınlıq eləsinlər, bilirmişlər ki, zoraklıq olan yerde axır bir gün reiyyət üzə durar. Ölkənin ki, başında duran zülmkar oldu, gec-tez o ölkə dağları, tar-mar olar, hərə baş götürüb bir yana qaçar. Məmləketdə qılıq başlanar, gəlir azalar, xəzinə boşalar, reiyyətin günü-ruzigarı qara olar. Ədalətsiz padşaha xalq gece-gündüz qarğış eləyir, buna görə də onlar öz səltənetlərində hökmardırıqlarının xeyrini görmürlər.

Ənuşirəvan şahın əhvalatı

Bələ rəvayət eleyirlər ki, bir gün Ənuşirəvan şah özünü naxoşluğa vurdu, mötəbor adamlarından bozilərini yanına çağırtdırb onlara buyurdu ki, məmlekətini kondbəkənd, şəhərbəşəhər gəzib bir xərabəlik tapsınlar, xəsteliyinin müalicəsi üçün ona oradan köhnə bir kərpic götürüb getirsinler. Padşah adamlarına dedi ki, bunu təbiblər buyurublar. Onlar bütün məmlekəti gəzib dolanandan sonra geri qayıdib padşaha dedilər: “Qibleyi-aləm sağ olsun, biz sənin torpağında xərabəlik tapa bilmədik, ona görə də buyurduğun kərpici gətirmədik”. Ənuşirəvan bu xəbərdən şad oldu, Allaha şükür eləyib dedi: “Mən yoxlayıb öyrənmək istəyirdim ki, görünüm məmlekətimdə xərabəlik qalıbdır mı? Əgər qalıbsa, oranı abad elətdirrim. İndi ki belə yerlər yoxdur, deməli səltənətimdə hər şey öz qaydasındadır, məmlekətim başdan-başa abaddır...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz altmış beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, əyanlar Ənuşirəvan şahın yanına qayıdıb dedilər: “Biz sənin torpağınızı başdan-ayağa gəzdik, xərabəlik tapmadıq”. Onda Ənuşirəvan Allaha şükür eləyib dedi: “İndi səltənətimdə bütün işlər görülüb qurtarılıb, hər şey qaydasındadır, məmlekətim başdan-başa abaddır”.

Bəli, qibleyi-aləm, qədim zamanlarda padşahlar öz məmlekətlərinin fikrini çəkirmişlər, onu abad eləməyə çalışmışlar, cünti bilirmişlər ki, ölkə nə qədər abad olsa, reiyyətin dolanacağı bir o qədər yaxşı olar; onlar elm sahiblərinin, müdrik simaların dediklərini, nəsihotlərini yadlarından çıxarmışlardır. Bu doğrudur, buna şəkkin olmasın. Onlar deyiblər: “Dini qoruyan padşahdır, padşahı qoruyan qoşundur,

Möminənin əhvalatı

Belə rəvayət eləyirlər ki, İsrail nəslindən bir hakim var idi. Onun gözəl-göyçək, abırlı-ismətli, dözümlü bir arvadı vardı. Günlərin bir günü hakim Qüds şəhərini ziyarət elemək fikrine düşdü. Belə, hakim doğma qardaşını öz yerinə qoyub, arvadını da ona tapşırıdı. Qardaşı arvadın gözəlliyyini, qəşəngliyini eşidib ona aşiq olmuşdu.

Hakim gedəndən sonra qardaşı arvadın yanına gedib onu dile tutmağa, tovlamağa başladı. Ancaq arvad namusuna sığınib oturdu; kişini yaxın qoymadı. Kişi nə qədər çalışdı, nə qədər əlləşdi, arvadı yoldan çıxarda bilmədi. Onun əli boşça çıxanda qorxdu ki, qardaşı geləndə birdən arvad qaynının tutduğu işləri ona xəbər verər. Onda kişi söz çıxardı ki, qardaşı arvadı zinakarlıq eləyib, yalançı şahidlər təpib məsələni padşaha çatdırıldı. Padşah əmr elədi ki, arvadı daşqalaq eləsinər.

Çala qazdlar, arvadı ora salıb başladılar daşa basmağa. Ona o qədər daş atdları ki, çala doldu, arvad qaldı daşların altında. Padşah dedi: "Qoy bu çala onun qəbirini olsun".

Elə ki gecə düşdü, arvad başladı zarımağa. Bu vaxt bir nəfər yol ilə qonşu kəndə gedirdi. Zarılı sesini eşidib çalaya yaxınlaştı, arvadı çəkib oradan çıxardı. Onu öz evinə aparıb arvadına tapşırıdı ki, fağırı müalicə eləsin. Ev sahibəsi başladı xəstəyə qulluq eləmeye; bir qədərdən sonra arvad sağaldı. Ev sahibəsinin bir uşağı vardi, onu hakimin arvadının ixtiyarına verdi. Arvad hara getsə uşaqla bir yerdə gedirdi, gecədən-gecəyə də onu yanına alıb o biri otaqda yatırdı.

Bir gün lotulardan biri onu görüb, arvadı ələ getirmək fikrine düşdü, başladı dalbadal yanına aracı göndərməyə, ancaq arvad razı olmadı. İş belə olanda, lotu arvadı öldürməyi qərara aldı. Gecə arvad yuxuya gedəndən sonra onun olduğu evə gəlib yatdığı otağa girdi. Bıçağı çıxardıb üstünə atıldı. Ancaq əlinə keçən uşaq oldu. Lotu baxıb görəndə ki, arvadın əvəzinə uşağı öldürüb, canını qorxu aldı, tez orpdan çıxıb qaçıdı. Allah arvadı lotunun qəsdindən saxladı. Şəhər açılında arvad oyanıb gördü ki, uşağı yanında öldürübller. Uşaqın anası içəri girib arvada dedi: "Balamı sən öldürmüsən". Başladı onu döyməyə, o ki var vurdur. Sonra da doğramaq isteyirdi ki, bu vaxt əri içəri girdi, arvadı onun əlindən alıb dedi: "And olsun Allaha, qoymaram onu öldürəsən!"

İş belə olanda, arvad evdən çıxıb qaçıdı; hara gedəcəyini bilmirdi; cibində bir az pulu vardı. Bir kəndin yanından keçəndə gördü ki, bir yerde çoxlu adam toplaşıb, orada bir nəfəri dara çəkiblər, amma hələ canı var. Arvad toplaşanlardan soruşdu: "Ay camaat, o nə eləyib?" Adamlar cavab verdilər: "Günah iş tutub, indi ya gərek öle, ya da filan qədər pul verib canını qurtara". Arvad dedi: "Alın bu pulu, onu buraxın".

Cani arvadın köməyle öz eməlindən peşman oldu, tutduğu işlərdən tövbə eledi, and içdi ki, ölen güne qədər Allah rizasına ona qulluq eləyecəkdir. Bundan sonra o balaca bir hürçə tikib arvadı ora köçürüdü. Özü ona odun yarırıdı, yemək getirirdi. Arvad başladı gecə-gündüz Allaha ibadət eləmeye. Onun yanına hansı xəstəni getirirələr, arvadın duasından sonra xəstə dərhal şəfa təpib ayağa durdurdu..."

Şəhrizad bu yerde sehərin açıldığıన görüb, nağılı yarımcıq qoydu.

466-a gecə

Elə ki dörd yüz altmış altıncı gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, arvadın yanına hər yandan adamlar gəlməyə başladı. O da öz hürçəsində oturub gününü Allaha ibadət eləməklə keçirirdi. Günlərin bir günü Allah belə elədi ki, bir vaxt arvadı daş-qalaq elətdirən qaynının sıfətinə pis yara çıxdı, onu döyen arvad cüzəm azarına düşdü, lotu da elə bir xəstəliyə düşər oldu ki, yerindən tərpənə bilmədi.

Vaxt oldu, arvadın əri hakim ziyarətdən qayıtdı, qardaşından arvadını xəbər aldı, kişi nağıl elədi ki, arvad ölüb. Hakim arvadının rəhmətə getdiyinə inanıb qom dəryasına qərq oldu.

Bir qədərdən sonra mömin arvadın sorağı hər yana yayıldı. Gen dünyanın hər yerindən adamlar axışib onun hürçəsinə gəlməyə başladılar. Hakim qardaşına dedi: "Qardaş, gəlsənə, sən də o mömin arvadın yanına gedəsən? Bəlkə onun köməyilə Allah sənə şəfa verdi". Qardaşı razı olub dedi: "Yaxşı, mənni apar onun yanına".

Cüzəm tutan arvadın əri də mömin qadının sorağını aldı, arvadını götürüb onun yanına yollandı. Görürüm düşən lotunun qohumları da mömin arvadın barəsində eşidəndə azarlarını götürüb onun yanına apar-

dilar. Bu adamların hamisi gelib mömin arvadın hücrəsinin qapısına toplaşdilar. Arvad içəridə elə yerdə durmuşdu ki, yanına gələnlərin hamisini görürdü, ancaq onu heç kim görmürdü. Qapıda toplaşanlar, mömin arvadın mücaviri gələnə kimi gözlədilər. Elə ki o gəldi, xahiş elədilər ki, mömin arvaddan onun hücrəsinə girməyə onlara rüsxət alınsın. Mücavir gələnlərin xahişini yerine yetirdi. Mömin arvad çarşaba bürünüb rübəndini saldı, qapının yanında dayanıb ərinə, qayına, lotuya, arvada baxdı. Mömin qadın onları tanıdı, ancaq gələnlər arvadı tanımadılar.

Mömin qadın onlara dedi: "Bilin və agah olun ki, bütün günahlarınızı boynunuza almasaz, düçər olduğunuz bələdan qurtarmayacaqsız. Allah-teala günahını etiraf eləyən bəndəsinin günahından keçir, diləyini hasıl eləyir".

Bunu eşidəndə, hakim qardaşına dedi: "Qardaş, Allahın hüzurunda nə günahın var hamisini boynuna al, heç nə gizlətmə, bəlkə xudavəndi-kərim kömək eləyə, şəfa tapasən. Axi belə yerdə deyiblər:

Zalim, məzəlum görüşəndə qiyamət günü,
Pərvəndigar hər bir sırrın açar üstünü.

Günahkarlar çatar onda öz cəzasına,
Allah cənnət qismət edər mömin insana.

Pərt olaraq darılsa da yoldan azanlar,
Qadir Allah yaxşı-pisi eylər aşikar.

Yalnız Allah divanından olan bixeber,
Ası olub o xalıqi qəzebləndirər.

Ey ad-sana uyan qafıl, inan ki, ad-san
Allah xofu olanındır, ona arxalan!"

Belə olanda, hakimin qardaşı dedi: "İndi mən düzünü boynuma alıram: mən sənİN arvadının başına, filan, filan oyunları açmışam, monim günahım budur". Cüzəm tutan arvad dedi: "Bizə bir arvad pənah gətirmişdi, mən yeqinini bilmədiyim bir işi onun üstünə yixib günahsız qadını döymüşəm. Mənim teqsirim budur". Götürüm düşən dedi: "Bir arvadı dilə tutub ələ gətirmək istəyirdim, ancaq o, razı olmadı, zinakar-

lıqdan boyun qaçırdı. Gecə getdim yanına ki, onu öldürüm, səhvən arvadın yanında yatan uşağı öldürdüm. Mənim də günahım budur".

Onda mömin arvad üzünü Allaha tutub dedi: "Xudaya, sən bu adamları tutduqları işin üstündə yaman günləre saldın; indi ki, sidq ürəkle günahlarını boyunlarına alırlar, təqsirlərindən keç, öz böyükliyünü onlara göstər. Sən hər şeyə qadırsən!" Xudavəndi-kərim onlara şəfa göndərdi. Bundan sonra hakim başladı arvadə zənəb baxmağa. Mömin arvad onun nə üçün baxdığını sorusunda hakim cavab verdi: "Mənim bir arvadım vardı, əgər o ölmüş olmasaydı deyərdim ki, o sensən". Belə olanda, arvad özünü ərinə tanıdı. Hər ikisi şad olub, onlara görüşmək nəsib eləyən Allahə şükür elədi. Sonra hakimin qardaşı da, arvad da, lotu da mömin qadına yalvardılar ki, günahlarından keçsin. Qadın hamisini bağışladı. Onlar orada qalıb ömürlərini Allahə ibadətdə keçirdilər, ölənə qədər mömin qadına mücavir oldular.

Arvadla uşaqın əhvalatı

Bele rəvayət eləyirlər ki, bir nəfər seyid deyirmiş: "Mən qaranlıq bir gecədə Kəbənin başına dolanırdım, qəfil zarılılı, qəmli bir səs eşitdim, kimse deyirdi: "Ya sahibi-kərəm, öz kərametini esirgəmə, mən öz əhdimə sadıqəm". Bu səsi eşidəndə üreyim az qaldı yerindən oynaya; tez səs gelən tərəfə getdim. Gördüm ki, bu sözləri deyən bir arvaddır.

Belə olanda, mən dedim: "Salam-əleyküm, ey Allah bəndəsi!" Arvad cavab verdi: "Əleykəssalam, Allah köməyin olsun!" Sonra mən soruşdum: "Səni and verirəm bir olan Allaha, söylə görüm, o hansı əhddir ki, ona bu qədər sadıqən?" Arvad cavab verdi: "Əgər xudavəndi-aləmə and verməseydin, mən sırrimi sənə açmazdım. Bax gör mənim qarşımımdakı nedir". Baxıb gördüm ki, arvadın qabağında bir uşaq yatıbdır. Arvad dedi: "Bu uşaq boynumda olanda səfərə çıxdım ki, gəlib bu mübərək yeri ziyarət eləyim. Gəmiyə mindim, dəryada birdən külek əsdi, tufan qopdu, dağ boyda dalğalar üstümüze cumdu, gəmi parçalandı. Mən bir taxta parçasının üstündə xilas oldum, bu uşaq da həmin taxta parçasının üstündə doğuldu. Körpə dizlərimin üstündə yatmışdı, dalğalar məni hər yandan döyəcəyirdi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoysu.

467-ci gecə



Ela ki dörd yüz altmış yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, arvad başına gəloni seyidə belə nağıl elədi: "Gəmi qərq olanda mən bir taxta parçasının üstündə xilas oldum, bu uşaq da həmin taxtanın üstündə doğuldu. Körpə dizlərimin üstündə yatmışdı, dalğalar məni hər yandan döyəcəyirdi; bu vaxt batan gəminin əmələlərindən biri üzə-üzə mənə yaxınlaşdı, yanına qalxıb dedi: "And olsun Allaha, gəmidə görəndən sənə gözüm düşübdür, indi burada bir sənsən, bir do-

mən. Təklifimə razı olursan ol, olmursan – səni götürüb atıram bu dərəyaya". Cavab verdim: "Allahın qəzəbinə gələrsən! Gördüklerin sənə ibret olmayıb?" Onda həmin adam qışkırdı: "Bələ şeyləri mən çox görmüşəm, dəfələrlə ölümündə qurtarmışam. Bunlar məni qorxuda bilmez". Onda mən dedim: "Onsuz da felakətə düşmüşük, günaha batsaq, Allah bizə rəhm eləməz". Ancaq o, məndən el çəkmədi, canının dərdindən belə qərara geldim ki, onu birtəhər alladım, odur ki, dedim: "Heç olmasa, gözlə uşaq yuxuya getsin".

Bunu eşidəndə kişi körpəni dizimin üstündə götürüb dəryaya tutladı.

Onun bu zalimliyini, uşaqın başına ne getirdiyini görəndə ürəyim yerindən qopdu, dərdim bire-min artdı, üzümü göyo tutub dedim: "Ey ərlə arvadın taleyini birləşdirən, məni bu şirin pəncəsindən qurtar (gir mənimlə bu şirin arasına), axı sən hər şəya qadırsən". And olsun Allaha, sözüm ağızından qurtarmamış, bir də gördüm sudan əcaib bir heyvan çıxdı, kişini taxtanın üstündən alıb apardı, qaldım tek-tənha, qəm dəryasına batdım. Uşağa rəhmim gəlirdi. Belə olanda dedim:

"Ey gözümün nuru, ey ezziz bala,
Yoxluğundan oldum dərdə mübtəla.

Bədənim sularda battıb, qərq olur,
Qəlbim dərd əlindən yanıb qovrulur.

Sən ey insanların pənahı tanrı,
Lütfürdür qəmimin təkcə qəmxarı:

Ay Allah, halımı özün görtürsen, –
Oğul fəraqına dözəmmirəm mən.

Rəhm elə, oğlumun vəslinə yetim,
Sənsən tunc qalxanım, sənsən ümidiim".

Bir gün bir gecəni yas içinde keçirdim, səhər açılanda gördüm uzaqda bir yelkən ağarır. Dalğalar məni atıb-tuturdı, külek qabağına qatıb qovurdu, o qədər qovdu-qovdu, axırdı getirib çıxardı yelkənni gördüyüm gəminin yanına. Oradakı adamlar məni gəmiyə qaldırdılar. Gəmide zənəbəxanda no görsəm yaxşıdır? Gördüm ki, uşaqım onları yanındadır. Belə olanda, özümü onun üstünə atıb qışkırdım: "Ay camaat, bu uşaq mənimkidir. Siz bunu haradan tapmısız?" Onlar cavab-

verdiler: "Gəmido gedirdik, birdən nəsə gəmini saxladı, bu vaxt sudan böyük şəhər boyda bir heyvan zühur oldu, gördük ki, bu uşaq onun belində oturub baş barmağını sorur. Biz körpəni gəmiyə qaldırıq".

Bunu eşidəndə, mən başıma gələn əhvalatı onlara nağıllə elədim, olanların hamisini danışdım; sonra da xudavəndi-alemə mənə yazığı göldiyinə görə şükür elədim. Onun hüzurunda əhdi-peymən elədim ki, ömrüm boyu bu ibadətgahdan getmeyib, Allahın yolunda qulluq eləyəcəyəm. O vaxtdan ne dileyim olub, hamisini mənə verib".

Seyid nağıllə eləyirdi ki, pul kisəsini çıxardıb istədim arvada pul verim. Ancaq arvad dedi: "Ey fani insan, indice mən sənə Allah-tealanın kəramətinən, onun möcüzələrindən danışdım. Ondan sonra mən başqasının əlindən sədəqə alarammı?"

Nə qədər elədim, arvad heç nə götürmədi, onu orada qoyub yola düzəldim; özüm də gedə-gedə bu şəri deyirdim:

"Allahın bir yiğin kəraməti var,
Dərk edər onları aqıl adamlar.

O çox ağır işi yüngülləşdirir,
Çox qəmli ürəye güc-qüvvət verir.

Dərdə qərq olmuşkən sən bəzən sehər,
Axşam bu dərdlərdən qalmır bir əsər.

Ele ki, görürsən düşübson dara,
Sığın ölməz, uca pərvəndigara.

Peygəmbərə sığın: ondan, – əmin ol –
Kömək ala biler hər bəndə, hər qul".

Həmin arvad canı ağızından çıxana kimi Allahın evində qalıb ömrünü ona ibadət ələməklə keçirdi.

Məmin qulun əhvalatı

Bele rəvayət eləyirlər ki, Malik ibn Dinar¹ (Allah ona rəhmət beləsin) deyirmiş: "Bir dəfə Bəsrə şəhərində çoxdan idi ki, yağış yağırmırdı; bir neçə kərə biz yiğisib müsəllaya çıxdıq, Allaha yalvarıb yağış istədik, ancaq dualarımız müstəcəb olmurdu, Allah səsimizi eşitmirdi. Belə olanda, biz Əta əs-Süləmi, Sabit əl-Bunani, Nəci əl-Bekka, Məhəmməd ibn Vasi, Əyyub əs-Səxtiyani, Həbib əl-Farisi, Həsən ibn Əbu-Sinan, Utbəy əl-Qulam, Salih əl-Kuzani ilə birlikdə müsəllaya çıxdıq, madrəsə uşaqları da çıxdılar, başladıq namaz qılıb dua-səna eləməyə, ancaq yenə bir nəticəsi olmadı. Gün günorta oldu, adamlar dağılışib getdilər, ancaq mən, bir də Sabit əl-Bunani getmedik, məsciddə qaldıq.

Gecə olub qaranlıq dündən sifətdən yaraşıqlı, qızları nazik, qarın yekə bir qara qul gördük, ciyində yun əba vardi, əynindəki bütün libasını hesablaşsaydın qiyməti iki dirhem olmazdı. O, su getirib dəstəməz aldı; sonra mehraba keçib iki rüket namaz qıldı. Axırda üzünü göyo tutub dedi: "Ya rəbb, nə eləmişik ki, öz yaziq bəndələrinin səsini eşitmirsən. Hər şey sənin ixtiyarındadır, niyə səxavətinə bəndələrindən əsirgəyirsin, xəzinən boşalmayıb ki. Üzümü sənin dərgahına tutub yalvarıram, mənə olan məhəbbətin namına indi bu saat bir yağış yağıdırıb bizi sirab elə".

Malik ibn Dinar nağıllə eləyirdi ki, kişi sözünü qurtarmamış, göyün üzünü bulud aldı, elə bir yağış yağdı ki, elə bil tuluqdan yerə su əndərirdilər. Biz ibadəti qurtarıb məsciddən çıxanda dizimizə qədər suya batdıq..."

Şəhrizad bu yerdə səhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz altmış sokkizinci gecə oldu. Şəhrizad nağılin dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Malik ibn Dinar deyirdi: "Qara qul sözünü qurtarmamış göyün üzünü bulud aldı, elə bir yağış yağdı ki, elə bil tuluqdan yerə su əndərildilər.

¹ Malik ibn Dinar – VIII osroðo Bosroðo yaşamış dilşüns

Biz ibadəti qurtarın məsciddən çıxanda dizimizə qədər suya batdıq. Qara qul bizi lap təəccübə salmışdı. Mən ona yaxınlaşış dedim: "Vay halına! Utanırsan, elə sözlər danışırı?" Bunu eşidəndə qara qul mənə tərəf döñüb soruşdu: "Necə sözlər danışırım?" Mən cavab verdim: "İbadət zamanı deyirdin: "Mənə olan məhəbbətin naminə". Allahın səni istədiyini haradan bilirsən!"

Malik nağıl eləyir ki, onda qara qul qışqırdı: "Məndən uzaq ol, ey özü-özündən iraq düşən!" Bəs o mən deyildimmi ki, Allah-teala köməyim oldu, xalıqın təkliyinə məni inandırdı, mənə fərq qoydu, onu dərk eləmək üçün mənə iqtidər verdi? Sən elə bilirsən, Allah məni istəməsəydi bunları məndən ötrü eləyərdi, onun mənə olan məhəbbəti, mənim ona olan məhəbbətim kimidir". Mən qara qula dedim: "Allah imdadına yetsin, getmə bir az mənimlə dayan". O cavab verdi: "Mən qulam, ona görə də öz kiçik sahibimin itaetində olmaq mənim borcumdur".

Malik ibn Dinar nağıl eləyirdi ki, biz qarabaqara onun dalınca düşdük. Qara adam gedib bir qul alverçisinin evinə girdi. Gecə yaridan ötmüşdü. Çıxbı getdik. Səher açılanda qul alverçisinin yanına gelib soruşdu: "Səndə bizi satmaq üçün cavan bir qul olarmı? İstəyirik alaq aparaq evdə qulluq eləsin". Qul alverçisi cavab verdi: "Bəli, mənim yüzəcən qulum var, onların hamısı satlıqdır".

Bu sözlərdən sonra alverçi qullarını bir-bir bizi göstərməyə başladı. Yetmişini göstərdi, ancaq mənim dostum onların arasında yox idi. Alverçi dedi: "Bunlardan başqa mənim qulum yoxdur". Biz çıxbı getmek istəyəndə qul alverçisinin evinin dal tərəfində üçkünc bir otağa girdik, bir də gördük ki, həmin qara qul burada dayanıb. Mən qışqırdım: "Kəbənin sahibine and olsun, odur!" Sonra qul alverçisinin yanına qayıdır dedim: "O qulu sat mənə". Alverçi cavab verdi: "Ya Əbu-Yəhya, bu qul bədbəxtin, acizin biridir. Gece-gündüz işi-güçü ağlamaq, tövbə eləməkdir". Mən dedim: "Elə buna görə də mən onu almaq isteyirəm."

Alverçi qara qulu çağırıldı, o yanımıza geldi, özünü yuxulu göstərirdi. Qul alverçisi dedi: "Götür onu neçəye isteyirsən, ancaq xoşuna gəlməsə məni cavabdeh bilmə". Mən qara qulu on iki dinara alandan sonra sorusдум: "Onun adı nədir?" Alverçi cavab verdi: "Meymundur"¹. Qara qulun qolundan yapışdım, birləkde mənim evimə tərəf üz qoyduq.

Qara qul məndən soruşdu: "Ey mənim kiçik sahibim, neynirdin məni alıb? And olsun Allaha, mən yaranmışlara qulluq eləməyə yara-

maram". Cavab verdim: "Mən səni ona görə aldım ki, özüm sənə qulluq eləyim, gözüm üstündə yerin var". Qara qul soruşdu: "Nə üçün?" Mən də cavabında dedim: "Dünen məsciddə bizimlə danışan sən deyildinmi?" Qara qul xəbər aldı: "Məgər sən mənim kim olduğumu bilmisən?" Mən cavab verdim: "Mən dünen axşam səninlə danışan adamam".

Qara qul məscidə çatana qədər mənimlə getdi. Orada içəri girib iki rükət namaz qıldı, sonra üzünü göyə tutub dedi: "Ya Allah, ya sahibi-ələm, o sırrı ki, bir sən bilirdin, bir də mən, indi yaranmışlara ayan olub, sən məni bu insanların yanında faş elədin. Səninlə mənim aramadıki o sirdən başqları xəbər tutandan sonra mənə bu dünyada yaşamaq xoş olarmı? Yalvarıram sənə bu saat, buradaca al mənim canımı". Sonra o aşağı əyilib səcdəyə getdi. Mən bir qədər gözlədim, o başını qaldırmadı, onda yaxınlaşış onu tərpətdim, gördüm ölüb (Allah ona rəhmət eləsin!).

Mən onu uzadıb el-ayağını düzəltdim, üzünə nəzər salanda gördüm elə bil gülümseyir, qaralığından əsər-əlamət qalmayıb, sıfətindən nur yağır, biz ona baxıb təəccüb eləyen zaman qapıdan bir gənc girib dedi: "Salameleyküm. Meymun qardaşımızın müqabilində Allah əvəz versin sizə. Alın bu kəfoni, onu büküñ". Bu sözlərdən sonra oğlan kefənlək getirdiyi parçanı mənə verdi. Mən ömrümüzdə elə parça görməmişdim. Qara qulu rahatlaşdıq, kəfənə tutub dəfn elədik.

İndi quraqlıq olanda onun qəbrinin yanında müsəllaya çıxırlar, kimin Allah-tealadan nə diləyi olsa, oraya gedib xudavəndi-kərimə üz tutur. Bu barədə şair çox gözəl deyib:

"Möminlərin ruhları gəzir səma bağında,
İlahi pərdələrdir onların qabağında.

Təsnim¹ aşqrəli şərab nuş edir orada onlar,
Təsnim suyu möməni Allaha yaxlaşdırar.

Dostlılıyla onların car olur sırrı birgə.
Bu sırr gizli saxlanır deyə özgə".

¹ Meymun – orəbcə uğurlu, xoşbəxt deməkdir (müətərcim).

¹ Təsnim – İslam oqidosunə görə connotdo bir bulaqdır.

gecə burada yoxdur. Sənin ixtiyarındayam. Ancaq onu bil ki, neçə-neçə hökmədarlar, sultanlar, naz-nemət sahibləri ne müddətdir məndən ötrü ölürlər, mən onların heç birine könlü vermirəm”.

Xanım danışmağına ara vermirdi. Yelpik satan Allahın qarşısında xəcalətdindən başını yuxarı qaldırmırıldı, onun divanından qorxurdu. Şair bu barədə yaxşı deyib:

Neçə yol Allahdan həya etməyim
Çəkindirib məni böyük günahdan.

Həya dərman olub günaha qarşı.
Həya qalxan kimi itib o dərman.

Kişi çox istədi ki, bu xanının əlindən yaxasını qurtarsın, ancaq bacarmadı. Onda yelpik satan dedi: “Səndən bir ricam var”. Xanım soruşdu: “Nə ricadır?” Kişi dedi: “Qoy mənə tomiz su versinlər. Sənin evində hündür bir yerde qüsəl eləmək, təmizlenmək istəyirəm, yanına natəmiz gələ bilmərəm”. Xanım cavab verdi: “Ey böyük dür, dalda, xəlvət yerləri var, hamam hazırlır”. Yelpik satan dedi: “Mən yuxarıya qalxmaq istəyirəm”. Onda xanım qulluqçuya tapşırdı: “Onu apar lap yuxarı eyvana”.

Qulluqçu yelpik satanın evin hündür yerinə apardı, qaba su töküb ona verəndən sonra aşağı düşdü. Kişi dəstəməz alıb iki rükət namaz qılan- dan sonra, istədi eyvandan küçəyə atılsın, ancaq aşağı baxanda ürəyi gəlmədi, eyvan çox hündür idi, qorxdu ki, düşüb özəller. Birdən Allahın buyuruğundan çıxmışın nə demək olduğu, onun divanı yadına düşdü, onda canını qurban vermək, qanına qəltən olmaq ona çox kiçik, əhəmiyyətsiz bir iş kimi göründü. Odur ki, dedi: “Ey xudavəndi-kərim, mənə nə bəla üz verdiyini özün görürsən, vəziyyətim səndən gizlin deyil, sən hər şeye qadırsən!” Bəle yerde şair deyib:

Səni tanıtdırıb qəlb və ruh mənə,
Əsrarlar əsrarı məlumdur sənə.

Səni səsləyirəm dillənəndə mən,
Susanda işarə etdiyim sənənə.

Şəriki olmayan ey ulu xalıq,
Gəlib hüzuruna yoxsul bir aşiq.

Ümidimi sənə bağlamışam mən,
Bilirson ki, qəlbim uçur bədəndən.

Mömin ar-arvadın əhvalatı

Bele rəvayət eləyirlər ki, bir bəni-İsrail var idi. O nəslin yaxşı Badamlarından biri idi; bu adam fani dünyanın ləzzətindən; naz-nemətindən üz çevirib, gecə-gündüz öz Allahına dua eləyirdi. Onun itaətkar bir arvadı vardı. Hər bir işdə ərinə kömək eləyərdi. Özləri də məcməyi, yelpik qayırb satmaqla güzəran keçirirdilər. Bütün günü işləyirdilər, axşam olanda kişi düzəldikləri şeyləri götürüb evdən çıxır, küçəbəküçə gezib müştəri axtarırı. Özləri də oruc tutan idilər.

Günlərin bir günü onlar, ağızı oruc, bütün günü işlədilər, axşam düşəndə, kişİ həmişəki kimi yenə də hazırladıqları malları götürüb müştəri axtarmağa getdi. Dövlətli, adlı-sanlı bir şəxsin darvazasının yanından ötəndə, ev sahibinin arvadı onu görüb bir könüldən min könülə kişiye aşiq oldu. Yelpik satanın ağappaq, göyçək üzü vardı. Arvadın əri səfərdəydi.

Xanım qulluqçusunu çağırıb dedi: “Bir kələk qur, o adamı bize getir!”. Qulluqçu küçəyə çıxb yelpik satanı səslədi, guya ondan mal almaq istəyirdi. Kişini yoldan qaytardı...

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcı qoysu.

469-cu gecə



Elə ki dörd yüz altmış doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qulluqçu küçəyə çıxdı, kişini səsləyib ona söylədi: “Gedək mənim xanımumın yanına, o sənin satdırığın bu şeylərdən almaq istəyir, özü baxıb bəyəndiyini seçsin”.

Kişi qulluqçunun sözüne inandı, ağlına pis bir şey gəlmədi. Evə girib arvadın gösterdiyi yerdə əyloşdu. Qulluqçu qapını bağlayandan sonra xanım öz otağından çıxdı, yelpik satanın köynəyindən yapışib onu öz otağına sarı çəkdi, içəri salıb dedi: “Mən səni çoxmu gözlöyücəyəm. Səbri-qərarımı olimdən almışan, buyur bu rahat otaq, hər yerinə ətir-ənbər səpilib, yemək-içmək hazırlanıb, ev sahibi də bu

Çotindr bədəndən ayırməq ruhu,
Asandır, madam ki, qərarındı bu.

Ey monim ümidi, qüdrətlisən sən,
Bəlkə qurtarasan məni ölümündən.

Bundan sonra kişi özünü eyvandan atdı. Bu vaxt Allah göydən bir mələk göndərdi, onu qanadının üstünə alıb sağ-salamat yerə endirdi. Kişi yere düşəndən sonra Allah-təalaya şükür elədi ki, öz mərhəmətini əsirgəməyib, onun imdadına yetişdi. Kişi əlibəş evinə, arvadının yanına çıxıb getdi. Bu dəfə həmişəkindən gec qayıdırı.

Əlibəş evə girdi, arvadı soruşdu ki, niyə gecikib, apardığı şeylər hanı, onları nə eləyib, nə üçün evə əlibəş qayıdır. Əri başına gələnləri arvadına danışdı, evin hündür eyvanından özünü atdığını, onu Allah saxladığını xəbər verdi. Arvad dedi: "Şükür olsun Allaha ki, səni bədənən qoruyub, darda köməyinə yetibdir". Sonra qadın əlavə elədi: "Ay kişi, qonum-qonşu həmişə görüb ki, hər axşam bizim ocağımız yanır, bacamızdan tüstü çıxır, bu gün ocaq qalamasaq, bilərlər ki, yeməyə bir şeyimiz yoxdur. Allaha naşükür olmamaq üçün kasıblığımızı gizlədək, nə olar, orucumu zu bu axşam açmarıq. Allah-təalanın yolunda gecəni sehərə qədər dözərik".

Bunu deyib arvad ocağa yaxınlaşdı, içərisini odunla doldurub od vurdur ki, qonşuların aqlına ayrı şey gəlməsin. Sonra o, bu şeri söylədi:

"Qonşuları aldatmaqın od qalayıram,
Saxlayıram öz eşqimi, dərdimi pünhan.

Qəbulumdur Allah mənə nə rəva görür,
Bəlkə də o geçəcəkdir günahlarımdan..."

Şəhrizad bu yerde sehərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

470-ci gecə



Elə ki dörd yüz yetmişinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qonşuların aqlına ayrı şey gəlməsin deyə arvad ocağı yandırından sonra

ayağa qalxdı, ər-arvad hər ikisi dəstəməz alıb namaza durdular. Bu vaxt birdən qonşu arvadlardan biri içəri girib, onlardan öz ocağını yandırmaq üçün od istədi. Ev sahibləri dedilər: "Odur, get ocaqdan götür". Qonşu arvad ocağa yaxınlaşanda, birdən qışqırdı: "Ay filankəs, tez gəl çörəyin yandı". Ev sahibəsi ərindən soruşdu: "A kişi, eştidin arvad nə dedi?" Əri cavab verdi: "Get bax". Ev sahibəsi qalxbı ocağın yanına gəldi, gördü ora sari bugda unundan bisirilmiş çörəklə doludur. Arvad çörəkləri yiğidirib ərinin yanına gəldi. Allahın göndərdiyi bu ruzi üçün ona min kərə şükür eləyib çörəkdən doyunca yedilər, üstündən su içib əlhəmdüllillah dedilər.

İftardan sonra arvad ərinə dedi: "A kişi, gel Allaha ibadət eləyək, beləkə bir ruzu qismət eləyib bizi, çörək pulu qazanmaq üçün çəkdiyimiz bu ağır zəhmətdən qurtara, bu qədər işləyib yorulmayaq, günümüzü Allaha ibadətdə keçirək, gece-gündüz onun itaətində olaq". Əri dedi: "Yaxşı". Bundan sonra kişi xeyli müddət ibadətlə məşğul oldu, arvadı dedi: "Amin!" Kişi duanı qurtarandan sonra birdən evin damı aralındı, oradan evin ortasına bir yaqtı düşdü, onun söləsi içərinə nura qərq elədi. Ər-arvad yaqtı götürüb çox şad oldular, Allah-təalaya yenə şükür elədilər.

Gecə keçib sehər açılanda onlar yixilib yatıldı. Arvad yuxusunda gördü ki, cənnətdədir, burada yan-yanca çoxlu taxtlar qoyulub, kürsülər düzülübdür. Xəbər aldı: "Bu taxtlar, kürsülər nədir belə?" Cavab verdi: "Bu taxtlar peyğəmbərlərinəkədir, kürsülər də düz adamlar, mömin bəndələrdən ötrüdür". Arvad xəbər aldı: "Bəs mənim ərim filankəsin kürsüsü hansıdır?" Dedilər: "Budur". Bu vaxt birdən arvad gördü ki, kürsünün ortasında bir dəlik var. Arvad soruşdu: "Bu dəlik nə üçündür?" Dedilər: "Sizin evin damından düşən yaqtı qoyulduğu yerdir".

Bu yerde arvad yuxudan ağlaya-ağlaya ayıldı, ərinin cənnətdəki kürsüsünün qüsürü onu bərk qəməngin eləmisi. Arvad ərinə dedi: "A kişi, xudavəndi-kərimə dua elə, yaqtı yenə qaytarıb əvvəlki yerinə qoysun. Ömrümüzün qalan bu az günlərini aclişa, kasıblığa dözb, birtəhər keçinərik, təki sonin cənnətdəki kürsündəki o dəlik olmasın". Arvadın əri başladı Allaha ibadət eləməyə, elə bu vaxt birdən yaqtı uçub dama qalxdı, ər-arvad onun dalınca baxdı. Onlar ömürlərini ta Allah-təalaya tapşıracaq kasıb oldular, ancaq heç vaxt Allahın yolundan çıxmadılar.

Əl-Həccacla cavan oğlanın əhvalatı

Bələ rəvayət eləyirlər ki, Əl-Həccac ibn Yusib əs-Səqəfi varlı bir şəxsi izleyirdi, elə ki onu ələ keçirdi, dedi: "Ey Allahın düşməni, Allah-təala sənin ixtiyarını mənə verib!" Sonra da yanadılklara əmr elədi: "Aparın salın bunu zindana, əl-qolunu möhkəm zəncirleyin, özünün də üstündə dəmir qəfəs düzəldin, heç yana çıxa bilməsin, heç kim də onun yanına girməsin".

Bəli, həmin adamı apardılar zindana. Dəmirçi çagırdılar, zəncir getirdilər. Dəmirçi çəkicələr hər vuranda kişi üzünü göye tutub deyirdi: "Məgər hamının xalıqi, hamının sahibi o deyil?" Dəmirçi kişinin əl-qolunu zəncirleyib qurtarandan sonra, zindanban onun üstündə qəfəs qurub məhbusu orada tək-tənha qoydu, kişinin canını qara qeyd aldı, sinəsi cuşa gəldi, odur ki, dedi:

İstəyim budur ki, ey dada çatan,
Mənim havadaram özün olasan.

Məhrum etmə məni öz nəzərindən,
Nələr çəkdiyimi özün görürsən.

Mənə əzab verib etdilər dustaq;
Qəribəm, düşmüşəm elimdən uzaq.

Bir təsəllim varsa duadır o da,
Əyləncəm də odur yuxum qaçanda.

Səni razi görüb şad oluram mən,
Vaqifsen qəlbimin dördü-sərindən.

Axşam olanda zindanban qapıda keşikçi qoyub özü evə getdi. Səhər ona baş çəkməyə geləndə gördü ki, məhbusun qollarına vurulan zəncir açılıb düşüb yere, özü də orada yoxdur. Zindanbanın canına qorxu düşdü, yəqin bilirdi ki, boynu vurulacaqdır. Evinə gedib arvad-uşağı ilə halallaşdı, kəfənini əbasının altına vurdu, müşk götürüb Əl-Həccacın yanına gəldi, hüzurunda dayandı. Əl-Həccac ondan müşk iyi gəldiyini görüb

soruşdu: "Bu nədir?" Zindanban dedi: "Qibleyi-aləm, onu mən getirmişəm". Əl-Həccac xəbər aldı: "Nə üçün getirmisən?" Zindanban açıb nağıl elədi ki, məhbus..."

Şəhrizad bu yerde sehərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz yetmiş birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, zindanban məhbusun yox olduğunu xəbər verəndə Əl-Həccac soruşdu: "Ey bədbəxt, onun bir söz-zad dediyini eşitmədin ki?" Zindanban cavab verdi: "Bəli, eşitmışəm. Dəmirçi çəkicələr vurduqca məhbus üzünü göye tutub deyirdi: "Məgər hamının xalıqi, hamının sahibi o deyil?" Əl-Həccac qışkırdı: "Bilmirsən ki, sən orada olanda onun dediyi bu sözlər, sən gedəndən sonra onu xilas eləyib?!"

Şair yaxşı deyib:

Xudaya, nə bələlardan xilas etdin canımı sən!
Sən olmasan nə əyloşə, nə də qalxa bilərdim mən.

Gör neçə yol, neçə kərə, neçə deyim, neçə sayı,
Dərd-bələni məndən kənar eləmisən, ey Allahım!

Dəmirçi əhvalatı

Belə rəvayət eləyirlər ki, biri var idi, biri yox idi, məmən bir kişi vardi. Bir gün bu kişi eşidir ki, hansı kənddəsə bir dəmirçi var, əlini salır kürənin içindən qızarmış dəmiri götürüb ovcuna qoyur, özü də əli yanmır. Məmən kişi həmin kəndə getdi, soraqlaşdır dəmirçini tapdı, yanına geldi. Baxıb gördü ki, doğrudan dəmirçi camaatin dediyi kimi eləyir. Onda məmən belə qərərə gəldi ki, məramını deməsin, dəmirçi işini qurtarana qədər gözləsin. Sonra onun yanına gelib dedi: "İsteyirəm ki, bu gece məni Allah qonağı saxlayasın". Dəmirçi cavab verdi: "Gözüm üstə yerin var, niyə saxlamıram. Allaha da qurban olum, qonağına da". Dəmirçixanani bağladı, kişini götürüb evinə gətirdi. Allahın verdiyindən şam eləyəndən sonra bir otaqda yer salıb yatıldılar. Məmən kişi gördü ki, dəmirçi gecə durub namaz qılıb Allaha ibadət etmədi.


Bələ olanda, kişi fikirləşdi ki, bəlkə mən yuxuda olanda durub namaz qılıb, xəberim olmayıb, ona görə də, ikinci, üçüncü gecəni də onun yanında qaldı, gördü ki, yox, dəmirçi gecənin çox az hissəsini ibadətlə məşğul olur. Onda məmən kişi ona dedi: "Qardaş, mən eşitmədim ki, Allah-təala sənə böyük mərhəmət göstərib, sonra da bunu gelib öz gözlərimlə gördüm. Ancaq sənən ibadət eləməyinə fikir verirəm, heç möcüze sahibi kimi dua elemirsən. Bəs bu möcüze sənə haradandır?"

Dəmirçi dedi: "Mən bunu sənə nağıl eləyərəm. Vaxtile mən bir qız aşıq olmuşdum, onuz dura bilmirdim, nə qədər elleşdim, dilə tutdum, bir şey çıxmadi, çünki qız Allahdan qorxan idi. İş belə gətirdi ki, bir ili camaata bəla üz verdi, quraqlıq oldu, yeməyə-içməyə heç nə tapılmadı, acliq düşdü. Bir dəfə evdə oturmuşdum, bu vaxt birdən darvaza döyüldü, qapıya çıxdım, gördüm həmən qız dayanıb, məni görən kimi dedi: "Ay qardaş, məni acliq əldən salıb, sən deyib gəlmisəm. Allah yolunda mənə yeməyə bir şey ver". Cavab verdim: "Məgər sən neçə istədiyimi, dərdindən nə cəfalar çəkdiyimdən xəberin yoxdur? İndi mənimlə baş yastığa qoymasan sənə heç nə vermərəm". Qız dedi: "Allahın yolundan çıxməqdansa, ölmək yaxşıdır".

İki gündən sonra yenə gəldi, bu dəfə də o səfərkə sözlərini təkrar elədi, mən də cavabında ona sıftəcon dediklərimi söylədim. Qız otağa girib oturdu. Lap elə bil axır nəfəsiyi. Qabağına yemək qoymadı, qız gözleri yaşara-yaşara dedi: "Allah yolunda məni yedir". Cavab verdim:

"And olsun Allaha, mənimlə yatmasan, sənə heç nə vermərəm". Qız dedi: "Allahın divanındansa ölüm yaxşıdır". Bundan sonra yeməyə əlini vurmayıb ayağa qalxdı..."

Şəhrizad bu yerde sehərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz yetmiş ikinci gecə oldu, Şəhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kişi yemək getirib qoyanda, qız ona dedi: "Allah yolunda məni yedir". Kişi cavab verdi: "And olsun Allaha, mənimlə yatmasan, sənə heç nə vermərəm!" Qız dedi: "Allahın divanındansa ölüm yaxşıdır!" Sonra yeməyə əlini vurmayıb ayağa qalxdı, ac çıxıb getdi. O gedən zaman bu seri dedi:

"Ey lütfünə, kəromino qərq eləyən aləmi,
Sən görürsən dözməmə, eşidirsən naləmi.

Başdan aşib ehtiyacım, əldən salıb məni qəm,
Qüssə meni elə üzüb, taqətim yox dillənəm.

Su gözümün öündəykən, susuzluqdan yanır can,
Gözüm görür, ancaq özüm içəmmirəm o sudan.

Lezzəti tez keçib gedən günahısa ömürlük,
Haram şeyə meyl etməyə həris deyil bu könlüm".

Bundan sonra iki gün iki gecə də keçdi, qız yenə gəlib qapımı döyüd, bayira çıxdım, gördüm danışmağa taqəti qalmayıb. O söylədi: "Ay qardaş, mən təngə gəlmisəm, üzümü səndən başqa heç kimə göstərə bilmərəm. Allah rizasına məni yedir". Mən də dedim: "Yox, əger mənimlə bir yastiğə baş qoymasan yedirmərəm". Qız otağa girib oturdu. Evdə yeməyə hazır bir şey yox idi. Xörək bişəndən sonra qaba yiğdim. Allah ürəyimə rohm saldı, fikirləşdim: "Ey dili-qafıl, bu ağilden, imandan kəsik qız xeyləği ola-ola, acıdan ölüür, ancaq haram yemək-dən boyun qaçırır. O, sənən təklifinə razı olmur, amma sən nəfsini saxlamayıb Allahın hüzurunda günah iş tutursan".

Sonra ucadan dedim: "Ya Allah, bilməmşəm, şeytana uymuşam, yalvarıram, günahımdan keç!" Ayağa qalxdım, yeməyi götürdüm, qızın

yanına gəlib dedim: "Ye! Bu evdə sənə toxunan olmaz". Bu sözləri eşidəndə o, üzünü göyə tutub dedi: "Ey xudavəndi-kərim, əger bu adamin söylediyi doğrudursa, onu bu dünyada da, o dünyada da oddan-alovdan qor. Axi sən hər şeyə qadirən, eşit mənim duamı".

Mən qızı orada qoyub getdim ki, manqalda odu söndürüm. Qış vaxtı idi, hava soyuqdu. Közün biri sıçrayıb üstümə düşdü, gördüm ki, Allah-tealanın izniyle mənə heç nə olmadı, bədənim yanmadı. Belə olan surətdə, üreyimə gəldi ki, yəqin qızın duasını Allah eşidib. Közü əlimə götürdüm, əlimi yandırmadı, onda qızın yanına gelib dedi: "Gözün aydın, Allah duanı eşidibdir".

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz yetmiş üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirler ki, domırçı qızı dedi: "Gözün aydın, Allah duanı eşidibdir!" Bunu eşidəndə qız tikəsini əlindən yera salıb qışqırdı: "Xudaya, sən ki, mənim duamı eşitdin, daha heç bir arzum yoxdur. İndi al mənim canımı! Sən hər şeyə qadirən!" Bunu deyib qız o saat canını Allaha tapşırdı. Allah ona rəhmət eləsin. Şair bu yerdə yaxşı deyib:

"Onun çağrısını eşitdi Allah,
Yolundan azmişə ofv etdi Allah.

Allahdan hər nə ki, istəmişdi qız,
Yetişdi yerinə sorğu-sualsız.

Qız qəm içinde də Allahi andı,
Onun dərgahına sari yollandı.

Ehtiras osırı o kişi lakin
İstədi o qızla yatağa gırsın.

Bilmirdi ki, bunu istəmir xuda,
Tövbe ələməli oldu axırda.

Allahdır gönderən qismoti bize,
Sən get ona tərəf, o gəlməyirsə".

Abidla buludun əhvəlatı

Belə rəvayet eleyirler ki, İsrail nəslindən olan mömən, dindar bir kişi var idi, heç vaxt Allahın yolundan çıxmazdı, ibadət eleyəndə Allah-teala onun səsini eşidərdi, hər nə dileyi, arzusu olsa, xudavəndi-kərim o saat hasil eleyirdi. Bu kişi gecə-gündüz dağdaşa gəzirdi. Allah-teala bir buludu onun ixtiyarına vermişdi, hara getsə bulud dañıca sürüñürdü, lazımlı olanda göydən üstüne yağış tökürdü, kişi yağışın suyundan içirdi, dəstəməz alırdı. Nə qədər ki, abid ibadətlə məşğıl idi, bulud ondan ayrılmırıldı. Vaxt oldu, bir gün kişi ibadətdən qaldı, dualarının sayını azaltdı. Belə olanda, Allah buludu ondan ayırib nezərini üstündən çəkdi. Abid çox qəmgin oldu, xudanın mərhəmətindən məhrum olduğuna bərk darıxdı, ah-vay elədi, gecəsi-gündüzü olmadı.

Bir gün o, gecə yatmışdı, yuxuda ona dedilər: "Əger istəyirsən ki, Allah yənə buludu sənə qaytarsın, onda get filan şəhərə, filan padşahın yanına, ondan iltimas ele sənin yerinə dua eləsin. Onda Allah-teala onun duasını eşidib buludu qaytarar sənə". Bunları söyləyəndən sonra bu şerî oxuyur:

"O qadir əmirin yanına yollan,
Qoy xəbərdar olsun ehtiyacından.

Allaha üz tutub qoy yalvarsın o,
Sənə yağış versin Allah da bol-bol.

Ucadır rütbəsi hər padışahdan,
Ona tay-bərabər tanımır cahan.

O əmir yanına getsən əgger sən,
Bil ki, şad olarsan xoş omolindən.

Dağ aşib, düz keçib get hüzuruna,
Bir az dincəldinmi, yola düş yeno".

Kişi yuxudan ayılan kimi qalxıb yola düzəldi. Az getdi, çox getdi, gəlib yuxuda adını eşitdiyi şəhərə çatdı. Padşahı soraq elədi, yerini nişan verdilər. Kişi saraya yaxınlaşanda gördü ki, darvazanın qabağında

balaca kürsüde geyimli-kecimli bir xidmətçi oturub. Kişi ayaq saxlayıb salam verdi. Xidmətçi onun salamını alıb soruşdu: "Nə isteyirsən?" Abid cavab verdi: "Mənim barəmdə haqsızlıq olub, padşahdan iltimasım var, ona görə gəlmışəm". Xidmətçi dedi: "Bu gün onun yanına gedə bilməzsən: o, yanına xahişə gələnləri həftədə bir dəfə qəbul eləyir: o da filan gündür. Necə gəlmisən, qayıt eləcə də get, həmin gün gələrsən".

Padşahın adamlardan gizlənməsi abidin xoşuna gəlmədi, odur ki, dedi: "O ki belə iş tutur, necə Allahın dostu ola bilər!" Sonra abid çıxıb getdi, deyilən günə kimi gözlədi. Dalandarın dediyi gün çatanda gəlib gördü ki, darvazanın yanında içəri girmek üçün rüsxət gözləyən adamlar toplaşıblar. Abid də onlarla qoşuldu. Xeyli gözləyəndən sonra vəzir gözel libasda, yanında qul-qaravaş gəlib dedi: "İltimasına gələnlər içəri ginsinlər!"

Həmi saraya daxil oldu, abid də onların arasında içəri girib gördü ki, padşah əyləşib, səltənətinin əyanları da hüzurunda – hər biri adınə-sinə müvafiq yerde dayanıb-durubdur. Vəzir ayağa qalxıb adamları bir-bir hüzura gətirdi, axırdı növbə abidə gəlib çatdı. Vəzir onu yaxına gətirendə padşah kişiyyə baxıb dedi: "Buludlu adam xoş gəlib. İşlerimi qurtarananacan bir az otur gözle". Kişi padşahın bu sözlərinin nə demək olduğunu başa düşmədi, elə bildi ki, bu böyük hörmət-izzət əlamətidir. Padşah gələnlərinə baxıb qurtarandan sonra ayağa qalxdı, vəzir də, əyanlar da qalxdılar. Padşah abidin əlindən tutub onu öz xanimanına apardı. Abid gördü ki, qapıda gözəl geyimli bir qara qul dayanıb, başının üstündən silah asılıb, sağda, solda ox-yay qoyulub. Qul müntəzir halda yerindən sıçrayıb sarayın qapısını açdı, padşah içəri daxil oldu. Abidin eli onun əlindəydi.

Birdən abid qarşısında balaca bir qapı gördü, padşah özü onu açıb bu gözəl imarətdə xaraba bir otağa girdi, oradan da başqa otağa keçdi. Otaqla namaz xəlcəsindən, dəstəməz almaq üçün qoyulmuş aftafadan, bir neçə xurma yarpağından başqa heç nə yox idi. Padşah libasını soyunub, qəzildən toxunmuş ağ əba geydi, başına keçə şəbküləh qoydu. Sonra o, əyləşdi, abidi də oturdub arvadını səslədi: "Ya filənkəs!" Arvad cavab verdi: "Buradayam!" Padşah soruşdu: "Bilirsinmi bu gün bizim qonağımız kimdir?" Arvad cavabında dedi: "Bəlli, buludlu adamdır". Padşah dedi: "Gir içəri, bu bizim evdə naməhrəm deyil".

Birdən abid baxıb gördü ki, bu arvad həyulaya oxşayır, üzü ay kimi işq salır, əynində qəzil paltar, başında çadra var".

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

474-cü gecə



Elə ki dörd yüz yetmiş dördüncü gecə oldu, Şəhrizad nağılıın dəlini danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah arvadını çağırıldı, arvad içəri girdi, onun üzü ay kimi işq salırdı, əynində qəzil paltar, başında çadra vardi. Padşah abiddən soruşdu: "Qardaş, bizim əhvalatdan hali olmaq istəyirsinmi, yoxsa isteyirsin ki, sənin üçün Allaha dua eləyək, sonra çıxıb gedəsən?" Abid cavab verdi: "Xeyr, sizin əhvalatdan xəbərdar olmaq mənim lap üreyim-dəndir". Padşah dedi: "Mənim ata-babam, bütün nəslimiz padşah olub, ailənin böyüyü dünyadan gedəndə şahlıq ondan sonrakına keçib. Beləliklə, növbə mənə gəlib çatıb. Ancaq Allah bu işe mənim üreyimdə nifrat oyadıb. İsteyirdim hamisini buraxıb yer üzündə pay-piyada zəvvər olam, insanların işlərini onların öz öhdələrinə buraxam. Sonra qorxdum ki, herkə-herkəlik olar, qanun-qayda itib gedər, dİN parçalanar, ona görə də fikrimdən vaz keçib işləri əvvəlki qaydasında saxladım. Adamlarımı məvacib kəsib əynimə şahlıq libası geydim, oğrunu-əyrini vahiməyə salmaq, bədxahları qovub, xeyirxahlardan uzaqlaşdırmaq üçün qulları qapıya düzdüüm, möhkəm ceza tədbirləri təyin elədim. İndi hər gün padşahlıq işlərimi qurtarandan sonra taxtdan düşüb evə gəlirəm, o paltarları soyunub indi bu gördüklerini geyirəm. Bu da mənim əmim qızıdır. O, nəfsimi saxlayıb, Allah adəmi kimi yaşamağında mənə kömək eləyir. Biz gündüzleri bu xurma yarpaqlarından həsir toxuyub onun puluna alındığımız yemakla axşam iftarımızı açırıq, budur düz qırx ildir ki, bu cür ömr eləyirik. Allah sənə kömək olsun, toxuduğumuz həsiri satana kimi bizdə qal; axşam bizimlə bir yerdə iftar elərsən, gecəni burada yatıb, sabah, Allah qoysa, diləyin hasil olar, sonra çıxıb gedərsən".

Axşam düşəndə ucaboylu bir xidmətçi gəldi, onların hazırladığı həsiri götürüb bazara yollandı. Həsiri satandan sonra puluna çörək, paxla alıb gətirdi. Abid padşahla, onun arvadı ilə birlikdə iftar elədi, gecəni də onlarda qaldı. Gecəyarısı birlikdə qalxıb namaz qıldılar, ibadət elədilər.

Dan yeri söküldəndə padşah dedi: "Ya Allah, sənin məzəlum bəndən dərgahına üz tutub yalvarıb ki, onun buludunu özünə qaytarasan. Axi

hər şey şənin ixtiyarındadır, ey xudavəndi-kərim, ona rəhmin gəlsin, duasını müstəcəb elə, buludu özünə qaytar". Padşahın arvadı dedi: "Amin!" Bu vaxt birdən bulud göydə peyda oldu. Padşah dedi: "Gözün aydın!" Abid onlarla xudahafizləşib ayrıldı. Bulud yənə əvvəlki kimi onun dalınca getdi. Bu əhvalatdan sonra abidin Allah-tealadan nə diləyi olsa hamısı hasil olardı, abid də bu şeri oxuyardı:

"Var Allahan elə seçmə qul bəndələri
Ki, onların ruhlarının cənnətdir yeri.

Təsirilə qəlbələrində yatan əsrarın,
Bədənləri hərəkətdən qalib onların.

Tanrısına itaətlə susmuş hər biri
Sirlərdən agah olub haqqın gözləri".

Müsəlmanla xəçpərəst qızın əhvalatı

Deyirlər əmirelmöminin Ömer ibn el-Xəttab¹ (Allah ondan razı olsun!) müsəlmanları yiğib qoşun düzəltdi, Suriyadakı düşmənlərinin üstüne yeriyb onların bir qalasını möhkəm mühəsirəyə aldı. Müsəlmanların içerisinde iki qardaş vardi, Allah onları çox iigid yaratmışdı, düşmənə aman vermirdilər. Qalanın əmiri üzünü öz pəhlevanlarına tutub belə dedi: "Əger o iki müsəlmani əsir götürmək, ya öldürmək mümkün olsaydı, onda mən sizi qalan müsəlmanların əlindən xilas elərdim".

Düşmənlər həmin müsəlmanları elə keçirmək üçün çox çalışıdlar, cürbəcür kəlek qurdular, fənd işlətdilər, hiyləyə el atdlar, pusquda adamlar qoydular – axırda onlardan birini əsir tutdular, o birini də qətlə yetirib şəhid elədilər. Əsir götürülən müsəlmani qalanın əmirinin yanına gətirdilər, əmir ona baxıb dedi: "Bu adamı qətl eləmək heyifdir, onu təzədən müsəlmanlara qaytarıb vermək də yaxşı deyil..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz yetmiş beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Düşmənlər əsir götürülən müsəlmani qalanın əmirinin yanına gətirəndə, əmir ona baxıb dedi: "Bu adamı qətl eləmək heyifdir, onu təzədən müsəlmanlara qaytarıb vermək də yaxşı deyil. Mən istərdim ki, o dönüb xəçpərəst olsun, bizim köməyimiz, pənahımız olsun".

Rumlulardan biri dedi: "Ey əmir, mən onu aldadıb dinindən döndərəm. Ərəblərin arvad qismindən çox xoşları gəlir; mənim gözəl-göygəç bir qızım var, yəqin onu görəsə, o saat hayıl-mayıl olacaq". Əmir

¹ Ömer ibn el-Xəttab – xəlifelərdən ikincisidir. 634-644-cü illerde xəlifa olmuşdur.

cavab verdi: "Onu verdim sənə, götür apar". Rumlu əsir müsəlmani evinə götürdü. Qızını geyindirdi-kecindirdi, qəşəng paltarda qız bir az da gözəlləşdi. Sonra rumlu əsiri içəri çağırıldı. Yemək-içmək gətirib qoydular, xəçpərəstin qızı müsəlmanın qabağında ağasının hər bir əmrini yerinə yetirməyə hazır olan bir kəniz kimi müntəzir dayandı. Müsəlman ona nə bəla üz verdiyini görəndə, Allaha pənah gətirib başını aşağı saldı, başladı xudavəndi-kərimə ibadət eleyib Quran oxumağa.

Onun gözel avazı, ürəyəyatan qəddi-qaməti vardi, odur ki, xəçpərəstin qızı bir könlükdən min könülü oğlana aşiq oldu. Oğlan yeddi gün heç nəyə fikir verməyib Allaha ibadət elədi. Axırda qız dedi: "Əger bu oğlan razı olsaydı mən İslam dinini qəbul elərdim". Sonra da bu şəri oxudu:

"Vurğunumkən məndən necə döne bilərsən?
Qəlbənindir, odur senin eşqinə maskən.

Mən hazırlam tərk etməyə öz əcdadımı,
Öz dinimi, imanımı, etiqadımı.

Qəbulumdur: "Yoxdur Allah Allahdan özgə!"
Nə sübuta ehtiyac var, nə şəkkü-şübha.

Sənə məhəl qoymayıni belkə də Allah
Qovuşdurub sənə, açar könlünü nagah.

Bağlı ümidi kapıları açılır bəzən;
Dörd əsiri kainə çatır, bir də görürsən".

Bir gün qızın səbri-qərarı tükəndi, özünü saxlaya bilmədi, oğlanın ayaqlarına yixilib dedi: "Səni and verirəm sənin öz Allahına, mənim sözümü eșit!" Oğlan soruşdu: "Nə isteyirsən?" Qız dedi: "İslam dininin qanun-qaydasını mənə başa sal". Oğlan İslam dininin qanunlarını ona başa saldı. Qız Allaha iman götürdü, qüsli eleyib təmizlənəndən sonra oğlan namaz qılmağın qaydasını ona öyrətdi. Qız namazı qurtarıb oğlana dedi: "Qardaş, mən İslam dinini sənə görə qəbul elədim, çünki arzum sənə çatmaqdır". Oğlan dedi: "İslam şəriətinə görə kəbin kəsdirmək üçün iki şahid, qəyyum, bir də cehiz lazımdır, bunsuz kəbin bizim şəriətdə qadağan buyrulub. Mən burada nə şahid tapa bilərəm, nə qəyyum, nə də ki, cehiz. Əger sən məni birtehər buradan çıxara bilseydin, onda ümidi var ki, biz gedib İslam torpağına çıxarıq. Sənə söz

verirəm ki, o vaxt mənim səndən başqa arvadım olmayıacaq". Qız cavab verdi: "Mən çare taparam".

Bu əhvalatdan sonra qız ata-anasının yanına gedib onlara dedi: "Müsəlmanın ürəyi yumşalıb, o bizim dini qəbul eləmək istəyir. Mən onu siz deyənləre razi salmışam, ancaq o deyir: "Bu şəhərdə qalmaq mənə ağırdır, çünki burada qardaşımı öldürüb'lər. Əger buradan çıxsayıdım, üreyim sakit olardı, onda məndən tələb olunanları elərdim. Yaxşı olar ki, siz məni onunla birlikdə bu şəhərdən çıxardıb başqa bir yere göndərəsiz, onda sizə də, padşaha da söz verirəm ki, istədiyiniz iş düzələcəkdir".

Bele olan suretdə, qızın atası əmirin yanına gedib əhvalatı ona nağılı elədi. Əmir ürekdən şad oldu, əmr elədi ki, qızı əsir oğlanla birlikdə şəhərdən çıxardıb qızın dediyi kəndə aparsınlar. Onlar şəhərdən çıxıb yola düşdülər, həmin kəndə çatıb səkkiz gün orada qaldılar. Axırıncı gün gecə olub qaranlıq düşəndə yola düzəldilər. Bir şair bu barədə deyib:

Dedilər: "Vaxtdır yola düşməyin!"
Dedim: "Bu neçənci hədədir, deyin?"

Düşüb səhralara yol gedərəm mən,
Ən uzun yolları qət edərəm mən.

Əzizimin hara düşərsə, yolu,
Gedərəm mən ora, bu yollar oğlu.

Mənə yol göstərər saf məhabbatı,
Bələdçilik etmir etməsin heç kim..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoysdu.



Elo ki dörd yüz yetmiş altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, qızla əsir müsəlman kənddə gün batana kimi gözlədilər, gecə düşəndə yola düzəldilər, bütün gecəni getdilər. Oğlan yel qanadlı bir ata minib

qızı tərkinə almışdı. Onlar təpələrdən yel kimi, dərələrdən sel kimi keçilər, səhərə qədər yol getdilər, hava işıqlaşanda oğlan atı yoldan qırğıa sürüb qızı düşürtdü, özü də yerə endi. Hər ikisi dəstəməz alıb sübh namazı qıldı.

Bu vaxt onların qulağına qılınc-qalxan cingiltisi, danişq səsi, at ayağının tappiltisi geldi. Oğlan dedi: "Ey filankəs, bizi tutmaq üçün gelənlər xəçpərəstlərdir, bizi haqlayıblar. Nə eleyək, at yorulub, qantər içindədir, heç on addım da gedə bilməz". Qız soruşdu: "Olmaya qorxursan!" Oğlan cavan verdi: "Bəli". Onda qız dedi: "Bəs sən mənə deyirdin ki, sənin Allahın hor şeyə qadirdir, ona pənah getirəndən öz köməyini əsirgəmir. Gəl çəkilib burada ona yalvaraq, kömək istəyək, bəlkə bize rəhm eleyib bu bələni üstümzdən sovuşdur". Oğlan dedi: "And olsun Allaha, çox yaxşı fikirləşmişən". Onlar Allaha yalvarmağa başladılar. Bu yerde şair gözəl deyib:

"Başıma çələng də, tac da qoysalar,
Daim möhtacınam, ey pərvəndigar.

Ümid yerim sənsən, kama yetirsən,
Dünyada cətiyac hiss etmərəm mən.

Naümid dönen yox yanından sənin,
Gur axır çayları səxavətinin.

Durmamış olsam da itaetində,
Sərhəd yoxdur sənin kəramətində.

Dördlərin dərmanı sənsən dünyada,
Sən dərman etməsen kim çatar dada".

Oğlan dua elədikcə qız "Amin!" – deyirdi. O, ibadəti qurtardı. Səs kuy indi lap yaxından gəlirdi. Bu vaxt birdən oğlan şəhid olan qardaşının səsini eşitdi, gördü ki, deyir: "Qorxma qardaş, qəm eləmə: Allahın hüzuruna elçilər gəldi. O da yanındakı məlekələri göndərib ki, siz kəbin keşdirənde onlar şahid olsunlar. Allah-təala siz i məlekələrinə tərifləyib. O siz xoşbəxtlik və şəhidlik mükafatı ilə təltif eleyib, özünüzə də yer hazırlayıbdır. Sabah sən el-Medino dağlarında olacaqsan, orada Ömer ibn el-Xəttabı (Allah ondan razı olsun!) görəndə məndən ona salam söyle, sonra da deginən: "Allah-təala İslam dini yolunda göstərdiyin xidmetlərinə görə səndən razı olsun. Sən bu yolda həmişə mərd və fədakar olmuşsan".

Sonra məlekələr səslərini ucaldılar, oğlana və onun arvadına xeyr-dua verib dedilər: "Allah-təala onun kəbinini sənə həle sizinecdəniz Adəmi yaradandan iki min il əvvəl kəsibdir".

Cavanların qəlbini sevinc, şadlıq bürüdü, onlara cəsarət gəldi, etiqadlılar möhkəmləndi, ürəklərində Allah xofu artı, yolları həmişəlik aydınlaşdı. Hava işıqlananda onlar dəstəməz alıb seher namazı qıldılar.

Ömer ibn el-Xəttab da (Allah ondan razı olsun!) seher namazını həle hava işıqlaşmamış qıldı. O, mehraba daxil olanda arxasında iki adam dayanırdı. Həmişə ibadət ya "el-Ənən" surəsindən, ya da "en-Nisa" surasından başlayırdı. Onda yatanlar oyanır, dəstəməz alanlar dəstəməzini alır, uzaqdakılar gəlib çatırıldılar. Ömer həle birinci rükəti qılıb qurtarmamış, məscid adamlı dolurdu. Ondan sonra ikinci rükəti qıldı, yeyin oxunan qısa suralər oxuyurdu.

Həmin gün gəlib çatdı. Ömer namazın birinci rükətində yeyin-yeyin qısa surələr oxudu, sonra ikinci rükəti qıldı. Hamiya salam verdi, içəri-dəkilərə baxıb dedi: "Gelin təzə evlənənlerin pişvazına çıxaq". Onun yanında olanlar bu sözün mənasını başa düşməyib təəccüb elədilər. Ömer qabaqda, adamlar da onun dalınca, içəridən çıxıb el-Medinənin darvazasına təref getdilər.

Həmin əsir oğlan seher hündürdə el-Medinənə görüb onun darvazasına sarı getdi, arvadı da dalınca gəlirdi. Ömrələ oradakı müsəlmanlar oğlunu qarşayıb onu salamladılar: şəhərə varid olanda Ömer əmr elədi ki, cavanlara toy büsəti qurulsun. Müsəlmanlar gəlib yedilər-içdilər, oğlan arvadının yanına girdi. Allah-təala həmin arvaddan ona oğul-uşaq verdi..."

Şəhrizad bu yerde sehərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz yetmiş yeddinci gecə oldu, Şəhrizad nağılin dava-mını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyir-lər ki, Ömer ibn el-Xəttab (Allah ondan razı olsun!) əmr elədi toy büsəti qurulsun, müsəlmanlar gəlib yedilər-içdilər; oğlan arvadının yanına girdi. Allah-təala həmin arvaddan ona oğul-uşaq verdi. Onlar böyüküb Allahın yolunda vuruşdular, igidlik göstərib şəhərin şərəfini qorudular. Bu barədə gözəl deyiblər:

Qapıda gileyli, qəmgin durmusan,
Çarə isteyəndən çarə umursan.

Madam ovqatın telx, sinən dağlıdır,
Üzünə sevdiyin qapı bağlıdır,

Tövbə et, Allahı çağır, ay yaziq,
Neca tövbə edir küll xəlayiq.

Bəzən günahını bir günahkarın
Yuyur mərhəmətin gur yağışları,

Bəzən nicat tapır buxovlu esir,
Dustaq xilas olub sərazad gezir.

Kefleri pozan, Məclisləri dağıdan gələnəcən onlar şad-xürrəm
ömür sürdülər."

“Mən qızı olan otağın qapısına gətirdilər.
Mən qızı qapıya gəldim, qızı qapıda
şəhərin qapısında qızılış etdim. Qızı
gələndən sonra qızı qapıda qızılış etdi.
Mən qızı qapıda qızılış etdim, qızı
gələndən sonra qızı qapıda qızılış etdi.”

Jbn al-Həvvəsin əhvəlatı

Belə rəvayet eleyirlər ki, Sidi İbrahim ibn el-Həvvəs deyib: günələrin bir günü ürəyimə düşdü ki, kafırların torpağına səyahət etdim. Nə illah eledim, nə qədər çalışdım, ürəyimlə bacara bilmədim. Bu fikir başından çıxmadi ki, çıxmadi. Belə olanda, mən səfərə çıxdım, dinsizlərin məmlekətlərini şəhərbaşəhər, kəndbəkənd gəzib dolanmağa başladım. Allah öz kərəmini üstündən əskik ələmirdi, hər yerdə mənimi köməyimə çatırdı, xacəpərostlər qarışında başlarını aşağı salıb məndən uzaqlaşırdılar.

Günlərin bir günü bir şəhərə gəlib çıxdım, gördüm, şəhər darvazası ağzına çoxlu yaraqlı-əsləhəli qul toplaşıb. Əllərində ucu ayrı uzun nizələr vardi. Onlar məni görəndə ayağa qalxıb məndən soruşdular: "Sən həkimənsən?" Cavab verdim: "Bəli". Onlar dedilər: "Gedək padşaha cavab ver!" Məni padşahın hüzuruna apardılar, gördüm ki, bu sıfatdən çox gözəl, böyük bir padşahdır. Mən içəri girəndə üzümə baxıb soruşdu: "Həkimənsən?" Mən də dedim: "Bəli". Onda padşah yanındakılara buyurdu: "Aparın bunu qızın yanına, ancaq içəri ötürməmiş, şərti ona başa salın!". Məni bayır çıxarıb dedilər: "Padşahın qızına böyük bir xəstəlik üz verib, həkimlər bir əlac eləyə bilmirlər. Hansı həkim ki, onu müalice ələmək üçün yanına girir, çarə eləyə bilməyəndə padşah boyunu vurdurur. İndi özün fikirləş". Onların bu sözünü eşidib dedim: "Madam ki, padşah məni onun yanına göndərib, aparın məni içəri".

Məni padşahın qızı olan otağın qapısına gətirdilər. Qapını döydürlər, içəridən onun səsi geldi: "Mənim yanımı böyük sirdən agah olan loğmanı gətirin!" Qız bunu deyib belə bir şeir oxudu:

"Açın qapıları, gəlibdir həkim,
Mənə nəzər salın, var məndə tilsim.

Dostlar nə vaxtadək gen düşəcək, gen,
Yadlarla yaxınlıq edəcəyəm mən?

Sizin aranızda qoribdim, qorib;
Yaxın həmdəmimi Allah göndərib.

Qohum edib mənə din o həkimi,
Görüşdük onunla sevənlər kimi.

Görüş təyin edib monimlə o yar,
Arada nə zalim, nə qeybatçı var.

Məni nə qinayın, nə dənlayın siz,
Cavabsız qalacaq mütaliməniz.

Uzağam dünyanın faniliyindən,
Əbədi varlığa can atıram mən”.

Birdən çox qoca bir kişi qapını açıb dedi: “Gel içeri!” Otağa daxil oldum, gördüm bura gül-çiçəkle bəzənib, künclər pərdə asılıb, pərdənin dalından arıqlayıb zəif düşmüş qızın iniltisi gelir. Mən pərdənin qabağında oturdum, istədim salam verəm, birdən peyğəmbər salavatullahın bu kələmi yadına düşdü: “Yəhudilərə və xaçperəstlərə birinci salam vermə, yolda onlara rast gələndə sixışdırıb cığırın dar tərəfinə sal”. Ona görə də özümü saxladım. Qız pərdənin dalından qışkırdı: “Ya Həvvəs, hanı bəs Allahın birliyinə iman götürən, ona sadıq olanın salamı?”

Mən onun bu sözüne təccüb eləyib qızdan soruştum: “Sen məni nə tanınır?” O cavabında söylədi: “Ürək temiz olub fikir aydın olanda, dil qəlbin dərinliklərindəkindən xəbər verər. Dünən mən Allahdan arzu elədim ki, öz dostlarından birini mənim imdadıma yetirsin, mən bu xəstelikdən xilas olum. Bu vaxt birdən evin küncündən bele bir sənə geldi: “Darıxma, İbrahim əl-Həvvəsi sənin yanına göndərirom”.

Mən qızdan soruştum: “Dərdin nədir?” Qız dedi: “Düz dörd ildir ki, böyük həqiqət öz nurile qəlbimi işiqlandırıb, həmin gündən də o, mənim yaxın həmdəmim, müsahibim olub! Ata-anam mənə baxıb cürbəcür fikirlərə düşürlər, ele bilirlər ki, başıma hava gəlib, yanına gəndərdikləri təbiblər məni darıxdırır, yolu xamxaşa gələnlər usandırırlar”. Mən soruştum: “Səni bu əqidəyə getirən nə olub?” Qız cavab verdi: “Aşkar dəliller, bir də möcüzələr. Yol aydın, əqidə düz olanda, bəndə xilqəti də dərk eləyir, xalıqi də”.

Mən qızla danışanda, birdən qızı baxmaq üçün təyin olunmuş bayaqqı qoca onun yanına gəlib soruştı: “Təbib bir çarə eləyə bildimi?” Qız cavab verdi: “O, mənim xəsteliyimi tapdı, dərmanımı dedi...” Bunu eşidənən gördüm ki, qoca sevinib razı qaldı, mene hörmət, ehtiram göstərdikdən sonra padşahın yanına gedib əhvalatı ona xəbər verdi. Padşah da ona tapşırıdı mənə lazımi hörmət eləyib razı salsınlar. Mən yeddi gün qızın yanına gedib geldim.

ki, qızı baxmaq üçün təyin olunmuş qoca onun yanına gəlib soruştı: “Təbib bir çarə eləyə bildimi?” Qız cavab verdi: “O, mənim xəsteliyimi tapdı, dərmanımı dedi...” Bunu eşidənən gördüm ki, qoca sevinib razı qaldı, mene hörmət, ehtiram göstərdikdən sonra padşahın yanına gedib əhvalatı ona xəbər verdi. Padşah da ona tapşırıdı mənə lazımi hörmət eləyib razı salsınlar. Mən yeddi gün qızın yanına gedib geldim.

Axırda qız məndən soruştı: “Ya Əbu-İshaq, İsləm torpağına nə vaxt köçürük?” Mən cavab verdim: “Səni buradan neca çıxarmaq olar, kimin buna căreti çatar?” Qız dedi: “Səni mənim yanımı kim göndərib, onun”. Onda mən cavab verdim: “Sən çox yaxşı dedin!”

Ertəsi gün biz qala darvazasından çıxdıq, Allah-təala elə elədi ki, bizi heç kim görmədi, hər şey onun ixtiyarıındadır, onun yazısına pozu yoxdur.

Ibn əl-Həvvəs sözünə davam eləyib dedi: “Mən ömrümdə o qız kimi dindar adam görməmişəm; bir gün orucundan, namazından qalmazdım. Yeddi il müddətində xudavəndi-kərimin mübarək məbədi yanında yaşadı, vaxtı-müddəti tamam olanda canını tapşırıb, Məkkə torpağında rahat oldu”.

Allah ona rəhmət eləsin, bu şəri deyənin də günahından keçsin.

Mənə getirilən həkimin gözü
Bir göz yaşı gördü, bir mərəz izi.

Ah gördü niqabı qaldıran zaman,
Nə bedən qalmışdı məndə, nə də can.

“Əlacı müşküldür – dedi, – bu dərdin,
Ağıl eşq sırrını dərk edər çətin”.

Dedilər: “Madam ki, bilinmir mərəz,
Ona heç bir həkim ad verə bilməz.

Madam ki, bilinmir xəstəlik nadir,
Davadan-dərmandan vərmi bir xeyir?”

Həkim cavab verdi: “Əl çəkin məndən,
Dordi ağlım deyil təyin eləyon!”

478-ci gecə



Elə ki dörd yüz yetmiş səkkizinci gecə oldu, Şəhrizad nağılin davanı danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rovayot eləyirlər

xudavəndi-kərim onu əhvalatdan agah elədi, peyğəmbər dedi: "Allah-dan başqa Allah yoxdur! Şükür sənə! Sən hər sirdən xəbərdarsan.

Şair yaxşı deyib:

Elə ki, peyğəmbər gördü bunları,
Tez suala tutdu o, səbəbkəri,

Başa düşməmişdi çünki bu sırrı;
Soruşdu: "Ölenin neydi təqsiri?

Cin-cindir geyimli bir nəfər nadən
Çatdı var-dövlətə, əmək çəkmədən?

Əlindən çıxmamış kiçik bir xəta,
Niye bir başqası öldü, ey xuda?"

"Gördüyün o pullar kim ki, çatdı,
Atasından qalma halal mirası.

Gördüyün odunçu həmin atının
Bir vaxt atasının tökübdür qanın.

İndi elə düşən bir fürsəti bu:
Qisasını aldı ölenin oğlu.

Elə gizli sırrı var ki, xalıqın,
Onu gözle görmək çətindir, çətin.

Sığınsın Allahın hökmüne könlük
Yaxşısı, pisi var biz verən hökmün".

Bir peyğəmbərin əhvalatı

Belə rəvayət eleyirlər ki, peyğəmbərlərdən biri uca bir dağın başında Allaha ibadət eleyərdi. Dağın yanında çay axırdı. Gündüzlər o, bu dağın başında oturub, çayın kənarına gələn adamlara tamaşa eleyə-eleyə Allaha dua oxuyardı.

Bir gün peyğəmbər yənə orada oturub çaya tamaşa eleyirdi, bu vaxt birdən gördü ki, bir süvarı golib çayın yanında atdan düşdü, yəhərin qasından xurcunu götürüb yere qoydu. O, su içib dincələndən sonra atına süvar olub yola düzəldi. İçi dinar dolu xurcun yadından çıxıb orada qaldı.

Bir azdan çayın kənarına başqa bir adam gəldi. O da su içdi, sonra da içinde pul olan xurcunu götürüb sağ-salamat oradan uzaqlaşdı.

O gedəndən sonra bir nəfər oduncu, dalında bir şələ odun çayın qırığına gəldi. Şələsini yere qoydu, oturub su içdi. Bu zaman birdən bayaqkı atlı qəməli-qüssəli geri qayıdır odunçandan soruşdu: "Buradakı xurcun hanı?" Odunçu cavabında dedi: "Mən xurcun görməməşim". Onda atlı qılıncını siyirib odunçunu öldürdü, sonra atdan enib onun patalarının hər yerini axtardı; heç nə tapmadı, meyiti orada qoyub yola düzəldi.

Bu vaxt peyğəmbər üzünü Allaha tutub bərkədən dedi: "Ya Rəbb, biri min dinarı götürüb apardı, o biri günahsız qətl olundu, bu necə ədalətdir!" Allahdan cavab gəldi: "İbadətinlə məşğul ol, dünyani idarə eləmək sənin işin deyil. Həmin süvarının atası min dinarı, xurcunu aparan adamın atasından zorla almışdı, odur ki, mən pulu onun oğluna qismət elədim. Odunçu da süvarının atasını öldürmüştü, mən onun oğluna kömək elədim ki, atasının qanını alsın". Belə olanda, peyğəmbər dedi: "Allah-dan başqa Allah yoxdur!" Şükür sənə! Sən hər sirdən xəbərdarsan..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz yetmiş doqquzuncu gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, Allahdan cavab gəldi: "İbadətinlə məşğul ol!" Sonra da

ondan alarsan. Qoca onları həmin adamın yanında əmanət qoyub ki, sənə versin".

Mömin nağıl eleyib deyirdi: "Mən şeylərin hamisini çıxarıb oğlana verdim. O, eynindəki paltar soyunub qocanın kör-köhnesini geyinəndən sonra çıxbı getdi. Bunların mənə qismət olmadığına hönkürüb ağladım. Gecə oldu, yatdım, yuxuda xudavəndi-kərimi gördüm. Gördüm ki, mənə deyir: "Ey menim məzəlum bəndəm, öz qullarından birinə rəhm eleyib onu doğru yola qaytarmağım sənə niye ağır gelir? Mən kerəm sahibiyəm, kimə mərhəmət göstərdiyimi özüm bilirəm, cüntki mən külli-ixtiyaram." Belə olanda, mən bu seri oxudum:

"Ümid bəsləməsin aşiqler gərək,
Cüntki mən edilib ümid bəsləmək.

Yaxınlıq etsə də, uzaqlaşsa da,
Haqlıdır ixtiyar sahibi dünya.

Madam ayrılığı toxunmur sənə,
Türk et, can atma çox onun veslinə.

Bir halda ki, onun yaxınlığı da,
Birdir sənin üçün uzaqlığı da.

Qoy onda sendəki o nəfs, o sevda
Sendən qabaq getsin, sən qal arxada.

Eşqin ehtirası aşiq qəlbinə,
Hökəm etmək hüququ verirsə sənə,

Yaxud ehtirasın möhkəm cilovu
Aparırsa səni ölümə doğru.

Yaxın, ya uzaq ol nə ferqi vardır,
Gəndən durub baxan nə bəxtiyardır.

Mən səni sevərək eylərem arzu,
Sən razi qalasan, hemişə razi.

Əger məndən uzaq olmaq istəsən,
Haqqın var, haqlısan bu işdə də sən".

Qayıqçı ilə mömin oğlanın əhvalatı

Belə rəvayət eleyirlər ki, bir mömin bəndə deyirmiş: "Vaxtile mən qayıqçı idim. Misir məmləkətində Nilin bu tayından o tayına adam keçirməkələ məşğul olurdum. Günlərin bir günü qayıqda oturmuşdum. Bu vaxt nuranı bir qoca gəlib yanında dayandı, salam verdi. Mən onun salamını alandan sonra dedi: "Allah rızasına məni o taya keçirərsənmə?" Cavab verdim: "Bəli". Onda qoca soruşdu: "Allahın yolunda məni yedizdirərsənmə?" Cavab verdim: "Bəli". Bundan sonra qayıqə mindi, mən onu günçikan sahile keçirdim.

Qocanın eynində yamaqlı paltar, ciyində torba, elində əsa vardı. Qayıqdan çıxmaga hazırlaşanda mənə dedi: "Sənə bir tapşırıqım var". Mən soruşdum: "Nə tapşırıqdır?" O dedi: "Sabah günorta çağı sənə buyurulacaq ki, mənim yanımı gələsən. Həmin vaxt gəlib bu ağacın altında məni ölmüş görəcəksen. Məni yuyarsan, başının altında kəfən olacaq, götürüb məni ona bükərsən, sonra da namazımı qılıb bu qumda dəfn eleyərsən. Paltarımı, torbamı, əsamı götürüb saxlarsan, yanına bir adam gəlib onları səndən istəyəcək, hamisini verərsən ona".

Mömin bəndə danışmış ki, mən qocanın sözlərinə təəccüb elədim. Gecəni yatdım. Ərtəsi gün oturub qocanın dediyi vaxtı gözlədim. İlkindi namazı vaxtı qeybdən mənə buyruq gəldi, tez qalxıb həmin yerə gedim, gördüm qoca ağacın altında rəhmətə gedib. Başının altından kəfəni götürdüm, kəfəndən müşk iyi gəlirdi. Qocanı yuyub kəfənə tutdum, namazını qılandan sonra qəbir qazıb dəfn elədim. Onun pal-paltarını, torbasını, əsasını götürüb axşam Nilin günbatan sahilinə qayıtdım.

Səhər olub səhərin darazası açıldından bir cavan gördüm, mən onu tanıyrıdım, qabaqlar oğru idi. Əyninə nazik paltar geymişdi. Əlləri xinalı idi. Mənə çatanda ayaq saxlayıb dedi: "Sən filankəssən?" Mən də cavab verdim: "Bəli, filankəsəm". Onda oğlan dedi: "Sendəki əmanəti ver". Mən ondan soruşdum: "Hansı əmanəti?" O dedi: "Paltarı, torbanı, əsanı". Oğlanın bu sözünü eşidəndə, ondan soruşdum: "Bunu sənə kim xəbər verib?" Oğlan dedi: "Bilmirəm, mən dünən gecə filankəsin toyundaydım". Səhərə qədər yatmayıb, oxuyub-oynamışam. Səhər uzandıñ ki, dincimi alıb, bu vaxt yanımı bir nəfər gəlib mənə dedi: "Allah-teala öz xoşbəxt bəndəsi filankəsin canını alıb, onun yerinə sən qoyub. Gedərsən filan qayıqçının yanına, mərhumun paltarını, torbasını, əsasını

Padşahla iki qardaşın əhvalatı

Belə rəvayət eləyirlər ki, İsrailin yaxşı övladlarından biri çox pullu adam idi. Onun dindar, mömin bir oğlu vardı. Vaxt oldu, günlərin bir günü əcal kişinin başının üstünü aldı. Oğlu onun yanında söylədi: "Oğlum, heç vaxt Allaha yalandan and içmə, nə asudəlikdə, nə də darda". Ata öldü, oğlu qaldı.

İsrailin dələduz övladları oğlanın soragını aldılar, onun yanına gəlib dedilər: "Sənin atanın bize bu qədər borcu var, özün də bilirsən. Ya o pulları qaytar, ya da and iç ki, borclu deyildir". Oğlan atasının vəsiyyətindən çıxmırıldı, ona görə də gələn adam nə istəsə hamisini verirdi, ta o vaxta qədər ki, olan-olmazı əlindən çıxdı, kasiib düşdü.

Bu oğlanın arvadı namuslu, qeyrətli, dindar bir adam idi. Kişinin həmən arvaddan iki balaca usağı vardı. Oğlan bir gün arvadına dedi: "Adamlar əl çəkmədilər, atamın vəsiyyətini pozmamaq üçün heç nəyə qızırqanmadım. Nəyimiz vardi, hamisini verdim. Ancaq indi gəlib yenə pul tələb etəsələr, daha verməyə heç nəyimiz yoxdur, rüsvay olacaq. Yaxşısı budur ki, gəl canımızı onlardan qurtaraq, elə bir yerə başımızı götürüb gedək ki, heç kim bizi tapa bilməsin, bu adamların gözündən iraq oləq".

Oğlan arvadını, iki uşağını götürüb dəniz səfərinə çıxdı, hara getdiyini özü də bilmirdi. Ancaq hər şey Allahın əlindədir, onun yazısına pozu yoxdur. Bu barədə yaxşı deyişlər:

Ey yadlardan qorxub, evindən köçən,
Yurdun tərk edəli yüngüllaşmışım.

Qem çəkmə, yurdundan uzaqlaşsan da,
Çox vaxt qürbətdə də yüksəlir adam.

Daim gizlətəseydi sodəf gövhəri,
Şah tacı olmazdı gövhərin yeri.

İş belə getirdi ki, gəmi qərq oldu, oğlan bir taxtanın üstündə, arvadı başqa taxtanın üstündə, oğlanlarının da hərosi bir taxtanın üstündə üzüb qırğığa çıxdılar. Ancaq dalğalar onları ayrı salmışdı. Arvad gəlib bir kəndə çıxdı, oğlanlarından biri ayrı kəndə gəldi, o biri oğlunu da başqa

gəminin adamları sudan çıxardılar. O ki, qaldı arvadın əri, onu da dalğalar aparıb tənha bir cəzireyə atdı. Kişi cəzireyə çıxdı, dəniz suyuyla dəstəməz aldı, əzan verib namaz qıldı..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağılı yarımcıq qoydu.

480-ci gecə

Elə ki dörd yüz səksəninci gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kişi cəzireyə çıxandan sonra dəniz suyu ilə dəstəməz aldı, əzan verib namaz qılmağa başladı. Bu vaxt birdən dəryadan müxtəlif rəngli adamlar çıxbı onunla bir yerde namaza durdular. Kişi namazı qurtardı, cəzirədə ağacların meyvələrindən yeyib doyandan sonra çayın qırığına gəldi, su içib Əlhəmdüllah dedi. O üç gün cəzirədə qalıb ibadətlə məşğul oldu. Her dəfə o, namaz qılıb ibadət eləyəndə həmən adamlar dəryadan çıxbı onunla bir yerde ibadət eləyirdilər. Üç gün keçəndən sonra birdən o, qeybdən gələn bir səs eşitdi, gördü ki, ona deyişlər: "Ey atasının ehtiramın saxlayan, öz ağasının şərəfini qoruyan insan, darixma! Allah-təala sənin əlindən gedənlərin hamisinin əvəzini sənə verər. Bu cəzirədə xəzinə var, Allah onu sənin qismətinə yazıb, get götür. Həmən xəzinə cəzirənin filan yerində basdırılıbdır, get qaz çıxart. Mən sənin yanına gəmilər göndərəcəyəm. Adamlara rəhmli ol, onları öz yanına çağır. Allah-təala onların qəlbində sənə məhəbbət oyadır".

Kişi həmən yerə gedib Allahın ona qismət elədiyi xəzinəni çıxardı. Onun yanına gəmilərdə adamlar gelməyə başladı. Kişi onlara böyük səxavət göstərib razı salandan sonra dedi: "Yanıma yenə adam getirin, hamisinə razı salaram". Bundan sonra onun yanına hər tərəfdən, müxtəlif məməkətlərdən adamlar axışib gəldilər. Bu əhvalatdan on il keçməmiş cəzirədə əhali artdı. Həmən adam da oranın padşahı oldu. Kim onun yanına bir dileyə gəlseydi, heç kəsi əlibəş qaytarmazdı. Az müddət içərisində cəzirənin padşahının tərifi dünyanın hər tərəfinə yayıldı.

Onun böyük oğlunu bir nəfər götürüb oxutmuşdu. Kiçik oğlunu başqa bir adam böyüdüb tərbiyə eləmişdi, ona ticarət işi öyrətmüşdi. O ki, qaldı arvadı, o da bir tacirə rast gəlmışdı. Tacir var-yoxunu, pulunu

ona etibar eləyib, özünə də and içmişdi ki, onu aldadıb Allahın yolundan çıxarmayacaqdır. Tacir arvadla bir yerde gəmidə səfərə çıxdı, hara getsə onu öyüylə aparırdı.

Böyük qardaş səxavətli padşahın sorağını alıb onun yanına yola düşdü. O, padşahın kim olduğunu bilmirdi. Gəlib cəzirəyə çatdı. Padşah onu özünə mırzə götürdü. Kiçik qardaş da ədalətli padşahın tərifini eşidib onun yanına gəldi, o da padşahın kim olduğunu bilmirdi. Gəlib onun yanına çatanda, padşah onu özünə darğa götürüb işlərinə başçılıq eləməyi ona tapşırırdı. İki qardaş üç il padşahın yanında qalıb qulluq elədilər, ancaq bir-birlərini tanımadılar.

Günlərin bir günü arvadın rast gəldiyi tacir də bu padşahın rəhmdil, ədalətli olduğunu eşitdi. Məmləkətdə az tapılan gözəl parçalardan götürüb arvadla bir yerde gəmiyə mindi, dəryada xeyli yol gedəndən sonra həmin cəzirəyə gəlib çıxdı. Tacir padşahın hüzuruna gəlib, götürdiyi bəxşışları ona verdi. Padşah onları görüb çox şad oldu, əmr elədi ki, ona qiymətli ənam versinlər. Tacirin getirdiyi bəxşışların içerisinde müxtəlif dərmanlar vardı, padşah tacirə buyurdu ki, onların nədən ötrü lazımlı olduğunu ona başa salsın. Özünə də təklif elədi: "Bu gecəni bizdə qal"

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

481-ci gecə



Elə ki dörd yüz səksən birinci gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah deyəndə ki: "Bu gecəni bizdə qal", tacir cavab verdi: "Qibleyi-aləm sağ olsun, gəmidə bir qadın qoyub gəlmisəm. Mən ona söz vermişəm ki, özümdən başqa onu heç vaxt başqasının ümidiñə qoymayım. Çox təmiz, dindar bir qadındır, onun duaları sayəsində mən xoşbəxt olmuşam, məsləhətlərindən, ağıllı sözlərindən həmişə xeyir görmüşəm". Padşah dedi: "Mən etibarlı adamları göndərərəm bütün gecəni onun keşiyini çəkərlər, hər neyi var, gözlərlər".

Tacir buna razı olub padşahın yanında qaldı. Padşah mırzəsilə dərğəsinə yanına çağırıldıb dedi: "Allah-təalanın əmri ilə gedin bu gecə bu adamın gəmisinin keşiyini çəkin".

Onlar dəryanın qırığına gəlib gəmiyə qalıxdılar, biri gəminin burun tərəfində, o biri də arxasında oturdu. Bir müddət Allaha ibadət elədilər. Sonra biri o birinə dedi: "Ya filankəs, padşah bizə buyurub ki, bütün gecəni gəminin keşiyini çəkək. İndi qorxuruq ki, birdən bizi yuxu aparar. Yaxşısı budur, dur gəl bura, oturub dünyanın işlərindən, gördükərimizdən, başımıza gələnlərdən danışib söhbət eləyək". O biri cavab verdi: "Qardaş, mənim başıma çox müsibətlər gəlib, fələk məni atamdan, anamdan, qardaşimdən ayrı salıb. Qardaşımın adı sənin adın kimiyyidi. Atam bir gün bizi götürüb filan şəhərdən çıxdı, gəmidə gedəndə birdən dəryada təlatüm başlandı, gəmi qərq oldu, Allah bizi bir-birimizdən ayrı saldı".

Bu sözləri eşidəndə o biri qardaş soruşdu: "Qardaş, sənin ananın adı nəydi?" Bu biri cavab verdi: "Anamın adı filan idi". Qardaşı ondan soruşdu: "Bəs atannın adı nəydi?". O cavab verdi: "Filan idi". Bunu eşidəndə o, qardaşını bağrına basıb qışkırdı: "And olsun Allaha, sən elə mənim doğma qardaşımsın". Bundan sonra onlar iki qardaş oturub uşaqlıqda başlarına gələnləri bir-birlərino nağıl elədilər.

Anaları onların söhbətini eşidirdi, ancaq hələlik sebər eləyib özünü tanıtmadı.

Dan yeri söküləndə qardaşlardan biri o birinə dedi: "Qardaş, gedək mənim evimə, orada söhbət elərik". O biri qardaş dedi: "Yaxşı". Onlar çıxıb gedəndən sonra tacir gəmiyə gəlib gördü ki, arvad qəm-qüssəyə qərq olub. Soruşdu: "Sənə ne olub, nə hadisə üz verib?" Arvad cavab verdi: "Bu gecə sənin bura göndərdiyin adamlar məni pis yola çəkmək istəyirdilər, ona görə belə qəmgin olmuşam".

Tacir bu sözleri eşidəndə çox qəzəbləndi, birbaşa padşahın yanına gedib onun etibar elədiyi adamların tutduqları işi ona nağıl elədi. Padşah o saat əmr eləyib onları çağırıldı. Qibleyi-aləm bu oğlanların xətrini çox istəyirdi, çünki onların namuslu, qeyrətli adamlar olduğuna inanmışdı. Oğlanlar gəlib padşahın hüzurunda hazır olanda buyurdu ki, arvad gəlib olanları öz dililə iqrar eləsin.

Bəli, arvadı padşahın hüzuruna getirdilər. Qibleyi-aləm soruşdu: "Ey zənen, söyle görüm, mənim bu etibarlı adamlarından nə pislik görmüsən?" Arvad dedi: "Ya qibleyi-aləm, səni and verirəm Allaha, burlara əmr elə qoy dünən gecə danışdıqlarını burada tekrar eləsinlər!" Padşah üzünü öz adamlarına tutub dedi: "Ne danışmısız hamisini nağıl eləyin, heç nə gizlətmeyin!" Onlar gecəki sözlərini tekrar elədilər. Bu vaxt birdən padşah taxtından sıçrayıb ayağa qalxdı, bərkədən qışkırdı, oğlanları bağrına basıb dedi: "Şükür olsun Allaha, axır oğlanları

tapdim". Arvad rübəndini qaldırıb dedi: "Allaha and olsun ki, mən onların anasıym!"

Onlar görüşüb bir yerde ömürlerinin axırına kimi şad-xürəm ömür sürdülər. Şükür olsun o kəsə ki, bəndəsinin dar günündə imdadına çatır, ümidiyi qırıb onu əlim yandıda qoymur. Şair bu yerde çox gözəl deyib:

Hər şeyə bir ömür təyin edilir,
Haqq bir yandan yazar, bir yandan silir,

Qorxma ölüm saçan ağır işlərdən,
Yüngüllük gətirir ağırlıq bəzən.

Qüssə var, sarsıdır üzden insani,
Batında bir sevinc saxlar pünhanı.

Miskin var – qaralar qanın baxanda,
Neciblik gizlənib amma ki, onda.

Bax bu şəxs bir zaman çəkib qüssə-dərd,
Möhnetlə elleşib olmuşdu bədbəxt.

Tale ayırmışdı ezizlərindən,
Hər biri bir yerde tapmışdı məskən,

Az sonra başına cəm oldu onun,
Bil ki, tək Allahın buyruğudur bu.

Hamını lütfunə o qərq edir hey,
Yaxın olduğunu bildirir hər şey.

O biza yaxındır, amma nədir, nə, –
Sığışan deyildir insan əqlinə.

Ən uzun yol belə bizi xalıqın
Yanına çatdırmasız, əmin ol, əmin.

Əbülhəsənla cüzəmlinin əhvalatı

Belə rəvayet eleyirlər ki, həllac Əbülhəsən deyərmiş: "Mən tez-tez Məkkəyə gedərdim (Allah onun şöhrətini dünyacan eləsin!) Zəvvarlarn hamisi mənim dalımcı gedərdi. Çünkü mən yola bələd idim, suvatların yerini bilirdim. Yenə bir il Allah-tealanın mübarək məbedini ziyarət etəmək, peyğəmber salavatullahın qəbrini öpmək arzusuna düşdüm. Öz-özümə dedim: "Yolu tanıyrım, elə tekçə gedim".

Bəli, yola düşdüm, az getdim, çox getdim, gəlib çatdım əl-Qədisiyyəyə¹, şəhərə girib məscidə getdim. Gördüm cüzəmə mübtəla olmuş bir adam mehrabda oturubdur. Cüzəmlı məni görəndə dedi: "Ya Əbülhəsən, Məkkəyə gedirsən, qoy mən də səninlə gedim". Onda mən fikirlesdim: "Zəvvarlardan qaçıdım ki, tək gedim, indi cüzəmliyə yol yoldaşı olacağam?" Sonra ona dedim: "Mən heç kimə yoldaş olmaq istəmirməm". Bu sözün cavabında kişi dinmədi.

Gecəni orada qaldım, səhər olanda tək-tənha yola düşdüm, xeyli gedəndən sonra gəlib çatdım əl-Əqaba², getdim məscidə, içəri girəndə gördüm həmən cüzəmlı yənə mehrabda oturub. Fikirlesdim: "Allahü-əkbər, neca olub bu məndən qabaq bura çatıb!" Kişi başını qaldırıb məni görəndə gülüb dedi: "Ya Əbülhəsən, gücsüz üçün edilən, güclünü təəccübə salır!" Gecəni orada qaldım. Burada gördüklərim səhərə kimi mənə rahatlıq vermedi. Səhər açılında qalxb tək-tənha yola üz qoymadum. Gəlib çatdım Ərəfəta, məscidə getdim: bir də gördüm həmən adam yənə mehrabdadir. Belə olanda, mən onun ayaqlarına düşüb dedim: "Ay ağa, sənə yalvarıram, mənə yol yoldaşı ol". Bunu deyib başladım onun ayaqlarını öpməyə. Cüzəmlı dedi: "Mənimkilo soninkı tutmaz". Elə ki, gördüm ona yol yoldaşı olmaq mənə qadağandır, başladım hönkürüb ağlamağa. Cüzəmlı adam dedi: "Hesab elə ki, bu heç nədir. Ağlamaqdan bir şey çıxmaz..."

Şəhrizad bu yerde səherin açıldıqını görüb, nağılı yarımcıq qoymuş.

¹ Əl-Qədisiyyə - Kufanın coənub-şərqində, aşağı Beyn əhn-Nohreyndə yerləşən səhərdir, Bağdaddan Məkkəyə gedənior orada dayanırlar.

² Əl-Əqab - Məkkənin yaxınlığında yer adıdır.



482-a gecə

Elə ki dörd yüz səksən ikinci gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, Əbülhəsən nağıllı eləyirdi: "Mən görəndə ki, cüzəmlə adam mehrabda oturub, onun ayaqlarına düşdüm, ucadan dedim: "Ay ağa, sənə yalvarıram, mənə yol yoldaşı ol". Bunu deyib başladım ayaqlarını öpməyə. Cüzəmlə dedi: "Mənimkile səninki tutmaz". Elə ki, gördüm ona yol yoldaşı olmaq mənə qadağandır, başladım hönkürüb ağlamağa. Cüzəmlə dedi: "Hesab elə ki, bu heç nədir. Ağlamaqdan bir şey çıxmaz, nahaq yerə göz yaşı tökmə". Sonra da bu şeri oxudu:

"Ağlaysan yol yoldaşın olmadığımın;
Bil ki, bunun müqəssiri özünsən özün.

Hali olmaq isteyirsən bu əhvalatdan,
Bilməlisen: yoxdur bunu açmağa imkan.

Məndə olan xəstəliyi nezər salıb sən,
Düşünürsən: "Bu tərpənə bilməz yerindən!"

Kim ki, Allah dərgahına götürir penah,
Onu mayus eləməyir heç zaman Allah.

Sən gördüğün vəziyyətde olsam belə mən,
Sən gördüğün kimi düşmüş olsam da əldən,

Məni zəvvvar yolladığı ziyanətgahı
Çatdıracaq azuqəm də yoxdursa hətta.

Lütfü gözdən nəhan olan Allahım ki var,
Onun nə tay-beraberi, nə şəriki var.

Yalnız burax bu qəribi, get öz yoluñla,
Penahı bu didərginin Allahdır, Allah".

Yola düşüb getdim. Hansı düşərgəyə çatırdım, gördüm o, məni qabaqlayıb. Ancaq Mədinəyə çatandan sonra kişinin izini-sorağını itirdim, gördüm deyən olmadı. Əbu Yezid Bistamini, Əbu Bakr əş-Şiblini, bir neçə şeyxi görüb başıma gelən əhvalatı onlara danışanda dedilər: "Bundan sonra heç ola bilməz ki, sənə izin verilsin, ona yol yoldaşı olasan! O, cüzəmlə Əbu Cəfərdir. Quraqlıq olanda camaat müsəllaya çıxıb onun cəddinə Allahdan yağış isteyir. Onun razılığı olmasa heç kəsin duası müstəcəb olmaz".

Onların bu sözlerini eşidəndə, ürəyimdə onu görmək arzusu artı, Allaha yalvardım onu mənə rast salsın. Günlərin bir günü Ərəfatda durmuşdum, birdən arxadan etəyimi çəkdilər, çönüb gördüm odur, həmən şəxsdir. Onu görçək qışqırıb yera yixildim, qəşə elədim. Ayılanda gördüm ki, yox olub. Dərdim-qərim artı, dünya başıma dar oldu. Allaha yalvarıb-yaxardım, onu bir də görməyi mənə qismət eləsin.

Bir neçə gündən sonra qəfildən yene daldan etəyimi dardı, mən dönenə, o mənə dedi: "Səni and verirəm Allaha, yaxın gəl, nə isteyirsin istə". Sonra ona yalvardım ki, üç diləyim var, onun üçün mənim əvəzimə Allaha dua eləsin? Birincisi budur ki, kasibliyi Allah məndən ötrü xoş eləsin; ikincisi, axşam yatanda səhərə yeməyə heç nəyim olmasın; üçüncü istəyim də budur ki, Allah-təala öz mübarək simasını görməyi mənə qismət eləsin. Bu sözlərimi eşidəndə cüzəmlə adam mənim əvəzimə üç dua oxuyub yox oldu.

Allah-təala onun dualarını qəbul elədi: əvvəla o, elə elədi ki, kasibliyi məndən ötrü xoş oldu, and olsun onun birliyinə, dünyada heç nə kasibliyi qədər mənim xoşuma gəlmir; ikincisi neçə ildən bəridir ki, gecə yatanda evdə səhərə yeməyə bir şeyim olmur. Ancaq Allah məni heç vaxt başqasına möhtac da eləmir. İndi mən sidq ürəklə ümidi eləyirəm ki, üçüncü istəyim də məni çatdıracaq, Allah kərim Allahdır. Bu sözləri söyləyənə Allah rəhmət eləsin!

Feqirə zinətdir ibadət, namaz,
Onun cır-cındırıdır geydiyi libas.

Necə bəzəyirsa ayı halası,
Feqirə süs verir solğun çohrəsi.

Gecəsi yuxusuz keçir yoxsulun,
Göz yaşı tökməkdir işi yoxsulun.

Yaxın həmdəm bilir o ibadəti,
Gecələr Allahla edir söhbəti.

Dileyi olanlar, hətta heyvanlar
İmdadı, köməyi fəqirdən umar.

Onun xatırınə Allah-teala
Gah yağış gönderir yerə, gah bəla.

Onun duasıyla o uca tanrı
Məhvə məhkum edir zülmkarları.

Kim ki, ağır dərde olur girifstar,
Onun sayesində tapır şəfalar.

Fəqirin nur yağır pak çöhrəsindən,
Qəlbən temizlənir hər baxanda sən.

Ey məhəl qoymayıb fəqirdən qaçan,
Onlardan qaçma ki, bədbəxt olarsan.

Ona yaxın olmaq keçə qəlbindən,
Bu da mümkin deyil, buxovlusən sən.

Görəndə cəm etsən öz diqqətini,
Duyarsan fəqirin şərafətini.

Duymaz gül ətrini zökəm olanlar,
Paltar qiymətini dellallar anlar.

Çalış ki, Allaha olasən yaxın,
Sığın köməyinə bu işdə çarxın.

Onda insanların düşmənliyindən
Qurtarıb çatarsan muradına sən.

Şəriksiz həkimdər pərvəndigardır,
Kəmək umanlıra o lütflərdür”.

Həsibla ilanlar padşahının ahvalatı

Bele rəvayət eləyirlər ki, biri vardi, biri yoxdu, qədim əyyamda, keçmiş zamanda, Yunanıstanda Danyal adlı ağıllı, kamallı, elmlı bir adam vardi. Onun çoxlu şagirdləri vardi, bütün alımlər ondan elm öyrənər, məsləhət alardı. Ancaq birçə çatmayan işi bu idi ki, Danyalın oğlan züryəti yox idi.

Bir gecə o yenə yatmayıb ürəyində götür-qoy eləyirdi, ağılayıb-sitqayırıdı, fikirləşirdi ki, Allah-teala mənə oğul züryəti qismət eləməyi, bəs mən öləndə olan-olmazıma kim yiye duracaq. Bu vaxt birdən aqlına gəldi ki, axı Allah-tealanın səxavət darvazasının ağzında keşikçi yoxdur. Ona üz tutandan heç vaxt kərəmini əsirgəmir. O heç kəsin elini öz ətəyindən üzüb onu naümid qoymur, diləyini hasıl eləyib arzusuna yetirir. Danyal başladı Allaha dua eləyib yalvarmağa ki, ona züryət qismət eləsin, ölüb dünyadan gedəndə yurdunda çaraq yandırııı olsun. Sonra arvadını səsliyib yanına çağırıdı. Həmən gecə arvadı ondan uşaqa qaldı.

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz səksən üçüncü gecə oldu, Şəhrizad nağlin davamını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Danyal arvadını səsliyib yanına çağırıdı. Elə həmən gecə arvadı ondan uşaqa qaldı. Bundan bir neçə gün keçmiş, kişi gəmiyə minib səfərə çıxdı. Yolda gəmi parçalanıb qərq oldu. Danyalın kitablarının hamısı suya batdı, ancaq özü bir taxta parçasının üstündə üzüb qırğıa çıxdı. Dəryada tərk olunan kitablarından onda beşcə vərəq qalmışdı. Səfərdən dönüb evinə qayıdan sonra salamat vərəqləri sandığa qoyub bağladı.

Bir müddətdən sonra arvadın hamiləliyi göze görünməyə başladı. Onda Danyal arvadına dedi: “Mənim ömrümün sonu yetişib, tezliklə bu fani dönyanın tərkin qılıb aləmi-əqdəsə səfər eləyəcəyəm. Son

hamiləsən, əger mən öləndən sonra doğduğun uşaq oğlan olsa, onda adını qoyarsan Hasib Kəriməddin, özünə də yaxşı təlim-tərbiyə verərsən. Böyüküb boy-a-başa çatandan sonra səndən soruşacaq: "Atam mənə nə qoyub gedib?" Onda bu beş vərəqi verərsən ona. Əgər o, burada yazılışları oxuyub mənasını dərk eləyə bilsə, bu dünyanın ən böyük alimi olacaq".

Danyal bunu deyib küləfətə halallaşdı, dünyanın bütün naz-nemətinə dünyada qoyub rəhmətə getdi. Qohum-qardaşı, yar-yoldaşı yığılb ağlaşdırılar. Kişini yuyub rahatlادıqdan sonra celalla yerdən götürdüler, dəfn eləyib geri döndürlər. Bir neçə gündən sonra Danyalın arvadı bari-həmlin yere qoydu. Onun göyçək bir oğlu oldu. Arvad ərinin vəsiyyətinə əməl eləyib uşağın adını Hasib Kəriməddin qoydu. Müneccimləri çağırıldılar, onlar ulduzlara baxıb hesablayandan sonra arvadə dedilər: "Ey zənən, məlumun olsun ki, sənin bu züryətinə uşaq vaxtı bir bəla üz verəcək, ondan sonra dünyada çox yaşayacaqdır. Əgər həmən bələdan qurtarsa, ona alım biliyi verilecekdir".

Münəccimlər çıxıb getdilər, anası uşağı iki il əmizdirəndən sonra onu döşündən ayırdı, beş yaşı tamam olanda onu məktəbə qoydu ki, oxuyub bir şey öyrənsin, ancaq uşaq fərasetsiz çıxdı, oxuya bilmədi. Onda anası onu məktəbdən götürüb sənətə qoydu. Oğlan sənət də öyrənmədi, əlindən heç nə gelmedi. Oğlunun fərasətsizliyini görəndə ana başladı ağlamağa, onda camaat arvadə dedi: "Sən onu evləndir, bəlkə aile sahibi olandan sonra məcbur olub bir peşədən yapışa".

Hasibin anası qız təbib oğlunu evləndirdi. Ancaq yenə də kömeyi olmadı, Hasib bir sənət dalınca getmədi. Onların qonşuluğunda odunçular olurdular. Bir gün onlar oğlanın anasının yanına gəlib dedilər: "Oğluna bir ulaq, kəndir, balta al, qoy bizimlə dağa, odun qırmağa getsin. Nə qazansaq bölrək, o öz payına düşən bir hissəsini size xərclər".

Hasibin anası odunçuların bu sözlerini eşidəndə çox şad oldu. Oğluna ulaq, kəndir, balta aldı, Hasibi də götürüb odunçuların yanına getdi, onlara qoşub tapşırıb ki, ondan muğayat olsunlar. Odunçular zənənə cavab verdilər: "Sən bu oğlandan nigarən olma, Allah onu darda qoymaz, çünkü o, bizim şeyximizin züryətidir".

Odunçular oğlana da götürüb dağa getdilər, orada odun doğradılar, eşəklərə yükleyib şəhərə qayıtdılar. Odunları satıb qazandıqları pulu ailələrinə xərcləyəndən sonra şəhəri gün yenə dağa, odun qırmağa getdilər. Bir müddət bu minval ilə keçdi.

Bir gün onlar yenə oduna getmişdilər, birdən bərk yağış yağdı, odunsular qaçıb böyük bir mağarada daldalandılar. Hasib Kəriməddin yoldaşlarından aralanıb mağaranın bir qırığında təkcə oturdu; o, bal-tanın küpüylə yeri vuranda səsdən gördü ki, yerin altı boşdur. Bunu görəndə başladı oranı qazmağa; xeyli qazandan sonra deyirman daşına rast gəldi, daşa dəmir halqa bərkidilmişdi. Hasib bunu görcək sevinç odunçu yoldaşlarını çağırıb..

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz səksən dördüncü gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, Hasib Kəriməddin dəmir halqa bərkidilmiş deyirman daşını görəndə sevinib odunçu yoldaşlarını çağırıb. Onlar gəlib daşı görəndə tez onu qaldırdılar, gördülər ki, altında bir qapı var, qapını açanda məlum oldu ki, bura quydur. Özü də içərisi balla doludur. Odunçularдан biri o birinə dedi: "Allah bizimkini yaxşı yetirib, quyu ağızınacan balla doludur. Gedək şəhərdən tuluq getirək, bali yiğaq onların içində, aparıb bazarda sataq, pulunu yarı bölək; birimiz də burada qalıb balın keşiyini çəksin ki, galib aparın olmasın". İş belə olanda, Hasib dedi: "Siz gedib tuluqları getirənəcən mən burada qalıb bali gözlərəm".

Odunçular Hasib Kəriməddini quyuya keşikçi qoyub özləri şəhərə qayıtdılar. Bir azdan tuluqları getirib çıxardılar, bali onların içərisinə yiğib eşəklerin belinə atandan sonra şəhərə qayıtdılar. Bala satıb düberə quyunun yanına gəldilər. Bu minval ilə bir müddət bala daşdılar. Onlar gecəni şəhərdə qalıb şəhəri quyunun başına gəlir, tuluqları doldurub satmağa aparırdılar, Hasib Kəriməddin də qalıb quyunun keşiyini çəkirdi. Bir gün odunçular bir-birlərinə dedilər: "Quyunu tapan Hasibdir, sabah gedər şəhərdə şikayət eləyər, balın pulunu bizdən alıb deyər: "Bala men tapmışam". Ondan yaxamızı qurtarmağa bircə çəromiz var, Hasibi quyuya sallayıb deyək ki, düş quyunun dibində qalan bala yiğ-tuluğa, sonra da kəndirini buraxarıq qalar orada. Qaranlıq quyuda tək-tənəha qalıb olər, heç kimin də xəbəri olmaz. Odunçular sözü bir yero

qoyub yeno quyunun başına geldilər, Hasibə dedilər: "Ya Hasib, düş quyuya, onun dibində qalan bali yiğ tuluğa". Oğlan quyuya düşdü, orada qalan bali tuluğa doldurub yuxarı verəndən sonra qışqırdı: "Məni çəkin, burada bir şey qalmayıb". Odunçulardan cavab verən olmadı. Onlar ulaqları yüklədilər, Hasibi quyuya qoyub şəhərə yola düşdülər. Oğlan nə qədər qışqırdı, harayına gelən olmadı, başladı ağlama, Allaha yalvarıb dedi: "Ya qadir Allah, ümidiñ bir sonədir, mənim imdadıma yetiş, qoyma moni burada tek-tənha ölüm".

Bəli, Hasib Kəriməddin burada qalsın, görək odunçular necə oldular. Onlar şəhərə çatıb bali satandan sonra ağlaya-ağlaya Hasibin anasının yanına dedilər: "Başın sağ olsun, oğlun Hasibin ecoli tamam imiş". Anası soruşdu: "Balamin başına nə gəlib?" Odunçular cavab verdilər: "Dağda oturmuşduq, birdən bərk yağış yağdı, qaçıb mağaraya girdik ki, orada yağışdan daldalanaq. Ora tozəcə çatmışdı ki, birdən Hasibin eşşeyi hürküb dəreyə qaçı, Hasib də onu tutmaq üçün dalınca dəreyə endi. Sen demə, dərədə yekə bir yalquzaq canavar varmış, üstünə düşüb oğlunu da yedi, eşşeyini də".

Hasibin anası odunçuların sözlerini eşidəndə şivən qopardı, özüne ol qatdı, üzünü cirib başına kül əlodü, başladı oğluna yas tutmağa. Odunçular hər gün ona yemək-içmək götürirdilər.

Hasibin anası ağlayıb göz yaşı tökməkdə olsun, odunçular da özlərinə dükan açıb tacirlik eləməkdə, səhərdən axşamacan yeyib-içib kef çəkməkdə olsunlar, indi sizə kimdən deyim, Hasib Kəriməddindən; o, quyuda tək-tənha oturub ağlayırdı, bu vaxt birdən haradansa onun üstüne böyük bir əqrəb düşdü. Hasib yerindən qalxıb əqrəbi öldürdü, sonra fikirləşib öz-özüne dedi: "Quyu balla doluydu, bəs bu əqrəb haradan çıxdı?" Oğlan sağa-sola baxdı, əqrəbin düşdüyü yero nəzər salanda gördü ki, oradan işıq gəlir. Hasib bıçağını çıxardıb işıq gələn deşiyi oyub oradan baca boyda yer açdı. Oğlan oradan keçib xeyli müd-dət lağımla gedəndən sonra iri yolağa rast gəldi, yolağdan keçəndə qabağına qara dəmir qapı çıxdı, gördü ki, qapıya gümüş qifil vurulub, qifilin üstündə qızıl açar var. Hasib qapıya yaxınlaşıb arasından baxanda gördü ki, o tərəf gur işıqdır. Oğlan açarla qapını açıb içəri girəndə nə görəcə yaxşıdır? Gördü ki, bura böyük bir binadır. Bir qədər gedəndən sonra iri hovuza rast gəldi, gördü ki, hovuzda nəsə su kimi işildayır. Yaxına gələndə zəbercoddən qayrılmış bir səki gördü. Səkinin üstüne daş-qasa tutulmuş qızıl taxt qoyulmuşdu..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağılı yarımcıq qoydu.





485-ci gecə

Elə ki dörd yüz səksən beşinci gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Hasib Kəriməddin yaxına geləndə zəbərcəddən qayrılmış bir səki gördü, səkinin üstünə daş-qasa tutulmuş qızıl taxt qoyulmuşdu. Taxtin yan-yörəsinə bəziləri gümüşdən, bəziləri yaqtдан qayrılmış çoxlu kürsü düzülmüşdü. Hasib bir az da ireli gəldi, dərinən ah çəkib, başlaşıb bu kürsüləri saymağa, gördü cəmi on iki min kürsüdür. Hasib kürsülərin ortasında qoyulmuş qızıl taxta çıxıb oturdu, başlaşı hovuzu, kürsüləri mat-məettəl seyr eləməyə. O qədər tamaşa elədi ki, axırda yorulub oradaca yuxuya getdi".

Cox yatmamışdı ki, birdən qulağına fışdırıq, fısıltı səsi geldi, bərk hay-küy qopdu. Gözünü açıb dikeləndə, bir də gördü ki, kürsülerin üstündə hər biri yüz dirsək uzunluğunda yekə ilanlar qırılır. Oğlanın canına vəlvəle düşdü, qorxudan dili-ağzı qurudu. Gördü ki, kürsülərin üstündəki ilanların gözleri köz kimi yanır. Hovuza nəzər saldı, ora da xırda ilanlarla dolu idi. Onların sayı-hesabı bir Allaha məlum idi. Bir qədərdən sonra nəhəng bir ilan Hasibə yaxınlaşdı. Onun belində qızıl nimçə vardi, nimçənin ortasında bir ilan qırılmışdı. Bu ilan bülər kimi bərq vururdu. Onun başı adam başı idi, özü də insan dilində danışındı.

İlan Hasib Kəriməddinə yaxınlaşıb salam verdi, oğlan onun salamını aldı. Sonra kürsülərin üstündəki ilanlardan biri yaxına gəldi, nimçədəki ilanı qaldırıb kürsünün üstünə qoydu. Onda adam kimi danışan ilan öz dilində ilanlara nəsə qışqırıb dedi. Kürsülərin üstündəki ilanlar yere döşənib ona təzim elədilər; bundan sonra danışan ilan işarə verdi, ilanlar əvvəlki yerlərinə qalxdılar. Danışan ilan Hasib Kəriməddinə dedi: "Ey oğlan, sən bizdən qorxma! Mən ilanlar padşahiyam".

Hasib onun bu sözlərini eşidəndə ürəyi sakit oldu. Sonra danışan ilan o biri ilanlara əmr elədi ki, yemək getirsinlər. Cox keçmədi ki, onlar alma, üzüm, püstə, nar, findiq, qoz, badam, muz gotırıb Hasib Kəriməddinin qabağına qoydular. İlanlar padşahı ona dedi: "Ey oğlan, xoş gəlmisən! Adın nədir?" Oğlan cavab verdi: "Mənim adım Hasib

Kəriməddindir". Onda ilanlar padşahı dedi: "Ey Hasib, bu meyvələrdən ye, bizim başqa yeməklərimiz yoxdur. Özün de heç nədən qorxma!"

Hasib onun bu sözlərindən sonra doyunca yeyib Əlhəmdüllah elədi. İlanlar süfrəni yiğisdirdilər, ilanlar padşahı oglana dedi: "Ya Hasib, söylə görüm, haralısan, haradan gəlib bura düşmüsən, başına nə iş gelib?"

Hasib atasının əhvalatını, özünün anadan necə doğulduğunu, beş yaşlı tamam olanda anasının onu məktəbə qoymuş olduğunu, dərs oxuya bilmədiyini görəndə onu aparıb sənətə qoymuşunu, bundan da bir şey çıxmayanda ona ulaq alıb odunculara qoşduğunu danışdı; sonra mağarada bal quyusunu tapdığını, oduncuların onu quyuda qoyub getdiklərini, üstünə əqrəb düşdüyünyü, ayağa qalxıb əqrəbi öldürdüyünyü, sonra onun düşdüyü yeri biçaqla ovub quyudan çıxdığını, dəmir qapıya rast geldiyini, onu açıb buraya gəldiğini, burada indi səhbət elədiyi ilanlar padşahını gördüyüni nağıl eləyəndən sonra dedi: "Mənim əhvalatım indiye kimi belə olub. Bundan belə başıma nə geləcəyini də Allah-təalanın özü bilir".

İlanlar padşahı Hasib Kəriməddinin söylədiklərinə axıracan qulaq asandan sonra dedi: "Sənin başına xoşbəxtlikdən başqa heç nə gəlməz..."

Şəhrizad bu yerde səhərin açıldıqını görüb, nağılı yarımcıq qoysu-



486-ci gecə

Elə ki dörd yüz səksən altıncı gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, ilanlar padşahı Hasib Kəriməddinin söylədiklərinə axıracan qulaq asandan sonra dedi: "Sənin başına xoşbəxtlikdən başqa heç nə gəlməz. Ey Hasib, ancaq mən isteyirəm ki, sən bir qədər burada, menim yanımıda oturub başıma gələn əhvalata, mənə necə möcüzələr üz verdiyinə qulaq asasan". Hasib cavabında söyledi: "Mən sənə qulaq asmağa, hər bir əmrinə əməl eləməyə hazırlam".

Bələ olduqda, ilanlar padşahı dedi: "Ey Hasib, bil və agah ol ki, Misir şəhərlərinin birində bir padşah var idı, özü də İsrail övladı idı. Onun gözünün ağı-qarası Bulukiye adlı bir oğlu vardi. Bu padşah cox elmlı, bilikli, dindar bir adam idı, dini kitablar oxumaqdan qəddi

bükülmüşdü. Vaxt oldu, padşah qocalıb əldən düşdü, başının üstünü əcəl alanda səltənetinin əyanları onunla halallaşmağa gedilər, salam verib yanında oturdular. Padşah onlara dedi: "Daha mənim vədəm tamamdır, köçüb haqq dünyasına gedirəm. Sizə bircə vəsiyyətim var: oğlum Bulukiyəni siza tapşırıram. Ondan müğayat olun". Sonra da "Şəhadət eləyirəm ki, Allahdan başqa Allah yoxdur", – deyib rəhmətə getdi. Padşahı yuyub rahatladılar, cah-cəllalla yerdən götürüb dəfn edədilər, oğlu Bulukiyəni də özlərinə padşah elədilər. Bulukiyə rəiyyətlə ədalətlə rəftar eləyirdi, odur ki, rəiyyet onun vaxtında rahat nəfəs aldı.

Günlerin bir günü, o, atasının xəzinəsinə baş çəkmək fikrine düşdü. Qapının kildidini açıb xəzinə saxlanan binaya girəndə birdən gözüne başqa bir qapı dəydi, həmən qapını açıb balaca bir otağa girdi, gördü ki, orada ağ mərmər sütunun üzünə qarağacdan qayırılmış sandıqça qoyulub. Bulukiyə sandıqçanı götürüb açdı, içərisində qızıl bir mürçü çıxdı, qızıl mürçünün açıb gördü ki, onun içərisində bir kitab var. Kitabı götürüb oxuya məlum oldu ki, orada Məhəmməd salavatullah təsvir olunur. Orada yazılıb ki, axırət zamanı Məhəmməd peyğəmbər nazil olacaq, qalib hamiya yiye duracaq.


Bulukiyə kitabı oxuyub Məhəmməd salavatullah barəsində yazılıları biləndən sonra ürəyində ona məhəbbət oyandı. Belə olan surətdə, Bulukiyə İsrail övladlarını, vəzir-vəkili, sehrbazları, rəvvinləri, rahibləri yanına çağırıdı, kitabı onlara oxuyub dedib: "Ey adamlar, mən gərək atamı qəbirdən çıxardıb yandıram". Adamlar soruştular: "Niye sən onu yandırmalısan?" Bulukiyə cavab verdi: "Ona görə ki, o, bu kitabı gizlədib mənə göstərməyib. Buradakı yazıları o, İbrahimin Tövratından əxz eləyib. Sonra da onu xəzinəyə qoyub gizlədib, heç kimə də bu barədə bir söz deməyib". Bulukiyənin bu sözünün müqabilində oradakı adamlar ona dedilər: "Ya qibleyi-aləm, sənin atan özü gedib, indi o, Allahın hüzurundadır, nə gunahı var, özü cavab verəcək. Onu qəbirdən çıxarma".

Bulukiyə israillərin bu sözlərini eşidəndə başa düşdü ki, onlar atasına toxunmağa qoymayaçaqlar. Onda Bulukiyə anasının yanına gedib ona dedi: "Ey ana, mən atamın xəzinəsində bir kitab gördüm. O kitabda Məhəmməd salavatullah təsvir olunub. Məhəmməd o peyğəmbərdir ki, axırət zamanı nazil olub hamımıza sahib olacaq". İndi mənim ürəyimdə ona məhəbbət oyanıb. İstəyirəm cəlayi-vətən olub dünyani gəzəm, bəlkə bir yerdə ona rast gəldim. Əger onu görəməm, bil ki, ürəyimdə ona olan məhəbbətdən yanıb öləcəyəm". Bulukiyə bu sözlərdən sonra şahlıq libasını soyunub eyninə qul palteri geydi. Anası

ağlamağa başlayıb dedi: "Ay oğul, sənsiz biz nə eləyocəyik?" Bulukiyə cavab verdi: "Səbrim, qərarım tükənib, öz işlərimi də, səni də Allaha tapşırıb gedirəm".

O, evdən çıxbı pay-piyada Suriyaya yola düdü. Heç kim onun hara getdiyini, necə olduğunu bilmədi. Bəli, Bulukiyə az getdi, çox getdi, gəlib çıxdı bir dəryanın qırğıına. Gördü bir gəmi dayanıb. Adamlara qoşulub mindi həmən gəmiyə, xeyli müdddət gedəndən sonra onlar gəlib bir cəzirəye çatdırılar. Adamlar cəzirədə düşdülər. Bulukiyə də onların arasında idi. Ancaq sonra hamidan ayrılib bir ağacın altında oturdu. Bir azdan onu yuxu apardı, yuxudan ayılarda durub getdi ki, gəmiyə minsin, məlum oldu ki, gəmi yola düşüb gedib. Oğlan cəzirəyə göz gəzdirdən gördü ki, bura hər biri bir dəvə boydu, xurma ağacı uzunluğunda ilanlarla doludur, hamısı da Allaha dua eləyib Məhəmməd salavatullah rəhmət oxuyur. Ağız-ağıza verib qışkırlar: "Allahdan başqa Allah yoxdur! Həmd olsun Allaha!", Bulukiyə bunu eşidəndə mat-məttəl qaldı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elo ki dörd yüz səksən yedinci gecə oldu, Şəhrizad nağılin davamını danişmağa başlayıb dedi: "Padşah sağlam olsun, belə rəvayət eləyirlər ki, Bulukiyə gördü ilanlar ağız-ağıza verib qışkırlar: "Allahdan başqa Allah yoxdur! Həmd olsun Allaha!" Bunu eşidəndə Bulukiyə mat-məttəl qaldı. İlənlər onu görüb ətrafına toplaşdırılar. Onlardan biri soruşdu: "Sən kimson, adın nədir, haradan golib-hara gedirsin?" Bulukiyə cavab verdi: "Mənim adım Bulukiyədir, İsrail övladıyam. Məni cəhayi-vətən gəzməyə Məhəmməd salavatullahın məhəbbəti vadar eləyib, onu axtarıram. Bəs siz kimsiniz, ey nəcib məxlular?" İlənlər ona cavab verdilər: "Biz cəhənnəm əhliyik, Allah-toala bizi yoluunu azanlara sitəm ələmok üçün xəlq eləyib". Bulukiyə soruşdu: "Bəs burada nə eləyirsiz?" İlənlər cavab verdilər: "Ey Bulukiyə, məlumun olsun ki, cəhənnəmin qır qazanları elo qaynayıb, ildə iki dəfə od-alov püşkürür: bir dəfə yayda, bir dəfə də qışda. Qazanlar buglandıqca onlardan çox isti hava qalxır. Elo ki, cəhənnəm başlayır havanı göyo

püşkürməyə, onda bizi de bayıra tullayır, havanı təzədən sümürəndə bizi içəri dərtib aparır". Bulukiye soruşdu: "Cəhənnəmdə sizdən de böyük ilan olur?" İlənlər cavab verdi: "Biz balaca olduğumuzda görə cəhənnəm nəfəsini bayıra verəndə bizi bura tullayır. Orada elə ilənlər var ki, bizim ən böyüümüz onların yanında heç nədir". Bulukiye dedi: "Siz Allaha dua eleyib, Məhəmmədə rəhmət oxuyursuz. Söyləyin görüm, Məhəmməd salavatullahı haradan tanıyırsız?" İlənlər cavab verdilər: "Ey Bulukiye, Məhəmmədin adı cənnətin qapısına yazılıb, əgər o, olmasayı Allah nə məxluqatı xəlq elərdi, nə cənnəti yaradardı, nə odu, nə göyü, nə de yeri, ona görə ki, Allah nə varsa, hamisini Məhəmməd salavatullahı görə yaradıb, hər yerdə onun adını öz adile bahəm çəkib. Buna görə bizim Məhəmməd salavatullahı məhəbbətimiz var".

İlənlərdən bu sözleri eşidəndə Bulukiyənin Məhəmməd peyğəmbər məhəbbəti bira-mın artdı, başlaşı daşıxmağa. O, ilənlərlə vidalaşış yola düzəldi. Gəldi çıxıdı dəryanın kənarına. Gördü ki, orada gəmi dayanıb, gəmi heyatiyle birlikdə gəmiyə mindi. Onlar az getdilər, çox getdilər, gəlib çatdılara başqa bir cəzireyə. Bulukiye cəzirəyə düşdü, bir qədər gedəndən sonra gördü burada o qədər ilan var ki, sayını hesabını bir Allahın özü bilir. Onların içerisinde bəllurdan ağ bir ilan vardi, o, qızıl nımçəde oturmuşdu, nımçə də fil boyda bir ilanın belinə qoyulmuşdu. Ağ ilan ilənlərin padşahı idi, özü də, ya Hasib, həmən ilan mən idim".

Hasib ilənlər padşahından soruşdu: "Bulukiyeyle sənin aranda səhbat nədən gedirdi?" İlənlər padşahı cavab verdi: "Ey Hasib, mən Bulukiyəni görəndə ona salam verdim, o mənim salamımı alandan sonra soruşdum: "Kimsən, nəkarəsən, adın nədir, haradan gelib hara gedənsən?" O da cavabında dedi: "Mən bəni-İsrailəm, adım Bulukiyədir, Məhəmməd salavatullahı olan məhəbbətimdən diyarbödiyər gəzib onu axtarıram. Mən onun təsvirini göydən nazıl olmuş kitablarda oxumuşam". Sonra Bulukiye mənə bele bir sual verdi: "Sən kimsən, nəkarəsən, ətrafindakı bu ilənlər nədir?" Cavab verdim: "Ey Bulukiye, mən ilənlər padşahiyam, nə vaxt Məhəmməd salavatullahı görən, mənim salamımı ona yetir".

Sonra Bulukiye mənimle vidalaşış gəmiyə mindi. Az getdi, çox getdi, gəlib çatdı Qüdsə. Qüdsə bütün elmlərə vəqif olan bir şəxs vardi, həndəsəni, nücum elminini, hesab elminini, sehri, ruh elminini dərin-dən öyrənmişdi. O, İbrahimin Tövratını, İncilini oxumuşdu. Bu şəxsin adı Affan idi. O kitablarının birində oxumuşdu ki, kim Həzəret Süley-

manın üzüyünü barmağına taxsa, ona bütün insanlar, cinlər, quşlar, heyvanlar itət eleyər. Bir kitabda da oxumuşdu ki, Həzəret Süleyman öləndə onu tabuta qoyub yeddi dəryadan keçiriblər. Üzük bu vaxta onun barmağında idi, hər bir kəs, heç bir cin, o üzüyü götürə bilməz; gəmilərdə üzənlərin heç biri Həzəret Süleymanın tabutu qoyulan yerə gedib çıxmaz..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz səksən səkkizinci gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirlər ki, Affan bir kitabda oxumuşdu ki, heç bir kəs, heç bir cin üzüyü Süleymanın barmağından çıxarda bilməz, gəmilərdə üzənlərin heç biri Həzəret Süleymanın cənazəsinin aparıldığı yeddi dəryadan keçə bilməz. O, bir kitabda da oxumuşdu ki, otların içində bir ot var, hər kəs o otu tapsa, sixib şirəsini öz ayaqlarına çəkə, Allah-təalanın yaratmış olduğu hansı dəryaya girirse girsin, ayağı İslənməz. Əgər ilənlər padşahı yanında olmasa, heç kim o otu tapa bilməz.

Bulukiye Qüdsə çatanda bir yerdə oturub Allaha ibadət eləməyə başladı. O, beləcə dua eləyəndə Affan onun yanına gəlib salam verdi, oğlan onun salamını aldı. Affan baxıb gördü ki, Bulukiye oturub Tövratı oxuya-oxuya Allah-təalaya səcdə eleyir. Belə olanda, Affan soruşdu: "Ey adam, ismin nədir, haradan gelib, hara gedirsin?" Oğlan cavab verdi: "İsmim Bulukiyədir, Misir şəhərindən gəlirəm, diyarbödiyər gəzib Məhəmməd salavatullahı axtarıram". Bunu eşidəndə Affan dedi: "Gedək mənim evimə, qonağım ol". Oğlan cavab verdi: "Baş üstə, itət borcumdur!"

Onda Affan Bulukiyənin əlindən tutub öz evinə götürdü, böyük hörmət-izzət göstərəndən sonra ona dedi: "İndi, qardaş, başına gələnləri mənə danış, söylə görüm Məhəmməd salavatullahın barəsində haradan eşitmisen, necə olub onun məhəbbəti sənin ürəyinə dolub, başlamışan diyarbödiyər gəzib onu axtarmağa, sənə bu yolu göstərən kim olub?" Bulukiye əvvəldən-axıracan əhvalatı ona nağıl elədi.

Affan onun başına gələn əhvalatı eşidəndə elə təccüb elədi, az qaldı ağlı başından oynasın. Sonra Bulukiyyə dedi: "Əvvəl sən məni ilanlar padşahının yanına apar, ondan sonra mən səni apararam Məhəmməd salavatullahın yanına. Məhəmmədin nazıl olmağına hələ çox var. Ancaq biz ilanlar padşahını tapıb qəfəsə salarıq, sonra onu da götürüb gedərlik dağa ot axtarmağı, əgər ilanlar padşahını özümüzlə götürsək, hansı otun yanından ötdük, o dəqiqlik Allah-tealanın hökmü ilə dil açıb özünü nəyə dərman olduğunu bize danışacaq. Mən kitablarımın birində oxumışam ki, otların arasında bir ot var, kim onu tapıb şirəsini çekib ayağına sürtə, Allah-tealanın yaratdığı dəryaların hansında istəsə piyada gəzər, ayağı işlanmaz. Əgər biz ilanlar padşahını tutub özümüzlə götürsək, o, həmən otu tapıb bize göstərər. Otu döyüb şirəsini çəkəndən sonra ilanı buraxarıq çıxıb gedər işinə. Şirəni ayağımıza sürtüb yeddi dəryadan adlarıq, gedib çıxarıq Həzret Süleymanın dəfn olunduğu yerə, məqsədimizə çatandan sonra Zülmət dəryasına¹ girib dirilik suyundan içərik, Allah ömrümüzü qiyamət gününə kimi uzadır, onda biz, aqamız Məhəmməd salavatullahla görüşərik".

Bulukiyyə Affanın bu sözlərini eşidəndə dedi: "Ey Affan, mən səni ilanlar padşahının olduğu yerə aparıb onu sənə göstərərəm". Affan yerində qalxıb dəmir qəfəs hazırladı, iki tuluq götürüb birini şərabla doldurdu, o birini südlə. Affanla Bulukiyyə neçə gün, neçə gecə yol gedəndən sonra gəlib çatıdlar ilanlar padşahının olduğu cəzirəye. Onlar cəzirəyə çıxıb bir qədər də gedəndən sonra Affan qəfəsi yerə qoydu, qapısını açıb şərabla süd olan qabları da qoydu ora. Sonra qəfəsden aralandılar, xəlvət bir yerdə gizlənib başladılar pusmağa. İlanlar padşahı qəfəsin yanına gəlib qablara yaxınlaşdı. O, qablara bir az baxandan sonra südüni iyini alıb, üstündə olduğu ilanın belindən düşdü, nimçədən çıxıb qəfəsə girdi, şərab olan qaba yaxınlaşıb bir xeyli içdi. Elə ki, şorabdən içdi, başladı başı gicçellənməyə, çox keçmədi ki, ilanlar padşahı yuxuya getdi.

Affan bunu görəndə irəli gəlib qəfəsin qapısını bağladı, ilanlar padşahı qaldı içəridə. Affanla Bulukiyyə onu özlərilə götürüb yola düzəldilər. İlanlar padşahı ayılarda gördü ki, dəmir qəfəsin içindədir, qəfəsi də bir adam başına alıb aparı, həmən adamın yanına Bulukiyyə gedir.

İlanlar padşahı Bulukiyyəni görək qışkırdı: "Demək kim ki, bəni adəmə toxunmadı, siz onun yaxşılığından belə çıxırsız!" Bulukiyyə onun

¹ Zülmət dəryası – keçmişdə ərobələr Atlantik okeana deyirdilər.

cavabında dedi: "Ey ilanlar padşahı, bizdən qorxma, biz səni incitmərik, ancaq istəyirik ki, sən bizi, otların içerisinde bir ot var, onun olduğu yere aparsan. Deyirlər, kim o otu döyüb şirəsini öz ayağına sürtse, Allahın yaratmış olduğu hansı dəryaya girirsə girsin, ayağı işlanmaz. Elə ki biz həmən otu tapıb dərdik, ondan sonra səni yenə öz yerinə qaytarıb buraxacaq, hara istayırsən get".

Bundan sonra Affanla Bulukiyyə ilanlar padşahı ilə birlikdə dağlara qalxdılar, oradakı bütün otların arasını geziş dolaşdırılar, otların hər biri Allahın əmrilə dil açıb hansı dərdin dərmanı olduğunu danışındı. Affanla Bulukiyyənin başı bu işə bərk qarışmışdı, otların arasını geziş onların dediklərinə qulaq asırdılar. Elə bu vaxt qəfildən onlardan biri dilə gəlib dedi: "Hər kəs məni dərib şirəni ayaqlarına sürtse, Allah-tealanın yaratmış olduğu dəryalardan hansına girirsə girsin, ayağı işlanmaz".

Otun bu sözlərini eşidəndə Affan qəfəsi başından götürüb yerə qoydu. Otdan bəsdir deyince dərib əzdilər, sıxıb şirəsini iki şüşə qaba yığıdlar, şüşələri ciblərinə qoyandan sonra şirənin yerdə qalanını ayaqlarına sürtdüler. Affanla Bulukiyyə işlərini qurtarıb ilanlar padşahını götürdülər, geri qayıtdılar. Yenə neçə gün, neçə gecə yol getdilər, axır gəlib ilanlar padşahının olduğu cəzirəyə çatıdlar. Burada Affan qəfəsin ağızını açdı, ilanlar padşahı çıxdı, çıxan kimi də onlardan soruşdu: "İndi siz bu şirəni neyleyəcəksiz?"

Onlar cavab verdilər: "Biz istəyirik onu ayağımıza sürtüb yeddi dəryadan keçək, Həzret Süleymanın dəfn olunduğu yerə çatıb üzüyünü barmağından çıxardaq". İlanlar padşahı dedi: "Siz heç vaxt üzüy onun barmağından çıxara bilməzsiz!"

Onlar soruştular: "Nə üçün?" İlanlar padşahı cavab verdi: "Onun üçün ki, Allah-teala o üzüy Süleymana bəxş eləyib; Həzret Süleyman özü xudavəndi-kərimdən belə bir arzu eləmişdi: "Ya Allah, mənə elə bir ixtiyarət nəsib elə ki, məndən sonra heç kəsə qismət olmasın. Axi sənin səxavətin tükənməzdir". Buna görə də Allah-teala həmən üzüy ona göndərib. Axi o üzük sizin neyinizə lazımdır? Elə ot var ki, onu yeyən ilk sədaya¹ kimi ölməz, ondan oradakı otların arasında var. Həmən otdan dərib götürsəyidiz sizə xeyri bundan çox olardı, çünki dərdiniz bu otun köməyi sız arzunuza yetə bilməyəcəksiz". Affanla Bulukiyyə ilanlar padşahının bu sözlərini eşidəndə çox peşman oldular, mələl-müşkü çıxıb getdilər..."

Şəhərizad bu yerde sahərin açıldığıni görüb, nağlı yarımcıq qoydu.

¹ İsrailin sur düdüğünün səsi nozordoz tutulur.

489-ou gecə

Elə ki dörd yüz seksən doqquzuncu gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Affanla Bulukiyyə ilanlar padşahının sözlerini eşidəndə çox peşman oldular, məlul-müşkül çıxıb getdilər.

Onlar getməkdə olsunlar, size kimdən deyim, ilanlar padşahından. Bəli, ilanlar padşahi geldi öz qoşununun yanına, gördü onların azuqəsi qurtarır, güclüleri zəif düşüb, zəifləri ölüb tərk olub. İlanlar öz padşahlarının qayıtdığını sevindilər, onun ətrafına toplaşış soruşdular: "Sənin başına nə gəlmüşdi, hara getmişdin?" İlanlar padşahi başına gələn əhvalatı nağıl eledi. Ondan sonra öz qoşununu yiğib onlarla birlikdə Qaf dağına getdi. O həmişə qış Qaf dağına gedərdi, yayı Hasib Kəriməddin onu gördüyü yerde keçirirdi.

Bunları nağıl eləyəndən sonra ilanlar padşahi dedi: "Ey Hasib, mənim əhvalatım belə olub". Hasib ilanın bu sözlerine təəccüb eləyib sonra ona dedi: "Səndən böyük bir təmənnənam var; mərhəmət elə, köməkcilərindən birinə təpsir, məni yer üzüñə çıxartsın, gedim anamın, arvadımın yanına". İlan cavab verdi: "Ey Hasib, qış düşənə kimi sən buradan gede bilməyəcəksən. Qış olar, bizimlə birlikdə gedərsən Qaf dağına, oradakı təpələrə, qumluqlara, ağaclarla tamaşa elərsən, hər şeyin sahibi bir olan Allahı medh eləyən quşlara baxarsan, maridləri, ifritləri, cinləri görərsən. Orada onların sayını-hesabını bir Allah bilir".

İlanlar padşahının bu sözlerini eşidəndə Hasib Kəriməddin çox pəjmürdə oldu, ürəyini qayğı aldı. Sonra o, ilana dedi: "Affanla Bulukiyyənin əhvalatının gerisini mənə danış, söylə görüm, səndən ayrıldan sonra onlar yeddi dəryadan keçib Həzret Süleymanın defn olunduğu yerdə çatıldılar, ya yox, əger ora çatıblarsa, Həzret Süleymanın üzünü barmağından çıxarda bildilərmi?"

İlanlar padşahi cavab verdi: "Bil və agah ol ki, Affanla Bulukiyyə, məndən ayrılib həmən otun şirəsini ayaqlarına sürdürlər, dəryanın üzüñə çıxıb, başladılar piyada getməyə, çox möcüzələr gördüler. Dəryadan-dəryaya keçə-keçə gəldilər çıxdılar bir yere, burada təposi göye qədər ucalan hündür bir dağ var idi, özü də tamam yaşıl zümrüddən idi. Dağdan gələn çaydan su yerinə müşk axırdı. Onlar bir yero çatanda sevinib dedilər: "Axır ki, muradımıza yetdik!"

Sonra onlar irəliliyib dağa çatıdalar, bir qədər yuxarı qalxanda, xeyli aralıda gözlerinə bir mağara dəydi. Mağaranın üstündə böyük bir günbəz vardi. Mağaranın içərisində işıq gəldi. Onlar mağaraya yetişib içəri girdiler, gördüllər bura başdan-başa daş-qasa tutulmuş qızıl bir taxt qoyulub. Taxtin ətrafına o qədər xırda-xırda kürsü düzüldübdür ki, sayını-hesabını bir Allah bilir. Həzret Süleyman bu taxtin üstündə uzanmışdı, eynində yaşıl ipəkden zər-ziba qiymətli daş-qasla işlənmiş libas vardi. Sağ eli sinəsinin üstündə idti. Barmağında üzük buradakı ləl-cəvahiratın hamisindən çox işıq saçındı. Affan lazımlı olan duaları Bulukiyyəye öyrədib sonra ona dedi: "Bu duaları başla oxumağa, mən üzüyü çıxardana kimi, duaların arasını kəsmə".

Affan yavaş-yavaş taxta yanaşdı, elə bu vaxt qəfil taxtin altından bir ilan çıxdı, elə bir nərə çekdi ki, mağara lərzəyə geldi, ağızından qıqlıcm səpələndi. Sonra ilan Affana dedi: "Əgər geri dönməsən bu saat kül olacaqsan!" Ancaq Affanın dua oxumağa başı elə qarışmışdı ki, ilan onu qorxutmadı. Bunu görəndə ilan ona tərəf elə üfürdü ki, nəfəsindən az qaldı mağara alışib yansın, sonra da dedi: "Ey dili-qafil, əger dala qayıtmasan, səni yandıraram". Bulukiyyə ilanın bu sözlərini eşitcək mağaradan çıxdı.

Ancaq Affan yenə qorxmadı, Həzret Süleymana yaxınlaşdı, əlini uzadıb üzüyünü çıxartmaq istədi, bu vaxt ilan üfürüb nəfəsilə Affanı külə döndərdi. Affan külə dönüb burada qalmaqdə olsun, size kimdən deyim, Bulukiyyədən. Affan külə dönen kimi, o da qəşş eləyib yero serildi..."

Şəhrizad bu yerdə səherin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

490-ai gecə

Elə ki dörd yüz doxsanıncı gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Bulukiyyə Affanın yanib kül olduğunu görəndə qəşş eləyib yero sərildi. Həmd olsun xudavəndi-körmə, Cəbrailə buyurdu ki, ilan Bulukiyyəni yandırıramış yero ensin. Cəbrail tez nazıl oldu, gördü ki, Bulukiyyə qəşş eləyib yero sərilib, Affan da ilanın nəfəsindən yanib kül olub. Cəbrail yaxına golib Bulukiyyəni ayıltdı; oğlan özüne goləndo Cəbrail ona salam verib soruşdu: "Siz hara bura hara, gəlişiniz haradandır?"

Onun cavabında Bulukiye başına gələnlərin hamısını əvvəldən-axıracan nağıl eləyəndən sonra dedi: "Bil və agah ol ki, məni bura getirən Məhəmməd salavatullahın eşqidir. Affan məni nağıl elemişdi ki, o, axiret günündə göydən nüzul eləyəcəkdir, onu o kəslər görə bilər ki, qiyamətə kimi ölməyib sağ qalsın. O vaxta kimi ancaq o adam sağ qala bilər ki, dirilik suyundan içmiş olsun. Bundan ötrü də gerək Həzrət Süleymanın (salam olsun ona!) üzüyünü götürəsən. Ona görə Affan məni özüylə bura getirmişdi, burada da belə oldu ki, o yandı, mən sağ qaldım. İndi bircə arzum var, mənə Məhəmməddən danış, söyla görüm, o, haradadır?" Cəbrail dedi: "Ya Bulukiye, çıx get işinə, Məhəmmədin vaxtına hələ çox var".

Cəbrail bunu deyib o saat göyə merac elədi. Bulukiye tutduğu işə bərk peşman olub başladı hönkür-hönkür ağlamağa. İlanlar padşahının dediyi sözler yadına düşdü, axı o demisi: "Siz heç vaxt o üzüyü götürə bilməyəcəksiz!" Bulukiye xəcalətindən o ki var ağlayandan sonra dağdan endi, o qədər getdi ki, gəldi dəryanın kənarına çatdı, orada oturub cəzirayə, dağlara bir xeyli tamaşa elədi. Oğlan gecəni cəzirədə qaldı, səhər ayaqlarına otun şirəsindən çəkdi, dəryanın üzünə çıxıb oradakı möcüzələrə tamaşa eləyə-eləyə neçə gün, neçə gecə yol getdi.

Bəli, Bulukiye durmadan, dincəlməden denizin üzüylə az getdi, çox getdi, gəldi çatdı bir cəzirayə. Cəzirayə çıxanda onun gözəlliyyinə heyran oldu. Deyirdin bəs behiştirdi. Oğlan başladı etrafı gəzib dolanmağa. Bura böyük bir cazira idi, çöllerdə ot əvəzinə zəfəran bitmişdi, daş əvəzinə hər terəfə yaqt, qızıl-gümüş səpələnmişdi. Hər yanda yaraşlı ağaclar ucalmışdı, gözəllikdə misli-bərabəri olmayan güllər, çiçəklər bir-birini çağırırdı; qarğı əvəzinə burada şəker qamışı bitmişdi, qızılıgül, nərgiz, qərəfil, bənövşə etrafa etir saçırı. Ağaclarla quşlar cəh-cəh vururdu. Hansı nemətdən desən, hansı gül-çiçəkdən desən bu cəzirədə vardi. Nəğma oxuyan quşların sesi, ud sesindən də həzin idi, onlar lap elə bil dil açıb danışındı. Ağacların başı az qalırdı göye dəysin; çayların suyu qəndab kimi idi. Çəmənlərde ceyranlar oynasır, çöl inəkləri otlayırdı. Quşlar öz nəğmələrlə eşqdən divane olanı ovundururdu.

Bulukiye bu cozirayə bir xeyli tamaşa eləyəndən sonra başa düşdü ki, Affanla gəldiyi yolu azıbdır. O, axşama qədər cəzirədə gəzib dolandı, axşam olanda hündür bir ağaca çıxdı ki, gecəni orada yatsın, bir budaqda oturub başıda cəzirənin gözəlliyi barədə fikirləşməyə.

Elə bu vaxt birdən dərya tolatüma gəldi, suyun içindən nəhəng bir vəhşi heyvan çıxdı, elə bir nərə çəkdi ki, səsindən cəzirədə olan heyvanlar qorxub ürküdü. Bulukiye ağaçdan heyvana baxanda nə görse

yaxşıdır? Gördü ki, bu çox bədheybət nəhəng bir şeydir. Oğlan təecübündə yerində qurudu. O, hələ özünə gəlməmiş bir də gördü ki, həmən heyvanın dalınca dəryadan cürbəcür heyvanlar çıxdı. Onlar hərəsi pencəsində bir cavahir tutmuşdu. Cavahirlər çaraq kimi yanındı, onların şoləsindən cəzirəda qaranlıq gecə gündüze çevrildi. Bir xeyli keçmiş cəzirənin başqa yerlərindən o qədər heyvan axışb gəldi ki, sayını bir Allah bilirdi. Bulukiye baxıb gördü ki, bunlar hamısı çöl heyvanlarıdır: şirdir, pələngdir, bəbərdir; bu çöl heyvanları gəlib toplaşandan sonra dərya heyvanlarına qarışdırı, gecəni səhərə kimi danışdırı, elə ki, sehər açıldı, bir-birindən ayrılib hərəsi bir yana üz qoydu.

Bulukiye onları görənde bərk qorxmuşdu. O gecələdiyi ağacdə düşüb dəryanın kənarına getdi. Özüyle götürdüyü şirədən ayaqlarına sürständən sonra ikinci deryaya girdi. O, suyun üzüylə o qədər getdi ki, gəlib çatdı böyük bir dağ. Bu dağın aşağısında bir dərə vardı, dərənin ucu-bucağı görünmürdü, daşları ahənrübatı idi, içərisində şirlər, pələnglər gəzişirdi. Bulukiye dağ'a qalxdı, axşama qədər oranı gəzib dolandı, qaranlıq düşəndə dəryanın yaxınlığında bir təpənin ayağında oturdu, başıda ləpələrin qırğıga tulladığı, gündə qaxac olan balıqlardan yeməyə.

Elə bu vaxt bir pələng ona yaxınlaşış istədi ki, oğlanı parçalayıb yesin. Bulukiye dönüb baxanda gördü ki, pələng az qalib onu haqlasın, fürsəti əldən verməyib, tez şirədən ayaqlarına sürtdü, pələngin əlindən canını qurtarmaq üçün qaçıb üçüncü deryaya girdi, qaranlıqda suyun üzüylə getməyə başladı. Gecə zülmət qaranlıq idi, bərk külək esirdi. Bulukiye az getdi, çox getdi, geldi çatdı yənə bir cəzirayə. Cəzirayə çıxanda gördü ki, buradakı ağacların bəziləri yaşıdır, bəziləri quruyub. O, ağacların meyvələrindən dərib yedi, əlhəmdüllah dedi. Sonra Bulukiye axşam çağına kimi cəzirədə gəzdi...

Şəhrizad bu yerdə səhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz doxsan birinci gecə oldu, Şəhrizad nağılin davamını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Bulukiye axşam çağına kimi cəzirədə gəzdi, gecəni də orada yatdı.

Səhər açılında yerindən qalxıb yənə də cəzirədə gəzib onun hər yerinə nəzər saldı. Bu minval ilə düz on gün gəzdi. On gün tamam olanda dəryanın kənarına gəldi, ayaqlarına şirə çəkib girdi dördüncü dəryaya. Suyun üzüyle az getdi, çox getdi, gecə-gündüz yol getdi, axırdı, gəlib çatdı bir cəzirəyə. Baxdı gördü ki, buranın hər yeri ağappaq nərin qum-dur, nə bir ağaç var, nə də bir bitki. Cəzirəyə çıxıb başladı oranı gəzmeyə, qurdan-quşdan gözünə dəyən tekce qırğınlardı, onlar da yuvalarını qumun üstündə qurmuşdu".

Bunu görəndə Bulukiye daha burada duruş vermedi, ayaqlarına şirə sūrtüb beşinci dəryaya girdi. Az getdi, çox getdi, suyun üzüyle neçə gün, neçə gece yol getdi, gelib çatdı balaca bir cəzironın kənarına, baxdı gördü ki, buranın torpağı, daşı büssür kimidir, her yan qızıl yataqlarıdır. Bu cəzirədə elə ecaib ağaclar vardi ki, Bulukiye bu müddətde nə qədər gəzmişdi, belələrinə heç yanda rast gəlməmişdi. Buranın çıçəkləri də qızıl rəngindəydi. Bulukiye cəzirəyə çıxıb orada axşam çağına kimi gəzdi, gecə olub qaranlıq düşəndə cəzirədəki çıçəklər başladı ulduz kimi yanmağa, Bulukiye bu çıçəklərə heyran-heyrən baxıb ucadan dedi: "Bərəkəllah, bu çıçəklərə yəqin həmən o çıçəklərdir ki, gənədə quruyub yera töküldən sonra külək onları qovub daşların altına yiğir, orada quru güller dönüb olur iksir, sonra da ondan götürüb qızıl çəkirlər".

Bulukiye sübhə kimi cəzirədə yatdı, dan yeri söküldənə qalxıb özüylə götürdüyü şirədən ayaqlarına çəkdi, girdi altıncı dəryaya. Neçə gün, neçə gecə yol gedəndən sonra gəlib çatdı bir cəzirəyə. O həmən cəzirəyə çıxıb gözəndə gördü ki, burada iki dağ var. Dağların yamacları ağacları, ağacların da meyvələri saçından asılmış adam başlarına oxşayır. Elə də ağaclar vardi ki, meyvələri ayağından asılmış yaşıllı quşlara bənzəyirdi. Buradakı ağaclarlardan bəziləri od kimi yanındı, onların meyvələri əzvay kimi idi. Şirəsindən nəyin üstüne bir damcı düşsə od kimi yandırıldı. Bulukiye bu cəzirədə ağlayan meyvələr, gülən meyvələr gördü, çox möcüzələrə rast gəldi. Sonra dəryanın kənarında böyük bir ağaçın altında axşam çağına kimi oturub dincəldi, qaranlıq düşəndə ağaçca çıxdı, başladı Allah-təalanın yaratdığı möcüzələr barəsində fikirləşməyə.

Bəli, o burada fikirləşməkdə olsun, elə bu vaxt birdən döryə tələtümə gəldi, sudan dəniz divləri çıxdılar, onların əllerində tutduqları cəvahirlər gün kimi yanındı. Divlər gəlib Bulukiyenin çıxdığı ağaçın altına toplaşdılar, başladılar oynamaya, atılıb-düşməyə, şadylanlıq eləməyə. Bulukiye də ağaçda oturub onların bu şənliyinə mat-məttəl

tamaşa eləyirdi. Divlər sehəracən bu cür oynayıb güldülər. Səhər olcaq yənə dəryaya qayıtdılar.

Bulukiye onlar gedəndən sonra ağacdən düşdü, özüylə götürdüyü şirədən ayaqlarına çəkib yeddinci dəryaya girdi. İki ay gecə-gündüz suyun üzüyle yol getdi, ta dəryanın o tayına keçənə kimi gözünə nə bir dağ dəydi, nə bir cəzirə, nə bir quru yer gördü, nə də sahil. Bərk achiq çəkirdi, ona görə də məcbur olurdu ki, elin atıb baliqlardan tutsun, ciy-ciy yesin. Axırdı gəlib bir cəzirəyə çatdı. Burada çoxlu ağaç vardı, çaylarda şirin su bol idi. Bulukiye cəzirəyə çıxanda sehər tezə açıldı. Oğlan başladı oyan-buyana baxmağa. Gəzə-gəzə gəlib çıxdı bir alma ağaçının yanına, elini uzatdı, istədi almadan birini dərib yesin, birdən ağaçdan kim isə ona qışqırıb dedi: "Əger bu ağaçın meyvəsinə toxun-san, səni parça-parça edərem!"

Bulukiye baxdı gördü ki, qışqırın, o vaxtın adamlarının dirsəyiylə, qırx dirsək uzunluğunda bir adamdır. Bulukiye qorxdu, ağaçın meyvəsindən diliñə vurmayıb soruşdu: "Niyə qoymursan bu almalardan dərib yeyəm?" Onda nəhəng cavab verdi: "Ona görə ki, sən bəni-adəmsən, sənin əedadın Adəm Allahın məsləhətini yadında saxlamadı, onun sözündən çıxdı, alma ağaçının meyvəsindən dərib yedi". Bulukiye ondan xəber aldı: "Sən kimsən, nəcisin, adın nedir, bu cəzirə, bu ağaclar kimindir?" Adam cavab verdi: "Mənim adım Şərəhiyədir, ağaclar da, cəzirə də Səhr padşahındır. Mən onun köməkçilərindənəm, mənə tapşırıb ki, bu cəzirəni qoruyum". Sonra Şərəhiyə Bulukiyyə sual verdi: "Bəs sən kimsən, haradan gəlib bu yerlərə çıxmışan?" Bunun cavabında Bulukiya başına gələnlərin hamisini əvvəldən-axıra kimi ona nağıl elədi. Şərəhiyə ona dedi: "Qorxma", sonra da gedib yemək gətirdi. Bulukiye yeyib doyandan sonra Şərəhiyədən ayrılib yola düzəldi.

O, on gün yol getdi, dağlardan aşdı, meşələrdən keşdi, bir də gördü ki, uzaqda toz göye qalxıb. Bulukiye toz qalxan yəro tərəf yönəldi, bir az keçməmiş qışqırıq, vuruşma səsi eşitdi, nəsə bərk hay-küy qop-muşdu. Bulukiye toz qalxan yəro sari xeyli gedəndən sonra gəlib böyük bir dərəyə yetişdi. Dəronin bu başından o başına iki aylıq yol olardı. Bulukiye dərədə səs gələn yəro diqqət yetirəndə gördü ki, atl adamlar bir-biriylə vuruşurlar, qan su yerinə axır. Cəngavərlər elə nərildəyirdilər ki, elə bil göy guruldayırdı; onların əllerində nizə, qılınc, dəmir topuz, ox-yay vardı. Çox böyük dava gedirdi. Bunu görəndə Bulukiye bərk qorxuya düşdü..."

Şəhərizad bu yerdə sehərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

492-ci gecə

Elö ki dörd yüz doxsan ikinci gecə oldu, Şehrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot elayırlar ki, Bulukiye bu yaraqlı adamların arasında büyük dava getdiyini görendə bərk qorxuya düşdü, özünü elə itirdi ki, bilmədi nə eəsən. O, beləcə dayanıb baxanda birdən adamlar onu gördülər, o saat bir-birindən aralınb davani dayandırıldılar. Onlardan bir dəstə adam ayrılb Bulukiyyə səri yönəldi, yaxınlığıb ona təəccübə baxmağa başladılar. İçerilərindən bir atlı Bulukiyyədən soruşdu: "Söylə görək kimsən, haradan gəlib hara gedirsən, bizim məmlekətin yoluనə sənə kim göstərib, necə gəlib bura çıxmışan?" Bulukiye cavab verdi: "Bəni-adəməm, dünyani gəzib Məhəmməd salavatullahi axtarıram, yolu azib gəlib bu torpağa çıxmışam". Atlı dedi: "Biz heç vaxt bəni-adəm görməmişik, onun heç vəde bu torpağa ayağı dəyməyib". Bulukiyyənin başına toplaşanlar onun özünə, danışığına heyrot elayırdılar.

Bələ olanda, Bulukiye onlardan soruşdu: "Bəs siz hansı məxluqsunuz?" Atlı cavab verdi: "Biz cinik". Bulukiye soruşdu: "Ey atlı, söyle görün aranızda gedən bu davaya səbəb nədir, ev-eşiyiniz hanı, bu dərənin, bu torpağın adı nədir?" Atlı cavab verdi: "Bizim evlərimiz ağ yerdedir, ildə bir dəfə Allahan əmrili bura gəlib kafir cinlərlə vuruşurq". Bulukiye soruşdu: "Ağ yer haradadır?" Atlı cavab verdi: "Qaf dağının o tayında, buradan ora yetmiş beş illik yoldur. O ki qaldı bu yerlərə, bularla Ad ibn Şəddadındır. Biz bura müharibe eleməyə gelmişik. Allahın mübərek adını uca tutub onun şan-söhrətini yamaqdan savayı, bizim başqa bir işimiz yoxdur. Bizim padşahımız var, adına Səhr şah deyərlər. İndi görək sən bizimlə gedəsən onun yanına ki, padşah səni görüb tamaşa eəsən".

Onlar bunu deyib yola düzəldilər, Bulukiye də onlara getdi. Gəlib çıxıdlar onların düşdürüyü yero. Bulukiye gördü ki, burada yaşıl ipəkdən o qədər çadır var, o qədər çadır var, sayını-hesabını bir Allahan özü bilir. Bunların içarısında bir çadır qırmızı ipəkdən idi, uzunluğu min dırşək olardı; çadırın ipləri göy ipəkdən hörülmüşdü, mixləri qızıldan, gümüşdən idi. Bulukiye ömründə belə çadır görməmişdi. Onu həmən çadırın yanına getirdilər, son demə bu Səhr şahın çadırı imiş. Bulukiyyəni

İçəri salıb Səhr şahın hüzuruna apardılar. Padşah qızıl taxtda oyoşmışdı, taxtın hər yanına ləl-cəvahiratdan naxışlar vurulmuşdu. Padşahın sağında cin padşahları, solunda elm-bilik sahibləri, əmirlər, əyanlar oturmışdalar. Səhr şah Bulukiyyəni görüb əmr elədi ki, onu yaxına getirsinlər. Bulukiyyəni padşahın yanına getirdilər. Bulukiye padşaha salam verdi, onun hüzurunda oyoşib yeri öpdü. Padşah onun salamını alıb dedi: "Yaxın gel, ey bəni-adəm".

Bulukiye padşahın əlçatanına gələndə, Səhr əmr elədi ki, yanında ona kürsü qoysunlar. Bəli, kürsünü gotirib padşahın taxtının yanında qoydular. Qibleyi-aləm oğlana buyurdu ki, otursun. Bulukiye oyoşəndən sonra padşah ondan xəber aldı: "Sən kimsən?" Bulukiye cavab verdi: "Mən bəni-adəməm. İsrail övladıyam". Onda padşah dedi: "Başına gələnləri mənə nağıl elə, söylə görüm, necə olub ki, bu yerlərə gəlib çıxmışan". Bulukiye cələyi-vətən olub gözdiyi bu müdət ərzində ona nə üz vermişdisə, hamisini birbəbir nağıl elədi. Səhr şah oğlanın başına gələnləri eşidib təəccüb elədi..."

Şehrizad bu yerde sehərin açıldığı görüb, nağılı yarımcıq qoysu.

493-cü gecə

Elö ki dörd yüz doxsan üçüncü gecə oldu, Şehrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayot elayırlar ki, Bulukiye gözdiyi müddət ərzində başına gələnlərin hamisini bir-bir açıb Səhr şaha nağıl elədi. Padşah onun söylədiklərənə təəccübə qulaq asandan sonra əmr elədi süfrə açılsın. Bəli, süfrələr salındı, üstünə qızıl, gümüş, mis məcmayıldərə yeməkler düzüldü. Elə məcmayı vardi içinə əlli dəvə cəmədəyi bişirilib qoyulmuşdu, elələri vardi, iyirmi beşi qoyulmuşdu. Qalan qablara beş yüz mal cəmədəyi yiğilmişdi. Comisi süfrələrə min beş yüz qab düzülmüşdü. Bulukiye bu dastgaha məottal qalmışdı. Hər şey hazır olanda cinlər yeməyə başladılar. Bulukiye də onlara birlikdə doyunca yeyib, əlhəmdüllah dedi. Sonra xörəkləri yığışdırıb, çorəz gotirdilər. Cinlər yeyib qurtarandan sonra əlhəmdüllah deyib Məhəmməd salavatullaha dua elədilər.

Bulukiye onların Məhəmməd peyğəmberin adını çəkdiyini eşidəndə təəccüb elayıb Səhr şaha dedi: "Padşah sağ olsun, istəyirəm

sənə bir neçə sual verəm". Padşah cavab verdi: "Nə isteyirsən soruş". Onda Bulukiyə dedi: "Siz kimsiz, əcdadınız kimdir? Məhəmməd salavatullahı haradan tanıyırsız ki, ona dua eləyirsiniz?"

Səhr şah onun cavabında dedi: "Ya Bulukiyə, Allah-teala cəhənnəmi yaradanda, onu yeddi qat qurdurub, hər qatin da arası min illik yoldur. Birinci qati o, müsəlmanlardan ötrü hazırlayıb ki, Allahın yolunu azırlar, özləri də tövbe eləməyib ölürlər. Həmən qatin adı Cəhənnəmdir. İkinci qatin adı Ləzadir, onu Allah kafirlərdən ötrü hazırlayıb; üçüncü qatin adını Allah əl-Cəhim qoyub, özünü də yəcüt-məcüt üçün yaradıb. Dördüncü qatin adı əs-Səirdir, onu da Allah şeytan nəslindən olanlardan ötrü hazırlayıb; beşinci qatin adı Səqərdir, Allah onu namazı tərgidənlərdən ötrü yaradıb; altıncı qatin adı əl-Hətəmedir, Allah onu yəhudilər, xacəpərəstlər üçün hazırlayıb; yeddinci qatin adı əl-Həviyədir, bu mərtəbəni də Allah-teala riyakarlar üçün yaradıb. Cəhənnəmin qatlarının adları beledir".

Bulukiyə dedi: "Görünür bunlardan ən yüngül cəza verilən yer cəhənnəmdir, çünki ora birinci qatda yerləşir". Səhr şah cavab verdi: "Bəli ən yüngül cəza verilən yer cəhənnəmdir. Orada cəmi min odlu dağ var, hər dağın altında yetmiş min odlu dərə, hər dərədə yetmiş min odlu şəhər, hər şəhərdə yetmiş min odlu qala, hər qalada yetmiş min odlu otaq, hər otaqda yetmiş min odlu kürsü, hər kürsüdə yetmiş min əzab aləti var. Doğrudan da, cəhənnəmin qatlarının ən yüngül cəza verilən yeri ələ cəhənnəm özüdür, çünki, o birinci qatdadır. O ki, qaldı o biri qatlara, onlarda verilən əzabin sayını-hesabını birəcə Allahın özü bilir".

Bulukiyə Səhr şahın bu sözlerini eşidəndə huşunu itirib qəşə elədi; sonra özüne gelib ağlaya-ağlaya dedi: "Qibleyi-ələm sağ olsun, bəs biz onda nə eləyacəyik?" Səhr şah belə cavab verdi: "Ey Bulukiyə, qorxma, bil və agah ol ki, üreyində Məhəmməd peyğəmbərin məhəbbəti olanı od yandırmır, Məhəmməd salavatullahın xatirinə Allah onu bağışlayır, Məhəmmədin dininə iman getirənlərdən od uzaq qaçı. Qaldıq biz, bizi də Allah oddan xəlq eləyib. Allah-teala ilk dəfə cəhənnəm əhlini yaradanda, iki məxluq xəlq elədi, onlardan birinin adı Xalit, o birininki Malit idi. Xudavəndi-kərim Xaliti şir surətində, Maliti canavar surətində yaratmışdı. Malitin quyuğu dişi cinsindən idi, rəngi ala idi, Xalitin quyuğu erkək cinsindən idi, tısbagaya oxşayırıdı, uzunluğu iyirmillik yol idi. Sonra Allah-teala onların quyuğuna əmr elədi ki, bir-birlərlə yaxın olsunlar. Onların yaxınlığından ilanlar, əqrəblər töredи. Onlar indi

cəhənnəmdə olurlar, Allahın əmrilə günahı olanlara əzab verirlər. O ilanlar, əqrəblər tövəyib artanda, Allah-teala Malitin quyuğu ile Xalitin quyuğuna buyurdu ki, bir də yaxın olsunlar, onlar dübare yaxın oldular. Yene Malitin quyuğu Xalitin quyuğundan hamilə oldu; vədəsi tamam olanda Malitin quyuğu yeddi erkək məxluq, yeddi də dişi məxluq doğdu. Onları saxlayıb böyüdürlər, böyüyəndən sonra qadın cinsindən olan məxluqlar kişi cinsindən olanlara əre getdilər. Onların hamisi atalarının sözüne baxırdı, bir nəfərindən başqa. O bir nəfər atasının sözündən çıxdığı üçün dönüb oldu qurd, həmən qurd İblisdir (Allah ona lənət eləsin!). Əvvəlcə o da Allaha itaət eləyirdi. Göyə merac eləyib xudavəndi-kərimin yaxın köməkçisi, onun yaxın məxluqlarının başçısı olmuşdu..."

Səhrizad bu yerde sehərin açıldığı görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz doxsan dördüncü gecə oldu, Səhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, İblis evvəller Allaha itaət eləyirdi, buna görə də göyə merac eləyib xudavəndi-kərimə yaxın olan məxluqatın başçısına çevrildi. Onda ki, Allah-teala Adəmi yaratdı, İblisə buyurdu ki, Adəmin qabağında diz çöküb, ona səcde eləsin. İblis boyun qaçırdı. Onda Allah-teala onu lənətleyib qovdu. Sonra İblisdən şeytanlar töredü. O ki, qaldı Xalitə Malitin quyuqlarından əməle gelən o biri altı erkək məxluqata, onlar da dincə sadıq olan müsəlman cılrlardır, biz də onların nəslindənək. Bəli, ya Bulukiyə, bizim dünyaya gəlməyimiz belə olub".

Bulukiyə Səhr şahın əhvalatına töccübə qulaq asandan sonra dedi: "Padşah sağ olsun, mənim sendən bir xahişim var, köməkçilərindən birinə buyur, məni aparıb ötürsün öz məmləkətimizə". Səhr şah cavab verdi: "Allahın iznile kömək elərik. Madam ki, getmək isteyirsən, onda tapşıraram mənim atlardan birini səndən ötrü getirərlər, səni mindirərəm həmən ata, özüne də əmr edərəm səni aparıb çıxardar mənim ixtiyarımda olan torpağın lap qurtaracağına. Elə ki, mənim torpağımın qurtaracağına çatdır, onda sənə adamlar rast gələcəklər. Onlar Bərəhiya

şahin adamlarıdır. Atı gören kimi tanıyaçalar, səni onun əlindən düşürüb, atı geri yola salacaqlar. Biz sənə bundan artıq kömək eləye bilmərik”.

Bunu eşidəndə Bulukiye ağlayıb padşaha dedi: “Necə isteyirsən elə də elə!” Beli, Səhr şah əmr elədi ki, oğlana at getirsinlər. Cinlər gedib at getirdilər, Bulukiyəni ona mindirdilər, özüne də berk-berk tapşırıdalar: “Məbəde bu atdan düşəsən, onu vurasan, ona acıqlanasan: bunları eləsen, o saat səni yixib öldürər. O, özü dayanana qədər belindən düşmə, elə ki, dayandı, onda düş, hara isteyirsən çıx get”. Bulukiye dedi: “Baş üstə, itaət borcumdur!”

Bulukiye ata süvar olub çadırların arası ilə yola düzəldi, xeyli getdi, ancaq hələ də padşahın mətbəxi olan çadırlar qurtarmamışdı. Bulukiye gördü ocaqların üstündə nəhəng qazanlar asılıb, hər qazanın içində əlli dəvə cəmdəyi bişir. Bulukiye bu nəhəng qazanlardan gözünü çəke bilmirdi, elə hey təəccüble onlara baxırdı. Padşah Bulukiyənin qazanlara baxdığını görüb fikirləşdi ki, yeqin oğlan adıdır. Əmr elədi ki, iki qızardılmış dəvə cəmdəyi getirsinlər. İki qızardılmış dəvə cəmdəyi götürüb Bulukiyənin mindiyi atın tərkine bağladılar. Bulukiye onların hamısıyla görüşüb ayrıldı. Az getdi, çox getdi, gelib Səhr şahın torpağının qurtaracağına çatdı. Oraya çatanda at dayandı, Bulukiye atdan düşdü, üst-başının tozunu çırptı. Elə bu vaxt qəfil bir neçə adam onun yanına gəldi, atı gören kimi tanıdlar, onu da Bulukiyəni də götürüb Bərəhiye şahın yanında getirdilər. Padşahın hüzuruna çatanda Bulukiye salam verdi, padşah onun salamını aldı.

Salam-duadan sonra Bulukiye fikir verdi, gördü ki, padşah böyük bir çadırda eyləşib, dörd yanında cəngavərlər, pəhlevanlar dayanıblar, sağında, solunda cin padşahları durublar. Bərəhiye şah Bulukiyəni yaxına çağırıldı. Bulukiye irili gəldi. Padşah onu öz yanında oturdub əmr elədi süfrə açılsın. Bulukiye gördü ki, Bərəhiye şah da Səhr şaha oxşayır. Beli, süfrə açıldı, ortalığa xörək qoydular, hamı başladı yeməye. Bulukiye də onlara bir yerdə doyuncu yeyib əlhəmdüllah dedi. Süfrə yiğışanda ortalığa çorəz gəldi, onu da yedilər.

Bundan sonra Bərəhiye şah Bulukiyədən soruşdu: “Səhr şahdan nə vaxt ayrılmışan?” Bulukiye cavab verdi: “İki gün bundan qabaq”. Onda Bərəhiye şah dedi: “Sən bilirsinmi ki, bu iki gündə nə qədər yol keçmişən?” Bulukiye cavab verdi: “Xeyr”. Bərəhiye şah dedi: “Sən bu iki gündə yetmiş aylıq yol gəlmisən...”

Şəhrizad bu yerde səhərin açıldığıni görüb, nağılı yarımcıq qoysu-

495-ci gecə

Elə ki dörd yüz doxsan beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, Bərəhiye şah Bulukiyəyə dedi: “Bu iki gündə sən yetmiş aylıq yol keçib gəlmisen. Ancaq sən bu ata minəndə, o sənin bəni-adəm olduğunu bilib hürkübdür, qorxublar ki, səni yolda yixa, ona görə də tərkine iki dəvə cəmdəyini bağlayıblar ki, yükü ağır olsun”. Bulukiye Bərəhiye şahın sözlerini eşidəndə çox təəccübləndi, Allaha şükür elədi ki, ölməyib sağ qalıbdır.

Sonra Bərəhiye şah ona dedi: “Başına gelenləri mənə danış, söylegium, bu yerləre necə gəlib çıxmışan”. Bulukiye başına gelenləri, cələyi-vətən olub dünyani gəzdiyini, axır gəlib bu yerlərə çıxdığını nağıl elədi. Padşah onun əhvalatını eşidib çox təəccüb elədi. Bulukiye o qalan, iki ay Bərəhiye şahın yanında qaldı”.

Hasib ilanlar padşahının söylədiklərini eşidəndə mat-məəttəl qaldı, sonra ona dedi: “Mən səndən çox rica eləyirəm, lütfi-səxavət göstərib köməkçilərinin birinə buyurasan məni aparıb yer üzünə çıxartsın, gedim qohum-qardaşımın yanına”. İlənlər padşahi cavab verdi: “Ya Hasib Kəriməddin, elə ki çıxdın yer üzünə, gedib qohumlarınıla görüşəcəksən, sonra hamama gedib yuyunub-arınacaqsan. Sən cimib qurtaran kimi mən oləcəyəm, çünki mənim ölümüm bundadır”. Bunu eşidəndə Hasib ucadan dedi: “Sənə and içirəm ki, ömrümün axırınan hamama getmərəm, çox lazımlı olsa evdə cimərəm!” İlənlər padşahi dedi: “Əgər sən yüz kərə de and içsən mən inanmaram. Elə şey olmayıacaq. Sən bəni-adəmsən, səndən ötrü and yoxdur, çünki sənin ecdadın Adəm Allaha verdiyi sözü unudub, öz andını pozubdur. Allah onun palçığını qırx gün yoğurub onu yaratdı, məlekələrə əmr elədi ki, onun ayağına yixılsınlar. Ancaq Adəm bundan sonra Allahın sözündən çıxdı, onu yadından çıxartdı, öz xalıqının əmrinə əməl eləmədi”.

Hasib bu sözləri eşidəndə daha dinmədi, başladı ağlamağa, on gün göz yaşı axıdandan sonra ilanlar padşahına dedi: “Yaxşı, söyle görüm, iki ay Bərəhiye şahın yanında qalandan sonra Bulukiye necə oldu?”

İlənlər padşahi cavab verdi: “Sənə məlum olsun ki, Bulukiye iki ay Bərəhiyənin yanında qalandan sonra onunla görüşüb ayrıldı, neçə

gün, neçə gecə bərri-biyabanda yol getdi, axırdı gəlib çatdı qəlibi bir dağın yanına; başladı dağa qalxmağa; gəlib yuxarısına çatanda gördü ki, dağın başında bir mələk oturub Allah-tealaya dua eləyir, Məhəmməd peygəmbərə rəhmet oxuyur. Mələkin qabağında bir lövhə vardi, lövhəyə nəsə yazılmışdı. Mələk həmən lövhəyə baxırdı. Özünün də iki qanadı vardi, biri məğrib tərəfə uzanmışdı, o biri məşriq tərəfə uzanmışdı.

Bulukiyə yaxınlaşıb salam verdi, mələk onun salamını alandan sonra Bulukiyədən soruşdu: "Kimsən, adın nedir, haradan gəlib, hara gedənsən?" Bulukiyə cavab verdi: "Mən Adəm övladıym, bəni-İsrailem, Məhəmməd salavatullahın eşqilə dünyani gezib dolanıram, adım da Bulukiyədir". Mələk soruşdu: "Söylə görüm, bu torpağa gəlib çıxanacaq başına nə gəlib". Onun cavabında Bulukiyə gəzdiyi müddət ərzində başına gələnləri, gördüklerini əvvəldən-axıracan nağıl elədi. Mələk onun söylediklərini eşidib təəccüb elədi. Sonra Bulukiyə ondan soruşdu: "İndi də sən mənə söyle görüm, bu lövhə nə üçündür, orada yazılın nədir, nə işlə məşgulsan, adın nədir?" Mələk cavab verdi: "Mənim adım Mikayıldır, mənə gecə-gündüzü idarə eləmək tapşırılıb, qiyamət gününə kimi mənim işim bu olacaq". Bulukiyə mələkin sözlerinə, onun böyüklüğünə təəccüb elədi. Sonra o, mələklə xuda-hafizləşib yola düzəldi. Az getdi, çox getdi, gecə-gündüz yol getdi, gəlib çıxdı böyük bir çəmənə.

Başladı bu çəməndə gəzməyə, gördü ki, buradan yeddi çay axır, ətrafdı çoxlu ağaç var. Çəmən Bulukiyəni heyran elədi. Bir qədər gəzəndən sonra böyük bir ağaca rast gəldi; ağacın altında dörd mələk oturmuşdu. Yaxına gələndə fikir verdi, gördü ki, onlardan biri adama oxşayır, ikincisi vəhi heyvan surətindədir, üçüncüsi elə bil quşdur, dördüncüsi də öküza bənzəyir. Dördü də Allaha dua eləməklə məşğuldur. Hər biri üzünü Allaha tutub deyir: "Xudaya, ey xudavəndi-aləm, öz varlığın, öz birliyin xatirinə, Məhəmməd peygəmbərin adı xatirinə mənim surətimdə xəlq elədiyin nə var, hamisini bağışla, onların günahından keç. Axi sən hər şeyə qadirən!"

Bulukiyə mələklərin bu sözlerini eşidən təəccüb eləyib onlardan uzaqlaşdı, az getdi, çox getdi, gecəni-gündüzə qatdı, axır gəlib Qaf dağına çatdı. O, dağın başına qalxanda orada böyük bir mələkə rast gəldi. Mələk oturub Allaha dua eləyir, Məhəmməd salavatullaha rəhmet oxuyurdu. Bulukiyə gördü ki, bu mələk əlində nəsə sixir buraxır, hörür, sonra tozədən sökür. O, bu işlə məşgül ikən Bulukiyə yaxın gəlib salam verdi, mələk onun salamını alıb soruşdu: "Sən kimsən, haradan gəlib hara gedənsən, adın nədir?" Bulukiyə cavab verdi. "Mən Adəm

övladıym, bəni-İsrailem, adıma Bulukiyə deyerlər. Məni dünyani gezib-dolanmağa vadar eləyən Məhəmməd salavatullahın eşqidir. İndi yolu azib gəlib bura çıxmışam". O, başına gələnlərin hamisini mələkə nağıl elədi.

Bulukiyə öz əhvalatını danışıb qurbarandan sonra mələkdən soruşdu: "Bəs sən kimsən, bu dağ hansı dağdır, nə iş görürsən belə?" Mələk cavab verdi: "Ey Bulukiyə, məlumun olsun ki, bu dünyani və Allah-tealanın yaratmış olduğu hər yeri dörd yandan əhatə eləyən Qaf dağıdır. Dünyanı mən əlimdə tutmuşam. Allah yer üzündə zəlzələ, ya quraqlıq, ya bolluq, ya dava, ya barışqı elemək istəyəndə, bu işləri görməyi məne buyurur, mən də burada oturub onun əmrinə əməl eləyirəm. Bil və agah ol ki, dünyanın damarlarını mən əlimdə tutmuşam..."

Şəhrizad bu yerde səhərin açıldığıన görüb, nağılı yarımcıq qoydu.



Elə ki dörd yüz doxsan altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyilər ki, mələk Bulukiyəyə dedi: "Bil və agah ol ki, dünyanın damarlarını mən əlimdə tutmuşam". Bulukiyə soruşdu: "Söylə görüm, sən dayandığın bu yerdən başqa Qaf dağında Allah daha hansı yerləri yaradıb?" Mələk cavab verdi: "Bundan başqa o, gümüş kimi ağ yeri yaradıb ki, oranın haradan başlanıb harada qurtardığını bircə Allah-tealanın özü bilir. Ağ yerin sakınları mələklərdir, onların da işi-peşəsi yeməyib, içməyib Allah-tealaya dua eləmək, Məhəmməd salavatullaha rəhmet oxumaqdır. Hər cümlə axşamı onlar bu dağa toplaşıb bütün gecəni səhərə kimi xudavəndi-kərimə dua eləyirlər. Mələklər bu duaları sayəsində qazandıqları savabı Məhəmməd hüməmetindən olan günahkarlara və cümlə axşamı qüsəl eləyən hər bir kəsə bağışlayırlar. Qiyamət gününə kimi onların işi bu olacaq".

Sonra Bulukiyə mələkdən xəber aldı: "Allah Qaf dağından o yana da dağ yaradıb?" Mələk cavab verdi: "Bəli, Qaf dağından o yana bir dağ yaradıb, o dağın ayağından başına qədər beş yüzillik yoldur. Özü də həmin dağı tamam qardan, doludan yaradıb. Cəhənnəmin istisini dün-

yadan özünə çəkən həmən dağdır; o, olmasayı dünya cəhənnəm zəbanasından yanıb kül olardı. Qaf dağının dal tərefində yeddi torpaq var, onun hər biri qırx bu dünya boydadır. O, yerlərin biri qızıldan yaradılıb, biri gümüşdən, biri yaqtandan; hər yerin də öz rəngi var. Allah-təala həmən torpaqlarda məlekleri məskun eleyib; onların da xudavəndi-kərimə ibadət eləməkdən, "La ilahə-illəllah!" deməkdən başqa işləri yoxdur. Onlar Allahdan Məhəmməd hümmətinə nicat diləyirlər, özləri də nə Həvvəni tanıylar, nə də Adəmi, nə gecə bilişlər, nə də gündüz.

Ya Bulukiye, məlumun olsun ki, yerlər üst-üstə yeddi qat qurulub. Allahın yaratdığı məlekərin içərisində bir məlek var ki, yeddi yerin yeddisini də öz ciyinində çaxlayıb. Onun nə boyda olduğunu xudavəndi-kərimin özündən başqa heç kim bili bilmez. Həmən mələyin altında Allah bir qaya yaradıb, qayanın altında öküz, öküzün altında balıq, balığın da altında böyük bir dərya yaradıb. Allah-təala bir gün Həzrəti İsa (Ona salam olsun!) bu balıq barəsində danışır. Həzrəti İsa ona deyir: "Ya Allah, o balığı mənə göstər, onu görüm". Belə olanda, Allah-təala məlekərdən birinə buyurur ki, İsanı aparıb balığı ona göstərsin. Məlek İsanın (Ona salam olsun!) yanına gedir, onu balıq olan dəryanın kənarına aparıb deyir: "Ya İsa, balığa tamaşa ele!" İsa baxır, ancaq onu görmür. Bu vaxt balıq ildirim kimi onun yanından sütüyüb keçir. İsa bunu görəndə bihüs olub yera yixılır.

Aylanda Allah göydən ona bu kəlamını gönderir: "Ya İsa, balığı gördünmü, bilirsənmi onun eni, uzunu nə qədərdir?" İsa deyir: "Ya Allah, and olsun sənin böyüklüyüne, mən onu görmədim, ancaq yanım-dan bir nəhəng öküz keçdi, uzunluğu üç günlük yol olardı, bilmədim o nə cür öküz idi?" Allah buyurur: "Ya İsa, sənin yanından keçən uzunluğu üç günlük yol olan ancaq öküzün başı idi. Bil və agah ol ki, mən gündə həmən o balıq boyda qırx balıq yaradıram". Bunu eşidəndə İsa Allah-təalanın qüdrətinə heyran qalır.

Bulukiye məlekəndən soruşdu: "Söyle görüm, Allah-təala o balığın olduğu dənizin altında nə yaradıb?" Məlek ona cavab verdi: "Allah-təala həmən dənizin altında böyük bir uçurum yaradıb, uçurumun altında od, odun da altında Fəlek adında bir ilan xəlq eleyib. Əger o ilanın xudavəndi-kərimdən qorxusu olmasayıdı, üstündə nə var hamisini udardı: uçurumu da, odu da, məlekə də, məlekənin ciyindəkili də – hamisini udardı, özü də doydum deməzdi..."

Şəhrizad bu yerde səherin açıldığını görüb, nağılı yarımcıq qoydu.

497-ci gecə

Ele ki dörd yüz doxsan yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-alem sağ olsun, belə rəvayət eleyirlər ki, məlek ilanı təsvir eleyib Bulukiye dedi: "Əger o ilanın Allahdan qorxusu olmasayıdı, üstündə nə var hamisini udardı: uçurumu da, odu da məlekə də, məlekənin ciyindəkili də – hamisini udardı, özü də doydum deməzdi. Allah həmən ilanı xəlq eleyəndə ona göydən belə deyib: "Sənde bir əmanət qoymaq isteyirəm, Ondan muğayat ol!" Onda ilan cavab verib: "Nə isteyirsin elə". Allah-təala ilana buyurub: "Aç ağızını!" İlə ağızını açıb, Allah cəhənnəməni onun qarnında yerləşdirəndən sonra ona deyib: "Cəhənnəməni məhsər gününə kimi saxla!" Ele ki, məhsər günü çatacaq, onda Allah məlekələrə əmr eleyəcək, onlar cəhənnəməni zəncirlə götürüb getirəcəklər hamının toplandığı yerə. Allah buyuracaq, cəhənnəmin qapıları taybatay açılacaq. Oradan nəhəng qığlıcımlar, yanar dağlar çıxacaq".

Məlekəndən bu sözləri eşidəndə Bulukiye hönkür-hönkür ağladı. Bir azdan məlekəndən ayrılib məğribə təref üz qoysu; az getdi, çox getdi, axırdı qabağına iki mexluq çıxdı. Onlar böyük bir darvazanın yanında oturmuspıldular. Oğlan yaxınlaşış gördü ki, bunlardan biri şir surətindədir, biri də öküz. Bulukiye salam verdi. Onlar oğlanın salamını alıb soruştular: "Sən naçisən, haradan gelirsin, səfərin hayanadır?" Bulukiye cavab verdi: "Mən bəni-adəməm, Məhəmməd peyğəmbərin eşqilə dünyani gəzib dolanıram, indi yolu azımişəm". Sonra Bulukiye onlardan soruşdu: "Bəs siz kimsiz, bu darvaza nadır?" Onlar cavab verdilər: "Biz bu darvazaya keşik çəkirkir, özümüzün də Allah-təalaya dua eleyib Məhəmməd salavatullahə rəhmət oxumaqdan qeyri işimiz yoxdur". Bulukiye bu sözləri eşidəndə təəccüb eleyib soruşdu: "Bu darvazanın o tərefində nə var?" Keşikçilər cavab verdilər: "Biz bilmirik". Bulukiye dedi: "Sizi and verirəm öz xaliquzin böyüklüğünü, darvazanı açın görüm oradakı nadır". Onda keşikçilər cavab verdilər: "Biz aça bilmərik, oranı Cəbrayıl Sadiqdən (Ona salam olsun!) savayı, yaranmışlardan heç kim aça bilmez!"

Bunu eşidəndə Bulukiye Allah-təalaya dua elədi, ona yalvarıb dedi: "Ey xudavəndi-kərim, əmr elə Cəbrayıl Sadiq gəlib bu qapını mənim

üzümə açın, baxım görüm orada nə var!" Allah onun dua-sənəsini eşitdi, Cəbrayılı çağırıb ona buyurdu ki, yere ensin. İki dərəyanın birləşdiyi yerin darvazasını açıb orada olanları Bulukiyyə göstərsin. Bəli, Cəbrayıl yərə nazil oldu, Bulukiyyənin yanına gəlib salam verdi, darvazanı açandan sonra Bulukiyyə dedi: "Gel bu darvazadan içəri keç, Allah buyurub ki, mən bu qapını sənin üzünə açım".

Bulukiyyə içəri daxil olub gəzməyə başladı, Cəbrayıl de darvazanı yenə bağlayıb göye merac elədi. Bulukiyyə baxıb gördü ki, burada böyük bir dərya var, suyunun yarısı şödür, yarısı şirin. Bu dərəyanı qırmızı yaqutdan olan iki dağ dövrəyə alıb. Bulukiyyə gedib dağlara çatdı, gördü ki, orada məlekələr oturublar, Allaha dua əleyib onun cəlalını mədh edirlər. Bulukiyyə bu məlekələri görüb onlara salam verdi, məlekələr onun salamını alandan sonra Bulukiyyə onlardan bu dərəyanın, dağların hara olduğunu soruşdu. Məlekələr cavab verdilər: "Bu yer Allahın taxtının altıdır. Gördüyün bu dərya ki var, dünyadakı bütün dərəyaların suyu ondan gedir. Biz bu suyu burada bölbüb yer üzünə axıdırıq: şirin suyu şirin sular olan yerlərə, şor suyu şor su olan yerlərə. Bu dağları da Allah-teala bu dərəyanı saxlamaq üçün yaradıb. Ta qiyamət gününə kimi belə olacaq".

Sonra məlekələr Bulukiyyədən xəbər aldılar: "Bəs sən haradan gəlib hara gedirsən?" Bulukiyyə başına gələnləri əvvəldən axıracan nağıl elədi. Sonra Bulukiyyə onlardan yolu xəbər aldı, məlekələr dedilər: "Çıx dərəyanın üzüylə get". Bulukiyyə özüyle götürdüyü şirədən ayaqlarına sürtdü, məlekələrdən ayrılib dərəyanın üzüylə yola düzəldi. Az getdi, çox getdi, gecə-gündüz yol getdi. Günlərin bir günü qəfil dərəyanın üzüylə gedən gözəl bir cavana rast gəldi. Bulukiyyə yaxınlaşıb salam verdi, oğlan onun salamını aldı. Bulukiyyə oğlandan ayrılandan sonra gördü ki, dərəyanın üzüylə dörd məlek gəlir. Onlar elə gəlirdilər, elə bil göydən ildirim şübhəydi. Bulukiyyə irəli yeriyb onların yolu üstə dayandı.

Məlekələr gəlib çatanda Bulukiyyə onlara salam verib dedi: "Sizi and verirəm xudavəndi-kərimə, söleyin görüm admınız nedir, haradan gəlirsiz, səfəriniz hayanadır?" Məlekələrdən biri cavab verdi: "Mənim adım Cəbrayıldır, bunun adı İsrafildir, onunku Mikayıldır, o birininki də Əzrayıldır. Məşriqdə bir ejdaha peyda olub, neçə-neçə şəhəri dağdırıb kor qoyub, əhalisini yeyibdir. Allah-teala indi bizə buyurub ki, gedib onu tutub salaq cəhənnəmə". Bulukiyyə məlekələrin sözlərinə, özlərinin böyükliyinə çox təəccüb elədi, sonra onlardan ayrılib yoluna rəvan oldu. Az getdi, çox getdi, gecəni gündüzə qatdı, axırdı gəlib çatdı bir cəzirəye. O, cəzirəye çıxıb xeyli yol getdi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

498-ci gecə



Ele ki dörd yüz doxsan səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, Bulukiyyə cəzirəye çıxıb xeyli yol gedəndən sonra gözəl bir cavana rast gəldi. Oğlanın üzündən nur yağırdı. Bulukiyyə yaxınlaşıb gördü ki, oğlan iki məqbərənin arasında oturub hönkür-hönkür ağlayır. Bulukiyyə salam verdi, oğlan onun salamını alandan sonra Bulukiyyə soruşdu: "Adın nedir, sənə nə olub, bu meqbərələr nadir belə, nə üçün burada oturub ağlayırsan? Niye özünü bu cür üzüb əldən salırsan?" Oğlan Bulukiyyəyə tərəf yönüb bir az da bərkədən ağladı, göz yaşları sel kimi axıb pallarını islatdı. Sonra o, Bulukiyyəyə dedi: "Qardaş, bil və agah ol ki, mənim əhvalatım çox qəribədir. Başına ocaib işlər gəlib. Əvvəlcə gəl otur yanında, bu dünyada gördüklorini mənə danış, söylə görüm, nə üçün bu yerlərə gəlib çıxmışan, adın nedir, haradan gəlib hara gedənsən. Sonra mən öz əhvalatımı sənə nağıl elərəm".

Bulukiyyə oğlanın yanında oturdu, gəzdiyi müddətde başına gələnlərin hamisini əvvəldən-axıracan ona nağıl elədi, atası ələndən sonra onun yerinə keçdiyini, xəzinəni açıb orada mürçən gördüyüünü, Məhəmməd salavatullahın təsvir olunduğu kitabı mürçənindən tapıb oxuduğunu, ürəyində Məhəmməd peyğəmbər məhəbbət oyanlığı, onun eşqilə dünyani geziş dolandığını danışib buraya, oğlanın yanına gəlib çıxana qədər görüb çəkdiklərini söyledi. Sonra da dedi: "Mənim əhvalatım belədir. Bundan sonra başıma nə gələcək, onu bir Allah bilir".

Oğlan Bulukiyyənin sözlərini eşidəndə ah çəkib dedi: "Ay yazıq, sən dünyada nə görmüsən! Ya Bulukiyyə, bil və agah ol ki, mən hələ o vaxt Həzret Süleymani görmüşəm, başıma o qədər işlər gəlib ki, danışmaqla qurtarmaz. Əhvalatım uzundur, özü də çox ocaibdir. İndi arzum budur ki, oturasan yanında, hamisini əvvəldən-axıra sənə nağıl əleyəm, burada oturmağımın səbəbin sənə danışam, sən də qulaq asasan".

Hasib ilanın bu sözlərini eşidəndə çox təəccüb eləyib dedi: "Ey ilanlar padşahı, məni burax çıxmı gedim, nökərlərinin birinə buyur, məni aparib yer üzünə çıxartsın. Sənə and içirəm ki, ömrüm boyu

hamama ayağımı qoymaram". İlənlər padşahı cavab verdi: "Ele iş yoxdur. Mən sənin andına inannıram". Hasib bunu eşidəndə başlaşı ağlamağa; oradakı ilənlərin hamısı ona baxıb ağladı, onlar ilənlər padşahına yalvarıb dedilər: "Biz istəyirik sən birimizə emr eləyəsen onu aparıb yer üzüne çıxaraq. O sənə and içir ki, ömründə hamama getmeyəcək".

İlənlər padşahının adına Yəmlihə deyirdilər. Yəmlihə ilənlərin bu sözlərini eşidəndə Hasibin yanına gəlib ona and içirdi, sonra da ilənlərdən birinə buyurdu ki, oğlanı aparıb yer üzüne çıxartsın. Hasib ilənlər padşahına dedi: "Mən istəyirəm ki, sən evvəlcə mənə iki məqbəre arasında oturub ağlayan oğlanın əhvalatını nağıl eləyəsən".

İlənlər padşahı dedi: "Ya Hasib, bil və agah ol ki, Bulukiye oğlanın yanında oturub başına gələnləri nağıl elədi ki, o da öz əhvalatını Bulukiye nağıl eləsin, başına gələnlərin hamisini ona danışib, nə üçün bu iki məqbərenin arasında oturduğunu bildirsən..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



Ele ki dörd yüz doxsan doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, Bulukiye öz başına gələnləri nağıl eləyib qurtaranda oğlan dedi: "Sən dünyada nə görmüsən, ay yazıq. Mən həle o vaxt Həzret Süleymani görmüşəm, o qədər əcaib şeylər görmüşəm ki, danışmaqla qurtarmaz".

Qardaş, sənə məlum olsun ki, mənim atam padşah idı, adına Tayqamus şah deyərdilər. Kabul məmləketinin hökmərdarı, Bəñü-Şahlan qəbilesinin başçısı idı. O qəbiledə on min pəhləvan vardı, hər pəhləvan yüz şəhər, yüz qalaya başlılıq eləyirdi. Atam yeddi sultanın hökmərdarı idı. Məğribden məşriqə hamı ona bac-xərac verirdi. Atam ədalətlili padşah idı. Allah-teala ona çoxlu mal-dövlət qismət eləmişdi, külli-ixtiyar vermişdi, ancaq züryət verməmişdi. Dünyada onun tək bircə arzusu vardı, o da bu idi ki, Allah ona bir oğul züryəti versin ki, özü ölüb gedəndə onun yerində oturub padşahlıq eləsin.

Günərin bir günü o, alimləri, münəccimləri, bilik sahiblərini, salnaməçiləri hüzuruna çağırtdıb onlara dedi: "Rəmi atın, görün Allah-

teala mənə oğul züryəti qismət eləyəcəkmi, mən ölümdən sonra yerimi tutanım olacaqmı?" Münəccimlər kitab açıb hesablaşdırılar, onun ulduzunu tapıb baxandan sonra dedilər: "Qibleyi-aləm sağ olsun, sənin qismətinə bir oğul züryəti yazılıbdır, həmən züryət Xorasan padşahının qızından olacaqdır".

Tayqamus onların bu sözlərini eşidəndə çox şad oldu, münəccimlərə, alimlərə çoxlu pul verib yola saldı. Tayqamus şahın Eyn Zər adlı qoca bir vəziri vardi. O, qəvi pəhləvan idi, min atının qabığına tək çıxardı. Tayqamus onu çağırıb dedi: "Ey vəzir, mən istəyirəm ki, sən hazırlaşın Xorasana səfər eləyəsən, gedib orada Xorasan padşahı Bəhrəvanın qızını mənə alasan". Sonra Tayqamus şah münəccimlərin söylədiklərini Eyn Zərə nağıl elədi. Padşahın bu sözlərini eşidən kimi vəzir gedib səfərə hazırlıq gördü. Qoşun topladı, seçmə pəhləvanları yiğdi.

Tayqamus şah da min beş yüz tay ipək, daş-qas, ləl-cəvahirat, qızıl-gümüş hazırlatdı, onları dəvələrə, qatırlara yükleyib vəzir Eyn Zərə verdi, özü de Xorasan padşahına belə bir name yazdı: "Dua-sənadan sonra, Bəhrəvan şaha salam olsun! Məlumun olsun ki, biz münəccimləri, alimləri, salnaməçiləri toplamışdıq, onlar bize xəber verdilər ki, qismətimizə bir oğlan züryəti yazılıbdır, özü de həmən uşaq sənin qızından olacaq. Buna görə də mən toy üçün lazıim olan hər şeyləri hazırlayıb vəzir Eyn Zəriyle birlikdə sənin hüzuruna göndərdim. Mən onu bu işdə vəkil eləmişəm, özüne de tapşırımsam səninlə razılığa gelib qızın kəbinini kəsdirsin. Səndən xahişim budur ki, mərhəmet eləyib, vəzirin sözünü yera salmayasan, cünti onun sözü mənim sözümüzdür. Bu məsələlərə kəmməhəl baxıb işi təxirə salma. Gördüyün xeyirxah iş üçün biz sənə minnətdar olarıq. Ancaq məbada sözümüzü yera salasan! Ey Bəhrəvan şah, bil və agah ol ki, Allah-təala Kabul məmləkatının ixtiyarını mənə verib, onun mərhəmeti sayesində Bəñü-Şahlan qəbəlinin padşahiyam, böyük səltənet sahibiyəm. Əgər mən sənin qızınla izdivac eləsem, biz səninlə qohum olarıq, mən də hər il sənə istədiyin qədər pul göndərərəm. Mənim səndən istədiyim budur".

Tayqamus naməni möhürledi, onu vəziri Eyn Zərə verib əmr elədi ki, Xorasana yola düşsün. Bəli vəzir tarpondı, az getdi, çox getdi, gəlib çatdı Bəhrəvan şahın olduğu şəhərin konarına. Padşaha xəbor getdi ki, Tayqamus şahın vəziri gəlibdir. Bunu eşitcək Bəhrəvan öz əmirlərini onun pişvazına göndərdi. Tapşırıb ki, onlardan ötrü yemək-içmək, atları üçün yem götürüb Eyn Zər vəzirin qabığına getsinlər. Əmirlər şeyləri dəvələrə yükleyib yola düşdülər, gəlib vəzirin yanına çatdırılar, yükleri açıdlar, qoşun əhlili atdan düşdü, bir-birlərlə görüşüb salamlas-

dilar. On gün orada qalıb yedilər-içdilər, sonra yenə atlara süvar olub şəhəre yollandılar.

Bəhrəvan şah Tayqamus şahın vəzirinin qabağına çıxdı, qucaqlayıb salamlaşandan sonra onu qalaya apardı. Vəzir getirdiyi taylorı, nadir şeyləri, imarəti Bəhrəvan şaha verib naməni töqdim elədi. Bəhrəvan naməni oxuyub məzmunundan agah oldu. O, çox şad olub vəzire dedi: "Xoş gəlib səfə gotirmisen. Özün də qəm elemə, dileyin inşallah hasil olar! Tayqamus şah mənim üreyimi də istəsəydi, ondan müzaiqə eləməzdim". Bu sözdən sonra Bəhrəvan şah elə o dəqiqə qızının, onun anasının, öz yaxın adamlarının yanına getdi, məsələni onlara bildirib nə fikirde olduqlarını xəber aldı. Onlar dedilər: "Məsləhət sənindir!..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

500-cü gecə

Ele ki beş yüzüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Bəhrəvan şah məsələni qızına, qohum-əqrəbasına bildirib bu işdə onların fikrini xəber alanda onlar dedilər. "Məsləhət sənindir!" Sonra Bəhrəvan şah vəzir Eyn Zərin yanına gəlib mətləbinin hasil olduğunu bildirdi. Vəzir iki ay padşahın yanında qalandan sonra bir gün ona dedi: "Biz istəyirik ki, sən gəlinimizi vərasən, götürüb gedək öz məməkətimizə". Padşah vəzirə cavab verdi: "Baş üstə, itət borcumdur!" Sonra o, adamlarına əmr elədi ki, cehiz hazırlayıb toy büsəti qursunlar, hər şey hazır olanda padşah buyurdu ki, vəzir-vəkillər, əmirlər, eyanlar gələsinlər, qazılırlar, axundları çağırtdırb qızının kebəlini Tayqamus şaha kəssinlər. Sonra Bəhrəvan şah yola hazırlıq gördürüb qızına o qəder hədiyyə, daş-qası, nadir şeylər verdi ki, saymaqla qurtarmazdı. Padşah əmr elədi səhərin küçələrinə xəli-gəbə döşəndi, hər yan bəzədildi. Eyn Zər Bəhrəvan şahın qızını götürüb öz vətənинe yola düşdü.

Onun gəlmək xəberi Tayqamus şaha çatanda hökmər əmr elədi toy məclisi quruldu, səhər başdan-başa bozəndi. Sonra o Bəhrəvan şahın qızının vüsəlinə yetişdi. Vaxtı-vədəsi tamam olanda Tayqamus şahın arvadı gözəllikdə on dörd gecəlik aya benzər bir oğlan doğdu. Arvadının oğlan doğduğunu eşidəndə şah çox şad oldu. O, münəccimləri, alımları, salnaməçiləri çağırtdırb onlara dedi: "Mən istəyirəm ki,

siz kitab açıb bu uşağın ulduzuna baxasız, mənə söyləyəsiz görüm bu dünyada onun başına nələr gelecek".

Alımlar münəccimlərlə birlikdə kitaba baxıb, uşağın ulduzunu tapdılardı, hesablayıb gördüler ki, o xoşbəxt olacaqdır, ancaq ömrünün əvvəllində onu böyük bir çətinlik gözləyir. Uşaq on beş yaşına çatanda belaya düşər olacaq. Alımlar dedilər: "Əger o beladan salamat qurtarsa, böyük var-dövlət sahibi olacaq, padşahlıqda şöhrəti atasının kürək vurub keçəcək, çox xoşbəxt olacaq, düşmənləri məhv olacaq, özü şad-xürtəm ömr eləyəcək. Yox, eger qurtara bilməsə, onda ölücək, çarəsi yoxdur. Ancaq Allah bilən yaxşıdır".

Bunu eşidəndə padşah sevinib çox şad oldu. Oğlunun da adını qoydu Canşah. Uşağa əmzikçilər, dayələr ayrıldı, padşah ona gözəl torbiyə verdi. Onda ki, Canşah beş yaşına çatdı, atası ona qiraoti öyrətdi, uşaq başladı İncili oxumağa. Atası ona nizə tutmağı, qılınc oynatmağı öyrətdi. Oğlan hələ yeddi yaşı tamam olmamış ova çıxmaga başladı. O tezliklə cəng məharətine yiyələnib qəvi bir pəhləvan oldu. Hər dəfə atası onun cəngavərlikdə göstərdiyi məharəti eşidəndə çox şad olurdu.

Bir dəfə iş bele getirdi ki, Tayqamus şah öz əsgərlərinə əmr elədi ova hazırlaşınlar, hamı atlandı, Tayqamus şah da oğlu Canşahla ata süvar oldu, bir yerdə səhraya çıxdılar. Üç gün ovladılar-quşladılar, üçüncü gün axşam tərəfi Canşaha ocaib rəngli bir ceyran rast geldi və oğlanın qabağında qaćmağa başladı. Canşah onun dalınca düşdü. Tayqamusun məmlük'lərindən yeddi nəfəri ayrılib Canşahın dalınca getdi, elə ki, gördüler şahzadə ceyranı qovur, dərhal yel qanadlı atlarını onun ardınca çapdılar. O qəder getdilər ki, axırdı gəlib dəryanın kənarına çıxdılar. Onlar ceyranı qamarlayıb tutmaq istəyəndə, heyvan ovçuların arasından çıxb özünü dəryaya atdı..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

501-ci gecə

qayığı vardı. Ceyran sıçrayıp çıktı qayığa. Canşah məmlüklerle atdan düşüb suya girdilər, qayığa minib ceyranı tutdular, istədilər ki, onu da götürüb qırğına çıxınlardı. Birdən Canşahın gözüne böyük bir cəzirə dəydi. Yanındakı məmlük'lərə dedi: "Mən o cəzirəyə getmək isteyirəm". Məmlük'lər cavab verdilər: "Buyruq sənindir!" Onlar cəzirəyə təref üz tutdular. Cəzirəyə çatıb düşdülər, orada gəzməyə başladılar. Bir qədər gəzib dolanandan sonra qayıdır qayığa mindilər, ceyranı da götürüb geldikləri sahile təref üzdürlər. Axşam qaranlıq düşəndə onlar dəryada azıdlar. Bu vaxt bərk külək qalxdı, qayığı qovub dənizin ortasına apardı. Canşah məmlüklerle gecəni qayıqda yatdı, səhər açılanda oyanıb gördülər heç nə görünmür, hayana getdiklərini bilmədən üzürdülər.

Onlar burada qalsınlar, sizə kimdən xəbər verim, Tayqamus şahdan. Birdən Tayqamusun yadına oğlu düşdü, axtardı, uşaq tapılmadı. Belə olanda o, hər tərəfə dəstə-dəstə atlılar göndərdi; adamlar hər yani əlek-vəlek elədilər, ancaq Tayqamus şahın oğlunu "gördüm" deyən olmadı. Onlardan bir destası gelib dənizin kənarına çıktı. Orada atların yanında qalan bir nəfər məmlükə rast gəldilər; onun yanına galib şahزادəni, onunla gedən altı məmlükü xəbər aldılar. Atların yanında qalan məmlük başlarına gelən əhvalatı nağıl elədi. Əsgərlər məmlükü də, atları da götürüb padşahın yanına qayıtdılar, əhvalatı ona nağıl elədilər. Padşah onların söylediklərini eşidən hənkürüb ağladı, tacını başından götürüb yerə atdı, başıla dərdindən el-ayağını gəmirmeyə. Sonra o, yerindən qalxdı, dəryadakı bütün cəzirələrin hamisəna name göndərdi. Padşah yüz gəmi topladı, əsgərlərinə emr elədi ki, gəmilərə minib dəryanın hər yanını gəzib oğlu Canşahı axtarsınlar. Özü də əsgərlərinin qalanını götürüb şəhərə qayıtdı. Eve gəlib yasa batdı. Canşahın anası məsələdən xəbərdar olanda başına döyüb ağladı.

Onlar burada yas saxlamaqdə olsunlar, sizə kimdən xəbər verim Canşahla altı məmlükdən. Onlar dəryada hey oyan-buyana üzürdülər. Canşahla məmlükleri axtarmağa gedənlər on gün müddətində dəryada şahzadəni gəzəndən sonra kor-peşman geri qayıdırıb Canşahı tapmadıqlarını padşaha xəber verdilər. Canşahla altı məmlükün mindiyi qayığı güclü külək qova-qova getirib bir cəzirəyə çıxartdı. Şahzadə məmlük'lərlə birlikdə qayıqdan düşdülər, cəzirədə gəzə-gəzə galib bir çayın qırğına çıxdılar. Gördülər ki, aralıda çayın kənarında bir adam oturub. Yanaşıb salam verdilər. Kişi salamı aldı, sonra da onlara quş civiltisine oxşayan bir səslə danışmağa başladı. Canşah onun danışdığını eşidən təəccüb elədi. Məmlük'lər də məəttəl qalmışdılar, gözlerini ondan çəke-

bilmirdilər. Bu vaxt adam, bir neçə dəfə sağa-sola boylanıb birdən iki yere bölündü, hər hissəsi üzünü bir yana tutub yola düzəldi.

Belə olan suretdə, birdən onlara sarı dağ tərefdən saysız-hesabsız adamlar tökülsüz gəldilər. Onlar gəlib çaya yetişdilər. Orada hamısı ortadan iki hissəyə bölündü. Bu əcaib məxluqlar Canşaha, məmlük'lərə yaxınlaşdırıb onları yemek istedilər. Canşah onların fikrini başa düşüb tez qaçmağa üz qoydu, məmlük'lər də onun dalınca götürüldürlər. Əcaib adamlar məmlüklerdən üçünü tutub yedilər. Canşah sağ qalan üç məmlükle birlikdə qayığa minib, sahildən uzaqlaşdılar. Dəryada gecə gündüz üzməyə başladılar, hara getdiklərini bilmirdilər.

Onlar tutduqları ceyranı kəsib ettiyle birtehər dolanırdılar. Birdən bərk külək qopdu, qayığı başqa bir cəzirəyə getirib çıxartdı. Baxıb gördülər ki, burada çoxlu ağac var, çay var, bağlarda hər cür meyvə yetişir, ağacların dibində arxlardır, çəkilikdir, cəzirə elə bil cənnətdir. Canşah buranı görüb heyran oldu, cəzirə çox xoşuna gəldi. Belə olanda, məmlük'lərə dedi: "Hansınız gedib bu cəzirəyə baş çəkə bilər, görsün orada nə var?" Məmlük'lərdən biri cavab verdi: "Mən gedib baxaram, nə görsem qayıdırıb danışaram". Canşah dedi: "Yox, elə yaxşı olar ki, üçünüz bir yerde çıxıb cəzirəyə baş çəkəsiniz, mən də burada qayıqda oturub siz qayıdana kimi gözleyim". Canşah bu sözlərdən sonra məmlük'lərin hər üçünü qayıqdan düşürüb cəzirəyə baxmağa gönderdi..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, məmlük'lər cəzirəyə çıxdılar, məğribə təref getdilər, məşriqə təref getdilər, heç yanda gözlərinə bir ins-cins deymədi. Onlar cəzirənin ortasına gələndə uzaqda ağ mərmərdən tikilmiş bir qala gördülər, qalanın içərisindəki imarətlərin hamisi bühlurdan idi. Ortada güllü-çiçəkli güzel bir bağ vardi, oradakı meyvələri təsvir etmək üçün söz tapmaq çətinidir. Belə, məmlük'lər qalada meyvəli ağaclar gördülər, budaqlarda quşlar cəhəcəh vururdu. Orada böyük bir göl vardi, gölün kənarında üstüortülü böyük bir eyvan vardi, eyvanda kürsülər düzülmüşdü, kürsülərin

ortasında xalis qızıldan qayrılmış, üstüne ləl-cəvahirdən naxışlar vurulmuş bir taxt qoyulmuşdu. Məmlükler bu qalanın, bağın gözəlliyyini görüb orada gəzməye başladılar; sağa, sola getdilər, ancaq gözlərinə bir kimse dəymədi. Sonra onlar qaladan çıxıb Canşahın yanına qayıtlardılar, gördüklerinin hamisini ona nağılı elədilər.

Şahzadə Canşah onların söylediklərini eşidəndə dedi: "Mən hökmən gedib o qalaya baxmalyam". Canşah qayıqdan düdü, məmlükler də düşdülər, onlar gedib qalaya girdilər. Canşah bu yerin gözəlliyyinə heyran oldu. Onlar bağdakı meyvelərdən yeyib axşama qədər gedzildər. Axşam olanda kürsülər düzülən eyvana geldilər. Canşah ortada qoyulan taxtda əyləşdi, sağında, solunda məmlükler oturdular. Oğlan atasının taxt-tacından uzaq düşdүүнү, vətənindən, qohum-əqrebasından ayrıldığını yadına salıb ağlamağa başladı, məmlükler də ona baxıb ağladılar.

Elə bu vaxt dərya tərəfdən qorxunc bir qışkıraq qopdu. Onlar dönüb baxanda gördüler ki, qışkırgan meymunlardır, o qədər idilər ki, çeyirtkə kimi qaynaşırırlar. Həç demə bu cəzirə də, qala da onların imiş. Meymunlar onların göldikləri qayığı görüb onu sahilin yaxınlığında suya batırdılar, özleri qalaya gəldilər".

İlanlar padşahi nəfəsini dərib dedi: "Ey Hasib, bunların hamisini iki məqbərənin arasında oturan oğlan Bulukiyyə nağılı eləyirdi". Hasib ilandan soruşdu: "Bəs Canşahla məmlüklerin əhvalatının axırı necə oldu?"

İlanlar padşahı dedi: "Bəli, Canşah qalaya girib taxtda əyləşmişdi, onun sağında, solunda məmlükler oturmuspudular. Bu vaxt onlar çeyirtkə kimi qaynaşan meymunları görüb bərk qorxuya düşdülər. Meymunlar dəstə ilə qalaya girib onlara yaxınlaşdılar, gelib Canşahın əyləşdiyi taxtın qabağında dayandılar, əyilib şahzadənin hüzurunda yeri öpəndən sonra əllərini döşəri üstə qoyub durdular. Az keçmiş, o biri meymunlar qalaya bir neçə ceyran getirdilər, onları kəsib soydular, etini səli-qəyle qızartdılaraq, hazır olandan sonra qızıl, gümüş boşqablardan gətirib süfrəyə düzdülər, Canşaha, onun adamlarına işarə elədilər ki, yesinlər. Canşah taxtdan düdü, süfrəyə yaxın oturub yeməye başladı. Məmlükler, meymunlar da onunla bir yerdə doyunca yedilər, sonra meymunlar qabları yiğisidib yer-yemiş getirdilər, hamı yedi, doydular, əlhəmdülləh dedi. Sonra Canşah him-cimlə meymunlardan soruşdu: "Siz burada nə eləyirsiz, buralar kiminkidir?" Meymunlar da onu him-cimlə başa salıb dedilər: "Məlumun olsun ki, bura Davud oğlu Həzər Süleymanındır (Ona salam olsun!). O, ildə bir kərə bura gələrdi, gəzərdi, sonra da bizdən ayrılib gedərdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

503-cü gecə

Elə ki beş yüz üçüncü gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, meymunlar Canşaha dedilər: "Bura Davud oğlu Həzər Süleymanındır. O ildə bir kərə bura gələrdi, gəzərdi, sonra da bizdən ayrılib gedərdi". Sonra meymunlar söylədilər: "Ey qibleyi-aləm, bil və agah ol ki, indi sən oldun bizim sultanımız, biz sənin qulunuq. Yə, iç, hər nə de əmrin olsa əməl eleməyə hazırlıq". Meymunlar Canşahın hüzurunda yeri öpəndən sonra çıxıb getdilər. Canşah taxtda uzandı, məmlükler də onun etrafında, kürsülər üstündə yuxuladılar, səhərə qədər yatdılar. Səhər meymunların başçıları Canşahın yanına geldilər, onların ardınca döyüşçüləri içəri girdilər, imarət doldu. Gelənlər şahzadənin hüzurunda cərgə-cərgə düzüldürlər. Başçılar irəli yeriyb Canşaha işarə elədilər ki, onlara adil hökmər olsun. Sonra meymunlar qışkırbir-birlərinə nəsə dedilər, o saat hamısı dağlışib getdi, ancaq bir neçəsi Canşaha qulluq ələmek üçün onun yanında qaldı. Bir qədər keçmiş, meymunlar ata oxşayan itlər getirdilər, itin hər birinin boynunda zəncir vardi. Canşah bu itlərin nəhengliyinə möəttəl qaldı. Meymunların başçıları Canşaha him-cimlə dedilər ki, itə minib onlara birlikdə getsin. Şahzadə mindi, onun məmlükler də mindilər. Meymunların döyüşçüləri də itlərə minib hamısı birlikdə yola düzəldi. Onlar elə çox idilər ki, elə bil çöldə çeyirtkə qaynaşırıdı. Kimi itlərin belində gedirdi, kimi də piyada. Canşah onların itlərinə təəccüb eləyirdi.

Dəryanın kənarına gelib çatanda Canşah öz qayıqlarının batırıldığını görüb meymunların vəzirlərindən soruşdu: "Bəs buradakı qayıq hanı?" Onlar cavab verdilər: "Qibleyi-aləm sağ olsun, biz cəzirəye gələndə başa düşdük ki, sən bizim sultanımız olacaqsan, ancaq qorxduq ki, biz bir yana gedəndə qaçsan. Ona görə də qayığı batırıq". Bunu eşidəndə Canşah məmlük'lərə dedi: "Bizim daha bu meymunların əlindən qurtarmaga heç bir çarəmiz qalmayıb! Allah-teala alnimizə nə yazıb, ona dözmeliyik".

Onlar az getdilər, çox getdilər, gelib bir çayın kənarına çıxdılar, çayın yaxınlığında uca bir dağ vardi. Canşah baxıb gördü ki, bu dağın üstündə quleybaniyla doludur. O, meymunlardan soruşdu: "Bu quley-

banılar nədir bele?" Meymunlar cavab verdilər: "Ya qibleyi-aləm, məlumun olsun ki, bu quleybanılar bizim düşmənlerimizdir. Biz bura onlarla müharibə eleməye gelmişik". Canşah bu quleybanıların nəhengliyinə heyrət elədi. Onlar ata minmişdilər, bəzilərinin başı özüz başına oxşayırıdı, bəzilərininkı dəvə başına. Meymunların qoşunuğu görəndə onların üstüne cumdular; çayın yanına çatanda dayandılar, başladılar iri-iri daşlar atmağa, onların arasında böyük müharibə başlandı.

Canşah görəndə ki, quleybanılar meymunlara üstün gelirlər, məmlüklerinə qışqırıb dedi: "Onların üstüne ox yağıdırın, qırğıñınızı qırın, qırmadığınızı qovub buradan uzaqlaşdırın". Məmlükələr Canşahın buyurduğu kimi elədilər: quleybanılar böyük fəlakət üz verdi, çoxu qırıldı, qalanları da pərən-pərən düşüb qaçmağa üz tutdular. Meymunlar Canşahın məharətini görəndə ürəkləndilər, çaya girib o taya keçidələr, şahzadə də onlarla birlikdə keçdi, quleybanıları qovub gözden itirdilər.

Sonra meymunlar Canşahla bir yerdə yollarına davam elədilər. Az getdilər, çox getdilər, gəlib hündür bir dağın yanına çatdılar. Canşah dağa nəzər salanda, orada gözünə bir mərmər lövhə dəydi, üstündə bu sözər yazılmışdı: "Ey bu torpağa qədəm basan, sən burada meymunların sultani olacaqsan, əgər dağın sağ tərəfindəki yolla getsən (bil ki, üç aylıq yoldur) onların əlindən xilas ola bilməyəcəksən. O yolda sənin qabağına vəhşi heyvanlar, quleybanılar, maridlər, ifritlər çıxacaq, axırdı gəlib dünyani əhatə eləyən dəryanın kənarına çatacaqsan. Əgər sol tərəfdəki cığırla getsən, bil ki, ora dörd aylıq yoldur. Əvvəlcə gəlib qarışqa dərəsinə çatacaqsan. Orada qabağına hündür bir dağ çıxana kimi özünü o qarışqalardan gözlə. O dağ təndir kimi zəbanə çəkir. Onun üstüyle on gün yol gedərsən..."

Şəhrizad bu yerdə səhərin açıldığıını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Canşah mərmər lövhəsinin üstündə yazınları görüb orz elədiyimiz sözər oxudu. Axırdı bu sözər yazılmışdı: "Sonra sənin qabağına bir çay çıxacaq, onun suyu o qədər iti axır ki, baxanda adamin gözləri qamaşır.

Həmən çay şənbə günləri quruyur. Çayın kenarında bir şəhər görecekəksen, o şəhərin sakinlərinin hamısı Məhəmməd dinini rədd eləyen yəhudilərdir, içərilərində bir nəfər de müsəlman yoxdur. Həmən torpaqda o şəhərdən başqa şəhərə rast gəlməzsən. Hələlik nə qədər ki, sən meymunların içərisindəsen, onlar quleybanıllara üstün gələcəklər. Özünə də məlum olsun ki, bu mərmər lövhəsinin üstündə Davud oğlu Həzrət Süleyman yazı yazardı (onların hər ikisinə Allah rəhmət eləsin!)"

Canşah bu yazını oxuyanda hönkür-hönkür ağladı, sonra məmlük-lərə mərmər lövhəsinin üstündə nə yazıldığını başa salıb yola düzəldi, meymunların döyüşçüləri de onu araya alıb birlikdə hərəkət elədilər. Meymunlar düşmənə üstün gəldiklərinə çox sevinirdilər, hamısı qalaya qayıtdı. Canşah il yarımla qalıb meymunlara sultanlıq elədi. Günlərin bir günü o, meymunların qoşunlarına əmr elədi ki, hazırlaşın ova çıxacaq. Bəli, meymunlar öz atalarına mindilər. Cahanşah da məmlüklerlə birlikdə atləndi. Qaladan çıxıb bərrü-biyabanda neçə gün yol getdilər, neçə yerlərdən keçidilər, axırdı gəlib qarışqa dərəsinə gedən cığırda çatdılar. Canşah mərmər lövhəsinin üstündə yazılın nişanlardan oranı tanıyb məmlükələrə əmr elədi atlardan düşsünlər, onlar düşdüler, meymunların döyüşçüləri də atlardan düşdüler. Onlar on gün orada qalıb yeyib-içməklə məşğul oldular.

On gündən sonra Canşah gece məmlükələrə tek qalandan onlara dedi: "Mən istəyirəm ki, biz buradan qaçıb qarışqa dərəsindən keçək, gedək yəhudilər şəhərini tapaq. Bəlkə Allah kömək oldu, bu meymunların əlindən qurtardıq. Ondan sonra çıxıb gedərik öz məməkətimizə". Məmlükələr cavab verdilər: "Buyruq sənindir!" Canşah gözlədi, gecədən bir az keçəndən sonra qalıxb geyindi, məmlükələr də qalxdılar, hamısı bir yerdə qılınclarını, xəncərlərini bellərinə bağlayıb bütün yaraqlarını götürdürlər. Canşah məmlükələrə birlikdə qalıxb getməyə üz qoydu. Gecəni səhərə qədər yol getdilər. Meymunlar yuxudan oyanıb gördülər ki, nə Canşah var, nə də məmlükələr, o saat başa düşdüler ki, onlar qaçıblar. Belə olan surətdə, meymunlar iki dəstə oldular, bir dəstəsi atlanıb dağın moşraq tərəfindəki cığır tərəf yollandı, o biriləri də atlarını minib qarışqa dərəsinə yollandılar.

Canşah qarışqa dərəsinə çathaçatda meymunlar onu aralıdan görüb tez dalınca cümdələr. Şahzadə görəndə ki, meymunlar gəlir, üz qoydu qaçmağa, məmlükələr də ardına götürüldürlər, qaçıb özlərini saldılar qarışqa dərəsinə. Aradan yarımla saat keçməmiş, meymunlar onların üstünü aldılar. Elə Canşahı tutub öldürmək istəyirdilər ki, bu vaxt

birdən yerin altından saysız-hesabsız qarışqa çıxdı, başladılar çeyirtkə kimi qaynaşmağa, özü də onların hər biri it boyda idi. Onlar meymunları görçək üstlərinə atılıb çoxunu yedilər; qarışqlardan da ölen az olmadı, ancaq bu davada qarışqlar üstünə geldi. Qarışqa meymunu tutub iki parça eləyirdi, ancaq bir qarışqanın üstünə on meymun düşəndə ona birtehər zor golirdi. Ta gün batana kimi qanlı vuruşma getdi. Hava qaralanda Canşahla məmlükler fürsəti fövtə verməyib qaçıb özlerini dərənin xəlvət yerinə verdilər..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



505-ci gecə

Elə ki beş yüz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, axşam olanda Canşah məmlük'lərlə birlikdə qaçıb özünü dərənin xəlvət yerinə verdi. Onlar bütün gecəni səhəreçən durmadan qaçdırılar. Səhər açılanda meymunlar onları təzədən haqladılar. Bunu görəndə Canşah məmlük'lər qışqırdı: "Onları qılıncdan keçirin". Məmlük'lər dərhal qılınclarını siyirib meymunları sağa-sola qırmağa başladılar. Dişləri fil dişi boyda nəhəng bir meymun məmlük'lərdən birinin üstünə atılıb onu iki parça elədi. Bir dəstə meymun da Canşaha tərəf cumdu. Canşah dərənin qurtaracağına qəder qaçıdı; birdən qabağına bir çay çıxdı, çayın qırığında nəhəng bir qarışqa vardi. Qarışqa yaxınlaşmaqdə olan Canşahı görəndə irəli çıxıb onun yolunu kəndi. Elə bu vaxt məmlük'lərdən biri özünü yetirdi, qılıncla vurub qarışqanı ortadan böldü. Bunu görəndə qarışqların döyüşücləri məmlükün üstünə düşüb onu öldürdülər. Onların başı bu işe qarışanda meymunlar dəstəylə dağdan enib Canşaha tərəf cumdular. İş belə gətirəndə, Canşah cəld paltarını soyunub çaya atıldı, salamat qalan məmlük də onun dalınca getdi. Onlar üzüb çayın ortasına çatanda, Canşahın gözünə o tayda bir ağac dəydi. O, üzüb ağaca yaxınlaşdı, onun budağından yapışib sahilə çıxdı. Ancaq məmlük sudan çıxa bilmədi, çay onu aparıb qayaya çırıpdı. Canşah tək qaldı, paltarını sıxıb günə verdi. O biri tayda meymunlarla qarışqların arasında təzədən qanlı vuruşma başlandı. Ara sakitloşəndən sonra meymunlardan sağ qalanı qayıdır öz yerlərinə getdilər.

Meymunlar, qarışqlar öz işlərində olsun, size kimdən xəbor verim, Canşahdan. Şahzadə axşama qədər ağlayıb göz yaşı tökdü, qaranlıq düşəndə bir kahaya girib orada daldalandı. Oğlan həm qorxurdu, həm də memlükləri ölündən sonra tok-tənha qaldığını bərk darıxırdı. O, gecəni mağarada yatdı, səhər açılanda qalxıb yola düzəldi, az getdi, çox getdi, gecəni gündüzə qatdı; acıyanda çöllərdən pencer yiğib yedi, axırdı gelib ocaq kimi zəbanə çəkən bir dağın yanına çatdı. Canşah dağa qalxıb xeyli gedəndən sonra qabağına bir çay çıxdı, bu çayın suyu şənbə günləri quruyardı. Canşah gördü ki, bu böyük çayın o tayında bir səhər var. Bu, həmən məmər lövhəsinin üstündə yazılın yəhudi səhəriyidi.

Canşah orada qalıb şənbə gününe kimi gözledi. Şənbə günü çayın suyu qurudu, şahzadə çaydan keçib yəhudili səhərinə getdi. Ancaq o, səhərde heç kimə rast gəlmədi. Canşah küçöyə gedəndə qabağına bir darvaza çıxdı, o, daryazanı açıb həyətə girdi, gördü ki, bu evin adamlarının hamısı dinməz-söyləməz oturub, heç kim ağızını açıb danışmir. Şahzadə üzünü onlara tutub dedi: "Men qəribəm, özüm də acam". Evin sakinləri işarə ilə qandırıldılar: "Ye, iç, amma danışma!" Canşah onlarda qaldı, yedi, içdi, gecəni də orada yatdı. Səhər açılanda ev sahibi ona salam verib dedi: "Xoş gəlmisin! Sonra da soruşdu: "Haradan gəlirsen, səfərin hayanadır?" Canşah yəhudinin bu sözlərini eşidəndə yanıqlı-yanıqlı ağladı, sonra başına gələnləri ona danışıb, atasının səhərindən söz saldı. Yəhudü onun əhvalatına tövəcüblə qulaq asıb dedi: "O səhərin adını biz indiyə kimi eşimtəməsiçik, ancaq karvanlarla gələn tacirlərdən eşimtəsiçik ki, o torəflərdə Yorən adlanan bir məməkət var". Canşah cavab verdi: "Tacirlərin sənə dedikləri o məməkət bizim yerin yaxınlığındadır". Yəhudü dedi: "Karvanla gələn tacirlər söyləyirdilər ki, oradan bura iki il üç aya gəlirlər." Canşah soruşdu: "Karvan bir də nə vaxt gələcək?" Yəhudü cavab verdi: "Gələn il..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



506-ci gecə

Elə ki beş yüz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Canşah karvanın nə vaxt gələcəyini soruşanda yəhudü cavab verdi: "Karvan

bir də gələn il gələcək". Oğlan bunu eşidəndə dördü təzələndi, məməklərin ölümünü, qohum-qardaşdan ayrı düşdүүünü, bu müddətdə başına gələnlərin hamısını bir-bir yadına salıb o ki var ağladı. Yəhudü ona dedi: "Ey cavan, ağlama, karvan gələnəcən bizdə qal, yaşa, karvan gələndə səni yola salarıq çıxıb öz vətənəne gedərsən". Canşah yəhudinin bu sözlerindən sonra iki ay onun evində qaldı. Hər gün şəhərə çıxıb küçələrdə gəzişdi.

Bir gün Canşah yənə həmişəki kimi şəhərin küçələrində oyana-buyana gezirdi, birdən gördü ki, bir adam ucadan qışqırıb deyir: "Kim mənim üçün səhərdən günortaya qəder işləse, ona min dinar verərem, bir da gözəl-göyçək bir qız". Ancaq heç kimdən səs çıxmırıldı. Canşah bunu eşidəndə öz-özüne fikirləşdi: "Bu iş qorxulu iş olmasayı, səhərdən günortaya kimi işləmək üçün bu adam min dinar pul, əlavə də gözəl bir qız verməzdii". Şahzadə həmən adama yanışab dedi: "Mən işlərəm". Kişi bu sözləri eşidəndə oğlanı götürüb hündür bir evə getirdi, onlar içəri girdilər. Canşah gördü ki, burada qarağacdan qayrılmış kürsüde bir yəhudü taciri oturub. Canşahı getiren kişi onun qabağında dayanıb dedi: "Ey tacir, düz üç aydır ki, hər gün küçəyə çıxıb car çəki-rəm, bu oğlandan başqa razı olan yoxdur".

Kişinin bu sözlərini eşidəndə tacir Canşaha dedi: "Xoş gəlmisən!" Sonra o, yerindən qalxıb oğlanı yaraşlıqlı bir otağa apardı, qullara əmr elədi ki, yemək götürsinlər. Qullar tez süfrə açdılar, hər cür xörekler götərib qoydular. Tacirlə Canşah yeyib əllərini yuyandan sonra ortalığa içki gəldi. Bu da qurtaranda tacir ayağa qalxıb onun yanına gözəllikdə tayı-bərabəri olmayan bir qız götirdi, özüne də kisədə min dinar pul verib dedi: "O işi ki, sən görəcəksən, onun müqabilində götür bu qızı da, bu pulu da". Canşah pulu alıb qızı öz yanında oturdu. Tacir ona dedi: "İşı bizim üçün sabah görəcəksən".

Sonra tacir çıxıb getdi. Canşah gecəni qızla yatdı, şəhər olanda durub hamama getdi. Tacir qullarına əmr elədi ki, oğlandan ötrü ipək paltar hazırlasınlar. Qullar gözəl ipək libas götürüb hamama apardılar, gözlədilər, şahzadə cimib çıxandan sonra onu geyindirib eve götirdilər. Tacir qullara əmr elədi ərgənun, ud götürsinlər, ortalığa şərab qoysunlar. Qullar hər şeyi hazır eledlər. Tacirlə Canşah bütün günü ta gecə yarısına qədər içdilər, çalıb oxudular, deyib-güldülər. Sonra tacir öz hərəminin yanına getdi. Canşah da şəhərə qədər qızla yatdı. Şəhər açıldanda qalxıb yənə hamama yollandı. Şahzadə hamamdan qayıdanda tacir onun yanına gəlib dedi: "Mən isteyirəm ki, sən bizdən ötrü o işi görəsən". Canşah cavab verdi: "Baş üstə, itaat borcumdur!"

Onda tacir qullara əmr elədi iki qatır götürsinlər; qatırlar hazır oldu, tacir birinə özü mindi, o birinə Canşah mindi, yola düşdüler. Sehərdən günortaya qədər yol gedəndən sonra gelib bir dağa çatıldılar. Dağ elə uca idi ki, zirvesinə baxanda adamın gözü qaralırdı. Buraya çatanda tacir qatırdan düşdü. Canşahda da dedi düşsün. Oğlan qatırın belindən düşəndə tacir ona biçaq, bir də kəndir verib dedi: "Mən isteyirəm sən bu qatırı kesəsən". Canşah qollarını çırmaladı, ətəyini yiğdi, qatırın yanına gəldi, kəndirle onun dörd el-ayağını bağlayıb yera yixdi, sonra biçağı götürüb başını kesdi, dərisini soyub ayaqlarının dördünü də çapdı, başını bədənidən ayırib hamısını yiğdi bir yana. Onda tacir oğlana dedi: "İndi bunun qarnını yar, gir içinə. Sən ora girəndən sonra mən qatırın qarnını üstdən tikəcəyəm, bir müddət qalarsan orada, nə gördün – sonra mənə nağıl eləyərsən". Canşah qatırın qarnını yarib içərisinə girdi. Tacir qatırın qarnını tikəndən sonra oğlunu orada qoyub getdi..."

Şəhərizad bu yerdə şəhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz yeddinci gecə oldu, Şəhərizad nağılın dahını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, tacir Canşahı qatırın qarnına salıb üstdən tikəndən sonra onu orada qoyub getdi, dağın aşağısında xəlvət bir yerde gizləndi. Bir müddət keçəndən sonra nəhəng bir quş yera şığıdi, qatırın cəmdəyini caynağına alıb qalxdı, dağın başında yero enib istədi ki, cəmdəyi yesin. Bu vaxt Canşah quşun henirtisini aldı, qatırın qarnını içəridən cirdi, quş onu görəndə havaya qalxdı, uçub getdi. Canşah cəmdəyin içindən çıxdı, oyana-buyana nəzər saldı. Burada, günün altında quruyub qaxac olmuş insan meytlerindən başqa heç nə gözünə dəymədi. Canşah öz-özünə dedi: "Allah-tealanın qüdrəti qarşısında hər şey acizdir, həmd olsun onun böyükliyinə!"

Sonra oğlan aşağıya nəzər salanda gördü ki, tacir dağın ayağında dayanıb ona baxır. Tacir şahzadəni səsləyib dedi: "O yan-yörəndəki daşlardan bir neçəsinə yiğ at mənə. Sonra yolu sənə göstərərəm düşərsən". Canşah oradakı daşlardan iki yüzə qədər yiğib ona atdı. Heç demə, bu daşların hamısı yaqtı, ləl-cəvahir imiş. Onları aşağı atandan sonra Canşah taciro dedi: "İndi yolu mənə göstər". Ancaq tacir ona heç

nə demədi, qiymətli daşları yiğib qatıra yükledi, çıxıb getdi. Canşah dağın başında tek-tənha qaldı, hönkür-hönkür ağlamağa başladı.

O, bu minval ilə üç gün dağın başında qaldı. Üç gündən sonra ayağa qalxbı dağın üstüyle köndələninə getməyə başladı; tərədən-pencərdən yiğib yeyə-yeyə, iki ay gecə-gündüz yol gedəndən sonra gəlib dağın etəyinə çıxdı. Gördü uzadqa geniş bir dərə var, orada çoxlu meyvə ağacları bitib, hər yerde quşlar ceh-ceh vurur. Canşah oranı görəndə çox şad oldu, həmən yere sarı getməyə başladı, xeyli yol gedəndən sonra gelib iki qayanın arasına çatdı; buradan çay axırdı. Burada bir müddət gezib oyan-buyana nəzər saldı. Birdən gözünə hündür bir imarət deydi.

Oğlan imarətin darvazasına gəlib çatdı, gördü ki, qapıda elində yaqtısa, nuranı bir qoca dayanıb. Şahzadə salam verdi, qoca onun salamını alıb dedi: "Xoş gelmişən, oğlum, gel otur". Canşah imarətin darvazası yanında oturdu. Qoca soruşdu: "Söylə görüm, İndiye kimi bəni-adəm ayağı dəyməyən bu yera haradan gəlib çıxmışan, səfərin hayanadır?" Şahzadə qocanın bu sözlərini eşidəndə başına gələn əzab-əziyyətləri yadına salıb yana-yana ağladı, qəhər onu boğurdu. Qoca dedi: "Oğlum ağlama, sən mənim ürəyimi yaraladın!" Sonra qoca ayağa qalxbı yemək getirdi, Canşahın qabağına qoyub dedi: "Ye!" Canşah yeyib əlhəmdül-lah deyəndən sonra qoca ona söyledi: "Oğlum, mən istəyirəm ki, sən öz qəzavü-qədərini mənə danışsan, başına gələnləri nağıl eləyəsən".

Canşah başına gələn əhvalati danışıb, qocaya rast gələnə qədər çəkdiyi bütün əzab-əziyyəti ona nağıl elədi. Qoca oğlanın söylədiklərini eşidəndə çox təəccüb elədi. Canşah ondan xəbər aldı: "Söylə görüm, bu yerlər, bu böyük imarət kimindir?" Qoca cavab verdi: "Oğlum, məlumun olsun ki, bu yerlər də, imarət də, onun içərisindəkilər de hamısı Davud oğlu Həzərət Süleymanındır (hər ikisine salam olsun!). Mənim də adımları padşahi şeyx Nasirdir. Bil və agah ol ki, Həzərət Süleyman bu imarəti mənə tapşırıb..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

508-ci gecə



Elə ki beş yüz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, quşlar padşahi şeyx Nasir oğlana dedi: "Bil və agah ol ki, Həzərət Süleyman

bu imarəti mənə tapşırıb, özümə də quşların dilini öyrədib. O, mənə dünyada olan bütün quşların hökməndərini eləyib. İldə bir dəfə quşlar üçub bu imarətin yanına gəlirlər, mən onları burada gözdən keçirirəm, sonra yenə ucub gedirlər". Canşah şeyx Nasirdən bu sözleri eşidəndə hönkürüb ağlaya-ağlaya dedi: "Ey ata, mən necə eləyim ki, buradan gedim öz yerime-yurduma çıxıb?" Qoca cavab verdi: "Oğlum, məlumun olsun ki, sən Qaf dağının yaxınlığındaşan, quşlar üçub bura gələnəcən gedə bilməyəcəksən. Mən onlardan birinə tapşıraram, səni götürüb aparar öz məməkətinə. Bu imarətdə mənim yanımda qal, quşlar gəlib çıxana kimi ye, iç, otaqlarda gez".

Canşah qocanın yanında qaldı. O her gün gedib vadidə gəzirdi, meyve yiğib yeyirdi, derdini birtəhər dağıdırıldı. Bu minvalla bir müddət şad-xürtəm özür sürdü. Vaxt-vədə yetişdi, quşların şeyx Nasiri ziyaret elemek zamanı yaxınlaşdı. Onların tezliklə gəlməyi şeyxə əyan olanda o, ayağa qalxbı Canşaha dedi: "Ya Canşah, al bu aşarları, imarətdəki otaqların hamısını aç, gez, bax, ancaq tək bir otaqdan başqa, məbada oranı açsan, əger açıb içəri girsin, heç vaxt xoşbəxtlik görməyəcəksən". O, Canşahı başa salıb, bərk-bərk tapşırıdan sonra çıxıb quşların qabağına getdi. Quşlar şeyx Nasiri görən kimi dəstə-dəstə ucub yanına geldilər, onun əllərini öpməyə başladılar.

Bəli, şeyx Nasir burada qalsın, size kimdən xəbər verim, Canşadan. Qoca gedəndən sonra şahzadə ayağa qalxdı, imarətdəki otaqları bir-bir açıb baxmağa başladı. Hamısını açandan sonra gəlib şeyx Nasirin ona qadağan elədiyi otağa çatdı. Bu otağın qapısı onun çox xoşuna gəldi, gördü ki, qapının açarı qızıldandır. Belə olanda, Canşah öz-özünə dedi: "Doğrudan da bu otaq imarətdəki bütün otaqların gözündür! Görəsən burada nə var ki, şeyx Nasir mənə ora girməyə icaza vermedi? Yox, mən gərek nə olursa olsun girəm bu otağa, görəm onun içərisindəki nədir. Onsuz da alnına nə yazılib, o olacaq!"

O, qapını açıb içəri girdi. Gördü ki, bura geniş bir hovuzdur. Hovuzun kənarında qızıldan, gümüşdən, büllurdan tikilmiş balaca bir qəsr var, onun pəncərəlerinin çərçivələri yaqtan düzəldilmişdir, döşəməsi başdan-başa yaşıl zəbərcəddən, ləli-bədəxşandan, zümrüddəndir, bu qiymətli daşlar mərmər kimi yonulub yera döşənmişdir. Qəsrin qabağındaki hovuz qızıldan hörülmüşdür, içərisi su ilə doludur. Hovuzun ətrafinə qızıldan, gümüşdən tökülmüş cürbəcür heyvan, quş heykəlli düzülmüşdür, onların ağızından su fəvvərə vurur, külək oşəndə onların qulağına dolur, onda heykəllerin hərəsi bu cür səslənməyə başlayırı. Hovuzun qırığında geniş bir eyvan var, orada tamam daş-qasa tutulmuş

yaqut taxt qoyulmuşdur, taxtin üstündə yaşıl ipəkden çadır qurulmuşdur, çadıra qızıl-gümüşdən, daş-qasıdan zinət vurulmuşdur. Onun içerisinde bir sandıq var, həmən sandıqda Həzrət Süleymanın xalçası saxlanılır.

Canşah gördü ki, sarayın etrafı tamam bağ-bağatdır, meyve ağaclarının dibindən su arxları çəkilib, sarayın dörd yanında qızılğullar açılıb, çiçək çiçəyi çağırır. Meh əsdikcə ağacların budaqları asta-asta tərpənir. Bu bağda nə ağaç desən var. Canşah bunları görəndə çox heyret elədi. O, bağı, sarayın içərisini gezip oradakı nadir şeylərə tamaşa eleməye başladı. Oğlan hovuza nezər salanda gördü ki, suyun dibindəki daşların hamısı qiymətli daş-qasıdır. O, burada çoxlu qəribə şeylər gördü..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

509-cu gecə



Elə ki beş yüz doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Canşah bu otaqda çoxlu qəribə şeylər görüb heyret elədi. Sonra o gelib qəsre girdi, hovuzun qıraqındakı eyvanda çadırın içində qoyulmuş taxtda uzanıb xeyli yatdı. Sonra oyanıb ayağa qalxdı, qəsrən çıxıb kürsüdə oturdu, başladı bu yerin gözəlliyyinə heyran-heyran tamaşa eleməye.

Canşah belə oturduğu vaxt birdən ona sarı göyərçinə oxşayan üç quş geldi. Onlar hovuzun qıraqına qondular, bir qədər oynasından sonra quş cildlərini soyunub oldular üç aybeniz qız, dünyada onların gözəllikdə tayı-bərabəri tapılmazdı. Qızlar hovuza girdilər, başladılar üzməye, gülüb oynamaya. Canşah onları görəndə gözəlliklərinə, qəşəngliklərinə, əndamlarının göyçəkliyinə valeh oldu. Qızlar sudan çıxıb bağda gəzməyə başladılar. Canşahın az qaldı ağılı başından oynasın. O, yerindən qalxıb qızlara tərəf gəldi, yaxınlaşıb salam verdi. Onlar salamı aldılar. Canşah soruşdu: "Ey gözəl xanımlar, siz kimsiz, haradan gəlmisiz?" Kiçik qız dedi: "Biz Allah-tealanın səltənətindən bu yerə gəzməyə gəlməmiş". Canşah onların gözəlliyyinə heyran olub kiçik qızı dedi: "Mənə rəhm elə, dünyada çox eziyyət çəkmişəm, yazığın gəlsin mənə". Qız dedi: "Bu danışçıları burax, get işinə".

Canşah qızın bu sözlərini eşidəndə hənkürüb ağıladı, dərindən ah çəkib bu şeri oxudu:

"Yaşıl geyib, bağda yar seyre çıxdi.
Zülfü hörüksüzdü, köksü açıldı.

Dedim: "Adın nedir?" Dedi o canan:
"Aşıqlər qəlbini alovlandıran".

Ona dərd əlindən etdim şikayət.
Dedi: "Sərtdir qəlbim, qayadan da sərt".

Dedim: "Daş qayasa qəlbin, ey nigar,
Daşdan su çıxardan yaradan da var".

Qızlar Canşahın bu sözlərinə gülüb, oxumağa, şadıyanlıq eleməyə başladılar oynamaşa. Sonra Canşah meyvə derib getirdi, onlar yediler, içdiler. O gecəni səhərə kimi Cansahla yatdilar. Elə ki, səhər açıldı, qızlar quş cildlərini geyib göyərçin oldular, uşub getdilər. Canşah onların uşub gözdən itdiyini görəndə, az qaldı ağılı başından çıxsın. O, bərkədən qışkırdı, qəşş eləyib yere yıxıldı.

Canşah huşunu itirib yere sərili qaldı. Bu vaxt şeyx Nasir quşlarla görüşüb geri qayıtdı ki, oğlanı tapıb quşlarla vətənənə yola salsın, ancaq onu görə bilmədi. Onda şeyx Nasir başa düşdü ki, Canşah həmən otağa girib. Şeyx Nasir quşlara demişdi: "Mənim yanımda cavan bir oğlan var, uzaq məmlekətdən gəlibdir, men istəyirəm ki, siz o oğlanı qanadınızın üstüne alıb vətənənə aparsınız. Quşlar cavab vermişdi: "Baş üstə, itət borcumuzu!" Şeyx Nasir Canşahı axtara-axtara gəlib həmən otağın qapısına çatdı, gördü qapı açıqdır. Şeyx Nasir içəri girdi, gördü Canşah bihuş yixılıb ağacın altına, qoca gedib ətirli su getirdi, Canşahın üzünə cılıedi, oğlan özünə gəlib oyana-buyana baxdı..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

510-cu gecə



Elə ki beş yüz onuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şeyx Nasir görəndə ki, Canşah bihuş yixılıb ağacın altına, ətirli su gətirib onun üzünə cılıedi, oğlan özünə gəlib sağa, sola nezər saldı, ancaq öz yanında

şeyx Nasirdən başqa heç kimi görmədi. Onda daha da qəhərlənib bu şeri oxudu:

"Xoş gecədə girdə bir ay kimi gəldi o,
Eyibsizdi, yerindəydi boyu-buxunu.

Gözlerine qul olmamaq xeyli mahaldı,
Gülə bənzər dodaqları yaqtıdan aldı.

Budularının üstə düşür saçları onun,
O qırılan ilanlardan sən qorun, qorun!

Əndamı çox zərifse də, sərtdir rəftarı,
Onda daşdan bir qəlb görür pərestişkəri.

Baxışının oxlarını atanda müjgan,
Sərrast vurur atsa belə onu uzaqdan.

Batıl edir hüsnü bütün gözəllikleri,
Yer üzündə nə tayı var, nə bərabəri".

Canşahın söylədiyi şeri eşidəndə şeyx Nasir dedi: "Oğlan, mən sənə demədimmi ki, bu otağı açıb içəri girmə? Yaxşı, oğlum, indi orada nə görmüsən, başına nə gəlib, hamısını aç mənə söyle, ehvalatdan məni agah ele". Canşah olanları ona danışıb, üç qızla olan ehvalatını nağılı elədi.

Onun bu sözlerini eşidən şeyx Nasir dedi: "Oğlum, bil və agah ol ki, o qızlar cılınların qızlarıdır. Hər il onlar bura gəlirlər, günortadan keçənə qədər burada oynasıb, əylenirlər, sonra da uçub öz ölkələrinə qayıdır". Canşah soruşdu: "Onların ölkəsi haradadır?" Şeyx Nasir cavab verdi: "Oğlum, and olsun Allaha, o ölkənin harada olduğunu mən bilmirəm!"

Sonra da şeyx Nasir dedi: "Dur gedək, özünü ələ al, sakit ol ki, mən sən quşlarla vətoninə yola sala bilim, özü də bu eşqi ürəyindən çıxart". Canşah şeyxin sözlerini eşidən kimi bərkdən qışkırdı, huşunu itirib yero yixıldı. Handan-hana ayılıb dedi: "Ey ata, mən o qızları görməmiş vətonimə getmək istəmirəm. Yəqin bil ki, bundan sonra atam-anam bir də yadımı düşməyecək. Kaş mən sənin qabağında yixılıb ölüydüm". Canşah hönkürüb ağlaya-ağlaya dedi: "Aşiq olduğum qızın üzünü heç olmasa ildə bir dəfə görməyə də razıyam!" Sonra o, ah çəkib bu şeri söylədi:



“Kaş ki, uçub gəlməyeydi şüx xəyalları,
Eşq əsiri etməyeydi qəlbimi Tann!”


Qəlb alışib yanmasayıdı anarkən sizi,
Yanağımı işlatmazdı göz yaşım, düzü,

Ürəyimə döz, deyirəm gecə və gündüz,
Ancaq yene yanır canım odsuz-tüstüsüz”.

Canşah bunu deyib şeyx Nasırın ayaqlarına yıldı, onun ayaqlarını öpüb ağlaya-ağlaya dedi: “Mənə rəhm elə, Allah da sənə rəhm elər, mənə kömək ol, dərdimə bir çarə qıl!” Şeyx Nasır cavab verib dedi: “Oğlum, Allah özü sənə rəhm eləsin. And olsun xalıq, mən o qızları tanımiram, ölkələrinin harada olduğunu bilmirəm. Əger sən onlardan birinə aşiq olmuşsan, onda gələn il bu vaxt qədər mənim yanında qal. Onlar gələn il həmən bu gündə uşub gələcəklər. Qızların gəldiyi gün yaxınlaşanda, bağda bir ağacın dibində gizlənib otur. Elə ki, qızlar hovuzu girib başladılar çiməmeye, oynamağa, yerindən çıxıb aşiq olduğun qızın paltarını götür. Qızlar səni göründə paltarlarını geymək üçün sudan çıxacaqlar, onda paltarını götürdüyüñ qız işvəli-işvəli üzünə gülüb şirin dille sənə deyəcək: “Ay qardaş, paltarımı ver geyim, əndamım açıqdır”. Əger sən onun sözünə baxıb paltarını özünə qaytarsan, heç vaxt muradına çata bilməyəcəksən, cünki o, cildinə girən kimi uşub gedəcək ata-anasının yanına, ondan sonra o qızı bir də heç vaxt görməyəcəksən. Sən paltarı götürəndən sonra vur qoltuğuna, möhkəm saxla, ta mən quşlarla görüşüb qayıdana kimi qızı verme. Mən gəlib səni onunla barışdıraram. Sonra səni vətəninə yola salaram, qız da səninle gedər. Oğlum, mənim əlimdən bu gələr, bundan artığına gúcum çatmaz...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoysu.

511-ci gecə



Elə ki beş yüz on birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şeyx Nasır Canşaha dedi: “Aşiq olduğun qızın paltarını götür, özünə qaytarma, mən quşlarla görüşüb qayıdananacan saxla. Oğlum, mənim əlimdən bu

gələr, bundan artığına gúcum çatmaz”. Canşah şeyx Nasırın sözlerini eşidənde ürəyi sakit oldu. Oğlan gələn ilə qədər şeyx Nasırın yanında qalıb qızların yolunu gözledi, o, günləri sayırdı. Quşların gəlmək vaxtı çatanda şeyx Nasır Canşahın yanına gəlib dedi: “Qızların bareständə sənə necə demişəm elə də elərsən. Mən gedirəm quşların qabağına”. Canşah cavab verdi: “Buyruq sənindir, ey ata, menim borcum sənən sözünə əməl eləməkdir!” Bəli, şeyx Nasır getdi quşları qarşılıqlamağa. Canşah da qalxıb bağa getdi, bir ağacın altına girib gizləndi ki, kənardan baxan onu görə bilməsin.

O, bir gün oturub gözlədi, iki gün gözlədi, üç gün gözlədi, qızlar gelib çıxmışdır. Canşah başlandı narahat olmağa, ağlayıb-sızlamağa. Onun dərdli ürəyindən dərin ahlar qopurdu, oğlan o qədər ağladı ki, axırdı huşunu itirdi. Xeyli keçəndən sonra ayıldı, gah göyə baxdı, gah yerə, gah hovuza, gah da düzə, eşqin atəşindən ürəyi od tutub yanındı. Elə bu vaxt, birdən üç gəyərçin uça-uça ona yaxınlaşdı, hərəsi bir qartal boyda idi. Onlar hovuzun kənarına qonub sağa-sola baxdılar, ancaq bir ins-cins görmədilər.

Onda quşlar soyundular. Dönüb oldular üç qız, girdilər hovuza, suda oynamaya, gülməyə başladılar. Onlar lüt-üryan idilər, əndamları elə bil gümüşdən tökülmüşdü. Birdən böyük qız dedi: “Ay bacılar, qorxuram ki, qəsrədə gizlənib bizi pusan olsun”. Ortancıq qız cavab verdi: “Ay bacı, bu saraya Həzər Süleymanın əyyamından bəri bir ins-cins ayağı dəyməyib”. Kiçik qız gülüb dedi: “Qızlar, and olsun Allaha, əgər burada gizlənen varsa, o təkəcə məni seçəcək!” Sonra yenə suda oynayıb gülməyə başladılar. Canşahın ürəyi eşqdən titreyirdi. O, ağacın altında gizlənib qızlara tamaşa eləyirdi, ancaq onlar oğlanı görmürdülər. Qızlar paltarlarından aralanıb üzə-üzə hovuzun ortasına çatanda Canşah yerindən sıçradı, ildırım kimi irəli şığıyb, bir könüldən min könülə aşiq olduğu kiçik qızın paltarını götürdü. Bu qızın adı Şəmsə idi.

Qızlar dönüb Canşahi görəndə, ürəklərinə velvələ düşdü. Onlar lüt-üryan bədənlərini suyun altında gizlədib, üzə-üzə hovuzun kənarına yaxınlaşdırılar, oğlana tamaşa eləməyə başladılar, gördülər ki, onun üzü on dörd gecəlik ay kimi işiq saçır. Qızlar oğlandan soruşular: “Sən kimsən, buraya necə gəlib Sitt Şəmsənin paltarını götürdün?” Canşah dedi: “Çixin gəlin yanına, başına gələnlərin hamisini sizə nağıl eləyim”. Sitt Şəmsə ondan soruşdu: “Sənin başına nə gəlib, niyə mənim paltarımı götürdün, məni bacılarım arasında necə tanıdin?” Onda Canşah cavab verdi: “Ey gözümün nuru, sudan çıx, sənə öz

əhvalatımı danışib, başıma gələnlərin hamisini nağıl eləyim; səni necə tanıdığımı söyleyim". Şəmsə dedi: "Ey mənim ağam, gözümün işığı, ürəyimin arzusu, əndamım lüt-üryandır, paltarını ver geyim, sonra gəlim sənin yanına". Canşah cavab verdi: "Ey gözəllər sultani, mən sənin paltarını verib özümü eşq dərdindən öldürə bilmərəm. Mən paltarını ancaq quşlar padşahı şeyx Nasır gələndən sonra verəcəyəm".

Canşahın sözlerini eйтidikde Şəmsə dedi: "Paltarımı vermirsen, onda bir az kənara çəkil, qoy bacılarımdan sudan çıxıb paltarlarını geyin-sinlər, mənə də bir şey versinlər bədənimi örtüm. Canşah dedi: "Baş üstə, itət borcumdur!" Sonra şahzadə oradan uzaqlaşib qəsrə getdi. Şəmsə bacıları ilə birlikdə sudan çıxdı. Bacıları paltarlarını geyindilər. Sonra böyük bacı öz paltarından birini Sitt Şəmsəyə verdi, o da geyindi. Ancaq bu geyimdə Sitt Şəmsə uşub gedə bilməzdi. O, yerindən qal-xanda ele bil on dörd gecəlik ay doğdu, ahu ceyran kimi yola düzəlib Canşahın yanına getdi. Qız gəlib gördü ki, oğlan taxtın üstündə oleylib. Şəmsə ona salam verdi, yaxınlığında oturub dedi: "Ey gülüzlü, sən məni də öldürdün, özünü də! Yaxşı, öz başına gələnləri biza nağıl elə, qoy sənin əhvalatından agah olaq".

Sitt Şəmsenin bu sözlerini eйidən, Canşah hönkürüb o qədər ağladı ki, əynində paltarı göz yaşlarından tamam yaşı oldu. Onda Sitt Şəmsə başa düşdü ki, bu oğlanın qəlbini yandıran onun eşqidir. Qız yerindən qalxdı, Canşahın əlindən yapışib öz yanında oturdu, onun göz yaşını silib dedi: "Ey gülüzlü, ağlama, söyle görüm sənə nə olub?" Canşah başına gələnləri qız'a danışib, gördüklorının hamisini nağıl elədi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoysu.



512-ci gecə

Ele ki beş yüz on ikinci gecə oldu, Şəhrizad nağılin dalını danış-mağ'a başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Sitt Şəmsə Canşaha dedi: "Ey gülüzlü, ağlama, söyle görüm sənə nə olub?" Canşah başına gələnlərin hamisini qız'a nağıl elədi. Onun əhvalatını eйidən Sitt Şəmsə ah çəkib dedi: "Ey mənim ağam, əger sən mənə aşiqsanə, onda paltarımı ver, geyinib bacılarımla bir yerdə uçum gedim

ata-anamın yanına, mənə bənd olandan sonra nələr çəkdiyini onlara danışım, razılıqlarını alım, sonra bura qayıdım, səni götürüb aparım vətənənə". Canşah qızın sözlerini eşidənən gözlerinin yaşını sel kimi axıdib dedi: "Allaha rəvadırmı ki, sən məni günahsız yere öldürəsən?" Qız soruşdu: "Ey ağa, niyə mən səni günahsız yere öldürürəm?" Canşah cavab verdi: "Ona görə ki, sən paltarını geyib gedən kimi mən ölcəcəyəm".

Sitt Şəmsə Canşahın sözünə güldü, bacıları da gülüşdülər, sonra Şəmsə ona dedi: "Qoy ürəyin sakit olsun, özün də heç ağlama. Mən hökmən sənə əre gedəcəyəm!" Bu sözlərdən sonra Sitt Şəmsə Canşahı qucaqladı, onu bağırna basıb qaşlarının arasından, yanağından öpdü. Onlar bir müddət beləcə bir-birinin qolları arasında qalandan sonra aralanıb taxtda oturdular. Sitt Şəmsenin böyük bacısı qəsrən çıxıb bağa getdi, oradan meyvə dərib, gül toplayıb geri qayıtdı, hamısı bir yerdə deyə-güle yedilər, içdilər, feyziyab oldular. Canşah çox gözəl, göyçək oğlan idi, yaraşlıq qəddi-qəməti vardi. Sitt Şəmsə ona dedi: "Ey mənim sevgilim, and olsun Allaha, mənim sənə məhəbbətim bu dünya qədərdir, mən heç vaxt səndən ayrılmaram". Onun bu sözünü eйidən, Canşahın qəddi düzəldi, üzü güldü. Onlar xeyli oynayıbgüldüler, şənləndilər.

Seyx Nasir quşlarla görüşəndən sonra onların yanına gəldi. Onu gören kimi hamı ayağa qalxdı, Seyxə salam verib elini öpdülər. Seyx Nasir qızlara dedi: "Xoş gəlmisin! Əyləşin". Onlar oturdular. Onda seyx Nasir Sitt Şəmsəyə dedi: "Bu oğlan doğrudan da bir könüldən min könülü sənə aşiq olub. Səni and verirəm Allaha, ondan müqayat ol. O böyük nəsildendir, şah oğlundur. Onun atası Kabul məmləkətinin hökmədir, külli-ixtiyar sahibidir".

Seyx Nasirin bu sözlerinin cavabında Sitt Şəmsə dedi: "Baş üstə, itət borcumdur, hər əmrinə hazırlam!" Sonra o, seyx Nasirin əllərini öpüb onu qabağında dayandı. Seyx Nasir dedi: "Əgor bu sözlerin doğrudursa, onda Allaha and iç ki, ömrünün axırına kimi bu cavani aldatmayacaqsan". Sitt Şəmsə and içdi ki, heç vaxt Canşahi aldatmayacaq, özü də ona əre gedəcəkdir. Qız and içəndən sonra dedi: "Ya seyx Nasir, bil və agah ol ki, mən ömrümde ondan ayrılmaram". Seyx Nasir Sitt Şəmsenin andına inanıb Canşaha dedi: "Sizin hər ikinizi razılığa getirən Allaha həmd olsun!" Canşah işin belə düzəldiyinə çox şad oldu. Bundan sonra Canşahla Sitt Şəmsə üç ay seyx Nasirin yanında qalıb günlərini yemək-icmekdə, deyib-gülməkdə keçirdilər..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoysu.

513-ü gecə

Ela ki beş yüz on üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Canşahla Sitt Şəmsə üç ay şeyx Nasirin yanında qalib günlərini yemək-icməkdə, deyid-gülməkdə, sadlıqla keçirdilər, üç aydan sonra Sitt Şəmsə Canşaha dedi: "Mən isteyirəm ki, çıxıb gedək sənin vətənинe, sən toy eləyib məni alasan, qalib orada yaşaşaq". Canşah cavab verdi: "Baş üstə, itaet borcumdur!" Sonra oğlan şeyx Nasır məsləhətləşib ona dedi: "Biz mənim vətənime getmək isteyirik!" O, Sitt Şəmsənin söylədiyi sözləri qocaya çatdırıldı. Şeyx Nasır razılıq verdi: "Gedin, ancaq qızdan müğayat ol!" Canşah dedi: "Baş üstə, itaet borcumdur!" Onda qız paltarını isteyib qocaya dedi: "Ya şeyx Nasır, buna buyur paltarımı versin geyinim". Belə olanda, şeyx Nasır Canşaha söylədi: "Ya Canşah, onun paltarını ver!" Canşah cavab verdi: "Baş üstə, itaet borcumdur!"

O, cəld yerindən qalxıb qəsrə getdi, Sitt Şəmsənin paltarını götürüb özünə verdi. Qız paltarını ondan alıb geyinəndən sonra dedi: "Ey Canşah, min qanadlarımın üstüne, özün de qulaqlarını bərk-bərk tixa ki, fırlanan tasi-fəleyin uğultusunu eşitməyəsən. Mən havaya qalxıb uçanda qanadlarından möhkəm tutarsan ki, yixilmayasan". Bu sözləndən sonra Canşah qızın qanadları üstüne mindi. Onlar havaya qalxmaq istəyəndə şeyx Nasır Sitt Şəmsəyə dedi: "Dayan, Kabul məmləkətinin harada olduğunu sənə başa salım, qorxuram yolda birdən azasan". Şeyx Nasır Kabul məmləkətinin yerini başa salana qədər qız dayanıb gözlədi, qoca Sitt Şəmsəyə bir de tapşırı ki, oğlanдан yaxşı müğayat olsun. Axırda şeyx Nasır onlarla vidalaşdı. Sitt Şəmsə də bacılarıyla xudahafizləşib onlara dedi: "Siz də qayidin gedin ata-anamızın yanına, Canşahla mənim əhvalatımı onlara nağıl eləyin".

Sitt Şəmsə bir dəqiqədə ildirrim kimi havaya qalxıb gözdən itdi. Onlar gedəndən sonra bacıları da uşub ata-analarının yanına getdilər. Sitt Şəmsə ilə Canşahın əhvalatını onlara söylədilər.

Sitt Şəmsə səhərdən başlamış ta günortadan keçənə kimi uşdu. Canşah onun qanadının üstüne oturmuşdu. Günortadan bir xeyli keçəndə uzaqda bir dərə göründü, orada ağaç vardı, çay axındı. Onda qız Canşaha dedi: "Mən isteyirəm gecəni düşüb bu yerde qalaq, həm də baxaq görək

orada hansı ağaclar var, nə bitir, nə yetişir". Canşah cavab verdi: "Necə isteyirsən, elə də eləginən".

Qız göydən enib dəreya düşdü. Canşah Sitt Şəmsənin qanadından enib, onun iki qasının arasından öpdü. Onlar bir qədər çayın qırığında oturdular. Sonra ayağa qalxıb gəzməyə, meyvə yiğib yeməyə başladılar. Axşama kimi gəzib hər yana tamaşa elədlər. Qaralıq düşəndə bir ağacın altında uzanıb sübhə kimi yatdılar. Səhər açıldımda Sitt Şəmsə ayağa qalxıb Canşaha dedi ki, qanadının üstüne mənsin. Oğlan cavab verdi: "Baş üstə, itaet borcumdur!"

Bəli, Canşah Sitt Şəmsənin qanadlarının üstüne mindi, qız o dəqiqə şahzadəylə birlikdə havaya qalxıb günortaya kimi durmadan uçdu.

Onlar uça-uça gedəndə birdən uzaqdan şeyx Nasırın söylədiyi nişanları gördüler; Sitt Şəmsə bu yere çatan kimi göydən enib geniş bir çəmənliyə düşdü. Burada çiçək çəçəyi çağırıldı, cöldə ceyranlar oynasırdı, çaylar, arxalar, dəymış meyvə dolu ağaclar vardı. Qız buraya enəndən sonra Canşah onun qanadının üstündən düşüb iki qasının arasından öpdü. Sitt Şəmsə oğlana dedi: "Ey mənim sevgilim, gözümün işığı, bilirsənmi nə qədər yol gəlmüşik?" Canşah cavab verdi: "Xeyir". Qız dedi: "Otuz aylıq yol keçib gəlmüşik". Canşah söylədi: "Allaha çox şükür ki, sağ-salamat gelib çıxdıq". Sonra oğlan oturdu, qız da onun yanında əyləşdi, başladılar yeyib-içməyə, deyib gülməyə.

Onların başı buna qarışında yanlarına iki məmlük gəldi, onlardan biri həmən o məmlük idi ki, Canşah balıqqı qayığına minəndə atların yanında qalmışdı, ikincisi Canşahla ovda olan məmlüklerden idi. Onlar Canşahi görəndə şahzadəni tanıdlılar. Salam verib dedilər: "İzin ver gedək atəni müstəluqlayıb, sənən göldiyini ona xəbər verək". Canşah cavab verdi: "Gedin, göldiyimi atama çatdırın, sonra da bizə çadır gətirin. Biz yeddi gün burada qalib dincələcəyik. Elə ki, pişvazımıza çıxdılar, onda cah-cəllalla şəhəre varid olarıq..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

514-ü gecə

Ela ki beş yüz on dördüncü gecə oldu, Şəhrizad nağılin dalını damşmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Canşah məmlük'lərə dedi: "Gedin atəmin yanına, göldiyimi ona xəbər verin,

özü de bizə çadır getirin, biz yeddi gün burada qalıb dincələcəyik. Elə ki, pişvazımıza çıxdılar, onda cah-cəllallı şəhərə varid olarıq". Məmlükler atlandılar, Canşahın atasının yanına gedib dedilər: "Ya qibleyi-aləm, gözün aydın!" Tayqamus şah məmlüklerin bu sözlerini eşidəndə dedi: "Siz nəylə məni şad eləyə bilərsiz ki? Məgər oğlum Canşah gəlib çıxıbdır?" Məmlükler cavab verdilər: "Bəli, qibleyi-aləm, oğlun Canşah uzun ayrılıqdan sonra gəlib, sənin lap yaxınlığında – əl-Kərrani çəmənliyindədir".

Məmlüklerin bu sözlerini eşidəndə, padşah elə sevindi ki, şadlığından qəşş eləyib yera yixildi. Ayılıb özüne gələndə vəziri çağırıldırıb əmr elədi ki, məmlüklerin hor birləşə bir dəst gözəl libas bağışlasın, bəsdir deyincən onlara pul versin. Vəzir dedi: "Baş üstə, itaət borcumdur!" Sonra o, dərhal ayağa qalxdı, padşahın buyurduğu şeyləri məmlükərləri verib dedi: "Alın bu pulu, paltarı. Yalan-doğru gətirdiyiniz o şad xəbər üçün padşah sizə muştuluq verir". Məmlükler cavab verdilər: "Biz yalançı deyilik. Bir az bundan qabaq şahzadənin yanındaydıq, salam verib əllərini öpmüşük. Bize buyurub ki, ondan ötrü çadır aparaq. O, yeddi gün əl-Kərrani çəmənliyində qalıb, vəzirlər, əmirler, səltənətin cümlə əyanları pişvazına çıxana kimi gözləyəcək". Padşah onlardan soruşdu: "Söyləyin görüm, oğlum necədir?" Məmlükler cavab verdilər: "Sənin oğlunun yanında bir huri var, elə bil şahzadə onu cənnətdən götürüb gətiribdir".

Padşah bu sözləri eşidəndə, əmr elədi təbillər vurulsun, şeypurlar çalınsın, car çəkilib şadlıq xəberi şəhərə yayılsın. Tayqamus şah şəhərin her terəfینə atlı qasıdlar gönderdi ki, şad xəberi Canşahın anmasına, vəzirlərin, əmirlerin, səltənətin bütün əyanlarının arvadlarına çatdırıb onları sevindirsinlər. Qasıdlar hər yana səpələnib Canşahın gəldi xəbərini şəhər əhlinə yetirdilər. Tayqamus şah da bütün əsgərləri, cəngavərlərilə birlikdə yiğişib əl-Kərrani çəmənliyinə yola düşdü.

Canşah Sitt Şəmsə ilə oturmuşdu, birdən gördü ki, bir dəstə əsgər onlara tərəf gəlir. Canşah yerindən qalxb onların qabağına getdi. Əsgərlər onu görəndə tanıyıb atdan düşdülər, piyada iərliliyib Canşaha salam verdilər, əlini öpdülər. Sonra Canşah əsgərlərin qabağıncı gedib atasına yetişdi. Tayqamus şah oğlunu görəndə atın belindən yere sıçradı, Canşahı bağırna basıb hönkür-hönkür ağladı.

Sonra padşah ata süvar oldu, oğlu da atlandı, əsgərlər, cəngavərlər də onların sağında-solunda yola düşdülər, az getdilər, çox getdilər, gəlib bir çayın kənarına çatdlılar. Burada əsgərlər atdan düşüb çadır, alaçılardan qurdular, bayraqlar asıldılar. Təbillər çalındı, neylər səsləndi, şey-

purlar gurladı. Tayqamus şah əmr elədi ki, qırmızı ipəkdən Sitt Şəmsə üçün ayrıca bir çadır qurulsun. Əmrə o saat əməl elədirələr. Onda Sitt Şəmsə ayağa qalxdı, lələk libasını dəyişib öz çadırına getdi, içəri girib əyləşdi. Bir qədərden sonra Tayqamus şah oğlu Canşahla birlikdə onun yanına geldi. Sitt Şəmsə padşahi görçək ayağa qalxdı, irəli gedib onun həzurunda yeri öpdü. Padşah keçib əyləşdi, oğlunu sağında, Sitt Şəmsəni solunda oturdub qızı dedi: "Xoş gelmişən!" Sonra o, üzünü oğlu Canşaha tutub dedi: "Söylə görüm, bu müddətdə sənin başına nə gəlib!" Canşah başına gələnlərin hamısını əvvəldən-axıracan ona nağıl elədi. Oğlunun söylədiklərini eşidəndə padşah çox təəccüb elədi, üzünü Sitt Şəmsəyə tutub dedi: "Həmd olsun Allaha ki, sənə qüvvət verib, oğlumu mənə yetirmisən! Onun kərəmi böyükdür!.."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz on beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Tayqamus şah qızı dedi: "Həmd olsun Allaha ki, sənə qüvvət verib, oğlumu mənə yetirmisən! Onun kərəmi böyükdür! İndi mənim sənə bir təklifim var: "Ürəyin nə arzu eləyir məndən istə, sənin xətrinə nə iltimasın olsa – hazırlam". Sitt Şəmsə dedi: "Arzum budur ki, mənə bağın ortasında bir imarət tikdirəsən, içərisində su axısn". Padşah cavab verdi: "Baş üstə, itaət borcumdur!"

Onlar oturub beləcə səhəbət eləyəndə birdən Canşahın anası gəldi, əmirlərin, vəzirlərin, şəhərin adlı-sanlı adamlarının arvadları da onun yanına gəldilər. Oğlu Canşah onu görən kimi çadırda çıxıb anasını qarşıladı. Onlar qucaqlaşış opüşdülər. Canşahın anası sevindiyindən ağlaya-ağlaya bu şeridə:

"Elə bir sevincə qovuşdum ki, mon,
Axdi göz yaşlarını soadətimdən.

Gözüm ağlamağı eləyib adət,
Hom sevinc ağladır məni, hom də dərəd".

Onlar ayrılmış müddetinde neler çekdiklerini, nece darıxb qəmləndiklerini bir-birinə nağıl eledilər. Sonra Canşahın atası öz çadırına getdi, Canşah da anasıyla öz çadırlarına keçdi. Onlar oturub söhbət elədikləri vaxt qasidlər gəldilər, Sitt Şəmseynin buraya geldiyini xəber verib Canşahın anasına dedilər: "Şəmse səni salamlamaq üçün piyada hüzuruna gelir". Bunu eşidənən Canşahın anası ayağa qalxdı, Sitt Şəmsemi qarşılıyib onunla görüşdü. Bir müddət oturub söhbət eləyəndən sonra Canşahın anası Sitt Şəmseyle ayağa qalxıb vezirlerin, əmirlərin, əyanların arvadlarıyla birlikdə Sitt Şəmseynin çadırına getdilər, içəri girib orada da xeyli oturdular. Tayqamus şah da hamiya çoxlu xələt payladı, reyyəti sevindirdi. Oğlunu sağ-salamat gördüyündə şadlığı yerə-göve siğmirdi.

Onlar on gün hemen yerde qalıb yeyib-içmeklə, deyib-gülmekle məşğul oldular. Sonra padşah qoşuna əmr elədi ki, hazırlaşış şəhəre yola düşsünler. Tayqamus şah ata süvar oldu, qoşun əhlisi de atlanıb onu dövrəye aldı, vezirler, əmirlər sağında, solunda yola düşdülər, o qədər getdilər ki, gelib çatdılalar şəhərə. Canşahın anası ilə Sitt Şəmsə öz saraylarına getdilər, şəhər gözəl bezədilmişdi, təbiller çalınırdı, şəhərin hər yerinə gözəl parçalar çəkilmişdi, küçələrdə atların ayaqları altına ipək parçalar, xaralar döşənmişdi. Səltənetin eyanları sevindiklərindən nadir şeyləri vardı hamisini zahirə çıxartmışdılar, baxanda adamın gözleri qamaşırıldı. Dilençilərin, yolçuların, faşir-füqəranın qarnını doydurdular, düz on gün her yanda böyük toy-bayram oldu. Sitt Şəmsə də bu büsəti görüb cox sad oldu.

Sonra Tayqamus şah bennaları, memarları, mahir ustaları yiğidirib emr elədi ki, bağın içərisində saray tiksinlər, onlar “baş üstə” deyib işe başladılar. Canşah saray tikilməsi baredə emr verildiyini eşidənə bennalara buyurdu ki, ağ mərmərdən bir sandıq düzəltsinlər. Sandıq hazır olanda Canşah Sitt Şəmsənin geyib uçduğu paltarını onun içərisinə qoyub sarayın bünövrsinə basdırıldı, bennalara emr elədi mermər sandığın üstündə sarayın sütunları ucaldılsın.

Saray tikilib hazır olanda içərisinə xəlilər, gəbələr döşəndi. Bağın ortasında ucalan bu saray çox gözəl idi, içərisində su arxları keçirdi.

Tayqamus şah Canşaha toy elədi. Misli görünməmiş bir bayram oldu. Sitt Şəmsəni təzə saraya köçürdülər. Orada olanların hamısı dağılışib getdi. Sitt Şəmsə saraya qədəm basanda özünün uşub geləndə geydiyi lelek paltaının iyini duydular..."

Səhriyad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

516-a gecg

Ele ki beş yüz on altıncı gece oldu, Şehriزاد nağılıın dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, bele rövayet eleyirler ki, Sitt Şəmse saraya qədəm basanda özünün uçub geləndə geydiyi lələk palṭarının iyini duydu, o saat da bildi ki, onu hara qoyublar. Qız palṭarını götürmək fikrine düşdü. O, gecə yarısı Cənşahı yuxuya verib qalxdı, saray sütunlarının altında basdırılan mərmər sandıq olan yere golib oranı qazmağa başladı. Xeyli qazandan sonra mərmər sandığı gördü. Onun üstünə əridilüb tökülen qurğusunu qopardı, palṭarını götürüb geydi, o saat da uçub havaya qalxdı. Sitt Şəmse sarayın damına qonub həyətdeki adamlara dedi: "Gedin Cənşahı bura çağırın, onunla vidalaşmaq isteyirəm".

Gedib Canşaha məsələni xəber verdilər. O, tez heyətə qaçı, gördü ki, Sitt Şəmsə ləlek palтарını geyib qonubdur sarayın damına, Canşah soruşdu: "Sən niye belə iş tutdun?" Sitt Şəmsə cavab verdi: "Ey mənim sevgilim, gözümün işığı, ürəyimin dileyi, and olsun Allaha, mən səni dünyacan istəyirəm, mən səni öz yerinə-yurduna, öz məmləkətinə götürüb çıxardığıma, sənin ata-ananı gördüyüümə çox şad oldum. Əger mən səni istədiyim kimi sen də məni isteyirsənə Təkniyə, Cavahir qalasına gel".

Sitt Şemse bunu deyib o dəqiqə havaya qalxdı, uçub ata-anasının yanına getdi. Canşah qızın sözlerini eşidəndə az qaldı bağır çatlaşın, o, huşunu itirib yera yixıldı. Adamlar Canşahın atasının yanına qaçıb əhvalatı ona xəber verdilər. Padşah atlanıb təzə tikdirdiyi saraya, oğlunun yanına gəldi, gördü ki, Canşah yixılıb yera, Tayqamus şah hönkü-rüb ağladı, başa düdü ki, oğlu Sitt Şemseyə bir könüldən min könülü aşiq olub. O, Canşahın üzünə güləb çilədi, oğlan özünə gəlib gözlerini açanda gördü ki, atası yanındadır. O, arvadından ayrı düsdüyüne ağladı. Atası soruşdu: "Oğlum sənə ne olub?" Canşah cavab verdi: "Ey ata, bil ki, Sitt Şemse cinlər padşahının qızıdır, mən onu canımdan artıq isteyirəm, gözəlliyinə aşiq olmuşam. Onun üçanda geydiyi paltar məndə idi. O paltarsız uça bilmir. Mən onun həmin paltarını mərmər sandığın içərisinə qoyub gizlətmışdım. Üstüne qurğuşun əritdirib tökdüründən sonra, sandığı sarayın bünövrəsinə qoydurmusdum. Sitt Şemse bünöv-

rəni qazib paltarını götürüb geyibdir. Uçub qonmuşdu sarayın damına. Oradan mənə dedi: "Mən səni sevirəm, səni getirib çıxardım öz torpağına, öz məmləkətinə, atanla, ananla görüşdün. İndi əger mən isteyir-sənsə, gel Təknini, Cavahir qalasına, mənim yanımı". Sonra da sarayın damında havaya qalxaraq uşub getdi". Tayqamus şah dedi: "Ey oğlum, qəm eləmə, biz məmləketləri gezib seyahət eleyənləri, tacirləri yığıb onlardan həmən qalanın yerini soraq elərik, ele ki, harada olduğunu öyrəndik, oraya yola düşüb Sitt Şəmsənin ata-anasının yanına gedərik, Allah-təalaya yalvararıq, onlar öz qızını sənə verər, götürüb gələrsən".

Sonra padşah həmən saat, həmən dəqiqli gedib dörd vezirini hüzuruna çağırtdırbı dedi: "Şəhərde olan bütün tacirləri, səyyahları toplayın, onlardan Təkninin, Cavahir qalasının yerini soraqlaşın, kim onun harada olduğunu desə, yolunu salıq versə, ona elli min dinar verəcəyəm". Vəzirlər cavab verdilər: "Baş üstə, itaat borcumuzdur!" Sonra onlar həmən saat gedib padşahın buyruğuna əmal elədilər. Başladılar şəhəri gezib tacirlərdən, ölkələr görmüş səyyahlardan Təknini, Cavahir qalasını xəber almağa, ancaq heç kimdən bir şey öyrənə bilmədilər, körpəşman padşahın yanına gəlib məsələdən onu hali elədilər. İş bele olanda, padşah əmr elədi gözəl kənizləri, çalmağı, oxumağı bacaran qızları, könül açan, şahlara layiq gözəlləri oğlu Canşahın yanına getirsinlər, bəlkə başı qarışa, Sitt Şəmsəni yadından çıxarda. Padşahın buyurduğu qızları Canşahın yanına getirdilər.

Bundan sonra Tayqamus şah bütün ölkələrə, cəzirələrə adamlar göndərdi ki, gedib Təkninin, Cavahir qalasının yerini soruşub öyrənsinlər. Gedənlər iki ay müddətində hər yeri gezib soraqlaşdırılar. Ancaq Təkninin, Cavahir qalasının harada olduğunu deyən olmadı. Onlar geri qayıdış bunu padşaha xəber verdilər. Padşah hönkürüb ağladı, sonra qalıxb oğlunun yanına getdi. Gördü ki, Canşah kənizlərin, qaravaşların ərəğənun, sənətirə çalan qızların arasındadır, ancaq o, yənə də Sitt Şəmsəni yadından çıxartmayıb. Padşah ona dedi: "Ey oğlum, mən o qalanın yerini bilən bir adam tapdırı bilmədim, ancaq sənin yanına Sitt Şəmsədən də gözəl qızlar gətirtmişəm". Canşah atasının bu sözlərini eşidəndə ağlayıb göz yaşlarını sel kimi axıtdı. O, bu şeri dedi:

"Dözümüm qalmayıb, qalib məhəbbət,
Məni ağır dərdə salıb məhəbbət.

Haçan görəcəyəm Şəmsəni, haçan,
Külə döndəribdir cismimi hicran".

Tayqamus şahla Hind padşahi arasında böyük ədavət vardi. Bir vaxt Tayqamus şah onun üstünə gedib, adamlarını qırıb, var-dövlətini talan etmişdi. Hind padşahının adı Qafid şah idi. Çoxlu əsgəri, cəngavəri vardi, min nəfər pəhlevanı vardi ki, hər biri min qəbileyə başçılıq elayırdı, hər qəbiledə dörd min atlı olurdu. Onun dörd vəziri vardi; Qafid şahın ixtiyarında şahlar, əyanlar, əmirlər vardi. O, minlərlə şəhərə hökmərənlik eleyirdi. O şəhərlərin hərəsində min qala tikilmişdi. Çok güclü, çox qəzəbli padşah idi, qoşununu yer-göy tutmurdu.

Hind padşahı Qafid eşitdi ki, Tayqamusun başı oğlunun eşq macərasına qarışub, məmləketin işlərinə fikir vermır, qoşunlarının sayı azalıb, özü də oğlunun fikrini çəkməkdən çox əldən düşüb. Belə olan surətdə, Qafid şah vəzirləri, əmirləri, əyanları çağırtdırbı onlara dedi: "Məgər yadınızdan çıxıb ki, Tayqamus şah bizim torpağa basqın elədi, mənim atamı, qardaşlarımı öldürdü, xəzinəmizi çapıb apardı? İçərimizdə elə bir adam tapılmaz ki, Tayqamus şah onun yaxın adamlarını öldürüb, var-dövlətini talan etməsin, arvadlarını əsir aparması. Mən bu gün eşitmışəm ki, onun başı oğlunun eşq macərasına qarışdır. Bizim ondan qıcası almayıüzün vaxtı çatıb. Hazırlaşın onun üstünə getməyə. Silahlanın, qəfil hücum eləyib başının üstünü alaq. Gərək bu davada onun özünü də öldürək, oğlunu da, bütün məmləketinə, var-yoxuna da sahib olaq..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Ele ki beş yüz on yeddinci gecə oldu. Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Hind padşahı Qafid öz döyüşülərinə, əsgərlərinə atlanıb Tayqamus şahın üstünə yeriməyi əmr eləyib dedi: "Hazırlaşın onun üstünə getməyə, silahlanın, qəfil hücum eləyib başının üstünü alaq. Fürsəti fövtə vermək olmaz. Gərək bu davada onun özünü də öldürək, oğlunu da, bütün məmləketinə, var-yoxuna da sahib olaq". Onun bu sözlərini eşidəndə sərkərdələr cavab verdilər: "Baş üstə, itaat borcumuzdur!" Sonra da hücumu hazırlaşmağa başladılar. Üç ay müddətində hazırlıq görüldü,

qoşun toplandı. Əsgərlər, döyüşçüler, cəngavərlər tamam cəm olanda təbilər vuruldu, şeypurlar çalındı, bayraqlар yelləndi. Qafid şah qoşunu çəkib yola düşdü. Az getdi, çox getdi, golib çatdı Kabul məmləkətine, Tayqamus şahın torpağına. Onlar bura yetişən kimi, hər yeri çapdilar, taladılar, camaatın namus-qeyrətini ayaqladılar, böyükərli qılıncdan keçirib, kiçikləri əsir aldılar.

Xəbər getdi çatdı Tayqamus şaha. O, məsələdən hali olanda bərk qəzəbləndi, vəzirlərini, səltənətinin bütün əyanlarını, əmirlərini çağırıb onlara dedi: "Məlumunuz olsun ki, Qafid bizim məmlekətə golib, torpağımıza qədəm basıb. Bizimlə dava eləmək niyyətindədir, özünün də o qədər əsgəri, pəhləvanı var ki, sayını-hesabını bir Allah-teala özü bilir. Söyleyin görüm fikriniz nədir?" İçəridəkilər cavab verdilər: "Qibleyi-aləm sağ olsun, fikrimiz budur ki, biz onun qabağına çıxıb vuruşmalıyıq, qovub məmlekətimizdən çıxarmalıyıq". Onda Tayqamus şah adamlarına əmr elədi: "Döyüşə hazırlaşın!" Sonra da onlara dəmir geyim, dəbilqə, qılınc, qalxan paylatdı, ığid ərlərə, pəhləvanlara, cəngavərlərə divan tutan, ölüm götürən hər cür silahlar verdirdi. Beli, əsgərlər, cəngavərlər yaraqlanıb davaya hazır oldular, bayraqlار qaldırıldı, təbilər vuruldu, şeypurlar çalındı, neyler səsləndi.

Tayqamus şah qoşununu götürüb Qafid şahın qabağına yeridi. O, öz əsgərlərle birlikdə o qədər getdi ki, axırdı golib Qafid şaha yaxınlaşdı. Tayqamus şah Zəhran dərəsində düşərge saldı. Burada o, Qafid şaha belə bir name yazdı: "Ya Qafid şah, salam-duadan sonra yazış sənə məlum eləyirom ki, sənin tutduğun iş gedaya layiqdir, əger sen şah oğlu şah olsaydin, belə iş tutmadın, hücum çəkib mənim məmlekətimə gəlməzdir, adamlarımın varını-yoxunu talan eləyib rəiyyətimin namus-qeyrətini ayaqlamazdım. Bilmirsənmi ki, bu quldurluq, zorakılıqdır? Mən bilseydim ki, sən mənim səltənətimə ayaq basmağa cürət elərsən, əvvəldən sənin qabağına çıxıb qoymazdım məmlekətimi talan eləyəsən. Əger sən aramızı saldıqın bu ədavətdən ol çəkib geri qayıtdın, qayıtmışan, qayıtmadın, onda dava qızışında mənim meydani maçı, qabağında möhkəm dayan".

Tayqamus şah naməni möhürlədi, qoşunun içərisindən bir nefər elçi teyin eləyib naməni ona verdi, özüne de bir neçə casus qoşdu ki, orada əlaltdan hər şeyi öyrənsinler. Elçi naməni götürüb yola düzəldi: o qədər getdi ki, goldi Qafid şahın düşərgəsinə çatdı, gördü ki, hər yanda çadırlar qurulub, yaşıł ipək bayraqlار yellənir. Çadırların arasında qırımızı ipəkdən böyük bir çadır qurulmuşdu, ətrafında da çoxlu əsgər

vardı. Elçi həmən çadırın yanına golib kimin olduğunu adamlardan xəber aldı. Cavab verdilər ki, o, Qafid şahın çadırıdır. Elçi çadırın içərisinə nezər saldı, gördü ki, Qafid şah daş-qaşa tutulmuş taxtda eyleşib, vezirleri, vəkilləri qulluğunda dayanıblar. Elçi naməni göstərdi. Qafid şahın əsgərləri naməni ondan alıb padşaha apardılar. Padşah naməni oxuyub məzmunundan xəbərdar olandan sonra Tayqamus şahı belə bir cavab yazdı: "Ya Tayqamus şah, salam-duadan sonra yenə sənə məlum eləyirom ki, biz səndən qisas alıb rüsvayçılığı, üstümüzdən götürmeliyik, şəhərlərini, kəndlərini tar-mar eləmeliyik, böyükərini qılıncdan keçirib, kiçiklərinizi əsir almalyıq. Sabah mən cəng meydannı çıxıb döyüşməyin, vuruşmağın qaydasını sənə göstərəcəyəm". O, naməni möhürləyib Tayqamus şahın elçisine verdi..."

Şəhrizad bu yerde soherin açıldığını görüb, nağılı yarımcıq qoşdu.



Elə ki beş yüz on səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qafid şah Tayqamus şahın yazdığı namənin cavabını onun elçisinə verdi. Elçi naməni alıb geri qayıtdı. Tayqamus şahın hüzuruna gəldi, əyilib qabağında yeri öpendən sonra naməni ona verdi, orada gördükərini nağıl eləyib dedi: "Ya qibleyi-aləm, orada o qədər atlı var, pəhləvan var, piyada əsgər var, saymaqla qurtarmaz, qoşunun ucu-bucağı görünmür". Tayqamus şah naməni oxuyub məzmunundan xəbərdar olanda çox bərk qəzəblənib vəziri Eyn Zərə əmr elədi, atlanıb özüyle min süvari götürsün, gecə yarısı Qafid şahın qoşunun üstünə düşüb hamısını qılıncdan keçirsin, vəzir Eyn Zər dedi: "Baş üstə, itaət borcumdur!" sonra o, ata süvar oldu, qoşun götürüb Qafid şahın düşərəsini getdi.

Qafid şahın da Qotrəfan adında bir veziri var idi. Padşah ona əmr elədi ki, beş min atlı götürsün, onlarla birlikdə Tayqamus şahın qoşunları olan yero getsin, hücum eləyib hamısını qırsın. Vəzir Qotrəfan da atlandı, Qafid şahın buyurduğu kimi elədi. Qoşun götürüb Tayqamus şahın üstünə yeridi. Az getdilər, çox getdilər, gecəyarı olanda yol da

yarı oldu. Bu vaxt vəzir Qətrəfan birdən vəzir Eyn Zərə rast gəlib onun üstüne hücum elədi. Qişqırq qopdu, qanlı döyüş başlandı. Səhər açılanı kimi vuruşdular, sehər açılanda Qafid şahın qoşunu geri dönüb qaçmağa üz qoydu, durma gəldim – birbaşa padşahın yanına.

Qafid şah bunu görəndə qəzəblənib əsgərlərinə dedi: "Ey bədəböxtər, size nə üz verib, hanı pəhləvanlarımı?" Əsgərlər cavab verdilər: "Ya sahibi-zaman, vəzir Qətrəfan atlandı, hamımız bir yerde Tayqamus şahın üstünə yerdik. Az getdik, çox getdik, gecəyarısı yol yarı oldu. Bu vaxt birdən Tayqamus şahın veziri Eyn Zər qabağımıza çıxdı. O, öz qoşunu, pəhləvanları ilə birlikdə bizə yaxınlaşdı. Zəhrən dərəsinin yaxınlığında toqquşduq, gözümüzü açmamış, bir də gördük ki, düşmənin qoşunu dörd yanınızı alıb, onlarla üz-üzə, göz-göze dayanıb gecə yarısından sehərə kimi vuruşduq, qanlı döyüş oldu, çoxlu adam qırıldı. Vəzir Eyn Zər nərə çəkib fillərə əmud endirirdi. Fillər onun zərbəsinə dözməyib geri qayıtdılar, adamlarımızı ayaqlaya-ayaqlaya qaçmağa başladılar. Elə toz qopmuşdu ki, adam bir-birini seçə bilmirdi, qan sel kimi axırdı. Əger başımızı götürüb bura qaçmasaydıq, birimiz də sağ qalmayacaqdı". Bu sözləri eşidəndə padşah qışqırıb dedi: "Siz heç güñəşdən xeyir görməyəsiz, sizi görüm onun qəzəbinə gələsiz!"

Vəzir Eyn Zər də Tayqamus şahın yanına qayıdır əhvalatı ona nağıl elədi. Tayqamus şah çox şad oldu, səfərdən uğurla qayıtdığını görə vəzir Eyn Zəri təriflədi, buyurdu ki, təbillər vurulsun, şeypurlar çalınsın. Sonra o, qoşununu yoxladı, gördü ki, igit pəhləvanlardan iki yüzü davada öldürülüb.

Qafid şah da təzədən əsgər topladı, qoşun yiğdi, ordu düzəltdi, düşərgədən çıxdı. Əsgərlər səf-səf düzəndlilər. On beş cərgənin hər birində on min süvari vardi. Qafid şahın yanınca fillərə minmiş üç yüz pəhləvan gedirdi. Təbillər vuruldu, şeypurlar çalındı, pəhləvanlar irəli çıxıb başladılar meydanı sulamağa.

Tayqamus şah da öz əsgərlərini cərgə-cərgə düzdü, on cərgə əmələ gəldi, hər cərgədə də on min süvari vardi, Tayqamusun sağında, solunda iki yüz pəhləvan gedirdi. Qoşun səflənəndən sonra tarifli cəngavər irəli çıxdı, qoşunlar toqquşdu, atlara meydan darħıq elədi, təbillər vuruldu, neylər çalındı, şeypurlar gurladı. Atların kişortisindən, adamların nərəsindən qulaq tutulurdu, toz duman kimi hər yanı bürüdü. Səhər açıldan qaranlıq düşənə kimi vuruşdular. Qaranlıq düşəndə aralandılar, hər terəf öz düşərgəsinə çökildi..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

519-ü gecə

Elə ki beş yüz on doqquzuncu gece oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, qoşunlar bir-birindən aralanıb düşərgələrinə çökildi. Qafid şah əsgərlərini yoxladı, görəndə ki, beş min adam öldürülüb, çox bərk qəzəbləndi. Tayqamus da öz qoşununu yoxladı, gördü ki, seçmə igidlərindən üç min adam itirib. Padşahın qəzəbi yerə-göyə sığmadı.

Səhəri gün Qafid şah ikinci dəfə döyüş meydanına çıxdı, bu səfor de keçən dəfəki kimi oldu. Padşahlardan heç biri geri çəkilmək istəmirdi. Qafid şah öz əsgərlərinə qışqırıb dedi: "Sizin içərinizdən kim irəli çıxıb döyüş dərvazasını bizim üçün açar?" Bu vaxt Bərkik adında çox qəvi bir pəhləvan filin belində onun yanına gəldi, aşağı düşüb padşahın qabağında yeri öpüb, düşmənle təkbətək vuruşmağa ondan izin istədi. Sonra yenə filin belinə mindi, onu döyüş meydanına sürüb ucadan qışqırıb: "Hani mənimlə cəngə çıxan, hanı mənə tay, hanı mənə rəqib, çıxsın meydana!"

Tayqamus şah onun bu sözlərini eşidəndə üzünü öz əsgərlərinə tutub soruşdu: "Sizin hansınız bu pəhləvanın qabağına çıxa bilər?" Bu vaxt döyüşçülərin arasından nəhəng bir süvari ayrılib atını Tayqamus şahın yanına sürdü, onun hüzurunda yeri öpüb pəhləvanla vuruşmağa rüsxət istədi. Sonra o, Bərkik pəhləvanın yanına yönəldi, ona yetişəndə Bərkik qışqırıb dedi: "Sən kimsən ki, məni əla salırsan! Nə cürətə qabağıma çıxıb mənimlə təkbətək vuruşmaq istəyirsən, adın nedir?" Pəhləvan cavab verdi: "Adım Qəzənfər ibn Kəmhildir". Onda Bərkik dedi: "Hə, mən sənin adını eşitmışəm. Söylə görüm bu pəhləvanların qarşısında mənimlə vuruşa bilərsənm?"

Bunu eşidəndə Qəzənfər dəmir toppuzu qapdı, Bərkik də qılıncını siyirdi, aralarında amansız bir vuruşma başlandı. Bərkik qılıncını Qəzənfərin kəlləsinə endirdi, ancaq zərbə debilqəyə dəydi, Qəzənfərə xəter toxunmadı. Belə olanda, Qəzənfər toppuzla Bərkiki elə vurdu ki, xurt-xəsil olub eti filin etinə qarışdı. Bu vaxt bir başqa adam Qəzənfərin yanına gəldi, qışqırıb ona dedi: "Sən kimsən ki, mənim qardaşımı öldürərsən?" Sonra o, yayı çəkib Qəzənfəri oxla budundan vurdu, ox dəmir libası Qəzənfərin bədənинə mixladi. Bunu görəndə

Qəzənfər qılınçını siyirib onun başına endirdi, kişi iki parça olub yero yixıldı, al qana qərq oldu. Qəzənfər də geri dönüb Tayqamus şahın yanına getdi. Qafid şah o saat qoşununa əmr elədi: "Girin meydana, vurun bu süvariləri!"

Tayqamus şah da öz qoşunu ilə irəli yeridi, qanlı vuruşma başlandı, nə başlandı: atlar kişnədi, adamlar qışqırışdı, tərifli igidlər qılınclarını siyirib qabağa çıxdılar, atlılar bir-birinin üstüne cumdular, qorxaqlar meydandan qaçırlar. Təbillər vurulur, seypurlar çalınır, adamların qışqırışından, silahların cingiltisindən başqa heç ne eşidilmirdi. Bu davada pəhləvanlardan öleni çox oldu, sağ qalanı gün qalxana kimi vuruşdu. Gün xeyli qalxanda Tayqamus şah öz əsgerlərile çadırlarına qayıtdı. Qafid şah da onun kimi elədi. Tayqamus şah adamlarını yoxladı, gördü ki, beş min atlısı öldürülüb, dörd də bayraqı sındırılıb. Bunu görənde Tayqamus çox qəzəbləndi.

O ki, qaldı Qafid şaha, o da öz qoşununu yoxladı, gördü seçmə igidlərdən altı min atlı öldürülüb, doqquz da bayraqı sındırılıb. Bundan sonra onların arasında dava üç günlüye dayandırıldı. Sonra Qafid şah bir name yazıb onu qasidle it-Fakun şaha göndərdi. Qafid deyirdi ki, Fakun ana tərəfdən ona qohumdur. Fakun şah məsələdən xəbərdar olanda qoşunu toplayıb Qafid şahın yanına yola düşdü..."

Şəhrizad bu yerde seherin açıldığını görüb, nağılı yarımcı qoydu.

520-ci gecə



Elə ki beş yüz iyirminci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bele rəvayet eleyirlər ki, Fakun şah qoşununu toplayıb Qafid şahın yanına yola düşdü. Tayqamus şah əyləşib eyş-işretle məşğul idi. Bu vaxt onun yanına bir adam gəlib dedi: "Uzaqda toz gördüm, bulud kimi qalxıb günün üzünü altı". Tayqamus şah bir dəstə əsgərə əmr elədi ki, tez gedib görsünlər o nə tozdur. Əsgərlər cavab verdilər: "Baş üstə, itaət borcumuzdur!" Sonra da çıxbıtalar, bir azdan geri qayıdırıb dedilər: "Padşah sağ olsun, gedib gördük doğrudan da bərk toz qalxıb, bir azdan külək tozu daştı. Toz çəkiləndə gözümüzə yeddi bayraq deydi, gördük hər bayraqın altında üç min süvari ireliliyir, özləri də Qafid şaha tərəf gedirlər".

İt-Fakun şah Qafid şahın yanına yetişəndə ona salam verib sual etdi: "Sən nə olub, bu nə davادı eleyirsən?" Qafid şah ona cavab verib dedi: "Sən bilmirsənmi ki, Tayqamus şah mənim düşmənimdir, atamın, qardaşlarımın qatilidir. İndi gəlmisəm onunla vuruşub intiqam alam". Fakun şah dedi: "Gün işığına həsrət qalmayasan". Qafid şah it-Fakun şahın geldiyine çox şad olub, onu öz çadırına apardı.

Tayqamus şahla Qafid şah burada qalsınlar, size kimdən xəber verim, Canşahdan. O, iki ay idi ki, atasının üzünü görmürdü, bərk darrıxırı, nigaran idi. Şahzadə özünə qulluq eleyən kənizlərdən birini də yanına buraxmirdı, buna görə də heç nədən xəbəri yox idi. Bir gün nökərlərdən birini çağırıb xəbər aldı: "Atama ne olub, nə üçün mənim yanımı gəlmir?" Nökərlər atasının Qafid şahla olan əhvalatını ona nağıl elədilər. Onda Canşah dedi: "Gedin atımı bura gətirin, atamın yanına gedirəm". Nökərlər cavab verdilər: "Baş üstə, itaət borcumuzdur!" Gedib atı getirdilər. At hazır olanda Canşah fikirləşdi: "Mənim başım öz işlərimə qarışır, yaxşı olar ki, atımı minim, gedim yəhudilərin şəhərine. Ora çatandan sonra, bəlkə Allah rast saldı, məni o vaxt işə götürən tacarı tapdim. Bəlkə o yənə o səfərki kimi elədi: heç kim öz xoşbəxtliyinin nədə olduğunu bilmir".

Sonra o atlandı, özü ilə min süvari götürüb yola rəvan oldu. Camaat deyirdi: "Canşah atasına köməyə gedir". Onlar axşama qədər yol getdilər, axşam olanda böyük bir çəməndə düşüb gecəledilər. Hami yuxuya getdi, Canşah gördü əsgerlər xoruldaşırlar, xəlvətcə yerindən qalxdı, qurşağıını çekib atını mindi, üz qoydu Bağdada sarı, çünki yəhudilərdən eşitmışdı ki, iki ildən bir Bağdaddan onların şəhərinə karvan gedir. Canşah öz-özünə deyirdi: "Gedib çataram Bağdada, oradan da karvana qoşulub gedərəm yəhudilər şəhərinə". O, ürəyində belə bir qərara gəlib yoluna davam elədi.

Əsgərlər yuxudan oyanıb gördülər nə Canşah var, nə de atı. Belə olan surətdə, əsgərlər atlandılar, oyana-buyana gedib Canşahi axtardılar, ancaq şahzadəni gördüm deyən olmadı. Onda süvarilər onun atasının yanına gedib oğlunun tutduğu işi xəbər verdilər. Bunu eşidəndə Tayqamus şah elə qəzəbləndi ki, az qaldı ağızından od-alov püskürsün. O, başından tacını götürdü, yerə atıb dedi: "Allahın qüdrəti qarşısında hər şey acizdir! Oğlum əlimdən getdi, düşmən də qarşısında dayanıb!" Əmirlər, vəzirlər ona dedilər: "Ey zəmanənin padşahi, xoşbəxtlik həmişə səbrlə golir".

Canşah atasından, sevgilisindən ayrı düşdüyüñən çox qəmgin olmuşdu, ürəyi yaralı idi, ağlamaqdən az qalırdı gözleri tutulsun, nə gecəsi

gecəydi, nə gündüz gündüz. Canşah burada qalsın, size kimdən deym, atasından. O gördü ki, qoşunun çoxu qırılıb tərk olub, onda düşmənlə vuruşmaqdan vaz keçib, öz şəhərinə qayıtdı. Şəhəre çatanda darvazaları bağlatdırıb qala divarlarını möhkəmlətdi. Qafid şahın qabağından çekilib canını orada qurtardı. Qafid şah hər ay şəhəre yaxınlaşırı, yeddi gün yeddi gecə orada qalıb dava, döyüş gözləyirdi. Ondan sonra əsgerlərini götürüb yaralıların yarasını sağaltmaq üçün öz çadırlarına qayıdırdı. Tayqamus şahın şəhərinin sakinləri də düşmən çekilib gedəndən sonra silahlarını düzəldib qaydaya salmaqla, şəhər divarlarını möhkəmləndirməklə, daşatan dəzgahları qurmaqla məşğul olurdular. Tayqamus şahla Qafid şah bu minvalla düz yeddi il vuruşdular, aralarında başlanan dava qurtarmırdı..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Ela ki beş yüz iyiirmi birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Tayqamus şahla Qafid şah yeddi il bu minvalla vuruşdular.

Onlar burada qalsınlar, size kimdən xəbər verim, Canşahdan. Canşah bərrü-biyabanla gecə-gündüz yol getdi, rast gəldiyi şəhərlərdə Teknini, Cavahir qalasını soraqlaşdı. Ancaq heç kimdən bir şey öyrənə bilmədi, hamı deyirdi: "Biz heç vaxt bu cür yer adı eşiməmişik". Sonra yəhudilərin şəhərini xəbər almağa başladı. Bir tacir ona nağıl elədi ki, həmən şəhər məşriqin qurtaracağındadır. Sonra da dedi: "Bu ay bizimle gedək Hindistana, Mızrəqan şəhərinə, o şəhərdən biz gedəcəyik Xorasan, oradan gedəcəyik Şimun şəhərinə, oradan da Xorəzmə. Yəhudilərin şəhəri Xorəzm yaxınlığındadır. Xorəzmən ora bir il üç aylıq yoldur".

Canşah karvan yola düşənə kimi gözledi, sonra onlara qoşulub getdi Mızrəqan şəhərinə. Həmən şəhərə çatan kimi Teknini, Cavahir qalasını soraqlaşmağa başladı, ancan yənə də o şəhəri nişan verən olmadı. Karvan oradan terpənindən Canşah da onunla bir yerdə yola düşdü, gəlib Hindistana çatdı, şəhərə gərib Teknini, Cavahir qalasını xəbər aldı. Ancaq yənə də bilən olmadı, hamı deyirdi: "Biz heç bu cür yer adı

eşitməmişik". Canşahın başına yollarda çox bələlər geldi, o, çox məşəq-qətlər çəkdi, ac qaldı, susuz qaldı. O, Hindistandan çıxıb yola düşdü; az getdi, çox getdi, gəlib Xorasan vilayətinə çatdı, oradan da Şimun şəhərinə getdi. Oraya yetişən kimi yəhudilər şəhərini soruşub xəber almağa başladı. Burada ona şəhərin yerini nişan verib, nə cür getmək lazımlığını başa saldılar. Canşah neçə gün, neçə gecə yol getdi, axırdı gəlib vaxtılı meymunların elindən qaçıb qurtardığı yere çatdı. Oradan da çıxıb bir xeyli yol gedəndən sonra gəlib yəhudilər şəhərinin yanından axan çayın qırığına yetişdi, burada oturub şənbə gününcən gözledi, şənbə günü çatanda Allah-tealanın qüdratindən çay qurudu.

Onda Canşah çayı addayıb keçən dəfə yanında olduğu yəhudinin evine getdi. Yəhudinin özü də, kulfeti də oğlanın gəldiyinə çox şad olub, onunla xoş-beş elədiler, qabağına yemek-içmək qoyandan sonra soruştular: "Bəs sən hara getmişdin?" Oğlan cavab verdi: "Allah-tealanın səltənetinə". Canşah həmən gecəni onlarda qaldı, şəhər olanda qalxıb şəhərə gəzməyə çıxdı, gördü ki, yənə bir adam car çəkib deyir: "Kim mənim üçün yarımca gün işləse, ona min dinar pul verərəm, üstəlik də nazənin bir qız". Canşah irəli yeriyb dedi: "O işi mən göreməm". Kişi ona dedi: "Onda dalımcıa gəl!".

Canşah onun dalınca getdi, gəlib birinci dəfə gördüyü yəhudi tacirin evine çıxdılar. Oğlanı getiren kişi tacira dedi: "Bu cavan sənin gördürmək istədiyin işi görməyə razıdır". Tacir Canşaha salam verib dedi: "Xoş gəlmisin!" O, oğlanı herime apardı, qabağına yemek-içmək qoydu. Canşah yeyib-içəndən sonra tacir ona min dinar verib yanına da gözəl bir kəniz götürdü. O gecəni Canşah həmən kənizlə yatdı. Şəhər açılında pulu da, kənizi də aparıb birinci kərə evində qaldığı yəhudiyə verdi. Sonra yənə ona iş gördürmek istəyən tacirin yanına qayıtdı. Tacir atlandı, yola düşdülər, az getdilər, çox getdilər, gəlib uca bir dağın dibinə çatdlılar. Burada tacir ip, biçaq çıxardı, onları Canşaha verib dedi: "Atı yux yera!" Canşah atı yerə yıldı, ayaqlarını kəndirle sariyan- dan sonra başını kəsib dörüsini soydu, qıçlarını çapıb ayırdı, tacirin dediyi kimi, qarnını da yarib, içalatını çıxardı. Bu işlər görüldəndən sonra tacir Canşaha dedi: "İndi gir atın qarnına; mən qarnı üstden tikəcəyəm. Orada nə gördün sonra mənə nağıl elərsən. Haqqını alıdığın iş budur".

Bəli, Canşah girdi atın qarnına, tacir qarnı üstden tikəndən sonra atın cəmədəyindən uzaqlaşıb aralıda xəlvət bir yerdə gizləndi. Bir azdan böyük bir quş uça-uça gəlib aşağı endi, cəmədəyi caynağına alıb göyo qaldırdı. Quş uçub dağın təpəsinə qondu, elə təzəcə istəyirdi ki, atın

cəməyini dağıdıb yesin, Canşah duyuq düşdü, qarnı yarib çölə çıxdı. Quş onu görəndə qorxub havaya qalxdı. Canşah ətrafa nəzer saldı ki, görsün tacir haradadır, gördü ki, yehudi dayanıb dağın aşağısında özü də sərçə boyda, Canşah onu sesleyib dedi: "Ey tacir, nə isteyirsən?" Tacir aşağıdan cavab verdi: "Yan-yörəndəki daşlardan bir neçəsinin yiğ at bura, sonra yolunu sənə göstərərəm, düşüb gələrsən". Canşah qışqırıb dedi: "Beş il bundan qabaq da mənim başıma bu oyunu getirdin, ac qaldım, susuz qaldım, min əzab-əziyyət çəkdim, çox bələlara düşər oldum. İndi təzədən məni götürüb gəlmisən bura, isteyirsən axırına çıxasın! And olsun Allaha, mən sənə heç nə atan deyiləm! Canşah bunu deyib yola düzəldi, quşlar padşahı şeyx Nasirin olduğu yerə sari getməyə başladı..."

Şəhrizad bu yerdə seherin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

522-ci gecə



Elə ki beş yüz iyirmi ikinci gecə oldu, Şəhrizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Canşah yola düzəldi, başladı quşlar padşahı şeyx Nasirin olduğu yerə sari getməyə. Gecə-gündüz durmadan, dincəlmədən yol getdi; gözləri yaşı, ürəyi dərdli idı, acanda otlardan, meyvələrdən yiğib yedi, susuzlayanda çaylardan su içdi. Axır gəlib Həzrət Süleymanın sarayına yetişdi. Gördü şeyx Nasir əyləşib sarayın darvazası yanında, yaxınına gəlib şeyxin elini öpdü. Şeyx Nasir onun salamını alıb dedi: "Xoş gəlmisin! Ey oğul, yenə sənə nə üz verib ki, bu yere gəlib çıxmışan? Axı sən Sitt Şəmseylə buradan gedəndə üzü gülər, ürəyi şad getmişdin?"

Canşah ağladı. Sitt Şəmse üçub gedəndən sonra başına nə müsibətlər gəldiyini qocaya nağıl elədi, dedi ki, Şəmse gedəndə mənə dedi: "Əgor məni isteyirsənse, Təknini, Cavahir qalasına gel". Şeyx Nasir oğlanın şikayətinə çox təccüb eləyib dedi: "Ey oğul, and olsun Allaha, mən o qalanın yerini bilmirəm. And olsun Həzrət Süleymanı, ömrümde belə qala adı eşitməmişəm". Onda Canşah dedi: "Bəs mən nə eləyim, onun həsrətinə döze bilmirəm". Şeyx Nasir cavab verdi: "Səbr ele, qoy quşlar gəlsin. Təknini, Cavahir qalasını onlardan xəbər alarıq. Bəlkə quşlardan bir şey öyrənə bildik".

Canşahın ürəyi sakit oldu, o, saraya girib, üç qızı rast geldiyi hovuz olan otağa getdi. Canşah bir müddət şeyx Nasirin yanında qaldı. Günlerin bir günü oğlan oturmuşdu, birdən şeyx Nasir ona dedi: "Oğlum, quşların gəlmək vaxtı yaxınlaşır". Canşah bu xəbəri eşidənqədə çox sevindi. Bir neçə gündən sonra quşlar uçub gəldilər. Onda şeyx Nasir Canşaha yaxınlaşıb dedi: "Ey oğul, ayağa qalx, quşların yanına get". Cürbəcür quşlar dəstə-dəstə gəlib şeyx Nasiri salamladılar. Şeyx Nasir, Təknini, Cavahir qalasının yerini onlardan soruşdu, ancaq quşlar bir-bir cavab verib dedi: "Mən ömrümde o qalanın adını eşitməmişəm". Belə olanda Canşah ağladı, çox qəməngin oldu, huşunu itirib yerə yixildi. Onda şeyx Nasir bir iri quşu çağırıb ona dedi: "Götür bu cavani apar Kabul vilayətine". Sonra da Kabulun yerini ona nişan verib, yolunu başa saldı. Quş cavab verdi: "Baş üstə, itət borcumdur!" Canşah quşun beline mindi, şeyx Nasir onu xəbərdar eləyib dedi: "Məbədə oyana-buyana əyiləsen, yixılıb havada parçalanarsan, qulaqlarını tixa ki, küləyin, deryaların gurultusunun sənə xəteri toxunmasın".

Canşah şeyx Nasirin dediklərini yadında saxladı. Sonra quş qanadlanıb onunla bir yerdə havaya qalxdı, bir gün bir gecə uçdu, gəlib oğlanla birlikdə bir yerdə aşağı endi. Bu yerin hökmədəri heyvanat padşahı Bədri idi. Burada quş Canşaha dedi: "Biz şeyx Nasirin nişan verdiyi məmlekətə gedən yoldan azib qırqaqçı çıxmışq". Quş Canşahı götürüb yenə də havaya qalxmaq istəyəndə Canşah ona dedi: "Sən çıx get, qoy mən bu yerdə qalı, ya gedib Təknini, Cavahir qalasını taparam, ya da ölüb burada qalaram, məndən öz vilayətimizə getdi yoxdur". Belə olanda, quş onu heyvanat padşahı Bədrinin yanında qoydu, özü uçub getdi. Bədri şah Canşahdan soruşdu: "Ey oğul, bu nəhəng quşun belində haradan gəlirsən?"

Canşah başına gələnlərin hamısını əvvəldən-axıra bir-bir ona nağıl elədi. Heyvanat padşahı oğlanın əhvalatına təccübələ qulaq asıb axırdı dedi: "And olsun Həzrət Suleymana, mən o qalanın harada olduğunu bilmirəm. Hər kim oranın yerini desə, ona ənam verib, səni həmən qalaya yola salaram". Canşah hönkür-hönkür ağladı. Aradan bir qədər keçmiş, heyvanat padşahı Bədri onun yanına gəlib dedi: "Qalx oğlum, bu taxtaları götür, onların üstündə yazılınları yadında saxla, elə ki, heyvanlar gəldi, onda onlardan həmən qalanın yerini xəbər alarıq..."

Şəhrizad bu yerdə seherin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

523-cü gecə



Elə ki beş yüz iyirmi üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, heyvanat padşahı Bədri şah. Canşaha söylədi: "O taxtaların üstündə yazılılanları yadında saxla, elə ki, heyvanlar gəldi, onda onlardan həmən qalanın yerini xəbər alarıq". Aradan bir saat keçməmiş heyvanlar bir-birinin dalınca gəldilər, Bədri şaha salam verdilər. Bədri şah Təkninin, Cavahir qalasının yerini onlardan xəbər alanda heyvanlar hamılıqla cavab verib dedilər: "Biz o qalanın harada olduğunu bilmirik, adını eşitməmişik". Canşah onu şeyx Nasırın yanından bura gətirən quşla çıxıb getmədiyinə heyif siləndi, başladı hönkür-hönkür ağlamağa". Bunu görəndə heyvanat padşahı ona dedi: "Ey oğlum, qəm eləmə. Mənim özündən böyük bir qardaşım var, adı Şammah şahdır. O, Həzərət Süleymanın sözündə çıxdığına görə Həzərət Süleyman onu əsir götürmüdü. Cinlərin içərisində yaşda ondan, bir də şeyx Nasirdən böyüyü yoxdur. Həmən qalanın yerini bəlkə o bildi. O, bu vilayətdə olan bütün cinlərin hökməndardır".

Sonra heyvanat padşahı Canşahı heyvanlardan birinin belinə mindirib qardaşının yanına yola saldı, özünə də qardaşının üstünə bir namə yazıb verdi ki, oğlanдан müğayat olsun. Canşahın mindiyi heyvan o saat yola düzəldi, neçə gün, neçə gecə yol gedəndən sonra onu getirib Şammah şahın vilayətinə çıxartdı. Padşahın sarayından aralıda, xəlvət bir yerde dayandı. Canşah onun belindən düşüb piyada getməyə başladı, o qədər getdi ki, gəlib Şammah şahın yanına çatdı. Canşah onun elini öpüb naməni verdi. Padşah naməni oxuyub məzmunundan hali olandan sonra Canşaha dedi: "Xoş gelmişən. Ancaq, ey oğul, and olsun Allaha, mən ömrümde nə o qalanı görmüşəm, nə də adını eşitmışəm!" Canşah bunu eşidəndə çox qəmğin olub ağladı. Onda Şammah şah oğlana dedi: "Başına gələnləri mənə danış; söylə görüm kimsən, nəkarəsən, haradan gəlib, hara gedənsən?"

Canşah öz əhvalatını əvvəldən axıracan ona nağıl elədi. Şammah oğlanın söylədiklərinə qulaq asıb buna çox təəccüb qalıb dedi: "Ey oğul, mənim ağlım kəsəni, heç ağamız Həzərət Süleymanın özü də ömründə o qalanın adını eşidib üzünü görməyibdir. Oğlum, mən dağda

pirani bir rahib, tanıyıram. Hami onun cadusundan, tilsimindən qorxur. İstədiyi vaxt dua oxuyub cinləri tilsimə salır, ona görə də heç kim onun sözündə çıxmır. Cadularının gücüne bələddirlər. Quşlar, heyvanlar ona qulluq eləyirlər. Bax, mən ağamız Həzərət Süleymanın sözündə çıxdığımı görə o, məni əsir eləmişdi. Orada həmən o rahibden başqa heç kim mənə üstün gələ bilmirdi, çünki çox güclü cadugər, mahir tilsimçi idi, bunun üçün də mən ona itaət eləməyə başladım. Bil və agah ol ki, onun dünyada gəzmədiyi, görmədiyi yer yoxdur, bütün yollara, vilayətlərə, şəhərlərə, qalalara bələddir. Mən biləni, ona məlum olmayan bir ölkə tapılmaz. Mən səni göndərəm onun yanına, bəlkə o sənə həmən qalanın yerini nişan verə bildi. Əgər o da sənə oranın yerini deyə bilməsə, onda heç kəs deyə bilməz, çünki bütün quşlar, heyvanlar hamısı ona itaət eləyir, onun yanına gedir. Özüna üç ağac parçasından bir əsa düzəldib, onu yero sancır, dua oxuyub birinci parçaya üfürür, onun içərisindən et çıxır, sonra dua oxuyub üfürür ikinci parçaya, onun içindən süd çıxır, elə ki, dua oxuyub üfürür üçüncü parçaya, onun içindən arpa-bağda çıxır, sonra da əsanı yerdən çıxardıb gedir öz vənginə¹." Həmən vəngin adına Almas vəngi deyirlər. O rahib elə mahir sehərbazdır ki, cürbəcür əcaib şeylər düzəldir. Özü də hiyləgerdir, çox pis yalançıdır, adı Yaqmusdur. Bilmədiyi tilsim duası yoxdur. Mən səni dördqanadlı böyük bir quşun belində onun yanına göndərəcəyəm..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



524-cü gecə

Elə ki beş yüz iyirmi dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Şammah şah Canşaha söylədi: "Mən səni böyük bir quşun belində rahibin yanına göndərəcəyəm". Bu sözlərdən sonra o, Canşahı dördqanadlı nəhəng bir quşun belinə mindirdi. Bu quşun qanadlarının hər biri qırx dirsek uzunluğunda idi, ayaqlarının hər biri filin ayağı boyda idi. Bu quş cəmi ilde iki dəfə uçurdu. Şammah şahın Tamşun adında bir nökəri vardi, o, hər gün həmən quşu yemləməkdən ötrü gedib İraq

¹ Vəng – ərəbcə monastır deməkdir.

vilayətindən iki dəvə oğurlayıb getirdi. Bəli, Canşah quşun belinə minəndən sonra Şammah şah quşa əmr elədi ki, oğlanı rəhib Yaqmusun yanına aparsın. Quş, Canşah belində, göyə qalxdı, neçə gün, neçə gecə uçandan sonra gəlib Qalalar dağındaki Almas vənginə çatdı. Canşah vəngin yaxınlığında quşun belindən yere düşdü, gördü ki, rəhib Yaqmus kilsədə oturub ibadətlə maşğuldur. Şahzadə onun yanına geldi, yeri öpüb qabağında dayandı.


Rahib onu görəndə dedi: "Xoş golmisen, ey qərib. Söylə görüm bu yerlərə gəlməkde mərəmin nadir?" Canşah ağlayıb başına gələn əhvalatı evvəldən-axıracan ona nağıl eledi. Oğlanın söylediklərini eşidən rəhib çox təəccüb eləyib dedi: "Oğlum, and olsun Allaha, mən ömründə o qalanın adını eşitməmişəm: mən Nuh peyğəmberin zamanından bu dünyadayam. Nuh dövründən tutmuş ağamız Həzret Süleyman ibn Davudun zamanına kimi bütün quşların, heyvanların, cılınların hökmədarı olmuşam, ancaq elə bir məxluqa rast gəlməmişəm ki, həmən qalanı görmüş olsun. Ele bilirəm ki, heç Süleymanın özü də o yerin adını eşitməyib. Sən, oğlum, səbir elə, quşlar, heyvanlar, cılınlar gələnə kimi gözlə. Onlar gələndə sən axtaran qalanı mən hamisindən xəbər alaram, bəlkə içərilərində bir gördüm deyən oldu, o yerin haqqında bizi bir xəbər söyledi".

Canşah rahibin yanında oturub xeyli müddət gözlədi. Günlərin bir günü bütün quşlar, heyvanlar, cılınlar rahibin yanına axışıb geldilər. Canşahla rahib Təknini, Cavahir qalasını soraqlaşmağa başladılar. Ancaq onlardan heç biri oranı görmüşəm, ya adını eşitmışəm demədi. Hami cavabında elə bunu deyirdi: "Mən o qalanı nə görmüşəm, nə də adını eşitmmişəm". Belə olan suretdə, Canşah başladı ah-vay eləyib ağlama, Allah-təalaya yalvarıb imdad dileməyə. Elə bu vaxt qara rəngli nəhəng bir quş uçub gəldi; o, quşlardan axırincisi idi. Goydən yere enib rahibin əlini öpdü. Rahib ondan Təkninin, Cavahir qalasının yerini xəbər aldı. Quş dedi: "Ey rahib, biz Qaf dağından o tərəfdə böyük bir səhrada Büllur dağında olurduq. Qardaşımla mən balaca idik. Anamız, atamız hər gün uçub gedib bizi yem gətirirdilər. Günlərin bir günü onlar yenə yem dalınca getmişdilər, yeddi gün gəlib çıxmışdır, ac-susuz qaldıq. Səkkizinci gün ağlaya-ağlaya qayıdib goldilər. Biz onlardan xəbər aldıq: "Niyə bu qəder ləngidiz?" Onlar cavab verib dedilər: "Yolda üstümüzə marid düşdü, bizi tutub apardı Təkniyə, Cavahir qalasına, Şahlan şahın hüzuruna. Şahlan şah bizi görəndə ikimizi də öldürmək istədi. Ancaq biz yalvarıb dedik: "Körpə balalarımız var".

Onda padşah rəhmət gəlib bizi buraxdı. İndi əger atam, anam sağ olsayı, yeqin qalanın yerini deyerdilər".

Bunu eşidənən Canşah hönkür-hönkür ağladı və rəhibə belə dedi: "Bu quşa buyur, məni götürsün, aparsın Qaf dağının o tərəfindəki Büllur dağına, ata-anasının olduğu yuvanı mene göstərsin". Rəhib quşa dedi: "Ey quş, bu oğlan sənə nə desə sözünə baxıb, hər əmrini yerinə yetirərsən!" Quş cavab verdi: "Baş üstə, itaət borcumdur!". Sonra o, Canşahi qanadının üstünə alıb havaya qalxdı, neçə gün, neçə gecə uçandan sonra gətirib Büllur dağına çıxardı. Yere enib bir neçə gün orada qalandan sonra Canşahi təzədən qanadının üstünə aldı. Onunla birlikdə iki gün uşdu, gəlib yuvanın olduğu yere çıxdı..."

Şəhrizad bu yerdə səherin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz iyirmi beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, quş Canşahi qanadının üstünə alıb iki gün uçandan sonra gəlib yuva olan yere çıxdı, orada oğlanla birlikdə aşağı enib oğlana dedi: "Ey Canşah, biz vaxtile olduğumuz yuva bax budur". Canşah gözlerinin yaşını sel kimi axıdib quşa dedi: "Mən istəyirəm ki, son məni ata-ananın gedib sizə yem gətirdiyi yere aparasan". Quş cavab verdi: "Baş üstə, ey Canşah, itaət borcumdur!" Sonra oğlanı qanadının üstünə mindirdi, yeddi gün, yeddi gecə uçandan sonra gəlib uca bir dağa çıxdı; ora yetişəndə oğlanı belindən düşürdüb dedi: "Mən daha buradan o yana yetər olduğunu bilmirəm".

Bir azdan Canşahı yuxu tutdu, o, dağın başında yatıb yuxuya getdi. Oyananda bir də baxıb gördü ki, uzaqda nəsə parıldayıb. Canşah bu işlətini, parıltını görəndə çəşib özünü itirdi, daha bilmədi ki, o görünən onun indiyə kimi gezib axtardığı qaladır. Canşahın olduğu dağdan ora qəder xeyli yol vardi. Qala qırmızı yaqtudan tikilmişdi, içərisindəki otaqlar da tamam qızıldandı. Qalanın min qülləsi vardi, hamısı da qızıldan, gümüşdən idi. O qızıl-gümüşü də Zülmət dəryasından çıxardılmışdır. Bura başdan-başa qıymətli daş-qasıdan, qızıl-gümüşdən tikiliyinə görə də Təknii Cavahir qalası adlanırdı. Çox böyük qala idi.

Buranın hökmdarının adına Şahlan şah deyirdiler. Şahlan şahın üç qızı vardı.

Canşah burada qalsın, sizə kimdən deyim, Sitt Şəmsədən. Şəmsə Canşahın yanından qaçandan sonra ata-anasının yanına gəlib Canşahla olan əhvalatını onlara danışdı, oğlanın başına gələnləri nağıl elədi, onun cələyi-vətən olub dünyani gəzdiyini, çox möcüzələr gördüyünü xəbər verib Canşahla bir-birlərinə aşiq olduqlarını, aralarında baş verən əhvalatı söylədi. Ata-anası qızın sözlərini eşidəndə dedilər: "Bəni-adəmlə belə iş tutmağı Allah sənə günah buyurub". Sonra Sitt Şəmsənin atası bu əhvalatı özünün cin əsgərlərinə nağıl eləyib onlara dedi: "Hansınız bəni-adəmə rast gəlsəniz, o saat tutub menim yanına gətin!" Sitt Şəmsə Canşahın onu necə istədiyini anasına nağıl eləyib dedi: "Canşah nə olursa olsun bize gələcək. Çünkü mən onun atasının imarətinin damından uçanda ona demişdim: "Əgər məni isteyirsənse, onda Təkniyə, Cavahir qalasına gələrsən".

Bəli, Canşah uzaqdan gələn işlətini, parıltını görəndə, ayağa qalxıb həmən tərəfə getdi ki, görüsün o nədir. Bu vaxt Sitt Şəmsə də nökərlərdən birini Kərmus dağına tərəf buyruğa göndərmişdi. Həmən nökər – cin gedəndə birdən bəni-adəm tayfasından olan bir məxluqa rast gəldi. Cin onu görən kimi yaxına gəlib salam verdi. Canşah ondan qorxsə da, salamını aldı. Cin soruşdu: "Adın nədir?" Canşah cavab verdi: "Adım Canşahdır. Mən bir cin qızı tutmuşdum, adı Sitt Şəmsə idi. Ürəyim onun gözəlliyyinə, qəşəngliyinə bağlanmışdı, bir könüldən min könülə ona aşiq olmuşdum. Ancaq o, atamın imarətinə qədəm basan kimi məni qoyub qaçı". Sonra Canşah Sitt Şəmsəyə olan əhvalatını ağlaya-ağlaya cinə nağıl elədi. Marid görəndə ki, oğlan ağlayır, ona ürəyi yandı, odur ki, dedi: "Ağlama, muradına yetmisən. Məlumun olsun ki, Sitt Şəmsə səni dünyalarcan isteyir, sənin də ona aşiq olduğunu öz atasına, anasına deyib. İndi Şəmsəyə görə qalada olanların hamısı səni isteyir. Ürəyini sıxma, gözlərinin yaşını sil". Marid bunu söyleyib Canşahı çıynıno aldı, göye qalxıb uça-uça getirib çıxartdı Təkniyə, Cavahir qalasına.

Bəli, Şahlan şahın yanına, Sitt Şəmsənin, onun anasının yanına müştuluqçular getdi. Canşahın gəldiyini onlara xəbər verdilər. Onlar bu xəbəri eşidib çox şad oldular. Padşah bütün mühafizlərinə əmr elədi ki, Canşahın pişvazına çıxınlar, özü də atlandı, mühafizlərini, ifritlərini, maridlərini götürüb Canşahın qabağına getdi..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

526-ci gecə

Ele ki beş yüz iyirmi altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, Şahlan şah mühafizlərinin, ifritlərinin, maridlərinin hamisini götürüb Canşahın qabağına getdi. Sitt Şəmsənin atası Şahlan şah Canşaha çatıb onu qucaqladı. Canşah da Şahlan şahın əllərini öpdü. Padşah əmr elədi oğlana əlvan ipkələrdən tikilmiş, zərlə, daş-qasıla işlənmiş gözel libas getirsinlər. Sonra özü onun başına ele bir tac qoydu ki, indiye qədər bəni-adəm padşahlarından heç biri ona bərabər tac görməmişdi. Şahlan şah buyurdu, Canşaha cılın padşahlarının atlarının ən yaxşısını getirdilər. Canşah ata mindi, mühafizlər də sağında-solunda, padşahla yanaşı, cah-cəlalla yola düzəldilər, gəlib sarayıñ darvazasına çatıdlar. Canşah atdan düşdü, gördü ki, bura çox böyük bir imarətdir, divarları tamam qiymətlidir, daş-qasıdan, yaqtan, qızıl-gümüşden hörülüb, döşəməsi büllurdan, əlvan rəngli zəbercəddən, firuzədəndir. Canşah saraya heyran-heyran tamaşa eləyib ağlamağa başladı. Padşahla Sitt Şəmsənin anası onun göz yaşını siliib dedilər: "Ağlama, ağlama, axır ki, muradına yetmisən".

Canşah sarayı ortasına çatanda, orada onu gözlə kənizlər, qullar, nökərlər qarşılıdılardı, şahzadəni yuxarı basda oturdub qabağında müntəzir dayandılar. Canşah ömründə, cürbəcür daş-qasıdan, qızıl-gümüşdən tikilmiş bu imarətdən gözel bir imarət görməmişdi. Şahlan şah öz otığına çekiləndən sonra kənizlərə, qulluqçulara əmr elədi ki, Canşahı çağırınsılar, gəlib onun yanında otursun. Gedib Canşahı onun yanında getirdilər. Padşah ayağa durub oğlanı taxtda öz yanında oturdu. Süfrə açıldı, yedilər, içdilər, əllərini yudular. Bundan sonra Sitt Şəmsənin anası Canşahın yanına gəlib dedi: "Xoş gəlmisən. Çox əzab-əziyyətdən sonra şükr ki, arzuna çatdın. Yuxusuz gözlərinə indi yuxu gəler. Həmd olsun Allaha sağ-salamat gəlib çıxmışan". O bu sözləri söyleyəndən sonra tez gedib qızı Sitt Şəmsəni Canşahın yanına getirdi. Sitt Şəmsə oğlana yaxınlaşdı, salam verib əlini öpdü. O, Canşahdan, öz atasından, anasından xəcalot çıxarıyındən başını aşağı salmışdı. Sitt Şəmsənin vaxtilə onunla birlikdə Həzret Süleymanın sarayında olan bacıları da goldilər, Canşahla görüşüb əlini öpdürlər. Sitt Şəmsənin anası dedi: "Ey oğulum, sən bir də bize xoş gelmişən. Mənim bù qızım sənin barəndə

yaxşı iş görmeyib. Ancaq sən onun günahından keç, bunu bizi görə eləyib".

Canşah bu sözləri eşidəndə qışqırıb huşunu itirdi, yere yixıldı. Padşah onun bu halına təəccüb elədi. Müş qatılmış gülab getirib oğlanın üzüne çiledilər. Canşah özünə gəldi, Sitt Şəmsəyə baxıb dedi: "Cox şükür Allaha ki, məni arzuma yetirdi. Ürayımı yandırıb-yaxan odu söndürüb, qəlbimə şəfa verdi". Sitt Şəmsə dedi: "Səni ömründə oddan zaval görməyəsən. Canşah, mən isteyirəm ki, ayrıldığımız gündən bəri başına gelənləri mənə danışasan görüm bura necə gəlib çıxmışan, axı heç cılınların də çoxunun Tekninin, Cavahir qalasının harada olduğundan xəbəri yoxdur. Biz heç bir padşaha tabe deyilik, ona görə də heç kim buranın adını eşidib üzünü görməyib".

Canşah ona nə ki üz vermişdi, hamisini danışdı. Atası ilə Qafid şahın arasında olan əhvalatı onlara söylədi. Oğlan yolda başına gelen müsibətləri, gördüyü möcüzələri nağıl eleyib qızı dedi: "Ey Sitt Şəmsə, bu əziyyətlərin hamisini sənin üstündə çekmişəm!" Onda qızın anası cavab verdi: "İndi arzuna çatmışan. Bundan belə Sitt Şəmsə sənin kənizindir, onu biz özümüz sənin yanına gətirəcəyik".

Canşah bunu eşidəndə sevindiyindən bilmədi neyləsin. Sonra qızın anası ona dedi: "Allah qoysa, gələn ay toyunu eleyib Sitt Şəmsəni sənin yanına köçürərik, onu da götürüb öz vətənинə gedərsən. Buradan biz sənə min nəfər elə marid verərik ki, orada sən onların lap fərsizinə də əmr eləsən, Qafid şahı bütün adamları ilə birlikdə bir göz qırpmında yox elər. Hər il biz bu cılıldardən sənə göndərərik. Hansına əmr eləsən sənin bütün düşmənlərini qırıb tərk elər..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Ele ki beş yüz iyirmi yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirlər ki, Sitt Şəmsənin anası Canşaha dedi: "Hər il biz bu cılıldardən sənə göndərərik, hansına əmr eləsən sənin bütün düşmənlərini qırıb tərk elər".

Vədə tamam olanda Şahlan şah taxta çıxdı, səltənətinin eyanlarına səhəri başdan-başa bəzəməyi, yeddi gün, yeddi gecə hər yerdə böyük

toy-bayram olmayı əmr elədi. Onlar cavab verdilər: "Baş üstə, itaət borcumuzdur!" O saat da gedib toyə hazırlıq görməye başladılar. Düz iki ay hazırlıq görüldən sonra Sitt Şəmsənin toyu başlandı. Mislibərabəri görünməmiş bir şənlilik oldu, sonra Canşahi Sitt Şəmsənin yanına getirdilər. Onlar bir yerde düz iki il şad-xürrəm, xoşbəxt ömür sürdürlər, günlərini yeyib-içməklə, deyib-gülməklə keçirdilər.

Günlərin bir günü Canşah Sitt Şəmsəyə dedi: "Sənin atan mənə söz vermişdi ki, biz bir yerdə menim vətənimə gedəcəyik, bir il orada olacaq, bир il burada. Bunu onun yadına sal". Sitt Şəmsə cavab verdi: "Baş üstə, itaət borcumdur!" Elə ki, axşam oldu, qız atasının yanına gedib Canşahın sözlerini ona nağıl elədi. Atası dedi: "Baş üstə, ancaq gələn ayın əvvəlinə kimi səbir elə, sizden ötrü mühafizlər toplayaq". Qız geri qayıdır atası ilə olan səhəbetini Canşaha söylədi. Canşah, padşahın dediyi vaxtcan səbir eleyib gözlədi.

Bundan sonra Şahlan şah topladığı mühafizlərə tapşırı ki, bundan belə Sitt Şəmsə ilə Canşahın qulluğunda dayansınlar, özlərini de götürüb aparsınlar Canşahın vətənинə. Padşah onlardan ötrü qızıdan taxt-ravan hazırlatdırıb hər yanına qıymətli daş-qas dözdürdü. Taxt-rəvanın üstündə əlvən zərxaradan çadır qurulmuşdu. Çadır ləl-cəvahiratla elə bezədilmişdi, baxanlar valeh olurdı. Canşahlıa Sitt Şəmsə taxt-ravana əyləşdilər. Şahlan şah mühafizlərdən dörd nəfərini seçib tapşırı ki, taxt-rəvani götürsünlər. Onlar hərəsi taxtın bir tərəfindən yapışip qaldırlılar. Sitt Şəmsə ata-anası, bacıları, qohumları ilə görüşüb halallaşdı; qızın atası atına minib onları ötürməyə getdi. Mühafizlər taxt-rəvanı apardılar. Şahlan şah onlara bir yerde günortaya qədər yol gedəndən sonra dayandılar; mühafizlər taxt-rəvani yerə qoydular, hamı atdan düşdü, bir-birilər halallaşmağa başladılar. Şahlan şah Canşaha tapşırı ki, Sitt Şəmsədən muğayat olsun, mühafizlərə də əmr elədi ki, onların hər ikisine can-başa qulluq eləsinlər.

Sonra padşah mühafizlərə buyurdu taxt-rəvani götürüb yola düşsünlər. Sitt Şəmsə atası ilə bir də görüşüb vidalaşdı, Canşah da padşahla xudahafizləşdi. Onlar o tərəfə yola düşdülər, qızın atası da öz adamları ilə geri qayıdı. Şahlan şah Sitt Şəmsəyə üç yüz gözəl kəniz vermişdi, Canşaha da cin nəsildən üç yüz məmlük bağışlamışdı. Dörd nəfər mühafiz taxt-rəvani götürdü, havaya qalxdılar, göyoğ-yerin arasında uçmağa başladılar. Onlar bir gündə otuz aylıq yol keçirdilər; bu minvalla on gün uçdular. Mühafizlərdən biri Kabul məmləkətinə bələd idi. O həmin ölkəni uzaqdan görəndə mühafizlərə dedi ki, orada yero ensinlər. Həmən səhər də Tayqamus şahın səhəri idi. Hamısı orada yero endi..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

528-ci gecə



Elə ki beş yüz iyirmi səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, mühafizlər Tayqamusun şəhərində Canşahla Sitt Şəmsəni yero endiridilər. Bu vaxt Tayqamus şah düşmənlərinin qabağında duruş verə bilməyib qaçıb öz şəhərinə girmişdi. Düşmən şəhəri hər yandan üzük qaşı kimi mühasirəyə almışdı. Qafid şah onu hər tərəfdən sixisdiridi. Tayqamus şah ondan neçə dəfə aman istəmişdi, ancaq Qafid şah rəhmə gəlmirdi ki, gəlmirdi. Tayqamus şah görəndə ki, Qafid şahın elindən xilas olmağa heç bir çərə qalmayıb, bu dərdə-qəmə tab getire bilməyib özünü öldürmək qərarına gəldi. Tayqamus vezir-vəkillərlə görüşüb halallaşandan sonra evinə getdi ki, arvadları ilə də halallaşın. Səltənetinin bütün adamları ağlayıb şiven qoparmağa, padşaha yas saxlamağa başladılar.

İşin bu möqamında cin mühafizləri qalanın içerisindeki saraya çatdılар, Canşah onlara əmr elədi taxt-rəvəni qonaq evinin ortasında yero qoysunlar. Mühafizlər şahzadənin əmrini yerinə yetirdilər. Sitt Şəmsə, Canşah, kənizlər, memzlükler taxt-rəvəndən düşdülər. Baxıb gördüler ki, bütün şəhər əhli mühasirədədir, hamı dərdə, qəmə qərq olub. Canşah Sitt Şəmsəyə dedi: "Ey qəlbimin sultani, gözümün nuru, gör bir mənim atam nə günləre qalib!" Sitt Şəmsə Tayqamus şahı, şəhər camaatını belə vəziyyətdə göründə cin mühafizlərinə əmr elədi ki, şəhəri mühasirəyə alan əsgərlərin üstüne atılıb onlara amansız divan tutsunlar. Sonra da dedi: "Bir nəfərini də sağ buraxmayın!" Mühafizlərin içerisinde Qaradaş adlı birisi vardi, o çox qəzəbli idi. Canşah onu çağırıb tapşırıb ki, Qafid şahı eli-qolu zəncirli tutub getirsin.

Mühafizlər Təknidən götirdikləri taxti da götürüb Qafid şahın yanına getdilər. Onlar uça-uça gəlib bir yerdə aşağı endilər, taxtı yere qoyub üstündə çadır qurdular. Gecə yarısına kimi orada gözledilər, gecəyarısı olanda qalxıb Qafid şahın qoşunun üstüne cumdular, qoşunu qırmağa başladılar. Cinlərdən hər biri fillərin belinə minən əsgərlərin səkkizini, onunu birdən götürüb uça-uça göyə qaldırıldı, oradan aşağı buraxanda əsgərlər havada parça-parça olurdular. Kimi də Qafidin əsgərlərini dəmir toppuzla budayırdı. Bu vaxt Qaradaş adlı mühafiz Qafid şahın çadırına getdi. Onu taxtından götürüb havaya

qalxdı, padşah qorxusundan qışqırıb haray-həşir qoparmağa başladı. Cin onu uça-uça götürüb Canşahın qabağında taxtin üstünə qoydu. Canşah dörd nəfer mühafizə əmr elədi ki, həmən taxti götürüb göye qalxınlar, qoysunlar qalsın havada. Qafid şah bir də gözünü onda açdı ki, gördü göylə yerin arasındadır, bilmədi na eləsin, başına-gözüne döye-döye qaldı.

Qafid şah orada ağlamaqda olsun, size kimdən deym, Tayqamus şahdan... Tayqamus oğlunu görəndə sevindiyindən az qaldı öle, şadlığından qışqırıb huşunu itirdi, yixıldı yere. Tez güləb götürüb üzünə cilelədilər. Padşah özüne gəlib gözünü açdı, ata-bala bir-birini bağrına basıb, o ki var ağladılar. Tayqamus şahın cinlərlə Qafid şahın qoşunun vuruşduğundan xəbəri yox idi. Canşah atası ilə görüşəndən sonra Sitt Şəmsə yerində qalxıb Tayqamus şahın yanına gəldi, onun əlini öpüb dedi: "Ey mənim ağam, sarayın damına çıx, tamaşa elə, gör bir atamın əsgərləri necə vuruşurlar". Bu sözdən sonra padşah Şəmsəyə qalxıb imarətin damında əyleşdilər, mühafizlərin döyüşünə tamaşa eləməyə başladılar, gördülər ki, onlar düşmən əsgərlərini sağa-sola qrib tökürlər. Onlardan biri dəmir toppuzu filə endirəndə fil üstündəki adamlarla əzilib xincim-xincim olurdu, adamların cəsədini filin cəsədindən ayırdı eləmək olmurdu. O biriləri də qaçan adamları dəstədə bir yere toplayıb üstlərinə elə qışqırırdılar ki, hamısı o saat ölüb yere serilirdi. Mühafizlərdən elələri də vardı ki, iyirmi süvarini birdən götürüb havaya qalxırıdı, sonra göydən onları aşağı buraxırıdı, hamısı yere dəyiş parça-parça olurdu.

Canşah da atası Tayqamus, arvadı Sitt Şəmsə ilə bir yerdə oturub mühafizlərin vuruşmasına tamaşa əleyirdi..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoysu-



529-cu gecə

Elə ki beş yüz iyirmi doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, Tayqamus şah oğlu Canşahla, onun arvadı Sitt Şəmsə ilə bir yerdə imarətin damına qalxıb cinlərin Qafid şahın əsgərlərile döyüşünə tamaşa əleyirdi. Qafid şah da yuxarıda taxtda oturmuşdu, oradan bu işlərə baxıb ağlayırdı. Düz iki gün mühafizlər onun qoşunlarını qırdılar, bir nəfəri də sağ qalmadı. Onda Canşah mühafizlərə əmr elədi ki, Qafid

şahin oturduğu taxi göydən endirib Tayqamus şahin qalasının ortasında yerə qoysunlar. Mühafizler ağaları Canşah şahin buyurduğuna əməl eləyib taxi aşağı endirdilər. Tayqamus şah mühafizlərdən Şamval adlı birisinə buyurdu ki, Qafid şahin əl-qolunu zəncirleyib, boynuna xalta keçirsin, özünü də qara qülləyə salib qapısını bağlasın. O, necə buyurmuşdu, Şamval elə de elədi.

Sonra Tayqamus şah əmr elədi təbillər vurulsun. Canşahın anasının yanına da müstuluqlular göndərdi. Onlar Canşahın anasına oğlunun gəldiğini, sonra da nələr elədiyini xəbər verdilər. Ana bu xəbərdən çox şad oldu, tez atlanıb oğlunu görməyə gəldi. Canşah onu görəndə qucaqlayıb bağırna basdı; anası sevindiyindən qəşş eləyib yerə yixildi. Güləb gətirib üzünə ciliədilər. Ana özünə gəldi, oğlunu qucaqlayıb şadlığından hıçqırı-hıçqırı ağladı. Sitt Şəmsə eşidəndə ki, Canşahın anası gəlib, tez yerindən qalxıb onun yanına getdi, görüşüb qucaqlaşdırılar, sonra da söhbət eləməyə başladılar. Tayqamus şah da bu vaxt şəherin darvazalarını açdırıb hər yana qasidler göndərdi, bütün mahala xəbər yayıldı. Padşaha qiymətli xələtlər gelməyə başladı. Ayrı-ayrı vilayətlərin hökmədarları, emirləri, sahları Tayqamus şahın yanına gəlib oğlunun sağ-salamat qayıtdığı üçün, həm də düşmənə qalib gəldiyinə görə ona gözaydınlığı verdilər.

Xeyli müddət bu minvalla keçdi, hər yandan onlara qiymətli, nadir xələtlər gəldi. Sonra padşah Canşahla Sitt Şəmsəyə təzədən gözəl bir toy elədi, buyurdu ki, şəher başdan-başa bəzədilsin. Padşah Canşaha zərxaradan gözəl paltarlar geymiş, başdan-ayağa qızıl, daş-qaş içərisində qızlar göstərdi. Canşah Sitt Şəmsənin yanına gedib ona qulluq elemək üçün yüz gözəl kəniz bağışladı. Bir neçə gün keçəndən sonra Sitt Şəmsə Tayqamus şahın hüzuruna getdi, Qafid şahin günahından keçməyini ondan xahiş eləyib dedi: "Burax, qoy çıxıb öz vilayətinə getsin. Əgər bundan belə ondan pis bir iş baş versə, mühafizlərdən birinə əmr elərəm, onu oğurlayıb yenə sənin hüzuruna getirər".

Padşah cavab verdi: "Baş üstə, itaət borcumdur!" Sonra o, Şamvala buyurdu ki, Qafid şahı onun yanına gətirsin. Çox keçmədi ki, Qafid şahı ayaqları buxovlu, qolları zəncirli onun hüzuruna getirdilər.

Qafid şah gəlib Tayqamusun hüzurunda yeri öpənde Tayqamus şah əmr elədi ki, onun qollarını açıdlar. Sonra onu axsaq bir yabiya mindirib dedi: "Məleykə Şəmsə məndən sənin xahişini eləyib. Çıx get öz torpağına. Əgər bir de qabaqkı işlərinə el atsan, onda məleykə mühafizi göndərəcək, seni tutub yenə bura gətirəcək". Bu sözlərdən sonra Qafid şah çox pis halda öz ölkəsinə yola düdü...

Şəhrizad bu yerdə şəhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

530-cu gece

Elə ki beş yüz otuzuncu gece oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Qafid şah çox pis halda öz ölkəsinə yola düdü. Canşah da atası ilə, Sitt Şəmsə ilə birlikdə şad-xürəm ömür sürdürlər.

İki meqbərənin arasında oturan cavan bu əhvalatı Bulukiyyə söyləyəndən sonra dedi: "İndi qardaşım Bulukiyyə, həmən o Canşah mənəm, bunların hamısını mənim başım çəkib". Bulukiyyə bu əhvalata çox təccübəldi. Sonra Məhəmməd salavatullahın eşqılı dünyani gəzib dolaşan Bulukiyyə Canşaha dedi: "Ey qardaş, bu məqbərələr kiminkidir. Nə üçün sən bunların arasında oturub ağlayırsan?" Canşah cavab verdi: "Ya Bulukiyyə, məlumun olsun ki, biz şad-xürəm ömür süründük, bir il bizim ölkədə olurdug, bir il Təknidə, Cavahir qalasında, özümüz də hemiça taxt-rəvanda gedib-gəlirdik, mühafizlər taxt-rəvəni götürüb yerlə-göyün arasında uça-uça aparırdılar".

Bulukiyyə soruşdu: "Ey Canşah qardaş, söylə görüm sizin vilayətlə o qalanın arası nə qədərlük yol id?" Canşah cavab verdi: "Biz otuz aylıq yolu bir günə keçib gedirdik, qalaya cəmi on güne çatırıq. Bu minvalla bir neçə il keçdi. Günlərin bir günü biz yene səfərə çıxmışdıq. Uça-uça gəlib həmən bu yera çatdıq, taxt-rəvanda yera endik ki, bu caziredə bir qəder gəzək; çayın qırığında oturduq, yeyib-içməyə başladıq. Bu vaxt Sitt Şəmsə mənə dedi: "Bu çayda çimmək istəyirəm". O paltarını soyundu, kənizlər de soyundular, çaya girib üzməyə başladılar. Mən kənizləri orada Sitt Şəmsə ilə oynamaqda qoyub çayın qırığında gəzməyə getdim. Birdən iri bir qılıncbalığı o qəder kənizin içərisində Sitt Şəmsəni seçib onu çıçıdan vurdu, qız qışqırıb o dəqiqə öldü. Kənizlər qılıncbalığının qorxusundan çaydan çıxıb çadırı qaçdırılar, onlardan bir neçəsi Sitt Şəmsənin meyitini götürüb çadırı gətirdi. Mən onun ölüyüünü görəndə huşumu itirib yerə yixildim. Üzüümə su cılıyib məni aylıtdılar, özümə gələndən sonra Şəmsənin ölümünə göz yaşı töküb ağlamağa başladım.

Mən mühafizlərə buyurdum ki, taxt-rəvanı da götürüb Sitt Şəmsənin ata-anasının yanına getsinlər, qızın müsibətini onlara xəbər versinlər. Çox keçmədən Sitt Şəmsənin ata-anası bura gəldi. Qızı yuyub kəfənə bükdürlər, buradaca dəfn eləyib ona yas tutdular. Onlar

isteyirdiler ki, məni öz vilayetlərinə aparsınlar. Ancaq mən Şəmsənin atasına dedim: "Mənim qəbrimi onun qəbrilə yanaşı qazdır, haçan öldür, məni burada, onun yanında basdırınsın". Şahlan şah mühafizlərdən birine tapşırıd, o mənim arzuma əməl elədi. Sonra onlar uşub getdilər, men də burada qalıb günümü qızın qəbrinin üstündə ağlamaqla keçirirəm. Mənim əhvalatım belədir, buna görə də indi burada, iki meqbərənin arasında oturmuşam. Sonra o, bu şeri oxudu:

Siz gedəndən evimi bilmirəm ev,
Qapımı qonşular da açmırlar.

Görmürəm dostları ərafimdə,
Dəyişibdir, elə bil, gül-gülzər.

Bulukiyə Canşahın əhvalatına çox təəccüb elədi...
Şəhrizad bu yerdə səhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz otuz birinci gecə oldu, Şəhrizad nağılin dahını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Bulukiyə Canşahın əhvalatına çox təəccüb eləyib dedi: "And olsun Allaha, indiyəcən elə biliirdim ki, mən bu dünyada çox gezib, çox dolşmışsam, ayağım dəyməyən yer qalmayıb, ancaq, vallahi, sənən əhvalatını eşidəndə, öz gördüklərim yadımdan çıxdı!" Sonra o, Canşaha dedi: "Ey qardaş, səndən diləyim budur ki, rəhm eləyib mənə salamat bir yol göstərəsən". Canşah yolu onu gösterdi, Bulukiyə şahzadə ilə vidasıb getdi".

Bütün bu əhvalatların hamısını ilanlar padşahı Hasib Kəriməddinə nağıl elədi. Onda Hasib Kəriməddin ilanlar padşahına dedi: "Bəs sən bu əhvalatları haradan bilirsən?" İlənlər padşahı cavab verdi: "Ey Hasib, məlumun olsun ki, mən iyrimi, beş il bundan əvvəl Misir vilayətinə böyük bir ilan göndərmədim, ona salam-dua namesi vermişdim ki, Bulukiyəyə çatdırırsın. Həmən ilan gedib naməni Misir torpağındakı qızı Bint-Şamuka verdi. O, naməni alıb birbaş gedib Qahireyə çıxdı, orada ondan-bundan Bulukiyəni soraqlaşış axtarmağa başladı. Axırda onu oğlanının yanına apardılar. İlən onu görəndə salam verib naməni ona çatdırırdı. Bulukiyə naməni oxuyub məzmunundan xəbərdar olanın-

sonra ilandan soruşdu: "Sən bura ilanlar padşahı göndərib?" İlən cavab verdi: "Bəli". Onda Bulukiyə dedi: "Mən sənənlə bir yerdə ilanlar padşahının yanına getmək isteyirəm, onunla işim var". İlən cavab verdi: "İxtiyar sənindir. İtaət eləmek borcumdur!".

Bundan sonra ilan onunla bir yerdə qızının yanına gelib onuna görüşdü, vidalaşb onun yanından çıxanda Bulukiyəyə dedi: "Yum gözlerini!" Oğlan gözlerini yumdu, bir də açında gördü ki, men olan dağdadır. Buradan ilan onunla naməni veren ilanın yanına getdi, ona çatan kimi salam verdi. İlən ondan soruşdu: "Naməni Bulukiyəyə çatdırırdım?" O biri ilən cavab verdi: "Bəli, naməni ona çatdırırdım, o özü menimlə bura gelib. O, bax bu oğlandır". Burada Bulukiyə irəli yerdi. İləna salam verib ilanlar padşahını xəber aldı. O, cavabında dedi: "İlanlar padşahı qoşununu götürüb Qaf dağına gedibdir, bu yerlərə bir də yay geləndə qayıdacaq. O, her dəfə Qaf dağına gedib qayıdana kimi məni öz yerində qoyur. Əger bir istəyin, arzun varsə mənə de, ona əncam çekim". Bulukiyə dedi: "Arzum budur ki, sən mənə elə bir ot verəsən, onu ezb suyunu içən heç vaxt gücdən düşməsin, saçı ağarmasın, ölümün nə olduğunu bilməsin". İlən cavab verdi: "Sən ilanlar padşahından ayrılib Affanla bir yerdə Həzər Süleymanın dəfn olunduğu yerə yola düşəndən indiyəcən öz başına gelenləri mənə nağıl eləməsən, o otdan sənə vermərəm".

Bulukiyə öz əhvalatını əvvəldən-axıracan ona danışib, Canşahın başına gelenləri bir-bir nağıl eləyəndən sonra iləna dedi: "Mənim istədiyimi ver, öz vilayətə" çıxmış gedim. İlən cavab verdi: "And olsun Həzər Süleymana, o otun bitdiyi yere gedən yolu mən tanımır". Sonra o, Bulukiyəni onun yanına getirən iləna əmr elədi: "Bunu öz vilayətən götürəp ar!" İlən cavab verdi: "Baş üstə, itaət borcumdur!" Bulukiyəyə dedi: "Yum gözlerini!" Bulukiyə gözlerini yumdu, açında bir də gördü ki, əl-Müqəddəm dağındadır; o, yola düzəlib evinə getdi.

İlanlar padşahı Qaf dağından qayıdanda öz yerində qoysduğu ilən onun yanına geldi, salam verib dedi: "Bulukiyədən sənə salam olsun!". Sonra Bulukiyənin nağıl elədiklərini, seyahət zamanı gördüklerini, eşitdiklərini, Canşaha rast gəldiyini ona danışdı.

İlanlar padşahı Hasib Kəriməddinə dedi: "Ya Hasib, Bulukiyənin haqqında mənə nağıl elədikləri bunlar id." Hasib dedi: "Ey ilanlar padşahı, söylə görüm, Bulukiyə Misirə qayıdından sonra başına nə geldi?" İlənlər padşahı cavab verdi: "Ey Hasib, məlumun olsun ki, Bulukiyə az getdi, çox getdi, gelib böyük bir dəryanın kənarına çıxdı, burada o, özüyle götürdüyü şirədən ayaqlarına çəkdi, başladı suyun üzüylə getməyə, xeyli gedəndən sonra bir cəzirəyə çatdı, gördü bura

behiş kimi bir yerdir, çoxlu meyvə ağacları var, çaylar axır. Bulukiye cəzirəyə çıxbı orada gəzməye başladı. Bu vaxt qabağına nəhəng bir ağac çıktı, ağacın yarpağının hərəsi bir gəmi yelkəni boyda idi. Ağaca yaxınlaşanda gördü ki, onun dibində süfrə salınıb, süfrənin üstüne cürbəcür ləziz xörəklər düzülüb, ağacın budağına da tamam ləldən, zümrüddən yaranmış bir quş qonub, onun ayaqları gümüşdən, dimdiyi qırmızı yaqutdan, ləlkəleri qızıldandır. Bu quş Allah-tealani mədh eləyib Məhəmməd salavatullahə dualar oxuyur..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

532-ci gecə



Elə ki beş yüz otuz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Bulukiye cəzirəyə çıktı, gördü ki, bura behiş kimi bir yerdir, orada oyana-buymi gəzib dolanmağa başladı, çoxlu əcaib şeylər gördü, ləldən, yaşıl zümrüddən yaranmış, qızılıləlekli quşa rast gəldi, gördü ki, bu quş Allah-tealani mədh eləyib Məhəmməd salavatullahə dualar oxuyur.

İlanlar padşahı dedi: "Bulukiye bu nəhəng quşu görəndə ondan soruşdu: "Sən kimsən, işinin adı nadir?" Quş ona cavab verdi: "Mən cənnət quşuyam. Ey qardaş, bil və agah ol ki, Allah-teala Həzreti-Adəmi cənnətdən qovanda, Adəm öz üstünü örtmək üçün oradan dörd yarpaq götürdü. Hemən yarpaqlar yere düşüb, birini qurdalar yeyib, ondan ipək əmale gəlib, o birini ceyran yeyib, ondan müşk yaranıb, üçüncüünü arılar yeyib, ondan bal hasıl olub; dördüncü düşüb Hind ölkəsinə, ondan ədvayıyat yetişib. O ki qaldı mənə, mən də bütün dünyani gəzib dolaşdım, sonra Allah-teala mənə bu yeri qismət elədi. O vaxtdan burada qalmışam. Hər cüme axşamı bu dünyada olan müqəddəsler buraya gelib gördükün xörəklərdən yeyirlər. Bu yeməkləri hər cüme axşamı onlara Allah-teala özü göndərir. Sonra süfrə yiğisiləb cənnətə aparılır. Heç vaxt oradakı yeməklər nə əskilir, nə də deyişilir..."

Bulukiye süfrəyə yanaşın yeməyə başladı: doyub əlhəmdüllah deyəndə, birdən əl-Xızır salavatullah oğlanın yanına gəldi. Bulukiye ayağa qalxdı, ona salam verib getmək isteyəndə quş dedi: "Ey Bulukiye, getmə, əl-Xızırın yanında otur".

Bulukiye oyləşdi, bu vaxt əl-Xızır ona dedi: "Öz işlərindən mənə danış, başına gələn əhvalatı aç söyle".

Bulukiye bütün olub-keçənləri əvvəldən-axıracan ona nağıl eləyib, indi əl-Xızırla oturub söhbət elədiyi bu yerə gelib çıxana kimi başına gelənləri danışdı. Sonra o, əl-Xızırından soruşdu: "Ey ağa, söylə görüm, buradan Misir ölkəsinə kimi nə qədər yol olar?" Əl-Xızır cavab verdi: "Buradan ora doxsanillik yoldur". Bulukiye bunu eşidəndə ağladı, sonra əl-Xızırın ayaqlarına düşdü, əlini öpüb dedi: "Məni bu qəriblikdən qurtar, Allah əvezini verə!" Əl-Xızır cavab verdi: "Dua elə, Allah-tealaya yalvar, qoy xudavəndi-kərim mənə buyursun, necə ki, ölüb-itməmisen, səni Misirə çatdırırm". Bu sözlərdən sonra Bulukiye başladı ağlayıb-sızlayıb, Allaha yalvarmağa. Allah-teala onun duasını qəbul eləyib əl-Xızır salavatullahə tapşırı ki, Bulukiyenı qohum-əqrəbasının yanına çatdırırsın.

Bələ olan surətdə əl-Xızır dedi: "Başını yuxarı qaldır, Allah-teala duanı qəbul eləyib, mənə tapşırıb ki, səni aparıb Misirə çatdırırm. Məndən bərk-bərk yapış, gözlərini yum! Bulukiye əl-Xızırından möhkəm tutub gözlərini yumdu. Əl-Xızır tek birçə addım atıb sonra Bulukiye yə dedi: "Aç gözlerini". Bulukiye gözlərini açanda bir də gördü ki, öz evlərinin darvazasının qabağında dayanıbdır. Oğlan çöndü ki, əl-Xızırla xuda-hafizləşsin, gördü onun heç izi-tozu da yoxdur..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

533-cü gecə



Elə ki beş yüz otuz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, əl-Xızır Bulukiyenı gətirib evinin darvazasının yanında qoyandan sonra, oğlan çöndü ki, onunla vidalaşın, gördü əl-Xızır yoxdur. Bulukiye evlərinə girdi, anası onu görəndə sevindiyindən qışkırdı, huşunu itirib yixıldı yerə. Su gətirib onun üzünə ciledilər, arvad özüne gəlib oğlunu bağrına basdı, hicqira-hicqira ağladı, Bulukiye də şadlığından gah ağlayırdı, gah güldürdü. Bütün qohum-qardaşı, yar-yoldaşı, evin bütün adamları tökülässüb gəldilər, onunla görüşüb anasına gözaydinlığı verdilər. Çox keçmədi ki, sad xəbor bütün ölkəyə yayıldı. Hər yandan xələtlər gəldi, təbillər vuruldu, neylər çalındı. Hami sevinib çox şad

oldu. Sonra Bulukiye qohum-qardaşına öz əhvalatını nağıl eləyib, başına gələnlərin hamisini danişdı; axırdı əl-Xızırın onu götürüb evlerinin darvazası yanında qoymuşunu bildirdi. Hami onun söylədiklərinə çox təcəüb eləyib, o ki, var ağladı.

Bunların hamisini ilanlar padşahı Hasib Kərimeddinə nağıl elədi, Hasib Kərimeddin bunları eşidəndə çox təcəubbənib hönkür-hönkür ağladı. Sonra o ilanlar padşahına dedi: "Mən öz vətənimə getmək istəyirəm". İlanlar padşahı onun cavabında dedi: "Ey Hasib, qorxuram vətəninə çatandan sonra burada mənə verdiyin andı yadından çıxardıb hamama gedərsən". Hasib bir də bərk-bərk and içib, söz verdi ki, hamama getməyəcək, onda ilanlar padşahı öz ilanlarından birinə əmr elədi: "Hasib Kərimeddini aparıb yerin üzüne çıxardarsan!" İlən, Hasib Kərimeddini götürüb birlikdə mənzilbəmənzil xeyli yol gedəndən sonra onu kor quydan yer üzünə çıxartdı. Ondan sonra Hasib yola düzəlib öz şəhərlərinə getdi.

Gün qüruba enib rəngi saralandı Hasib evlərinə çatdı, darvazanı döyüd, anası qapını açdı, içəridən çıxanda gördü ki, oğlu qabağında dayanıb; arvad şadlığından qışqırıb ağlaya-ağlaya onu bağrına basdı. Onun ağladığını Hasibin arvadı içəridən eşidib küçəyə çıxanda ərini gördü, ona salam verib əllərini öpdü. Hər üçü görüşdüklorına çox şad olub evə girdilər. Hami eyleşdi, Hasib də öz yaxın qohumlarının yanında oturdu. Söhbət əsnasında oğlan vaxtıə onu quyuda qoyub qaçan odunçuları xəbər aldı. Anası cavab verdi: "Onlar gəlib mənə dedilər ki, oğlunu dərədə canavar yedi". Bu saat onlar varlanıblar, hərəsi bir tacir olub, imarətləri, dükənləri var, dünyada gen-boluna dolanırlar. Özleri də hər gün mənə yemək-içmək getirirlər. Onların işi bu günəcən belədir". Hasib dedi: "Sabah onların yanına gedib deyərsən, Hasib Kərimeddin səyahətdən qayıdır, gəlin onunla görüşün!"

Şəhər açılan kimi arvad keçmiş odunçuların evinə gedib oğlunun tapşırığı sözü onlara çatdırdı. Bu xəbəri eşidəndə odunçuların rəngi ağardı, sonra dedilər: "Baş üstə, itaət borcumuzdur!" Onlardan hərəsi arvada bir dəst zərxara libas verib dedilər: "Bunları apar ver oğluna, qo geysin, özünə də xəbər ele ki, sabah onun yanına geləcəyik". Hasibin anası cavab verdi: "Baş üstə, itaət borcumdur!" Sonra onlardan ayrılib oğlunun yanına gəldi, əhvalatı danişib odunçuların verdiyi əmanəti ona çatdırdı.

Hasib Kərimeddinlə anası burada qalsınlar, sizə kimdən xəbər verim, odunçularından. Bəli, odunçular şəhərin bütün tacirlerini yiğdilar, Hasib Kərimeddinin başına nə müsibətlər götirdiklərini onlara danişib soruşular: "İndi biz ona nə cavab verək?" Tacirler onlara dedilər:

"Sizin birçə çarəniz var, gərək bütün var-dövlətinizin tən yarısını ona verəsiniz". Odunçuların hamisi onların bu sözüne razı oldu. Hərəsi öz pulunun yarısını götürdü, hamılıqla Hasibin yanına getdi, salam verib onu əllərini öpəndən sonra götirdiklərini verib dedilər: "Bu sənin payındır, biz sənin hüzurundayıq, teqsirimiz böyükdür". Hasib pulları qəbul eləyib cavab verdi: "Olan oldu, keçən keçdi! Allahdan alınma belə yazılıbmış, onun yazısına pozu yoxdur!".

Bələ olanda, tacirlər ona dedilər: "Dur çıraq şəhərdə gəzək, hamama gedək". Hasib cavab verdi: "Mən and içmişəm ki, ömründə hamama getməyəcəyəm". Tacirlər dedilər: "Onda gedək bizi qonağımız ol!". Hasib cavab verdi: "Baş üstə, itaət borcumdur!" O, ayağa durub tacirlərlə birlikdə onlara getdi, hərəsi bir gecə Hasibi evinə qonaq apardı. Düz bir həftə bu minval ilə keçdi.

Hasib pul, mülk, dükən sahibi oldu. Həmişə şəhərin tacirleri onun başına toplaşırıldılar, Hasib gördüklerini onlara nağıl eləyirdi. Çox keçmədi ki, Hasib şəhərdə on məşhur tacirlerden biri oldu. Xeyli müddət bu qərarla davam elədi. Günlərin bir günü Hasib şəhərə gəzməyə çıxmışdı, hamamın qapısından ötəndə hamamçı dostu onu görüb salam verdi; Hasibi qucaqlayıb dedi: "Mənim xətrime, gir hamamda yaxşıca çim, bədəninə kisə çekdir, mən de onacan səndən ötrü yemək hazırlayım". Hasib cavab verdi: "Mən and içmişəm ki, ömründə hamama getməyəcəyəm!" Hamamçı yalvarıb dedi: "Əger menim hamamıma gedib yuyunmasan, onda üç arvadımın üçü de məndən boşanar!"

Hasib Kərimeddin ürəyində pərt olub hamamçıya dedi: "Ey qardaş, məger sən mənim uşaqlarımı yetim qoymaq, evimi yixmaq, məni günəna batırmaq niyyətindəsen?" Onda hamamçı yere yixildi. Hasibin ayaqlarını öpüb dedi: "Qonşumsan, dostumsan, sözümüz yere salma, gel bizim hamamda yuyun, nə günahın varsa mənmin boynuma". Bu vaxt hamamın əməkələri, oradakı başqa adamlar hamisi Hasib Kərimeddinin başına yığılb başlıdlar ona minnət eləməyə, sonra da özləri oğlanı soyundurub içəri apardılar.

Hasib hamama girib divarın yanında eyleşdi; su götürüb başına tökən kimi, iyirmi adam onun yanına gelib dedi: "Ey şəxs, qalx ayağa, sən padşaha lazımsan!" Sonra da onlar padşahın vəzirinin yanına bir adam göndərdilər. Həmən adam gedib vəziri məsələdən agah elədi. Vəzir bunu eşidəndə tez atlandı, altmış nəfər də məmlük götürüb hamama geldi. Hasib Kərimeddinlə görüdü. Vəzir ona salam verib dedi: "Xoş gelmişən!" Sonra hamamçıya yüz dinar bağışlayıb, öz adamlarına əmr elədi, Hasib üçün at getirdiler. Vəzirle Hasib atlandılar, vəzirin adamları da atlarını mindilər. Hasibi götürüb sultanın sarayına

göldiler. Vəzirlə onun adamları atdan düşdülər, Hasib de düşdü. O, saraya gərib oturdu. Onun üçün süfər açıldılar, hamısı yeyib, içib elini yudu. Vəzir Hasibə hər birinin qiyməti beş min dinar olan iki dəst faxır libas bağışlayıb dedi: "Allah bizi rəhmətə eleyib, səni bize yetiribdir. Bileşən ki, padşah cüzəm xəstəliyinə mübtəla olub, ölümü yaxınlaşdırıb. Biz kitablarla baxmışıq, onlar göstərir ki, onun derdinin çərəsi sənin əlindədir".

Hasib bu işe çox təəccüb elədi. Vəzir Hasibi götürdü, əyanlarla birlikdə sarayın yeddi qapısından keçib padşahın yanına gəldi. Bu, İran hökmətləri Qərəzdan idi, yeddi məməlekətin hökmətləri idi, tabeliyində yüz səltənə vardı ki, hər biri saf qızıldan qayırılmış taxtda otururdu. On min pəhləvəni vardı ki, hər birinin ixtiyarında yüz canışın, yüz əli qılıncı cəllad vardı. Bəli, adamlar padşahın yanına gələndən gördüler ki, hökmətlər üz-gözünü dəsmalla səriyib yataqda uzanıbdı, özü də ağrından inildəyir. Hasib Qərəzdan şahı bu halda görəndə ağlı çəşdi, irəli yeridi, onun hüzurunda yeri öpüb padşaha xoşbəxtlik diledi. Sonra böyük vəzir Şəmxur gəlib Hasibə dedi: "Xoş gəlmisin!". Sonra onu Qərəzdan şahın sağ tərəfində gözəl bir taxtda əyləşdirdi..."

Şəhrizad bu yerde seherin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

534-cü gecə



Ela ki beş yüz otuz dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, vəzir Şəmxur Hasibin yanına gəlib onu Qərəzdan şahın sağ tərəfində taxtda əyləşdirdi. Süfər açıldı, hamısı yeyib-icib elini yudu. Sonra vəzir Şəmxur ayağa durdu, içəridə olanların hamısı onun ehtiramın gözləyib yerindən qalxdı. Vəzir Hasib Keriməddinə yaxın gəlib dedi: "Biz hamımız sənin qulluğunda durarıq, nə istəsən sənə verərik: ləp məməlekətin tən yarısını istəsən müzaiqə yoxdur, təki sən padşahı sağalt, onun dərдинin çərəsi sənin əlindədir". Vəzir onun qolundan tutub padşahın yanına getirdi. Hasib padşahın üzünü açıb baxdı, gördü ki, hökmətlərin xəstəliyi çox ağırdır. O, buna çox təəccüb elədi. Vəzir əyildi, Hasibin elini öpüb dedi: "Bizim hamımızın təkəcə arzusu budur ki, sən padşahı bu xəstəlikdən qurtarasan, əvəzində nə istəsən sənə verəcəyik. Bizim səndən istədiyimiz ancaq budur". Hasib cavab verdi: "Axı-

doğrudur, mən Allahın peyğəmbəri Danyalın oğluyam, ancaq özümün heç bir elmim yoxdur. Məni otuz günlüyü həkimin yanında qoymuşdalar ki, ondan həkimlik sənətini öyrənmişim, di gəl ki, bir şey öyrənə bilmədim. İndi əger təbiblikdən bir az başım çıxsayıdı, padşahı sağlamaldı". Vəzir dedi: "Bizimlə söz güləşdirmə. Məğribdən məşriqə bütün təbibləri bura yığsaq da səndən başqa padşaha şəfa verən olmayacaq!" Hasib soruşdu: "Axı men onu necə sağlamdım ki, nə xəstəliyindən başım çıxır, nə də dərmanımı bilirəm?" Vəzir dedi: "Padşahın dərđinin dərmanı səndədir". Hasib cavab verdi: "Əğər dərmanını bilseydim inan ki, onu sağlamaldı". Vəzir dedi: "Sən onun dərmanını bilirsən, özü də çox yaxşı bilirsən. Onun dərđinin davası ilanlar padşahıdır, sən onun yerini bilirsən, onu görmüsən, yanında olmusan".

Hasib bu sözleri eşidən başa düşdü ki, bu işlərin səbəbi onun hamama getməyidir. Ona görə də çox peşman oldu, ancaq daha peşmanlığını bir faydası yox idi. Belə olanda, soruşdu: "Hansı ilanlar padşahi? Mən onu tanımırıam, ömründə heç adını da eşitməmişəm". Vəzir dedi: "Nahaq yərə onu tanığını danma. Mənə məlumdur ki, sen düz iki il onun yanında olmusan". Hasib cavab verdi: "Mən onu tanımırıam, adını eşidib özünü de görməmişəm, bu dəqiqə sizden eşidirəm".

Belə olan suretdə, vezir gedib kitab getirdi, onu açıb fala baxandan sonra dedi: "Burada göstərilir ki, yerin altında ilanlar padşahı bəni-adəmle görüşəcəkdir. Həmən adam iki il onun yanında qalandan sonra təzədən qayıdır yer üzünə çıxacaqdır. O, hamama gedib ciməndə qarnı qapqara qaralacaq. İndi qarnını aç bax". Hasib qarnına nəzər saldı, gördü ki, qarnı qapqaradır". Oğlan vəzire dedi: "Mən qarnı ana-dangəlmə belədir". Vəzir ucadan söylədi: "Mən har hamamda üç məməlekə qoymuşdum ki, ora gəlib cimənlərin hamısına fikir versinlər. Görüşnər kimin qarnı qaradır, mənə xəber eləsinlər. Sən hamama girib ciməmeye başlayanda görüblər ki, qarnın qaradır, tez gəlib mənə bildiriblər. Biz bu gün sənənle görüşmeyimizə əmin idik. Səndən istədiyimiz şey tekçə budur ki, yerin altından çıxdığın o quyunu bizə göstərəsən, ondan sonra hara istəyirsən çıx get. Biz özümüz gedib ilanlar padşahını tutarıq, onu bura getirmək üçün bizdə adam tapılar". Hasib bu sözleri eşidən hamama getdiyinə çox heyisiləndi, ancaq daha gec idi. Əmirlər, vəzirlər yorulana qədər ona yalvar-yaxar elədilər ki, ilanlar padşahının yerini söylesin. Ancaq Hasib elə birçə onu deyirdi: "Mən onun nə üzünü görməşəm, nə adını eşitməşəm!"

Belə olan suratda, vezir əmr elədi cəllad gəlsin, cəllad hazır olanda, vezir buyurdu ki, Hasibi soyundurub o ki var kötəklesin. Hasib ta ölümü gözlerilə görənə kimi cəllad onu əzişdirdi. Sonra vezir ona dedi: "Bize

yaxşı məlumdur ki, sən ilanlar padşahının yerini bilirsən, niyə bunu danırsan? Həmən yeri bize göstər, sonra çıx get işinə. İlanlar padşahını tutmaq üçün bizim öz adamlarımız var, sənə bir xəter dəyməz". Sonra başladı yene ona yalvarmağa, oğlunu ayağa qaldırıb əmr elədi ona saf qızıl, gümüşlə işlənmiş libas versinlər. Axırda Hasib naəlac qalib vezirə dedi: "Yaxşı, yerin altından çıxdığım yolu sizə göstərərəm". Onun bu sözlerini eşidəndə vezir çox sevindi. Tez əmirlərlə birlikdə atlardılar, Hasib də ata mindi, qoşunu götürüb yola düşdülər. Az getdilər, çox getdilər, gəlib bir dağa çatdırılar. Orada Hasib mağaraya girəndə başladı ağlayıb sızlamağa. Əmirlər, vezirlər atdan düşüb Hasibin dalınca getdilər, bir xeyli irəliliyəndən sonra gəlib Hasibin çıxdığı quyunun yanına yetişdilər.

Burada vezir irəliyə çıxdı, oturub ocaq qaladı, başladı İsmi-əzəm duası oxuyub üfürməye. Bu vezir çox mahir caduger, usta tilsimçi idi, ruh elmindən, qeyri bir çox elmlərdən xəbərdar idi. O, birinci duani oxuyub qurtarandan sonra ikinci duanı başlıdı, sonra üçüncüsüne keçdi. Hər dəfə çırpı yanıb qurtaranda ocağa çırpı atırdı. Sonra o dedi: "Ey ilanlar padşahi, çıx oradan!" Bu vaxt birdən quyunun suyu yerin altına çəkildi, oradan böyük bir qapı açıldı, elə bir nərliyi eşidildi ki, deyərdin göy guruldadi. Adamlar elə bildilər ki, quyu uçdu, hamısı huşunu itirib yera yixıldı, bir neçəsinin elə oradaca bağıri çatladi.

Quyudan fil boyda nəhəng bir ilan çıxdı. Onun gözlərindən, ağızından qıgilcım yağırdı. Belində xalis qızıldan qayrılmış, yanlarına ləl-cəvahirat, başqa qiymətli daş-qas düzülmüş nimçə qoyulmuşdu. Bu nimçənin içində bir ilan qıvrılmışdı, söləsi kahaya işq salırdı, üzü insan üzü idi, çox aydın adam dilində danişirdi. Bu, ilanlar padşahi idi, oyana-buyana boylanıb baxanda, birdən onun gözü Hasibe sataşdı. İlanlar padşahi ondan soruşdu: "Hani sənin mənə verdiyin söz, hani sənin andın, axı and içmişdin ki, hamama getməyəcəksən? Ancaq ola-cağa çarə yoxdur, alnımıza nə yazılıb, o da olmalıdır. Allah-teala mənim əcəlimi sənin əllərinə tapşırıb, onun hökmü belədir, istəyir ki, mən ölüm, Qərəzdan şah xəstəlikden saqlıb dursun".

İlanlar padşahı bunu deyib bərkədən ağladı, Hasib də ona baxıb ağladı. Məlun vezir Şəmxur ilanlar padşahını görəndə elini atdı ki, onu tutsun, onda ilanlar padşahi dedi: "Ey məlun, elini saxla, yoxsa üfürərəm, yanıb qapqara küle dənərsən!" Sonra o, Hasibin üstünə qışqırıb dedi: "Yaxın gel, məni bu nimçəde götür qoy başına. Qəzavü-qədərdən mənim ölümüm sənin elində olmalıdır".

Hasib ilanı götürüb öz başına qoydu, quyu yene əvvəlki kimi qaranlıq qərq oldu. Hamı geri qayıdıb yola düzəldi. Hasib ilanı nimçənin

icərisində başına qoyub aparırdı. Onlar yolla gedəndə ilanlar padşahı ona astadan dedi: "Ey Hasib, qulaq as, menim sənə yaxşı bir məsləhətim var. Doğrudur, sən andını pozdu, verdiyin sözün üstündə durmadın, eybi yoxdur, qəzavü-qədər bele imiş". Hasib dedi: "İtaət ələmək bor-cumdur, ey ilanlar padşahi, söyle görüm əmrin nədir?" İlanlar padşahi dedi: "Sən vezirin evinə gələndə o sənə deyəcək ki, ilanlar padşahını doğra üç parça elə, onda sən boynundan atarsan, deyərsən mən doğramağı bacarmaram. Qoy o məni öz əlilə kessin, nə isteyir eləsin. Elə ki, məni kəsdi, doğradı, Qərəzdan şahın yanından qasid gəlib onu padşahın hüzuruna çağıracaq. Onda vezir menim etimi qazana doldurub qoyacaq sacayağın üstüne, çıxıb gedəndə sənə deyəcək: "Qazanın altında ocaq qala, qoy et qaynasın, elə ki, etin kəfi qalxdı, həmən kəfi yiğ tök bir qaba, bir qədər gözle soyusun, onu iç. Sən onu içəndən sonra canında heç bir ağrı qalmayacaq. Ətin kəfi ikinci dəfə qalxanda, yenə onu yiğ tök başqa qaba, özündə saxla, onu da padşahın yanından qayıdanдан sonra mən içərem, belimdə ağrı var, ona dərmandır". O sənə iki qab verib özü gədecek padşahın yanına. Vəzir gedəndən sonra qazanın altında ocaq qala, onda ki, etin kəfi qalxdı, yiğ onu bir qaba saxla, ancaq məbada içəsan, əger içsən xeyir görməyəcəksən. Kəf ikinci kərə qalxanda, onu yiğib tökərsən başqa qaba, bir az gözlərsən soyuyar, saxlayıb özün içərsən. Vəzir padşahın yanından qayıdış səndən ikinci qabı istəyəndə, sən ona birinci qabı verərsən, sonra başına nə geldiyinə baxarsan..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağılı yarımcı qoydu.



Elə ki beş yüz otuz beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, ilanlar padşahı Hasibi öyrədib başa saldı ki, etin birinci kəfini içməsin, ikinci kəfi qalxanda onu yiğib özündən ötrü saxlasın. Sonra da dedi: "Vəzir padşahın yanından qayıdanda səndən ikinci qabı istəyəcək, onda sən ona birinci qabı verərsən, sonra başına nə geldiyinə baxarsan. Özün ikinci qabdakı kəfi içərsən; elə ki, onu içdən çonüb olacaqsan ağıl dərysə. Ondan sonra eti qazandan çıxart, qoy mis nimçəyə, apar ver padşah yesin. Elə ki padşah eti yedi, et onun qarnını isti eləyəcək, onun başını dəsmalla sarıyib günortaya qədər gözlərsən qarnı soyusun. Sonra ona

şərab ver içsin, içən kimi sağalıb olacaq anadangolmə, Allah-təalanın köməyilə heç bir azarı-bezarı qalmayacaq. Bax bu dediklərimi yaxşı yadında saxla, hamisina əmel ele".

Onlar az getdilər, çox getdilər, gəlib çatdılardı vezirin evinin yanına. Burada vezir Hasibə dedi: "Gel dalımcə eve!" Vəzirlər Hasibə eve girdilər, əsgərlər dağılışdular, her kəs öz işinə-güçünə çıxıb getdi, Hasibə ilanlar padşahını nimçədən başından götürüb yərə qoydu. Vəzir ona dedi: "Bıçağı götür ilanlar padşahını kes!" Hasibə cavab verdi: "Mən kəsməyi bacarımiram, ömründə heç nə kəsməmişəm. İsteyirsən götür özün öz əlinle kes". Belə olanda, vezir Şəmxur yerində qalxdı, ilanlar padşahını nimçədən götürüb başını kesdi. Hasibə onu görəndə hönkürüb ağladı. Şəmxur ona gülüb dedi: "Ey ağılsız, adam da ilan kəsildiyinə görə ağlayarmış?"

Vəzir ilanı kesib soyandan sonra onu üç parça eləyib mis qazana yıldı. Elə bu vaxt birdən padşahın yanından memlük gelib ona dedi: "Padşah səni bu dəqiqli hüzuruna çağırır". Vəzir cavab verdi: "Baş üste, itət borcundur!" Sonra ayağa qalxdı, Hasibə iki qab verib dedi: "Qazanın altını qala, etin birinci kəfi qalxanda onu yiğib tökərsən bu qablardan birinə, bir qədər gözlərsən, soyuyar, götürüb içərsən. Elə ki, onu içdin, canında bir ağrı, azar-bezar qalmayacaq. Hamısı çəkilib gedəcək. Etin kəfi ikinci dəfə qalxanda onu da yiğib tökərsən o biri qaba, mən padşahın yanından qayıdanacan saxlarsan, gəlib onu mən içəcəyəm, belimde ağrı var, bəlkə bir köməyi oldu".

Bunların hamisini Hasibə möhkəm tapşırıdan sonra özü padşahın yanına getdi. Hasibə qazanın altında ocaq qaladı, etin kəfi qalxan kimi onu yiğib yanında qoyduğu qablardan birine doldurdu. Qazanın altına yənə odun atdı, gözlədi etin kəfi bir də qalxanda onu da yiğib ikinci qaba tökdü. Qabin ağzını bağlayıb gizlətdi. Ət bişib hazır olanda qazanı ocağın üstündən götürdü. Oturub veziri gözləmeye başladı. Vəzir padşahın yanından qayıdır ondan soruşdu. "Ha, tapşırıqlarına əmel elədinmi?" Hasibə cavab verdi: "Hamisini görüb qurtarmışam". Vəzir soruşdu: "Birinci qaba yiğdiğin kəfi nə elədin?" Hasibə cavab verdi: "Bu saat hamisini içdim". Vəzir dedi: "Bəs niyə mən sənin bədənində bir dəyişiklik görmürəm?" Həsibə cavab verdi: "Bütün bədənim təpədən dirnağa eley bil odun içindədir". Onda hiyləgər vezir məsələnin nə yerde olduğunu oğlanlarından gizlətmək üçün işin üstünü vurmayıb dedi: "Yaxşı, o biri qabı da ver mənə, içərisindəkini içim, bəlkə belim-dəki ağrıya bir köməyi oldu, sağaldım".

Vəzir qabı aldı, eley bildi ki, içindəki etin ikinci kəfidir. Bir neçə qurtum içən kimi, qab əlindən yərə düşdü, vezir o dəqiqli şisib əndəzən çıxdı. Yaxşı deyiblər: "Özgəyə quyu qazan özü düşər".

Bunu görən Hasibin mati-qutu qurudu, ikinci qaba yiğdiği kəfi içməyə ürək elemədi, ancaq birdən ilanlar padşahının söyüldikləri yadına düşdü, öz-özüne dedi: "Əger ikinci qabdakı kəfdən adama bir xəter deysəydi, onda vezir özüne onu götürməzdi. Allaha penah!" Hasibə ikinci qabin içinde nə vardı götürüb hamisini başına çəkdi. Elə ki oğlan kefi içib qurtardı, o saat Allah-təala onun qəlbini ağıllı-kamal xəzinəsinə çevirdi, her elmdən onu xəbərdar eləyib ürəyini fərəhli, sevincə doldurdu. Hasibə qazandığı eti çıxardıb mis nimçəyə yiğandan sonra onu da götürüb vezirin evindən çıxdı.

O, küçədə başını yuxarı qaldıranda göyün yeddi qatının yeddisini də, orada hər nə vardi, hamisini, lap yeddinci qatdakı şənəggülə çiçəyini də gördü. O, tasi-fələklerin necə firlandıqlarını gördü, bu, Allah-təalanın işiydi. O gördü ki, ulduzlardan beziləri hərəketdədir, beziləri yerində dayanıb, Hasibə bürclərin necə hərəkət elədiklərini dərk etdi, qurunun, dəryanın əsil mahiyyətini anlayıb mizan elminə, nücum elminə, səyyarələr elminə, hesablama qaydalarına, bir çox qeyri-elmlərə, biliklərə sahib oldu. O, gün, ay tutulanda nələr baş verdiyini anladı. Sonra yərə nəzər saldı, orada nə kimi dəmir-dümür, nə kimi nəbatat olduğu ona məlum oldu, onların xasiyyətini, əhəmiyyətini bildi, buradan da təbabət elminə, kimyagərlik sənətinə yiyələnib qızıl-gümüş hasil eləməyin qaydasından xəbərdar oldu.

Hasibə eti Qərezdan şahın yanına gətirdi, içəri girib onun hüzurunda yeri öpəndən sonra dedi: "Qibleyi-aləm, başın sağ olsun, vezirin Şəmxur ömrünü sənə bağışlaşdı". Padşah vezirin öldü xəbərin eşidəndə çox qəməgin oldu, başlaşı hönkürüb ağlamağa. Vəzirlər, vəkillər, səltənatın bütün eyanları da ona baxıb ağladı. Qərezdan şah dedi: "Vəzir Şəmxur bir az bundan qabaq burada mənim yanimdə idi, özü də sağ-salamat idi; buradan getdi ki, əger et bişibse onu götürüb mənə gətirsin. Bəs indi bu bir saatda ona nə qəza üz verdi, nədən öldü?" Hasibə vezir Şəmxurun başına gələnlərin hamisini padşaha nağlı eləyib qabin içindəki kəfi içəndən sonra köpüb öldüyünü xəbər verdi. Padşah elə bil qəm dəryasına qərq olmuşdu. O, Hasibdən soruşdu: "Bəs mən Şəmxursuz nə eləyəcəyəm?" Hasibə cavab verdi: "Ey zamanın padşahı, heç fikir eləmə, mən səni üç günün müddətində eley sagaldacağam ki, azarından heç əsər-əlamət də qalmayacaq". Bunu eşidəndə Qərezdan şah rahat nəfəs alıb Hasibə dedi: "Mən razıyam ki, bu bələdan lap bir neçə ilə xilas olum".

Hasibə yerindən qalxdı, nimçəni gətirib padşahın qabağına qoydu, ilanlar padşahının etindən bir parça götürüb Qərezdan şaha verdi. O, eti yeyib qurtarandan sonra Hasibə padşahın üstünü basdırıb, üzünü dəsmalla örtdü, özü də yanında oturdu, padşaha tapşırı ki, yuxulasın.

Qərəzdan günortadan gün batana kimi yatdı. Ət qarnında həzm olandan sonra Hasib padşahı yuxudan oytadı, ona bir qədər şərab içirdib təzəden yartdı. Padşah o yatan, səhərə kimi yatdı. Sehər gün qalxanda Hasib keçən dəfə elədiklərini bir də təzədən tekrar elədi. Bu minval ilə etin üç parçasının üçün də ona yedirdi. Bir azdan padşahın dərisi quruyub başdan-ayağa tamam soyuldu. Axırda o, ele tərlədi ki, bədənidən tər sel kimi axdı, bütün azar-bezar, nə vardi, hamısı canından çıxdı, hökmərdən sağalıb sappasağ oldu. Hasib padşahı hamama apardı, orada onun bədənini tərtəmiz yudu, qayıdırıb evə geldilər. Təzədən şahın bədəni gümüş kimi oldu, əvvəlki can sağlığı özünə qayıdı, hələ qabaq-dakindan da möhkəm oldu.

Padşah ən gözəl libasını əyninə geyib taxta çıxdı; Hasib Kəriməddinə də izin verdi ki, yanında otursun. Sonra da əmr elədi, süfrə açıldı, hamı yedi, içdi, əllərini yudu. Padşah buyurdu ki, ortalığa mey-məzə gəlsin, buyuruğa dərhal əməl elədilər. Oturub Hasib Kəriməddinlə mey içidiler. Bir azdan əmirlər, vəzirler, əyanlar, məmləkətin adlı-sanlı adamları tökülib gəldilər, padşaha xəstəlikdən sağalıb durduğuna görə gözaydinlığı verdilər. Her yerde təbillər çalındı, şəhər bəzəndi. Padşahın bələdan qurtardığına hamı sevindi. Ona gözaydinlığı verməyə gələnlər toplaşıb cəm olanda, padşah üzünü onlara tutub dedi: "Ey vəzirler, vəkillər, səltənətinin əyanları! Məni xəstəlikdən müalicə eləyib sağaldan, bax bu Hasib Kəriməddindir. Məlumunuz olsun ki, mən onu Şəmxurun yerinə özümə baş vəzir götürmüşəm..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

536-a gecə



Ele ki beş yüz otuz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah vəzirlərinə, səltənətinin əyanlarına dedi: "Məni xəstəlikdən müalicə eləyib sağaldan Hasib Kəriməddindir; mən onu Şəmxurun əvəzine özümə baş vəzir götürmüşəm. Kim onu istəsə, ele bilsin məni istəyir, kim ona hörmət eləsə, ele bilsin mənə hörmət eləyir, kim onun əmrinə əməl eləsə, ele bilsin mənim əmrime əməl eləyir". Hamı cavab verdi: "Baş üstə, itət borcumuzdur!" Sonra adamlar bir-bir yerindən

qalxıb Hasib Kəriməddinin əlini öpdü, baş vəzir təyin olunduğu gəre ona ürekden gözaydinlığı verdilər.

Sonra padşah Hasibə saf qızılı tutulmuş, qiymətli daş-qasıla bəzədilmiş gözəl faxir libas bağışladı. Həmən libasın üstündəki daş-qasıın ən balacasının qiyməti beş min dinar idi, bundan əlavə, ona üç yüz memlük, üç yüz ayuzlü qaravaş, üç yüz həbaş kənizi, beş yüz qatır yükü pul verdi, saysız-hesabsız mal-qara, dəvə verdi. Sonra da öz vəzirlərinə, vəkillərinə, səltənətinin əyanlarına, qullara, bütün rəsiyyətinə dedi: "Məni istəyen Hasibə xələt versin". Hasib Kəriməddin atlandı, o qabaqda, dalınca da vəzirler, vəkillər, əyanlar, pəhləvanlar, hamısı yola düşüb padşahın ona bağışladığı imarətə getdilər. Hasib imarətə girib kürsüde əyləşdi. Vəzirler, vəkillər bir-bir gelib onun əlini öpüb baş vəzir təyin olunduğu gəre gözaydinlığı verdilər, başladılar ona qulluq eləməye.

Hasibin anası da oğlunun baş vəzir olduğunu çox şad olub ona gözaydinlığı verdi, arvadları da çox sevindilər, hamılıqla ona gözaydinlığı verdilər. Bundan sonra Hasib ata minib vəzir Şəmxurun evinə getdi, hər nəyi vardi, hamısını yiğisdirib getirdi öz evinə. Qabaqlar heç bir elmdən xəberi olmayan, yazılımı oxumağı bacarmayan Hasib Allah-təalanın hökmü ilə bütün elmlərə sahib oldu, adı dildən-dile gəzdi, təbabətdə, nücum elmində, həndəsədə, kimyagərlikdə, sehrbazlıqdə ruhaniyyətde ən dərin bilikli sima kimi şöhrəti bütün ölkələrə yayıldı.

Günlərin bir günü Hasib anasına dedi: "Ey ana, mənim atam Danyal ağlı, bilikli adam olub; söyle görüm o, kitabdan-zaddan ne qoyub gedib". Hasibin bu sözlərini eşidənən anası gedib bir sandıq gətirdi. Hasibin atası dəryada qərq olan kitablardan qalan beş vərəqi həmən sandığa qoymuşdu. Arvad oğluna dedi: "Sənin atandan kitab qalmayıb, qalan ancaq cəmi beş vərəqdir, o da buradadır".

Hasib sandığı açdı, oradakı vərəqləri götürüb oxuyanda dedi: "Ana, vərəqlər kitabdan qopub, bəs bunun qalanı hanı?" Anası cavab verdi: "Sənin atan kitablarını götürüb dəryada səfərə çıxmışdı. Yolda gəmi dağılır, kitablar suda batır, özünü Allah-təala xilas eləyir. İndi ondan qalan tekce bu vərəqlərdir. Atan səfərdən qayıdanda sən boy-numda idin, o məni çağırıb dedi: "Bəlkə oğlun oldu, götür bu vərəqləri gizlə, saxla, uşaq böyüyüb soruşanda ki, atamdan nə qalıb, onda bu vərəqləri ona verib deyərsən: "Atan bunlardan başqa heç nə qoymayıb, qalan ele bunlardır".

Hasib Kəriməddin bütün elmləri öyrənib onlardan xəbərdar olandan sonra Kefləri pozan, Moclisləri dağıdan gələnəcən şad-xürrəm özü sündü. Rəhmətlik Danyalın oğlu Hasib Kəriməddinin əhvalatı burada qurtarır. Biz eşidəni budur, ancaq düzüñü bircə Allah-təalanın özü bilir.

Dəniz səyyahı sindbadın sağlı

Ancaq bu, Sindbadın nağılından qəribe deyil. Əmirəltmominin, Axəlifə Harun-er-Rəşidin zamanında Bağdad şəhərində bir kişi vardi, adına hambal Sindbad deyərdilər. Kasib bir adam idi, peşəsi, haqqına ona-buna başında yük daşımaqdı. Günlerin bir günü Sindbad yenə ağır bir yük götürmüdü. Hava berk isti idi, kişi yükün altında yorulub qan-tərə batmışdı, bürkü onu taqətdən salmışdı. Bir tacirin darvazasının yanından ötəndə gördü ki, qapının qabağı ter-təmiz süpürülüb, sulanıbdır, sərin yerdir, darvazanın yanında da enli kürsü qoyulub, hambal yükü başından alıb kürsünün üstüne qoydu ki, bir az dincəlib nəfəsini dərsin..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Ele ki beş yüz otuz yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, hambal yükünü kürsünün üstüne qoydu ki, bir az dincəlib nəfəsini dərsin. Bu vaxt darvazadan onun üzünə sərin meh vurdu, burnuna gülcükə etti dəydi. Hambal bundan xoşallanıb yanını kürsünün kənarına qoydu. Gördü ki, evdən ud səsi gəlir, orada insanı valeh eləyən mahnilar oxunur, dərin mənali şeirlər deyilir. Bağçada quşlar səs-səsə verib, hərosi öz dilində yüz avazla Allah-təalanın şənине nəğmələr qoşurdu. Qumru quşları, İran bulbulları, qaratoyuqlar, çöl göyərçinləri, kəkliklər cəh-cəh vururdu.

Hambal ürəyində təəccüb eləyib bu büsata heyran oldu. Durub qapiya yaxın gələndə evin qabağında böyük bir bağ gördü, nökerler, qullar, buyuruqçular gördü; burada elə şeylər vardı ki, onlara ancaq şahların, sultanların xanimanlarında rast gəlmək olar. Hambalı oradan cürbəcür ləzzətli xörəklerin, gözəl-gözəl içkilərin etti vurdu. Bu cəh-cələli gorənde hambal üzünü göye tutub dedi: "Həmd olsun sənə, ey xudavəndi-kərim, ey istədiyinə dünyanın min cür nemətini qismət

eləyən xalq! Sənin etəyindən tutub yalvarıram, keç mənim günahım-dan, sənin dərgahına üz tutub pis işlərimdən tövbə eləyirəm. Pərvəndi-gara, sənin hökmünün, qüdərətinin qabağında hamı acizdir, sənin yazına pozu yoxdu, hər şey sənin öz ixtiyarındadır. Şükür sənin kərəminə! Kiminə var-dövləti başından tökürsən, kimini bir loğmaya möhtac qoyursan, kimini göye qaldırırsan, kimini quyuya salırsan. Səndən başqa Allah yoxdur! Sən ezmətli, qurdətlisən! Sən nə elesən, hamısı haqqdır, sən istəyəndə öz bəndələrindən səxavətini esirgəmirsin. Bax, bu evin sahibi şad-xürəm özür sürüb, etir-ənber iyindən zövq alır, ürəyi istəyəni yeyir-içir. Sən öz bəndələrindən bir parasına xoşbəxtlik nəsib eləyirsən, bir parasını da mənim kimi əlamanda qoyub zillətə salırsan". Hambal bunu deyib belə bir şeir oxudu:

"Nə rahatlıq tapır bədələ kesi,
Nə də qəlboxşayan ağac kölgəsi.

İşlərim bəd gedir, pozulub halim,
Başımdan aşıbdır dərdim-mələlim.

Amma başqasının xoş keçir günü,
Çəkməyib mən çəken möhnət yükünü.

Onu kef-damaqla yaşadır həyat,
Yeyib-içməkdədir, könlü-gözü şad.

İnsanlar yaranıb eyni qətrədən,
Heç kimdən fərqlənənə seçilmirəm mən.

Necə fərqlənirse sirkə şərabdan,
Fərqlənir yene de insanla insan.

Buna baxmayaraq gileyənmedən
Deyirəm: "Ey xuda, adil hakimən!".

Hambal Sindbad özünün qoşduğu bu şeri deyib qurtarandan sonra yükünü götürüb getmək isteyəndə birdən darvazadan yaşça cavan, üzdən göyçək, qədd-qamotlı, gözel libaslı bir nökər çıxdı. O, hambalın əlinənən yapışab dedi: "Gedək içəri, otur mənim ağamlı söhbət elə, sən çağırıñ". Hambal istədi boyun qaçırsın, ancaq olmadı. Yükünü evin girəcəyində, qapının yanında qoyub nökərlə bərabər heyətə keçəndə gözel bir imarət gördü. Burada hər addımda qonaqpərəstlik, hər şeydə ləyaqət hiss olunurdu. Sindbad böyük qonaq otağına nəzər salanda gördü ki, burada nəcib ağalar, adlı-sanlı şəxslər əyləşiblər, hər yero

cürbəcür gül-ciçək düzülüb, ortalığa çoxlu ləzzətli xörekler, xüsgəbar, yer-yemiş, gözəl üzüm şərəbi qoyulmuşdur. Burada sazəndələr, xanəndələr çalıb oxuyur, gözəl kənizlər dayamışlar. Onlar öz yerlərində səra ilə durmuşlar. Otağın ortasında saqqalına təzə-təzə dən düşən hörmətli bir şəxs əyleşmişdir. O, sifətdən çox gözəl idi, ezmətli, yaraşıqlı, nəcib görünüşü vardi.

Bunları görəndə hambal Sindbad məettəl qalıb öz-özünə dedi: "Allaha and olsun, bu otaq cənnətin gözəl bir guşəsidir, bu saray şahlara, sultanlara layiqdir!" Sonra o, ədəb-ərkanla oturanlara salam verib hamisən Allahdan cansağlığı diledi, onların hüzurunda əylib yeri öpəndən sonra başını aşağı salıb ədəblə dayandı..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

538-ci gecə

Elə ki beş yüz otuz səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, hambal Sindbad onların hüzurunda yeri öpəndən sonra başını aşağı salıb ədəblə dayandı. Ev sahibi öz yanında ona yer gösterdi. Sindbad əyleşdi, ev sahibi hambalın könlünü alıb ona dedi: "Xoş gəlmisin!".

Sonra əmr elədi, onun qabağına ləzzətli xörekler qoydular, hambal Sindbad irəli oturdu, "bismillah" deyib yeməyə başladı. O ki var yeyib doyandan sonra "elhemdüllah" dedi, əllərini yuyub, oturanlara razılıq elədi. Bu vaxt ev sahibi ona dedi: "Bu evə bir də xoş gelib sefa gətmisin. İndi söylə görək adın nədir, nə peşənin sahibisən?" Sindbad cavab verdi: "Ey ağa, mənim adıma hambal Sindbad deyərlər, işim-pesəm ona-buna muzduna yük daşımaqdır".

Ev sahibi gülüb ona dedi: "Ey hambal, məlumun olsun ki, sənle mən adaşıq, mənim də adımdən dəniz seyyahi Sindbaddır. İndi mənim səndən temənnam budur ki, bir az bundan qabaq darvazada dediyin şerini bir də deyəsən, mən qulaq asam". Bunu eşidənə hambal utanıb dedi: "Səni and verirəm Allaha, məndən rəncidə olmayıasan, ezbəz-əziyyət, yoxsuluq adamı çəsdirir, qanmaz əleyir". Ev sahibi cavab verdi: "Heç utanıb eləmə, bu gündən sən oldun mənim qardaşım. Şerini de, qulaq asım; sən darvazanın yanında dayanıb onu oxuyanda xoşuma gəldi".

Hambal şerini oxudu, ev sahibi qulaq asıb valeh oldu. O dedi: "Ey hambal, sənə məlum olsun ki, mənim qəziyyəm qəribədir. Başına gələnləri sənə danişaram, onda görərsən indiki xoşbəxtliyə çatıb həmən bu yerde oturana qədər mən nələr çəkmışəm. Mən bu ağ günə çıxanacan, çox əzab-əziyyətlər görmüşəm, çox bələlərə dükər olmuşam. Keçmişdə mən çox zəhmət çekib alın təri axıtmışam. Yeddi dəfə səyahətə çıxmışam, onun hər birisi elə qəribə bir əhvalatıdır ki, qulaq asanların hamısı heyran olur."¹ Hamisi qəzavü-qədərdir. İnsanın alınına nə yazılib, o da olmalıdır, ondan heç kim yaxasını qurtara bilməz.

SİNDBADIN BİRİNCİ SƏYAHƏTİ

Ey ağalar, ey nəcib adamlar, məlumunuz olsun ki, mənim atam tacir idi, özü də çox adlı-sanlı adam idi, hörməti-izzəti vardi, çoxlu pul, mal-dövlət sahibi idi. O rehmətə gedəndə mən balaca uşaqdım, ondan mənə çoxlu pul, torpaq, kend-kəsək qalmışdı.

Elə ki böyüdüm, bütün bu var-dövlətə sahib oldum, könlüm istədiyi kimi yeyib, içib, günümü eyş-ışretdə keçirməyə başladım. Cavan oğlanları başına yiğirdim, geyinib-kecinib dost-aşnalarla gəzirdim. Elə biliirdim günüm-güzəranım həmişə belə keçəcək, heç bir dərdi-sərim olmayıacaq. Bir müddət bu minval ilə keçdi. Bir gün kefdən ayılib ağlın başına gələndə gördüm ki, pullarım xərclənib qurtarıb, vəziyyətim ağırlaşıb, olan-olmazın hamısı əldən gedib. Canımı vəlvələ düşdü, özümü itirdim. Elə bu vaxt atamın keçmişdə dediyi bir söz yadına düşdü. O nağıl əleyirdi ki, Davud oğlu Həzret Süleyman (hər ikisine salam olsun!) deyərmiş: "Üç şey üç səydən yaxşıdır: ölüm günü – təvəllüd gündündən; diri köpək – ölü aslanдан; qəbir – kasıbılıqdan yaxşıdır".

Tez yerimdən qalxıb evdə qalan nə vardı hamisini yiğisdirdim, apardım satdım, torpaqlarından əlimdə olanının hamisini satdım, üç min dirhəm düzəlddim. Başına belə bir fikir girmişdi ki, dünyamı gəzib məmlekətləri səyahət əleyim. Bu vaxt bir şairin sözü yadına düşdü:

¹ Doniz soyyahi Sindbadın səyahətləri "Min bir gecə" kitabının on möşhur nağılı bəzi tədqiqatçılar tərofından haqlı olaraq "orob Odisseyi" adlandırılmalıdır. Sindbadın yeddi səyahətinin ocaib təfərruatı nağılin yazılı matninin tortbatçısı tərofından müxtəlif orob kosmografiyalardan ve "Yol məlumatı" kitablarından götürülmüşdür (IX əsr coğrafiyası-nı ibn Xordidbeyin "Yollar vo padşahlıqlar" kitabı; Ramhurmuzlu doniz soyyahi Büzürg ibn Şohriyarın dilindən danişılan ohvalatlar möcməsi (X əsr) ol-Qozvininin "Yaranış möcüzələri" kitabı (XIII əsr) vo "Hindistan möcüzələri"; vo başqları).

Ucaldır insanı çekdiyi emek,
Ucalmaq isteyen yatmasın gerək.

Dürr tapmaq isteyen cumur dəryaya,
Var, rütbe sahibi olur axırda.

Zəhmətsiz ucalmaq isteyən ancaq,
Ömrünü boş yere sərf edir, nahaq.

Bəli, mən səyahət ələmək qərarına gəlib özümə mal aldım, cürbəcür ləvazimat, səfər üçün lazımlı olan bir para şeylər aldım, hər şey hazır olanda, bir dəstə tacirlə bərabər gəmiyə minib Bəsra şəhərinə yola düşdüm. Neçə gün, necə gecə yol getdik, neçə-neçə cəzirələrdən ötdük, dəryalardan keçdiğim, torpaqlar gördük. Haradan keçsək orada mal satıb mal alırdıq, şey dəyişirdik. Bir dəryada xeyli gedəndən sonra bir cəzirəyə gəlib çatdıq, bura elə bil behişt bağlarından biri idi. Gəminin sahibi cəzirəyə yan aldı, lövbər salıb körpünü endirdi, gəmidə olanların hamısı cəzirəyə çıxdı. Ocaq qaladılar, hərə başıla bir işlə məşğul olmağa – kimi xörək bışırıldı, kimi paltarını yuyurdu, kimi də seyrə çıxmışdı. Mən cəzirədə seyrə çıxanların içərisindəydim.

Bir xeyli keçəndən sonra bütün gəmi ehli bir yere toplasdı, başlıdılardı yeyib-içməyə, gülüb-oynamağa. Haminin başı bu işe qarışanda, bir də gördüm ki, gəmi sahibi göyərtəyə qalxıb oradan bize qışkırtı: "Ey camaat, tez olun, gəmiyə qalxin, durmayın, cəld tərənin! Nəyiniz var, qoyun qalsın, qaçın canınızı qurtarın. Nə qədər ki, ölməmisiz, qaçın. Sizin gəzdiyiniz cəzirə deyil, nəhəng balıqdır, suya yatıb. Külək qum, torpaq getirib onun belinə töküb, beli olub cəzirə kimi, orada qədimdən ağaclar bitir. İndi siz ki, orada ocaq qalamısız, balıq istini hiss eleyib başlayıb tərəpneməyə, bu saat sizinlə bir yerde suyun dibinə gedəcək, hamıñı boğulacaqsız, nə qədər ki, həlak olmamışız başınızın çarəsini qılın..."

Şəhriyad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

539-ə gecə

Elə ki beş yüz otuz doqquzuncu gecə oldu, Şəhriyad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki,

gəmi sahibi yolçulara qışkırib dedi: "Nə qədər ki, həlak olmamışız şeylərinizi atın, başınızı götürün qaçın!"

Adamlar onun səsini eşidəndə tez əl-ayağa düşdüler, bütün ayın-ayınlarını, qazanlarını, manqallarını orada qoyub gəmiyə tələsdilər. Kimi özünü qaçıb gəmiyə yetirə bildi, kimi yetirə bilmedi. Elə bu vaxt cəzire hərəkətə gəlib, üstündə nə vardi, hamisiyla birlikdə dəryanın dibinə yatdı. Su təlatümə geldi. Mən cəzirədə ləngiyib suya qərq olanlar arasındaydim. Ancaq Allah-təala kəməyimə yetib məni boğulmağa qoymadı, yolçuların paltar yuduqları iri təknələrdən birini mənə yetirdi. Can şirin olur, tez təknədən yapışb üstünə çıxdım, başladım ayaqlarımla avar kimi suyu kürəkləməyə. Ləpelər məni elədən-bela qovurdı, belədən-ele. Gəmiçi yelkənləri açıb xılas olanlarla birlikdə uzaqlaşırdı, suda boğulanlara heç fikir də vermirdi. Gəmi ta gözdən itənəcən dalınca baxdım, elə ki gəmi görünməz oldu, daha axırım çatıb dedim.

Gecə oldu, qaranlıq düşdü. Bir gün, bir gecə bu minvalla keçdi, axırda külək, ləpələr mənim kəməyimə yetdi, təknəni qova-qova gətirib sıldırmıq qayalıq bir cəzirənin qırığına çıxartdı. Burada çoxlu ağac bitmişdi, qol-qanadları suya əyilmişdi. Əlimi atıb hündür bir ağacın budağından bərk-bərk yapıdım, birtəhər dırmaşıb sahile çıxdım; bu vaxt az qalmışdı yixılam ölüm. Cəzirədə gördüm ki, ayaqlarım işib, baldırlarımda balıqların dişlərinin yeri qalıbdır. Ancaq elə qəmgin olmuşdum, elə yorulmuşdum ki, ayaqlarımın ağrısını hiss etmirdim. Mən cəzirədə huşumu itirib gecəni səhərə qədər ölü kimi qaldım. Səhər gün çıxanda gözümü açdım, gördüm ki, ayaqlarım bir az da işib. Amma ağrıya fikir vermədim, qalxıb sürüñə-sürüñə, iməkləyə-iməkləyə cəzirəyə baxmağa getdim. Burada çoxlu meyvə ağacları, şirin sulu çaylar vardı. Meyvələrdən yiğib yedim, sudan içdim.

Bu qayda ilə neçə gün, neçə gecə cəzirədə qaldım. Bir qədər özümə gəlib dirçəldim, qırvaqlaşdım. Cəzirənin qırığında gəzib fikirləşməyə, Allah-təalanın bu ağacların arasında xəlq elədiklərinə tamaşa etməyə başladım. Ağacların budağından özümə çəlik düzəldib ona söykənə-söykənə yerdim. Bu minvalla xeyli müddət cəzirədə qaldım.

Günlərin bir günü yene dəryanın kənarı ilə gedirdim, birdən aralıda gözüme qəribə bir məxluq dəydi. Fikirləşdim ki, vəhşi heyvandır, ya da dəniz heyvanlarındandır. Başladım ona tərəf getməyə, özüm də gözümü ondan çəkmirdim. Yaxınlaşanda gördüm ki, bu çox iri bir atdır, dənizin qırığında ağaca bağlıdır.

Mən onun yanına çatanda at elə bərkdən kişnədi ki, canuma lərzə düşdü, istədim geri qayıdam, elə bu vaxt birdən yerin altında bir adam çıxb üstümə qışkırdı, dalımcı gəlib mənə dedi: "Kimsən, haradan gəlir-

sən, burada nə gəzirən?" Mən cavab verdim: "Ey ağa, məlumun olsun ki, mən qərib babayam, gəmidə gedəndə, orada olan bir neçə adamla yolda qəzaya düşdük, suda boğulanda Allah-təala mənə bir təknə yetirdi, mindim təknəyə, başladım üzməyə, axırdı ləpelər məni getirib bu cəzirəyə çıxardı".

Bunu eşidəndə həmən adam qolumdan yapışib dedi: "Gedek mənimlə". Onun yanına düşüb getdim. O, məni bir zırzəmiyə endirib oradan da geniş bir yeraltı otağı apardı, məni həmən otağın ortasında oturdub yemək-içmək getirdi. Bərk acmışdım, başladım yeməyə, o ki var yeyib qarnımı doyurandan sonra ürəyim toxtdadı.

Sonra bu adam başıma gələnləri xəbər aldı. Mənə nə ki üz vermişdi, hamisini əvvəldən axıracan, bir-bir ona nağıl elədim, kişi danışdıqlarımı eşidəndə təəccüb elədi.

Mən öz əhvalatımı nağıl eləyib qurtaranda dedim: "Ey ağa, səni and verirəm Allaha, mənə acığın tutmasın, başıma ne gəlib hamisini sənə danışdım. İndi arzum budur ki, mənə söyleyəsən görüm sən kimsən, nəkarəsən, niyə yerin altındakı bu otaqda oturmusan? Niyə atını cəzirədə dəryanın qirağında bağlamışan?" O cavab verdi: "Məlumun olsun ki, biz burada çoxuq, hamımız bu cəzirəyə gəlib hərəmiz bir tərəfə seپələnmişik. Biz əl-Mihrən¹ şahın mehtərləriyik. Onun atlarına biz baxırıq. Hər dəfə ay təzələnəndə, cins atları yığlbura gətiririk, talab madyanları dəryanın qirağında bağlayırıq, özümüz də yerin altındakı bu otaqlarda gizlənirik ki, heç kim bizi görməsin. Dərya atlarının ayqırıları madyanların iyini alıb-sudan çıxırlar. O tərəf-bu tərəfə boylanırlar, görəndə ki, heç kim yoxdur, madyanların üstüne qalxırlar, işlərini görəndən sonra madyanın belindən düşürler, sonra da onları özlərlə dəryaya aparmaq istəyirlər. Ancaq madyanlar bağlı olduqlarından ayqırıla qoşulub gedə bilmirlər.

Ayqırılar kişneyib madyanları başlarıile itəleyirlər, təpiklərile vururlar; biz onların kişnərtisini eşidəndə bilirik ki, madyanların üstündən düşübərlər. Onda zırzəmidən çıxıb ayqırıla açıqlanırıq, bizdən hürküb təzədən dəryaya girirlər. Madyanlar onlardan boğaz olub vaxtı-vədəsi çatanda ya erkək, ya da dişİ qulun doğurlar. Onların hər birinin qiyməti bir dolu kisa qızıldır, çünki onlardan əmələ gələn atların yer üzündə tayı-bərabəri tapılmaz. İndi ayqırıların sudan çıxan vaxtidir. Ondan sonra, Allah qoysa, səni götürüb apararıq əl-Mihrən şahın yanına..."

Şəhərizad bu yerde səhərin açıldığını görüb, nağlı yarımcıq qoydu.

¹ Əl-Mihrən - "Maharaca" sözünün təhrif olunmuş formasıdır. Maharaca hind dilində padşah deməkdir. Ərob coğrafiyasınları bozun Yavani və Malay adalarını Maharaca adaları adlandırlırlar.

540-a gecə

Elə ki beş yüz qırxinci gecə oldu, Şəhərizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, mehtər deniz səyyahı Sindbada dedi: "Mən səni özümlə götürüb apararam əl-Mihrən şahın yanına, məmlekətimizi sənə göstərərem. Yəqin bil ki, bize rast gelməsəydi, bu cəzirədə başqa insan üzü görməyəcəkdi, tek-tənha ölüb-itəcəkdi, heç kim də səndən xəbər tutmayacaqdı. Mən qanının arasına girdim, indi də kömək elərəm vətənинə qayıdarsan".

Mənə elədiyi yaxşılığın, göstərdiyi mərhəmetin müqabilində mehtərə razılıq elədim. Biz belə söhbət eləyən zaman birdən ayırbərə dəryadan çıxdı, bərkdən kişneyib madyanın üstüne atıldı, öz işini görüb qurtarandan sonra onun üstündən düşdü, istədi madyanı özüyle aparsın, at bağlı olduğundan apara bilmədi. Onda ayırbəşədi kişneyib onu təpikleməye. Belə olanda, mehtər qılincını, qalxanını götürüb otaqdan çıxdı, qılinci qalxana vura-vura yoldaşlarını haraylayıb dedi: "Çıxın, yeriyin ayqırın üstüne".

Bir dəstə adam əllərində nizə, tökülüşüb geldi, başladılar hərə bir yandan qışkırmış, ayqır onlardan hürküb, kəl kimi özünü verdi dəryaya, suyun altında gözdən itdi. Mehtər bir az oturub gözlədi, sonra o tərəf-bu tərəfdən yoldaşları onun yanına gəldilər, hərəsinin də yedəyində bir madyan. Onlar məni mehtərin böyründə görəndə haradan gəlib hara getdiyimi xəbər aldılar. Mən bu sözün cavabında, mehtər nağlı elədiklərimi onlara danışdım. Mehtərlər mənə yaxın oturub süfrə açıdlar, başladılar yeyib-içməyə. Mənə də çörək təklif elədilər, onlara qoşuldum, yeyib doyandan sonra onlar ayağa qalxıb atlarını mindilər, məni də ata mindirib özlərlə götürdüler.

Az getdik, çox getdik, gəlib çatdıq əl-Mihrən şahın şəhərinə. Burada mehtərlər hökmdarın yanına gedib mənim əhvalatımı ona xəbər verdilər. Padşah əmr elədi ki, məni onun hüzuruna götirsinlər. Məni padşahın hüzuruna apardılar. Mən ona salam verdim, o, hörmətlə salamımı alıb dedi: "Xoş golmisen!" Sonra başıma gələnləri xəbər aldı, mən də öz əhvalatımı, başıma gələnlərin hamisini əvvəldən-axıracan ona nağıl elədim. Padşah mənim gördükərimi, çəkdiyim müsibəti eşidəndə çox təəccüb eləyib dedi: "Ey oğul, and olsun Allaha, sənin

bəxtin gətiribdir, görünür əcəlin hələ tamam deyilmiş, yoxsa o bələdan qurtara bilmezdin. Şükür olsun Allaha ki, sağ-salamat qurtarmışın!"

O, mənə hörmət, mərhəmet göstərib özünə yaxın əyleşdirdi, başladı mehriban sözlerle mənə ürək-direk verib könlümü almağa. Padşah məni dəniz limanına rəis təyin eleyib, tapşırdı ki, ora gələn gəmilərin hamisini yazım. Bu minvalla mən padşahın yanında qalıb onun tapşırığı işləri gördüm, o da öz mərhəmetini məndən əsirgəmirdi, qayğıma qalıb hər cür köməklik göstərdi. Mənə çox gözəl libas bağışladı. Onun yaxın adamlarından biri olmuşdum. Camaatin şikayətinə baxırdım.

Beləliklə xeyli müddət onun yanında qaldım, hər dəfə limanda gəzəndə başqa məmləkətlərdən gələn tacirlərdən, dənizçilərdən Bağdad şəhərinin hansı tərəfdə olduğunu xəbər alırdım. Fikirləşirdim ki, bəlkə ora bir yolu düşən oldu, mən də onunla bir yerde Bağdada, öz vətənimə qayıtdım. Ancaq heç kim Bağdadın hayanda olduğunu bilmirdi, heç kim ora gedən bir adam tanımadı. Uzun müddət qurbətdə qalmağım mənə çox darıxdırırdı.

Bir müddət belə keçdi, bir gün əl-Mihrcan şahin yanına gələndə gördüm ki, orada bir dəstə hindistanlı əyleşib. Mən onlara salam verdim, onlar salamımı alıb mənə "xoş gördük!" deyəndən sonra mənim vətənimdən söz salıb xəbər tutmağa başladılar..."

Şəhrizad bu yerde səherin açıldığını görüb, nağılı yarımcıq qoydu.

541-ci gecə



Elə ki beş yüz qırx birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirlər ki, dəniz səyyahı Sindbad nağıl eləyirdi: "Mən də onların vətənlərindən söz salanda bildirdilər ki, onların arasında şəşakirilə¹ en möhtərom adamlardır, onlar heç kimi incitmirlər, heç kəsə zoraklıq göstərmirlər. Bundan başqa, içərilişində elə adamlar da var ki, adlarına brehmənlər deyirlər, onlar heç vaxt şərab içmirlər, ancaq dünyanın zövq-səfasından da qalmırlar, qayğısız özür sürüb deyib-gülürlər, çalğıya qulaq asırlar, dəvələri, atları, mal-qaraları olur. Onlar mənə danışdilar ki, hindlilər yetmiş iki təriqətə bölündürlər. Mən bunu eşidəndə məettəl qaldım.



¹ Hindistanda kasta adıdır. "Kşatri" sözünün təhrif olunmuşudur.

Mən el-Mihrən şahin məmlekətindəki cəzirələrin içərisində bir cəzirə görmüşdüm, adına Kəsil deyirdilər; bütün gecəni orada dəf çalınır, təbil vurulurdu. Cəzireyə yaxşı beləd olanlar, mənə danışındılar ki, həmən cəzirədə yaşayınlar ağır töbiətli, düzgün fikirli adamlardır. Mən oranın dəryasında elə balıq görmüşəm ki, uzunluğu düz iki yüz dirsek, elə də balıq görmüşəm, başı bayqus başı kimidir. Bu səyahətim zamanı o qədər qəribə-qəribə işlərə, möcüzələrə rast gəlmışəm ki, indi hamisini nağılı eləsəm söhbət çox uzanar.

Mən bu cəzirələri gəzib, orada nə vardı, hamisina tamaşa eləyirdim. Bir gün yənə həmişəki kimi elimdə esa dənizin kənarında dayanmışdım. Bu vaxt gördüm böyük bir gəmi gəlir. Gəmi limana girib körpüye yan aldı. Gəmi sahibi yelkənləri salıb körpünü endirdi, gəmi əhli başladı gəmidən şeyləri yerə daşımaga. Mən də dayanıb daşınan malları yazırdım.

Onlar işi qurtaranda mən gəmi sahibindən soruştum: "Daha gəmide bir şey qalmadı ki?" Gəmi sahibi cavab verdi: "Ey mənim ağam, gəminin anbarında mal qalıb, ancaq onun sahibi yolda bizi bir cəzirenin yanından ötəndə dəryada qərq oldu, indi onun malları bizdə emanet qalıb. İsteyirik mezzənnəni öyrənib həmən şeyləri sataq, pulunu aparıb əmin-amanlıq şəhəri Bağdadda mərhumun qohumlarına çatdırıq". Onda mən gəmiçidən xəbər aldım: "O malların sahibinin adı ne idi?" O cavab verdi: "Onun adına dəniz səyyahi Sindbad deyərdilər, yazılı suda boğuldu". Onun bu sözlerini eşidəndə mən zənlə baxıb onu tanıdım, o saat da bərkden qışqırıb dedim: "Ey gəmiçi, bilesən ki, dediyin o malların sahibi mənəm. Adım da dəniz səyyahi Sindbaddır. O vaxt tacirlər gəmidən cəzireyə düşəndə mən də onların içərisindeydim. Üstündə dayandığımız balıq tərpənəndə sən qışqırıb bizi səslədin: macal təpib gəmiyə çıxan çıxdı, qalanların hamısı suda batıb qərq oldu. Batanların arasında mən də vardım. Ancaq Allah-tealanın mənə yazıçı gelib boğulmağa qoymadı. Haradansa seyyahların pal-paltar yuduqları teknlərdən birisini mənə ürcəh eledi. Mindim tekneyü, başladım ayaqlarımıla avar çəkməyə, külək, dalğa da bir yandan kömək eledi – gelib çıxdım bu cəzireyə. Bura çıxandan sonra Allah-teala rast saldı, el-Mihrən şahin mehtərlərini gördüm, məni özlərlə götürüb getirdilər həmən bu şəhəre. Burada onlar məni apardılar el-Mihrən şahin hüzuruna. Mən başıma gelən qəza-qədəri ona nağılı eləyəndən sonra padşah mərhəmət göstərib məni bu şəhərin limanına rəis qoydu. İndi bu işdən mənfəət hasıl elədiyimi görüb keramətini mendən esirgəmir. O ki qaldı bu mallara, onların sahibi mənəm. Var-yoxum elə onlardır..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoysu.

542-ci gecə

Elə ki beş yüz qırx ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bele rəvayət eləyirler ki, dəniz səyyahi Sindbad gəmiçiye dedi: "Sənin dediyin o mallar mənimkidir, mənim varidatımdır". Bunu eşidəndə gəmiçi qışqırıb dedi: "Allah-tealanın gücü, qüdrəti qarşısında hər şey acızdır! Heç kimdə ar-namus qalmayıb!" Onda mən xəbər aldım: "Ey gəmiçi, niyə bele danışırsan? Bəs mən başıma gələnləri səna nağılı eləmədim?" Gəmiçi cavab verdi: "Ona görə ki, mən dedim: bizdə yiyesiz mal qalıb, sahibi deryada qərq olub; indi sən bunu eşidib istəyirsən hemən şeylərə sahib olasan. Bilmirsən ki, özgə malına göz dikmek haram buyrulub? O adamın suda boğuldugunu biz gözüümüzle görmüşük. Onun yanında gəmide gedənlərdən çox adam vardı; biri de salamat qurtarmadı. İndi sən bəs hansı sübutla deyirsən ki, bu malların sahibi sənsən?" Mən dedim: "Ey gəmiçi, sən gəl mənə üz verən əhvalata yaxşı qulaq as, sözlərimə diqqət yetir, onda özün görərsən ki, mən düz danışıram. Kişi olan kəs yalani dilinə gətirməz". Bunu söyləyəndən sonra mən onun gəmisində Bağdad şəhərində çıxıb qəzaya uğradığımız cəzireyə çatana kimi başıma gələnləri gəmiçiye nağılı elədim, səfər zamanı icimiz birlikdə üz verən bəzi başqa əhvalatları da yadına saldım. Bunları eşidəndə gəmiçi də, tacirlər də sözlərimin düzlüğünə inanıb məni tanıdlar, sağ-salamat qurtarmağıma şükrə eləyib dedilər: "And olsun Allaha, sənin salamat qurtarmağınızı biz heç ağlımızda da gətirmirdik, xudavəndi-kərimin sənə rəhmi gəlib".

Onlar mallarımı özümə qaytardılar, baxdım gördüm ki, hamisının üstündə adım yazılıb, hər bir şeyim öz yerindədir. Mən tayları açıb qiymətdə baha bəzi-para şeyləri çıxarddım; gəmiçinin qulları onları götürüb mənim dalımcı padşahın hüzuruna getirdilər. Padşaha ərz elədim ki, bu həmən mən gələn gəmidir, mallarının hamısı sağ-salamat gəlib özüme çatıbdır, bu hədiyyələr də həmən şeylərdəndir. Padşah buna çox təccüb elədi. İndiye qədər söylədiklərimin gerçekliyi ona tamam aşkar oldu.

Padşahın mənə məhəbbəti birə yüz artdı. Büyyük hörmət göstərdi, ona getirdiyim hədiyyələrin müqabilində mənə çoxlu şeylər bağışladı.

Mən tayları, özümdə olan malları satıb çoxlu qazanc götürdüm. Əvəzində bu şəhərdən cürbəcür mal, azuqə aldım, tacirlər yola düşəndə şeylərin hamısını gəmiyə vurdum. Sonra padşahın hüzuruna gedib mənə göstərdiyi iltifat, inayət üçün ona minnətdarlıq elədim, vətənimə, qohum-əqrəbəmin yanına qayıtmək üçün rüsxət istedim. Padşah mənimlə vidalaşıb bu şəhərdə tapılan gözəl mallardan mənə çoxlu şeylər bağışladı. Mən onunla halallaşıb gəmiyə mindim, Allah-tealanın iznilə yola rəvan olduq.

Bəxtimiz getirdi, xoşbəxtlik üz verdi, gecə-gündüz yol gedib sağ-salamat gəlib çatdıq Bəsre şəhərinə. Bu şəhərdə gəmidən düşüb bir az orada qaldıq. Mən xilas olduğuma, sağ-salamat vətənimə qayıtdığımı çox sevinirdim.

Sonra oradan yola düşüb əmin-amalıq şəhəri Bağdada getdik. Özümlə tay-tay bahalı mal aparırdım. Oraya çatıb öz mehəlləmizə üz qoydum, gəlib evimizə çıxdım. Bütün qohum-qardaş, yar-yoldaş tökü-lüb geldi. Bir azdan sonra özümə çoxlu nökər-qulluqcu, qul-qaravaş aldım, qabaqından da çox ev-esiq, bağ-torpaq aldım; dost-aşnayla əvvelkindən de artıq yaxınlıq eləməyə, durub-oturmağa başladım. Bütün yorğunluğum, qəriblikdə çəkdiyim əzab-əziyyət, yolda başıma gelən müsibətlərin hamısını yadımdan çıxarddım.

Günlərim eyş-işrətdə, ləzzətli yeməklər yeyib, bahalı içkiler içməkdə keçirdi. Bəli, birinci səyahətimdə başıma belə-belə işlər gəldi. Allah qoysa, sabah, yeddi səyahətimdən ikincisini nağıl elərəm”.

Belə olan suretdə, dəniz səyyahı Sindbad həmbal Sindbada şam yeməyi verdirib əmr elədi ona yüz misqal qızıl gətirsinlər. Sonra da dedi: “Şən bu gün bizim ürəyimizi açdın”. Həmbal ona razılıq elədi, verdiyi bəxşisi alıb yola düzəldi. O, gedə-geda töccübə fikirləşirdi ki, dünyada insanın başına nə qədər ecaib işlər gəlir.

Həmbal gecəni öz evində yatdı, şəhər olanda qalxıb yenə dəniz səyyahı Sindbadın evinə getdi. İçəri girəndə ev sahibi dedi: “Xoş gəlmisin!”. Sonra ona hörmət eleyib öz yanında oturtdu. Qalan dostları da gəlib yığışında qonaqlara yemek-içmək götürdilər. Onlardan ötrü saatın xoş dəqiqliyi idı, hamısı şad-xürrəm idı.

Bu vaxt dəniz səyyahı Sindbad dedi:

SİNDBADIN İKİNCİ SƏYAHƏTİ

“Bəli, qardaşım sizsiniz, dünən dedim ki, eyş-işret içində qəm-qüssesiz özür süründüm...”

Şəhrizad bu yerdə sohərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

543-cü gecə

Elə ki beş yüz qırx üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirler ki, dost-aşna yiğişib cəm olanda, dəniz səyyahı Sindbad özünü onlara tutub dedi: “Bəli, şad-xürrəm özür süründüm. Ancaq günlərin bir günü başıma belə bir fikir gəldi ki, yene uzaq məmlekətlərə səfərə çıxmı. Təzə yerlər, cəzirələr görmək, qara gün üçün pul qazanmaq arzusunda idim.

Belə qərara gələndən sonra çoxlu pul qoyub səfər üçün əlverişli olan xeyli mal aldı, hamısını qablaşdırıb bağladı. Bir gün limanda gözəl parçadan yelkənleri olan, hər bir levazimati, avandanlığı yerliyində təzə, mötəbər bir gəmi gördüm. Gəmida çoxlu adam vardi. Başqa tacirlərlə bir yerdə mən də mallarımı həmən gəmiyə vurdum. Elə o gün də yola düşdük. Səfərimiz yaxşı keçirdi, biz bu dəryadan o dəryaya, bu cəzirədən o cəzirəyə adlayırdıq. Hərəkətli, hər yerdə tacirlərlə, əyanlarla, mal alan, mal satan adamlarla görüşüb alış-veriş etdiyirdik, şey dəyişirdik.

Günlərimiz bu minvalla keçirdi. Bir dəfə qəzədan gözəl bir cəzirəyə gəlib çıxdıq. Burada çoxlu ağac vardi, meyvə bol idi, çiçək çiçəyi çağırırdı, quşlar səs-səsə vermişdi, çayların suyu dumdurdu idi. Ancaq burada nə bir ev, nə də bir adam görünürdü. Od-oçaq yandıran yox idi. Gəmi cəzirəyə yan aldı. Tacirlər, yolcular aşağı düşüb ağaclarla, quşlara tamaşa eləməyə başladılar, onlar bir olan Allaha həmd-sənə eleyib, yerin-göyün sahibinin qüdrətinə heyran olurdular. Mən də cəzirəyə düşənlerin içərisində idim, ağacların arasından axan bir çayın qırğında oturmuşdum, çayın suyu göz yaşı kimi idi.

Özümlə bir az yemek götürmüştüm, Allah-toalanın verdiyindən yeyib-içdim, sərin meh əsirdi, heç bir qəm-qüssəm də yox idi. Mehənə, gül-çiçəyin ətrindən xoşhallanıb mürgüləməyə başladım. Bir azdan

məni yuxu tutdu, bərk yatdım. Bir də onda ayılıb ki, gördüm ki, cəzirədə bir ins-cins qalmayıb; adamlar da gəmiyə minib, çıxıb gediblər, heç kimin yadına düşməmişəm – nə tacirlərin, nə də gəmiçinin. Məni cəzirədə qoyub gediblər.

Oyana-buyana na qədər göz gəzdirdim, özündən başqa kimsəni görmədim. Canımı qara qorxu aldı, dərddən, qəmdən az qaldı zəhrim yarışın.

Dünyanın nemətindən heç nəyim yox idi – nə yeməyim vardı, nə də içməyə bir şeyim, tek-tənha qalmışdım, ürəyim partlayırdı. Nəüməd qalib öz-özümə dedim: "Su sonayı suda sinar, birlinci dəfə ölmədin sağ qaldın, adamlara rast gəldin, səni cəzirədən götürüb insan yaşayan yerə apardılar, ancaq bu dəfə daha ele bir kəs tapa bilməyəcəksən ki, səni aparıb insan ayağı dəyən bir səmtə çıxartsın".

Başladım hönkürüb ağlamağa, özümə yazığım gelirdi, elim heç yana çatmadı. Tutduğum bu işə peşman olub, özümü danlayırdım ki, axı belə bir ağır səfərə çıxmək mənim nəyime gərəkdi, rahatca oturmuşdum öz vətənimdə, öz evimdə, yeməyə gözəl yeməklərim, içməyə gözəl içkilərim, geyməyə gözəl libaslarım – nə pula, nə də bir başqa şeyə ehtiyacım vardi.

Birlinci səfərimdə başım o qədər müsibətlər çəkməşdi ki, az qalmışdı ölüb itəm. İndi bunun üstündən düberə Bağdaddan çıxıb, bu dərya mənim, o dərya sənin səyahət eleməyimə çox peşman olmuşdum. Öz-özümə dedim: "Biz hamımız Allahın bəndələriyik, əvvəl-axır ömrümüzü ona bağışlayacaqı!" Elə bil ağlım başımdan oynamışdı.

Yerimdən qalıxb cəzirədə oyana-buyana gəzməye başladım, daha bir yerdə qərarım tutmurdu. Sonra hündür bir ağaca çıxıb oradan ətrafa göz gəzdirdim, ancaq göydən, sudan, ağacdən, quşdan, cəzirələrdən, qumsallıqdan başqa heç nə görmədim.

Diqqətlə baxanda birdən cəzirədə gözüme ağ, iri bir şey deydi. Bunu görəndə ağacdən düşüb ona sarı getdim; gəlib çatanda məlum oldu ki, bu böyük bir ağ günbəzdir. Mən günbəzə yaxınlaşış dövrəsində hərləndim, gördüm heç yerindən qapısı yoxdur. Divarları çox hamar, sürüşkən olduğundan üstünə çıxmışa gücum, taqetim çatmadı.

Belə olanda, dayandığım yeri nişan etdim, günbəzin başına dolanıb dövrəsini ölçdüm. Gördüm ki, əlli addımdır. Başladım götür-qoy eleməyə, günbəzə girməyə bir fond axtarmağa. Axşam yaxınlaşırı, günün batmağınə az qalırdı. Birdən gün yox oldu, hava qaraldi, fikirləşdim ki, yəqin gün buluda girdi. Ancaq yay fəslidi, ona görə təəccüblənib

başımı qaldırdım ki, görün bu nədir. Göydə enliqanadlı nəhəng bir quş uçurdu. Son demo günün qabağını kəsib cəzirəyə kölgə salan o imiş.

Yerimdə quruyub qaldım. Elə bu vaxt yadına bir əhvalat düşdü..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

544-cü gecə

Ele ki beş yüz qırx dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz seyyahi Sindbadın üzündə uçan quşu görəndə yerində quruyub qaldı, bu vaxt onun yadına səyahət eləmiş, dünyagörmüş adamların nağıl elədikləri bir əhvalat düşdü. Həmən əhvalat belə idi. Danışıldır ki, hansı cəzirədə Ruh deyilən nəhəng bir quş var, balalarına fil yedizdirir.

Sindbad deyirdi: "Mən başa düşdüm ki, gördüğüm günbəz, günbəzəd deyil, Ruh quşunun yumurtasıdır. Bunu biləndə Allah-tealanın qüdrətinə heyran qaldım.

Birdən quş aşağı enib yerə qondu, qanadlarını görüb yumurtanı altına aldı, çox keçməmişdi ki, onun üstündə yuxuya getdi (yatmayan kəsə həmd olsun!). Onda mən yerimdən qalxdım, calmamı başımdan götürüb açdım, onu möhkəm burub kəndir kimi düzəltdim, bir ucunu belime dolayıb o biri ucuyla özümü bərk-bərk quşun ayağına bağladım. Öz-özümə dedim: "Bəlkə də quş məni aparıb insan yaşayan məmləkətlərə, səhərlərə çıxarı. Yiyəsiz cəzirədə tek-tənha oturmaqdansa, bu yaxşıdır".

Həmən gecəni gözümü yummadım, qorxurdum ki, yataram, birdən quş məni yuxulu-yuxulu götürüb havaya qaldıras. Səhər olub gün çıxanda quş yumurtanın üstündən durdu, bərkdən qiyyə çəkib mənimlə bir yerdə milləndi, o qədər yuxarı qalxdı ki, dedim, daha göydəki buludlara çatmışıq. Bir xeyli uçandan sonra quş yenə aşağı endi, hündür bir təpənin üstünə qondu. Belə olanda, tez özümü quşun ayağından açdım. Ondan yaman qorxurdum, ancaq quşun heç məndən xəbəri də olmamışdı, ayağına sarındığımı hiss etməmişdi.

Calmamı açıb quşun ayağından azad olandan sonra qorxudan titrəyə-titrəyə ondan aralandım. Quş da yerdən nə isə caynağına alıb

təzədən göyə, buludların yanına qalxdı. Men onun yerdən götürdüyüne diqqət yetirəndə gördüm ki, bu nəhəng bir ilandır. Quş onu caynağına alıb havaya qaldırdı, buna mən çox təccüb elədim.

Oraları gəzib baxmağa başladım, gördüm qəlbini bir yerdəyəm, aşağıda enli dərin dərə var, dərənin qırığında böyük dağ ucalır, özü də o qəder hündürdür ki, təpəsini yerdən görmək olmur. Ora piyada qalxa bilən bir adam tapılmazdı.

Yene də tutduğum işə peşman oldum, özümü danlamağa başlayıb dedim: "Kaş ele o cəzirədə qalaydım! Ora yenə bu biyabandan yaxşı idi. Orada, heç olmasa, yeməyə meyvədən-zaddan bir şey tapardım, çay vardı, suyundan içərdim; burada nə ağaç var, nə meyvə, nə də çay. Allah-təala gücü-qüdrəti qarşısında hər şey acızdır! Bir bələdan qurtarmamış, ondan bir az bəterinə düşür oluram!"

Axrı özüme ürək-direk verib ayağa qalxdım, başladım dərəni gəzib dolanmağa, gördüm burada hər yan almaz daşdır. Belə daşlarla daşqaş yonurlar, çini, əqiq deşirlər. O qəder möhkəm olurlar ki, onları nə dəmir kəsər, nə də çaxmaqdaşı. Qurşun daşından başqa heç bir şeylə onları parçalamaq, əzmək olmaz. Dərənin hər yeri ilanla, zəhərlili gürzəylə doluydu, hər biri də bir xurma ağacı boyda, o qədər iri idilər ki, qabaqlarına fil çıxsa yəqin diri-diridə udardılar. Bu ilanlar gecə çıxıb gəzirdilər, gündüzləri gizləndirdilər, qorxurdular ki, Ruh quşu, ya da qartal onları tutub parçalar. Mən bunların sırrını bilmirdim.

Bəli, qalmışdım dərədə, tutduğum işə bərk peşman idim, üreyimdə deyirdim: "And olsun Allaha, özümü öz əlimlə vaxtsız-vedəsiz ölümə verdim!" Gün batırıldı, başladım dərədə gəzib özümə gecələməyə yer axtarmağa. İlənin qorxusundan yemek-içmək yadımdan çıxmışdı, canımın hayındaydım. Elə bu vaxt aralıda gözümə bir mağara deydi, yaxınlaşdım, gördüm mağaranın giricəyi çox dardır, birtəhər içəri keçdim. Giricəyin yanında iri bir daş vardı, onu itəleyib içəridən mağaranın ağızına yıxdım, sonra öz-özümə dedim: "Bura ki girdim, hələlik qorxum yoxdur. Səhər olar, çıxaram, görüm Allaha-təalanın mənə qisməti nədir".

Bundan sonra içəriyə göz gəzdirdim, bir də gördüm ki, mağaranın ortasında yumurtanın üstündə nəhəng bir ilan yatıb. Tükərim biz-biz oldu, üzümü göye tutub Allaha pənah gətirdim.

O gecəni gözümü yummadım. Səhər olub gün doğanda mağaranın ağızına qoyduğum daşı kənara itəleyib içəridən çıxdım; elə bil kefliydim, yuxusuzluqdan, acıdan, çəkdiyim qorxudan başım hərlənirdi. Belə bir halətdə, dərədə gəzib-dolanmağa başladım. Elə bu vaxt qəfil

qabağıma bir iri parça et düşdü. Ancaq ətrafda gözüüm kimse dəymirdi, çox təccübülü idi. Birdən yadına keçmişdə tacirlərden, səyyahlardan, uzaq sefərde olanlardan eşitdiyim bir əhvalat düşdü. Onlar nağıl eləyidilər ki, almaz dağında çox qorxulu işlər olur, heç kəs o dağa yaxın düşə bilmir. Ancaq almaz daşları alıb-satan tacirlər oradan almaz yiğməq üçün hiylə qururlar: qoyunu kəsib soyurlar, etini parça-parça doğrayıb təpənin başından dərəyə atırlar. Yaş et dərəyə düşür, almaz daşları ona yapışır. Tacirlər bir yerde gizlənib gün-günorta olana qədər gözləyirlər, ley qartal et parçalarını caynaqlarına alıb təpənin başına qaldırırlar; bu vaxt tacirlər çıxıb qışqırışırlar, quşlar eti orada qoyub uçurlar; tacirlər gəlirlər, eti götürüb üstünə yapışan daşları qopardırlar. Et qoyurlar qalır quşlara, heyvanlara, daşları aparırlar öz məmlekətlərinə götürüb. Bu cür hiylə işlətməsələr almaz dağlarına heç kim yaxın gedə bilməz..."

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağlı yarımcıq qoysu.



Elə ki beş yüz qırx beşinci gecə oldu, Şəhrizad nağlinin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz səyyahı Sindbad almaz dağında başına gələnləri dəst-aşnaya nağıl eləyirdi; danışındı ki, onun söylədiyi fendi işlətməsələr tacirlər oradan bir dənə de daş götürə bilməzler.

Sindbad deyirdi: "Bəli, dərəyə atılan et parçasını görəndə, həmən əhvalat yadına düşdü. Et yaxınlaşdım, almaz daşlarından çoxlu yiğib qoynumu, qurşağının arasını, çalımları, palıtlarımın ora-burasını dol-durdurdum.

Elə bu vaxt yenə böyük bir şaqqa et gördüm. Et götürüb çalımlıa bedənimə sarıldım, sonra arxası üstə yere uzandım, et sinəmin üstündə qaldı. Birdən qartal göydən şığıdı, eti caynağına alıb havaya qaldırdı. Mən etdən bərk-bərk yapmışdım. Qartal uça-uça golib qondu təpənin başına. Ele istəyirdi ki, etdən qopardıb yesin, birdən bərk qışqırıq qopdu, ağaç tappiltisi eşidildi. Qartal diksində, qanad açıb havaya qalxdı. Mən tez eti bədənimdən açıb ayağa qalxdım, dayandım şaqqanın yanında. Üst-başım qana batmışdı. Qartala qışqıran tacır etə yaxınlaşanda, birdən məni görüb qorxuya düşdü, ancaq heç bir söz demədi.

Tacir eti götürüb o üz-bu üzə çevirdi, heç nə tapmayanda bərkdən qışkırb dedi: "Allah-təalanın gücü, qüdrəti qarşısında hər şey acizdir! Daşla döyülmüş şeytanın əlindən qurtarmaq üçün Allaha pənah getirirəm!"

O çox qəmgin olmuşdu. Əlini-əline vurub deyirdi: "Xudaya, bu nə işdir menim başıma gəlir?" Mən ona yaxinlaşdım; tacir soruşdu: "Kimsən, nəkarəsən, bura nə üçün gelmişən? Mən cavab verdim: "Qorxub vahiməye düşmə; mən bəni-adəmem, özüm də əsilzadəyəm. Tacir idim, başıma böyük müsibətlər gəlib; bu dağa gəlib çıxmığımın sebəbi qəribə bir əhvalatdır, bu dərəyə düşmeyim təəccübül bir məcəradır. Heç qorxma, məndən sən xeyir görəcəksən, sevinəcəksən. Mənim çoxlu almadız var, onlardan bəsdir deyince sənə verərəm. Özü də məndəki almadız kimi almadız sən ömründə görməmişən. Qəm yemə, qorxma".

Onda həmən adam mənə sağ ol deyib canıma dua elədi, mənimle danışıb söhbət eleməyə başladı. O biri tacirlər də gördülər ki, mən onların yoldaşlarıyla danışıram, hamısı yanına gəldi. Tacirlərin hamısı dərəye et atmışdı. Onlar yaxına gəlib salam verdilər, salamat qurtardığımı şükür elədilər, məni özlərlə götürüb yola düşdüler. Mən səfərdə başıma gələnləri onlara nağıl eləyib bu dərəyə necə gəlib düşdürümü danişdım. Sonra bədənime bağladığım etin sahibinə özümlə götürdüyüm almadızlardan xeyli verdim, o, şad olub mənə dua elədi. Tacirlər dedilər: "And olsun Allaha, təzəden dünyaya gəlmisən! Səndən qabaq o yere ayağı dəyenlərdən heç kim salamat qurtara bilməyib. Həmd olsun Allaha ki, sağ qalmışan!" Onlar gecəni rahat, salamat bir yerde qaldılar, mən də onların yanında qaldım. Sağ qalmağıma, İlən dərəsindən qurtarıb, insan üzü gördüyüümə çox sevinirdim. Səher açılanda qalxbı bu böyük dağın üstüyle getməyə başladığ; bu vaxt dərədə çoxlu ilan gördük. Xeyli yol gedəndən sonra gəlib böyük, səfali cəzirədə bir bağa çıxdıq. Bu bağdaçı kafur ağaclarının hər birinin altında yüz adam kölgələne bilərdi. Kim kafur yağı çekmək istəse ağacın gövdəsində deşik açır, oradan axan şirəni qaba yığır, həmən şirə kafur yağıdır, qabda qatılışab yapışqan kimi olur. Bundan sonra ağac quruyur, doğrayıb odun eləyirlər. Bu cəzirədə bir cür heyvan olur, adına kərgədan deyirlər; onlar bizim məmələkətəki inək, camış kimi çöldə otlayırlar, ancaq bu heyvanlar dəvədən iri olurlar. Çox iri heyvanlardır. Özlerinin də başlarının ortasında on dirsek uzunluğunda yoğun buynuz olur. Buynuzun üstündə insan şəkli var. Bu cəzirədə inəyə oxşayan heyvanlar da olur. Dənizçilər, səyyahlar, dağları, çölləri gəzib dolananlar bize

nağıl eleyirdilər ki, kərgədan deyilən heyvan böyük bir fili buynuzuna alıb onunla cəzirədə otlayır. Filin yağı günün istisindən oriyib kərgədanın başına axır, gözüne töklür, kərgədan kor olur, gedib dəniniz qıraqında yatır. Ruh quşu uçub gelir, onu caynağında götürüb balalarına aparır, kərgədanı da, onun buynuzundakı fili də öz körpələrinə yedirdir. Həmən cəzirədə camışa oxşayan çoxlu heyvanlar da gördüm, bizim məməlekətə, o cürləri olmur.

Düşdürüm o dərədə almaz dolu idi, onlardan yiğib qoyun-qoltuğumu doldurub özümle getirmişdim. Tacirlər də onlara verdiyim almazların müqabilində mənə cürbəcür mallar verdilər, yolda həmən şeyləri məndən ötrü özləri ciyinlərində aparrırdılar. Bunlardan əlavə, mənə xeyli dirhəm, dinar da verdilər. Onlarla bir yerde cürbəcür məmələkətərə gəzib Allahın yaradıb-xəlq elədiklərinə tamaşa eləyə-eləyə dərələrdən keçir, şəhərlər gəzir, alış-veriş eləyirdik. Bu minvalla gəlib çatdıq Bəsrə şəhərine. Bir az da orada qalandan sonra mən geldim...

Şəhrizad bu yerdə səhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz qırıq altıncı gecə oldu, Şəhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bele rəvayot eləyirlər ki, dəniz səyyahi Sindbad səfərdən qayıdış Bağdad şəhərinə varid oldu, öz məhəllələrinə çatıb evinin darvazasından içəri girdi. Özüyle çoxlu almadız, pul, qiymətli mallar, şeylər getirmişdi. Qohum-əqrəbəsi ilə görüşüb salamlaşdı, fəqir-füqəraya nezir-niyaz verdi, qohum-qardaşa, yar-yoldaşa bəxşislər payladı, könlü istədiyindən yeyib-icməyə; gözəl libaslar geyib yaxın adamlarla durub-oturmağa, dostluq eləməyə başladı. Çekdiyi ezab-əziyyət yadından çıxdı. Fikri aydın, alnı açıq, xoş ömür sürdü. Günləri ələb-əynamaqdə, şadlıqlarda keçirdi. Onun qayıtdığını eşidənlər görünüşünə gəlib səfərinin necə keçdiyini, gəzdiyi məmələkətərədə nələr gördüğünü xəbor alırlırdılar. Sindbad başına gələnləri onlara nağıl eleyəndə eşidənlər onun çəkdiyi müsibətlərə mat qalıb, sağ-salamat qurtardığına şükür eləyirdilər".

Sindbadın ikinci səyahət zamanı başına gələn əhvalat burada sona yetir. O, yanına toplaşan adamlara dedi: "Sabah, Allah qoysa, sizə üçüncü səyahətimdən danişaram".

Dəniz səyyahı Sindbad həmbal Sindbada nağılı elədiyi əhvalatı qurtaranda hamı ona mat qaldı, oturub onunla şam elədi. Sonra ev sahibi əmr elədi həmbal Sindbada yüz misqal qızıl verdilər. Həmbal qızılı alıb, səyyah Sindbadın çəkdiyi müsibətlərə heyət eləye-eləye öz evinə getdi.

Evinə çatanda Sindbadı tərifləyib onun canına dua elədi. Səhər açılıb dünya nura boyananda həmbal Sindbad oyanıb yerindən qalxdı, səhər namazını qılandan sonra dəniz səyyahı Sindbadın buyurduğuna əməl eləyib onun evinə getdi.

Həmbal içəri girib salam verdi; dəniz səyyahı Sindbad dedi: "Xoş gəlmisin!". Sonra həmballa oturub o biri dostları, tanışları gələnəcən gözlədi. Hamı yığışdı, birlikdə yeyib-icdilər, danışdilar, güldürlər, axırdı dəniz səyyahı Sindbad sözə başlayıb dedi:

SİNBADIN ÜÇÜNCÜ SƏYAHƏTİ

Bəli, qardaşım sizsiniz, indi de üçüncü səyahətim barəsindəki səhbətimə qulaq asın, əhvalatdan agah olun; bu əhvalat keçən günlər eşitdiklərinizdən de təəccüblüdür. Bütün sirlərdən bir Allah agahdır. Odur hamidən aqıl.

Çoxdan idi ki, ikinci səfərimdən qayıtmışdım; bolluq içinde şad-xürrəm ömr sürdüüm, özüm öz xoşbəxtliyimə sevinirdim. Dünən dedim ki, çoxlu pul qazanmışdım, Allah-teala itirdiklərimin əvəzini birə-min vermişdi. Mən bir müddət Bağdadda kefi kök, damağı çağ ömür sürəndən sonra yene səyahət eləmək, gəzib-dolanmaq fikrine düşdüm. Ürəyim alver eləmək, pul qazanmaq, dövlət yiğmaq üçün darixmişdi – ürək həmişə adamı şər işə çəkir.

Mən qərara geləndən sonra dəniz səfəri üçün məsləhət olan çoxlu mal aldım, qablaşdırıb bağladım. Sonra onları da götürüb Bağdaddan Bəsreyə gəldim. Bəsredə çayın qırığına çıxdım, gördüm böyük bir gəmi dayanıb, içərisində çoxlu tacir, yolcu var. Hamısı xeyrixah, xoşsifət, dindar, mömin adamlar idi. Mən də onlarla birlikdə gəmiyə mindim, Allah-təalanın izniyle yola düşdük. Hamımız şad idik, fikirləşdik ki, səfərimizi sağ-salamat başa vurub feyziyab olacaqıq. Dənizdən-dənizə, cəzirədən-cəzirəyə, şəhərdən-şəhərə gedirdik, hara çatdıq dayanıb gəzirdik, alış-verişimizi eləyirdik. İslərimiz yaxşı gedirdi, kefimiz kök, damağımız çağ idi. Günlerin bir günü dənizdə idik, bərk təlatüm başlandı, dalğalar nərlili qoparırdı. Gəmi sahibi göyərtənin o başında dayanıb dənizə baxırdı. Birdən o, başına-gözünə döyə-döye

yelkenleri yiğib lövberi suya saldı. Kişi bərkdən qışqıra-qışqıra saqqalını yolar, üst-başını cirrdi. Bunu görüb biz soruştuq: "Ya gəmiçi, nə olub?" O, cavabında dedi: "Ey məzлum yolcular, bilin və agah olun ki, külək bize üstün gelib, bizi dənizin ortasında vurub yoldan çıxardıb, qara bəxtimiz bizi getirib Tüklülər dağının yanına çıxardıb, burada meymuna oxşayan insanlar yaşayırlar. İndiyəcən kim ki, bura gelib düşüb, salamat qurtarmayıb. Ürəyime damıb ki, bizim hamımız burada tələf olacaqıq".

Gəmiçi sözünü deyib qurtarmamış meymunlar tökülsüb gəldilər, gəmini dörd tərəfdən dövrəyə aldılar. Çeyirkənin sayı vardi, onların sayı-hesabı yox idi, yer-göy hamısı onlardan idi. Biz qorxurduq ki, bunlardan birini öldürsək, vursaq, ya qovsaq, onlar çoxdurlar, tökülb hamımızı qırarlar, güc mərdlikdə deyil, çoxluqdadır. Özümüz də ehtiyat eləyirdik ki, olan-olmazımızı elimizdən alıb talan eləyərlər. Bunlar çox murdar məxlulqdur, saçları elə bil keçədir. Çok bədheybatdırırlar. Onlara bələd olan, dillerini başa düşən bir kes tapılmaz. Adama yovuşmular, gözleri sarı, sıfətləri qaradır; boyları balacadır, həresinin uzunluğu dörd qarış.

Meymunlar gəmiyə dolmuşub bütün kəndirləri çeynəyib qırıldılar. Gəmi bir böyü üste yatıb dağa yan aldı. Gəmi sahilə çatar-çatmaz meymunlar tacırleurin, yolcuların hamisini tutub cəzirəye çıxardılar. Bizi orada qoyub özləri gəmini, içərisindəki şeylərlə birlikdə, harasa sürüb apardılar. Bir azdan gəmi gözdən itdi, daha bilmədik onu hara apardılar.

Biz cəzirədə qaldıq, orada yetişən meyvədən, göy-göyərtidən yiğib yeyirdik, çaydan su içib dolanırdıq. Günlerin bir günü cəzirənin ortasında bir ev rast gəldik. O tərəfə üz qoyub həmən evə yaxınlaşdıq, gördük ki, bura möhkəm sütunları, hündür divarları olan gözəl bir qəsrdir. Qarağacdan olan darvazası taybatay açıq idi. Darvazadan içəri girdik, həyət meydan kimi geniş idi; hər yanı hündür hasardı, həyətin ortasında iri kürsü qoyulmuşdu. Onun yanındaki ağacların üstündən yemek bişirmək üçün qablar asılmışdı; etrafı çoxlu sür-sümük tökülmüşdü. Ancaq darvazada bir kimsonin olmaması bizi çox təəccübə salırdı. Bir müddət qəsrin həyətində oturandan sonra bizi yuxu apardı, səhərin gözü açılandan gün batana kimi yatdıq. Təzəcə ayılmışdıq ki, birdən yer titrədi, göy guruldadi – qəsrən adama oxşayan qara, nəhəng bir məxlulq çıxdı, boyu hündür xurma ağacı boyda idi. Gözləri elə bil bir cüt odlu kösəv idi. Dişləri qaban dişləri kimiyydi. Nəhəng ağızı quyu təki qaralırdı, dəvə dodaqları kimi sallaq dodaqları sinəsinə düşmüştü,

qulaqlarının hər biri kirkirə daşı kimi çiyinlərinə sallanmışdı, əllərinin dırnaqları deyirdin bəs şir caynağıdır.

Bu bədheybat məxluqu görəndə canımıza vəlvələ düşdü, qorxudan ləp oldu, vahimədən bilmədik yerin altındayıq, ya üstündəyik..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

547-ci gecə

Elö ki beş yüz qırq yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, səyyah Sindbad, onun yol yoldaşları bu bədheybat məxluqu görəndə çox bərk qorxdular. Sindbad belə nağıl eləyirdi: "Bu adam həyətə düşüb bir müddət kürsünün üstündə oturandan sonra qalxıb bize yaxınlaşdı. Tacir yoldaşlarının içərisindən məni seçib, qolumdan yapışdı, birəlli yerdən qaldırdı. Başladı oyana-buyana çevirə-çevirə arıqlığımı-köklüyümü yoxlamaga. Mən onun elində bir tikəyə oxşayırdım.

Qəssab qoyunu kəsməmişdən evvel belini əllədiyi kimi, məni bir qədər əlləşdirəndən sonra gördü ki, dərddən-qəmədən, yolda çəkdiyim əzab-əziyyətdən arıqlayıb əldən düşmüşəm, etim qalmayıb, ona görə də məni buraxıb yoldaşlarından bir ayırsını götürdü, onu da mənim kimi oyana-buyana çevirirdi, yoxlayıb buraxdı. Bu minvalla hamimizi götürüb bir-bir yoxlayandan sonra növbə gelib bizi getirən gəmiçiye çatdı.

Həmən şəxs kök, ətli-qanlı, enlikürək, güclü bir kişi idi, adamyəyənin gözünə yatdı. Qəssab kəsdiyi heyvani xırpalayan kimi yazıçı xırpalayıb yere yixdi, ayağının biriyle basıb boynunu sindirdi. Sonra gedib uzun bir şış gətirdi, onu gəmiçinin gerisindən elə keçirdi ki, ucu kəlləsində çıxdı. Tez ocaq qaladı, köz düşəndən sonra gəmiçini taxdığı şışı onun üstüne qoydu, et bişib qızaranaya qədər közün üstündə o üz-bu üzə çevirdi. Sonra odun üstündən götürdü, qoydu qabağına, cəmdəyi çolpa kimi parçaladı, dırnaqları ilə eti qopardıb yeməyə başladı. Hamisini yeyib sümükleri gəmirdi, bir tikəsi də qalmadı. Sümüklerin qalanlarını götürüb atdı ocağa. Bir qədər oturandan sonra kürsünün üstündə yixilib yatdı, xırtdəyi kəsilmiş qoyun kimi, mal kimi xor-xor xoruldamağa başladı. Səhərə kimi beləcə yatandan sonra qalxıb getdi.

Adamyəyənin uzaqlaşdığını görəndə ürekəndik, başladığ bir-biri-mizlə danışıb öz günümüze ağlamağa, sonra da dedik: "Kaş dəryada boğulub ölüydik, kaş bizi meymunlar yeyəydi! Bu yenə közün üstündə kabab kimi qızarmaqdən yaxşıydı! And olsun Allaha, dünyada bundan pis ölüm olmaz, ancaq neyləyəsən, xudavəndi-kərimin yazısına pozu yoxdur. Allah-tealanın gücü-qüdrəti qarşısında hər şey acizdir! Qəmkədər içinde əlüb gedəcəyik, heç kimin də xəberi olmayacaq, bizimki, görünür, elə bura qədərmiş!"

Bir azdan ayağa qalxıb cəzirəyə çıxdıq ki, gizlənməyə, qaçıb başımızı təpməyə bir yer gözaltı eləyək. Fikirləşirdik ki, etimiz odun üstündə kabab olmaqdansa, ölsək yaxşıdır.

Nə qədər gəzdik, daldalanmağa yer tapa bilmədik, axşam oldu, qorxumuzdan yena qəsrə qayıtdıq.

Heyətdə bir müddət oturandan sonra bir de gördük ki, yenə yer tərpendi, həmən qara adam gəldi. Bize yaxınlaşış hamimizi yenə dənənki kimi bir-bir oyan-buyana çevirib ora-buramızı əlləşdirməyə başladı. Çox yoxlayandan sonra bir nəfərimiz gözüne yatdı. Onu tutub keçən dəfə gəmiçinin başına gətirdiyini onun başına gətirdi: ocağın üstündə qizardıb yeyəndən sonra kürsüdə uzanıb başı kəsilmiş mal kimi xoruldaya-xoruldaya bütün gecəni səhərə kimi yatdı.

Səhər açılıb gün doğanda, yerindən qalxdı, yenə keçən səfərki kimi, bizi orada qoyub çıxıb getdi. Bunu görəndə bir yere toplaşdıq, danışmağa başladıq; bir-birimizə dedik: "And olsun Allaha, özümüzü dəryaya atsaq, suda boğulub ölsək, odda yanıb ölməkdən yaxşıdır. Bu çox murdar ölümdür". İçərimizden bir nəfər dedi: "Mənə qulaq asın, yaxşısı budur ki, biz bir kələk işlədib bu adamyeyəni öldürək, canımızı qurtaraq, müsəlman tayfası'yıq, bu müsibətdən, bələdan xilas olaq". Onda mən dedim: "Ay qardaşlar, onu öldürmək fikrinə düşmüşüsə, onda gəlin evvelcə bu tır�ları, ağac-uğacı daşıyb yiğaq sahilə, orada özümüzə qayıqdan-zaddan bir şey düzəldək, ondan sonra birtəhər girevəyə salıb adamyeyəni öldürək, qayıqa minək, Allaha pənah eləyib, dəryada hara gəldi başımızı götürüb gedək; ya da ki, gərək burada oturub gözləyek, cezirənin yanından bir gəmi ötəndə ona minək. Qurtara bilərik - qurtararıq, qurtara bilməsək, onda suda boğulub şəhid olarıq". Adamların hamısı bir ağızdan dedi: "And olsun Allaha, yaxşı sözdür!" Hamımız bu qərara geləndən sonra işə başladıq.

Qəsrən tır�ları daşıyb çıxardıq, onlardan qayıq düzəldib dəryanın qıraqında bağlıdıq, içərisinə azdan-çoxdan azuqə yiğandan sonra qəsrə qayıtdıq. Axşam olanda birdən yer titrdi, gördük ki, qara adamyeyən

tutağan it kimi peydə oldu. Adamları bir-bir oyana-buyan çevirib əldən keçirəndən sonra birimizi tutub qabaqqıların başına gətirdiyi oyunu onun başına gətirdi. Kişini yeyib kürsünün üstündə yuxuya getdi, xoruldadıqca deyirdik bəs göy guruldayır. Bunu görəndə yerimizdən qalxdıq, oradakı dəmir şışlərdən ikisini götürüb uclarını qoyduq bərk yanan ocağın içine; bir azdan şışlər qıpqrımızı qızarıb köz kimi oldu; onları götürüb xorhaxor yatan adamyeyənin yanına gəldik, şışlərin hərəsinin ucunu bir gözünə dayayıb hamımız bir yerde var gücümüzle basdıq onun gözlərinə; bəbəkləri ele bil quyunun dibinə getdi. Adamyeyən ele nərildəyib qışqırkı ki, canımıza lərzə düşdü. Sonra sıçrayıb kürsüdən qalxdı, başladı bizi axtarmağa. O, üstümüze geldikcə biz sağa-sola sərpirdik; o bizi görmürdü, gözləri tökülmüşdü. Ancan yenə də bərk qorxurduq, ölümümüzü gözümüzün altına almışdıq, canımızı qurtarmağa ümidişim qalmamışdı. Adamyeyən əlini ora-bura sürtsürətən darvazanı təpib çöle çıxdı, o ele qışqırkı ki, nərəsindən ayağımızın altında yer titrəyirdi, ürəyimizə vəlvələ düşməsdü.

Bəli, adamyeyən qəsrin həyətindən çıxdı, biz də onun dalınca. O bizi axtara-axtara aralayıb getdi. Bir azdan gördük ki, yenə qayıdib gəlir, yanında da özündən cantaraq, özündən bedheybət bir arvad. Biz onu, böyründəki o biri nataraz məxluqu görəndə qorxudan bilmədik neyleyək.

Arvad bizi görən kimi üstümüze cumdu. Biz tez düzəldiyimiz qayığı açıb içine mindik, dəryaya itələdik. Üstümüze gelənlərin hərəsinin əlində iri bir qaya parçası vardi. Başladılar sahildən bizi daş basmağa, ta o vaxtacan ki, çoxumuzu vurub öldürdülər. Cəmi üç adam sağ qaldı: bir mən, iki nəfər də başqa...”

Şəhrizad bu yerde səhərin açıldıqını görüb, nağılı yarımcıq qoydu.

548-ci gecə



Elə ki beş yüz qırq səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz səyyahı Sindbad yol yoldaşları ilə birlikdə qayığa minəndə qara adamlı yanındakı arvad onları daşlamağa başladılar, tacirlərin hamısı qırıldı, onlardan cəmi üç nəfər sağ qaldı...”

Sindbad deyirdi: “Qayıqla gelib bir sahilə çatdıq. Qırığa çıxbı ta axşama kimi yol getdik; bir azdan gün batdı, gecə bizi haqladı. Bir qədər yatıb yuxumuzu alıq, səhər oyananda gördük ki, nəhəng bir əjdaha yolumuzu kəsib, yoldaşlarımızdan birinin üstünə gəlir. Əjdaha onu tutub əvvəlcə ciyinlərinən uddu, sonra da başlı-bədənli ötürdü içəri. Biz onun qarnında həmən adəmin qabırğalarının şaqşaq sındığını qulağımızla eşitdik. Sonra əjdaha yoluna düzəldi, çıxbı getdi. Biz bu işə çox təəccüb elədik; yoldaşımızın başına geləndən danışdıqca canımızı qorxu alırdı, öz günümüze ağlayıb deyirdik: “And olsun Allaha, çox qəriba işə düşmüsük: ölümün birindən qurtarmamış ondan betərinə rast gəlirik. Sevinirdik ki, qara adamyeyənin əlindən qaçıb xilas olduq, heç demə, pis günümüz hələ irəlidəymış. Allah-tealanın gücü-qüdrəti qarşısında hər şey acıcidir! Həmd olsun ona, qara adamyeyəndən yaxamızı qurtardıq, dəryada boğulmadıq, bəs indi bu görünməmiş bələdan canımızı nə cür qurtaraq?” Sonra ayağa qalxıb başlıdagı cəzirəni gəzib dolanmağa, meyvədən-zaddan yiğdiq yedik, çaylardan su içdik. Bu minvalla günü axşam elədik. Hündür bir ağac təpib onun başına çıxdıq, oradaca yuxuya getdik. Mən lap yuxarıdakı budaga çıxmışdım. Gecə olub qaranlıq düşəndə əjdaha yenə qayıdib gəldi, sağa-sola boyandan sonra bizim çıxdığımız ağaca yaxınlaşdı, yuxarı qalxıb yoldaşımı yarıya kimi udandan sonra ağaca dolandı, qarnında udduğu adəmin sümükleri şaqşıdayıb simirdi. Bir azdan kişini tamam uddu. Bunu mən öz güzümlə gördüm.

Bundan sonra əjdaha ağacdən düşüb getdi. Mən gecəni ağacda səhər elədim. Hava işıqlananda yerə düşdüm. Qorxudan ayaq üstə ölmüşdüm, isteyirdim özümü dəryaya atıb bu dünyanın qeylü-qalından biryolluq qurtaram. Ancaq fikirləşdim ki, necə olsa da yaşamaq bihudə deyil, ömrə dediyin bizden ötrü uzun bir yoldur. Belə olan surətdə, enli bir ağac parçası götürüb dolayısına ayaqlaruma bağladım, o cür birini də sol böyrümə, birini sağ böyrümə, birini qarnıma bağladım, bir ucunu, enlisini də, ayaqlaruma bağladığım kimi dolayısına başıma bağladım. Elə elədim ki, hər yandan qaldım ağac parçalarının arasında. Bu cür möhkəm sarınandan sonra yixıldım yerə, ağac parçaları hər tərəfdən məni otaq kimi dövrəyə almışdı. Elə ki, gecə oldu, bir də gördüm əjdaha yenə böyürdən çıxdı. Mənə baxıb yaxına gəldi, ətrafında oyana-buyana firlandı, ancaq dörd yanımı ağac bağladığım üçün daha mənə yaxın düşə bilmedi. Mən bunun hamısını gördüm, özüm də qorxudan ölü kimi düşüb qalmışdım. Əjdaha el çökərdi, gah aralayıb gedirdi, gah da təzədən qayırdı. Hər dəfə məni udmaq istəyəndə yan-yörəmə

sarıdığım ağaclar qoymurdu. Axşamdan səhər gün çıxana kimi o, eləcə getdi-gəldi, ondan sonra bərk acıqlı, qəzəbli çıxb getdi. Onda mən əlimi uzadıb ağac parçalarını bir-bir açdım. Əjdahanın başına götirdiyi oyundan sonra ele bil gedib o dünyani görüb qayıtdım.

Ayağa qalxdım, cəzirəni gəzməyə başladım, ora-bura firlana-firlana geldim cəzirənin qurtaracağına çıxdım. Buradan dəryaya baxanda, aralıda, dalğaların arasında gözüme bir gəmi deydi. Cəld iri bir ağac budağı götürüb o tərəf-bu tərəf yellede-yellede gəmidekiləri haraylamağa başladım. Bu vaxt onlar məni görüb dedilər: "Biz gerək gedek görək oradakı nədir elə, bəlkə adamdır". Onlar mənə tərəf geldilər, qışqırığımı eşidib cəzirəyə yan aldılar, məni götürüb gəmiyə mindirdilər. Mənə nə üz verdiyini xəber almağa başladılar. Mən də başına gələn qəzavü-qədəri, çəkdiyim müsibətləri evvəldən-axıracan bir-bir onlara nağıl elədim. Tacirlər çox təccüb elədilər. Sonra mənə öz paltarlarından verib üst-başını örtüdülər, yemək götirdilər, yeyib doyandan sonra içməli su verdilər, üreyim buz kimi oldu, canım dincəldi, yorğunluğum çıxdı. Allah-təala məni elə bil təzədən dirildib bu dünyaya getirmişdi. Xudavəndi-kərimin həddi-hüdudu olmayan keramətinə şükür elədim. Bir az bundan qabaq yəqin eləmişdim ki, axırmış çatıbdır, amma indi təzədən qoluma qüvvət, üreyime təpər gelmişdi. Ele bil bunların hamısı yuxu idi.

Biz Allah-tealanın köməyiyle yola düzəlib gedirdik, külək səmtinə asıldı. Az getdik, çox getdik, gəlib yetişdik Səlahit deyilən bir cəzirəyə. Bu cəzirənin yanında gəmiçi gəminini saxladı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



549-ou gecə

Ele ki beş yüz qırx doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, dəniz seyyahi Sindbadın mindiyi gəmi bir cəzirəyə yan aldı. Tacirlər, yolcular mallarını götürüb düşdüler ki, gedib alverlərini eləsinlər".

Dəniz seyyahı Sindbad belə nağıl eləyirdi: "Gəmiçi üzünü mənə tutub dedi: "Sözlərimə qulaq as! Sen qərib adamsan, kasıbin, fağırin birisən, özün də bize nağıl eləyirdin ki, başın çox bələlər çəkib. Ona görə istəyirəm sənə bir yaxşılıq eləyim – kömək eləyəm, gedib məm-

ləkətinə yetişsən. Sonra mənə dua edərsən". Mən də cavabında dedim: "Gözüm üstə, həmişə sənə duaçı olaram". Gəmiçi dedi: "Məlumun olsun ki, bizimlə bir tacir gedirdi, onu itmişik, ödüsündən, qaldısından xəberimiz yoxdur, ha soraqlaşırıq bir gördüm deyəne rast gəlmirik. İndi mən isteyirəm onun məllarını verəm sənə, aparıb bu cəzirədə xırıd eləyəsən, çəkdiyin zəhmətin müqabilində sənə də bir şey verərik. Mallardan satılmayıb qalanını özümüzə götürüb apararıq yeno. Bağdad şəhərinə, orada soraqlaşış onun qohum-əqrəbasını taparıq, şəylərin qalanını da, satlığımız malların pulunu da verərik onlara. İndi söyle görüm, həmən malları aparıb bu cəzirədə, bu tacirlər kimi satmağa razısanmı?" Mən də dedim: "Canla-başla, ağa, sən insaf-mürvət sahibiṣən, mərhəmetin artıq olsun!". Bunu söyləyib ona bir də razılıq elədim, minnətdarlığımı bildirdim. Belə olanda o, əmələlərə əmr elədi ki, malları cəzirəye boşaldıb mənə təhvil versinlər. Gəmi mirzəsi gəmiçidən soruşdu. "Ağa, əmələlərin daşıdığı bu taylor kimindir, onları tacirlərdən hansının adına yazım?" Gəmiçi cavab verdi: "Yaz seyyah Sindbadın adına, həmən o Sindbadın ki, bizimlə gedirdi, bir cəzirənin yanında onu itirdik. İndiyəcən ödüsündən, qaldısından xəber yoxdur. İndi isteyirəm bu qərib həmən malları burada satıb pulunu götərsin, bir azını, zəhmət çəkib satlığı üçün verək ona; qalanını da özümüzə götürüb aparaq Bağdad şəhərinə; sahibini tapa bilsək, çatdırıraq özüne, yox eger tapa bilməsək, onda Bağdad şəhərində qohum-əqrəbasını soraqlaşış verərik onlara". Mirzə dedi: "Çox doğru buyurursan, ağıllı sözdür".

Gəmiçinin taylorı mənim adıma yazılımasını dediyini eşidəndə öz-özümə dedim: "And olsun Allaha, bu elə mən Sindbadı deyir, axı cəzirənin yanında başqa seyyahlarla bir yerdə qərq olan elə mən özüm idim".

Ancaq özümü toxdadıb sebrimi basdım; elə ki, tacirlər gəmidən düşüb bir yere toplaşdılar, başladılar alış-verişdən danışmağa, mən gəmiçinin yanına gəlib ona dedim: "Mənim ağam, sən bilirsənmi satmaq üçün mənə verdiyin bu taylorın sahibi kimdir?" Gəmiçi cavab verdi: "Mən onun kim olduğunu bilmirəm,ancaq özü Bağdad şəhərindən idi, adına dəniz seyyahı Sindbad deyirdilər. Yolda bir cəzirəyə yan almışdıq, orada bizim gəmidən çox adam qorq oldu, həmin şəxs də onların arasındaydı, o yoxa çıxandır ki, indiyə qəder ondan heç bir xəber-ətər yoxdur".

Belə olan surətdə, mən bərkdən qışqırıb dedim: "Ey rəhmdil gəmiçi, məlumun olsun ki, həmən dəniz seyyahı Sindbad mənom! Onda mən

boğulmamışam. Sən cəzirəyə yan alanda tacirlər, yolcular yerə düşdülər; mən də onların arasında idim. Özümlə bir qədər yemək götürmüştüm, dəryanın qıraqında oturub çörək yedim, sonra istədim bir az dincəlim, elə oradaca yuxu tutub yatmışam. Oyananda gəmini görmədim, yan-yörəmdə bir kimse qalmamışdı. Bu mallar mənimkidir, almaz alveri eləyən tacirlərin hamısı almaz dağında olanda məni görüb. Onlar şahid duralar ki, mən dəniz səyyahı Sindbadam, cünki mən sənin gəminde başıma gələn qəziyyəni onlara nağıl eləmişəm. Demişəm ki, siz məni cəzirədə yaddan çıxardıb, yuxulu qoyub getmisiz, mən də oyananda baxıb görmüşəm ki, bir ins-cins yoxdur. Sonra da ki, başıma bu işlər gelib”.

Mənim bu sözlərimi eşidəndə tacirlər, yolcular başıma toplaşıb məni araya aldılar. Kimi mənə inanırdı, kimi də yalançı hesab eləyirdi. Ele bu vaxt tacirlərdən biri almaz dərəsindən danışdıqları eşidiş yerindən qalxdı, yaxına gelib tacirlərə dedi: “Ey camaat, qulaq asın! Yادınızdadırımı, bir dəfə mən səfərdə olanda rast geldiyim ecaib bir ehvalatı sizə nağıl eləyirdim, deyirdim almaz dərəsinə et tullayırdıq; mən bir parça et adımlı; quş həmən parçanı uğub yuxarı qaldıranda, gördüm ki, bir adam etdən yapışib, quş onu etlə birlikdə dağın başına qaldırıb! Onda siz mənə inanmırıdz, hələ məni bir yalançı da adlanırırdız”. Adamlar cavab verdilər: “Bəli, sən bu ehvalatı danışmışan, ancaq biz inanmadıq”. Tacir dedi: “Bax, mənim tulladığım etdən yapışib dağa qalxan həmən bu adamdır; onda mənə tayı-berabəri olmayan bahalı almazlar bağışlayıb. Onun verdiyi almazlar mənim tulladığım et parçasına yapışib yuxarı qalxanlardan çox idi. Mən bu kişini özümlə götürdüüm, bir yerde gedib Bəsrə şəhərinə çatdıq. Orada bu bizimlə xudahafızlışib vətənинə yola düdü, biz də qaydırıb məmlekətlərimə getdik”.

Tacirin bu sözlərini eşidəndə gəmiçi ayağa qalxb mənə yaxınlaşdı, bir xeyli zənle üzümə baxandan sonra soruşdu: “Mallarının nişanını deyərsən? Cavab verdim: “Bil və agah ol: mənim mallarımın nişanı budur, budur”. Sonra da Bəsrəde onun gəmisine minən zaman baş verən bir ehvalatı nağıl eləyib yadına saldım. Onda gəmiçi tamam inandı ki, dəniz səyyahı Sindbad mənəm; boynumu qucaqladı, sağ-salamat qurtarmağıma şükür eləyib dedi: “Mənim ağam, and olsun Allaha, sənin başına çox təəccübüllü ehvalat gəlib, qəribə işlər üz verib sənə. Ancaq şükür olsun xudavəndi-kərimə yəne sağ-salamat görüşdük, var-yoxuna gəlib özün niyə durdun...”

Şəhrizad bu yerde səhərin açıldıqını görüb, nağılı yarımcıq qoysu.

550-ci gecə

Ele ki beş yüz əllinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayet eləyirler ki, gəmiçi də tacirlər də baxıb gördülər, doğrudan da bu şəxs ele deniz səyyahı Sindbadın özüdür, gəmiçi ona dedi: “Şükür olsun Allaha, sağ-salamat qayıdır öz var-yoxuna yiye durdun”.

Dəniz səyyahı Sindbad belə nağıl eləyirdi: “İş belə olan surətdə, men mallarımı sahib olub onları yaxşı qiymətə satdım; həmən səfərimdə çoxlu qazanc əldə elədim. Çox şad olub, başıma gələn bələlərdən salamat qurtardığımı, var-dövlətimə sahib olduğuma şükür elədim.

Biz cezirələrdə mal alıb sata-sata gəlib Sind məmlekətinə çıxdıq, orada da alverimizi elədik. O yərlərdeki dəryalarda o qədər möcüzələr gördüm ki, ne sayı vardi, ne hesabi. İnəyə oxşayan balığa, uzunqulağı bənzəyən heyvana rast geldim. Orada quş var ki, görürsen, balıqqulağından çıxıb dəryanın üzündə yumurtlayıb, elə orada da yumurtalarının üstündə oturub bala çıxardı. Özleri də ömründə dəryadan qıraqa çıxmırlar.

Bundan sonra Allah-təalanın izniyle təzədən yola düzəldik, külək səmtinə əsdi, səferimiz yüngül keçdi, gəlib çatdıq Bəsrəyə. Mən bir neçə gün orada qalandan sonra Bağdad şəhərinə geldim. Məhelləmizə çatıb evime getdim, qohum-qardaşla, yar-yoldaşla görüşüb salamlaşdım. Bələlərdən qurtarıb qohum-əqrəbəmin yanına qayıtdığımı, öz məmlekətimə, öz torpağıma, səherimə salamat gəlib yetişdiyimə sevinirdim; nəzir-niyaz paylayıb, dul arvadları, yetim-yesiri sevindirdim. Onlara pal-paltar verdim. Sonra da yaxın dost-aşnamı başıma toplayıb günlərimi yeyib-içməkdə, eys-işrətdə keçirməyə başladım. Bəli, yaxşı yeyib içirdim, adlı-sanlı adamlarla dostluq eləyirdim, durub-otururdum, başıma gələn qəziyyələri, çəkdiyim müsibətləri yadımdan çıxarmışdım. Həmən səferimdə o qədər pul qazanmışdım ki, sayı-hesabı yox idi. Bu səyahətimdə başıma gələn qəribə ehvalatlar bunlardır. Sabah, Allah qoysa, gələrsən, dördüncü səyahətimdə sənə danışaram. O, qabaqkı səfərlərimdən de qəribədir”.

Bundan sonra dəniz səyyahı Sindbad yenə keçən dəfəki kimi, əmr elədi, hambal Sindbada yüz misqal qızıl verdilər, sonra buyurdu süfrə açımlar; süfrə açıdlar, qonaqlar Sindbadın nağıl elədiyi ehvalata, ona üz verən qəziyyələrə təəccübənə-təəccübənə yeyib-içdilər. Şamdan

sonra hamı dağılışib getdi. Hambal Sindbad da dəniz səyyahı Sindbadın verdiyi qızılları götürüb öz evinə qayıtdı. O, yolunu səyyah Sindbadın sözlərinə heyrət eleyirdi. Hambal o gecəni evde yatdı, səhər açılıb aləm nura qərq olanda yerində qalxıb səhər namazını qılandan sonra dəniz səyyahı Sindbadın yanına getdi. Hambal içəri girəndə səyyah Sindbad onu üzügülər qarşılıdı, görüşüb öz yanında oturdu. O biri qonaqlar da gəlib yığıldan sonra süfrə açıldı, yeyib-içildilər, kefəri kökəldi. Sindbad sözə başladı:

SİNBADIN DÖRDÜNCÜ SƏYAHƏTİ

Bəli, qardaşım sizsiniz, mən Bağdada qayıdırıq qohum-qardaşla, yar-yoldaşla görüşdüm, şad-xürəm ömr sürüb, günlərimi eyş-işratda keçirməyə başladım. Götürdüğüm böyük qazancın üstündə başıma gelən nə vardı, hamısı yaddan çıxmışdı, səhərdən axşamaca oynayıb-gülürdüm, yaxın dostlarımıla səhbət eleyirdim, güzəranım çox xoş keçirdi.

Günlərin bir günü mənim bu nadamət üreyimə yene də belə bir fikir arız oldu ki, uzaq məmləketlərə səfer eleyim: cürbəcür adamlarla dost olum, alver eleyib pul qazanım. Bu qərara geləndən sonra dəniz səfərindən ötrü məsləhet olan gözel malla alıb tay-tay bağladım. Bu dəfə şeylərim keçən sefərkindən də çox idi. Hamısı hazır olanda Bağdad səhərindən tərpenib Bəsre şəhərinə getdim.

Burada tayları gəmiyə vurdum, özüm də bir neçə adlı-sanlı bəsrəliyə qoşuldum, birlikdə yola düşdük. Gəmimiz dalgalanan, nərildəyən dəryalardan Allah-təalanın kəraməti sayesində sağ-salamat ötüb gedirdi. Səfərimiz uğurlu idi. Biz bu minvalla gecə-gündüz yol gedib cəzirədən-cəzirəyə, dəryadan-dəryaya keçirdik. Ancaq günlərin bir günü bərk yel əsdi, külək bizi hər yandan vurdu. İş belə olanda, gəmiçi gəminin batmağından qorxub lövber saldı, dənizin ortasında dayandıq.

Belə bir vəziyyətə düşəndə biz üzümüzü Allah-təalanın dərgahına tutduq, ona yalvarmağa başladıq. Ancaq elə bu vaxt birdən külək bir az da bərkidi, yelkonlər qopub parça-parça oldu, adamlar olan-olmaz avadanlığı, malla rılə birlikdə suya töküldü, çoxu qərq oldu. Mən də suya düşənlerin arasında idim; yarım gün dəryada üzdüm, bu dünyadan lap əlimi üzmüştüm. Ancaq elə bu vaxt Allah-təala gəminin taxtalarından birini mənə yetirdi, bir neçə tacirlə bir yerde mindik taxta parçasının üstüne...”

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

551-ci gecə

Elə ki beş yüz əlli birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eleyirler ki, gəmi qərq oldu, dəniz səyyahı Sindbad bir neçə tacirlə taxtanın üstüne minib başılaşı dəryada üzüməya. Sindbad belə nağılı eleyirdi: “Biz həmən taxtanın üstündə bir-birimizə qisılıb oturmuşduq. Ayaqlarımızla suyu yara-yara dəryada üzürdük. Külək də, ləpələr de bizə kömək eleyirdi.

Bir gün bir gecə bu minvalla suyun üzündə qaldıq. O biri gün səhər sübhədən qəşərdən bərk külək qopdu, ləpə qalxdı, dərya telətimə gəldi, dalğa bizi götürüb bir cəzireyə tulladı. Yuxusuzluqdan, yorğunluqdan, soyuqdan, acıdan, susuzluqdan, qorxudan hamımız öz kimiydik.

Ayağa qalxıb başlıq cəzirədə gəzməyə; gördük burada çoxlu göygöyerti var. Əlimizə düşəndən yiğdiq yedik ki, ruhumuz bədənimizdən çıxmışın. Sonra gecəni dəryanın qirağında yixilib yatdıq; səhər açılıb hava işıqlaşanda yerimizdən durub cəzirədə oyana-buyana gəzdik. Elə bu vaxt uzaqda gözümüze bir qəsr dəydi.

Başlıq həmən aralıda gördüyüümüz qəsrə sarı getməya. Az getdik, çox getdik, gəlib yetişdik qəsrin darvazasına. Oradaca yiğişib durmuşduq, bir də onu gördük darvazadan bir dəstə çilpaq adam çıxdı. Onlar bizimle kəlmə kəsib danışmadılar, hamımızı tutub apardılar öz padşahlarının yanına. Padşah əmr elədi ki, oturaq. Biz oturduq, yemək götürdilər. Özümüzdə biz bu cür yeməklər görməmişdik. Bu xörəkləri mənim ürəyim götürmədi, ona görə də yoldaşlarımın hamisindən az yedim. Heç demə, Allah üzüma baxıb ki, az yemişəm. Ona görə də indiyə kimi sağ qalmışam.

Elə ki yoldaşlarım qoyulan xörəklərdən yedilər, o saat ağılları başlarından oynadı, xörəyi dəli kimi təpişdirməyə başladılar, sir-sifətləri dəyişdi. Bundan sonra hind qozu yağı götürüb onlara içirtdi, bədənlərinə sürtdüler. Yoldaşlarım bu yağı içəndə hamisının gözü əyildi, nə yediklərini, nə içdiklərini bilmədilər. Onların bu işi mən çasdırılmışdım, bilmirdim nə eleyim, yoldaşlarına yazığım gəlirdi. Canımı qara qorxu almışdım, bilmirdim bu lütürin şorindən necə qurtarmı.

Bu vaxt mən onlara diqqət yetirdim, gördüm ki, hamısı sehrbazdır, səhərlərinin padşahı da quleybanıdır. Sən demə, kim ki, onların səhərinə

gəlir, kimi yolda-rizdə görürler – hamısını tutub padşahlarının yanına götürirler. Burada onlara bu yemeklərdən verib, bədənlerini həmən yağıla yağılayırlar, onda adamların qarnı genəlir, çox yeyirlər. Onların ağılları başlarından oynayır, ağıllarını itirib gicin, səfəhin biri olurlar. Onda sehrbazlar onları məcbur eləyib çoxlu yemek yedirdirlər, yağı içirdirlər. Elə ki kökəlib piyləndilər, bir-bir kəsib etindən öz padşahlarına xörək hazırlayırlar. O ki qaldı padşahım əyanları – onlar adam etini ciy-ciy yeyirdilər, bişirib elemirdilər.

Mən işin nə yerdə olduğunu görəndə, canımı vəlvələ düşdү, özümün, yoldaşlarımın gününə ağladım. O yazıqların ağılları elə çəşmişdi ki, başlarına nə gəldiyindən xəbərləri yox idi.

Onları tapşurdılar bir nəfərə, o da hər gün binəvaları qabağına qatıldı, aparıb cəzirədə mal kimi otarırdı. Mən de ki, qorxudan acıdan lap eləndi düşmüssüm, canım azardar olmuşdu, qupquru quruyub bir dəri qalmışdım, bir sümük. Sehrbazlar bu güne düşdüyüm görüb məndən əl çəkmişdilər, elə bil yadlarından çıxmışdım, aralarında mənə fikir verən yox idi.

Bir dəfə mən gizlinca o yerden çıxdım, üz qoydum getməyə, ta o qədər ki, düşdüyüm qəsrden lap uzaqlaşdım. Bu vaxt birdən dəryada, hündür bir şeyin üstündə oturan çobana sataşdı; diqqət yetirib gördüm bu mənim yoldaşlarımı otaran adamdır. Yan-yörəsində onlar kimi çoxlu adam vardi.

Çoban məni görəndə qandı ki, ağlım başımdadır, yoldaşlarımı üz verən qəziye mənə üz verməyib. Belə olanda, uzaqdan mənə əl eleyib dedi: "Geri qayit, sağında yol görcəksən, həmən yolla get, o yol səni düz aparıb Sultan torpağına gedən yola çıxardacaq". Çobanın dediyi kimi geri dönəndə sağında yol gördüm, həmən yola burulub nəfəsimi dərməyib getməyə üz qoydum. Qorxumdan gah qaçırdım, gah da addimlarımı yavaşırdım. Bu minvalla o qədər getdim ki, axırdı həmən mənə yol göstərən adamın gözündə itdim, indi nə o məni görürdü, nə də mən onu. Bir azdan gün batdı, qaranlıq düşdü.

Onda mən oturub dincəldim, istədim yatam, ancaq bütün gecəni qorxudan, acıdan, yorgunluqdan gözüümə yuxu getmedi. Gecəyəri ayağa qalxdım, ta səhərin gözü açılanı kimi yol getdim.

Şəhər oldu, hava işıqlandı, dərələrə, təpələrə gün doğdu. Mən bərk yorulmuşdum, özüm də ac-susuz idim. Göy-göyərtidən yiğib qarnımı doydurdum, bir xeyli cana gələndən sonra ayağa qalxbı təzedən yola düzəldim, o gedən bir gün, bir gecə yol getdim. Acandan-acana göy-göyəti yiğib yeyirdim.

Bu minvalla yeddi gün, yeddi gecə yol getdim, səkkizinci gün sehər sübhədən uzaqda gözüümə nəsa dəydi. Ona sarı getməyə başladım. Yerihəyeri, axşam gün batanda gəlib ora yetişdim. Fikir verdim, gördüm aralıdan gözüümə deyən bir dəstə adamdır, çöldə qara istiot yiğirlər; bunu görendə birinci, ikinci kərə başıma gələnlər gəldi, gözüüm qabağında durdu. Onlara yaxın gəldim. Məni görçək tez başıma toplaşdılar, araya alıb soruştular: "Kimsən, nəkarəsən, haradan gəlib, hara gedənsən?" Mən də onların cavabında dedim: "Ey camaat, bilin və agah olun ki, mən fəqir babayım". Sonra da başıma gələn müsitbəti, çəkdiyim zilləti, əzab-əziyyəti onlara nağıl elədim..."

Şəhərizad bu yerdə sehərin açıldığıనı görüb, nağılı yarımcı qoysu.



Elə ki beş yüz əlli ikinci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, dəniz səyyahi Sindbad gördü ki, bir dəstə adam cəzirədə qara istiot yiğir. Onlar Sindbaddan nekare olduğunu xəbər aldılar. O da başına gələn qəziyyəni, düçər olduğu bələlərin hamisini bir-bir onlara nağıl elədi. Bunları eşidəndə adamlar dedilər: "And olsun Allaha, çox qəribə əhvalatdır! Yaxşı, bəs sən qaraların əlindən necə qurtarmışan, bu cəzirədə onların gözündən nə təher yayına bilmisen? Axi onlar çoxdur, özləri də adamyeyəndir. Hələ indiyə kimi onların əlindən salamat qurtaran olmayıb, heç kəs gözlərindən yayına bilməyib". Onda mən qaralarla olan əhvalatımı onlara nağıl eləyib, yoldaşlarımı tutub yedirdiklərini, özümün o yeməkdən yemədiyimi danışdım. Başıma toplaşanlar bu işlərə çox təcəcübələnib mənim sağ-salamat qurtarmağıma şükür elədilər.

Bu adamlar məni öz yanlarında oturtdular, iş-güclərini qurtarandan sonra mənə bir qədər temiz yemek göttürdilər, bərk ac idim, yeyib onların yanında bir az dincəldim. Sonra adamlar məni qayığa mindirib öz yaşadıqları cəzirəyə apardılar.

Burada məni öz padşahlarının hüzuruna göttürdilər. Salam verdim, padşah salamımı alıb dedi: "Xoş gelmişən!" Sonra da mənə hörmət göstərib başıma gələn qəzavü-qəderi xəbər aldı. Mən də Bağdad şəhərindən çıxbı bu padşahın hüzuruna gələnə qədər nə ki üz vermişdi, hamisini ona nağıl elədim. Padşah mənim danışqlarımı, başıma gələn

Əhvalata çox təəccübləndi, yanında adamlar da təəccübənləndilər. Sonra o buyurdu ki, yanında oturum, men də keçib onun yanında oturdum. Padşah əmr elədi mənə yemek getirsinlər; yemek getirdilər, yeyib doyandan sonra əlimi yuyub, Allah-tealanın merhəmətinə həmd-səna elədim. Padşahın qulluğundan mürexxəs olub şəhərə gəzməyə çıxdım. Baxdım gördüm ki, bura abad bir şəhərdir, çoxlu adam var, bolluq yerdir, can dermanı istəsən tapılır, çoxlu bazar-dükani, alış-verişçisi var. Mən gelib bu şəhərə çıxdığımı çox şad oldum, üreyim dincəldi. Bir azdan buranın adamlarına üzüm-gözüm öyrəşdi. Padşah öz raiyyətinin adamlarından, səltənetinin əyanlarından çox, mənə hörmət göstərib ehtiramımı saxlayırdı.

Gördüm ki, bu şəhərdə balacadan-böyüyə hamı atı yehərsiz minir. Buna çox təəccüb eleyib padşahdan soruşdum: "Şahim niyə sən ata minənda yəherletmirsen? Yəherde adaman canı rahat olur, atın belində möhkəm oturur". Padşah dedi: "Yəher nədir? Biz ömrümüzdə belə şey görməmişik, heç bir vaxt yəherli at minməmişik".

Belə olanda, mən dedim: "İzin ver sənin üçün yəher qayırim, qoydur atın belinə, min gez, onda görərsən ki, adam nə qəder rahat olur". Padşah cavab verdi: "Düzəlt". Onda mən dedim: "Əmr ele mənə lazımlı olan şeyləri getirsinlər". Padşah əmr elədi, mənə nə ki lazımdır hamisini getirsinlər. Mən yaxşı bir dülger çağırtdırdım, yanında oturdub yəher üçün qaltaq düzəltmeyin qaydasını ona öyretməyə başladım.

Yun götürdüm, darayıb ondan keçə saldım, sonra dəri getirib qaltagın üzüne çəkdim, işim-işim işildayaçanacan sildim. Qayıdan tapqr, quşqun düzəldim.

Bunlar hazır olanda dəmirçi çağırtdırdım, üzənginin nə cür olduğunu ona başa saldım. Dəmirçi mən deyən qaydada dəmirdən döyüb bir cüt üzəngi hazırladı. Onları sürtüb qalaylayandan sonra yanlarına ipək saçaq asdım. Sonra ayağa durub padşahın atlarının içərisindən ən yaxşısını seçib getirdim; yəheri qoydum belinə, üzəngilərini asdım, yüyəni atın ağızına keçirib padşahın hüzuruna çəkdim. Yəher padşahın üreyinə yatdı, çox xoşuna gəldi, mənə razılıq eləyib yəhərə qalxdı. Bundan çox şad olub zəhmətimin müqabilində mənə xeyli pul verdi. Padşahın vəziri mənim düzəltdiyim yəheri görənde dedi görək bundan bir dənə də onun üçün hazırlayım. Bir yəher də ondan ötrü düzəlddim. Səltənetin cümlə əyanları, ixtiyarət sahibləri mənə yəhər sıfariş verməyə başlıdılardı, mən də hamısı üçün düzəlddim.

Mən dülgərə qaltaq, dəmirçiye üzəngi hazırladıb tikdiyim yəherləri əyanlara, ağalara satmaqla çoxlu pul qazandım. Bura camaatın yanında xətir-hörmətim qat-qat artdı. Hamısı ehtiramımı saxlayırdı. Padşahın

yanında, onun yaxın adamlarının şəhərin adlı-sanlı simalarının, səltənetin bütün əyanlarının yanında böyük hörmət sahibi oldum.

Günlerin bir günü kefi kök, damağı çağ padşahın yanında oturmuşdum. Beləcə oturduğum yerde birdən padşah üzünü mənə tutub dedi: "Ey filankəs, bil və agah ol ki, indi sən bizde hörmətli, izzətli adamlardan birisin, olmusan bizim birimiz. Buna görə də sendən ayrıla bilmirik, sənin bu şəhərdən çıxıb getməyin hamımızdan ötrü çox ağır olar. Odur ki, sənə bir təklif elemək istəyirəm. Ancaq gərək mənə qulaq asasan, sözümüz yere salmayasan". Onda men soruşdum: "Ya qibleyi-aləm, əmrin nədir? Sənin sözünü mən yere salmaram. Mən sənin merhəmətin, iltifatın sayesində, həmd olsun Allaha, sənin nökərlərindən biri olmuşam". Onda padşah dedi: "Mən istəyirəm sənə çox varlı yerdən gözəl, göyçək, nazənin bir qız alam. Evlən, həmişəlik burada qal. Öz sarayında sənə mənzil verərem. İnad eləyib sözündən boyun qaçırama".

Padşahın bu sözlərini eşidəndə mən utanıb başımı aşağı saldım, xəcalətimdən cavab verməyə nitqim olmadı. Onda padşah məndən soruşdu: "Ey oğul, niyə cavab vermirsin?" Mən cavabında dedim: "Ey zamanın padşahi, buyruq səninkidir!".

Belə olan suretdə, padşah həmən saat, həmən dəqiqə adam göndərib qazını çağırtdırdı, şahidləri getirtdi, elə həmən gün məni evləndirib, adlı-sanlı, varlı-dövləti yerdən mənə əslı-necabəti, torpağı, mülkləri olan gözəl-göyçək bir qız aldı..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz əlli üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, padşah deniz səyyahı Sindbada varlı, adlı-sanlı yerdən bir qız alıb kəbinini kəsdirdi.


Sindbad nağıl eləyirdi: "Sonra da padşah mənə ayrıca böyük, qəşəng bir ev verdi, nökər, qulluqçu bağışladı, özümə məvacib kəsdi. Beli, başladım dinc, asudə, şad-xürəm ömr sürməyə, çəkdiyim bütün əzab-əziyyət, düçər olduğum bəla, məşəqqət yadımdan çıxıb getdi.

Öz-özüne fikirleşirdim: "Vetene gedendə arvadımı da apararam. Kimin qismətinə ne yazılıbsa o da olacaq. Heç kim bilmir ki, sabah başına nə gələcək".

Bir-birimizi çox istəyirdik, can deyib, can eşidirdik, səfali ömür eləyib bir-birindən xoş günlər keçirirdik. Bir müddət bu minvalla ömür sürdük.

Günlerin bir günü Allah-təala əmrilə qonşumun arvadı rəhmətə getdi. Bu qonşum mənim dostum idı. Durdum getdim onun evinə ki, başsağlığı verim; baxdım gördüm ki, yaziq qəm dəryasına qərq olub, dərddən az qalib ağlı başından olsun, üreyində təper qalmayıb. Onu bu halətdə görənde başsağlığı verib derdini dağıtmak üçün dedim: "Arvadın qəmini eləmə, Allah-təala əvəzini verər, sənə əvvəlkindən yaxşı arvad qismət elər, hamısı onun elindədir". Qonşum hönkür-höñkür ağlayıb dedi: "Ey dost, mən təzədən nə təhər evlənə bilərem, Allah ondan yaxşısını mənə necə yetirər ki, ömrümün axırına bircə gün qalıb?" Onun bu sözünü eşidib dedim: Ağlınu başına yiğ, qardaş, özün-özünə indidən salat çekmə. Nə olub sənə, sappasağ adamsan". Qonşum dedi: "Ey dost, sənin canına and olsun, sabahdan o yana bir də ömründə məni görməyəcəksən". Belə olanda, mən soruştum: "Axi ne üçün?" Qonşum cavab verib dedi: "Bu gün arvadımı dəfn eləyirlər, məni də onunla bir qəbər qoyub basdıracaqlar. Bizim məmlekətdə adət belədir: arvad ki öldü, ərinin də onunla bir yerdə diri-dirə dəfn eləyirlər, elə ki, kişi öldü, onda da arvadını onunla bir yerdə diri-dirə basdırırlar ki, biri öləndən sonra o biri sağ qalıb bu dünyadan səfasını tek görməsin". Mən dedim: "And olsun Allaha, bu çox murdar adətdir, ağlı olan ona dözməz".

Bu cür danışdığınız yerde, bir də onu gördük şəhər camaatından bir dəstə adam geldi, başladılar mənim dostuma arvadının ölümüne görə başsağlığı verib, öz ömrünün də vaxtsız-vədesiz puç olduğuna yandıqlarını bildirməyə. Sonra meyiti öz adətlərlə rahlayıb qoydular tabuta, əri də onlarla bir yerde cənazoni götürüb şəhərdən çıxıdilar, gəlib dənizin kənarında bir dağın yanına çatıldılar. Onlar bura yetişib iri bir daşı qaldırdılar, onun altından quyu ağzına oxşayan bir yer göründü. Adamlar arvadın meyitini ora atdılar. Heç demə, bura dərin quyu imiş. Sonra adamlar arvadın ərini gətirdi, xurma ağacının qabağından hörülülmüş uzun kəndirin ucunu onun qoltuqlarının altından keçirib bağladılar, kişini salladılar quyuya, sonra da onun yanına bir iri küp içməli su, yeddi dənə də çörək salladılar. Quyuya düşəndən sonra kişi kəndirin ucunu belindən açdı, adamlar ipi yuxarı çəkib quyunun ağzını yeno də həmən iri daşla əvvəlki kimi örtdülər. Camaat mənim dostumu quyuda arvadının yanında qoyub getdi.



Onda mən öz-özümə dedim: "And olsun Allaha, bu ölüm əvvəlkindən betərdir!" Sonra onların padşahının hüzuruna gedib dedim: "Ya qibleyi-ələm, bu necə işdir, sizin məmləkətdə diri adamı ölüylə bir yerdə dəfn eləyirlər?" Padşah cavab verdi: "Bil və agah ol ki, bizim yerde adət belədir: kişi öləndə arvadını da onunla bir yerdə dəfn eləyirik, yox elə ki, arvad qabaq öldü, onda da ərinin diri-dirini onun yanında basdırırıq. Belə eləyirik ki, onlar nə sağlıqlarında, nə də öləndən sonra bir-birlərindən ayrılmışınlar. Bu adət bizim babalarımızdan qalib". Onda mən xəber aldım: "Ey zəmanənin padşahı, siz mənim kimi bir qəribin arvadı öləndə, onu da həmən o adam kimi eləyirsiz?" Padşah cavabında dedi: "Bəli, biz onu arvadı ilə bir yerdə dəfn eləyirik, necə görmüsən, o cür aparıb basdırırıq".

Mən onun bu sözlerini eşidəndə qorxudan az qaldı ödüm ağzıma gələ. Canımı qara qorxu aldı, öz günümə ağladım. Lap başımı itirmişdim, qorxurdum arvadım məndən tez öle, məni da onunla bir yerdə diri-dirini basdıralar. Sonra özümə ürək-dirək verib dedim: "Bəlkə elə mən ondan əvvəl ölcəcəyəm. Ömrü bir yoldur, hamı gedir, bəri başdan ne bilmək oları ki, kim-kimdən irəli düşəcək".

Durub işdən-gücdən yapışdım ki, başım qarışın. Ancaq bu əhvalatdan çox keçməmişdi ki, arvadım naxoşlaşdı, bir neçə gün yatıb öldü. Şəhər camaatının çoxu töklüşüb gəldi mənə, arvadımın qohum-əqrəbəsinə başsağlığı verdilər. Padşah da yanına başsağlığına gəlmışdı – adətləri beləydi. Sonra mürdəşir çağırıldılar, arvadı yuyub temizləyəndən sonra ən yaxşı pallarını getirdilər, geyindirib-keçindirdilər, bahalı boyunbaşlarını, üzüklerini, daş-qaslarını üstüne taxıl meyiti tabuta qoydular. Adamlar cənazəni götürüb apardılar yenə həmən dağın yanına. Orada quyunun ağızından daşı götürüb arvadımı atdlar içəri. Sonra dost-aşna, arvadımın qohum-qardaşı mənimlə halallaşmağa başladılar. Mən onların arasında dayanıb qışqıra-qışqıra deyirdim: "Mən buralı deyiləm, qəribəm, sizin bu adətin mənə dəxli yoxdur". Ancaq onlar mənim sözlərimə qulaq asmirdılar, dediklərimə heç fikir də vermirdilər.

Məni tutub ipin ucunu belime bağladılar, adətə görə yanına yeddi çörək, bir küp də içməli su qoyub məni salladılar quyuya. Gördüm ki, bura dağın altından keçən çox böyük bir kahadır. Yuxarıdan adamlar dedilər: "Kəndiri belindən aç!" Ancaq mən razi olmadım, onda onlar kəndiri aşağı, mənim yanına atdlar, iri daşı yenə quyunun ağızına yuxdilar, özleri çıxıb getdilər..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

554-cü gecə



Elə ki beş yüz əlli dördüncü gecə oldu, Şəhrizad nağılmı dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, şəhər camaati Sindbadı arvadının meyitile bir yerdə kahaya salıb kahanın ağını bağıladılar, sonra özləri çıxıb getdilər.

Sindbad belə nağılı eləyirdi: "Bəli, qaldım kahada. Ora-bura göz gəzdirdim, gördüm ki, içəri insan meyitilə doludur. Onlardan qalxan iyən, üfunətdən baş çatlayırdı. Belə olanda, əməlimdən peşman oldum, özümü danlayıb dedim: "And olsun Allaha, mənə nə elesələr azdır!" Gecəni gündündən seçə bilmirdim, yeməyi-içməyi cirayə salmışdım. Onda çörək yeyirdim ki, gördüm daha acıdan ölürem. Suyu da ancaq yanğı məni taqətdən salanda içirdim: qorxurdum ki, yemək-içməyim qurtara, qalam belə. Özü da deyirdim: "Allah-təalanın gücü-qüdrəti qarşısında her şey acizdir! Axi niyə mən bu şəhərdə evlənib başımı bələya saldım. Elə təzəcə ağızımı açıb demək isteyirəm ki, Allaha şükür, belədan qurtardım, o saat əvvəlkindən betərinə düber oluram. And olsun Allaha, bu çox pis ölümdür! Dənizdə boğulsayıdım, ya dağdan yixılıb ölsəydim, burada bu cür ölməkdən qat-qat yaxşı idi!"

Belə bir vəziyyətdə, özümü danlaya-danlaya oturmuşdum kahada. Ölü sümüklərinin üstündə yatırdım. Allaha yalvarırdım ki, məni tez öldürüb bu zilletdən qurtarsın, ancaq ölmürdüm ki, ölmürdüm.

Bu minvalla ta o qədər qaldım ki, gördüm daha achiq məni tamam üzüb əldən salıb, susuzluqdan ciyərim yanır. Onda əlimi ora-bura sürtsürte çörəyi tapıb bir loğma yedim, üstündən bir qurtum su içdim. Sonra ayağa durub başladım kahada gəzməyə. Gördüm içəri çox genişdir, hələ boş yerleri var. İnsan cəsədləri, qədimdən qalib çürüyen adam sür-sümüyü içəridə dolu idi. Mən təzə meyitlərdən aralıda, kahanın qırığında özümə yer düzəldim, başladım orada qalmağa. Yeməyim qurtarhaqurtar idi, lap azca qalmışdı. Gündə bir dəfə yeyirdim, ya yemirdim, gündə bircə kərə su içirdim. Qorxurdum ki, çörəyim, suym mən ölməmişdən əvvəl qurtarar.

Bu qaydaca dolanırdım. Günlərin bir günü oturmuşdum, fikrləşirdim ki, bəs yemək-içmək qurtarandan sonra mən neyələyəcəyəm. Elə bu vaxt birdən kahanın ağızına qoyulan daşı yerində dəbərtildər, içəri

işq düşdü. Dedim durum baxım, görüm bu nədir. Nəzər saldım, gördüm quyunun başına adamlar toplaşıblar, onlar bir kişi meyitini diri bir arvadla bahəm quyuya salırlar. Arvad üçün xeyli yemek-içmək də qoymuşdular. Biçarə qışqırıb ağlaya-ağlaya öz halına yanındı. Mən arvada baxmağa başladım, ancaq o məni görmürdü. Yuxarıda adamlar daşı yene quyunun ağızına qoydular, çıxıdalar getdilər.

Bunu görənde ayaga durdum, kişi cəsədindən qalan bir omبا sümüyüni əlimə alıb arvada yaxınlaşdım. Omبا sümüyüünü emgəyinin ortasından nə tehər endirdimse, arvad özündən gedib yera sərildi, iki, üç dəfə də üstündən vurdum, arvad öldü. Onun çörəyinin hamısını yiğis-dirdim. Əynində gözəl paltarı, üstündə çoxlu qiymətli daş-qası, qızıl-gümüş vardi. Ancaq mən təkcə arvaddan ötrü qoyulan yemek-içməyi götürdüm. Getdim kahanın küncündə oturdum, yatmaq üçün düzəlt-diyyim yerdə, başladım yeməkdən az-az yeyib dolanmağa, qorxurdum ki, tez qurtarar, acıdan-susuzluqdan ölüb gedərem.

Bəli, bir müddət bu qayda kahada qaldım, hər dəfə elə ki, birini gətirirdilər dəfn eləməyə, onunla bir yerde diri-dirisi basdırılanı öldürdüm, çörəyini, suyunu götürüb onuna keçinirdim.

Bir kəro yatmışdım, yuxudan ayılanda qulağıma hənirti deydi, kahanın küncündə nəsə tərpenirdi, öz-özümə dedim: "Görəsen bu nədir belə?" Yerimdən qalxdım, kişi cəsədindən qalan omba sümüyüünü də əlimə alıb hənirtiye tərəf yeridim. Eşəolenən nə isə mənim geldiyimi duyub götürüldü; sən demə, vəhşi heyvan imiş. Mən onun dalınca getdim, bir də baxdım ki, qabaq tərəfdən balaca bir deşikdən işq gəlir, balaca ulduz kimi gah yanır, gah sönür.

İşqi görənde ora getdim, yaxınlaşanda gördüm ki, işq güclənir. Öz-özümə dedim: "Bunun bir səbəbi olmalıdır. Ya burada məni kahaya saldıqları kimi lağımdır, ya da ki, qayanın çatlağıdır". Bir xeyli fikir-leşəndən sonra işq gələn yerə bir az da yaxınlaşdım, onda məlum oldu ki, vəhşi heyvanlar dağı eşib, oradan kahaya deşik açıblar. Qurd-qus bu oyuqdan kahaya girib ölülerin etindən yeyib qarınlarını doyuranan sonra yene həmən yerdən çıxıb gedirlər.

Bunu görənde üreyim arxayıñ oldı, qorxu canımdan çıxdı, rahat nəfəs aldım, fikirleşdim ki, ölmüşdüm, təzədən dünyaya gəldim. Elə bil yuxu görürdüm. Çalışıb, əlləşib özümü oyuqdan birtəhər bayıra saldım. Gördüm ki, dəryanın kənarında, uca bir dağın başındayam. Bu dağ şəhəri dənizdən ayrırdı. Oradan heç kəs bura gəlib çıxa bilməzdı.

Allah-toalaşa şükür eləyib ona dua-səna elədim. Çok sevinirdim, uçmağa qanadım yox idi. Sonra yene oyuqdan keçib kahaya girdim,

orada qoyduğum yeməyi, suyu çöle daşıdım. Ölülerin paltarlarını götürdüm, oynıme gələnindən öz paltarının üstündə geydim; ölülerin üst başındaki bəzək-düzəyi yiğis-dirdim. Cürbocür boyunbağı, daş-qası, düzüm-düzüm mirvari, qızıl-gümüş, xülasə, qiymətli nə vardı hamısını götürdüm. Onları paltarın arasına yiğib bağladım, oyuqdan keçirib çıxardım dağın başına, dayandım dənizin qıraqında. Hər gün kahaya düşüb oranı gəzirdim, kimi ki, diri-dirisi orada basdırıldilar, arvad oldu, kişi oldu, hamısını öldürüb çörəyini, suyunu götürürdüm; sonra oyuqdan çıxıb otururdum dənizin kənarında, gözləyirdim ki, belə Allah-toala imdadıma çatub mənə bir gəmi yetirdi. Kahada gözüümə dəyen daş-qası, qızıl-gümüşü yiğib bağlayırdım ölülerin paltarının arasına. Bir müddət bu cür orada qaldım..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki beş yüz əlli beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet əleyirlər ki, dəniz seyyahı Sindbad kahada əlinə düşən daş-qası, zinət şeylərinin hamısını çıxardıb yiğdi dənizin qıraqına. Bir müddət orada qaldı.

Sindbad belə nağıl əleyirdi: "Günlərin bir günü yene dənizin qıraqında oturmuşdum, öz halımı fikirleşirdim. Birdən gördüm ki, gur-gur guruldayan dənizdə, dalğaların arasında bir gəmi üzür. Tez ölülərin paltarlarının içindən bir ağını götürüb bağladım payanın başına, qaçaqaça dənizin lap kənarına endim, başladım paltarı yellədə-yellədə yolçulara işarə eləməyə. Ta o qədər ki, axırdı məni gördülər. Yaxınlaşış səsimi eşidəndən sonra sahile qayıq göndərildər. Gəmidəki adamların bir dəstəsi qayıq minmişdi. Onlar yaxınlaşış məndən soruştular: "Kimsən, nəkarəsən, niyə burada oturmusən? Bu dağ nə tehər gelib çıxmışan, biz indiyəcən ömrümüzdə görməmişik ki, bura bir adam yaxın düşə bilsin". Mən də onların cavabında dedim: "Tacıram, mindiyim gəmi yolda qərq oldı, ancaq mən Allah-toalanın köməyilə, bir də çalışımagım, əllaşmamış, diri başılmış sayosunda şeylərim ilə birlikdə bir taxta parçasının üstündə xilas olub burada yorğun-argın qıraqa çıxdım". Bu sözdən sonra onlar məni qayıq minirdilər, kahadan

götürüb ölülerin paltarlarının, kəfənlərinin arasına bağladığım şeyləri də daşıyb ora yığıdlar. Məni götürib gəmiyə çıxartdilar, apardılar gəmiciinin yanına. Gəmici dedi: "Ey adam, sən bu yera nece gəlib çıxmışan. Bu uca dağın dalında böyük bir şəhər var. Mənim ömrüm bu dəryada keçib, neçə kərə gəmidə bu dağın yanından keçmişəm, ancaq heç vaxt burada qurddan-quşdan başqa gözüma bir şey deyməyib". Cavab verdim: "Mən tacirem, böyük bir gəmidə gedirdim, gəmi qərq oldu, şeylərimin hamısı, bu parça-paltar suya töküldü. Ancaq mən zirək tərpəndim, onların hamisini gəminin taxtalarından bir irisinin üstüne yiğdim, əcəlim tamam deyilmiş, baxtim getirdi, salamat bu dağa gəlib çıxdım. Başladım burada oturub gözleməyə, dedim rast düşər, buradan ötüb-keçənən biri məni özüylə götürüb aparar".

Daha şəhərdə, kahada başıma gələnləri nağıl eləmedim, qorxdum ki, birdən həmən şəhərdən gəmide adam olar. Sonra mən öz şeylərimdən bir qismını gəmiciyə teklif eleyib dedim: "Ey ağa, mənim bu dağdan qurtarıb, xilas olmağımın bəisi sənən. Mənə göstərdiyin mərhəmətin müqabilində bunları götür, sənin olsun!" Gəmici verdiyim şeyləri almayıb dedi: "Biz heç kəsdən heç nə almırıq. Gəmi qəzasına düşər olmuş adama dəryanın kenarında, ya cəzirədə rast gələndə onu götürürük, yedirdib içirdikir, çılapqadırsa əyninə paltar geyindiririk. Elə ki, geldik çatdıq sakit bir limana, orada düşürdüb, özüne də Allah yolunda mərhəmət göstərib sədəqə veririk".

Bələ olanda, onun canına dua elədim. Sonra oradan tərpənib bu cəzirədən o cəzirəyə, bu dənizdən o dənizə keçə-keçə yol getdik. Mən salamat qurtarmağımı çox sevinirdim, ancaq arvadımın meyitlə kahaya salınmağım hər dəfə yadına düşənde az qalırdı ağlım başımdan çıxa. Allah-təalanın izniyle sağ-salamat gəlib yetişdik Bəsre şəhərine. Burada mən gəmidən düşüb çıxdım şəhərə. Bir neçə gün orada qalandan sonra Bağdad şəhərinə getdim. Mehəlləmizə çatıb, evimizin qapısından girdim içəri, qohum-qardaşla görüşdüm, hal-əhval tutdum. Onlar mənim sağ-salamat qayıdırıb gəlməyimə çox şad oldular. Mən də götərdiyim şeyləri yığıdm anbara, kasib-kusuba sədəqə payladım, yetim-yesire, dul arvadlara əl tutub pal-paltar verdim. Şad-xürrəm ömür sürməyə, yenə qabaqkı dost-aşnayla durub-oturmağa, günlərimi eyş-işrətdə keçirməyə başladım.

Dördüncü səyahətim zamanı başıma gələn qəribə əhvalatlar burlardır. İndi, qardaş, bizdə şəminə ələ, sonra da həmişəki qismətini götür get evinə. Sabah gələrsən, beşinci səyahətimdə başıma gələnləri sənə danışaram. Bu əhvalat qabaqlıqlardan da qəribədir".

Bundan sonra Sindbad əmr elədi hambala yüz misqal qızıl verib süfrə salsınlar. Hamısı bir yerde şam eleyib dağılışdular. Onlar çox təəcübənlənidilər, çünki Sindbadın başına gələn əhvalatların biri o birindən dəhşəti iddi.

Hambal Sindbad da öz evinə gəldi, geçəni çox şad, kefi kök keçirdi. Şəhər olub hava işıqlananda hambal Sindbad yerində qalxıb şəhər namazını qıldı, sonra yola düzəlib dəniz səyyahı Sindbadın evinə gəldi. O, ev sahibinə salam verib görüşdü. Dəniz səyyahı Sindbad dedi: "Xoş gəlmisin!" Sonra da onu öz yanında oturtdu. Qalan dostları da gəlib cəm olanda, süfrə salındı, yedilər, içdilər, deyib güldülər, başladılar söhbət eləməyə. Onda dəniz səyyahı Sindbad dedi..."

Şəhrizad bu yerde şəhərin açıldığıనı görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz əlli altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayet eləyirlər ki, dəniz səyyahı Sindbad başladı beşinci səyahəti zamanı başına gələnləri nağıl eləməyə:

SİNBADİN BEŞİNCİ SƏYAHƏTİ

Bəli, qardaşım sizsiniz, dördüncü səyahətimdən qayıdan danışmağa başladım eyş-işrətlə məşğul olub, şad-xürrəm gün keçirməyə. Səfərdən getirdiyim qazanca, yiğdiğim mala, dövlətə elə sevinirdim ki, bütün çəkdiyim əzab-əziyyət tamam yadımdan çıxıb getmişdi. Bir müddətdən sonra ürəyim yene məni yoldan çıxartdı, səyahət eləmək, cürbəcür şəhərlər, cozirolek görmek arzusuna düşdüm. Götür-qoy eləyib qərara gələndən sonra dəniz səfəri üçün sərfli olan gözəl mallar aldım, tay-tay bağlayıb Bağdad şəhərindən çıxdım, gəldim Bəsre şəhərinə. Başladım sahildə gəzməyə, elə bu vaxt gözüüm iri, hündür, yaraşlıq bir gəmi dəydi. Bütün avadanlığı təp-tezəydi. Gəmi ürəyimə yatdı. Onu satın aldım. Rəhban, dənizçilər danışib tutdum. "Qullarımı, nökerlərimi qoydum yanlarında ki, onlara göz olsunlar,

özüm gedib taylarımı gəmiyə vurdurdum. Bir neçə tacir de mənə qoşuldı. Haqqını verib şeylərini yiğdiar gəmimə. Hamımız kefi kök, damağı çağ, ürəyimizde qazanc, mənfeət ümidi yola düşdük.

Bəli, bu dəryadan o dəryaya, bu cəzirədən o cəzirəyə keçirdik, cürbəcür yerlər, memlekətlər gördük, qırğın çıxıb mal satırdıq, mal alırdıq. Bu minvalla az getdik, çox getdik, bir müddət yol getdik; günlerin bir günü gəlib kimsiz-kimsənəsiz böyük bir cəzirəyə çatdıq. Bura bomboş, xaraba bir yer idi. Cəzirədə ağ, iri bir günbəz görünürdü. Adamlar gəmidən düşdülər ki, gedib görsünlər o nedir elə. Sən demə bu Ruh qoşunun yumurtası imiş! Tacirlər ireli gedirlər, yumurtanı gözdən keçirib başlayırlar daşla vurmağa. Yumurta sinir, içindən çoxlu su töküllür. Sonra yumurtanın içərisindən quşun balası görünür. Tacirlər onu dərtib çıxarırlar, başını kəsib etini götürürlər, çoxlu eti varmış. Bu vaxt mən gəmide idim. Onların nə elədiklərindən xəberim yox idi.

Gəmimdə gedənlərden biri mənə dedi: "Ey ağa, ayağa dur, günbəz hesab elədiyin yumurtaya bir bax". Mən qalxb nəzər saldım, gördüm tacirlər yumurtanı sindiriblər. Qışqırdım ki: "Ne eleyirsiniz, Ruh quşu gələr gəmini tikə-tikə eləyər, hamımız həlak olarıq". Ancaq onlar mənim sözlerimə qulaq asmadılar. Ele bu vaxt birdən günün üzü tutuldu, başımızın üstünü qara bulud aldı, her yana qaranlıq çökdü. Başımızı qaldırıb baxdıq ki, görək günün üzünü örtən nədir. Gördük ki, Ruh quşu qanadlarını açıb, günün qabağını tutub, hava da ona görə qaralıb. Ruh quşu gəlib yumurtasının sindiqini görəndə elə qiyırdı ki, səsine haradansa o biri tayı da uçub gəldi. İki bir yerdə başladılar ki, qəminin üstündə fırlanmağa. Özleri də elə qiyə çəkirdilər ki, deyirdin bəs göy guruldayır. İş bele olanda, mən rəhbəna, dənizçilərə qışqırb dedim: "İpi açañ, nə qədər ki, qırılmamışq, qaçıb başımızı qurtarıq!" Rəhbən əl-ayağa düşdü, tacirlər yuxarı qalxan kimi ipi açdı, biz yola düşüb cəzirənin kənarile üzməye başladıq.

Quşlar ele ki gördülər yola düşdük, bir müddətə uzaqlaşıb gözdən itdilər. Biz onlardan canımızı qurtarmaq üçün o yerdən mümkün qədər tez uzaqlaşmağa cəhd edədik. Ancaq birdən gördük ki, quşlar yene özlərini yetirdilər. Hərəsinin caynağında iri bir qaya parçası vardı. Ruh quşu götürdüyü daşı bizim üstümüzde aşağı saldı, az qala başımızda düşəcəkdi, amma rəhbən cəld tərəpənə gəmimi yana verdi. Daş birdən ötüb düşdü dəryaya. Onun zərbindən su yarıldı, deryanın dibi göründü. Gəmimiz aşağı-yuxarı ləngərləmeye başladı. Sonra Ruh quşunun anacı yaxınlaşıb caynağındakı qayanı saldı üstümüze; bu daş əvvəlkindən kiçik idi, ancaq olacaqça çarə yoxdu: gəlib dəydi gəminin dal tərəfinə,

sükan sınbı parça-parça oldu, gəminin içində nə vardi, hamısı dəryada qərq oldu; hamımız töküldük suya, can şirin olur, başladım canımı qurtarmaq üçün bir çarə axtarmağa. Ele bu vaxt Allah gəminin taxtalardan birini mənə yetirdi. Tez ondan yapışb mindim üstünə. Ayaqlarımıla avar çəkməyə başladım; külək, dalğalar da bir yandan mənə kömək elədi, beləcə xeyli vaxt üzdüm. Gəmim bir cəzirənin yaxınlığında qərq olmuşdu, bəxtim üzümə güldü, Allah-təala kömək elədi, axır nəfəsimdə gəlib çatdım həmən cəzirəyə, qırğın çıxdım, acıdan, susuzluqdan, yorğunluqdan ölü kimi düşdüm.

Bir müddət dənizin kənarında uzanıb nəfəsimi dərdim, dincimi aldım. Sonra ayağa qalxb başladım cəzirəni gəzməye. Gördüm bura, hesab elə, behiştin özüdür: ağaclar yamyasıl, çaylar şırıldışır, quşlar cəhcəh vurub ebədi dünyanın sahibinin əzəmetinə, şənине mahni qoşur.

Cəzirədə çoxlu meyvə ağacları, gül-çiçək vardi. Mən meyvələrdən yiğib doyuncu yedim, çayların sərin suyundan içib Allah-təalaya şükür elədim..."

Şəhrizad bu yerde sehərin açıldığıını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz elli yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet elayirlər ki, dəniz səyyahı Sindbad gəmi qərq olandan sonra cəzirəyə çıxdı, ağacların meyvəsindən yiğib yedi, çayların suyundan içib Allah-təalaya şükür elədi.

Sindbad belə nağıl eleyirdi: Bəli, bu minvalla cəzirədə gecə düşənən oturdum. Yorğunluqdan əldən düşüb ölü kimi olmuşdum. Cəzirədə bir səs-səmir eşidilmirdi. Gözümə bir ins-cins dəymirdi. Belə olanda, sehəre kimi orada uzandım. Sonra yerimdən qalxb ağacların arasında gəzməyə başladım.

Birdən çayın yaxınlığında bir su quyusuna rast gəldim. Gördüm bu quyunun yanında nuranı bir qoca oturub, əynində xurma yarpağından düzəldilmiş əba var. Bunu görəndə öz-özümə dedim: "Bəlkə bu qoca da gəmi qəzasına düşər olub dəryada qərq olanlardandır, gəlib çıxıb bu cəzirəyə?" Yaxına gedib qocaya salam verdim, ancaq o, mənim sala-

mimi işaretlə alıb heç bir söz demədi. Onda mən soruşdum: "Ey qoca, niyə burada oturmusan?" Qoca qəməgin-qəməgin başını bulayıb əliyle işaret elədi, demək istəyirdi: "Məni mindir boynuna, addat qoy bu quyunun o tərəfinə". Öz-özümə dedim: "Nə olar, yazılıdır, götürüm hara istəyir ora aparım, savab olar".

İrəli yeriyib qocanı çıynamı aldım, apardım göstərdiyi yera; ora çatanda dedim: "Di ehməlca düş yerə". Amma kişi düşmədi, ayaqlarını bərk-bərk doladı boynuma. Onda mən fikir verdim, gördüm ayaqları qapqaradır, dərisi de ele coddur, deyirsən camış gönüdür.

Bunu görəndə bərk qorxdum, istədim qocanı çıynamımdan yera atam. Ancaq o, qıçları ilə məni ele böyüdü ki, işqli dünya gözündə qaraldı, huşumu itirdim, qəşşə eleyib ölü kimi yere yixildim. Qoca ayaqlarını qaldırıb başılaşı kürəyime, çıyılrimə vurmağa. Mən ağrının zərbindən özümə golib ayağa qalxdım. Qoca hələ də çıynamımdan düşməmişdi, lap yorulmuşdum.

Bu vaxt qoca əli ilə işaret elədi, yəni: "Apar məni dadlı meyvəsi olan bir ağacın altına". Sözünə qulaq asmayanda ayaqları ilə məni ele vururdu ki, qamçıdan bərk ağırdırdı, özü də hey əli ilə işaret eleyib getmək istədiyi tərəfi mənə göstərirdi. Mən də aparırdım. Bir az geciksem, ləngisəm, o saat məni vururdu, əlində lap əsir olmuşdum.

Bu qaydayla, gəldik çıxdıq cəzirənin ortasında xırda bir meşəyə. Qoca çıynamıda pəşov eleyirdi, çölə çıxırdı, nə gecə yerə düşürdü, nə də gündüz. Yatanda da ayaqlarını bərk-bərk boynuma dolayıb bir qədər mürgüləyirdi. Sonra oyanıb məni döyəcləməyə başlayırdı. Mən də tez ayağa qalxırdım. Bir sözünü iki eləyə bilməzdim. Əlindən elə zinhara gəlmışdım ki, ona yazığım golib çıynamı mindirdiyim üçün özümü hey danlayırdım.

Günüm bu cür keçirdi, bərk yorulmuşdum. Öz-özümə deyirdim: "Yaxşılıq elədim, yamanlıq gördüm. And olsun Allaha, bir də ömründə heç kimə yaxşılıq eləməyəcəyəm". Elə yorulub əldən düşməsdən ki, Allah-tealaya yalvarıb hər saat, hər dəqiqə ondan özümə ölüm diləyirdim. Bu minvalla, bir müddət keçdi. Günlərin bir günü, qoca çıynamıda, golib çıxdıq cəzirənin bir yerinə, baxdım gördüm ki, burada çoxlu boranı var, özləri də günün altında quruyub. Onlardan bir böyüyüni seçib götürdüm, yuxarsından desib içini təmizlədim; götürdüm getdim üzüm tənəyinin yanına. Üzümdən dərdim doldurdum boranının içinə, ağızını möhkəm tixayib qoydum günün altına. Bir neçə gün gözlədim, üzüm döndü oldu xalis çaxır. Mələkən şeytan məni çox yormuşdu, gündə çaxırdan içirdim ki, yorğunluğum çıxsın, hər dəfə də çaxırdan içəndə

bir qədər cürotlənirdim. Bir gün mən çaxır içəndə, qoca görüb əliyle işaret elədi: "Bu nədir, belə?" Cavab verib dedim: "Çox yaxşı şeydir, ürəyə qüvvət verir, ruhu nəşələndirir". Sonra da başladım, qoca çıynamıdə, ayaqların arasında qaçmağa, oynamağa; məst idim, kefim bərk kökləmişdi, çəpik çalıb oxuyurdum, şadlıq eləyirdim. Qoca məni bu halda görüb işaret elədi ki, boranını ver içindəkindən mən də içim. Qorxumdan boranını ona verdim. Alib içində nə vardi, hamisini başına çökəndən sonra qabı yerə tuttadı.

Qocanın kefi kökəldi, başladı çıynamıdə qurcalanmağa, bir azdan tamam keflənib məst oldu, bədəninin əzələrini boşaldı, bədəni yırğalandı. Mən başa düşəndə ki, qoca məst olub dünyadan xəbəri yoxdur, əlimi uzadıb ayaqlarını boynundan açdım, aşağı çöküb onu çıynamıdən yerə saldım..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz əlli səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını dənmişənə başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz seyyahi Sindbad şeytanı çıynamıdən yerə saldı."

Sindbad belə nağıl eləyirdi. "Düçər olduğum bələdan qurtarıb azad olduğuma inana bilmirdim. Qorxurdum ki, qoca məstlikdən ayılıb yenə məni incidəcəkdir, ona görə fürsəti fövtə verməyib ayaqların arasından iri bir daş götürüb gəldim onun yanına, yatdığı yerdə saldım başına, başı xincim-xincim oldu. Qoca öldü. Allah ona lənət eləsin. Sonra başladım cəzirəni gəzməyə, beynim dincəldi. Gəldim çıxdım dəryanın kənarında evvel olduğum yerə. Bu minvalla bir müddət cəzirədə qaldım. Meyvədən-zaddan yiğib yeyirdim, çaylardan su içirdim, gözüm həmişə dəryada idi, gözləyirdim görün nə vaxt oradan bir gəmi ötəcək. Bir gün oturub başıma gələn işlər, mənə üz verən əhvalatlar barəsində fikrləşirdim, öz-özümə deyirdim: "Görəsən, bir də sağ-salamat vətənə qayıdış qohum-qardaşla, yar-yoldaşla görüşməyi Allah mənə qismət eləyəcəkmi?" Elə bu vaxt dəryada, dalğaların arasında gözüümə bir gəmi dəydi. Gəmi cəzirəyə çatıb sahilə yan aldı.

Yolcular düşüb cəzirəyə çıxdılar. Mən onların yanına getdim. Adamlar məni görüb tez başıma toplaşdılar; mənə nə üz verdiyini, bu cəzirəyə nə üçün gəldiyimi xəbər almağa başladılar. Mən də cavabında əhvalatı onlara danışın başıma gələn qəziyyəni nağlı elədim. Yolcular bu işə çox təəccüb eləyib dedilər: "Həmən senin o ciyinə minən adama dərya şeyxi deyerlər, sandən başqa, onun mindiyi adamlardan hələ salamat qurtaranı olmayıb. Şükür olsun Allaha ki, sən sağ-salamat qurtarmışın".

Onlar mənə yemək getirdilər, yeyib doyandan sonra paltar verdilər, əynime geydim, üst-başını örtdüm. Məni özlərlə götürüb gəmiyə getirdilər. Başladıq gecə-gündüz yol getməyə. Qəzadan gelib hündür evləri olan bir şəhərə çatdıq, gördük burada evlərin hamisinin dərvazası dənizə baxır. Buranın adına meymunlar şəhəri deyirdilər. Elə ki gecə oldu, bütün şəhər əqli dəryaya baxan dərvazalardan çıxıb minirdilər gəmilərə, qayıqlara, gecəni suyun üzündə səhər eləyirdilər, qorxurdular ki, qaranolıq düşənde meymunlar dağdan onların üstünə töküllüşüb gələlər. Burada mən düşüb şəhərə tamaşa eleməyə getdim. Bu vaxt gəmi yola düzəlir, xəberim olmur. İşdən hali olanda şəhərə geldiyimə görə özümü danlamaga başladım, yoldaşlarım yadına düşdü, birinci, ikinci səfərimdə meymunların əlindən çəkdiklərim gəlib gözümüz qabağında durdu.

Bəli, qəm-qüssəyə qərq oldum, oturub ağlamağa başladım. Bu əsnada şəhər əhlindən bir nəfəri yanına gəlib mənə dedi: "Ey ağa, deyəsen bu yerlərdə sən qəribəsin?" Mən də cavabında dedim: "Bəli qəribəm, fəqir babayam, gəmiyle gedirdim, burada dayananda düşdüm ki, şəhərə tamaşa eləyim, qaydanda gördüm gəmi yoxdur". Onda həmən adam dedi: "Dur ayağa bizimlə gedək, min qayığa. Əgər gecəni şəhərdə qalsan meymunlar sənin axırına çıxarlar". Onda dedim: "Baş üstə, itaet borcumzdur!" O saat yerimdən qalxdım, gedib camaatla birlikdə qayığa mindim. Adamlar sahildən aralanıb bir xeyli uzaqlaşdılar. Onlar gecəni bu qaydada keçirdilər, mən də onlarla qaldım. Şəhər açılanda qayıda şəhərə qayıtdılar, düşüb hər kəs öz işinin dalınca getdi. Onların qədimdən adəti belə idi. Gecə kim ki, şəhərdə qaldı, meymunlar gəlib onu öldürdülər. Şəhər açılan kimi meymunlar şəhərdən çıxıb gedirdilər. Onlar bağların meyvəsindən yeyib axşamacan dağda yatırdılar, axşam düşənde təzədən şəhərə qayırdılar. Bu şəhər qara adamlar yaşayan məmləkətlərin çox uzaq bir yerində idi.

Həmən bu şəhərdə mənim başıma gələn çox qəribə əhvalatlardan biri belə olub. Mənimlə bir yerdə qayıga minən adamlardan birisi mənə

dedi: "Ey ağa, sən bu yerlərdə qəribəsin, bir işdən yapışmaq üçün elində bir peşən varmı?" Cavab verib dedim: "Ay qardaş, and olsun Allaha, heç bir peşəm yoxdur, əlimdən bir iş gelmir. Mən tacirəm, pul, dövlət sahibiyəm. Padşaha layiq gəmim vardi, içərisi pulla, qiymətli malla dolu idi; dərəyada qərq oldu, içərisində nə vardi, hamısı batdı. Allah-təalanın köməyilə birçə canımı qurtardım. Xudavəndi-kərim suda mənə bir taxta parçası yetirdi, mindim üstüne, onun sayəsində xilas oldum". Bunu eşidən həmən adam yerindən qalxbıiplikdən toxunmuş bir xaşa götürdi, mənə verib dedi: "Bu xaşanı götür, içini doldur daşla, şəhər əqli yola düşəndə qoşul onlara. Mən səni onlara tapşırıb, deyərem müğayat olsunlar. Onlar nə eləsələr, sən de ondan elərsən. Bəlkə bir şey qazana bildin, yol xərcliyi eləyib vətəninə qayıdarsan".

Sonra o, məni özüyle götürüb şəhərdən çıxartdı, orada mən daş yiğib xaşanı doldurdum. Elə bu vaxt birdən gördüm camaat dəstəyle şəhərdən çıxıb gəlir. Həmən adam məni onlara tapşırıb dedi: "Bu qəribdir, onu özünüzlə götürün, daş yiğməğin qaydasını ona öyrədin, bəlkə özüne çörək pulu qazana bildi. Savabı sizə bəsdir". Adamlar dedilər: "Baş üstə, itaet borcumzdur!" Onlar mənimlə görüşüb salamlaşandan sonra birlikdə yola düşdük. Mənim kimi onların da hərəsinin dalında içi daşla dolu bir xaşa vardi. Bəli, az getdik, çox getdik, gəlib geniş bir dəreyə çatdıq. Gördüm burada çoxlu nəhəng ağaclar bitib, onların başına heç kim çıxa bilmez. Bu dərədə çoxlu da meymun vardi, onlar bizi görən kimi qaçıb ağaclarla dırmaşdılar. Belə olan surətdə, camaat başlığı xəşələrdən daşlardan çıxardıb meymunlara atmağa. Meymunlar da ağacların meyvələrini üzüb onlara tulladı.

Mən meymunların atlığı meyvələrə fikir verəndə gördüm hind qozudur. Adamların nə elədiklərini görəndə, üstündə çoxlu meymun olan böyük bir ağac seçib onun altına getdim, xəşəmdəki daşlardan çıxardıb meymunlara atanda, onlar başladılar qozlardan qopardıb mənə tullamağa. Camaat kimi mən de həmən qozları yiğib bir yere toplayırdım. Hələ xəşəmdəki daşlar qurtarmamışdı, ancaq xeyli meyvə yimişdim. Camaat işini görüb qurtardan sonra, yüklerini tutdular, hər kəs yiğdiyi meyvədən gücü çatan qeder götürdü, həmən günü şəhərə qayıtdıq. Şəhərdə məni bu adamlara qoşan dostumun yanına getdim, nə ki, yiğmişdim hamisini ona verib, mənə elədiyi yaxşılıq üçün razılıq elədim. O mənə dedi: "Götür apar bunları bazarda sat, mənfəətbərdar ol". Sonra da evindəki otaqlardan birinin açarını mənə verib dedi: "Qozdan nə artıq qaldı, yiğərsən bu otağı. Hər gün bu dəfəki kimi camaatla get; yiğib götürdiyin qozları seç, pislərini sat, pulunu xərclik

elə, yerdə qalanını yiğ burada saxla; bəlkə o qədər yiğ bildin ki, vətənəna qayıtmagına bəs elədi". Bu sözləri eşidəndə dədim: "Allah səndən razı olsun!".

O vaxtdan onun dediyi kimi eləməyə başladım. Hər gün xəşanın içini daşla doldurub camaatla bir yerdə şəhərdə çıxırdım, onlar nə elədi, mən də ondan eləyirdim. Adamlar mənim qayğıma qalırdılar, çoxlu meyvəsi olan ağacıları mənə tuşudurdular.

Bir müddət bu minvalla keçdi; xeyli seçmə hind qozu yiğmişdım, onlardan satıb o ki var pul qazandım, görüb bəyəndiyim nə var, hamisindən alıb qayğısız özür surməyə başladım. Şəhərdə hara tərpənirdim, işim yaxşı getirirdi. Bəli, beləcə dolanırdım.

Günlərin bir günü dəryanın kənarında durmuşdım. Bir də gördüm bir gəmi şəhərə yaxınlaşış sahile yan aldı. Həmən gəmidə tacırlar mal götürmişdilər. Satdıqlarını satıb əvəzində hind qozu, qeyri-şeylər almağa başladılar. Bunu görəndə dostumun yanına getdim, gəminin gəldiyini xəbər verib dedim ki, vətəna getmək isteyirəm. Dostum cavab verib dedi: "Məsləhət özünüdür!". Onunla halallaşıb, mənə elədiyi yaxşılıqlara görə razılıq eləyəndən sonra gəminin yanına getdim, gəmiçiyənle görüşüb danışdım, hind qozunu, başqa malları gəmiyə yüklədim, yola düşdük..."

Şəhrizad bu yerdə şəherin açıldığını görüb, nağılı yarımcıq qoydu.

559-ən gecə



Elə ki beş yüz əlli doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz seyyahı Sindbad meymunlar şəhərində hinq qozunu ve başqa mallarını gəmiyə yüklədi.

Sindbad belə nağıl eləyirdi: "Gəmi həmən gün yola düşdü. Biz bu cəzirədən o cəzirəye, bu dəryadan o dəryaya keçirdik. Harada dayandıq, düşüb hind qozundan satırdım, başqa mallara dəyişdirirdim. Allah belə elədi ki, dəryada batan mallarının əvəzini artıqlamasılo çıxarddım.

Biz bir cəzironin yanından ötdük, burada çoxlu darçın, istiot olur. Nağıl eləyirdilər ki, hər istiot salxımının üstündə iri bir yarpaq olur,

yarpaqlar istiotu gün olanda gündən, yağış olanda yağışdan qoruyur. Elə ki, yağış keçdi, onda yarpaq qırğaq olıb yandan sallanır. Bu cəzirədə mən hind qozundan verib çoxlu istiot, darçın aldım.

Biz el-Əsirət cəzirəsinin yanından da ötdük. Həmən cəzirədə Kamar əzvayı bitir, ondan sonra başqa bir cəzirənin böyründən ötdük; oranın bu başından o başına beş günlük yoldur. Bu cəzirədə də Çin əzvayı Kamar əzvayından yaxşı olur. Ancaq bu cəzirənin camaati yaşayışına, dininə görə Kamar əzvayı cəzirəsinin əhalisindən pisdir; hamısı pis yola gedir, həm də onlar içki içirlər, əzan çəkmək, namaz qılmaq nə olduğunu bilmirlər.

Oradan ötəndən sonra yetişdik dəryadan mirvari çıxarılan yere gəldik. Burada mən qəvvaslara hind qozundan verib dedim: "Bir dəfə də mənim bəxtimə, mənim qismətimə dəryaya baş vurun". Qəvvaslar suya baş vurub oradan çoxlu iri-iri, bahalı mirvari çıxartdılar, onları mənə verib dedilər: "Ey ağa, and olsun Allaha, sənin bəxtin varmış!"

Onların dəryadan çıxardıqları mirvarilərin hamisini alıb gəmiyə götürdüm. Allah-təalanın köməyiyle yola düşdük. Az gətdik, çox gətdik, gəlib çatdıq Bəsrəyə. Orada düşüb bir neçə gün şəhərdə qalandan sonra Bağdada getdim, məhəlləmizə çatıb, evimizin qapısından girdim, qohum-qardaşla, dost-aşnaya görüşdüm. Onlar mənim sağ-salamat qayıtdığımı çox şad oldular. Mən getirdiyim malları, şeyləri yiğdim anbara, yetimləri, dul arvadları geyindirdim, sədəqə payladım, qohum-əqrəbəmə, əzizlərimə, dostlarına xəlet verdim. Allah-təala əlimdən geden mallarımın əvəzini mənə bire-dörd qaytardı.

Çəkdiyim əzab-əziyyət yadından çıxdı, böyük qazanc, mənfəət eləmək üçün yorulub əldən düşdürüüm unudub, yenə də əvvəlki kimi özür surməyə, adlı-sanlı adamlarla oturub-durmağa, dostluq eləməyə başladım. Beşinci səfərim zamanı başıma gələn qoribə əhvalatlar burlardır. İndi başlayın şam eləyin".

Şəm yeməyindən sonra dəniz seyyahı Sindbad buyurdu ki həmbal Sindbada yüz misqal qızıl versinlər. Həmbal qızılı alıb bu işlərə təccüb eləyə-eləyə çıxıb getdi. O, gecəni evində keçirdi, səhər açılanda yerindən qalxdı, səhər namazını qılıb yenə dəniz seyyahı Sindbadın evinə getdi, içəri girib salam verdi. Dəniz seyyahı Sindbad onun salamını alıb oturmaq üçün yer göstərdi. Həmbal ev sahibinin yanında əyleşdi. Başladılar oradan-buradan səhərə eləməyə, yedilər, içdilər, deyib-güldülər. Ondan sonra dəniz seyyahı Sindbad altıncı səyahətini nağıl eləməyə başladı:

SİNDBADIN ALTINCI SƏYAHƏTİ

Bəli, ey qardaşlarım, dostlarım, mehribanlarım, məlumunuz olsun ki, beşinci səfərimdən qaydandan sonra çəkdiyim əzab-əziyyətləri yadımdan çıxardım, başladım günlerimi oynamamaqda, gülməkdə, eys-işretdə keçirib şad-xürrəm ömrə sürmeye.

Beləcə yaşayirdim. Gündərin bir günü kefi kök, damağı çəğ oturmuşdım. Ele bu vaxt yanından bir dəstə tacir keçdi, qiyaftelərindən görünürdü ki, səfərdən gəlirlər. Onları görəndə özümün səfərdən qayıtdığım gün qohum-qardaşla, dost-əsnayla görüşəndə necə sevindiyim, vətən torpağına qədəm basanda necə şad olduğum yadına düşdü. O saat yeno üreyimdən səyahətə çıxmak, ticarət elemək arzusu keçdi.

Səyahətə çıxmak qərarına geləndən sonra dərya səfərindən ötrü yararlı olan cürbəcür gözəl mallar aldim, hamisini qablaşdırıb Bağdad-dan Bəsrə şəhərinə gəldim. Orada böyük bir gəmi gördüm. Həmən gəmiye tacirlər, əyanlar minmişdilər, içərisinə gözəl mallar yüklənmişdi. Mən de o gəmiyə minib öz mallarımı onların şeylərinin yanına yiğirdim, sağ-salamat Bəsrə şəhərindən yola düşdük...

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

560-a gecə

Ele ki beş yüz altmışinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eleyirlər ki, dəniz səyyahı Sindbad taylarını gəmiyə yükleyib Bəsrə şəhərindən yola düşdü.

Sindbad belə nağıl eleyirdi: "Biz bu məmləkətdən o məmləkətə, bu şəhərdən o şəhərə keçib aldığımızı alırıq, satığımızı satırıq, cürbəcür yerlər görürük, bəxtimizdən səfərimiz yaxşı keçirdi, çoxlu qazancımız olurdu.

Gündərin bir günü dəryada yol getdiyimiz yerde birdən gəmiçi qış-qırıb haray-həşir salmağa başladı. O, çalmasını yerə çırıp baş-gözüne döyürdü, saqqalını yolurdu. Axırda taqətdən düşüb gəminin anbarına yığıldı. Tacirlər, müsafirlər onun başına toplaşıb soruştular: "Ey gəmiçi, nə bəla üz verib?" Bunun cavabında gəmiçi dedi: "Ay camaat, bilin və

agah olun, biz yolu azmışq, getdiyimiz dəryadan çıxb başqa dəryaya girmişik, buraya da mən bələd deyiləm. Allah özü bu dəryadan bizi xilas eləməsə, hamımız qırılacayıq. Allah-təalaya yalvarın, rəhm eləyib bizi bu dardan qurtarsın". Sonra gəmiçi ayağa qalxdı, dor ağacına dirmaşıb istədi yelkənləri yiğsin. Ele bu vaxt külək güclənib gəmini dala çöndərdi. Uca bir dağın yaxınlığında sükan sindi.

Gəmiçi dor ağacından düşüb dedi: "Allah-təalanın gücü, qüdrəti qarşısında her şey acizdir, olacağa heç bir çəro yoxdur! And olsun Allaha, çox böyük bələya düçər olmuşq, buradan qurtarıb xilas ola bilməyəcəyik".

Yolcular görəndə ki, daha hamımızın axırı çatıb, canımızı qurtarmağa ümidi yeri qalmayıb, aqlaşış bir-birilə halallaşmağa başlıdilar. Bu vaxt gəmi dağa təref buruldu, qayaya toxunub parça-parça oldu, taxtalarının hərəsi bir yana səpələndi, içərisində ne vardi, hamisi qərq oldu. Tacirlər dəryaya töküldülər, kimisi suda batdı, kimisi də qayalarдан yapışış dağın üstünə dırmaşdı. Mən də onların arasındaydım. Qırğı çixandan sonra baxıb gördüm ki, bu dağın olduğu yer böyük bir cəzirədir, onun yaxınlığında xeyli gəmi simqləri var, ləpə vurub cəzirənin kənarına çoxlu mal-dövlət çıxardıbdır. Bunların hamısı burada dağılıb-parçalanın gəmilərdən tökülmüşdü, sahibləri suya batıb qərq olmuşdular. Dərya bura o qədər şey çıxardıb yiğmişdi ki, baxanda az qalırdı adamın ağıl başından olsun.

Bəli, cəzireyə çıxbı oranı gəzməyə başladım. Gördüm cozirənin ortasından balaca bir çay axır, özünün də suyu içməlidir. Həmən çay, dağın bəridəki yamacının altından çıxbı o tərefdə, dağın qurtaracağında gözden itirdi. Sağ qalan yolcuların hamısı cəzireyə çıxbı hərəsi bir yana dağılışdı. Onlar bu cozirədə, dənizin kənarında bu qədər qiymətli şeyləri görüb çəşbaş qalmışdilar, başlarını itirmişdilər.

Mən bu çaya fikir verdim, gördüm onun ortası daş-qاشla, qızıl-gümüşlə, yaqutla, ləl-cəvahiratla doludur. Qızıl-gümüşdən, daş-qاشdan çayın dibi par-par parıldıyırdı.

Biz həm də gördük ki, cəzirədə çoxlu Çin, Kamar əzvayı var. Burada yerin altından bir bulaq qaynayırdı, su əvəzinə onun gözündən ənbər axırdı. Günün istisindən ənbər əriyib mum kimi bulağın kənarına, dəryanın sahilinə töküldürdü.

Dəryadan heyvanlar çıxbı ənbəri udurdular, sonra təzədən dəryaya cumurdular. Ənbər onların qarnında qızırırdı, sonra heyvanlar onu ağızlarından geri qaytarıb dəryanın içino tökürdülər, ənbər suyun üzündə soyuyub bərkiyirdi, onda rəngi, görünüşü dəyişirdi.

Ləpələr vurub ənberi dəryanın kənarına çıxardırdı. Ənbərin nə olduğunu bilən səyyahlar, tacirlər onu yiğib satırdılar. O ki qaldı dərya heyvanlarının udmadıqları xalis ənber, o da bulağın gözündə qaynayıb axırdı, axşam olanda aşağı çöküb donurdu; elə ki, gün doğdu, təzədən başlayırdı əriyib axmağa. Dərə dolurdu müşk ətrinə oxşayan etirle, ciy ənberin olduğu yere heç kim nə gedə bilərdi, nə yaxınlaşa bilərdi, çünki bu dərənin dörd tərəfi uca dağları idi. Bu dağların başına bir kimse qalxa bilməzdə.

Biz cəzireni gəzib Allah-təalanın yaratdığı dövlətə-vara tamaşa eleyirdik. Başımıza gələn qəzavü-qədərdən, burada gördüyüümüz möcüzələrdən çəşit qalmışdıq, bilmirdik nə eleyək, nə fikirləşək. Canımızı bərk qorxu almışdı.

Biz, dənizin kənarında özümüzə bir qədər yeməli şeylər topladıq, gündə cəmi bir-iki dəfə yemek yeyirdik, qorxurduq ki, yemek qurtarar, acıdan qırılarıq. Yoldaşlarımızdan kim ki ölürdü, yuyurdug, dəryanın qıraqa çıxardığı parçaya büküb dəfn eleyirdik. Adamların çoxu öldü, cəmi bir neçəmiz sağ qalmışdıq. Dərya suyu içməkdən qarın ağrısı bizi əldən salmışdı. Bu minvalla bir qədər də yaşayandan sonra bütün yoldaşlarım, dostlarım bür-bür öldü, ölenlərin hamisini dəfn eleyirdim. Axırda cəzirədə tək qaldım, yeməyim lap azalmışdı. Öz günümə ağılayıb dedim: "Kaş mən yoldaşlarımdan əvvəl ölüydüm, onlar heç olmasa məni yuyub insan kimi dəfn eleyərdilər! Allah-təalanın gücü-qüdrəti qarşısında hər şey acızdır!..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz altmış birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rovayət eleyirlər ki, dəniz səyyahi Sindbad yoldaşlarının hamisini dəfn eleyəndən sonra cəzirədə tək qaldı.

Sindbad belə nağılı eleyirdi: "Mən bir müddət də orada qalandan sonra bir gün yerimdən qalxb dəryanın kənarında özümə qəbir qazıb hazır qoydum. Öz-özümə dedim: "Onda ki, tamam əldən düşdüm, gördüm ki, daha ölüm ayağıdır, girib bu qəbirdə uzanaram, sonra külek

qumu, torpağı getirib qəbrimi doldurər, üstüm örtüler, qəbirdə dəfn olunaram". Birinci, ikinci, üçüncü, dördüncü, beşinci səfərimdə çəkdiyim əzab-əziyyətləri yaddan çıxardıb, təzədən öz vətənim, yerimi-yurdumu buraxıb qurbət ellərə səfər elədiyimə görə özümü o ki var, danladım. İndiyəcən heç belə bir səyahətim olmayıb ki, onda başıma gələn müsibət, qəzavü-qədər əvvəlki səyahətlərimdə gördüklərimdən betə olmasın.

Sağ-salamat qalib xilas olmayıma ümid elemirdim, dərya səfərinə çıxıb təzədən özümü belaya saldıǵıma yaman peşman olmuşdım. Axi, mənim pula ehtiyacım yox idi, ömrümün axırınan nə qədər xərcləseydim, nə qədər dağışsaydım, yenə də var-dövlətim yarı olmazdı. Ölənecən mənə bəs elərdi, hələ artıq da qaları.

Bir dəfə çayın kənarından keçəndə fikirləşib öz-özümə dedim: "Vallahi, bu çayın əvvəli, axırı olmalıdır; adam bu çayla getsə, yəqin bir insan yaşayın yerə gedib çıxar. Yaxşısı budur ki, özümə birnəfərlik qayıq düzəldim, salım çaya, içinə minim, üzməyə başlayım. Əger Allah-təala üzümə baxar, xilas olub canımı qurtararam, yox əgər xilas ola bilməsem, onda da elə çayda ölmək burada ölməkdən yaxşıdır.

Bir xeyli halıma yana-yana fikirləşəndən sonra ayaga qalxdım, gedib cəzirədə bir neçə tir axtarış tapdım, Çin, Kamar əzvayı budaqlarından yiğib götürürdüm. Sonra tırları qərq olmuş gəmilərdən düşən kəndirlə dəryanın kənarında bir-birinə bağladım. Sonra da gəmi taxtlarının bir boyda olanlarından götürüb düzdüm tırların üstünə, bərbərbər bağlayıb bir sal düzəldim, eni çayın eni boyda, bəlkə də azacıq ondan ensiz olardı.

Bəli, cəzirədəki xəzinədən qızıl-gümüşdən, daş-qasıdan, iri-iri mırvarişlərdən yiğdim, ənberin yaxşısından, xalisindən götürürdüm, hamisini yükledim sala, cəzirədə topladığım, nə vardı qoydum ora, yeməyimin qalanını da götürüb salı çaya buraxdım, onun oyan-buyanına da kürək əvəzinə iki ağaç keçirdim. Bu barədə şair yaxşı deyib:

Aradan çıx, güzəranın bəd isə,
Ağlayır ağlasın ardınca koman.

Başqa yer tapmaq olar hər yerde,
Başqa can tapmağa yoxdur imkan.

Pis günün ömrü uzun olmur çox,
Sonunu gözlə, nə ah çək, nə aman.

Birinə harada nəsibdirsə ölüm,
Başqa bir yerdə o şəxs vermez can.

İşini yaxşı bilir qəlbin özü,
Qasıdi bir iş üçün yorma bir an.

Bəli, çayaşağı üzməye başladım, fikirləşirdim ki, görəsen bu işlərin axırı necə olacaq. Dayanıb durmadan dağın o tərəfində çayın tökülib gözdən itdiyi kahaya tərəf gedirdim. Bir azdan ora çatıb salı həmən kahanın içine saldım. Gördüm dağın altı zülmət kimidir. Sal meni suyun axayıyla aparırdı. Kaha get-gedə daralırdı, salın yanları o tərəf-bu tərəfdən divarlara sürtülürdü, başım hey kahanın daşlarına deyirdi. Geri qayıtməq da mümkün deyildi. Başımı bələya saldığım üçün özümü danlayıb fikirləşirdim: "Bu kaha bir az da daralsa, sal keçə bilməyəcək, geri də qayida bilməyəcəyəm, ele buradaca ölüb gedəcəyəm".

Bələ fikirləşəndən sonra üzüqöylü salın üstə uzandım, çünki çayın keçdiyi yer çox dar idi. Bu cür dağın altındaki qaranlıqda gecəni gündüzdən ayıra bilmədən, ölümündən qorxa-qorxa irəliliyirdim. Çay bəzi yerde enəlirdi, bəzi yerde daralırdı. Qaranlıq məni yorub əldən salmışdı, qəm-qüssədən mürgüləmeye başladım.

Bir azdan salın üstə üzüqöylü uzandığım yerdə məni yuxu aparır. Bu vaxt sal öz qaydasıyla çayaşağı üzürdü. Az yatmışam, çox yatmışam, bilmirəm, ayılarda bir də gördüm ki, ətrafım işiqdır. Fikir verdim, gördüm ki, geniş, açıqlıq bir yerdəyəm, salım cəzirənin kənarında sahile bağlanmış, dörd yanına çoxlu hindu, həbəş toplaşıb. Onlar mənim oyandığımı görüb yaxına gəldilər, mənimlə öz dillərində danışmağa başladılar. Ancaq mən onların dediklərini başa düşmürdüm. O qədər darıxmışdım, qəm-qüssə çəkmışdım ki, indi gördüklerim mənə yuxu kimi gəlirdi.

Ele ki gördüler onların dillərini başa düşmədim, xəber aldıqlarına cavab vermədim, onda aralarından bir nəfər irəli çıxıb ərəb dilində mənə dedi: "Salaməleyküm, qardaş! Söylə görək kimsən, nəkarəsən, haradan gəlib hara gedənsən, bu yerdə nə axtarırsan? Bu çaya haradan girmişən, bu dağın o tayındakı hansı məmlekətdir? Biz onu bilirik ki, hələ indiyəcən oradan bu tərəfə keçən olmayıb". Onda mən soruşdum: "Siz kimsiz, bura kimin torpağıdır?" Ərəb dilində danışan adam cavab verib dedi: "Ey mənim qardaşım, bizim burada əkinimiz, bağımız var. Gəlməmişik ki, onları suvaraq, gördük ki, salda yatmışan. Salı tutub burada,

yənimizdə bağlıdıq, gözlədik ki, özün arxayı yuxudan oyanasən. Söylə görək, bu yerlərə nə cür gəlib çıxmışan?"

Mən də onun cavabında dedim: "Ey ağa, səni and verirəm Allaha, mənə yeməyə bir şey getir, acam, ondan sonra nə isteyirsin soruş". Kişi tez gedib yemək götürdü, doyuncu yedim, dincəldim, qorxum-hürküm keçdi, özüme gəldim.

Onda mən dedim: "Şükür olsun Allahın kərəminə!" Çaydan salamat çıxıb bu adamlara ürcəh olduğunu çox sevindim. Başına gələn qəzavü-qəderi, bu ensiz çayda çəkdiyim müsibətləri əvvəldən-axıracan bir-bir nağlı elədim..."

Şəhrizad bu yerdə sehərin açıldığını görüb, nağlı yarımcıq qoydu.



562-ci gecə

Elə ki beş yüz altmış ikinci gecə oldu, Şəhrizad nağlin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bələ rəvayət eləyirlər ki, dəniz seyyahı Sindbad salda gəlib cəzirəyə çıxanda orada çoxlu hindu, həbəş görüdü. O, dincəlib yorgunuşunu aldı. Adamlar ondan başına nə gəldiyini xəbər aldılar. Sonra onlar öz aralarında danışb dedilər: "Biz gərək onu özümüzə aparıb padşaha göstərek, qoy orada başına gələnlərin hamisini nağlı eləsin".

Sindbad bələ nağlı eləyirdi: "Bəli, onlar məni özləri ilə aparırdılar, salımı da içindəki var-dövlət, daş-qaş, qızıl-gümüşlə bir yerdə padşahın hüzuruna göttirdilər, baş verən əhvalatdan onu agah elədilər. Padşah mənimlə görüşüb "Xoş gəlmisin!" dedi, sonra da əhvalımı xəbər alıb başına gələni soruşdu. Mən də bütün qəziyyəmi, gördüklerimi, çəkdiklərimi əvvəldən-axıracan ona nağlı elədim. Padşah danışdıqlarına çox təccübənib sağ-salamat qurtarmağıma şükür elədi. Sonra getdim, saldan çoxlu qızıl, gümüş, daş-qaş, ciyənber götürüb padşaha bağışladım. Padşah verdiyim şəyleri alıb mənə çox böyük hörmət-izzət göstərdi. O, mənə yaşamaq üçün öz sarayında mənzil verdi. Çox keçmədi ki, hörmətli şəxslərlə yaxınlaşıb dost oldum. Onlar mənə böyük ehtiram göstərirdilər. Bu cəzirəyə kim gəlsə, vətənim haqqında mənə suallar verirdi, mən də onların məmləkətləri barəsində onlara suallar verirdim. Bir gün bu yerin padşahı mənim vətənim Bağdad şəhərindən, xəlifənin

neçə padşahlıq elemeyindən söz saldı. Mən xəlifənin ədalətli işlərindən, qanunlarından ona danışdım. Padşah onun əməllərinə çox təccüb eleyib dedi: "And olsun Allaha, xəlifa ağıllı işlər görür. Allah ondan razı olsun. Mən ondan ötrü xəlet hazırlayıb, sən gedəndə səninlə göndərmek isteyirəm". Cavab verib dedim: "Ey hökmədar, baş üstə, itəet borcumdur! Nə göndərsən can-başa aparıb çatdıraram, özünə də deyərəm ki, sən ürkədən onun xətrini isteyirən".

Bəli, bir müddət bu padşahın sarayında qaldım, böyük hörmətim, izzətim vardi, gözəl özür süründüm. Günlerin bir günü padşahın sarayında oturmuşdum, eştidim ki, şəhərdə bir neçə adam gəmi hazırlayırlar. Bəsrə şəhərinə səfər elemək niyyətindədirler.

Öz-özümə dedim: "Bundan yaxşı fürsət əle düşməz, mən də qoşulum onlara". Bu qərara geləndən sonra padşahın əlini öpüb dedim ki, mən də o adamlara qoşulub onların gəmisində getmək niyyətindəyəm, qohum-qardaşım, vətənim hər dəfə yadına düşəndə burnumun ucu göynəyir.

Padşah dedi: "Məsləhət sənindir. Ancaq niyə tələsirsən, nə qədər isteyirən qal, sənin burada qalmağın bize xoşdur". Cavab verdim: "Ey mənim ağam, and olsun Allaha, səndən böyük iltifat, mərhəmət görmüşəm, ancaq vətəni, küləfətimi könlüm isteyir". Padşah bu sözləri eşidəndə, səfər üçün gəmi hazırlayan tacirləri hüzuruna çağırtdırb onlara tapşırı ki, məndən muğayat olsunlar. Sonra da mənə çoxlu bəxşis verdi. Gəmidə getmək üçün yol kirayəməcən ödədi, xəlifə Harun ər-Rəşidə çatdırmaq üçün böyük xəlet verdi. Mən padşahla, gediş-gelişim olan dost-aşnaya halallaşıb tacirlərlə bir yerdə gəmiyə mindim, yola düşdük.

Səfər zamanı külek həmişə səmtinə əsirdi, şükrür olsun Allahın kərəminə, onun böyükliyinə. Biz bu dəryadan o dəryaya, bu cəzirədən o cəziraya keçirdik. Axırda Allah-təalanın izniyle gəlib Bəsrə şəhərinə yetişdik. Orada gəmidən düşdüm, işlərimi qurtarana kimi neçə gün, neçə gecə Bəsrə torpağında qaldım. Sonra şeylərimi götürüb Bağdad şəhərinə yola düşdüm.

Oraya çatan kimi xəlifə Harun ər-Rəşidin hüzuruna getdim, padşahın göndərdiyi xəleti verib başıma gələn qəziyyəni ona nağıl elədim. Sonra da öz məhəlləmizə, evimə gəldim. Getirdiyim var-dövleti anbara yiğdim. Qohum-qardaş, yar-yoldaş tökülbər gəldi. Qohum-əqrəbəmin hamisəna hediyə verdim: fağır-füqəraya sədəqə, tanış-bilişə bəxşis paylamağa başladım.

Bir müddətdən sonra xəlifə qasid göndərib məni hüzuruna çağırıldı, xəbər aldı ki, ona getirdiyim xəlet kimdəndir, göndərməkdə məqsədi nədir. Cavab verib dedim: "Ya əmirəlmöminin, and olsun xalique, bu xəletin göndərdiyi şəhərin nə adını bilişəm, nə də yolunu tanıyıram. Ancaq onu bilirəm ki, getdiyim gəmi dəryada qərq olandan sonra bir cəzirəyə çıxdım, orada özümə sal düzəldib onu cəzirənin ortasından axan çaya saldım".

Bundan sonra bu səfərimdə başıma gələn ehvalatı, çaydan neca xilas olub həmən şəhərə gəlməyimi, orada gördüyü işləri xəlifəyə nağıl eleyib, padşahın mənimlə xəlet göndərməyinin səbəbini bildirdim. Xəlifə mənim sözlərimə çox təccüb elədi, salnameçilərə buyurdu ki, mənim bu ehvalatımı yazıl qoysunlar xəzinəyə, gələcəkdə o, hər oxuyana iibrət dərsi olsun.

Xəlifə mənə çok böyük hörmət göstərdi. Bağdad şəhərində qalıb, yenə qabaq zamanlardakı kimi özür sürməyə başladım, çekdiyim əzab-eziyyət, düçər olduğum müsibətlər tamam yadından çıxdı.

Bəli, şad-xürrəm özür süründüm, günlərim deyib-gülməkdə, əylənməkdə keçirdi. "Hə, qardaş, altıncı səyahətimdə başıma gələnlər bunlardır. Allah qoysa, sabah da yeddinci səyahətimdə sizə danışaram. O, evvəlkilerin hamisən qəribədir". Sonra Sindbad əmr elədi, süfrələr salındı, hamisi bir yerdə şam elədi. Şam qurtaranda dəniz səyyahı Sindbad buyurdu ki, həmbəl Sindbada yüz misqal qızıl versinlər. Həmbəl qızılı alıb yola düzəldi. Başqa qonaqlar da təccübələnə-təccübələnə çıxb getdilər..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoysu-



Ele ki beş yüz altmış üçüncü gece oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, dəniz səyyahı Sindbad altıncı səyahətindən danışır qurtarandan sonra hamı dağlışib getdi. Həmbəl Sindbad gecəni evində keçirdi, tezden qalıxb səhər namazını qılınan sonra dəniz səyyahı Sindbadın evinə gəldi, bir azdan başqa qonaqlar da gəldilər; hamı cəm olanda, dəniz səyyahı Sindbad yeddinci səyahətindən danışmağa başlayıb dedi:

SİNDBADIN YEDDİNÇİ SƏYAHƏTİ

Bəli, eziq qardaşlarım, məlumunuz olsun ki, altinci səyahətimdən qayıdan sonra yenə də əvvəlki kimi ömrə sürməyə başladım. Səherdən axşama kimi deyib-gülürdüm, şadlıq eləyirdim, əyləndirdim, dünyanın zövq-sofasını çekirdim. Bu minvalla bir müddət gecə-gündüz günlərim kefde-damaqda keçdi. Həç bir dərdi-sərim yox idi. Böyük mənfeətim olmuşdu, çoxlu qazanc götürmüştüm.

Günlərin bir günü yenə də könlüme dəniz səfərinə çıxbıq qırbat məmlekətlərini, dünyani gəzmək, tacirlərlə dostluq eləmek düşdü. Qerara geləndən sonra dəniz səfərindən ötrü münasib bildiyim gözəl mallardan alıb tay-tay bağladım, hamisini götürüb Bəsra şəhərinə getdim. Gördüm orada bir gəmi səfəre hazır dayanıb, içərisində bir dəstə dövlətli tacir var. Mən də onlara qoşulub gəmiyə mindim. Tacirlərlə dostlaşdıq, sağ-salamat, kefi kök, damağı çağ yola düzəldik. Ta Çin deyilən şəhərə çatanacan külək səmtinə əsirdi, kefimiz çox kök idi, bir-birimizlə deyib-gülürdük, səyahətdən, alış-verişdən söhbet eləyirdik.

Beləcə getdiyimiz yerdə birdən gəminin burun tərəfindən bərk külək qalxdı, güclü yağış yağdı. Biz tez taylarımızın üstünü keçəyələ, yelkənlərlə örtük, qorxduq ki, şeylerimiz islənilə zay olar. Hamımız Allah-tealaya yalvarırdıq ki, bu bələni bizim üstümüzdən sovuşdursun. Bu vaxt gəmiçi yerindən qalxdı, qurşağını bərkitdi, etəyin cirməyib dor ağacının başına dirmaşdı, sağa, sola göz gəzdirdi, sonra gəmidəki tacirlərə baxıb birdən başına-gözünə döyüb saqqalını yolmağa başladı; onun özüne el qatdığını görüb soruşduq: "Nə olub, ey gəmiçi?" O da cavabında dedi: "Allah-tealaya yalvarın bizi bu bələdən qurtarsın. Günüñüze ağlayın, bir-birinizlə halallaşın. Bilin və agah olun ki, külək biza zor gelib, bizi dünyanın qurtaracağındakı dəryaya" getirib çıxardıbdır.

Bunu deyəndən sonra gəmiçi dor ağacından düşdü, sandığını açıb oradan bir torba çıxardı, torbanın ağızını açdı, içindən güle oxşayan bir şey boşaltdı. Həmən tozu suda isladıb bir müddət gözlədi. Sonra ondan götürüb iylədi. Bu da qurtaranda sandıqdan balaca bir kitab çıxardı, onu oxuyub bizi dedi: "Ey yolcular, bilin və agah olun ki, bu kitabda çox təəccübüllü şeylər yazılıb. Burada deyilir ki, kim gəlib bu yere çatsa, xilas ola bilməyib öləcəkdir. Buranın adı Şahlar İqlimidir. Davud oğlu Həzrət Süleymanın (onların hər ikisi salam olsun!) qəbri buradadır. Bu döryada nəhəng, bədheybat ilanlar olur, hansı gəmi ki, bura gəlib yetmiş, sudan bir balıq çıxbıq onu yerli-dibli udur.

Gəmiçinin bu sözlerini cəsidəndə biz çox təəccüb elədik. O hələ sözünü qurtarmamışdı ki, gəmi suyun üzündə qalxıb-enməyə başladı.

Ela bu vaxt biz qorxunc bir nərliliq eştidik, elə bil göy guruldayırdı. Hamımız qorxumuzdan ayaq üstə öldük, yəqin elədik ki, bu saat qırılcayıq. Bir de gördük dağ boyda bir balıq gəmiyə sarı gəlir. Belə olanda, bir az da bərk qorxuya düşüb hönkür-hönkür ağladıq, kəlmeyi-şəhadətimizi oxumağa başladıq. Özümüz də gözümüzü balıqdan çəkmirdik, onun bedheybətliyinə məttəli qalmışdıq. Bu əsnada başqa bir balıq da bizi tərəf gəldi, ömrümüzdə bu boyda balıq görməmişdik. Ağlaya-ağlaya bir-birimizlə halallaşdıq.

Birdən əvvəlkilərdən də nəhəng üçüncü bir balıq böyürdən çıxdı, bunu gördən elimiz yerden-göydən tamam üzüldü, qorxunun zərbindən az qaldı ağlımız başımızdan olsun. Bəli, bu balıqların üçü də gəminin dövrəsində fırlanmağa başladı. Üçüncü naqqa ağızını açdı, istədi ki, gəmini içərisində olanlarla birlikdə udsun. Ancaq elə bu vaxt bərk külək qalxdı, dalğalar gəmini götürüb böyük bir qayaya çırpdı. Gəmi parça-parça oldu, taxtalarının herəsi bir yana dağıldı, taylor, tacirlər - hamısı deryaya tökülbər qərq oldu. Mən tez əynimdəki paltarları soyunub atdım, qaldım bir köynəkde, üzə-üzə özümü yetirdim gəmi taxtalardan birinə, bərk-bərk ondan yapışbıb üstüne mindim. Bir yandan külək, bir yandan ləpələr məni suyun üzündə elədən-belepə qovurdur, belədən-elə. Mən ləpələrin üstdə gah yuxarı qalxan, gah aşağı düşən taxtadan möhkəm tutmuşdum. Bərk qorxurdum; alich, susuzluq da məni lap əldən salmışdı.

Tutduğum işə peşman olmuşdum, asudə könlüm indi qan ağlayırdı, öz-özümə deyirdim: "Ey Sindbad, ey dəniz səyyahi, hər dəfə bələlərə düber olursan, başın daşdan-daşa dəyir, ancaq yenə də usanıb tövbə eləmirsin, dəniz səyahətindən el çəkmirsən. Əl çəkdim deyəndə də sözün düz çıxmır. İndi döz bu müsibətlərə, öz günahındır..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



Ela ki beş yüz altmış dördüncü gecə oldu, Şəhrizad nağılin dalmı danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rövayət eləyirler ki, dəniz səyyahi Sindbad bathabatda bir taxta parçasından yapışbıb mindi onun üstünə, öz-özünə dedi: "Başına gələn bu müsibətlərə özüm

günahkaram. Allah-teala məni bu bəlalara düçər eləyib ki, acgözlük-dən el çəkim. Başına nə gəlsə hamısı acgözlükdən gəlir. Axi, mənim var-dövlətimi yer-yurd tutmurdu”.

Sindbad belə nağılı eləyirdi: “Ağlim başına gəldi, dedim: “Bu səfərimdən Allah-tealanın dərgahına üz tutub təvbə eləyirəm, bir də səyahətə çıxmaram, səyahət eleməyi bundan sonra nə dilimə getirərəm, nə də ağlıma”. “Bu cür Allaha yalvarırdım, asudə, kefi kök, damağı çağ yaşadığım günler yadına düşdükce hönkür-hönkür ağlayırdım. Bir gün, iki gün bu sayaq keçdi, axırdı gəlib böyük bir cəzireyə çatdım. Bura ağaçlı yer idi, hər yan yamyaslı idi. Çay axırdı. Ağacların meyvəsindən dərib yedim, çaydan su içdim, cana gəldim, ürəyim dincəldi, qəddim düzəldi.

Cəzirəni gəzməyə başladım, çox getməmişdim ki, böyük bir çaya rast gəldim, özü də bu çox iti axırdı. Bunu görəndə keçən səfər üstündə üzdüyüm sal yadına düşdü. Öz-özümə dedim: “Nə olursa olsun, özümə yenə o cür bir sal düzəldəcəyəm, bəlkə birtəhər buradan canımı qurtardım. Əger qurtarsam, demək bəxtim gətirib, Allah-tealanın hüzurunda təvbə eləyib bir də səyahətə çıxmayaçağam; yox, əger qurtarmayıb ölsəm, onda da bu əzab-əziyyətdən birləşən azad olaram”. Bu qərara geləndən sonra ayağa qalxıb səndəl ağaclarının tırıldından yığib topladım. Bu çox qiymətli ağaçdır, misli-bərabəri yoxdur; ancaq o vaxt mən bunu bilmirdim. Sonra da çubuqlardan, cəzirədə bitən otdan, pəncərdən yığıb kəndir kimi hördüm, tırıları bir-birinə sarı'yıb sal düzəldim. Öz-özümə dedim: “Bəlkə Allahan mənə rəhami gəldi, nicat tapdım!”

Bəli, sala mindim, başladım çayaşığı üzməyə, gethaget, gəlib cəzirənin qurtaracağına çatdım. Bir azdan cəzirə geridə qaldı, bir gün yol getdim, iki gün yol getdim, üç gün yol getdim, ancaq bir yana çıxa bilmədim. Salda uzanmışdım, bu müddət ərzində dilime yemək adında heç nə dəyməmişdi, ancaq susayanda çaydan su içirdim. Yorğunluqdan, acıdan, qorxudan gic cüceyə dönmüşdüm. Sal, mən də üstündə, üzə-üzə gəlib hündür bir dağa yetişdi. Çay burada həmən dağın altına girirdi. Bunu görəndə mən qorxdum, dedim yəqin yenə keçən dəfə o biri çaydakı kimi olacaq. Elə tezəcə istəyirdim ki, salı saxlayam, düşüb çıxm dağa, su mənə zor gəldi, salı çəkib dağın altına apardı. Belə olanda, daha yəqin elədim ki, axırıım çatıbdır. Odur ki, dedim: “Allah-tealanın gücü-qüdrəti qarşısında hər şey acizdir!” Sal bir az gedəndən sonra genişliyə çıxdı. Bir də baxıb gördüm ki, qarşıda nəhəng bir çay axır, özü də elə nərildəyirdi ki, deyirdin, bəs, göy guruldayır, dalğalar yel kimi ötüb keçirdi. Bu çaya girəndə mən tez salın qıraqlarından bərk-

bərk yapışdım, qorxdum ki, birdən suya yixılarım. Dalğalar məni çayın ortasında gah o tərəfə, gah bu tərəfə tullayırdı. Sal çayaşığı baş alıb gedirdi, onu nə dayandırıa bilirdim, nə də sahile yaxınlaşdırımaqə gütüm çatırdı. Axırda sal məni getirib bir şəhərə çatdırdı. Gördüm ki, bura böyük şəhərdir, gözəl imarətləri var, çoxlu insan yaşayır. Adamlar mənim salda çayaşığı geldiyimi görəndə tor atıb, kəndir tullayıb salı qırğıq çəkdilər. Mən acıdan, yuxusuzluqdan, qorxudan ayaq üzündə dura bilməyib yerə yixıldım.

Başına toplaşanların içərisindən pirani bir şeyx yaxın gəlib mənə dedi: “Xoş gəlmisin!” Sonra da mənə gözəl bir libas verdi, paltarı alıb əynimə geydim, üst-başım örtüldü. Sonra həmən şəxs məni özüyle götürüb hamama apardı. Mənə içməyə sərin şərbət, bədənimə vurmağa müşk-ənbər gətirdi. Hamamdan çıxanda məni öz evinə apardı, ev əqli məni görəndə şad oldu. Şeyx məni otağın yuxarı başında oturdandan sonra ləzzətli xörəklər hazırlatdı. Doyunca yedim-içdim, əlhəmdülləh deyib, sağ-salamat qurtardığım üçün Allah-tealaya şükür elədim.

Sonra şeyxin nökerləri isti su gətirdi, əllərimi yudum, kənizlər ipək məhraba verdilər, əllərimi qurulayıb ağızımı sildim. Şeyx yerində qalxıb məni öz evində ayrı bir otağa apardı, qul-qaravaşa tapşırı ki, mənim qulluğumda dursunlar, hər sözümə, nə arzum olsa hamisənə əməl eləsinlər. Həmən saatdan nökerlər də mənə qulluq eləməyə başladılar.

Bu minvalla üç gün həmən qonaqpərəst adamın evində qaldım, ürəyim istəyəndən yedim-içdim, özümü müşk-ənbər ətrinə verdim. Hala gəldim, qorxu canımdan çıxdı, ürəyim sakit oldu, dincəlib istirahət elədim. Elə ki, dördüncü gün yetişdi, şeyx yanına gəlib dedi: “Ey oğlum, sən bizi çox şad elədin! Şükür olsun səni xilas eləyən Allaha! İndi istəyirsən mənimlə çayın kənarına gedək, oradan da bazara enək? Mallarını satıb pul elərsən, bəlkə bir şey düşdü, alıb başlarsan alverə”.

Mən bir müddət dinmeyib öz-özümə fikirləşdim: “Mənim malim haradadır, bu sözlər nə üçündür?” Bu vaxt şeyx sözüne davam eləyib dedi: “Oğlum, heç qəmğin olub fikrə getmə. Dur gedək bazara; əger görsən ki, sənin mallarına sən istəyən qiyməti verən var, onda satarsan, pulunu alıb sənin üçün saxlaram, yox, əger mallar ürəyinə yatan qiymətə getməsə, gətirib yiğaram anbarlara, gözlərik bazarı gəlib çatar”. Bu sözləri eşidənə fikrimdə götür-qoy eləyib öz-özümə dedim: “Sən gəl bu adamın sözünə qulaq as, get gör o nə maldır”. Belə qərara gəlib kişiə dedim: “Şeyx əmi, itaet borcumdur! Sən nə eləsən, ixtiyar sahibisən, sözündən heç vaxt çıxa bilmərəm”.

Bunu deyəndən sonra qalxıb onunla bir yerde bazara getdim, gördüm ki, şeyx mən gələn salı söküb yiğib bir yana. Salı mən səndəl tirlərindən düzəltmişdim. Şeyx adam gönderdi ki, car çəkib ağaclara müştəri tapsın..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

565-ci gecə

Elə ki beş yüz altmış beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, dəniz seyyahi Sindbad şeyxlə birlikdə çayın kənarına gəldi, gördü ki, səndəl ağacından düzəldib, üstündə bura gəldiyi salı söküblər, dəllal da onları satmaq üçün hərraca qoyur.

Sindbad belə nağıl əleyirdi: "Bəli, tacirlər tökülsüz gəldilər, başlıdalar qiymət verməyə. Salın qiymətini min dinara qədər qaldırdılar. Bura ətəkanda tacirlər dayandılar, daha qiyməti artırmadılar. Onda şeyx üzünü mənə tutub dedi: "Ey oğul, indiki vaxtda sənin malının qiyməti elə budur. Bu qiymətə verirsin ver, vermirsən, onda ağacıları yiğim anbarında qalsın, məzənnəsi qalxanda satarıq, neca bilirsən?" Mən cavabında dedim: "Ey ağa, ixtiyar sahibisən, neca istəyirsən, o cür elə". Qoca dedi: "Oğlum, tacirlər verdiklərinin üstüne yüz qızıl dinar da gəlsəm bu ağacıları mənə satarsanım?" Onda mən dedim: "Bəli, sataram". Malı verib pulunu aldım. Qoca öz nökerlərinə buyurdu ki, ağacıları daşıyıb onun anbarına yiğsinlar. Mən şeyxlə berabər onun evinə qayıtdım. Oturduq, qoca ağacıların haqqını saidi, əmr elədi ki, qisə getirdilər, pulları kisəyə yiğdi, sonra kisəni iri dəmir qutuya qoyub ağını bağıladı, açaçı verdi mənə.

Aradan bir neçə gün keçəndən sonra qoca mənə dedi: "Oğlum, sənə bir sözüm var, ancaq gərək onu yero salmayasan". Xəber aldım: "Nə sözdür, elə?" Şeyx cavab verdi: "Bil və agah ol ki, mən daha qocalım-şam, özümün de oğul züryətim yoxdur, aman-zaman bircə qızım var, özü de gözəl-göyçəkdir, bəsdir deyinçən cer-cehizi var... İstəyirəm onu sənə verəm, evlənib bizim məmləkətdə qalasan. Vaxtı geləndə olam olmaz nəyim var hamisini verəcəyəm sənə. Mən qocalıb əldən düşürəm, yerimi sən tutarsan". Mən cavab vermədim, onda qoca bir də

dilləndi: "Oğul, sən gel sözümə qulaq as, mən sənin xeyrini istəyirəm. Əgər sən mənim sözümə baxsan, qızımı verərəm sənə, olarsan oğlum, nəyim var hamisina sahib olarsan. İşdir, ticaret eləmək fikrinə düşüb vətənənə getmek istəsən, heç kim sənə bir söz deməz. O pulun, o da sən. Ne qərara gəlsen, elə də elərsən". Mən də cavabında dedim: "Şeyx əmi, and olsun Allaha, sən mənə ata əvəzisen. Ancaq başım o qədər müsibət çəkib ki, nə qərara gələ bilərim, nə də fikirleşə bilərim. Ancaq buyruq səninkidir. Neca istəyirsen elə də olsun". Belə olanda, şeyx nökerlərinə əmr elədi ki, qazım çağırınsınlar, şahidləri çağırınsınlar. Onlar gəlib hazır olanda, qızının kəbinini mənə kəsdirdi, bizim üçün böyük möclis qurub yaxşı toy elədi. Sonra mən qızının yanına apardı. Baxıb gördüm ki, gül əndamlı, yaraşlı, göyçək bir qızdır; əyniñə zərif parçalardan qəşəng paltar geyindirmişdilər, üstü-başı tamam qızıl-gümüş, ləl-cəvahirat idi, bunların qiymətini hesablaşan neçə min qızıl olardı. Heç kim onların əsil dəyerini vera bilməzdi. Mən qızın yanına gəlib onu görəndə xoşuma gəldi. O gündən başlıq bir-birimizi sevib istəməyə. Bir müddət çox şad-xürrəm ömür sürdük.

Günlərin bir günü qızın atası canını Allaha tapşırıdı. Onu yuduq, kəfənə tutub dəfn elədik. Kişinin nə qədər nöker-qulluqçusu vardı, mənimki oldu, ixtiyarına keçdilər, mənə qulluq əlməyə başladılar. Tacirlər yiğişib məni onun yerinə qoysular. İndiyəcən şeyx onların başçısıydı. Ondan rüsxət olmasayı, heç kim bir şey ala bilməzdi, ona görə ki, qoca onların şeyxi idi. İndi məni onun yerinə qoymuşdular. Mən bir müddət bu şəhər əhliylə durub-oturandan sonra gördüm bunlar hər ay dəyişib başqa cür olur, kürəklərində qanad əmələ gəlir, uçub göydəki buludların yanına qalxırlar. Şəhərdə təkcə arvad-uşaq qalır. Öz-özümə dedim: "Gələn ayın əvvəlində bunların birinə ağız açacağam, bəlkə məni də özlərlə o getdikləri yerə apardılar".

Bəli, təzə ayın əvvəli gəlib çatdı. Şəhər camaatının rəngi-ruhu dəyişdi, tamam başqa cür oldular, onda mən bu adamlardan birinin yanına gelib dedim: "Səni and verirəm Allaha, məni də özünlə apar, gedim oraları görüm, sonra yenə sizinlə bir yerdə qayıdib gələrəm". O cavab verib dedi: "Bu mümkün olan iş deyil". Ancaq mən el çəkmedim, çox yalvardım-yaxardım, axırda kişi rehəmə gəlib razı oldu. Vaxtı müəyyəndə həmən adamlı görüşdük, ondan bərk-bərk yapıdım. Mənimlə birlikdə uçub havaya qalxdı. Mən bu barədə nə evdəkilərə, nə nökerlərə, nə də dost-aşnaya bir söz deməmişdim.

Bu adam mənimlə bir yerdə uçurdu, mən onun boynunda oturmuşdım. Havada yuxarı qalxanda mələklərin göydə Allaha dua oxuduğunu

esidəndə, çox təəccüb eləyib dedim: "Həmd olsun xudavəndi-kərimə, şükrür olsun onun böyüklüyünə!"

Mən hələ duanı qurtarmamışdım ki, bu vaxt göydən bir od düşdü, az qaldı adamları yandırsın. Belə olan surətdə, onların hamısı aşağı endilər, əlimdən bərk qəzəbləndikləri üçün məni uca bir dağın üstünə tulladılar, özləri uşub getdilər. Bu dağın başında tək-tənha qaldım. Tutduğum işə görə özümü danlayıb dedim: "Allah-tealanın gücü-qüdrəti qarşısında hər şey acizdir! Həmişə bir bələdan qurtarmamış, ondan betərinə düşçə oluram".

Bəli, qaldım həmən dağda, bilmirdim hansı tərəfə gedim. Elə bu vaxt yanımıdan iki cavan oğlan keçdi, hər biri deyirdin bəs ay parça-sıdır. Onların ikisinin de əlində qızıl əsa vardı, yeriyənde ona söyke-nirdilər. Mən onlara yaxınlaşış salam verdim, oğlanlar salamını alan-dan sonra dedim: "Sizi and verirəm Allah'a, məni agah eləyin görülmə siz kimsiz, nəkəresiz?" Onlar cavab verdilər: "Biz Allah bəndəsiyik". Bunu deyib əllerində tutduqları qızıl əsanı mənə verdilər, özləri aral-anıb getdilər. Mən dağın başında əsaya söykənib durmuşdum, o cavan-ların haqqında fikirləşirdim.

Birdən qayanın altından nehəng bir ilan çıxdı. Onun ağızında bir adam vardi, adamı göbəyinə qədər udmuşdu. Kişi qışqıra-qışqıra deyirdi: "Kim məni xilas eləsə, Allah onu bütün qada-bələdan qurtarar!"

Bunu esidəndə mən ilana yaxınlaşış qızıl əsanı onun başına endir-dim. İlan o saat adamı ağızından qırğa tulladı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



566-a gecə

Elə ki beş yüz altmış altıncı gecə oldu, Şəhrizad nağılin dalını danış-mağşa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, dəniz seyyahi Sindbad əlindəki qızıl əsayla ilanı vuran kimi, o, adamı ağızından tulladı.

Sindbad belə nağıl eləyirdi: "Həmən adam mənim yanına gelib dedi: "Sən ki, öz əlinlə məni bu ilanın ağızından xilas elədin, ta qəbə-qədər səndən ayrılmaram. Bu dağda mənə yoldaş olacaqsən". Mən

cavabında dedim: "Xoş gördük səni!". Sonra birlikdə yola düzəldik, çox getməmişdik ki, qəfil bir dəstə adama rast gəldik. Mən onlara baxanda gördüm ki, biri həmən o, məni ciyinə mindirib göyə uçan adamdır.

Belə olduqda, ona yaxınlaşış başladım dilə tutub özümü təmizə çıxartmağa, odur ki, dedim: "Ey dost, bəs dost dostun başına bu oyunu gətirər?" Onda həmən adam belə cavab verdi: "Sən mənim ciyinimdə oturanda, Allaha dua eleməklə bizim axırımıza çıxdın". Mən dedim: "Günahımdan keç, bilməmişəm. Bir də ömrümüzde belə iş tutmaram".

Axırdı bu adam yenə məni özüyle götürməyə razı oldu, ancaq şort keşdi ki, mən onun kürəyinə minəndən sonra Allahın adını çəkib xudavəndi-kərimə həmd-səna eleməyim. Sonra məni götürüb yenə əvvəlki kimi havaya qalxdı, uça-uça gətirib evime çıxardı. Arvadım qabağıma çıxdı, sağ-salamat gəldiyimə şükür eləyib dedi: "Məbadə bundan sonra bu adamlarla bir yana gedəsən, özün də onlarla durub-oturma. Onlar şeytanla qardaşdır, ömürlərində Allah-tealanın adını dillərinə getirməzərlər". Bunu esidəndə soruştum: "Bəs niyə sənin atan bunların içərisində yaşayırdı?" Arvadım dedi: "Mənim atam onlardan deyildi, özü də heç vaxt onlar kimi elemirdi. Mənim başıma bir fikir gelib. Madam ki, atam ölüb nəyim var, hamisini sat, çıxartdıqın pula buradan mal al, götür get öz məmlekətinə, ata-ananın yanına. Mən də səninlə gedərəm. Atam ölündən sonra daha bu şəhərdə niyə qalıb".

Bəli, şeyxin olan-olmazını ucdantutma satmağa başladım. Özüm də gözləyirdim ki, haçan bu şəhərdən səfərə çıxan olsa, mən də ona qoşulum. Belə olan surətdə, xəber tutdum ki, şəhər əhlindən bir neçə adam səfərə hazırlaşış, ancaq gəmi tapa bilmirlər.

Axırdı onlar taxta alıb özləri üçün iri bir gəmi qayırtdırlar. Mən də bəri başdan tamam-kamal haqqını verib onlara danışdım ki, gedəndə bizi də götürsünlər. Vaxtı müəyyəndə arvadımı həmən gəmiyə mindirib, nəyimiz vardi hamisini yiğdim yanına, təkcə evimizi orada qoyub yola düşdük.

Biz bu cəzirədən o cəzirəyə, bu dəryadan o dəryaya keçə-keçə xeyli vaxt yol getdik. Səfərimizin əvvəlindən axırınan külək səmtinə əsdi. Axırdı sağ-salamat gəlib Bəsrə şəhərinə yetişdik. Ancaq mən daha orada ləngimedim, başqa bir gəmi tutdum, şəylerimin hamisini daşıtdırb içine yiğdim, gəlib Bağdad şəhərinə çıxdım. Öz məhəlləmizə gedib evimizin qapısından içəri girdim, qohum-qardaşla, yar-yoldaşla görüşdüm. Gətirdiyim var-dövləti yiğdim anbarlara. Qohumlarım hesablaşdırılar, gördük ki, mənim yeddinci səfərdən qayıtmağım düz

iyirmi il çəkib. Evdəkilərin daha mənim geri dönməyimə ümidi ləri yox imiş. Onda ki, mən öz işlərimdən, başıma gelən qəzavü-qədərdən onlara danışdım, çox təccübəldilər, sağ-salamat qurtarmağımı şükür elədilər. Mən Allah-təalanın dərgahına üz tutub and içdim, tövbe elədim ki, bu yeddinci səyahətimdən sonra bir də nə quruda, nə suda səyahətə çıxmayım. Bu səfərim məni səyahət elemək həvəsindən həmişəlik saldı. Sağ-salamat vətənə qayıdır qohum-qardaşla görüşdüyüm üçün Allah-təalaya həmd-səna elədim. İndi, ey həmbəl Sindbad, gör ki, mənim başım nə müsibətlər, nə bələlər çəkib”.

Bunu eşidənde həmbəl Sindbad dəniz səyyahı Sindbada dedi: “Səni and verirəm Allaha, sənin barəndə bədgüman olduğuma məndən incime”. Həmən vaxtdan dost oldular, can bir qəlbədə ta Kefləri pozan, Məclisləri dağıdan gələnəcən şad-xürrəm ömr sürdülər... Şükür olsun o kəsə ki, həmişə var olub heç zaman ölməyəcəkdir.

Mis şəhərin həkayəti

Belə rəvayət eleyirlər ki, qədim əyyamda, ötən əsrlərdə, keçmiş qərinələrdə Suriye məmləketində, Dəməşq şəhərində Əbdülməlik ibn Mərvan¹ adında bir xəlifə padşahlıq eleyirdi. Günlərin bir günü padşah taxtında əyləşmişdi. Səltənetinin əyanları, şahlar, sultanlar da hökm-darın başına toplaşıb oturmusḍular. Bu vaxt söz-sözü getirdi, keçmiş qəbilələrdən söhbət düşdü. Ağamız Davud oğlu Süleymanın (ikisində salam olsun!) işlərini yad elədilər, Allah-təalanın cümlə insanların, quşların, heyvanların, başqa mexluqatın ixtiyaratını ona verdiyindən danışıb dedilər: “Biz qədim adamlar haqqında çox şəyər eşitmışik, ancaq həlo indiyəcən Allah-təala Həzrət Süleymana bəxş elədiklərini bir kimsəyə bəxş eleməyiib, ona qismət olan, heç kimə qismət olmayıib, Həzrət Süleyman istəyəndə cin-şeyyatını də tutub yiğirmiş mis küplərin içinə, üstündən qurğuşun əridib tökəndən sonra ağzını öz möhürüyle möhürləymiş...”

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz altmış yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, xəlifə Əbdülməlik ibn Mərvan oturub vezir-vəkillə əyanları, ilə söhbət eleyirdi”. Həzrət Süleymandan, Allah-təalanın ona vermiş olduğu ixtiyaratdan söz düşəndə kim isə dedi ki, Həzrət Süleyman istəyəndə cin-şayətini tutub yiğirmiş mis küplərin içinə, üstündən qurğuşun töküb ağzını möhürləmiş”.

¹ Mis şəhərin nağılı – ərob nağıllarında bu dünyanın faniliyi barədə geniş yayılmış əhvalatların nümunəsidir. Bu nağılin əsas qohromanı möğribin (şimal-qorbi Afrikanın) canisini əmir Musa ibn Naseydir (Ərob matnindəki Nasr deyil); onun başçılığı ilə müsləman qoşunları Əndləsilin (İspanyanın) istila edilməsini başa çatdırmışlar. Bu, 711-714-cü illərdə, Əməvilər sülaləsinin VI xəlifisi Əbdülməlik ibn Mərvanın oğlu I Validin dövründə olmuşdur (I Valid 685-705-ci illərdə hökmardırılmışdır).

Talib ibn-Səhl nağılı eləyirdi ki, bir şəxs bir dəstə adamla gəmida gedirdi. Səfərləri Hindistan tərəfə idi. Onlar az gedirlər, çox gedirlər, birdən bərk külək qalxır, gəmini qova-qova aparıb Allah-təalanın torpaqlarından birinə çıxardır. Bu əhvalat baş verəndə gecə idi. Şəhər açılında bir də gördüler ki, kahalardan heyvana oxşayan qara, çılpaq, dilanlamaz adamlar çıxdılar. Bu adamların padşahları da özleri təkin idi. İçərilerində padşahdan başqa ərəb dilini bilən yox idi. Padşah gəmidəki adamları görəndə öz əyanları ilə birlikdə yaxına gəldi, salam verdi: "Xoş gelmişiz!" Sonra hansı məzhebdən olduğunu xəbər aldı. Yolcular tanışlıq verdilər. Onda padşah dedi: "Burada sizə dəyib toxunan olmaz". Bu dəfə də gəmi əhli onların hansı dindən olduğunu soruştı. Məlum oldu ki, bu adamlar hələ İsləm dinindən əvvəl, Məhəmməd əleyhis-səlamın rəsulluğundan qabaq mövcud olan məzhebələrdən birinə qulluq eləyirlər. Belə olduqda, gəmi əhli dedi: "Biz sizin dediklərinizi başa düşmürük, dininizdən də xəbərimiz yoxdur".

Padşah cavab verdi: "Sizdən başqa indiyəcən bir bəni-adəm bizim torpağa ayaq basmayıb!" Sonra padşah gələnləri quş, heyvan atına, balişa qonaq elədi. Onlar bundan başqa yemək tanımadılar. Yeyib-icəndən sonra gəmi əhli şəhərə gəzməyə çıxdı. Gördüllər ki, bir baliqqı baliq tutmaq üçün tor atıb. O, toru dəryadan çekəndə gördü ki, tora bir saxsı küp düşüb. Küpün ağızı qurğuşunla bağlıdır, özü də Davud oğlu Süleymanın (ikisinə də salam olsun!) möhürüylə möhürlənib. Balaqqı küpü götürüb sindiranda içərisində göytüstü çıxıb göydəki buludların yanına qalxmağa başladı. Bu vaxt qorxunc bir səs eşidildi: "Ya rəsulallah, rəhm elə, günahımdan keç". Onda tüstü çönbü oldu dağ boyda əcaib, bədheybet bir məxlüq, sonra da gözden itib yox oldu. Bunu görəndə gəmi əhlinin hamısının az qaldı ürəyi qopsun, ancaq qaralar heç fikir də vermədi. Onda adamlardan biri padşaha tərəf dönüb bunun necə sırr olduğunu ondan xəbər aldı. Padşah cavabında dedi: "Bil və agah ol ki, bu həmən o cılndlərdir ki, Süleyman ibn Davud qəzəblənəndə onları tutub salarmış bu cür küplərə, onların ağızını qurğuşunla bağlıdır dəryaya atmış. İndi balaqqılar tor atanda çox vaxt torularına bu küplərdən düşür; küpü götürüb sindirirsən, içərisindən cin çıxır. O, elə bilir ki, Süleyman peyğəmbər sağdır, tez tövbə eləyib deyir: "Ya rəsulallah, rəhm elə, günahımdan keç!"

Bu sözləri eşidəndə əmirəlmöminin Əbdülməlik ibn Mərvan çox töccüb eləyib dedi: "Şükür olsun Allahın dərgahına. Süleymani böyük ixtiyar sahibi eləyib".

Məclisdə əyleşənlərin içərisində ən-Nəbiğə əz-Zübüyanı¹ adında bir şəxs vardı, o dedi: "Talib doğru ərz eləyir. Bir aqilin bu kələmi onun söylədiklərinin düzgünlüyünə dəlalet eləyir:

Süleymana belə deyib xalıqi bir vaxt:
"Şahlığı al, hökmünü sür; səy ilə ancaq.

Kim ki, sənə biət edir, uca tut onu,
Kim ki, iman getirmeyir, ver cəzasını".

Bəli, Həzrət Süleyman onları mis küplərə salib atılmış dəryaya". Bu sözlər əmirəlmöminin xoşuna geldi, odur ki, dedi: "And olsun Allaha, o küplərdən birini öz gözümle görmək isteyirəm!" Onda Talib ibn Səhl belə cavab verdi: "Ya əmirəlmöminin, sən istəsən öz məmləketində otura-otura da bu arzuna yetərsən. Qardaşın Əbdülezziz ibn Mərvana sıfariş elə ki, möğribdən həmən küplərdən tapıb sənə getirsin. O, Musaya name yazar, Musa da möğribə gedib biz ərz eləyən dağ yetişər, oradan sənin istədiyin küplərdən tapıb getirər. Həmən dağ onun məmləkətinin lap qurtaracağındadır".

Əmirəlmöminin onun fikrini bəyənib dedi: "Ey Talib, sən doğru ərz eləyirsən. İndi arzum budur ki, sən özün mənim vəkilim olub Musa ibn Nəsrin yanına gedəsən, mətləbi ona çatdırısan. Bunun müqabilində sənə ağ ələm əta elərəm, bəsdir deyincən var-dövlət verərəm, hörmət-izzətin olar. Neçə ki, həmişə külfətinin havadariyam". Onun cavabında Talib dedi: "Ya əmirəlmöminin, canla-başla gedərem!" Xəlifə buyurdu: "Get, Allah əmanətində, xudavəndi-kərim köməyin olsun".

Sonra əmr elədi ki, Misirin canisini olan qardaşı Əbdülezzizə bir name, bir name də özünün möğribdəki canisini Musaya yapsınlar, əmr elədi ki, Musa məmləketin hökmdarlığını oğluna tapşırsın, özü şəxsən bələdçilər götürsün, başına çoxlu adam cəm eləsin, pul xərcələsin, gedib Süleymanın küplərini axtarsın. Bu işi gecikdirməsin, heç bir behanə-filan da getirməsin. Namələr hazır olanda xəlifə onların ikisini də möhürlədi. Talib ibn Səhlə verib əmr elədi ki, tez səfərə çıxınsın. Əmirəlmöminin Talibin başı üzərində ələmləri açıldı, ona pul, yolda qulluq ələmək üçün atlılar, piyadalar verdi. Sonra da əmr elədi ki, onun külfətinə dolanışq üçün nə lazımdır hamısını versinlər. Talib tərpanıb Misiro yola düşdü..."

Şəhrizad bu yerde soherin açıldığını görüb, nağılı yarımcıq qoydu.

¹ Ən-Nəbiğə əz-Zübüyanı –islamiyyətdən övvəl yaşamış görkəmli orob şairidir, bu hekayədə onun adının çəkilməsi "1001 gecə" üçün adı olan anaxronizmdir.



Elə ki beş yüz altmış sekizinci gecə oldu, Şəhrizad nağılınlarını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Talib ibn Səhl başının adamları ilə bir yerdə Suriyadan yola düşdü, neçə-neçə məmlekətlərdən keçdi, gəlib Misirə yetişdi. Misir əmiri onu qarşılıyıb öz xanimanında yerləşdirdi, neçə gün, neçə gecə ona böyük hörmət-izzət göstərəndən sonra bələdçi qoşub Yuxarı Misirə yola saldı. Onlar gəlib Əmir Musa ibn Nəsrin torpağına çıxdılar. Əmir bundan xəbər tutanda onun pişvazına çıxdı, görüşüb gəlisiñə şad oldu. Talib naməni əmirə verdi. Musa naməni alıb oxudu, məzmunundan baxəber olandan sonra onu alnına qoyub dedi: "Əmirəlmömininə itaat etmək borcumdur!"

Sonra məsləhətləşib bu qərara gəldilər ki, Musa şahlığın bütün əyanlarını hüzuruna çağırılsın. Əyanları çağırıldılar. Elə ki onlar gəlib hazır oldular, əmir nameđe oxuduğu mətləbi onlara söyleyib o yerin harada olduğunu xəbər aldı. Əyanlar dedilər: "Ya əmir, eger isteyirsən ki, o yerə getmək üçün sənə bələdçilik eləyen olsun, onda şeyx Əbdülsəməd ibn Əbdülqəddus əs-Səmudini çağırırdır. O, bilici adamdır. Cox seyahət eləyib, çöllərə, səhralara, dəryalara bələddir. Oralarda yaşayan əcaib məxluqatdan xəbəri var, çoxlu yerlər, məmlekətlər görüb. Şeyxi öz yanına çağırırdır, o sənə arzu elədiyin yere çatdırır".

Bəli, əmir buyurdu ki, Əbdülsəmədi çağırınsınlar. Şeyx gəlib əmirin hüzurunda dayananda, o baxıb gördü ki, bu çox pirani bir şəxsdir, dünyada o qədər ömrə eləyib ki, tamam qocalıb əldən düşübdür. Əmir Musa ona salam verib dedi: "Ya şeyx Əbdülsəməd, ağamız əmirəlmöminin Əbdülməlik ibn Mərvan bize buyurub ki, filan qulluğu yerinə yetirək. Mən o yerlərə bələd deyiləm, ancaq eșitmisəm ki, sən o tərəfdəki məmlekətlərə, yollara hamidan yaxşı bələdən. Söyle görün, əmirəlmöminin buyuruğunu yerinə yetirmək istəyirsinmi?" Qoca dedi: "Ya əmir, bil və agah ol ki, səfər üçün ora çox uzaqdır, hər yani dağdır, qayadır, getmeye işlək yol-riz yoxdur". Onda əmir soruşdu: "Buradan ora nə qədər olar?" Qoca cavab verib dedi: "Buradan ora iki il bir neçə aylıq yol var, bir o qədər də oradan bura. Özü də yol çox qorxuludur, xatalıdır, əcaib işlərlə, möcüzələrlə doludur. Sən də ki kafırlarla vuru-

sursan. Məmlekətimiz düşmənlərin torpağına yaxındır. Burada olmazsan, kafırlar məmlekətin üstüne yeriyərlər. Gərək burada, öz yerində adam qoyasan ki, ölkəyə başçılıq eləsin". Musa dedi: "Yaxşı!" Bundan sonra o, oğlu Harunu öz yerinə padşah qoydu. Qoşun əhlinə and içirdi ki, ona sadiq qalacaqlar. Əmr elədi oğlunun bir sözünü iki eləməsinlər, nə buyursa dərhal ona əməl eləsinlər. Əsgərlər əmirin buyruğuna diqqətlə qulaq asıb ona əməl eləyəcəklərinə söz verdilər. Əmir Musanın oğlu Harun çox qəzəbli, yenilməz bir sərkərdə, qorxu bilməz bir igid idi.

Şeyx Əbdülsəməd əmira nağıl elədi ki, əmirəlmöminin istədiyi şeyin olduğu yere qədər dörd aylıq yoldur, özü də ora dəryanın kənarındadır, orada çoxlu çaylar, suvarılan yerlər var, otlaq yerdir. Qoca dedi: "Ya əmirəlmömininin canisini, Allah-təala özü mərhəmeti sayəsində, bu səfərdə bizim köməyimizə yetər". Belə olan suretdə, əmir soruşdu: "Bizdən qabaq hansı padşahın o yera qədəm baslığı sənə məlumdurmu?" Şeyx cavab verdi: "Ya əmirəlmöminin, vaxtılı o yera İskəndəriyyə padşahı rumlu Daran sahib olubdur".

Bəli, onlar hazırlaşış yola düşdülər, az getdilər, çox getdilər, gəlib bir saraya çatdilar. Şeyx dedi: "O saraya yaxın gedək, arif adamlar üçün orada ibretamız şəylər var". Əmir Musa on yaxın adamlarından götürüb şeyx Əbdülsəmədle bir yerdə saraya yaxınlaşdı. Darvazaya çatanda gördülər ki, darvaza açıqdır. Darvazanın yanlarında hündür sütunlar qoyulmuşdu, ortada pilləkən vardi, pilləkənin iki pilləsi çox enli idi, özü də əlvən mərmərdən düzəldilmişdi, elə mərmərdən ki, tayı-bərabəri dünyada tapılmaz. Tavan, divarlar tamam qızıl-gümüş, qiymətli daş-qasıla bəzədilmişdi. Darvazanın üstünə vurulmuş lövhədə yunan dilində yazı yazılmışdı. Şeyx Əbdülsəməd soruşdu: "Ya əmir, bu yazını oxuyummu?" Əmir Musa cavab verib dedi: "İrəli yeri, oxu, Allah köməyin olsun. Bu səfərimizdə biz sənin sayənde həmişə xeyrə rast gəlmışik". Şeyx yazını oxuyanda gördülər ki, bu belə bir şeirdir:

"...Burada yatanları yaxından tanı,
Türk edib gediblər şahıqlarını.

Hökmdarlar görmüş bu böyük saray,
Bax bizi onlardan verir son soraq.

Haqlayıb onları amansız ölüm.
Qara torpaqlara eyledi toslım.

Sanki yüklerini qoyaraq yero,
Tez yola düzəlib getdilər yeno".

Bunu eşidəndə Əmir Musa elə hönkürüb ağladı ki, qəşş elədi. Özüne geləndə dedi: "La ilahə illəllah - Həmişə var olan Allahdan başqa Allah yoxdur!" Sonra o içəri keçdi. Sarayın gözəlliini, onun necə məhərətlə tikildiyini görəndə özünü itirdi. Cürbəcür təsvirlər, şəkillərə tamaşa eləyəndə bir də gördü ki, o biri qapılara da şeirlər yazılıb. Onda Əmir Musa üzünü şeyxə tutub dedi: "Ya şeyx, gel bunları oxu!" Şeyx irəli yeriyb bu şeri oxudu:

"Dolandıqca illər, döndükce zaman,
Çoxu keçib getdi bu tağlar altдан.

Bela ki, yolunu bu şəmət saldı,
Gör fəlak onları nə kökə saldı.

Var-dövlət töplayıb pay-puş etdilər,
Hər şeyi dünyada qoyub getdilər.

Geyindilər əla, yedilər əla,
Axır yem oldular özləri qurda".

Əmir Musa yenə hönkür-höñkür ağladı, dünya gözlərində qaraldı, odur ki, dedi: "Doğrudan da biz böyük işdən ötrü xəlq olunmuşuq". Onlar sarayı gezib gördüler ki, burada heç kim yaşamır, adam yoxdur. Həyat-baca bomboş idi, otaqlarda bir kimse gözə dəymirdi. Ortada bir məqbərə uçaşırkı, onun ətrafında dörd yüz qəbir vardı. Əmir Musa bir qəbirlərə baxanda gözüne mərmər bir qəbir dəydi. Mərmərin üstünə belə bir şeir həkk olunmuşdu:

"Bəzən asta getdim, bəzən yüyürdüm,
İnsanların neçə növünü gördüm.

Yeyib-içməkdən də bir gün qalmadım,
Keflə, çal-çağırla keçdi həyatım.

Adımdan nə qədər verildi ferman,
Neçə əməlli etdim qadağan.

Edib neçə-neçə qalanı təsxir,
Ələ keçənləri elədim əsir.

Qeyb edib itirdim tamam ağlımu,
Puç dünya malına saldım meylimi.

Əcel içirtməmiş meyindən sənə,
Ey mərd, əsir olma sən öz nəfsinə.

Tez-gec göməcəklər səni torpağa,
Sen de, həyatın da çıxacaq yoxa".

Əmir Musa ağladı, yanındakılar da ona qoşulub ağlaşdırılar. Sonra Əmir məqbərəyə yaxınlaşdı, gördü ki, onun səkkiz qapısı var, hamısı da səndəl ağacından düzəldilib, mismarları qızıldandır, üstlərinə gümüşdən ulduzlar düzülüb, qızıldan qiymətli daş-qışdan naxışlar vurulub. Birinci qapının üstünə bu şeir yazılmışdı:

"Mənim bu dünyada qalan sərvətim,
Örməğanı deyil bir səxavətin.

Taleyin qanunu, qəzavü-qədər
İnsanı idarə edir, deyirlər.

Sevindim, kef çəkdim mən uzun zaman,
Göz oldum qoruga, sanki bir aslan.

Od-alov içinə atılsam da mən
Vermədim heç kəsə bir çöp, ya bir dən.

Rahatlıq bilmedim, nə qədər ki, həqq,
Məni etməmişdi ölümə mülhäq.

Başımın üstünü alıbsa ölüm,
Nə malim qaytarar onu, nə pulum.

Yetişməz dadıma mənim nə qoşun,
Nə vəfali dostum, nə yaxın qonşum.

Gah ağır, gah yüngül yük altında mən,
Yürüya-yürüye lap düşdüm əldən.

Üstümə qəbrimi qazan geləndə,
O döner özgəyə dan söküldən.

Qalib möhşər günü suçunla tonha,
Cavab verəcəksən bil ki, Allaha.

Heyat öz füsunkar gözelliyyile,
Səni aldadaraq qurmasın tələ.

Qoşunun, qohumun, yaxşı fikir ver,
Gör heyat başına nə iş getirir".

Əmir Musa bu şeri eşidəndə elə hönkürdü ki, qəşş eləyib yere sərildi. Ayılıb özüne gələndə qalxıb məqbərəyə girdi. Gördü ki, orada uzun bir qəbir var, baxanda adamı vahimə basır. Qəbrin üstünə Çin dəməri çəkilmişdi. Şeyx Əbdülsəmed bu dəməre yaxınlaşdı, başladı oradakı yazısını oxumağa, gördü ki, bu sözler yazılıb: "Bismillah! Şükür olsun o Allaha ki, həmişə olub, həmişə var ve həmişə olacaq! Şükür olsun o Allaha ki, nə doğulub, ne doğulacaq, ne dünyada şəriki var! Şükür olsun o Allaha ki, əzəmet ve külli-ixtiyar sahibidir. Həmişə olub heç zaman ölmeyəcək kəsə şükür olsun!.."

Şəhrizad bu yerde sehərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

569-cu gecə



Ela ki beş yüz altmış doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, şeyx Əbdülsəmed mənim erz elədiklərimi oxuyandan sonra gördü ki, qəbrin üstündə bu sözler yazılıb: "Qülhül-Allahdan sonra: ey bu yerlərə qədəm basan, dövrənin gərdiçinə bax, fəleyin sitemini görüb ibret al. Uyma bivəfa dünyanın dövlətinə-varına, bəzək-düzəyinə, yalanına, fitnəsinə, mekrinə, ömr vefasızdır. Heç nedə etibar yoxdur, nəyin varsa hamısı sənə borc verilib. Borc verən borcunu bir gün alacaq. Ömr dediyin şirin röya, xoş bir xəyaldır. O bərri-biyabanda bərk vuran bir sərabdır ki, ürəyi yanaların gözüne sərin su kimi görünür. Ta ölen günəcən insanın gözündə dünyani bəzəyib şirinləşdirən seytandır. Belədir bu dünyanın üzü. Ona etibar eləyib meyil salma. Ömrün sədəqətinə bel bağlayıb iş görenlər aldanırlar. Dünyanın ətəyindən yapışib onun tələsinə düşmə. Mənim dörd min köhlən atımvardı, xanımınım vardi, min hərəmim vardi, hamısı da aybeniz, şuxməmə padşah qızı, min oğul atasıydım ki, her biri bir şir idi. Min il dünyada ömr eləyib əqlim, ürəyim istəyən hər cür zövq-səfa gördüm. O qədər pul, var-

dövlət yiğmişdim ki, yer üzündə heç bir padşahın xəzinəsində o qədər dövlət olmayıb. Elə bilirdim ki, xoşbəxtliyimin sonu olmayacaq. Ancaq bir de gözümü açdım gördüm ki, Kefləri pozan, Məclisləri dağıdan, Ocaqları söndürən, Evləri yixan; na böyüye, nə kiçiya rəhm eləyən, nə anaya, nə balaya aman verən eçəl başının üstünü alıbdır. Bəli, biz həmən bu sarayda rahat ömr süründük. Ancaq dünyaların sahibindən, yerin-göyün xalıqından əmr gəldi. Haqq dünyasına köçmək məqamı yetişdi. Gündə iki nəfərimiz ölməyə başladı. Bu minvalla çoxlu adamlarımız qırıldı. Elə ki baxıb gördüm ölüm evimizə qədəm basıb, yurdumuzda məskən salıb, bizi fəlakət dəryasında qərq eləyir, mirzə çağırtdırmı, tapşırdırmı ki, bu şeri-öyüdü, nəsihəti pərgarla dərvazanın üstünə, qəbir daşlarına həkk eləsin. Mənim min-min atlidan ibarət qoşunum vardi, hamısı bədəncə möhkəm, qoldan qüvvətli, zireh geyimli, əlləri dəmir nizəli, belləri polad qılınçı pəhləvanlar idi. Onları yığdım, əmr elədim ki, cəng libasını geysinlər, iti qılinc bağlayıb düşmən canına vəlvələ salan nizə götürsünlər, köhlen atlara minsinlər. Onda ki, dünyaların sahibinin, yerin-göyün xalıqının əmri bizi haqladı, qoşun əhlinə üz tutub dedim: "Ey camaat, ey mənim pəhləvanlarım, cəngavərlərim, sitəm padşahının yazdığını pozub məni qoruya bilərsinizmi?" Ancaq pəhləvanlar, cəngavərlər burada aciz idilər. Onlar belə cavab verdilər: "Külli-ixtiyar sahibiyle, keşikçisi, mühafizəcisi olmayanla biz necə vuruşa bilərik". Onda mən dedim: "Gedin mənə pul götürin!" Mənim min quyu dolusu pulum vardi. Hər quyuda min kintar saf qızıldan başqa, çoxlu ləl-cəvahirat, qiymətli daş-qas var idi. O qədər dövləti hələ yer üzündə bir padşah yığıb toplaya bilməyibdir. Adamlarım əmrimi yerinə yetirib pulları getirəndə onlara dedim: "Söyleyin görüm, bu pulların hamısını verib bircə gün ömrümü artırı bilərsizmi?" Onlar bunu eləyə bilmədilər, fəleyin hökmünə boyun əyib, alına yazılanla razılaşdırılar. Mən de Allahın yolunda onun əmrinə, divanına dözməyə hazır olub, ta canımı xudavəndi-aləmə tapşırıb qəbir evinə gedən günəcən səbirle gözlədim.

Əger adımı bilmek istəsən – adım Kuşdur, böyük Ad oğlu Şəddadın oğluyam.

Həmin lövhədə belə bir şeir də yazılmışdı.

"Aradan keçinə qərarsız illər,
Əger xatırlaşla məni bir nəfər,

Bilsin ki, Şəddadın yadigarıyam,
Bütün yer üzünün hökməriyam.

Bes yüz altmış doqquzuncu gecə

Ədnan¹ torpağından Misre, Şamacan²
Baş ayır hökmüne her teref, her yan.

Bükülü qarşında şahların dizi,
Əsdi qabağında bütün yer üzü.

Yenib orduları, şəhərlər aldım,
Ellerin canına vahimə saldım.

Minib seyirdənə hərdən köhləni,
Gördüm atlılarım ötüb min-mini.

Yığdım xəzinəmə pulları çin-çin,
Saxladım onları qara gün üçün.

Dedim: hayatı satın alıb bu vara,
Ölümü bir qədər yubandıram.

Lakin mən deyəni rədd etdi Allah,
Yalqızam, qohumdan, qardaşdan uzaq.

Ölüm gəlib, məni xanimanımdan
Ayınb yer ilə elədi yeksan.

Gördüm öz gözümle günahımı mən,
Yeri var saxlansam bunun üçün rəhn.

Gördün ölüm gelir, ayıq dolan sən,
Qorun zəmanənin dönüklüyündən”.

Bunları oxuyub, insanların dünyadan necə getdiyini görəndə əmir Musa hönkür-hönkür ağlayıb bihüv oldu. Ayılıb özüne goləndən sonra yaradaya geziş imarətin eyvanlarına, görməli yerlərinə tamaşa eləyənə sarayda Birdən mərmərdən yonulmuş bir balaca masaya rast gəldilər. Gördülər ki, masanın üstüne bu sözər həkk olunub. “Bu masanın arxasında min nəfər tekgözlü padşah, min nəfər de ikigözlü padşah əyləşibdir. İndi hamısı bu dünyadan köçüb qəbiristanda yurd salıb”. Əmir Musa bunun hamisini yazdı. Saraydan çıxıb gedəndə bu masadan başqa oradan heç nə götürmədi.

¹ Ədnan – bir çox arəb qəbilələrinin əfsanəvi adıdır.

² Şam – indiki Suriyanın paytaxtı Dəməşq şəhərinin qədim adı.

Mis şəhərin hikayəti

Cəngavərlər yola revan oldular. Şeyx Əbdülsəməd qabağa düşüb dəstəyə bələdçilik eləyirdi. Həmən gün axşam oldu, səhərisi gün də keçdi, üçüncü gün galib hündür bir tepeyə yetişdilər. Baxıb gördülər ki, təpənin başında misden tökülmüş bir atlı var. Atının nizəsinin enli, iti ucu işim-işim işildayırdı, baxanda adamın gözü qamaşırı. Onun üstündə bu sözər yazılmışdı: “Ey mənim yanımı gələn, əgər sən Mis şəhərə gedən yolu tanımırsansa, öz əlini bu atının əline sürt, onda atlı dərhal yönünü dəyişdirəcək. O hansı tərəfə döndü, o tərəfə get. Özün də qorunub-çəkinme. Həmin yol səni düz Mis şəhərinə aparıb çıxardacaq...”

Şəhrizad bu yerdə səhərin açıldığı görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz yetmişinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, əmir Musa irəli yeri yib əlini mis atının əline sürtəndə, atlı tez çönüb yönünü onların getdiyi səmtə yox, başqa tərəfə tutdu. Belə olanda, dəstə yoluñu dəyişib həmən tərəfə getməyə başladı. Heç demə, yol ele buradan imiş. Bəli, onlar neçə gün, neçə gecə getdilər, uzaq-uzaq məmləkələrdən keçdilər. Günlərin bir günü qabaqlarına qara daşdan düzəlmış bir sütun çıxdı. Sütunun içində qoltuğa qədər torpağa batmış ecaib bir məxlüq dayanmışdı. Onun iki böyük qanadı, dörd əli vardı: ikisi insan əli kimiydi, ancaq ikisi iti caynaqlı şir pəncəsinə oxşayırı. Başının tükləri ele bil at quyruğu idi. Özünün də üç gözü vardı, hər biri deyir-din köz parçasıdır, üçüncü gözü alının ortasındaydı, bəbir gözü təkin baxışından od yağırdı. Bu qara, nataraz məxlüq qışqırıb deyirdi: “Şükür olsun xalıqımı ki, mən günahkarı ta qiyamət gününə kimi hədsiz əzab, böyük cəza çəkməyə məhkum eləyib”.

Adamlar bu bədheybət məxlüqu görəndə elə qorxdular ki, az qaldı ağılları başlarından oynasın, dərhal istədilər qaçışınlar. Onda əmir Musa şeyx Əbdülsəməddən soruşdu: “Ya Şeyx bu nədir belə?” Şeyx cavab verdi: “Mən də bilmirəm bu nədir”. Belə olan surətdə, əmir ona buyurdu: “Yaxın get, öyren gör ona nə olub. Bəlkə başına gələni özü sənə danışıb, bütün qəzavü-qədərini nağıl elədi”. Şeyx dedi: “Ya əmir, Allah sənin ürəyinə rəhm salsın, biz ondan qorxuruq”. Əmir dedi:

"Ondan qorxmayıñ, elə yere salınmayıñ ki, size, ya qeyrilərinə bir xərə toxundura bilsin".

Bəli, şeyx Əbdülsəməd ecaib məxluqun yanına gedib ona dedi: "Ey şəxs, ismin nədir, sənə nə olub, kim səni bu hala salıb, burada esir eləyibdir?" Məxluq cavabında dedi: "Mən ifritəm, cin tayfasındanam, isimim əl-Əmaş oğlu Dahişdir. Allah-tealanın əmrilə burası salınmışam. xudavəndi-kərim məni esir eləyib, onun məsləhət bildiyi günəcən burada əzab çəkməliyəm". Bunu eşidənə əmir Musa şeyxə dedi: "Ya şeyx Əbdülsəməd, ondan xəber al görək nə üstündə onu burada dustaq eləyiblər". Şeyx əmirin buyuruğunu ifritdən soruşdu.

Ifrit cavab verib dedi: "Mənim əhvalatım çox qəribədir. İblisin övladlarından birinin qırmızı epiqden bir bütü vardi. Mənə tapşırılmışdı ki, onun keşiyini çəkim, dəniz şahenşahı ona sitayış eləyirdi. Çox qüdrətli, adlı-sanlı hökmər idi. Min-min döyüşcündən ibarət qoşunu vardi. Onlar bərk ayaqda padşahın dadına yetib onun qabağında əllərində qılınc döyüşürdülər. Onun cinlərinin hamısı mənim ixtiyarımızdır. Nə əmr eləsem, hər nə buyursam sözüme əməl eləyirdilər. Onların heç biri Davud oğlu Süleymanı (hər ikisine salam olsun!) itəet eləmirdi. Mən bütün içərisinə girib oradan cinlərə əmrlər verirdim, yol göstərirdim. Padşahın qızının bu bütən xoş gəlirdi, tez-tez onun qarşısında üzüüste düşüb səcdə eləyirdi. Özünün də gözəllikdə tayı-berabəri yox idi, aya deyirdi, sən çıxmə mən çıxmı, gùnə deyirdi, sən çıxmə mən çıxmı. Mən onun gözəlliyyini Süleymana (salam olsun ona!) danışdım. Süleyman qızın atasına elçi göndərib ona belə bir sıfəriş elədi: "Qızını mənə əre ver, epiq bütü sindir at, lailahə illəllah de. De ki, Allahdan başqa Allah yoxdur, Süleyman da Allahanın peyğəmbəridir. Əgər sən belə eləmiş olsan, onda bizim dostumuz sənin dostun, bizim düşmənimiz sənin düşmənin olar. Yox, əgər təklifimdən boyun qaçırsan, qoşun çəkib üstüne gələcəyəm, onda qabağımda dura bilməyəcəksən. İndi təklifimə cavab hazırla, kəfənini sal boynuna. Qoşun götürüb gələcəyəm, cəngavərlərim düzü dünyani tutacaq, yurdunu yerlə yekşən eləyib külənű göye sovuracaqlar".

Bəli, Süleymanın (salam olsun ona!) elçisi padşahın hüzuruna gəlib mətləbi ona çatdırdı. Padşah abır-həyəni bir yana atıb lovğalandı, qırṛələndi, üreyində fikirləşdi ki, məndən böyük, məndən qüdrətli hökmər yoxdur. O, üzünü vezirlərinə tutub soruşdu: "Davud oğlu Süleymanın bu təklifinə siz nə deyirsiz? Adam göndərib qızımı istəyir, sıfəriş eləyib ki, epiq bütü sindirib onun dinini qəbul eləyim". Vəzirlər bunun cavabında ərz elədilər: "Ey böyük hökmər, bu boyda döryənin

ortasında Süleyman sənə nə eləyə bilər? O durub gələsə də sənə bata bilməz. Maridlər, cinlər sənin tərəfində vuruşacaqlar; həmişə səcdə elədiyin bütü köməye çağırarsan, Süleymanla davada o sənin köməyinə yetər, dadına çatar. Ele hamisindən yaxşısı budur ki, öz ağanla məsləhətleşsən, görəsen bütün cavabı nə olacaq. Əgər desə ki, Süleymanla vuruş, onda vuruşarsan, yox, əger məsləhət görməsə, onda vuruşmazsan".

Bələ olan surətdə, padşah bütün yanına gedib, ona qurbanlar kəsdi, sonra yere döşənib ağlaya-ağlaya dedi:

"Ey büt, gücün mənə eyandır, əyan,
Sindirməq isteyir səni Süleyman.

Ey Tanrı! Ümidiş sənədir, sənə;
Yetişəm yerinə, – əmrin nədir, nə!"

Yariya qədər sütunun içərisinə basdırılmış ifrit bunları şeyx Əbdülsəmədə nağıl elədikcə, onun başına toplaşanlar təəccübə qulaq asıldılar. Ifrit deyirdi: "Bundan sonra mən ağlımin azlığından, axmaqlığım-dan Süleymanın təklifi barədə yaxşı-yaxşı fikirləşmədim, bütün içərisinə girib bu şeri oxudum:

Yoxdur Süleymandan zərreçə qorxum,
Mənədir dünyanın hər işi məlum.

Vuruşur, vuruşsun, – çıxbı məbəddən,
Onun lap canını oğurlaram mən".

Padşah mənim cavabımı eşidənə ürəyinə cürət gəldi, qət elədi ki, Süleyman peyğəmbərlə (salam olsun ona!) dava eləsin. Padşah Həzər Süleymanın qasidini o ki var döydürüb ağızına gələn nalayıq sözləri deyəndən sonra Süleyman qasidle belə bir hədə göndərdi: "Sən nə xeyaldasan? Bu hərbə-zorbaya mənimi qorxudursan? Bil ki, əgər sən mənim üstümə gelməsen, onda mən özüm sənin üstünə gələcəyəm". Qasid Həzər Süleymanın yanına qayıdıb hal-qəziyyəni ona nağıl elədi.

Süleyman peyğəmbər bunu eşidənə bərk qeyzləndi, qəti qərara gəlib cinlərdən, bəni-adəmlərdən, heyvanlardan, quşlardan, yerdə sürünlərdən özünə qoşun topladı, cinlər padşahı olan veziri əd-Dimiriyata əmr elədi ki, hər yandan maridləri çağırtdırsın. Cinlər padşahı o saat

xəber göndərib altı yüz min şeytan yığdı. Onda Həzrət Süleyman Bərehiyənin oğlu Asəfə də buyurdu ki, adamlardan qoşun toplasın. O da min nəferdən artıq döyüşü hazırlandı. Hamisina silah paylayandan sonra Süleyman xalçaya minib, bəni-adəmlərdən, cılardan topladığı qoşunun qabağına düşdü. Onun başının üstündə quşlar uçurdu, xalçadan aşağıda heyvanlar, insanlar ireliləyirdi. Get ha get, gəlib bizim padşahın torpağına çatdırılar. Süleyman yerə düşüb cəzirəni mühasirəyə aldı. Hər yan qoşunla doldu..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz yetmiş birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, Süleyman peyğəmbər öz qoşunuyla cəzirəni mühasirəyə alandan sonra bizim padşaha belə bir xəber göndərdi: "Mən gəlmİŞəm, əger hünər sahibi-sənə, canını qurtar. Ya da ki, mənə təslim olub Allahın rəsulu olduğumu təsdiq elə, bütürəni sındır, bir olan xaliqə iman getir, qızını qayda-qanunla mənə ver: özün də, bütün adamların da deyin: "Şəhadət edirəm: Allahdan başqa Allah yoxdur, Süleyman da onun peyğəmbəridir". Əgər bu sözleri diliñə gətirsən, onda sənə imdad olacaq, salamat qalacaqsan, yox əger rədd eləsən, yeqin bil ki, möhkəm bərkitdiyin bu cəzire seni mənim əlimdən qurtara bilməyəcək, çünkü şükür olsun Allah-təalanın qüdrətinə, küleyə buyurub ki, mənə tabe olsun, ona əmr eləyib meni xalçanın üstündə gətirib buraya yetirsin. İndi gərek sənə bir divan ki, başqalarına ibret ola".

Bəli, qasid bizim padşahın yanına gəlib Süleyman peyğəmbərin sözlərini ona çatdırırdı. Padşah qaside qulaq asandan sonra belə cavab verdi: "Onun məndən təlob elədikləri baş tutan iş deyil. Get ona xəber elə ki, üstüne gəlirəm". Qasid tez geri qayıdır padşahın cavabını Süleyman peyğəmbəre çatdırırdı. Padşah da torpağında yaşıyanlara sifariş göndərib, ona itaet eləyən cılardan min-min döyüşü topladı, cəzirələrə, dağların başında olan başqa maridləri, şeytanları da onlara əlavə elədi. Anbarları açdırıb qoşununa yaraq payladı.

Bunlar burada qalsınlar, indi size kimdən deyim, Süleyman peyğəmbərdən, lazımı yerlərə qoşun düzüb vəhi heyvanlara əmr elədi ki, iki hissəyə bölünsünlər, adamların sağında, solunda yer tutsunlar. Quşlara də buyurdu ki, cəzirələrdə olsunlar, elə ki, ceng başlandı, üçub düşmən əsgərlərinin gözlərini dimdikləyib çıxartsınlar. Qanadlarını onların üzlərinə çırpsınlar. Yırtıcı heyvanlara da əmr elədi düşmənlərin atlarını parçalasınlar. Hamisi cavab verdi: "Ya peyğəmbər, Allaha da, sənə də qulaq asıb itaet elemek borcumuzdur!"

Həmi hazır olanda Süleyman peyğəmbər tamam daş-qasa, qızılı-gümüşə tutulmuş mərmər kecavəyə əyləşdi, vəziri Asaf Bərəhiyə oğlu sağında, vəziri əd-Dimiriyat solunda, bir yanında bəni-adəm padşahları, bir yanında cin padşahları, qabaqda da yırtıcılar, ilanlar – hamisi bir yerdə üstümüze hücum elədilər. Düz iki gün geniş bir düzəndə Süleymanla vuruşduq. Üçüncü gün Allah-tealanın qəzəbinə gəldik, hamimizə felakət üz verdi.

Süleymana birinci hücum eləyen öz qoşunumla mən oldum. Üzümü cəngavərlərimə tutub dedim: "Siz dayanın yerinizdə, mən tək irəli çıxıb əd-Dimiriyati cəngə çağıracağam". Elə bu vaxt birdən o özü irəli çıxdı, deyirdin bəs o yandan bəri dağ gelir. Başından od-alov qalxırdı, tüstüsü göye direnməşdi. Irəli gəlib üstümə odlu oxlar yağırdı, onun oxları mənim oduma üstün gəldi. Əd-Dimiriyat nərə çəkəndə, elə bildim göy üzü altında qaldım, səsindən dağlar titrədi. Sonra adamların üstüne atıldıq, cəng başlandı, quşlar göydə, yırtıcılar yerdə vuruşurdı. Əd-Dimiriyatla mən bir-birimizi tamam yorub əldən salana kimi çarşılaşdım.

Mənim döyüşçülerim gücdən düzdüyümü görənde məni orada qoyub qaçmağa başladılar. Belə olanda, Süleyman peyğəmbər qışqırıb dedi: "Qoymayın qaçın bu melunları, vurun bu əzəzil! Bu vaxt insan insan üstünə, cin cin üstünə atıldı. Padşahımız məğlub oldu, hamımız Süleymanın elində əsir olduq. Bir yandan insan qoşunu, sağdan, soldan isə yırtıcı heyvanlar bizim döyüşlərə divan tuturdu. Quşlar da başımızın üstündə cövlən eləyib, biri dimdiyi, o biri caynağı ilə adamların gözünü çıxardırdı, qanadlarını üzümüze çırpırdı. Yırtıcılar da bir yandan atları qırır, insanları parçalayırdı, ta o vaxtacan ki, adamlarımızın çox yarısı qırılıb tir kimi yera döşəndi. Qaldım mən, mən də əd-Dimiriyatın qabağında üçub qaçdım, o, üç aylıq yol uzunu məni qovub axırda haqlaya bildi, sonra da məni bu hala saldı..."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.

572-ci gecə

Elə ki beş yüz yetmiş ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, daş sütunun içərisindəki cin əvvəldən ta bu yerə qədər başına gələn əhvalatı nağıl elədi. Sonra ondan xəbər aldılar: "Mis şəhərə gedən yol hansıdır?" Cin həmən şəhərin yolunu nişan verdi, məlum oldu ki, onlarla şəhərin arasında iyirmi beş darvaza var, ancaq o darvazaların heç biri görünmüür, onların yerini tapmaq çox müşkül işdir, özü de darvazaların hər biri dağ parçasına, yaxud dəmirdən tökülmüş qayaya oxşayır. Adam-lar atdan düşdülər, əmir Musa ilə şeyx Əbdülsəməd də atdan yerə endilər. Nə qədər fikirləşdilər, götür-qoy elədilər, şəhərin darvazalarının harada olduğunu, onların yolunu tapa bilmədilər. Onda əmir Musa dedi: "Ya Talib, bəs biz o şəhərə gedib çıxməq üçün nə fənd işlədək? Gərək biz hökmən darvazaları tapıb həmən şəhərə girek". Talib cavab verdi: "Ya əmir, bələdçin Allah özü olsun. İki üç gün dincəl. Sonra Allah-tealanın iznile şəhərə girmek üçün bir fənd fikirləşib taparıq". Əmir Musa nökerlərindən birinə əmr elədi ki, dəvəye minib şəhərin ətrafını dolansın, görsün darvazalarını tapa bilermi, bəlkə sarayın olduğu yeri tapdı. Nöker dəvəni minib iki gün, iki gecə durmadan, dincəlmədən şəhərin ətrafını gəzdi, üçüncü gün yoldaşlarının yanına qayıtdı. O hər yanda şəhər hasarının uzunluğu, hündürlüyünü görüb bərk vahiməyə düşmüdü. Nöker dedi: "Ya emir, içəri keçmək üçün ən asan yer elə bizim dayandığımız bu yerdir".

Əmir Musa bu sözləri eşidəndə Talib ibn Səhli, şeyx Əbdülsəmədi özüyle götürüb şəhərin yanındakı hündür dağa qalxdı. Bura qalxandan sonra onlar şəhəri aydın gördülər, ömürlərində heç yerdə bu əzəmətdə şəhər görməmişdilər. Burada çox hündür imarətlər vardi, qüllələr, minarələr göyə ucalırdı, gözəl evlər tikilmişdi, içərisində çaylar axırdı, gül-çiçəklər, bağçaları, barlı ağacları vardi. Bu şəhərin darvazaları çox möhkəm idi, di gəl ki, küçələri, meydanları bomboş idi, yaşayış əlaməti görünmürdü, nə bir insan nəzərə çarpırdı, nə bir səs eşildilərdi. Hər yanda bayquşlar ulayırlar, evlərin damlarında quşlar uçuşur, küçələrdə, meydanlarda qarğalar qarlıdaşır, ölü şəhərin sabiq sakınlərinə yas tuturdular. Əmir Musa şəhərin xarabazar olduğunu görəndə qəmlənib

dedi: "Taleyindən, zamanın gerdişindən xəyanət görməyen kəsə hemd olsun, onun qüdretindən yaranıb bütün məxluqat".

O dayanıb Allah-tealanı mədh elədiyi yerde birdən gördü ki, aralıda ağ mərmerden düzəlmış yeddi lövhə işildayır. Oraya yaxınlaşış gördü ki, onların üstüne yazılar hekk olub. Belə olduqda, əmir buyurdu ki, orada yazılışları oxusunlar. Şeyx Əbdülsəməd irəli gelib oxudu, gördü ki, burada ağılı olanlar üçün nəsihətli, ibrətamız sözler hekk olunubdur. Birinci lövhənin üstündə yunanca bu sözler yazılmışdı: "Ey bəni-adəm, günün önündəkine çox da kəmetinə olma! Aylar, illər sənin başını qatıbdır, bilmirsənmi ki, sənin ölüm camin dolubdur, bu gün-sabah onu götürüb içəceksən? Nə qədər ki, qəbir evinə getməmisən, dən arxana nəzər sal. Hani yer üzündə qullara, məzəlumlara divan tutan, qoşunlara sərkərdəlik eləyən şahlar, sultanlar? Allah özü şahiddir ki, Kefləri pozan, Meclisləri dağıdan, Abadı bərbəd eləyən onların canını alıb, geniş saraylardan dar qəbirlərə köçürübdür".

Sonra sütunun aşağısında bu şeir yazılmışdı:

"Qəsrlər ucaldan o şahlar hanı?
Onlar qoyub getdi qurduqlarını.

Onlar töretdiyi əməller üçün
Ağır cəzasını çekəcək bir gün.

Şərəfsiz ölümə olaraq düber,
Qara torpaq altda çürüyür onlar.

Nə qoşun qurtara bildi onları,
Nə cəm etdikləri bu dünya vari.

Elə ki, əcəli göndərdi Tanrı,
Qurtara bilmədi heç şey onları".

Əmir Musa bunları eşidəndə az qaldı huşunu itirsin, göz yaşını sel kimi axıdib dedi: "And olsun xalıqə, ali həqiqətlə Allah kəməyinin son həddi ancaq tərk-i-dünyalıqdadır. O kəslərdir ki, bu dünyadan naz-nemətindən el çəkir". Sonra əmr elədi qəlemdən, kağız getirdilər, mərmərə hekk olunmuş sözlərin üzünü köçürüb ikinci lövhəyə yanaşdı. Orada da bu sözlər yazılmışdı: "Ey bəni-adəm, ömrün vəfasına çox da uyub vədənin yaxınlaşdığını unutma! Bilmirsənmi ki, bu dünya ölüm evidir, heç kim burada həmişəlik deyil? Amma son fani dünyadan seyrinə dalıb zövq-səfasına aldanırsan. Hani vaxtılı İraqda mənəm-mənəm deyən padşahlar, hani İsfahanda, Xorasan torpağında hökməranlıq elə-

yənlər? Onları ölüm carçısı səslədi – cavab verdilər, onları felakət carçısı çağırdı – hay verib dedilər: "Biz buradayıq". Tikdirdikləri saraylar, imarətlər onlara kömək eləmədi, iller uzunu yiğib topladıqları var-dövlət onları qoruya bilmədi".

Məmrərin aşağısında da bu şeir həkk olunmuşdu:

"Tikdirən haradadır bu sarayları,
Elə sarayları ki, yoxdur oxşarı.

Zəlil olmasınlar deyə bu şahlar
Qoşun topladılar, aşmadı bir kar.

Alınmaz qalalı Xosrovlar hanı?
Getdilər, yox imiş sanki nişanı".

Əmir Musa ağlayıb dedi: "And olsun Allaha, biz böyük işler üçün yaranmışıq!" Sonra o, məmrərin üstündəki yazıların üzünü köcürüb, üçüncü lövhəyə yanaşdı..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz yetmiş üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, Əmir Musa üçüncü lövhəyə yanaşanda gördü ki, orada bu sözler həkk olunubdur: "Ey bəni-adəm, bu dünyanın səfasına bağlanıb xudavəndi-kərimin buyurduqlarını yadından çıxardırsan. Ömrün günləri bir-bir gelib keçir, son kefdən, damaqdan ayrılmırsan. Qayıdacığın günü ehtiyat gör, xudavəndi-ələmin hüzurunda cavab verməyə hazırlaş". Sütunun aşağısında bu şeir həkk olunmuşdu:

"Hanı çox diyarda ucaldıb hasar
Sindi¹, Hindi abad edən zülmkar?

O lovğa fatehə olmuşdular ram,
Həbaşələr, zincilər², nubiylər tamam.

¹ Sind – Hind çayı sahilində ölkə

² Zinci – Zanzibar adasının əhalisi

Qəbirdə o şəxsin macərasından,
İnanma bir xəbər verə bir insan.

Amansız bir ölüm aldı üstünü,
Qurtara bilmədi saraylar onu".

Əmir Musa bunları oxuyanda hönkür-hönkür ağlayıb dördüncü lövhəyə yanaşdı, gördü ki, orada da bu sözlər yazılıb: "Ey bəni-adəm, Allah-teala sənin möhəltini nə qədər uzadıb ki, cümmusən eyş-şəfət ümmanına? Nə qədər ki, ölməmisən hər bir günün zövqi-səfası sənin-kidir. Ya bəni-adəm, səni kef alemində keçirdiyin gündüzlərin, gecələrin, saatların lezzəti aldatmasın. Yəqin bil ki, ölüm səni addimbaadı izləyir, onun pəncəsi sənin ciyindədir. Elə bir günün olmur ki, o sənə səhərlər – sabahın xeyir, axşamlar – axşamın xeyir deməsin. Ancaq onun hücumundan özünü gözlə, həmin dəqiqəyə hazırlaş. Mən sənin öz ömrünü puç eleyib dünyanın səfasından bezdiyini əvvəlcədən görürem. Sözlərimi eşit, inan xudavəndi-ələmə! Bu dünyada ömrün vəfası yoxdur, ömrü dediyin hörümçək toru kimi bir şeydir".

Sonra aşağıda bu şeir həkk olunmuşdu:

"Uca binaları ucaldan hanı?
Möhkəm hasar çekən o insan hanı?

Möhkəm qalaların hanı sakını?
Uzaşıb getdilər yolcular kimi.

Qopan güne kimi qiyam-qiyamət.
Saxlayar onları torpaq əmanət.

Hər ne var fanıdır, Allah daimi,
Daimidir onun lütfü, kəremi".

Əmir Musa bunları oxuyanda hönkürüb ağladı, yazıların üzünü köcürüb fani dünyanın işlərini fikirləşə-fikirləşə dağdan aşağı endi.

O öz döyüşülerinin yanına gəldi. Əmirin adamları bu gün səhərdən indiyəcən bir fend tapıb şəhərə girmək haqqında məsləhətləşirdilər, Əmir Musa vəziri Talib ibn Səhlə, başına toplaşan yaxın adamlarına dedi: "Bu şəhəre girib oradakı möcüzələrə baxmaq üçün bir yol fikirləşib tapa bildinizmi? Bəlkə orada Əmirəlməminin arzusunu yerinə yetirmək üçün bize bir kömək oldu". Onda Talib ibn Səhl cavab verdi:

"Allah əmirin gördüyü savab işlərdən həmişə razi olsun! Biz belə qərara gəlmışik ki, nərdivan düzəldək, belə içəri tərəfdən darvazanı tapa bildik". Əmir Musa dedi: "Bu fikir mənim də başıma gəlirdi, gözəl məsləhətdir!"

Bəli, əmir dülgərləri, dəmirçiləri çağırıldı, onlara buyurdu ki, tirləri yonub nərdivan düzəltsinlər, üzünə də dəmir çəksinlər. Ustalar işə başladılar, bir ay müddətində geceli-gündüzlü çalışıb möhkəm bir nərdivan qayırdılar. Nərdivan hazır olanda adamlar yiğisidilar, onu qaldırb hasara söykedilər. Nərdivan düz hasar boyda idi, elə bil elə ezel-dən bura üçün ölçülüb-biçilib düzəldilmişdi. Əmir Musa ustaların məharətinə heyran qalıb dedi: "Allah sizdən razi olsun! Elebil lap hasarın boyuna ölçmüüsüz". Sonra əmir Musa üzünü adamlarına tutub soruşdu: "Hə, indi kim sizin içərinizdən bu nərdivanla qalxıb hasarın üstüne çıxar, oradan da birtəhər şəhərə düşer, içəridən darvazanı təpib onun necə açıldığını öyrənəndən sonra qayıdır burada bize danışar?" Əmirin adamlarından bir nefəri qabağa yeriyb dedi: "Ya əmir, mən qalxaram, oradan da şəhərə düşüb darvazanı açaram". Əmir Musa cavab verdi: "Çıx, Allah özü köməyin olsun!"

Bundan sonra həmən şəxs nərdivanla qalxıb hasarın üstüne çıxdı,ayağa durub şəhərə baxdı, birdən əlini əline vurdub, var gücüle qışqırıb dedi: "Sen gözəlsən!" Bu sözləri deyən kimi o, hasarın başından özünü şəhərə atdı. Xurd-xəsil oldu. Əmir Musa qışqırıb dedi: "Ağlılı belə elədi, görək ağılsız necə elayəcək. Əger bizimkilerin hamısı belə eləsə, onda əmirəlmömininini buyurduğunu yerinə yetirməyə adam qalmayaçaq. Bu şəhərdən uzaqlaşın, orada bizim bir işimiz yoxdur". Adamların içərisindən bir nəfəri dedi: "Belə başqaşısı ondan bacarıqlı olacaq?" Belə olanda, ikinci adam nərdivanla yuxarı qalxdı, sonra üçüncüsü, dörดüncüsü, beşincişi yuxarı çıxdı. Düz on iki adam dalbadal nərdivanla hasarın üstüne qalxdı, hamısı da birinci kimi elədi.

Belə olanda, şeyx Əbdülsəmed dedi: "Yenə bu işdə məndən yaxşısı yoxdur, necə olsa, dünyagörmüş adamam". Bunu eşidəndə əmir Musa dedi: "Elə iş eləmə! Mən səni qoymaram çıxasan bu hasarın üstüne. Əger sən ölsən, bizim hamımızın ölümüne səbəb olarsan, bir nəferimiz də sağ qalmaz, axı sən bizim belədçimizsen". Şeyx Əbdülsəmed dedi: "Belə Allah-təala belə elədi ki, mətləbimiz mənim sayəmdə hasil oldu". Adamların hamısı belə qərara gəldi ki, nərdivanla bu dəfə şeyx çıxısin. İş bu yera çatanda şeyx Əbdülsəmed ayağa qalxdı, bir az özünə ürək-direk vərendən sonra "Bismillahi-errəhmanı-errəhim" deyib, ürəyində Allah eşqi, kəlməyi-şəhadətini oxuya-oxuya nərdivanla yuxarı

qalxmağa başladı. Elə ki, hasarın başına çatdı, əlini əlinə vurub gözlərini şəhərə zillədi. Bunu görəndə adamlar qışqırıb dedilər: "Ya şeyx, aman gündür, özünü oradan atma. Əlhəqq, bizim hamımız Allah-təalanın qullarıyıq, vaxtında onun dərgahına qayıdacaq. Ya şeyx Əbdülsəmed, indi sən ölsən bizim hamımız qırılıraq!" Şeyx Əbdülsəmed bərkədən qəhqəhə çekib güldü, xeyli müddət oturub Allaha dua oxuyandan sonra ayağa durub bərkədən qışqıra-qışqıra dedi: "Ya əmir, sizə heç bir bəla üz verməyəcək... Şükür olsun xaliqu qüdrətinə, kərəminə, məni şeytanın felindən qorudu, "Bismillahi-errəhmanı-errəhim" duasını dilime getirən kimi hamısı qaçıb dağıldı!" Bunu eşidəndə emir soruşdu: "Nə görmüsən orada, ya şeyx? Şeyx cavab verdi: "Mən hasarın üstüne qalxanda, aşağıda on qız gördüm, hər biri bir ay parçası..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz yetmiş dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, şeyx Əbdülsəmed cavab verdi: "Mən hasarın üstüne qalxanda, aşağıda on qız gördüm, hər biri bir ay parçası kimi. Əl eleyib məni öz yanlarına çağırmağa başladılar, həm də deyirdilər: "Gəl, bizim yanımıza!" Birdən mənə ele gəldi ki, qabağında bir dərya var. O biri adamlarımız kimi mən də istədim özümü birdən yerə atam. Ancaq elə bu vaxt gördüm ki, onların hamısı ölüdür. Belə olanda, özümü birtəhər saxlayıb Qurbanın ayələr oxumağa başladı. Allah-təala dadımı yetib məni bu qızların felindən xilas elədi. Onlar yox oldular, mən də özümü hasardan atmadım, Allah özü məni onların tilsimindən qurtardı. Şübhə ola bilməz ki, bunların hamısı, şəhər sakinlərinin qurduqları tilsimdir. Belə eləyiblər ki, öz şəhərlərini buraya gəlmək fikrinə düşən kənar adamlardan qorusunlar. Odur bizim adamların hamısı orada ölüb yerə döşəniblər".

Bunu deyəndən sonra şeyx hasarın üstüyle mis qüllələrə sari getdi. Oraya çatanda iki qızıl darvazaya rast gəldi. Bu qapıların üstündə heç bir kilid-zad yox idi. Bilmək olmurdu ki, onları nə cür açmaq olar. Şeyx bir xeyli dayanıb diqqətlə baxandan sonra gördü ki, darvazanın

ortasında misden düzəldilmiş bir süvari təsviri var. Süvarının irəliye uzadılan əli nəyəsə işarə eləyir, həm də elin üstündə nəsə yazılmışdı. Şeyx Əbdülsəməd irəli yeriyb yazılındı. Orada deyilirdi: "Süvarının göbəyindəki mismara on iki dəfə əlini sürtsən darvaza açılar". Şeyx süvariə nəzər salanda gördü ki, doğrudan da, onun göbəyində iri bir mismar var. Şeyx əlini on iki dəfə mismara sürtən kimi darvaza elə saqqılıqla açıldı ki, elə bil göy guruldadı.

Şeyx elmlı, savadlı bir sima idi, bütün dilləri biliirdi, hər bir yazidan başı çıxırı. O, darvazadan içəri girib xeyli gedəndən sonra qabağına bir piləkənlə aşağı düşəndə bir binaya rast geldi, həmən binada gözəl masaların üstündə insan meytəri uzadılmışdı. Hər bir meytin baş tərəfində qalxan, iti qılinc, ox-yay qoyulmuşdu; darvazalar içəridən dəmir rəzələr, ağacdan qayrılmış sūrmələr, məharetlə düzəldilmiş qifillər, cürbəcür başqa kiliq-qifilla bağlanmışdı. Bunları görəndə şeyx öz-özüne dedi: "Bəlkə bunların açarları, bu adamlardadır". Elə bu vaxt oyana-buyana göz gəzdirəndə ölülerin arasında hündür masanın üstünə qoyulmuş bir qoca meyiti gördü. O, buradakıların hamisindən yaşıda böyük olardı. Şeyx Əbdülsəməd öz-özünə dedi: "Nə bilmək olar, bəlkə şəherin açarı elə bu qocadadır. Bəlkə bu adam şəherin qapıcıısıdır, yanındakılar da köməkçiləridir". Şeyx qocaya yaxın gəlib onun palatarının etəyini qaldıranda gördü ki, açarlar onun qurşağından asılıbdır. Belə olanda, Əbdülsəməd elə sevindi ki, az qaldı ağılı başından olsun. O, açarları götürüb darvazaya yanaşdı, kilipləri açarla açdı, sūrmələri geri çekdi, rəzələri qaldırdı, nəhəng qapılar guruldayıb taybatay açıldı. Bunu gördükdə şeyx Əbdülsəməd ucadan dedi: "Şükür olsun Allahın qüdrətinə!" Onun bu sözlərini darvazanın çölündə gözləyən yoldaşları təkrar elədilər.

Əmir Musa şeyx Əbdülsəmedin salamat qurtardığına, darvazanın açıldığına çox şad oldu. Hami şeyxin gördüyü bu iş üçün ona sağ ol deyib dua elədi. Sonra əsgərlər teləsik şəhəre girməyə başladılar. Onda əmir qışqırıb dedi: "Camaat, hamımız birdən şəhəre girmeyək, orada başımıza hər cür iş gələ bilər. Yaxşı olar ki, yarımız içəri keçsin, yarımız burada qalıb gözlesin!" Əmir Musa bunu deyib darvazadan içəri keçdi, adamlarının yarısı onun dalınca getdi. Onların hamisi silahlı idi. Əmirin adamları öz yoldaşlarının meytini tapıb hamisini dəfn elədilər. Onlar burada qapıçılara, qulluqçulara, əyanlara, canişnlərə rast gəldilər, ancaq onların hamisi olmuşdu, meytəri qalmışdı. Sonra əmir öz adamları ilə birlikdə şəhərin baş bazarına getdi. Bazar çox

böyük idi. Burada hamisi bir boyda hündür binalar vardı, dükənlər açıq idi, tərezilər asılı qalmışdı, rəflərdə mis qablar cərgə-cərgə düzəlmüşdü, anbarlarda dünyada ne mal desən hamisindən var idi. Adamlar gördülər ki, tacırlar piştəxtaların yanında oturduqları yerdə ölüblər, dəriləri quruyub, sümükləri çürüyübdür. İbrət almağı bacaranlardan ötrü bura eşil ibrətxana idi.

Baş bazardan eləvə əsgərlər dörd dənə də xüsusi bazar gördülər. Onların da hamisində dükənlər malla doluydu. Əvvəlcə adamlar ipək bazarına getdilər. Burada çoxlu rəngbərəng ipək mallar, zər-ziba parçalar vardı. Ancaq sahibləri ölüb xalçaların üstündə qalmışdır. Adamlar buradan aralanıb bahalı daş-qası, ləl-cəvahirat, yaqut satılan bazara getdilər. Oradan da çıxıb sərraf bazarına gəldilər. Gördülər ki, burada dükənlər ağızınan qızıl-gümüş pulla doludur. Ancaq dükan sahiblərinin hamisi olmuşdur. Onlar ipək parçaların, zər-xaranın üstündə uzanmışdır. Əmir Musanın adamları oradan çıxıb etriyyat bazarına üz qoyular. Buraya çatanda gördülər ki, dükənlər her cür etriyyat mallarile doludur. Torbalara yiğilmiş müşkdən, ənbərdən tutmuş kafur yağına qədər hər şey var. Adamların hamisi olmuşdu, yeməyə də heç nələri yox idi.

Əsgərlər etriyyat bazarından çıxanda onun yaxınlığında gözel bir imarətə rast gəldilər. Qapıdan girdilər, gördülər ki, sarayın girəcəyində bayraqlar, siyrilmiş qılınclar, ox-yaylar, qızıl, gümüş zəncirlərle divarlardan asılmış qalxanlar, qızılı tutulmuş dəbilqələr var. Fil sümüyündə qayırılmış, qızılı tutulmuş, bahalı parça çəkilmiş kürsülərdə adamlar uzanmışlar. Onların dəriləri qupquru quruyub sümüklərinə yapışmışdı. Kənardan baxan olsayıd, elə bilərdi yatıblar. Ancaq onların hamisi açıdan qırılmışdı, heç biri felakətdən qurtara bilməmişdi.

Əmir Musa dayanıb Allah-təalanın şəfinə, qüdərətinə dualar oxuya-oxuya bu sarayın gözəlliyinə, qəşəngliyinə tamaşa eleməyə başladı, onu tikənlərin məhərətinə heyran oldu. İmarətin girəcəyinə göy rəng çəkilmiş divarlarına şeirlər yazılmışdı:

"Göz qoy etrafına, ey qadir insan,
Ayiq ol, səfərə başlamamışdan.

Çalış qalmayasan axırda naçar;
Bir-bir köçəsidir evində kim var.

Çoxları evinə vurdur bər-bəzək,
İndi torpaq altında yatır girovtək.

Ele ki getmekün gelib çatdı vaxt,
Nə pul, ne mülkü-mal etmedi imdad.

O şey ki, onlara deyildi qismət,
Ona bel bağlayıb köcdüler fəqət.

Endiler şan-şöhrət zirvələrindən,
Tapdilar dar məzar içində məskən.

Bir səs eşitdilər dəfn zamanı:
"Təxtü-tac, şahanə geyimlər hamı?

Pərdədə saxlanan gözəl qızların
Hani aydan gözəl olan üzləri?

Pərdədə saxlanan gözəl qızların
Hani aydan gözəl olan üzləri?

Cavab verib dedi qəbrin torpağı,
"Çoxdan o qızların solub yanağı,

Vaxtile çox yeyib-içmişdi onlar,
Qurdular yem olub indi o canlar".

Əmir Musa yazını oxuyanda hönkürüb elə ağladı ki, az qaldı huşunu itirə. Sonra o, adamlarına əmr elədi bu şeri yazıb götürsünlər. Əmir saraya daxil oldu..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb, nağlı yarımcı qoydu.



575-ci gecə

Ele ki beş yüz yetmiş beşinci gecə oldu, Şəhrizad nağlinin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bele rəvayet eləyirlər ki, Əmir Musa sarayın içərilərinə keçəndə orada böyük bir eyvan, dörd de geniş otaq gördü. Otaqlar üzbeüz tikilmişdi. İçərilərinə qızıl-gümüşdən əlvan bəzək vurulmuşdu. Eyvanın ortasında böyük bir mərmər hovuz var idi, hovuzun qırğındında qiymətli parçadan çadır qurulmuşdu. Otaq-

larda da mərmərdən düzəldilib qızıl-gümüşdən zinət vurulmuş hovuzlar vardi. Hər otağın döşəməsinin altında su axırdı. Dörd yerdən axan bu sular əlvan mərmərdən hörülülmüş böyük hovuza töküldü.

Əmir Musa şeyx Əbdülsəmədə dedi: "Keçək bu otaqlara". Onlar birinci otağa daxil oldular, gördülər ki, içərisi qızilla, gümüşlə, daş-qasıla, ləl-cəvahiratla doludur. Sandıqlara ażzinacan qırmızı, sarı, ağ rəngli bahalı parçalar yiğilmişdir. Əmirin adamları ikinci otağa keçdi, orada anbarı açıb gördülər ki, içəri silahlə doludur: orada qızila tutulmuş dəbilqələr, Davud zirehləri, Hind qılıncları, Xatt nizeləri, Xorəzm toppuzları, cəngə lazımlı olan hər cür başqa yaraqlar var. Buranı gəzib tamaşa eləyəndən sonra onlar üçüncü otağa addadılar. Burada çoxlu anbarlara rast gəldilər: anbarların hamısının qapısına kiliq vurulmuşdu, üstündən de qəşəng tikməli pərdələr salınmışdı. Anbarlardan birinin qapısını açıdlar, gördülər ki, bura da qızıl-gümüşlə, bahalı daş-qasıla işlənmiş yaraqla doludur. Adamlar oradan çıxıb dördüncü otağa keçdilər. Gördülər ki, bu otaqda da çoxlu anbar var, açında məlum oldu ki, burada qızıl-gümüşdən qayrılmış qab-qacaq, çay dəstəgahları saxlanılır, üstüne mirvaridən zinət vurulmuş büssür camlar, badələr, əqiq piyalələr, cürbəcür başqa qab-qacaq var.

Əmir Musanın adamları burada gördükleri seylərdən xeyli miqdarda götürdürlər. Otaqlardan çıxıb getmək istəyəndə sarayın ortasında qarağacdan, fil sümüyündən düzəldilmiş, qızila tutulmuş bir qapı gördülər. Qapıya gümüş qifil vurulmuşdu, qabağına tikməli pərdə asılmışdı. Qifilin açarı yox idi, onu açmaq üçün gərək fəndini biləydim. Belə olanda, şeyx Əbdülsəməd iрeli yeridi, məharət göstərdi, fənd işlədib qifili açdı. Adamlar mərmər döşəməli dəhlizə girdilər. Burada divarlarla, üstündə heyvan, quş şəkilləri olan pərdələr asılmışdı, təsvir olunan quşların, heyvanların bədənləri qızıldan, gümüşdən, gözləri mirvaridən, yaqtandan düzəldilmişdi. Baxan heyran olurdu. Əsgərlər oradan keçib gözəl bir eyvana çatdilar. Əmir Musa ilə şeyx Əbdülsəməd bu eyvanı görəndə onun gözəlliyinə heyran oldular. Onlar oradan da ölüb bir otağa girdilər. Bura başdan-başa mərmər döşənmiş, daş-qasıdan naxış vurulmuşdu. Mərmər ele məharətə cilalanmışdı ki, baxan deyərdi, döşəmanın üstüylə su axır, kim ora ayaq qoysa sürüşər.

Bunu görəndə Əmir Musa şeyx Əbdülsəmədə buyurdu, döşəməyə xalça salırsın, orada yerimək mümkün olsun. Şeyx Əmirin buyruğunu yerinə yetirdi, hamı içəri keçdi. Gördülər ki, otağın qübbəsi daşdan hörülüb, sonra da üstüne başdan-başa qızıl çəkilibdir. Döyüşçülər ömür-lərində bu gözəllikdə qübbə görməmişdilər. Onun aşağısı mərmərdən

hörlüb, dövrələmə rəngbərəng şüşəli, zümrüt şəbekəli pəncərələr qoyulmuşdur. Dünyanın heç bir padşahında bu cah-cəlal olmazdı. Qubbənin altında qızıl dirəklərin üstündə çadır qurulmuşdu. Çadırda yaşıl zümrüddən ayaqları olan quşlar var idi. Quşların altında hovuzun üstünə mirvari tor çəkilmişdi. Hovuzun yanında tamam lel-cəvahirə tutulmuş bir taxt vardi. Bu taxtin üstündə üzü gün kimi yanın bir qız uzanmışdı ki, gözəllikde yer üzündə tayı-bərabəri tapılmazdı. Onun əynindəki paltar mirvaridən hörlümdü, başına qızıldan, bahalı daş-qasıdan düzəldilmiş tac qoyulmuşdu. Boynunda, ortasına par-par parıldayan daşlar düzülmüş boyunbağı vardi, iki daş gün kimi işiq salırdı. Ele bil bu qız gözlərini sağa-sola dolandırıb bura yiğışan adamlara tamaşa eləyirdi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.

576-ci gecə

Elə ki beş yüz yetmiş altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə revayət eləyirlər ki, əmir Musa bu qızı görəndə onun gözəlliyinə, qəşəngliyinə, yanaqlarının allığına, saçlarının qaralığına heyran oldu. Baxan heç vaxt deməzdi ki, o sağ deyil, ölübdür. Əmir dedi: "Salam olsun sənə, ey qız!" Bunu eşidənən Talib ibn Səhl söyledi: "Allah köməyin olsun, ya əmir! Bu qız ölüdür, ruhu bədənidən köçüb gedibdir. O, sənin salamını necə alsın?" Sonra Talib ibn Səhl bunu da dedi: "Ya əmir, burada çox ağıllı, düşüñülmüş bir mətbəb var. Qız ölündə onun gözlərini çıxardıblar, çalalarına civə tökəndən sonra gözləri yene yerinə qoyublar. Civə qızın kirpiklərinin altında oyan-buyana tərəpən parıldayıb, qıraqdan baxana da ele gelir ki, qız kirpiyini qırır. Əslində o, ölüdür". Onda əmir ucadan dedi: "Bəndələrinə ölüm verən Allahın kərəminə şükür olsun!"

Qızın uzandığı taxtin qabağındakı pillələrdə iki qul dayanmışdı. Onların biri ağ idi, o birisi qara. Birinin elində polad nizə, o birinin əlində bahalı daş-qasa tutulmuş qılınc vardi. Qılıncın baxanda adamın gözü qamaşırıldı. Qulların qarşısında qızıl bir lövhə vardi. Həmən lövhədə bu sözər yazılmışdı. "Bismillahi-errehmani-errohim. İnsanın xaliqu, həzrətlərin həzrəti, cümlə səbəblərin səbəbi Allahə şükür olsun! Əbədi var olub, heç zaman sona yetməyəcək Allahə şükür olsun! Taleler

teyin eləyən, hökmələr verən Allahə şükür olsun! Sən nə qədər ağılsızsan, ey ürəyində ümid gəzdirib, vədənin yetişdiyini unudan bəni-adəm! Bilmirsənmi ölüm səni səsleyibdir, indi sənin canını almağa tələsir? Hazır ol köçməyə, rəhmət qazan bu dünyada: axı bir azdan dünyadan gedəcəksən. Hanı cümələ insanların atası Həzrəti-Adəm? Hanı Nuh, hanı onun nəslili, hanı Xosrovlar, Qeysərlər, hanı Hindin, İraqın padşahları, hanı yer üzünün şahları, sultanları, hanı amalikilər, qəvi pəhləvanlar? Dünya onlardan xali qaldı, küləftərlərini, qohum-qonşularını qoyub getdilər. Hanı ərəb, əcəm hökmədarları? Hamısı torpaq oldu. Hanı şanlı-söhretli ağalar? Hamısı ölüb getdi. Hanı Qarun, Haman, hanı Ad ibn Əşeddad, hanı Kənan? And olsun Allahə, onların ömrünü kəsən kəsdi, dünyani onlardan azad elədi. Qiymət günü üçün onlar ehtiyat görüblərmi, bəndələrin sahibinə cavab verməyə hazırlıqlarını? Ey şeyx, əgər sən məni tanımırsansa, onda mən adımı, kim olduğumu sənə bildirirəm. Mən Tirmizəm, amaliki şahlarından birinin qızının oğluyam. Amaliki şahları həmişə edalətli olublar. Məndə olan var-dövlət dünyada heç bir hökmədar yox idi. Adamları edalətə mühakimə elərdim, xəlet, ənam paylardım, qullara, kənizlərə azadlıq verərdim. Mən bu dünyada uzun ömür eləyib, gözəl günlər görmüşəm. Ancaq bir gün fələk üz döndərdi, mənə fəlakət üz verdi. Yeddi il elə quraqlıq oldu ki, na göydən bir damcı düşdü, na yer üzündə bir ot bitdi. Nə azıqə ehtiyatımız vardi, hamisini yeyib qurtarandan sonra mal-qarənə kesməyə başladıq, hamisini elə yedik ki, biri də qalmadı. Onda buyurdum xəzinənədən pul getirdilər. Qızıl-gümüşü ölçü qabı ilə ölçüb sadıq adamlarına verdim, azuqə almağa göndərdim. Onlar bütün məmlekətləri şəhərbəşəhər, kəndbəkənd gəzdilər, heç yerdə dişə dəyən bir şey tapmadılar. Xeyli müddətdən sonra apardıqları pulla bərabər geri qayıtdılar. Belə olan surətdə, bütün var-dövlətimizi, xəzinəmizi ortalığa qoyub şəhər qalalarının darvazalarını bağladıq, özümüz də Allahə pənah getirib bütün işlərimizi ona tapşırıq. Indi görürsən, tikib-qurduğumuz, qazanıb-yiğdiğimiz nə vardi hamisini dünyada qoyub özümüz getdik. Biziim hekayətimiz belədir. Hər əməlin dünyada ancaq izi qalır".

Əsgərlər lövhənin aşağısında bu şeri gördülər.

"Sən ümid əlində olma oyuncaq,
Topladığın nə var, burada qalacaq.

Uyma bu dünyanın cah-cəlalına,
Köçüb getmişləri sal xoyalına.

Əyri, ya düz yolla pul yiğsalar da,
Vaxt çatdı her şeye etdiler vida.

Onlar qoşun yiğib, qəsr ucaltdılar,
Qəsri də, varı da qoyub getdilər.

Cezaya çatdırmaq üçün onları,
Girov saxlamışdır dar məzarları.

Burada çal-çağırsız evə girmədən
Yükündən el çəkmiş səyyah görürsen,

Ev iyiyəsi deyir: "Yüksüz də sizi
Saxlayamam, sürün köhəninizi".

Nə düşərgə salmaq, nə yola düşmək
Açmir yolcuları, xofdadır ürek.

Olmamaq istəsən sabah naümid,
Bu gündən işini ehtiyatlı tut.

Allah qorxusunu çıxarma yaddan,
Ayrılma bu yoldan, bu etiqaddan".

Burada yazılan sözləri eşidəndə əmir Musa ağladı, sonra yazının gerisini oxutdurdur. Orada deyildirdi: "And olsun xudavəndi-aləmə, dünyada hər bir şey Allah xofu üzərində bərqərardır, odur hər həqiqətin sübutu, möhkəm dayağı. Ölüm haqqıdır, hamiya vəd olunub. Bil, ey insan: ölüm qaytarmaq, bir də qayıtmak deməkdir. İbrət al səndən əvvəl bu dünyadan köçənlərdən, məhşər gününə hazırlaş. Görürsənmi, ağ saçların səni qəbrə səsləyir, xəstəliklər ölümən xəber verir? Fürseti fəvər vərmə, rıhlətə, divan gününe hazırlaş. Səhv yoldasan, ey daş ürəkli insan, xalıqının sitemini unutma! Səndən əvvəl yer üzündə mənəm-mənəm deyənlər hanı? Hanı o qeyzli, qüdrətli Çin padşahları, hanı Ad ibn Şəddad? Hanı onun cah-cələli? Hanı gözleri ayağı altını görməyən məğrur Nəmrud? Hanı dindən dönüb ona xeyanət eyleyən Firon? Hamısına ölüm süpürge çəkdi, heç birinə rəhm elemədi – nə balaca-sına, nə böyüünə, nə zənəninə, nə kişisinə. Dünyada heç birinin izitozu qalmadı. Onların ömrünü kəsən kəsdi, gecəni gündüzə çöndərən kəsdi! Ey bu yere qədəm basan, ey bizim aqibətimizi görən, uyma bu fani dünyanın naz-nemətinə! Ömürden vəfa gözləmə, dünya felakət, bir də günahlar mülküdür; xoşbəxtidir o bəndə ki, günahkar olduğunu

yadından çıxartırı, Allahdan qorxusu var, savab işlər görüb özüne axırət qazanır.

Kim Allahın köməyilə bizim şəhərə girib bura qədəm bassa, qoy burada gördüyü var-dövlətdən istədiyi qədər götürsün, ancaq mənim üstümdekilərə, əynimdekilərə toxunmasın: bunlar mənim ayibimi örtmək üçündür. Bundan başqa mən fani dünyadan heç nə aparmıram. Ey buraya ayaq basan şəxs, Allahdan qorx, mənim üst-başında gördük-lərinə toxunma, yoxsa özün-özünü həlak elərsən. Mənim sənə məsləhetim, tapşırığım budur, sənə etibar eleyirəm. Vəssalam. Ya Allah, özün bizi bed əməldən, yaman dərdlərdən qor...”

Şəhrizad bu yerde şəhərin açıldığını görüb, nağılı yarımcıq qoydu.



Elə ki beş yüz yetmiş yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, əmir Musa bu sözləri eşidəndə hönkür-hönkür ağlayıb bihuş oldu. Ayılıb özünə gələndə yanındakılara buyurdu ki, burada görüb ibret alıqları nə varsa, hamisini yapsınlar. Sonra o öz adamlarına dedi: "Çuvalları getirin, hamisini bu var-dövlətlə, nadir mallarla, qızıl-gümüşlə, daş-qasıla doldurun". Talib ibn Səhl əmirdən soruşdu: "Ya əmir, bəs bu qızın üst-başındakı imarəti qoyaqsan qalsın? Axi burların tayı bərabəri heç yanda tapılmaz, çox bahalı şeylərdir. Sənin götürdüyüñ puldan, qızıldan qat-qat qiymətlidirlər. Onları aparıb əmirəlməminine bağışlaşan, səndən çox razı qalar". Bunu eşidəndə əmir Musa qışqırıb dedi: "Ey filan-filan şüde, bəs sən qızın burada yazılan vəsiyyətini oxumadın? Axi o bu vəsiyyətine əmel olunmasını bizi etibar eleyib. Biz etibarsız adam deyilik". Talib dedi: "Biz bu qədər daş-qası, qızılı buradamı qoyaq qalsın? Qız onsuz da ölüb gedibdir, nəyinə lazımdır onun bu şeylər. Onlar bu dünya üçündür, dirilərə ziətdir. Nəyi var soyundurub götürək, özüne də geyindirək çit paltar. Bu imarəti indi ondan çox bizi lazımdır".

Bu sözləri deyəndən sonra Talib ibn Səhl irəli yeriyb piləkənlə yuxarı qalxdı, sütunların tuşuna çatıb keşikdə dayanan iki qulun arasından keçmək isteyəndə onlardan biri Talibi nizəylə kürəyindən vurdu, bu

vaxt o biri qul əlində tutduğu qılıncı elə endirdi ki, kişinin başı bədənindən üzüldü. Talib yerə sərildi. Onun ölüyünü görəndə əmir Musa ucadan dedi: "Allah heç sənə rəhmət eleməsin, götürdüyümüz bu qədər var-dövlət bəs deyildimi? Yaxşı deyiblər ki, insanın başına nə gəlsə tamahının ucundan gəlir". Sonra əmir əsgərlərinə tapşırı ki, içərideki qiymətli şeylərdən götürsünlər. Adamlar oradakı daş-qasıdan, qızıl-gümüşdən çuvallara yiğib dəvələrə yükledilər. Onlar işlerini qurarda əmir Musa buyurdu ki, içəridən çıxıb qapıları yena də əvvəlki kimi bağlaşınlar. Onlar əmir Musanın dediyi kimi elődilər, sonra yola düşüb sahilboyu getməyə başladılar. Gethaget, gəlib dəryanın kenarında uca bir dağa çatıdalar. Burada çoxlu kaha vardi.

Bu vaxt əsgərlər əyinlərinə dəridən paltar geymiş, başlarına yekə dəri papaq qoymuş qara adamlara rast gəldilər. Onlar tamam başqa dildə danışındılar. Qoşunu görəndə kişiləri qorxudan qaçıb kahalara girdilər, arvadlar, uşaqlar kahaların girəcəyində dayandılar. İş belə olanda, əmir Musa Əbdülməmmədən soruşdu: "Ya şeyx, bu adamlar kimdir bełə?" Şeyx cavab verdi: "Bunlar əmirəlmöminin axtardığı adamlardır". Qoşun əhli burada düşərgə saldı, çadır qurub yükləri açıdilar. Elə təzəcə oturub rahatlaşmışdlar ki, qara adamların padşahı dağdan enib onların yanına gəldi. O, əreb dilini bilirdi, əmir Musaya yaxınlaşış salam verdi. Əmir onun salamını alıb lazımı hörmət göstərdi.

Sonra qaraların padşahı əmirdən soruşdu: "Siz bəni-adəmsiz, ya cılnerdənsiz?" Əmir Musa cavab verdi: "Biz bəni-adəm olmağına bəni-adəmk, ancaq siz, bütün məxluqatdan ayrılib bu dağda tek-tənha yaşamağınızdan, belə cantaraq olmağınızdan görünür cinsiniz". Qaraların padşahı dedi: "Xeyr, biz də bəni-adəmk. Nuh oğlu Samin övladıq. Gördüyüňuz bu dərya da el-Kerkər dəryasıdır". Əmir Musa xəbər aldı: "Bunları siz haradan bilirsiz? Axi peyğəmbər bu yerde olmayıb, o idi hər şeydən agah olan". Onda padşah cavab verdi: "Ya əmir, bil və agah ol ki, bu dənizdə bir şəxs peyda olub bizim yanımıza gelir. Onun üzün nuru hər yana işq salır. Yaxın-uzaq hamı eşitsin deyə qışqırıb ucadan deyir: "Ey Samin övladları, hamını görən, heç kimin görmədiyi kəsən həya eleyin, deyin: "Allahdan başqa Allah yoxdur! Məhəmməd də onun rəsuludur! Mən Əbül-Abbas el-Xidiram!" Ona qədər biz içərimizdən bir nəfərə səcde eleyirdik, el-Xidir bizi xudavendikərimə iman getirməyə çağırıdı".

Sonra qaraların padşahı əmir Musaya dedi: "Əl-Xidir bize sözər öyrədib, onları həmişə deyirik". Əmir Musa soruşdu: "O hansı sözərdir elə?" Padşah cavab verdi: "Həmən sözər bunlardır: "La ilahə illəllah.

Allahdan başqa Allah yoxdur. Odur dirildən, odur öldürən. Hər şey onun hökmündən asılıdır, o külli-ixtiyadır, şan-şöhrət tek ona yaraşır". Ancaq bu sözleri dilimizə göttürmeklə biz Allahan yoluna gəlirik. Başqa söz bilmirik. Hər cümlə axşamı biz yer üzüne işq salan o nuru görürük, həmən şəxsin səsini eşidirik. O ucadan deyir: "Ey məlekələrin, ruhların şöhrətlə, müqəddəs sahibi. Allah neyi istəsə o da olur, neyi istəməsə olmur. Hər bir nemət Allahan mərhəmətindəndir. Allah-təalədan başqa heç kəsədə qüdər və qüvvət yoxdur!"

Bu sözleri eşidəndə əmir Musa dedi: "Biz müsəlmanların padşahı Əbdülməlik ibn Mərvanın adamlarıyıq. Sizin bu dəryada küplər var, onlardan ötrü gəlmışik. Davud oğlu Süleymanın vaxtında (Allah onların hər ikisine rəhmət eləsin!) o küplerin içərisinə cinləri salıb suya atıblar. Padşahımız bizə buyurub ki, onlardan bir neçəsini aparıb ona göstərek". Qaraların padşahı dedi: "Can-başla razıyıq".

O, əmri balıq etinə qonaq eləyəndən sonra qəvvaslarla əmr elədi dəryaya baş vurub Süleymanın küplərindən bir neçəsini çıxartıslar. Qəvvaslar sudan on iki küp çıxardıb göttirdilər. Əmirelmöminin arzusuna əməl olunduguna əmir Musa, şeyx Əbdülsəməd, bütün qoşun əhli çox şad oldular. Əmir Musa qaraların padşahına çoxlu qiymətli bəxşışlar verdi. Bunun müqabilində qaraların padşahı da əmir Musaya adama oxşayan əcaib balıqlar bağışladı, özüne de dedi: "Sizin üç gün burada yedyiniz ət bu balıqların etindəndir". Onda əmir Musa dedi: "Biz gərək gedəndə bunlardan bir neçəsini özümüzlə götürək ki, əmirelmöminin onları görsün. O, bunları Süleymanın küplerindən çox bəyənəcək".

Bəli, onlar qaraların padşahı ilə xudahifləşib ayrıldılar. Xeyli müddət yol gedəndən sonra gəlib Suriya memléketinə yetişdilər.

Onlar əmirelmöminin Əbdülməlik ibn Mərvanın yanına gətdilər. Əmir Musa gördükleri möcüzələrin, eşitdikləri şeirlərin, hekayələrin, ibretəmiz vəsiyyətlərin hamısını əmirelmömininə nağıl eləyib Talib ibn Şəhlin başına gələn ehvalatı xəbər verdi. Bunları eşidəndə əmirelmöminin dedi: "Kaş sizin o gördüklerinizi mən də görəydim!" Sonra o, küpleri bir-bir götürüb açmağa başladı. Cinlər küplerin içərisində çıxdıqca deyirdilər: "Keç bizim günahımızdan, ya Rəsulallah, bir də o əməlləri tutmariq!" Əmirelmöminin bu işlərə mat-məəttəl qalmışdı. O ki qaldı qaraların padşahının bağışladığı su pərilərinə, onlar üçün də taxtadan hovuz düzəltdilər, içərisini su ilə doldurdular. Su pəriləri hovuzu buraxıldılar. Ancaq onlar istiye tablaşmadılar, hamısı öldü. Sonra əmirelmöminin buyurdu pul getirdilər, onların hamısını müsəlmanların arasında bölgüsdürüb..."

Şəhrizad bu yerde səhərin açıldıqını görüb, nağılı yarımcıq qoydu.

578-ci gecə

Ela ki beş yüz yetmiş səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, əmirəlmöminin Əbdülməlik ibn Mərvan küplerin içindən çıxanları görəndə mat-məettəl qaldı. Sonra pul gətirdi, müsəlmanların arasında bölüşdürüb dedi: "Allah-teala Davud oğlu Süleymana bəxş elədiklərini dünyada heç kəse bəxş eləməyib".

Sonra əmir Musa əmirəlmöminindən xahiş elədi ki, oğlunu, ixtiyarında olan məmləkətlərə əmir təyin eləsin, özü daha qocalıbdır, müqəddəs Qüdsə gedib orada Allaha ibadət eləsin, əmirəlmöminin onun oğlunu atasının yerinə təyin elədi. Əmir Musa da müqəddəs Qüdsə gedib, orada ömrünü Allaha bağışladı. Mis şəhər barəsində bizim eşitdiklərimiz burada sona yetir, ancaq hamidian düzünü Allah bilir.

Sahzadə ilə yeddi vəzirin əhvalatı

Biri var idi, biri yox idi, keçmiş zamanlarda, öten qərinələrdə bir şahənşah var idi. Onun çoxlu dövleti, qoşunu, nökəri-naibi vardi, böyük ixtiyar sahibi idi. Di gel ki, ömür-gün keçirdi, hökmədar qocalırdı, oğul üzünə həsrət qalmışdı. Gen dünya padşahın başına dar olmuşdu. Bir gün o, Allaha üz tutub dua elədi, yalvardı ki, ya xudavəndikərim, peyğəmbər xatirinə, onun şəhid olmuş dostlarının, yaxın adamlarının xatirinə arzumu üreyimdə qoyma, mənə oğul züryəti qismət elə, gözlərimə işiq gelsin, mən ölüb gedəndən sonra taxtı-tacıma sahib olsun. Duasını qurtaranın sonra padşah qalxıb həramxanaya keçdi, emisi qızını yanına çağırtdırb, onunla bir yastiğa baş qoydu. Allahın izniylə həmən saat arvadın boynuna uşaq düşdü. Vaxt-vədə tamam olanda padşahın arvadı bari-həmlini yerə qoydu. Gözəl-göyçək bir oğlan doğdu, uşağın üzü elə bilirdin on dörd gecəlik aydır. Gecə-gündüz körpənin qulluğunda durdular, yedirtilər, içirttilər, ta o vaxtacan ki, uşağın beş yaşı tamam oldu.

Padşahın səltənetində əs-Sindbad adında çox bilikli, ağılli-kamallı, dünya görmüş bir adam vardi. Padşah oğlunun tərbiyəsini ona tapşırıdı. Uşaq on yaşına çatanda Sindbad ona dərs verib elm öyrətməyə başladı. Bir müddət keçəndən sonra şahzadə çox ağılli-kamallı bir oğlan oldu. O zamanlar bilikde, dərrakədə ona çatan olmazdı. Oğlan həddi-bülüغا yetişəndə, padşah məşhur ərəb cəngavərlərini çağırtdırb əmr elədi ki, cəng məharətini oğluna öyrətsinlər. Çox keçmədi ki, şahzadə mahir bir cəngavər oldu, at çapmaqdə, qılınc oynatmaqdə hamını ötüb keçdi.

Günlərin bir günü münəccim ulduzlara baxıb şahzadə üçün fal açdı, gördü ki, o, yeddi gün müddətində bir sözü dilinə gətirse, həmən söz onun ölümüne səbəb olacaq. Belə olan surətdə, münəccim padşahın yanına gedib məslələdən onu hali elədi. Münəccimin bu sözünü eşidən padşah soruşdu: "Ey münəccim, nə məsləhət görürsən, nə çarə tapa bilerik?" Münəccim dedi: "Ya qibleyi-aləm, çarə budur: oğlunu elə bir yerdə göndərmelisən ki, bu yeddi günü orada əylənə, başı çalıb-oxumağa qarışa".

Padşah adam göndərib yaxın kənizlərindən birini yanına çağırtdı. Bu qız kənizlərin içərisində hamisindən göyçəyi idi. Hökmədar oğlunu

ona tapşırıb dedi: "Ağanı götür apar siz olan saraya, sənin öz yanında qalsın, yeddi gün tamam olana kimi onu oradan heç yana buraxma". Kəniz oğlunu özü olduğu saraya getirdi. Burada qırx otaq vardi, hər otaqda on kəniz olurdu. Hamısı da çalıb-oxumaq bacarırdı. Onlar çalğı çalanda bütün saray əhli cuşə gəldi. Sarayın yanından çay axırdı, çayın otay-butayında bağ salınmışdı, gül-gülü çağırırdı. Bəli, şahzadə gecəni orada keçirdi. Şahin sevimli kənizi oğlanın misilsiz gözəlliyini görəndə ürəyi eşq oduyla alısb yandı, özünü saxlaya bilməyib oğlanın boynuna sarıldı. Ancaq şahzadə onu yaxın qoymayıb dedi: "Allah qoysa, atamın yanına gedəndə bu işlərini ona danışaram, o da səni öldürər!"

İş belə olanda, kəniz tez padşahın yanına qaçı, onun ayaqlarına düşüb hıçqıra-hıçqıra ağlamağa başladı. Padşah soruşdu: "Nə olub sənə, ay qız? Ağan necədir? Bəlkə onun başında bir iş var?" Kəniz cavab verdi: "Ey hökmər, ağam məni dilə tutub yoldan çıxarmaq istəyirdi, ancaq mən onu yaxın qoymadım, istədi məni öldürə, sənin yanına qaçıdım. Mən bir də o olan yerə qayıtmaram". Padşah bu sözləri eşidəndə bərk qəzəbləndi, vezirləri, vekilləri çağırtdırb hökm elədi ki, oğlunun boynu vurulsun. İş belə olanda, vezirlər bir-birlərinə dedilər: "Doğrudur, padşah indi buyurur ki, oğlunun boynu hökmən vurulsun. Ancaq uşaq qəti olunandan sonra yəqin peşman olacaq, gözünün ağı-qarası birçə odur. Ömrünün axırında, bütün ümidi kəsiləndən sonra Allah ona oğul qismət eləyib. Sonra bütün acığımı bizim üstümüzə töküb deyəcək: "Niye bir yolla məni fikrimdən döndərmədiz, qoyduz oğlumun boynunu vurdurum?" Vəzirlər öz aralarında meslehetləşib belə qərara gəldilər ki, bir vasita tapıb padşahi fikrindən döndərsinlər, qoymasınlar oğlunu öldürtsün. Baş vəzir dedi: "Mən bugünlük padşahın qəzəbini sizdən sovuşduraram".

Bunu deyəndən sonra baş vəzir qalxıb padşahın hüzuruna getdi, onun karşısındakı yeri öpüb, söz deməyə izin istədi. Padşah izn verdi. Vəzir dedi: "Ya qibleyi-aləm, bir oğlu yox, min oğlu olsa da, kənizin yalangerçək bir sözüyle qəzəbnak olub onlardan heç birinin də ölümüne razı olma. Bəlkə o, sənin oğluna şər atır". Padşah soruşdu: "Olmaya arvadların şəri haqqında bir şey bilirsən?" Vəzir cavab verdi: "Bəli, bilirom".

BİRİNCİ VƏZİRİN NAĞILI

Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, vaxtılı böyük bir padşah var idi. Bu padşahın gözəl arvadlarından çox xoş gəlirdi. Bir gün o öz sarayında oturmuşdu, bu vaxt pəncərədən gözü qonşu evdəki bir arvada sataşdı. Arvad çox gözəl idi. Hökmər onu görəndə ürəyi eşqden alışb yandı. Həmən evin kimin olduğunu xəbər aldı, ona dedilər: "O ev sənin vəzirin filankəsin evidir". Padşah o saat adam göndərib vəziri yanına çağırtdı. Vəzir hazır olub qarşısında yeri öpəndən sonra padşah ona əmr elədi, məmləkətin uzaq bir yerinə baş çəkib qayıtsın. Vəzir tez yola düşüb hökmərən buyurduğu yerə getdi.

O gedəndən sonra padşah fürsəti fövtə vermeyib vəzirin evinə gəldi. Arvad onu görən kimi tanıdı, tez yerindən qalxdı, hökmərən əlini, ayağını öpüb dedi: "Xoş gəlmisən, səfa gətirmisən!" Sonra da hörmətlə çəkilib bir kənardə dayandı. O soruşdu: "Qibleyi-aləm, nə əcəb o mübarek qədəmlərini bizim bu kasib evimizin qapısından içəri basmışan?" Padşah cavab verdi: "Məni buraya gəlməyə məcbur eləyən sənin eşqin, məhabbətindir". Onda arvad padşahın qarşısında bir də yeri öpüb dedi: "Ya qibleyi-aləm, mən heç sənin nökərinə qulluqcu olmağa da layiq deyiləm. İndi günəş mənim üçün haradan doğub ki, sən iltifat göstərib mənim eşqimi ürəyinə salımsan?" Padşah əlini arvada uzatdı, arvad dedi: "Tələsmə, qibleyi-aləm, her şeyin öz vaxtı var. Bu günü burada qal, sənin üçün xörək bişirim".

Bəli, padşah keçib vəzirin kürsüsündə əyləşdi. Arvad da yerindən qalxdı, içərisində nəsihətli sözlər, kəlamlar yazılmış bir kitab getirib hökmərə verdi ki, yemek-icmək hazır olana kimi oxuyub məşğuliyət eləsin. Padşah kitabı aldı, oxumağa başladı. Orada elə ağıllı, ibretamız fikirlərə rast gəldi ki, onları oxuyandan sonra eşqbaşlıq həvəsindən düşdü, günah iş tutmaqdən çəkindi. Bir azdan arvad bişirdiyi xörəkləri doxsan qaba çəkib hökmərən qabağına düzdü. Qibleyi-aləm yeməyə başladı, hər qabdan bir tike götürdü, gördü ki, xörəklər cürbəcür olsa da, hamisinin dadi birdir. O bu işə çox təccüb eləyib dedi: "Ay qız, bu qəder ki, yemek düzmüsən bura, axı bunların hamisinin dadi elə bir cărdür". Arvad cavab verdi: "Qibleyi-aləm sağ olsun, bu yeməkləri sondən ötrü müqayisə eləmek üçün hazırlamışam ki, özün fikirləşən". Padşah soruşdu: "Axı nə fikirləşim?" Arvad cavab verdi: "Qibleyi-

aləm sağ olsun, sənin sarayında doxsan kəniniz var. Onların hərəsi bir cür gözəl olsa da, hamisının dadı birdir”.

Padşah bu sözləri eşidəndə arvadın yanında xəcalət çəkdi, tez ayağa qalxıb ona toxunmadan evdən çıxıb getdi. Utandığından gedəndə üzüyü yadından çıxıb arvadın balıncının altında qaldı. Padşah sarayına gəldi. Bir gün o, taxta çıxıb əyleşmişdi. Bu vaxt vezir içəri girdi, onun hüzurunda yeri öpüb getdiyi yerden getirdiyi xəbəri şaha çatdırıldı. Vəzir padşahın hüzurundan qayıdır öz evinə gəldi, həmişə əyleşdiyi yerdə oturub balıncı dırseklenmək isteyəndə padşahın üzüyünü görüb tanıldı. Vəzir üzüyü götürüb ürəyinin üstünə qoydu. O gündən sonra vezir düz bir il nə arvadının yanına getdi, nə de onu bir kəlmə dindirib danışdırdı. Arvad ərinin nəyə qəzəbləndiyini bilmirdi...

Şəhriزاد bu yerde səhərin açıldığına görüb, nağılı yarımcıq qoydu.



579-ou gecə

Elə ki beş yüz yetmiş doqquzuncu gecə oldu, Şəhriزاد nağılin dalını danışmağa başlayıb dedi: “Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, vezir düz bir il nə arvadının yanına getdi, nə de bir kəlmə onu dindirib danışdırdı. Arvad ərinin nəyə qəzəbləndiyini bilmirdi. O. məsələnin uzandığını görəndə çərəsiz qaldı, atasının dalınca adam göndərib əhvalatı ona danışdı. Ərinin bir ildən bəri ona baxmadığını xəbər verdi. Atası dedi: “O, padşahın yanında olanda gedib hökmədərən ondan şikayət əleyacəyəm”. Qızın atası padşahın yanına getdi, içəri girəndə gördü ki, vezir də, qoşun sərkərdəsi de onun hüzurundadırlar. Kişi vezirdən şikayət əleyib hökmədərən dedi: “Qibleyi-aləm sağ olsun, mənim gözəl bir bağımvardı, öz elimlə əkib becmişdim, xərc çəkmişdim. Bağ əmələ gəlib bar getirəndə onu sənin bax bu vezirinə bağışladım. O da bağın xoş gələn meyvələrini dərib yeyəndən sonra onu baxımsız qoyub, sulamayıb, bağın gülləri saralıb solub, təravətdən düşübdür”.

Vəzir dedi: “Qibleyi-aləm, bu adam doğru deyir, mən həmən bağ qulluq əleyirdim, barını da yeyirdim. Ancaq günlərin bir günü yenə

bağa girəndə orada şir izinə rast gəldim, qorxumdan bağdan çıxıb getdim”. Bu sözləri eşidəndə padşah başa düdü ki, vezirin rast gəldiyi iz onun yadından çıxarıb vezir evində qoyduğu şahlıq üzüyündür. Ona görə bele dedi: “Ya vezir, dur get evinə, özün də arxayın ol, heç nədən qorxub elemə. Şir sənin bağına yaxın düşməyib. Eşitmışım ki, oralarda olubdur, ancaq and olsun ata-babamın ərvahına, mərdimazarlıq eləməyibdir!” Vəzir cavab verdi: “Baş üstə, itaet borcumdur!” Bu söhbətdən sonra vezir evinə qayıtdı, arvadını yanına çağırtdırbər barıldı. Daha onun günahsız olduğuna şəkk-şübhəsi qalmadı.

Deyirlər bir tacir var idi, o, tez-tez səfərə çıxardı. Özünün də gözel-göyçək arvadı vardı. Kişi arvadını çox istəyirdi, odur ki, onu hamiya qışqanırdı. Tacir arvadına bir tutuquşu almışdı. Kişi səfərdə olanda arvad nə eləsəydi, hamısını ev sahibi qayıdan kimi quş ona xəber verərdi. Bir dəfə tacir yene səfərə çıxmışdı. Bu vaxt arvadın bir cavan oğlana gözü düşdü. Arvad onu evinə çağırtdırbər onunla yaxınlaş eledi, nə qədər ki, eri yox idi, oğlan arvadın yanına gəlib-getdi. Tacir səfərdən qayıdanda tutuquşu əhvalatı kişiyyə xəber verib dedi: “Ağa, sən burada olmayıanda arvadının yanına cavan bir oğlan gəlib-gedirdi, arvadın ona olmazın xətir-hörəmt göstərirdi”.

Məsələdən hali olan tacir bele qərara geldi ki, arvadını öldürsün. Arvad ərinin bu qərarını biləndə dedi: “A kişi, Allahdan qorx, ağlını başına yiğ! Quşun bəyəm agli, kamalı var? Əgər istəyirsən ki, düzünü bilesən, doğrunu əyridən ayırasan, bu gecəni evdən çıx get, dostlarından, tanışlarından birinin yanında qal. Səhər qayıt gəl, tutuquşundan söz soruş, onda bilərsən ki, sənə dedikləri doğruymuş, ya yalan imiş”. Kişi qalxıb evdən çıxdı, dostlarından birinin yanına gedib gecəni onun evində qaldı. Axşam olanda arvad bir palaz götürüb qəfəsin üstünə atdı, səhər açılana kimi palazın üstünə su çilədi, gah yelpiyi götürüb qəfəsi yellədi, gah şamı yandırb onun yanında oyan-buyana fırlatdı, gah da əl dəyirmanını işlətdi.

Səhər əri evə gələndə arvad ona dedi: “Hə, indi get tutuquşundan sorus”. Tacir qəfəse yanaşı, tutuquşunu danışdırmağa, ötən gecə evində baş verənləri ondan xəbər almağa başladı. Tutuquşu dedi: “Ey ağa, keçən gecə heç nə eşitmək, görmək mümkün deyildi”. Tacir soruşdu: “Niyə?” Quş cavab verdi: “Ağa, ona görə ki, bərk külək əsirdi, şimşək

çaxırdı, göy guruldaydı, yağış yağırdı". Tacir dedi: "Yalan danışırsan, keçən gecə belə şey olmayıb". Tutuquşu cavab verdi: "Mən sənə gör-düyümü, eşitdiyimi, şahidi olduğumu dedim". İş belə olanda, tacir yəqin elədi ki, arvadının haqqında quşun dediklərinin hamısı yalandır, ona görə də arvadıyla barışmaq istədi. Ancaq arvad razı olmayıb dedi: "Məni şərə salan bu tutuquşunun başını kəsmeyincə barışmaram".

Tacir quşun başını üzdü, yenə həmisi kimi arvadiyla ömrə sürməyə başladı. Ancaq günlərin bir günü həmən cavan oğlanın öz evində çıxdığını görəndə başa düşdü ki, quş doğru deyirmiş, yalançı arvadıdır. Ona görə də quşu kəsdiyinə çox peşman oldu. Həmən saat arvadının yanına gedib onun boynunu vurdu, özü də and içdi ki, bir də ömrünün axırına kimi evlənməyəcək".

Qibleyi-aləm sağ olsun, mən bu əhvalatları sənə ona görə nağıl eləyirəm ki, özün görəsən, arvadların nə qədər feli-kələyi olur. Odur ki, tələsmə, tələsən peşman olar".

Padşah vəzirin sözünə baxıb oğlunun qətlinə verdiyi fərmandan əl çəkdi.

Səhərişi gün kəniz yene padşahın yanına gəldi, onun qarşısında yeri öpüb dedi: "Ya qibleyi-aləm, niya mənim qeyrətimi çökmedin. İndi hər yanda padşahlar eşidəcəklər ki, sənin verdiyin hökmü vəzir yerinə yetirmir. Hamının borcudur ki, sənin əmrinə əməl eləsin. Sənin ədalet sahibi olduğun hər yanda məlumdur. Mənim qisasımı oğlunda qoyma".

KƏNİZİN BİRİNCİ NAĞILI

Deyirlər ki, bir həllac Dəclə çayının kənarına gedib orada keçə suya basırdı. Həmişə oğlu da onunla gedirdi. Orada çaya girib çıxmirdi, atası da ona bir söz demirdi. Bir kərə oğlan yene çayda üzəndə qolları yorulur, boğulmağa başlayır. Kişi bunu görən kimi tez özünü suya atıb uşağın yanına üzür, yaxına gələn kimi oğlu bərk-bərk ondan yapışır, ikisi də boğulur. İndi sən də onun kimi: eger belə işləri ona qadağan eləməsən, mənim namusuma toxunduğuna görə ona tənbəh eləməsən, onda qorxuram ikiniz də boğulásız..."

Şəhərizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

580-ci gecə



Ele ki beş yüz səksəninci gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, kəniz həllacula oğlunun əhvalatını hökmdara nağıl eləyib dedi: "Qorxuram ki, sən özün də boğulasan, oğlun da". Sonra o, padşaha belə bir əhvalat danışdı:

"Deyirlər ki, bir kişi qənirsiz bir gözələ aşiq olmuşdu. Ancaq arvadın əri vardı. Arvad ərini istəyirdi, əri də onu. Arvad çox namusu, qeyrətli zənən idi. Ona görə də aşiq olan kişi na qəder çalışırdı, arvadı əla gətirə bilmirdi ki, bilmirdi. O, çox əlləsib, çox fikirləşəndən sonra axırda belə qərara gəldi ki, gəlinə bir kəlek qursun. Arvadın əri öz evində bir oğlan saxlayıb böyütmüşdü, kişi her bir işdə ona inanıb etibar eləyirdi. Arvada bənd olan oğlanın yanına gəlib ona cürbəcür bəxşisler, xələtlər verməyə başladı. Oğlunu tovlaşdırıb tamam ələ aldı.

Sonra bir gün ona dedi: "Ey filankəs, xanım evdə olmayanda məni sizin evə buraxa bilərsənmi?" Oğlan cavab verdi: "Buraxaram". Günlərin bir günü xanım hamama getmişdi, ev sahibi də dükanda idi. Oğlan tez dostunun yanına qaçı, onun qolundan tutub evlərinə gətirdi, orada nə vardi hamisini ona göstərdi. Arvada aşiq olan kişi qəti qərara gəlmışdi ki, ona bir kəlek qursun. Yumurtanın ağını bir qaba boşaltdı, oğlan o tərəfə baxanda gətirib arvadın ərinin döşəyinin üstünə tökdü, sonra da evdən çıxb işinə-güçünə getdi.

Bir müddətdən sonra kişi evə gəldi, döşəyin üstündə uzanıb dincəlmək istəyəndə gördü ki, döşəyin ortası yaşdır. Əlini sürtüb yoxlayanda ağlına gəldi ki, ora kişi toxumu tökülb, kişi acıqlı-acıqlı oğlanın üzünə baxıb soruşdu: "Xanımın haradadır?" Oğlan cavab verdi: "Hamama gedib, bu saat gələr". Kişinin daha heç bir şəkk-sübhəsi qalmadı, o, yəqin elədi ki, döşəye tökülen kişi toxumudur. Hırsını boğa bilməyib oğlana dedi: "Bu saat get onu bura getir!"

Arvad içəri girəndə kişi yerində sıçrayıb onu o ki, var əzisidirəndən sonra qollarını burub istədi tikə-tikə doğrasın. Arvad qışqırıb qonum-qonşunu haraya çağırıldı. Adamlar tökülb gələndə arvad dedi: "Bu kişi

isteyir məni doğrasın, ancaq bilmirəm günahım nədir". Qonşuların hərəsi bir yandan kişinin üstünə düşdü, onu məzəmmətleyib dedilər: "Onda işin olmasın, boşayırsan boş, boşamırsan, insan kimi saxla. Hamımız bilirik ki, o çox ismetli zənəndir. Neçə ilin qonşusuyuq, heç vaxt bir pisliyin görməmişik". Məsələ bu yerə çatanda kişi dedi: "Döşəyimin ortasına nəsə tökülüb – kişi toxumuna oxşayır. Bilmirəm bu haradandır". Bunu eşidəndə toplaşanlardan biri dedi: "Həni, göstər görüm". Həmən adam döşəye baxan kimi dedi: "Mənə bir qab ver, od da gətir". İstədiyi şeyləri götirdilər, o, yumurtanın ağını qaba yiğib odun üstündə bişirdi. Arvadın əri ondan bir az götürüb yedi, içəriyə toplaşanlar da daddılardır – hamı gördü ki, bu yumurta ağıdır. Belə olanda, kişi başa düşdü ki, arvadını nahaq yerə döyüb, onun bu işdə günahı yoxdur.

Camaat yiğışb kişi arvadı ilə barışdırıldı. Lotunun bu arvadı ələ gətirmək üçün işlətdiyi firıldaq baş tutmadı. İndi, ya qibleyi-aləm, bil ki, kişilərin bu cür kələkləri olur".

Bu əhvalata qulaq asandan sonra padşah əmr elədi oğlunun boynunu vursunlar.

Ancaq bu vaxt ikinci vezir irəli yeridi, padşahın qabağında yeri öpüb dedi: "Ya qibleyi-aləm, oğlunun boynunu vurdurmağa tələsmə. Onu Allah sənə yüz nəzir-niyazdan sonra əta eləyib. Biz hamımız ümidi varıq ki, sənin səltənətinin ən qiymətli incisi o olacaq, var-dövlətini qoruyub saxlayacaq. Tələsmə, ey hökmədar, bəlkə özünün günahsız olduğuna bir sübutu-dəlili var, özündən soruşarsan, deyər. Tələsib onu qətlə yetirərsən, sonra o tacir kimi peşman olarsan". Padşah xəber aldı: "Hansı tacirdən danışırsan, ya vəzir, ona nə üz vermişdir?" Onda vəzir dedi:

İKİNCİ VƏZİRİN NAĞILI

Biri var idi, biri yox idi, bir tacir var idi. Bu tacir yeməyinə, içməyinə çox fikir verirdi. Bir gün o başqa bir məmləkətə səfərə çıxdı. Orada bazarda gəzəndə gördü ki, bir qarı oturub, qabağına da iki çörək qoyubdur. Tacir qaridan soruşdu: "Bunları satırsan?" Qarı dedi: "Bəli". Tacir danışb çox ucuz qiymətə çörəkləri arvaddan aldı. Onları götürüb düşdüyü evə gəldi. Kişi həmən gün çörəklərin ikisini də yedi.

Ele ki sehər oldu, yerindən durub yenə bazara getdi. Bu dəfə də gördü qarı həmən yerdə oturub, qabağında da iki dənə çörək var. Tacir bu çörəkləri də aldı. Bu minval ilə iyirmi gün tacir qaridan çörək aldı. İyirmi gündən sonra qarı yox oldu. Tacir onu kimdən soruştusa, gördüm deyən olmadı. Bir gün o, küçədə getdiyi yerdə qariya rast geldi. Kişi ayaq saxlayıb onunla görüşəndən sonra soruşdu ki, nə üçün görükmürsən, bazara çörək çıxartmırsan. Qarı ona qulaq asdı, ancaq cavab vermedi. Tacir başladı yalvarmağa ki, qarı nə üz verdiyi ona danışın.

Belə olan surətdə, arvad dedi: "Yaxşı, ağa, qulaq as danışım. Mən bir adamın evində qulluq eləyirdim. Həmən adamın belinə yaman yara çıxmışdı. Onu müalicə eləyən həkim xəmirə erilmiş yaq qatib təpitmə düzəldirdi, qoyurdu kişinin ağrıyan yerinə, bütün gecəni qalırdı. Səher olanda mən həmən xəmirdən iki çörək bişirib bazarda sənə, ya da başqa bir Allah bəndəsinə satırdım. İndi o kişi ölüb, daha çörək bişirməyə unum yoxdur".

Tacir bu sözləri eşidəndə dedi: "Əlhəqq, biz hamımız Allahın bəndələriyik, onun yanına qayıdıb gedəcəyik. Allah-təalanın gücü-qüdrəti qarşısında hər şey acizdir!.."

Şəhrizad bu yerde sehərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

581-ci gecə

Ele ki beş yüz səksən birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, qarı çörəkləri hansı xəmirdən bişirdiyini danışanda tacir dedi: "Allah-təalanın gücü-qüdrəti qarşısında hər şey acizdir". Tacir iyərəndiyindən o qədər öyüdü ki, axırdı azarladı. O, çox peşman oldu, ancaq bu peşmanlığının bir faydası olmadı.

Bəli, qibleyi-aləm sağ olsun, arvadların kələyi çoxdur. Deyirlər ki, şahlar şahının yanında beli qılınclı dayanan bir şəxs vardı. Bu şəxs bir arvada aşiq olmuşdu. Günlərin bir günü o, öz nökərini arvadın yanına gönderdi. Həmişə sevgilisinə bir sözü-sovu olanda bu nökərile ona çatdırırırdı. Nökər arvadın evinə gedib onun yanında oturdu, başladı onunla

əylənməyə. Arvad nökərə tərəf əyilib onu qucaqladı. Nökər zənənlə yaxınlaşmaq istədi. Zənən razi oldu. İşin bu yerində nökərin ağası gəlib qapını döydü. Arvad tez nökəri zirzəmədə gizlətdi, sonra gedib qapını açdı. Nökərin ağası, belində qılınc içəri girdi, keçib aşinasının yatağının üstündə oturdu. Arvad da gəlib onun böyründə oturdu, başladı onunla oynayıb zarafatlaşmağa. Axırda kişi yerindən qalxıb onurla yaxınlıq elədi. Bu vaxt arvadın əri gəlib qapını döydü. Kişi xəber aldı: "Gələn kimdir?" Arvad cavab verdi: "Ərimdir". Kişi soruşdu: "Bəs mən nə eləyim, başıma nə çarə qılım". Arvad dedi: "Qılıncını siyir, get dur qapının ağızında başla məni söyüb hədələməyə. Elə ki ərim girdi içəri, otaqdan çıx, düzəl yola. Kişi onun dediyi kimi elədi. Bu vaxt arvadın əri otağa girdi, gördü padşahın xəzinədarı, əlində siyirmə qılınc dayanıb onun arvadını hədələyir. Xəzinədar ev sahibini görəndə xəcalət çəkdi, qılıncını qızına salıb evdən çıxdı. Kişi külfətindən soruşdu: "Nə olub, bu nə işdir?" Arvad dedi: "Sən gələn saatə şükür olsun! Allah bəndəsinin qanının arasına girdin. Əhvalat bele olub. Mən damda oturub yun əyirirdim. Birdən gördüm ki, cavan bir oğlan qan-ter içinde qaçaqaça bize tərəf gəlir, yaziq qorxudan deli kimi olmuşdu. Bu gördüğün kişi də əlində siyirmə qılınc, onun dalınca qaçırdı. Oğlan özünü mənim yanımı salıb qabağında yera yixildi. Əl-ayağımı öpə-öpə yalvarıb dedi: "Aman gönüdür, ay xanım, məni o adamın əlindən qurtar, günahum olmaya-olmaya məni öldürmək isteyir!" Yaziğim goldi, aparıb onu zirzəmədə gizlədim. Əlində qılınc olan adam bura girib oğlanı xəber alanda dandım, dedim görməmişəm. Onda kişi meni söyüb hədələməyə başladı, özün gelib işin üstünə çıxdı. Şükür olsun Allaha, sən vaxtında mənə yetirdi! Yoxsa, bilmirdim nə eləyim, bir kimsənə yox idi köməyimə çata". Əri dedi: "Çox savab iş görmüsən, arvad, Allaha xoş gedər, elədiyin yaxşılıq qabağına çıxar!"

Sonra kişi zirzəminin qapısını açdı, oğlanı səsleyib dedi: "Çıx eşiye, sənə zaval yoxdur". Oğlan qorxa-qorxa zirzəmidən çıxdı, ev sahibi bir də dedi: "Ürəyinə toxtaq ver, sənə zaval yoxdur!" Sonra da oğlana ürək-dirək verib başına bele bir iş gəldiyinə çox vaysındı. Oğlan da ona dua elədi. Onlar bir yerde həyətə çıxdılar. Daha bilmədilər ki, bunların hamısı arvadın kələyidir.

Bəli, qibleyi-aləm, bil və agah ol ki, bu, ancaq arvad fellərindən biridir, sərhesab ol, onların sözlərinə bel bağlama!"

Bunu eşidəndə padşah oğlunun boyununu vurdurmaq fikrindən vaz keçdi.

İki gündən sonra yene də həmən kəniz padşahın hüzuruna gəldi, onun qabağında yeri öpüb dedi: "Ey hökmədar, mənə elədiyi yamanlıq üstündə oğluna tənbəh elə, vəzirlərin sözlərinə qulaq asma. Yaxşı deyiblər ki, vəzirin pisindən yaxşılıq gözləmə. Sən də xain vəzirinin sözlərinə etibar eləyən o padşah kimi eləmə". Padşah soruşdu: "O, nə eləmişdi?" Kəniz dedi:

KƏNİZİN İKİNCİ NAĞİLİ

Qibleyi-aləm sağ olsun, deyirlər ki, biri var idı, biri yox idı, bir şahlar şahi vardi. Bu padşahın da bir oğlu vardi. Hökmədar onu qalan uşaqlarından çox istəyirdi, hamıdan artıq onu əzizləyirdi. Günlərin bir günü oğlu onun yanına gəlib dedi: "Ata, mən ova getmək istəyirəm". Padşah o saat əmr elədi ova hazırlıq görülsün, vəzirlərdən birinə de buyurdu ki, şahzadəylə bir yerde getsin, sefər zamanı ona qulluq eləyib bütün arzularına eməl eləsin. Vəzir oğlana lazım olan hər bir şeyi götürdü, nökər-naib atlandı, hamısı birlikdə ova çıxdılar. Bir xeyli gedəndən sonra gəlib bir yerə çatdılar. Gördülər ki, burada hər yan yamyasıl olaqdır, çay axır, ov da ki, boldur. Şahzadə vəzirə yaxınlaşış burada əylənmək istədiyini bildirdi. Onlar bir neçə gün orada qaldılar. Şahzadə burada çox şən saatlar keçirdi.

Sonra o, adamlarına əmr elədi yola düşsünlər. Qalxıb tərpəndilər. Bu vaxt birdən qabaqlarına sürüdən ayrı düşmüş bir ceyran çıxdı. Şahzadə ceyranı görçək xoşuna gəldi, onu diri-dirisi tutmaq istədi. Vəzirə dedi: "Mən bu ceyranı qovub tutmaq istəyirəm". Vəzir cavab verdi: "Nece isteyirsən elə də elə". Şahzadə adamlardan ayrılib təkbaşına atını ceyranın dalınca çapdı, qovhaqov, bütün günü tə gəcə düşənə kimi ceyranı izlədi. Gecə düşəndə ceyran özünü əlçatmaz bir yera verib gözdən itdi. Oğlan qaranlığa düşdүünü görüb istədi qayıtsın, ancaq ha tərəfə getmək lazım olduğunu bilmədi, çox pərt oldu. O, bütün gecəni səhərə qədər atın belində yol getdi, ancaq qabağına çıxan, köməyinə yetən olmadı. Təzədən yola düzəldi. Ac-susuz günün qızmar istisində günortaya kimi kor-koranə at sürdü.

Axırda qabağına bir şəhər çıxdı. Burada hündür binalar, göye ucalan minarələr vardi, ancaq insan gözə dəymirdi, şəhər xaraba idi, bayquşdan, qarğadan başqa bir ins-cins yox idi. Şahzadə xeyli dayanıb şəhərin xarabaliqlarına təəccübələ tamaşa elədi. Bu vaxt birdən gördü ki, divarın dibində bir qız ağlayır. Oğlan ona yaxın gəlib soruşdu: "Sən kimsən?" Qız cavab verdi: "Mən Boz torpağın padşahı et-Təyyahın qızı et-Təmimanam. Günlərin bir günü iş üçün evdən çıxanda cinlər ifriti məni götürüb qaçırdı, özüyle havaya qaldırıb yerlərə göy arasında uçmağa başladı. Bu vaxt onu odlu ulduzla vurub yandırdılar, mən də bura düşdüm. Üç gündür ac-susuzam. Səni görəndə sevindim..."

Şəhrizad bu yerdə səhərin açıldığıni görüb, nağılı yarımcıq qoydu.

582-ci gecə



Ele ki beş yüz seksen ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, et-Təyyah şahın qızı şahzadəyə deyəndə ki: "Səni görəndə sevindim", oğlanın ona yazığı gəldi, qızı tərkinə alıb dedi: "Sakit ol, gözünün yaşını sil! Allah-təalanın köməyiyle öz elimə, ailəmə çata bilsəm, səni atanın yanına göndərərəm". Oğlan atını sürüb getməyə başladı ki, görsün bir yana çıxa bilərmi. Bir xeyli gedəndən sonra tərkinə mindirdiyi qız dedi: "Ey şahzadə, məni düşürt o divarın yanında, su başına çıxmış istəyirəm". Oğlan atının cilovunu çəkib qızı yere düşürtdü, özü də orada dayanıb gözledi. Qız divarın dalına keçdi, bir azdan oradan çıxanda çox bədheybat idi. Şahzadə onu görəndə tükləri biz-biz oldu, qorxudan az qaldı ağılı başından çıxsin. Qız yeno atın belinə sıçrayıb oğlanın tərkinə mindi. Onun sir-sifəti çox qorxunc olmuşdu. Qız dedi: "Şahzadə, nə oldu sənə, görürəm sifətin dəyişib". Şahzadə cavab verdi: "Yadına bir şey düşdü, onun haqqında fikirleşirəm". Qız dedi: "Atanın qoşunlarını, pəhləvanlarını köməye çağır". Şahzadə cavab verdi: "O kəsin haqqında ki, mən fikirleşirəm, nə qoşundan qorxur, nə pəhləvanları sayır". Qız dedi: "Onda qoy atanın pulu, xəzinəsi sənin köməyinə yetsin". Şahzadə cavab verdi: "O kəsin haqqında ki, mən fikirleşirəm, ona nə pul lazımdır, nə xəzinə". Qız dilləndi: "Siz deyirsiz ki,

göyde Allahınız var, o, hamını görür, ancaq onu heç kim görmür, həm də o, her şeyə qadirdir". Şahzadə cavab verdi: "Bəli, bizim ordan başqa xaliquımız yoxdur". Qız dedi: "Onda ona dua elə, bəlkə səni mənim əlimdən qurtara".

Şahzadə üzünü göye tutdu, sidq-ürəklə Allaha dua eləyib dedi: "Ya xudavəndi-kərim, mənim köməyime yet, bu bələdan məni qurtar". Oğlan bu sözü deyəndə elilə qızı göstərdi. Qız o saat atdan yerə yığıldı, yanına qapqara kömürlə döndü. Şahzadə Allaha şükür eləyəndən sonra yola düzəlib atını çapdı. Şükür olsun Allah-təalanın kərəminə, oğlanın imdadına yetdi, şahzadə onun köməkliyile yolu tapıb öz ölkəsinə çatdı, çəkdiyi ezbə-əziyyətdən sonra atasının məməkətinə yetişdi.

Bütün bu işlerin de səbəbi şahzadəyle ova gedən vəzir idi, o, istəyirdi ki, oğlan səfərdə itib-batsın, ancaq Allah-təala şahzadənin köməyinə yetdi. Qibleyi-aləm, bu əhvalatı sənə ona görə danışdım ki, özün görsən, bədxah vəzirlerin ürəyində padşahın barəsində gizli-gizli qara niyyətləri olur. Belə işlərde sərhəsab ol".

Padşah kənizin sözünə qulaq asıb hökm elədi ki, oğlunun boynunu vursunlar. Elə bu vaxt üçüncü vəzir ayağa qalxıb o biri vəzirlərə dedi: "İndi də mən siz虫 bugünlük padşahın qəzəbindən qurtararam".

Bunu deyib o, padşahın hüzuruna getdi, onun qabağında əyilib yeri öpəndən sonra dedi: "Padşah sağ olsun, mən həmişə sənin xeyirxah məsləhətçin olmuşam, sənə canla-başla qulluq eləmişəm. İndi də öz fikrimi sənə bildirirəm: gözünün nuru, ürəyinin bir parçası olan oğlunu öldürmə. Cavan uşaqdır, bəlkə xırda bir iş tutub, onu da kəniz şişirdib sənə xəbər veribdir. Deyirlər ki, bir damcı baldan ötrü iki kəndin camaati bir-birini qırıb tərk eləyibdir". Padşah soruşdu: "Əhvalat necə olub?" Vəzir dedi:

ÜÇÜNCÜ VƏZİRİN NAĞILI

Ya qibleyi-aləm, bil və agah ol! Deyirlər ki, günlərin bir günü bir ovçu çöldə ov eləyirdi. Qayada kahanın içorisində bir çalaya rast goldı, gördü ki, çala ağıznacan arı balıyla doludur. Ovçu özüylə götürdüyü tulugun içorisinə baldan yiğib aşırı ciyinə, şəhərə tərəf üz qoydu. Bu kişinin yanında tazisi vardi, özü də o, tazini

çox istəyirdi. Bəli, ovçu şəhərə çatdı, bir baqqalın dükəninin qabağında ayaq saxlayıb balı ona satmaq istədi. Baqqal tuluğun ağızını açıb baldan çıxardı ki, görsün necə baldır. Bu vaxt baldan bir damcı süzülüb yera düdü. O saat onun üstüne milçək yiğdi. Bir quş da gəlib başladı milçəkləri tutmağa. Baqqalın pişiyi quşun üstüne atıldı. Ovçunun tazisi pişiyi görən kimi cumub onu boğdu, baqqal bunu görənde tazisini vurub öldürdü, ovçu da ireli yeriyb baqqalı öldürdü. Baqqal bir kənddən idi, ovçu başqa kənddən. Hər iki kəndin camaati məsələni eşidib ayağa qalxdı, silahlanıb bir-birinin üstünə yeridi. Üzüze geldilər, vuruşmağa başladılar. Çoxlu adam qırıldı, o davada ölübitinən sayını-hesabını bir Allah bılır.

Padşah sağ olsun, arvadların kəleyi deməkla qurtaran deyil. Belə rəvayet eləyirler ki, bir kişi bir gün arvadına pul verdi ki, bazara gedib düyü alsın. Arvad kişinin verdiyi bir dirhəmi götürüb düyü satanın dükənинe getdi. Dükənci düyunü çəkib arvada verəndən sonra onunla zarafatlaşmağa, qaş-göz eləməye başladı. Sonra da dedi: "Düyü qəndlə ləzzətlə olur. Qənd isteyirsənə bir dəqiqəliyə adda gəl yanına. Arvad dükana girdi. Dükənci qula dedi: "Buna bir dirhəmlik qənd çək!" Sonra da qula xəlvətəcə göz elədi. Qul arvadin əlindəki dəsmalı ondan alıb düyunü boşaldandan sonra dəsmala torpaq tökdü, qəndin əvəzinə də dəsmala daş yiğdi, sonra onu bağlayıb arvad üçün qoydu. Arvad dükəncinən yanından çıxdı, dəsmalı götürüb evinə getdi. Elə bilirdi ki, dəsmaldakı qəndlə düyüdür. Evə çatış bağlamani ərinin qabağına qoydu, özü qazan getirməyə getdi. Kişi dəsmalı açıb gördü ki, daş, torpaqdır.

Arvad əlində qazan kişinin yanına qayıdanda əri ona dedi: "Bəyəm biz ev-zad tikdiririk ki, bu daşı, torpağı yiğib getirmişən?" Arvad bunu görənde başa düdü ki, dükəncinən qulu ona kələk qurubdur. O saat ərinə dedi: "A kişi, vallah başıma elə iş gəlib ki, az qalmışam lap ağlımı itirəm. Getmişdim əlek getirməyə, qazanı götürüb gelmişəm". Əri soruşdu: "Nə gəlib başına?" Arvad cavab verdi: "Verdiyin dirhəm bazaarda əlimdən yera düdü. Camaatın içərisində dayanıb axtarmağa utandım, bir tərəfdən də pula çox heyfim gəlirdi. Ona görə də dirhəmin düşdürü yeri torpağını dəsmala yiğib getirdim ki, evdə əleyim. İndi getmişdim ki, əlek getirim, çəşib qazanı getirmişəm".

Bu sözlərdən sonra arvad gedib əlek getirdi, onu ərinə verib dedi: "Götür bu torpağı əlekdən keçir, sənin gözün mənimkindən yaxşı

görür". Kişi torpağı eləməyə başladı, o qədər əledi ki, üz-gözünü, saç saqqalını toz basdı. Daha kişinin ağlına gəlmədi ki, bunlar hamısı arvadın kələkləridir, onun töretdiyi işlərdir.

Ya hökmədar, mən arvadların fəsadlarından birini sənə danışdım. Allah-tealanın kəlamına fikir ver, o buyurub: "Əlhəqq, sizin fəsadlatınızın sayı-hesabı yoxdur". "Xudavəndi-kərim bir də belə deyib: "Əlhəqq, şeytanın fəsadları onlarınının yanında heç nədir!"

Padşah vəzirin bu sözlerini eşidəndə, ağlina batdı, ürəyi rehəmə gəldi, acığ soyudu. Çünkü vəzirin söylədiyi Allah kələmi barensində fikirleşdi, xudavəndi-kərimin sözleri onun fikir, dərrake səmasını işiq-landırdı. Ona görə də padşah oğlunu öldürmək inadından əl çekdi.

Ancaq dördüncü gün tamam olanda kəniz padşahın hüzuruna gəldi, onun qabağında yeri öpüb dedi: "Ya qibleyi-aləm, ey hər fikri, qərarı haqq olan hökmədar, mən öz düzlüyüm sənin hüzurunda açıq-aydın sübuta yetirdim,ancaq sən mənim könlümə dəyidin, mənə sataşana tənbəh ələmədin. Çünkü o, sənin oğlundur, canın-ciyrindir. Ancaq göydə Allah var, şükür olsun onun böyüklüyünə, Allah özü mənim qisasımı ondan alar, necə ki, bir şahzadənin qisasını vəzirlərə atasından aldı". Padşah soruşdu: "Əhvalat necə olub?" Kəniz dedi:

KƏNİZİN ÜÇÜNCÜ NAĞILI

Qibleyi-aləm sağ olsun, biri var idi, biri yox idи, bir şahlar şahı vardi. Bu padşahın aman-zaman bircə oğlu vardi, başqa züryəti yox idи. Uşaq böyüyüb həddi-bülüğə çatanda atası oğluna toy eləyib başqa bir padşahın qızını ona aldı. Qızın gözəlliyi, qəşəngliyi sözəttirife siğan deyildi. O hələ atası evində olanda, əmisi oğlu nə qədər elçi göndərməşdi, qız ona getməmişdi. İndi oğlan eşidəndə ki, əmisi qızı başqa adama ərə gedib, bərk qışqandı. Belə qərara gəldi ki, qızın qayınatasının vəzirinə xələt göndərib onu ələ getirsin. Sonra oğlan vəzirə çoxlu xələt, pul göndərdi, özüne də sisariş elədi ki, bir kələk qurub şahzadəni elə tələyə salsın ki, bir də oradan qurtara bilməsin, ölüb tələf olsun. O, vəzirə göndərdiyi sisarişini bu sözlərlə tamamladı: "Ya vəzir, əmim qızının məni qoyub ona ərə getdiyinə dözə bilmirəm, ona görə də belə bir işə möcbur oldum". Vəzir oğlanın göndərdiyi bəxşişləri alandan sonra gələn adama tapşırdı ki, gedib qızın əmisi oğluna belə

desin: "Üreyin qoy buz kimi olsun, qəm yemə, məndən nə xahiş eləmişən hamısına əməl olunacaq!"

Elə bu vaxt qızın atası adam göndərib şahzadəni öz məmləkətinə çağırdı ki, gəlib orada qızın yanına getsin. Şahzadə padşahın naməsini alanda atası getmek üçün oğluna izn verdi, bəxşış alan veziri də ona qoşub min atlı ayırdı, kəcavə, çadır, alaçıq, getdiyi yerdə paylamaq üçün çoxlu xəlet verdi. Vəzir şahzadəyə bir yerdə yola düşdü. Onun ürəyində qara niyyəti vardi, fikirləşirdi ki, nə təhər eləsin şahzadəni tələyə salsın. Onlar səhraya çatanda vəzirin yadına düşdü ki, bu yerdə dağdan bir çay axır, adına İslədayan çay deyirlər, hansı kişi onun suyun dan içsə dönüb olur arvad. Həmən çayın yaxınlığında vəzir qoşun əhlinə əmr elədi atdan düşsünlər, ancaq özü təzədən atlanıb şahzadəyə dedi: "Bu yaxından çay axır, mənimlə gedib ona baxmaq isteyirsənmə?"

Şahzadə atını mindi, adamlarından heç kəsi götürməyib vəzirlə birlikdə yola düşdü. Bir qədər gedəndən sonra çayın qırğıına yetişdilər. Şahzadə atdan yerə endi, əllerini yuyub çayın suyundan içdi. Bu vaxt oğlan qəfil dönüb oldu arvad. Şahzadə başına nə gəldiyindən duyuq düşəndə elə qışqırıb ağladı ki, az qaldı qəşə eləsin. Vəzir onun yanına gəlib canıyanan adam kim vaysına-vaysına soruşdu: "Axi, sənə nə oldu?" Oğlan başına gələni ona bildirdi. Vəzir o saat başladı ah-vay eləyib ağlamağa. Sonra da dedi: "Allah-təala özü sənə bu bələdan xilas eləsin! Deyə-gülə gəlirdik, sevinirdik ki, sən orada padşahın qızının yanına girəcəksən. Belə də bədbəxtlik olar, bu bəla haradan gəlib sənə tapdı? İndi bilmirəm qızın yanına gedəkmi, getməyəkmi? Özün necə buyursan ele elərik. Əmrin nədir?" Şahzadə dedi: "Qayıt get atamın yanına, başıma gələn əhvalatı ona daniş. Men bu bələdan xilas olana kimi ölsəm də buradan tərpenməyəcəyəm".

Şahzadə namə yazıb başına gələni atasına bildirdi. Vəzir naməni götürdü, şahzadəni, qoşunu orada qoyub özü padşahının məmləkətinə qayıtdı. O, ürəyində şahzadəyə üz verən bədbəxtliyə sevinirdi. Bəli, vəzir padşahın yanına çatdı, şahzadənin qəziyyesini ona nağıl eləyib naməni verdi. Padşah məsələdən xəber tutanda çox meyus oldu. O, dərhal bütün biliciləri, cürbəcür sirlərdən başları çıxan şəxsləri çağırıldı, əmr elədi oğluna üz verən bəlanın nə olduğunu ona başa salınlardı. Ancaq çağrırlanların heç biri hökmdarın sualına cavab verə bilmədi.

Vəzir də bu vaxt qızın əmisi oğluna şad xəber göndərib şahzadənin başına gələni ona çatdırıldı. Vəzirin göndərdiyi naməni alanda oğlan çox

şad oldu, yenə də əmisi qızını almaq arzusuna düşdü. Oğlan təzədən vəzirə çoxlu xəlet, pul göndərib minnətdarlığını bildirdi.

Bunlar burada qalsınlar, sizə kimdən deyim, şahzadədən. O düz üç gün, üç gecə çayın qırğıından tərpenmədi, nə yedi, nə içdi, elə bəlaya düber olduğu yerdə oturub Allaha yalvardı. Şükür olsun Allaha, o etəyindən yapışanı heç vaxt əlamanda qoymur. Dördüncü gün sona yetib gecə düşəndə qəfil şahzadənin qarşısında bir atlı peyda oldu. Onun başında tac vardi, görkəmindən padşah balasına oxşayırdı. Atlı şahzadədən soruşdu: "Ey cavan, sənə kim bu yerə gətirib çıxardıb?" Onun cavabında şahzadə başına gələn qəzavü-qədəri nağıl eləyib, təzəcə evləndiyi arvadının yanına getdiyini, yolda vəzirin onu bu yerə gətirdiğini, çayın suyundan içəndən sonra bu hala düşdүünü xəbər verdi. Şahzadə bu sözləri dedikcə dərd-qəmdən göz yaşını sel kimi axırdı.

Süvari şahzadənin söylədiklərini eşidəndə ona rəhmi gəlib dedi: "Sənə bu bəlaya salan elə həmən o vezirdir. Çünkü bu çayın suyundakı hikmeti dünyada bu şəxsən başqa bir bəni-adəm bilmir". Bu sözlərdən sonra süvari şahzadəyə atını minsin dedi, oğlan ata mindi. Süvari dedi: "Mənim evimə gedəcəyik, bu axşamı mənə qonaqsan". Şahzadə soruşdu: "Söyle görün sən kimsən ki, mən səninə gedim?" Süvari cavab verdi: "Mən cılın padşahının oğluym, sən də bəni-adəm padşahının oğlusun. Sakit ol, dərdi, qəmi ürəyindən çıxart, sənin dərdinə çarə eləmək mənim əlimdə heç nədir".

Oğlan qoşun-leşkəri orada qoyub cılın padşahının oğluyla səhərdən gecə yarısına kimi yol getdi. Birdən cılın padşahının oğlu ondan soruşdu: "Bilirsənmi bu vaxt ərzində nə qədər yol gəlmüşik?" Şahzadə cavab verdi: "Xeyr, bilmirəm". Cılın padşahının oğlu dedi: "Biz bura-can gəldiyimiz yolu piyada adam düz bir ilə gələ bilər". Şahzadə çox təəccüb eləyib ondan soruşdu: "Bəs mən ata-anamın yanına necə qayıdacağam?" Süvari cavab verdi: "O sənin işin deyil, onu mən bilirom. Elə ki sən bu bələdan xilas oldun, ondan sonra ata-ananın yanına bir göz qırpmında çatacaqsan. Bu, mənim əlimdə çox asan bir şeydir." Oğlan cılın bu sözlərini eşidəndə şadlığından az qaldı uça. O, qulaqlarına inanmirdi, elə bil bunları yuxuda göründü. Şahzadə sevinə-sevinə dedi: "Şükür olsun bədbəxt xoşbəxt eləyən qüdrətinə!.."

Şəhrizad bu yerdə səhərin açıldığına görüb nağılı yarımcıq qoysdu.

583-cü gecə

Elə ki beş yüz seksen üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, cinlər padşahının oğlu bəni-adəm padşahının oğluna dedi: "Sən bu bələdan xilas olandan sonra ata-ananın yanına bir göz qırpmında çata-caqsan!" Şahzadə bu sözləri eşidəndə şadlığından az qaldı uça... Onlar səhər açılanı kimi getdilər. Qəflətən qabaqlarına çox sefali bir yer çıxdı. Burada hər yan yamaşıl idi, çiçək çiçəyi çağırırdı, budaqlarda quşlar cəh-cəh vururdu; burada hündür binalar tikilmişdi, gözəl bağlar salmışdı. Buraya yetişəndə cinlər padşahının oğlu atdan düşdü. Şahzadəyə də əmr elədi düşsün. Sonra onun əlindən tutub oradakı imarətlərdən birinə apardı. İçəri girəndə oğlan gördü ki, burada cah-cələl daha bu sözdən deyil. O, həmən günü cinlər padşahının yanında yeyib-içməkdə keçirdi. Gecə düşəndə cinlər padşahının oğlu qalxıb atını mindi, bəni-adəm padşahının oğlu da atlandı, qaranlıqda oradan tərpənib ta səhəre kimi gethagət yol getdilər.

Birdən qabaqlarına qara bir yer çıxdı, ətrafdə bir ins-cins yox idi, hər tərəf qapqara daş-torpaq idi. Bunu görəndə şahzadə xəbor aldı: "Bura haradır?" Cinlər padşahının oğlu cavab verdi: "Bura "Qara yer" deyərlər, cinlərin şahənşahı Qoşaqanadın torpağıdır. Yer üzündə onun qabağına çıxan padşah olmaz. Qoşaqanad şahdan izn almasa heç kim bu torpağa ayaq basa bilməz. Ona görə dayan, əvvəlcə ondan rüsxət alaş". Şahzadə dayandı, cin bir dəqiqəliyə harasa yox oldu, sonra yenə onun yanına qayıtdı. Atlanıb yola düzəldilər. Gethagət gəlib qara dağların altından axan bir çayın kənarına çatdılар. Burada cin oğlana dedi: "Atdan düş!" Şahzadə atdan yere düşdü. Cin dedi: "Əyil, bu çayın suyundan doyuncu iç". Oğlan sudan içən kimi o saat Allah-təalanın köməyilə yenə də dönüb həmişəki kimi kişi oldu.

Şahzadə elə sevindi, elə şad oldu, elə bil dünya üzünə təzədən gəlmışdı. O, cindən soruşdu: "Ay qardaş, bu çayın adı nədir? Cin cavab verdi: "Bu çayın adına Zənənə çayı deyərlər. Hansı arvad bunun suyundan içəsə dönüb olar kişi. Bələdan qurtardığına Allaha şükür elə, min

atını". Şahzadə üzüüste yerə döşənib Allah-təalaya min şükür eləyəndən sonra hər ikisi atlarını minib yola düzəldi. Gethagət, gün axşam olanda gelib yenə cinlərin məmləkətinə çatdılار. Şahzadə o gecəni də, səhərisi günü də cinlər padşahının oğlunun yanında qaldı, yedilər, içdi-lər, o ki var deyib güldülər.

Axırda cinlər padşahının oğlu ona dedi: "Bu gecə öz kulfetinin yanına getmək istəyirsinmi?" Şahzadə cavab verdi: "Bəli, istəyirəm, getməyim lazımdır". Onda cinlər padşahının oğlu atasının qullarından Raciz adlı birisini çağırıb dedi: "Bu oğlani burada mindirərsən ciyinə, səhərin gözü açılmamış aparıb çatdırarsan arvadının, qayınatasının yanına". Qul cavab verdi: "Baş üstə, itəat borcumdur. Canla-başla!". Bu sözlərdən sonra o yox oldu, azacıq keçmiş ifrit surətində geri qayıtdı. Şahzadə onu görəndə elə qorxdu ki, az qaldı ağıl başından çıxsın. Cinlər padşahının oğlu dedi: "Sənin başından bir tük də əskik olmaz. Atını min, sür, qalx bunun ciyinə". Şahzadə cavab verdi: "Yox, qoy özüm minim qulun boynuna, ancaq atım qalsın sənin yanında". Oğlan atını orada qoyub özü mindi qulun boynuna. Cinlər padşahının oğlu ona dedi: "Yum gözünü!" Şahzadə gözünü yumdu, qul onunla birlikdə üçub havaya qalxıdı, dayanmadan, durmadan yerlərə göy arasında qanad çaldı. Oğlan heç bilmədi ki, hara haradır. Dan yeri ağarmamış, gəlib onun qayınatasının imarətinin üstünə çatdılар. Sarayın damına enəndən sonra ifrit dilləndi: "Boynumdan düş". Şahzadə düşəndə o dedi: "Aç gözünü. Bax, bura sənin qayınatanın sarayıdır, qızı da buradadır".

Bu sözlərdən sonra ifrit oğlanı orada qoyub özü geri qayıtdı. Səhər açıldı, şahzadə bir az özüne gəlib sarayın damından aşağı düşdü. Elə bu vaxt qayınatası onu görüb təccüb elədi. Yaxına gəlib dedi: "Biz həmişə görmüşük ki, adam evə qapıdan girər, ancaq sən göydən düşürsən". Şahzadə cavab verdi: "Allah-təalanın buyuruğu belədir, şükür olsun onun böyüklüyüna!" Padşah oğlanın başına gələnləri eşidəndə həm təccüb elədi, həm də oğlanın xilas olduğuna sevindi. Gün qalxanda o, vəzirini yanna çağırıb buyurdu ki, şaha layiq məclis qursun. Bəli, məclis quruldu, neçə gün neçə gecə toy oldu. Oğlanı qızın yanına saldılar. Şahzadə iki ay arvadının yanında qalandan sonra onu da götürüb öz vətənинə, ata-anasının yanına qayıtdı.

O ki qaldı qızın əmisi oğluna, o da şahzadənin qızın yanına gəldiyini görəndə hirsindən, hikkəsindən buna tab getirə bilmedi, bağır çatlayıb öldü. Şükür olsun Allahın kərəminə, şahzadəni vəzirin fitnə-fəsadından

xilas elədi. Oğlan arvadı ile birlikdə, kefi kök, damacı çağ gəlib atasının yanına çatdı. Padşah qoşun götürüb vezir-vəkillərile bir yerde oğlunun pişvazına çıxdı.

İndi, ya qibleyi-aləm, mənim də Allah-təalanın arzum budur ki, vezirlərini tanımaqda sənə kömək olsun. Səndən də iltimasım budur ki, mənə sataşdırına görə oğluna tənbəh eləyəsən”.

Padşah kənizin danışdığını bu əhvalati eşidəndən sonra əmr elədi oğlunun boynunu vursunlar...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

584-cü gecə

Elə ki beş yüz səksən dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: “Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, kəniz nağılini qurtarib padşaha dedi: “Səndən iltimasım budur ki, mənə sataşan oğluna tənbəh eləyəsən”. Padşah əmr elədi oğlunun boynunu vursunlar”.

Bu söhbət dördüncü gün oldu; sonra dördüncü vezir padşahın hüzuruna geldi, onun qabağında yeri öpüb dedi: “Allah sənin köməyin olsun, ömrünü uzun eləsin, ya hökmdar! Qərarına əməl eləməyə tələsmə; ağıllı adam bir iş tərəfdən həmişə nəticəsini bəri başdan fikirləşər, məsəl var, deyərlər: “Tələsen təndirə düşər”. Ya qibleyi-aləm, arvadların fırıldağı çox olur. Eşitmışəm ki...” Padşah soruşdu: “Nə eşitmisin?” Vəzir cavab verdi:

DÖRDÜNCÜ VƏZİRİN NAĞILI

Padşah sağ olsun, biri var idi, biri yox idi, bir arvad vardı. Onun gözəllikdə, qəşənglikdə tayı-bərabəri tapılmazdı, baxan deyərdi bir də baxım. Günlərin bir günü bir dəstə cavan onu gördü. Görən kim də içərilərindən bir nəfəri arvada aşiq oldu. Ancaq nə qədər elədi, onu elə getirə bilmədi. Arvad özünü zinadan saxladı, onun belə işə həvəsi yox idi.

Bir gün iş belə gətirdi ki, onun əri başqa şəhərə safər elədi. Oğlan məsələdən xəber tutanda arvada hər gün sıfərişi sıfariş dalınca göndərməyə başladı. Di gel, zənəndən cavab ala bilmədi ki, bilmədi. Yaxında qarı olurdu. Oğlan onun yanına getdi, salam verib əyləşdi, dərdini qariya danışmağa başladı. Arvada bənd olduğunu, onsuz dura bilmədiyini, ürəyinin od tutub yandığını nağıl eləyib, nə cür olursa olsun, onunla yaxınlıq eləmək istədiyini bildirdi. Qarı oğlanın söylədiklərinə qulaq asıb dedi: “Heç fikir eləmə, Allah qoysa, mən bu işi düzəldərəm”. Oğlan qarının sözlərini eşidənde ona bir dinar verib evinə getdi.

Səhərisi gün tezdən qarı həmən arvadın evinə getdi, qılığına girib onunla dostlaşıdı. Hər gün yanına gedib-gelməyə başladı. Günorta çörəyini, axşam çörəyini arvadın yanında yeyəndən sonra qarı evinə gedəndə, uşaqlarına da xörək aparırdı. Qarı səhərdən axşamacan cürbəcür oyunlar çıxardıb arvadın könlünü açırdı, deyib gülürdü, qoymurdı dərixsin. Elə eləmişdi ki, daha cavanəzən onszuz birçə saat da dura bilmirdi. Bir gün qarı arvadın evindən çıxanda çörək götürüb arasına piy qoydu, üstüne də istiot səpib küçədə bir itin qabağına atdı. Bu minvalla bir neçə gün iti bu cür yedirdib özünə öyrətdi. Axırda elə oldu ki, o hara getsə it də onun dalınca gedirdi.

Bir dəfə qarı yena iti yedirdəndə piyin üstünə o qədər istiot səpdi ki, acılığından itin gözəlli yaşırdı, zingildəyə-zingildəyə qarının dalınca getməyə başladı. Arvad bunu görəndə təccüb eləyib qaridan soruşdu: “Ay qarı nənə, niyə bu it belə zingildəyir?” Qarı cavab verdi: “Qızım, bu itin qəribə əhvalatı var. Bu it vaxtilelə gözəl-göyçək bir cavanəzən idi, özü də mənim dostum idı. Günlərin bir günü bir cavan oğlan onu küçədə görüb aşiq olmuşdu, elə aşiq olmuşdu ki, axırda dərdindən yorğan-döşəyə düşmüdü. Oğlan bunun yanına nə qədər adam gəndərdi, yalvardı-yaxardı ki, ona rəhm eləsin, sözünü yerə salmasın, ancaq cavanəzən ona məhəl qoymadı. Mən çox məsləhət elədim, dedim: “Qızım, oğlanın sözüne bax, onun dediyinə qol qoy, yazığın gəlsin; könlüne deymə”. Ancaq məsləhətimə qulaq asmadı. Axırda oğlanın sebri kəsildi, gedib dostlarına dərdini danışdı. Oğlanın dostları adı elətdirib cavanəzəni insan surətindən çıxardılar, beləcə it surətinə saldılar. Cavanəzən nə sıfətə düşdüyüն, nə halda olduğunu görəndə mənim yanımı gəlib ulaya-ulaya əlimi, ayağımı yalamağa başladı. Məndən başqa ona yiye duran tapılmadı. Mən onu tanıyıb dedim: “Sənə nə qədər öyünd-nəsihot verdim, sözümə qulaq asmadın...”

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



585-ci gecə

Ele ki beş yüz səksən beşinci gecə oldu, Şəhrizad nağılin dalını danişmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, hiylələr qarı yalandan quraşdırıldığı it əhvalatını arvada nağıl eleyirdi ki, onu tovlaşdırıb mətləbinə çatsın. Qarı deyirdi: "Tilsimə salınan bu yazıq cavanəzən ulaya-ulaya yanımı geləndə dedim: "Sənə nə qədər öyüd-nəsihət verdim, sözümə baxmadın". Hə qızım, bunu bu kökdə görəndə rəhmim gəldi, öz yanında saxladım. İndi o vaxtdan belədir, başına gələnlər yadına düşəndə öz gününə yanır, ulamağa başlayır".

Arvad qarının sözlərini eşidəndə canına qorxu düşdü, odur ki, dedi: "Qarı nənə, Allah haqqı, sənin nağıl elədiyin bu əhvalat məni yamanca qorxutdu!" Qarı soruşdu: "Sən nədən qorxdun?" Arvad cavab verdi: "Qəşəng bir oğlan var, haradasa məni görüb bənd olub, neçə dəfə sıfıraq gönderib, razi olmamışam. İndi qorxuram ki, bu itin başına gələn mənim də başıma gələ". Qarı dedi: "Ehtiyatl ol, qızım, boyun qaçırmra, yoxsa qorxuram sənin də başına belə iş gələr. Əger sən onun yerini-yurdunu bilmirsənse, nişanlarını mənə de, harada olsa tapıb sənin yanına getirərəm. Ele ele ki, sənin üstündə heç kəsin üreyinə dağ çəkilməsin".

Arvad oğlanın nişanlarını qariya danişdi, o da özünü tanımadığa qoydu, guya ömründə elə adamı nə görüb, nə də tanyır. Onda qarı dedi: "Gedib soraqlaşaram". Arvadın evindən çıxan kimi özünü birbaş oğlanın yanına qışnaşdırıb dedi: "Kefini kök elə, sənin aşiq olduğun arvadı tora salmışam. Sabah günortadan bir saat keçmiş kükçənин ayağında məni gözlərsən. Gəlib səni götürərəm, bir yerde gedərik arvadın evinə, günün qalanını da, gecəni də səhərə kimi orada qalıb keşini çəkərsən".

Oğlan çox sevindi, qariya iki dinar verib dedi: "Əger arzuma yet-səm, onda sənə düz on dinar verəcəyəm". Qarı yenə arvadın yanına qayıdıb ona dedi: "Getdim oğlunu tapdım, o iş baredə danişdım, gördüm sənin əlindən bərk cinlənib, isteyir sənə nəsə bir xətər yetirsin. Mən onu çox dilə tutdum ki, sabah günorta azanından sonra gəlsin bura

sənin yanına". Arvad çox şad olub dedi: "Qarı nənə, əger onun ürəyi yumşalsa, günorta çığı menim yanına gəlsə, sənə on dinar verəcəyəm". Qarı cavab verdi: "Onun gəlməyini ancaq mən sənə xəbər verəcəyəm". Səherisi gün qarı arvada dedi: "Sən çörək hazırla, özün də qiymətli paltalarını sandıqdan çıxart, geyin-kecin, mən də gedim oğlunu sənin yanına getirrim".

Arvad başladı geyinib bəzənməyə, yemek-içmək hazırlamağa. Qarı küçəye çıxdı, sözləşdikləri yerde oğlanı gözləməyə başladı, ancaq o, gəlib çıxmadı. Qarı ora-burana gəzdi, dolaşdı, oğlanı tapa bilmədi. İş belə olanda, öz-özüne dedi: "Bəs mən ne eleyim? Bəs arvadın bişirdiyi xörəklər, mənə boyun olduğu pul əlimdən çıxsın? Yox, mən buna razı olmaram, bu kələk baş tutmalıdır, ayri bir adam tapıb onun yanına aparacağam". Qarı belə fikirləşə-fikirləşə küçədə gezdiyi yerde qəfil qabağına göyçək, yarışıqlı cavan bir kişi çıxdı, özü də sıfətdən uzaq səfərdən gələn adama oxşayırdı. Qarı ona yaxınlaşış salam verəndən sonra soruşdu: "Bir cavanəzən səndən ötrü yemek-içmək hazırlayıb, gedib yemek isteyirsinmi?" Həmən adam xəbər aldı: "Harada hazırlayıb?" Qarı cavab verdi: "Bizdə, mənim evimdə".

Kişi qarıyla getdi. Qarı bilmirdi ki, bu adam həmən arvadın əridir. Evə çatanda qarı qapını döydü, arvad gəlib qapını açdı. Qarı həyətə girəndə arvad evə qaçı ki, gedib hazırlanın, geyinib-keçinib, üst-başına etir-ənbər vursun. Qarı da bərk pərt olmuş, çəşbaş qalmış kişini qonaq otağına apardı. Arvad içəri girib qarının yanında oturan kişini görəndə fikirləşdi ki, nə eləsin, nə kələk işlətsin, o saat da fikirləşib tapdı.

O, başlığını ayağından çıxardıb ərinə dedi: "Demək bu imiş sənin mənə verdiyin söz? Demək məni aldadıb belə işlərdən çıxırsan? Sənin geldiyini eşitmışdım, ona görə də bu qarını göndərib səni sinayırdım. Mən səni həmişə belə işlərdən çəkindirirdim. İndi yaxşı ki, sənin etibarını gördüm, əhdimizi son pozdun. Mən indiyəcən elə bilirdim ki, sən pak adamsan. İndi öz gözlərimle gördüm ki, sən bu qarının yanına düşüb gəzəyən arvadların yanına gedirsin!" Arvad bu sözlərdən sonra başmaqla ərinin budamağa başladı. Kişi and-aman elədi ki, ömründə heç vaxt onu aldatmayıb, heç vaxt pis yola getməyib, arvad nahaq yera ondan belə şübhələnir. Kişi bu ucdan Allah'a, peyğəmbərə and içirdi, arvad da ağlaya-ağlaya onu döyüb qışkırdı: "Bura tökülnүn gəlin, ay müsəlmanlar!" Əri onun ağızını tutdurdu, arvad kişisinin əlini dişləyirdi. Kişi onun qabağında alçalırdı, əlini-ayağını öpüb yalvarırdı, ancaq arvad

onun günahından keçmək istəmirdi, elə hey yazığın başına-gözünə döyəcəyirdi.

Axırda arvad qariya göz elədi ki, onun əlini tutsun. Qarı aralığa girdi, arvadın əl-ayağını öpdü, onu birtəhər sakitləşdirib yere oturdu. Onlar oturandan sonra kişi qarının əllərini öpüb dedi: "Şən ki, məni bunun əlindən aldın, Allah-toala sənin köməyinə yetsin!". Qarı arvadın hiyləgərliyinə, kələkbazlılığını mat-məettəl qaldı. Bəli, qibleyi-aləm, buancaq arvadların felindən, fəsadından biridir".

Bu sözləri eşidənde padşah vəzirin nağılından ibrət alıb oğlunu qətlə yetirmək fikrindən əl çəkdi..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoysu.

586-ci gecə

Elə ki beş yüz səksən altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, dördüncü vəzir nağılini danışıb qurtarandan sonra padşah oğlunu qətlə yetirmək fikrindən əl çəkdi.

Besinci gün tamam olanda kəniz əlində zəhər padşahın hüzuruna gəldi, başına-gözünə döye-döye kömək istəyib dedi: "Ey hökmədar, ya mənə sataşdırığınə görə ədalətlə hökm verib oğlunu tənbeh elə, ya da mən bu saat bu piyalədəki zəhəri içib özümü öldürəcəyəm, məhşər gününə kimi qanımın baisi sən olacaqsan. Vəzirlərin deyirlər mən kələkbazam, hiyləgərem, ancaq inan ki, bu dünyada onların özlerindən hiyləger adam tapılmaz. Qibleyi-aləm, məgər sən zərgərlə kənizin əhvalatını eşitməmişən?" Padşah soruşdu: "Ay qız, de görüm onların arasında nə olub?!" Qız dedi:

KƏNİZİN DÖRDÜNCÜ NAĞILI

Padşah sağ olsun, biri vardı, biri yoxdu, bir zərgər vardı. Bu zərgər vaxtının çoxunu xanımlarla kefdə, mey məclisində keçırdı. Bir gün o, bir dostunun evinə getmişdi. Gördü ki, orada otağın

divarına bir qız şəkli çəkilib. Qız o qədər gözəl idi, deyərdin, yeməyim-icməyim onun xəttü-xaluna, gül camalına tamaşa eləyim. Zərgər şəkildən gözünü çəke bilmirdi, tez-tez gelib ona tamaşa eləyirdi. Qızın gözəlliyyi onu heyran eləmişdi. Axırda zərgər şəkildəki qızı elə aşiq oldu ki, onsuz dura bilmədi, iş o yerə çatdı ki, kişi azarlayıb yorğan-döşəye düşdü, az qaldı öla. Dostlarından biri onu görməyə gəldi, yanında oturub hal-əhval tutmağa, dərdini xəbər almağa başladı. Zərgər dedi: "Qardaş, mənim bu cür xəstələnib yatağa düşməyimin səbəbi eşqdır. Mən bir dostumun evində divara çəkilən qız şəklində bənd olmuşam". Zərgərin dostu onu danlayıb dedi: "Ağlinı başına yiğ! Dili-ağzı olmayan, gözü görməyən, qulağı eşitməyən şəkli aşiq olmaqdan sənə na fayda?!" Zərgər cavab verdi: "Axı onu çəkən elə-bele çəkməyib, gözlə bir qızın surətini çəkibdir". Dostu dedi: "Nə bilirsən, bəlkə onu elə öz başından çəkibdir?" Zərgər cavab verdi: "Haradan çəkir-çəksin, mən o qızın dərdindən ölürmə. Allah-toaladan əhdim budur, eğer bu dünyada o şəkli oxşayan bir qız varsa, onu görənə qədər mənə möhlət versin".

Dostu gedəndən sonra zərgər həmən şəkli çəkənin yerini-yurdunu soruşub-öyrənməyə başladı. Məlum oldu ki, həmən adam çıxıb gedibdir özge bir məmləkətə. İş belə olanda, zərgərin dostu ona namə yazıb şəkli necə çəkdiyini: öz başından yaratdığını, ya bir qız axbab çəkdiyini soruşdu. Şəkli çəkən belə bir cavab göndərdi: "Mənim çəkdiyim o şəkil bir vəzirin müğənnisinin şəklidir. Həmin qız Hindistan məmləkətinin Keşmir şəhərindədir".

Zərgər özü İran məmləkətində yaşayırı. O, məsələdən xəbər tutanda hazırlıq görüb Hindistan məmləkətinə səfər elədi. Çox uzun səyahətdən sonra gəlib Keşmir şəhərinə yetişdi. Şəhərə varid olub rahatlanandan sonra bir gün qalxıb bir dükənçinə yanına getdi. Bu kişi çox ağıllı-kamallı, hər seydən başı çıxan adam idi. Zərgər bu yerin padşahını ondan xəber alıb xasiyyətini soruşdu: Dükənçi dedi: "Bizim padşah ədalətli padşahdır, öz məmləkətindəki adamların dərdi-sorinə qalır, xeyirxah işlər görür. Camaatın şikayətinə ədalətlə baxır. Dünyada birçə seyden zəhləsi gedir ki, o da cadûgərlərdir. Arvad oldu, kişi oldu, harada cadugər görse tutdurub şəhərdən kənarda quyuya atdırır, orada qalıb onlar acıdan ölürlər". Sonra zərgər vəzirləri xəbər aldı. Dükənçi vəzirlərdən hər biri barəsində ona danışıb, necə adam olduqlarını nağıl

eləyəndən sonra müğənni kənizdən söz saldı, axırdı dedi: "O, filan vəzirin yanında olur".

Zərgər mənzilinə qayıdır neçə gün götür-qoy elədi, bir hiylə fikirləşib axtardı. Bir gecə leysan yağış yağımağa başladı, göy guruldadı, şimşək çaxdı, bərk külək qalxdı. Havanın belə qarışdığını görəndə zərgər oğruya lazım olan bütün əməlsilahı özüyle götürüb evdən çıxdı, müğənni Kənizin yaşadığı vəzirin imarətinə tərəf üz qoydu. Ora çatan kimi nərdivanı divara söykəyib başladı dama dırmaşmağa. İmarətin taxtapuşuna qalxandan sonra həyətə baxdı, gördü kənizlər öz otaqlarında yatıblar. Orada mərmər çarpayının üstündə bir qız uzanmışdı, üzünə baxanda deyirdin bəs on dörd gecəlik aydır işiq saçır. Zərgər həyətə düşüb qızın otağına girdi, əyləşdi çarpayısının yanında. Örtüyü üstündən qaldırdı, gördü örtük zərxaradandır. Qızın baş tərəfində qızıl şamdanlarda iki ənbər şəmi yanındı. Balıncının altına qoyduğu gümüş mürçünün içərisinə zinət şeylərini yiğmişdi.

Zərgər biçağı çıxardıb ucunu qızın yanına batırdı. Kəniz ağrıdan diksinib oyandi, zərgəri otağında görəndə qorxusundan nitqi tutuldu, qışqıra bilmədi, fikirləşdi ki, yəqin oğrudur, imarətini aparmaq istəyir. Qız ona dedi: "Mücrünü götür, içində nə var hamısı senin olsun, ancaq məni nəhaq yerə öldürmə, sənin mərdliyinə pənah gətirirəm". Zərgər dolu mücrünü götürüb otaqdan çıxdı..."

Şəhrizad bu yerde səhərin açıldığıni görüb nağılı yarımcıq qoydu.

587-ci gecə

Elə ki beş yüz səksən yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, zərgər vəzirin sarayına girib biçağı qızın yanına batırdı, sonra da içərisində kənizin zinət şeyləri olan mücrünü götürüb getdi. Səhər açılında qalxıb paltarını geydi, mücrünü qoltuğuna vurub üz qoydu bu yerin padşahının yanına, onun hüzurunda yeri öpüb dedi: "Ey hökmədar, mən sadıq bir Allah bəndəsiyəm, özüm də Xorasan məmləkətin-dənəm. Köçüb gəlmisəm ki, burada, sənin torpağında yaşayım. Çünkü

sənin xeyirxah, ədalətlı padşah olduğunu, rəiyiyəti yola verdiyini eşitmışəm. Bu şəhəre dünən axşamüstü yetişdim. Gördüm darvazalar bağlanıb, ona görə də qapının yanında uzandım. Elə təzəcə yuxuya gedirdim ki, bir də gördüm dörd arvad gəldi. İkişi yelpiyə minmişdi, ikisi də süpürgəyə. O saat başa düşdüm ki, bunlar sehrbazdırıllar, sənin şəhərinə uçurlar. Onlardan biri mənim yanımı gelib ayağıyla böyrümdən itelədi, sonra da əlində tutduğu tülükkü quyuğu ilə məni bərkədən vurdu. Mən də ağrından hırslandı, biçağımı çıxartdım, o dönüb getmək istəyəndə, biçağı endirdim, yumşaq yerində tutdu. Mən onu yaralayan kimi qız götürüldü. qaçanda qoltuğundan bu mücrü yerə düşdü. Mücrünü götürüb aćdım, gördüm ki, içi bahaltı zinət şeylərilə doludur. Onları götür, mənə lazım deyil, çünkü mən dağlarda-daşlarda gəzən sərgərdən adamam, bù dünyanın tərkini qılışsam, heç bir varında, dövlətində gözüm yoxdur, peşəm gecə-gündüz Allah-təalaya ibadət eləməkdir". Zərgər mücrünü padşahın hüzurunda yerə qoyandan sonra özü çıxıb getdi.

O bayırda çıxandan sonra padşah mücrünü açdı, zinət şeylərini götürüb əlində baxanda gözü bir boyunbağıya sataşdı, gördü ki, bu, onun vaxtile vəzirə bağışlaşlığı boyunbağıdır. İş belə olan surətdə, hökmədar əmr eləyib vəziri çağırıldı, vəzir hazır olanda padşah ona dedi: "Bu, sənə bağışladığım boyunbağıdır, eləmi?" Vəzir boyunbağını görcekk tanıyıb dedi: "Eledir, hökmədar, mən də bunu bağışlamışdım, bir müğənni kənizim var, ona". Padşah bunu eşidəndə əmr elədi: "Həmən qızı bu saat mənim hüzuruma gotir!" Vəzir gedib qızı getirdi, o padşahın hüzurunda hazır olanda hökmədar vəzirə buyurdu: "Onun paltarını qaldır, yanına bax, gör orada biçaq yarası var, ya yox". Vəzir kənizin yanını açıb baxdı, gördü ki, doğrudan qızın orasında biçaq yarası var. O, padşaha dedi: "Bəli, hökmədar, orası yaralanıb". Bunu eşidəndə padşah vəzirə dedi: "Bu sehrbazdır, zahid düz deyirmiş, heç bir şəkk-şübə ola bilmez!" Padşah bunu deyib əmr elədi, qızı aparıb səhərin kənarında sehrbazlar üçün hazırlanmış quyuya atsınlar. Həmən saat qızı aparıb quyuya atıldılar.

Zərgər eşidəndə ki, hiyləsi baş tutub, gecə kisəyə min dinar qoydu, özüyle götürüb quyunun keşikçisinin yanına getdi. Gecədən xeyli keçənə kimi orada oturub keşikçiyə oradan-buradan səhbət elədi. Sonra matləbə keçib dedi: "Qardaş, məlumun olsun ki, o deyilən məsə-

lədə bu gün bura salınan qızın heç bir təqsiri, günahı yoxdur, onun bu bədbəxtliyinə mən səbəb olmuşum". O, bütün əhvalatı açıb, əvvəldən-axıracan keşikçiyyə nağılı eləyəndən sonra dedi: "Qardaş, bu kiseni götür, içərisində min dinar var. Qızı ver mənə, götürüm öz memlekətimə gedim. Onun bu quyuda qalıb çürümeyindənse, bu dinarları götürməyin səndən ötrü faydalıdır. Ağlılı məsləhətdən boyun qaçırmı, ikimiz də ömür boyu sənə dua elərik". Keşikçi zərgərin danışdıqlarını eşidəndə onun hiyləgərliyinə, qurduğu kələyə lap mat qaldı, sonra da içərisində min dinar olan kiseni alıb qızı zərgərə verdi, özü də şərt qoydu ki, onlar bircə saat da bu şəhərdə ləngiməsinlər. Zərgər qızı götürüb o saat yola düzəldi, durmadan birbaş öz vətəninə gəldi. Beləcə öz arzusuna yetişdi.

İndi, qibleyi-aləm sağ olsun, gördünmü kişilərin necə hiylələri, qurğuları olur. Sənin vəzirlərin qoymurları ki, mənim qisasımı alasan. Axi sabah sən də, mən də haqq məhkəməsinin hüzurunda dayanacağıq. Onda sən məni incitdiyin üçün cavab verəcəksən".

Padşah qızın sözlerinə qulaq asandan sonra emr elədi oğlunun boynu vurulsun.

Beşinci vəzir padşahın hüzuruna gəldi, onun qabağında yeri öpüb dedi: "Ya qibleyi-aləm, bir az səbir elə, oğlunun boynunu vurdurmağa tələsmə! Çox vaxt, tələsən peşman olur. Qorxuram sən də o gülməyi yadından çıxaran adam kimi peşman olasan". Padşah soruşdu: "Bu əhvalat necə olub?" Vəzir dedi:

BEŞİNCİ VƏZİRİN NAĞILI

Qibleyi-aləm sağ olsun, biri var idı, biri yox idı, adlı-sanlı, varlı-dövlətli bir adam var idı, onun bəsdir deyincən pulu, çoxlu nökər-qulluqçusu, qulu, torpağı, mülkü vardi. Günlərin bir günü bu adam rəhmətə getdi. Züryət adında təkcə balaca bir oğlu qaldı. Vaxt oldu, oğlan böyükü boy-a-başa çatdı, günlərini yeyib-içməkdə, musiqiyə, mahnıya qulaq asmaqdə keçirməyə başladı. Özü də çox əliaçıqlıq eləyirdi, kim nə istəsəyi – yox deməzdi. Bu minvalla o, atasının qoyub getdiyi pulların hamisini dağıtdı, var-dövlətdən əsər-əlamət qalmadı..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımqıq qoydu.

588-ci gecə



Elə ki beş yüz səksən səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, oğlanın atasının qoyub-getdiyi var-dövlətdən əsər-əter qalmadı. Belə olan surətdə, oğlan qulları, torpaqları satmağa başladı. Onlar da qurtarandan sonra elə kasib düdü ki, özü ona-buna günəmzdə işləməyə başladı. Bu minvalla bir il keçdi. Günlərin bir günü, o, divarın yanında oturub gözleyirdi ki, görsün bi iş düşərmi. Elə bu vaxt əynində güzel libas, nurani bir qoca ona yanaşıb salam verdi. Oğlan soruşdu: "Əmi, indiyəcən sən məni tanıyırdın?" Qoca cavab verdi: "Ey cavan, mən səni tanımiram, ancaq üzündən görünəm ki, indi belə kasib olsan da, qabaqlar dövlət sahibi olmusan". Oğlan dedi: "Ay əmi, olan olub, keçən keçib, qismətim bu imiş, söyle görüm, mənə gördürmək üçün sendə bir iş olarmı?" Qoca cavab verdi: "Oğlum, mən istəyirəm sənə yüngül bir iş tapşırıram". Oğlan soruşdu: "Nə cür işdir, əmi?" Qoca dedi: "Biz on nəfər qoca kişiyyik, hamımız bir evdə oluruq, ancaq qulluğumuza yetən bir adamımız yoxdur. Bəsdir deyincən yeməyin də olacaq, geyməyə palтарın da. Qalib bizə qulluq elərsən, pulu-pul, minneti də ta artıq. Savab elərsən, Allah evəzin verər, yenə xoşbəxt olarsan". Oğlan cavab verdi: "Baş üstə, itaət borcumdur!" Onda qoca dedi: "Ancaq oğlum, bircə şərtim var". Oğlan soruşdu: "Nədir şərtin, əmi?" Qoca cavab verdi: "Oğlum, şərtim budur ki, gərək bizim sırrimizi açmayısan, evimizdə nə görsən, nə eşitsən, heç kimə deməyəsən. Gördün biz ağlayıraq soruşma ki, niyə ağlayıraq". Oğlan dedi: "Baş üstə, əmi". Belə olan surətdə, qoca dedi: "Oğlum, indi dur mənimlə gedek, mədet Allahdan!"

Oğlan qalxb qocanın dalınca getdi. Qoca onu hamama aparıb tərətmiz çızmisdirdi, adam göndərib qəşəng ketan palta getirtdi, palta oğlanın əyninə geydirəndən sonra onunla birlilikdə öz evinə, adamlarının yanına getdi. Oğlan içəri girəndə gördü ki, bura çox böyük imarətdir, hündür sütunları, geniş eyvanları, iç-içə otaqları var, eyvanların ortasında hovuzlar tikilib, hovuzların üstündə quşlar cəh-cəh vurur, otaq-



ların pəncəreləri yamyaşıl bağa baxır. Qoca oğlanı bir otağa apardı. Oğlan gördü ki, bura da başdan-başa rəngarəng mərmərdən düzəldilib, mavi tavan qızilla işlənib, yerə bahalı xalılar döşənibdir. Qocaların onu da burada idi. Onlar, eyinlərində teziye libası, qabaq-qənşər oturub hönkür-hönkür ağlayırdılar. Cavan bu işə çox təəccübləndi, istədi onu götəren qocadan aqlaşmanın səbəbini xəber alsin, ancaq şortları yadına düşdü, ona görə də dilini saxladı.

Qoca, içərisində otuz min dinar olan bir mücrünü oğlana verib dedi: "Oğlum, bu puldan nə qədər lazımdır götürüb həm bizim üçün, həm də özün üçün xərclərsən, biz sənə inanırıq. Ancaq sənə elədiyim məsləhəti yadından çıxartma". Oğlan cavab verdi: "Baş üstə, itaet borcumdur!" O vaxtdan oğlan pulları qocalara xərcləməyə başladı. Bir müddət keçəndən sonra qocalardan biri öldü. Yoldaşları onu yudular, kefənə tutdular, imarətin dal tərəfindəki bağda dəfn elədilər. Bu min-valla qocaların hamısı bir-bir rehmetə getdi. Qaldı birçə oğlani bura gətirən. Onlar ikisi bir yerde ömür sürdürlər, evdə onlardan başqa bir kimse yox idi. Vaxt oldu bu qoca da xəstələndi.

Onun sağalıb ayağa durmağına oğlanın ümidi yox idi. O, qocanın yanına gəlib dərdini ona söyləyəndən sonra dedi: "Əmi, on iki ildir ki, bu evdə sizə qulluq eləyirəm. Bu müddət ərzində bircə saat da qulluğunuzdan qalmamışam. Həmişə sizə sadıq olmuşam, nə buyruğunu olub, bacardığım qədər ona əməl ələmişəm. Qoca cavab verdi: "Elədir, oğlum, qocaların sağlığından sən bizi qulluq eləyirsən. Onların hamısı rehmetə getdi. O ölümündən bir gün bizim üçün da var". Oğlan dedi: "Ey ata, şer deməsən xeyir gəlməz, sənin halın ağırdır. Söyləyin görüm nə üçün həmişə ağlayıb ahu-zar eləyirdiz, daim qəm içindəydiz?" Qoca cavab verdi: "Bunu bilmək nəyinə lazımdır? Bacarmadığım işə məni məcbur eləmə. Mən həmişə Allah-tealaya yalvarmışam mən çəkənləri heç kimi çəkdirməsin. Əger sən bizim düçər olduğumuz bəlaya düçər olmaq istəmirsənse, onda bax o qapını məbədə açsan?" Qoca əli ilə qapını göstərib oğlani bərk-bərk xəbərdar elədi ki, oranı açmağı aqlına gotirməsin. Sonra da dedi: "Yox, əger istəyirsən bizim başımıza gələn sonin də başına gəlsin, onda həmən qapını aç; bizim yanımızda olduğun müddətdə burada gördükərinin səbəbini anlayacaqsan, özün də bərk peşman olacaqsan, ancaq peşmançılığının faydası olmayıacaq".

Şəhrizad bu yerdə səhərin açıldığı görüb nağılı yarımcıq qoydu.



Elə ki beş yüz seksən doqquzuncu gecə oldu, Şəhərizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, ölen on qocadan sonra sağ qalan axırıncı qoca oğlana dedi: "Məbada o qapını açasan: peşman olarsan, ancaq onda peşmanlılığın sənə faydası olmaz". Bir müddətdən sonra qocanın hali ağırlaşdı, o da canını Allaha tapşırı. Oğlan öz əlilə onu yudu, kəfənə bükdü, aparıb bağda yoldaşlarının yanında dəfn elədi. O, bir müddət bu bağlı qapılı binada ömür sürdü. Ancaq heç rahat ola bilmirdi, hey fikirləşirdi ki, görəsən qocanın başına burada nə gəlib. Günlərin bir günü o yenə oturub qocanın vəsiyyəti barəsində fikirləşəndə birdən ağılna gəldi ki, gedib həmən qapiya baxıns. O, yerindən qalxıb həmən tərəfə getdi, axtarıb balaca qapını tapdı, gördü ki, ora dörd polad qifil vurulub, üstündə hörümçəklər tor qurub. Oğlan dayanıb qapiya baxanda qocanın ona elədiyi xəberdarlıq yadına düşdü, tez qapıdan aralandı. Ancaq ürəyi ona rahatlıq vermirdi, elə hey deyirdi: "Get o qapını aç". Oğlan yeddi gün özünü saxlaya bildi, səkkizinci gün ürək üstün gəldi. Oğlan dedi: "Hökəmən qapını açacağam, görüm onda mənə nə üz verəcək! Hər şey Allahın ixtiyarındadır, alnima nə yazılıb, o da olmalıdır, başqa heç nə ola bilməz".

Oğlan yerində qalxdı, qifilları sindirib qapını açdı. İçeri girəndə qabağına dar bir yol çıxdı. Həmən yola düşüb üç saat gedəndən sonra qifil gəlib böyük bir çayın qırğıına yetişdi. Oğlan çox təccüb elədi, burada oyan-buyana baxa-baxa gəzinməyə başladı. Elə bu vaxt birdən göydən nəhəng bir quş şığıyb oğlunu caynağına aldı, uça-uça getirib döryanın ortasında bir cəzirəyə çıxardı. Quş oğlunu bu cəzirədə yero endirdi, özü uçub getdi. Oğlan çəşbaş qaldı, bilmədi nə eləsin, hayana getsin.

Günlərin bir günü oğlan oturmuşdu, birdən dənizdə bir gəmi göründü, onun yelkənləri elo parıldayırdı, deyirdin bəs, göydə ulduz yanır. O, gözlərini zilləyib zənn ilə gəmiyə baxmağa başladı, fikirleşdi ki, həmən gəmi gəlib onu xilas etəyəcək. Gəmi ona tərəf gəlirdi. O, lap

yaxınlaşanda oğlan gördü ki, bu fil sümüyündən, qarağacdan qayırılmış qayıqdır, avarları səndəl ağacından yonulub, başdan-başa qızla tutulub. Qayığın içinde on bakırə qız oturmuşdu, hər biri, deyərdin, bir ay parçasıdır. Onlar oğlanı görüb qayıqdan düşdülər, onun əlini öpüb dedilər: "Sən şahzadə adaxlısan". Sonra oğlanın yanına başqa bir qız gəldi, üzü ele bil buludsuz göyde yanınan güneşdi. O, əlindəki boğçada şahano libas, bir də daş-qasa tutulmuş qızıl tac getirmişdi. Qız şahlıq libasını oğlanın əyninə geydirib tacı onun başına qoydu. Sonra qızlar oğlanı yerden qaldırıb qollarının üstündət qayığa apardılar. Oğlan gördü ki, qayığın içərisinə bahalı xalçalar döşənibdir. Yelkənləri qaldırıb ləpəli dəryada üzməyə başladılar.

Oğlan sonralar belə nağılı eləyirdi: "Onların arasına düşəndə fikirləşdim ki, yəqin yuxu görürəm. Məni hara apardıqlarını bilmirəm. Sahile çatanda gördüm burada yer-göy qoşundur, o qədər əsgər var ki, sayını-hesabını bir Allah bilir. Əsgərlərin hamısı zirehli libasda idi. Mənən beş köhlən at getirdilər, onların bellerində bahalı daş-qasa tutulmuş qızıl yəhərlər vardi. Atlardan birini mindim, qalan dördünü dalımcə çəkdilər. Mən ata süvar olanda bayraqlar başımın üstüne əyildi, təbillər vuruldu, şeypurlar çalındı, əsgərlər sağında, solumda səfləndilər. Bunları gördükcə öz-özümə deyirdim: "Bəlkə bu yuxudur". Yol uzunu ətrafimdakı cah-cəlala baxırdım, ancaq gözlərimə inana bilmirdim, fikirləşdim ki, yox, bunların hamısı elə vaygadır. Axırda gəlib səfəli bir yerə yetişdik, burada böyük imarətlər vardi, gözəl bağlar salınmışdı, çaylar axırdı, hər yan gül-çiçək idi, quşlar səs-səsə verib bir olan Allahın şəninə şərqilər oxuyurdu".

Bu vaxt imarətlərin arasından, bağlardan əsgərlər çıxdılar, sel kimi axışib çəmənliyi tutdular. Onların içərisində təkcə padşah atı idi. Onlar bir-birilərə görüşüb salamlaşandan sonra təzədən atlara süvar oldular. Padşah oğlana dedi: "Sür, mənimlə gedək, sən mənim qonağımsan". Oğlanla padşah bir yerdə səhbət eləyə-eləyə yola düşdülər. Əyanlar dəstəyle irəlidə gedirdilər. Bir azdan padşahın sarayına yetişdilər. Burada onlar atdan düşüb saraya girdilər..."

Şəhərizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

590-a gecə

Ela ki beş yüz doxsaninci gecə oldu, Şəhriyad nağılin dalını danişmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, padşah oğlanla birlikdə yola düşdü. Əyanlar dəstəyə irəlidə yeriyirdilər. Saraya yetişib atdan düşdülər, padşah oğlanın əlindən tutub içəri apardı. Hökmdar onu qızıl taxtda oturdub özü də yanında öyleşdi. Burada padşah üzündən rübəndi götürdü. Oğlan gördü ki, bu gözəl, göyçək, yaraşlı, naz-qəmzəli bir qızdır, aya deyir sən çıxmə mən çıxm, günə deyir sən çıxmə mən çıxm. Oğlan onun gözəlliyyinə heyran oldu, özü də başa düşə bilmirdi ki, bu xoşbəxtlik ona haradan üz verib. Qız dedi: "Ya qibleyi-aləm, məlumun olsun ki, mən bu yerin padşahıym. Burada gördüğün bütün cəngavərlər, atlılar, piyadalar, əyanlar hamısı zənən tayfasıdır, onların arasında birçə kişi də yoxdur. Bizim memlekətdə kişilər işləyirlər, yer şumlayır, taxił əkir, zəmi biçir, bostan becərirlər, şəher salırlar, hərəsi bir peşə sahibidir, insanlar üçün faydalı olan işlərlə məşguldurlar. O ki qaldı ünas tayfasına onlar da qazılıq elayırlar, vəzifə sahibidirlər, əsgər, cəngavərdirlər".

Oğlan bu işlərə mat-məettəl qalmışdı. Söhbət əsnasında vəzir içəri girdi. Sən demə, bu da ağsaçlı, qədd-qamətli, möhtərəm bir qarıdır. Padşah ona dedi: "Get qazını da, şahidləri də bura çağır". Qari getdi. Padşah yənə oğlana sarı döndü, başladı mehriban-mehriban söhbət eləyib onun könlünü açmağa. Bir azdan qız soruşdu: "Mənim sənə əre getməyimə razısanmı?" Oğlan yerindən qalxdı, padşahın qabağında yeri öpüb dedi: "Ya qibleyi-aləm, mən heç sənə nöker olmağa da layiq deyiləm". Padşah cavab verdi: "Sən bu qədər xəzinəni, var-dövləti, nöker-qulluqçunu, qoşun-loşkəri görmürsənmi?" Oğlan dedi: "Görürəm, ya hökmdar". Padşah dedi: "Bütün bu gördüklerinin hamısı səninkidir, nə istəyirsən elə, nə cür istəyirsən xərcle". Sonra qız bağlı bir qapını oğlana göstərib dedi: "Ancaq bu qapıya heç vaxt toxunma, buranı məbada açasan, aşsan peşman olacaqsan, onda peşmanlığın faydası olmayacaq".

O hələ sözünü deyib qurtarmamışdı ki, arvad vəzir, yanında da qazı ilə şahidlər içəri girdi. Onların hamısı qədd-qamətli, ağbirçək, möhtə-

rəm qarılardı, saçlarını darayıb çiyinlərinə tökmüşdülər. Gələnlər padşahın hüzurunda dayandılar. Hökmdar dedi: "Bizim kəbinimizi kəsin". Bəli, padşahın kəbinini oğlana kəsdi. Toy büsati quruldu, əyanlar, cəngavərlər toplaşdı. Yedilər, içidlər. Sonra oğlan qızın yanına getdi, gördü ki, bakirədir. Onlar yeddi il bir yerdə, canbir qəlbədə xoşbəxt, dərdsiz, qəmsiz özür sürdülər.

Günlərin bir günü bağlı qapı oğlanın yadına düşdü, o öz-özünə dedi: "Əgər bu otaqda indiyəcən gördüüm xəzinələrdən qiymətlı xəzinə olmasaydı, arvadım oranı açmağı mənə qadağan etməzdə". Oğlan gedib həmən qapını açanda nə görse yaxşıdır? Gördü ki, onu çayın qirağın-dan caynağına alıb cəzirəyə getirən quş buradadır. Quş oğlanı görən kimi hayqırıb dedi: "Əlindən heç nə gəlməyənə gen dünyada yer yoxdur!" Oğlan quşun sözlərini eşitcək qayıdır qaćmaq istədi, ancaq quş onun üstünü alıb caynağına götürdü, bir saat yerlə göy arasında uçandan sonra gətirib əvvəl götürdüyü yerə qoydu, özü yenə ucub getdi. Oğlan bir xeyli orada oturdu, handan-hana ağıl başına gəldi, xoşbəxtliyi, ixtiyar sahibi olduğu, hamidan hörmət gördüyü, hamiya əmrlər elədiyi, bir yana gedənlə qabağınca cəngavərlər yeridiyi yadına düşdü, hönkür-hönkür ağladı. Oğlan quşun onu getirib qoymduğu sahildə düz iki ay qalıb gözlədi, birçə arzusu o idi ki, yenə birtəhər arvadının yanına qayıtsın.

Bir gecə yəne yatmayıb qəm-qüssəyə qərq olmuşdu, elə bu vaxt qulağına səs dəydi, başını qaldırıb oyana-buyana baxdı, gözüna heç kim dəymədi. Ancaq kimsə qışqırıb deyirdi: "Çox yaxşı, çox xoşbəxt günler id! Heyif əldən verdin, bir də onları görməyəcəksən! Aгла öz gününə!" Bu sözləri eşidəndən sonra oğlanın ümidi tamam qırıldı, başa düşdü ki, arvadını görüb onunla əvvəlkı kimi şad-xürrəm özür eləmək ona bir də qismət olmayıcaq. Kor-peşman geri qayıdır qocaların evinə gəldi. İndi anladı ki, onun başına gələnlər vaxtilə həmən qocaların da başına gəlibmiş, ona görə də həmişə elə qəm-qüssəli olurdular. Oğlan ürəyində onları bağışladı. Cavanın dərdi qövr elədi, qocaların ağlaşdığını böyük otağa keçib oturdu, başladı gözlərinin yaşını sel kimi axıtmaya. Yemək-içməkdən qaldı, həvəsden düşdü, üzü gülmədi, bir müddətdən sonra rəhmətə getdi. Onu da aparıb qocaların yanında dəfn elədilər.

İndi, ya qibleyi-aləm, tələsmək yaxşı iş deyil, o, həmişə adama peşmanlıqlı gətirir. Mənim sənə məsləhətim belədir.

Bu sözlər padşahın ağılına batdı, oğlunu qətl yetirmək fikrindən el çəkdi..."

Şəhriyad bu yerde sehərin açıldığı görüb nağılı yarımcıq qoydu,



591-*ageca*

Elə ki beş yüz doxsan birinci gecə oldu, Şəhrizad nağılin dalın danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət elə-yirlər ki, padşah vəzirin nağılinə qulaq asandan sonra oğlunu qətlə yetirmək fikrindən al çəkdi.

Altıncı gün kəniz əlində biçaq, padşahın yanına gelib dedi: "Ey mənim ağam, vəzirlerin deyirlər ki, arvadların sözüne inanmaq olmaz, onların feli, fitnəsi çoxdur; mənə sitəm eleyirlər, isteyirlər ki, haqqımızı bartsınlar. Səni məcbur eleyirlər ki, şikayətimə baxmayaşan. Ya qibleyi-ələm, yəqin bil ki, eğer sən mənim şikayətimə baxmasan, məni incidentlərə öz ixtiyaratını, hökmünü göstərməsən, onda mən yə bu biçaqla özümü öldürəcəyəm, ya da sənin hüzurunda sübut eleyəcəyəm ki, kişilər arvadlardan qat-qat artıq fitnəkardırlar. Şahzadəylə tacir, arvadının əhvalatını sənə danışaram, onda özün görərsən". Padşah sorusdu: "Onların arasında nə olub ki?" Kəniz dedi:

KƏNİZİN BESİNCİ NAĞİLİ

Qibleyi-aləm sağ olsun, deyirlər ki, biri var idi, biri yox idi, bir tacir var idi. Bu tacirin də gözəl, göyçək bir arvadı var idi. Tacir onu çox sevib qısqandığından hamidan qoruyurdu. Qorxusundan şəhərdə yaşamırkı ki, bərdən orada arvadını görən olar. Ona görə şəhərdən xeyli aralıda, kimsəsiz yerde bir imarət tikdirib dörd tərəfinə hündür hasar çəkdirmişdi, möhkəm darvaza saldırmışdı. Bir yana gedəndə darvazanı qıffılayıb açarı öz boynundan asırdı.

Günlerin bir günü tacir şehrde olan zaman bu yerin padşahının oğlu şehr kollarına seyre çıxmışdı, yolu bu yerdən düşəndə tacirin imarətinə rast geldi, gördü ki, pəncərələrin birindən bahalı paltardan cavan bir zənən baxır.

Cavan şahzade onu görəndə gözelliyinə, qəşəngliyinə hayıl-mayıł oldu, istədi bağa kecib gəlinin yanına getsin, ancaq mümkün olmadı.

Onda oğlan nökerlerinden birini çığırıp emr elədi ki, ona kağız-qələm getirsin. Kağız-qələm hazır olanda şahzade tacir arvadına bir namə yazıb eşqini ona bayan elədi. Sonra naməni oxun ucuna bağladı, oxu kamana qoyub imarətə atdı. Arvad bu vaxt bağda gezirdi. Ox gəlib ondan bir az aralıda yere düşdü. Arvad bunu görəndə kənizlərindən birinə dedi: "Qaç, o naməni tez mənənə gətir!" Arvad yazıb-oxuya bilirdi, naməni oxuyub gördü ki, şahzadə öz eşqini ona izhar eləyib yazar ki, dərdindən ölüür, onsuz dura bilmir. Arvad cavab yazdı ki, bu saat onun ürəyinə arız olan məhəbbət cavanın məhəbbətindən də alov ludur. Sonra o, evə gedib pəncərədən baxdı, şahzadəni görüb naməni ona tulladı. Oğlanın məhəbbəti bir az da artdı. Şahzadə pəncərənin altına gəlib arvada dedi: "Aşağı sap salla, bu açarı bağlayım sapın ucuna, çək yuxarı, açarı götür, saxla özündə".

Arvad sapı salladı, oğlan açarı sapın ucuna bağlayandan sonra vezirin yanına geldi, dördünü ona açıp dedi ki, bir könlükten min könülle hemen arvada aşiq olubdur, onszuz dura bilmir. Vezir soruşdu: "Bəs mənə görə emrin nədir?" Şahzadə vezirə dedi: "Məni qoyarsan bir sandığa, ağızını bağlayıb apararsan bu tacirin imarətinə. Deyərsən ki, sandıq səninkidir, onlarda əmanət qoyursan. Mən mətləbimə yetib bir neçə gün arvadın yanında qalandan sonra gelib sandığı geri götürərsən". Vezir cavab verdi: "Bəs üstə! Gözlerim üstə!"

Şahzadə evə qayıdib sandığa girdi, vəzir sandığın ağzını bağladı, götürüb tacirin imarətinə apardı. Tacir vəzirin qabağına çıxdı, onun əlini öpüb dedi: "Bəlkə ağanın bize bir qulluğu var? Nə əmrin olsa canbaşla qulluğunda hazırlıq". Vəzir dedi: "Mən bu sandığı sənin evində əmanət qoymaq istəyirəm. Onu mötəbir bir yerdə saxlarsan". Bunu eşitcək tacir qullarına əmr elədi: "Sandığı içəri getirin!" Sandığı götürüb imarətə apardılar, tacir onu anbarlardan birine qoydu. Özü harasa iş üçün çıxb getdi.

Bunu görendə arvad anbara gedib sandığı özündəki açarla açdı, oğlan çıxdı, sıfəti gün kimi yanındı. Tacirin arvadı güzel paltarlarını geyinib şahzadəni qonaq otağına apardı. Onlar yeddi gün yeyib-icmekdə, kefdə-damaqda keçirdilər. Hər dəfə əri evə gələndə arvad oğlunu sandığa salıb bağlayırdı.

Bir gün padşah oğlunu xəbər aldı. Vəzir tez tacirin evinə qaçış sandığı geri istədi..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

592-ci gece

Elə ki beş yüz doxsan ikinci gece oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, vəzir tacirin yanına gəlib sandığı geri istəyəndə tacir tez imarətinə qayıdıb qapını döyüdü. O, bu gün bazardan evə həmişəkindən tez gəlmişdi. Arvad ərinin qayıtdığını eşidib tez şahzadəni sandığa saldı, ancaq özünü elə itirdi ki, sandığı açarla bağlamaq tamam yadından çıxdı. Tacir, yanında qulları, içəri girdi. Qullar sandığı qaldırmaq istəyəndə qapağı açıldı, baxıb gördüler ki, padşahın oğlu orada uzanıb. Tacir irəli gəlib onu görən kimi tanıdı, vəzirin yanına qayıdıb dedi: "Get özün şahzadəni oradan çıxart, bizim heç birimiz onu çıxarda bilmərik". Vəzir içəri gırıb şahzadəni götürdü, bir yerde çıxıb getdiler. Onlar gedəndən sonra tacir arvadının talağını verdi. Özü də and içdi ki, ömründə bir də evlənməsin.

Padşah sağ olsun, deyirlər ki, günlərin bir günü savadlı, elmlı bir adam bazara gəlmişdi, gördü ki, orada birisi nökər satır. Kişi sövdələşib onu alandan sonra evinə gətirib arvadına dedi: "Bundan müğayat ol". Nökər bir müddət kişinin evində qaldı. Günlərin bir günü kişi arvadını çağırıb dedi: "Sabah çıx bir az bağda göz, dolan üreyin açılsın!" Nökər bunu eşidəndə gecəynən xörək bişirdi, cürbəcür mey-məzə düzəltdi, sonra bunların hamısını götürüb, bağa getdi, xörəyi bir ağacın altına qoydu, mey-məzəni o biri ağacın altına qoydu, meyvəni başqaşının altına yiğdi, hamısını ağasının arvadının yoluna düzdü.

Səhər açılında ağası ona buyurdu ki, o da xanımın yanınca bağa getsin, özüylə de yemək-içmək, yer-yemiş götürsün. Xanım həyətə çıxıb ata mindi, nökərlə birlikdə yola düşdülər. Bir qədər gedəndən sonra başa yetişdilər. Onlar başa girib gəzməyə başlayanda birdən qarğı qarıldadı. Nökər bərkdən dedi: "Sən düz deyirsən!" Bunu eşidəndə xanım soruşdu: "Bəyəm sən qarğı dilini başa düşürsən?" Nökər cavab verdi: "Bəli xanım". Onda xanım soruşdu: "O nə deyirdi?" Nökər cavab verdi: "Deyirdi ki, bu ağacın altında sizdən öteri xörək

hazırlanıb, gəlin yeyin". Xanım dedi: "Sən ki quşların dilini bilirsənmiş!" Nökər cavab verdi: "Bəli".

Xanım həmən ağacın altına getdi, gördü ki, doğrudan da xörək hazırlıdır, oturub xörəyi yedilər. Bu işə xanım çox təccüb elədi, fikir-ləşdi ki, nökər doğrudan da quşların dilini bilir. Xörəklərdən doyunca yeyəndən sonra ayağa qalxıb bağda gəzməyə başladılar. Bu vaxt qarğı yenə qarıldadı. Nökər yenə dedi: "Sən düz deyirsən!" Xanım nökərdən soruşdu: "O nə deyir?" Nökər cavab verdi: "Xanım, qarğı deyir ki, o ağacın altında bir bardaq sərin su qoyulub, bir qab da çoxillik şərab".

Xanım nökərlə birlikdə ağacın altına gedib deyilen şeylərin hamisi orada gördü. Xanım bu işlərə lap heyət elədi, nökər onun gözündə böyük böyük bir adam olmuşdu. Onlar oturub sudan, şərabdan üzəkləri istəyən qədər içəndən sonra yenə qalxıb gəzməyə başladılar. Bu vaxt qarğı bir de qarıldadı. Nökər dilləndi: "Sən düz deyirsən!" Xanım soruşdu: "O nə deyir?" Nökər cavab verdi: "Deyir ki, o yandakı ağacın altında sizinçün mey-məzə qoyulub".

Onlar ağacın altına gəldilər, gördüler ki, doğrudan da deyilənlərin hamisi orada hazırlır. Meyvələri yeyəndən sonra yenə ayağa durdular, gəzməyə başladılar. Birdən qarğı yenə qarıldadı. Nökər onun səsini eşitcək yerdən bir daş götürüb qarğaya atdı. Xanım soruşdu: "Niyə onu daşlayırsan, nə deyir ki?" Nökər cavab verdi: "Xanım, o elə şeylər danışır ki, onları mən sənə deyə bilmərəm". Xanım dedi: "Utanma, burada ikimizik, kimdən çəkinirsən?" Onda nökər dedi: "Yox!" Xanım təkid elədi: "De!" Arvad çox yalvarıb-yaxarandan sonra nökər dedi: "Qarğı deyir ki, xanımı əri nə eleyir, sən da ondan elə". Bunu eşidəndə xanım qəhqəhə çəkib elə güldü ki, özünü saxlaya bilməyib arxası üstə yere sərildi. O bərkdən dedi: "Burada çətin bir şey yoxdur, bundan öteri mən sənin sözünü yerə salmaram!" Xanım bir ağacın altına xalça saldı, sonra da nökəri çağırıb ki, onun yanına gəlib arzusuna yetsin.

Birdən oğlan dönüb geriye baxanda gördü ki, ağası bir az o yanda dayanıb ona baxır. Kişi nökəri yanına çağırıb dedi: "Oğlan, xanımına nə olub, niyə orada uzanıb ağlayır? Nökər cavab verdi: "Ağa, xanım ağacdan yixilib, az qalmışdı öle, Allah onu sənə təzədən verib, şükür olsun kərəməne! İndi burada uzanıb ki, bir az dincəlib özünə gəlsin". Arvad ərinin böyürdən çıxdığını görəndə özünü bicliyo vurub birtəhər ayağa qalxdı, ufuldayıb zarıldamağa başladı: "Ay belim! Ay böyrüm! Yaxın gel, canım-ciyərim, ölürem, axır nəfəsimdir!" Kişi özünü itirib nökəre qışkırdı: "Atı çək gətir xanımı mindir!" Arvadı ata mindirdilər,

bir üzengisinden əri yapışdı, o biri üzengidən nökər yapışdı, yola düşdülər. Kişi arvadına dedi: "Allah qoysa sağalarsan, həc nə olmaz!"

"Bəli, padşah sağ olsun, kişilərin belə-belə fitnələri olur. Vəzirlərin sözüne baxıb məni köməksiz qoyma, qisasımı al!" Kəniz bunu deyib ağlamaya başladı. Padşah bu qızı kənizlərinin hamisindən çox isteyirdi, görəndə ki, o ağlayır, əmr elədi oğlunun boynunu vursunlar.

İş belə olanda, altıncı vəzir padşahın hüzuruna geldi, onun qabağında yeri öpüb dedi: "Allah özün sənin şan-şöhrətini bire-min artırınsın, ya hökmədar! Mən sənə hamidən sadıqəm, məsləhətimə qulaq as: oğlunun işində tələsmə..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

593-cü gecə

Ele ki beş yüz doxsan üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, altıncı vəzir padşaha dedi: "Ya hökmədar, oğlunun qətlinə fərman verməkdə tələsmə, yalan tüstü kimi bir şeydir. Həqiqət möhkəm direk üstündə bərqrərdir. Həqiqətin nuru yalanın zülmətini qovur. Onu bil ki, arvadların fitnesi çoxdur. Allah-teala öz mübarek kitabında buyurub: "Əlhəqq sizin fitnəniz çoxdur!" Deyirlər vaxtılıb bir arvad olub. O, padşahın əyanlarının başına ele oyular açmış ki, onuna heç kəs çalıb-çağıra bilməzmiş". Padşah soruşdu: "Əhvalat necə olub?" Vəzir dedi:

ALTINCI VƏZİRİN NAĞILI

Qibleyi-aləm sağ olsun, biri var idi, biri yox idi, bir tacir arvadı var idi. Bu arvadın əri tez-tez səfərə çıxardı. Gündərin bir günü tacir yenə uzaq bir məmləkətə səfərə çıxdı, ancaq bu dəfə səfəri uzun çəkdi. Arvad gözlədi, gözlədi, axırdı dözə bilməyib bir tacir oğluna könülərən min könülü bir-birlərinə aşiq oldular. Bir gün bu oğlan bir adamla söz-söze gəlib dalaşdı. Dava elədiyi adam səhərin valisinin yanına gedib şikayət elədi. Vali oğlani

tutub zindana saldı. Onun aşq olduğu tacir arvadı məsələdən xəber tutanda az qaldı ağıl başından ola. Tez yerində qalxıb geyinib-keçindi, birbaşa valinin yanına getdi. Salam-kalamdan sonra ona bir namə verdi. Naməde yazılmışdı: "Sənin tutub zindana saldığı şəxs mənim qardaşım filankəsdir, küçədə, filan adamlı sözleşibdir. Onun üzünə şahid duranların hamısı yalançı şahidlərdir. Onu nahaq zindana salmışan, mənim ondan başqa bir kimim, kimsənəm yoxdur, yanına galib dərdimə yananim bircə odur. Ey adil hökmədar, səndən təvəqqə eleyirəm rəhmə gəlib qardaşımı zindandan azad eleyəsən".

Vali naməni oxudu, arvada baxanda onu gözü tutdu, odur ki, dedi: "Keç evə, tapşıraram oğlunu götürərlər sənin yanına, özünlə götürüb apararsan". Arvad cavab verdi: "Ey hökmədar, mənim bir Allahdan başqa heç kimim yoxdur, özüm də bu səhərda qəribəm. Heç kimin evinə gedib-gəlmirəm". Onda vali dedi: "Evə girib mənimlə olmasan, qardaşını zindandan buraxmaram". Arvad cavab verdi: "Əgər sən istəyirsin iş belə olsun, onda gel mənim evimə, orada bütün günü ürəyin istəyən kimi dincəlib istirahət eleyərsən". Vali soruşdu: "Sənin evin haradadır?" Arvad cavab verdi: "Filan yerdədir".

Vali gəlindən gözünü çəkə bilmirdi. Tacir arvadı onun yanından çıxandan sonra səhər qazısının yanına gedib dedi: "Ey qazı ağa!" Qazi soruşdu: "Nə olub?" Arvad dedi: "Mənim şikayətimə ədalətlə bax, Allah-teala əvvəzini verər". Qazi soruşdu: "Kim səni incidib?" Arvad cavab verdi: "Ey ağa, mənim bir qardaşım var, ondan başqa heç kimim yoxdur. Yalandan bir neçə nəfər üzüne durub ki, günahkardır, vali də onu tutub salıb zindana. Ona görə də çarəsiz qalıb sənin yanına gəlmişəm. Xahişim budur, valiye ağız açıb qardaşımı zindandan buraxdırısan". Qazi başını qaldırıb arvada baxan kimi ona gözü dəşdü, odur ki, dedi: "Keç evə, kənizlərin yanında otur, bir az dincəl. Mən də adam göndərib validən xahiş edərəm, sənin qardaşını buraxar. Əgər bilsəydim ki, qardaşının cəriməsi neçədir, həmən pulu mən sənə özüm verədim, çünki çox şirindillisən, könlümo yatmışan, istəyirəm ki, ürəyimin odunu söndürəsən". Arvad dedi: "Ey ağa, sən belə iş tutandan sonra başqasına ne demək olar?" Qazi qışkırdı: "Evimə gəlmək istəmirənsə, onda çıx get!" Belə olan surətdə arvad dedi: "Ey ağa, bir halda ki, sən istəyirsin iş belə olsun, onda yaxşısı budur ki, gedək mənim evimə, orada görüb-eleyən olmaz. Sənin evində kənizlər, nökər-qulluqçu girib-çixır, gəlib-gedənən olur. Mən arvad xeyləğiyam, özüm də belə şeylərdən başım çıxmaz, indi vəziyyət

məcbur eleyir". Qazi sorusunu: "Evin hayandasıdır?" Arvad cavab verdi: "Filan yerdədir". O, valiyle görüşmek üçün razılaşdığı günə qaziya da söz verdi.

Arvad qazının yanından birbaşa vəzirin yanına getdi, ərz-halını bildirib, oğlanın başına gələni, valinin onu tutub zindana saldığını danışdı. Vəzir arvadı dilə tutub dedi: "Sen mənim arzuma eməl elərsən, qardaşını buraxaram". Arvad cavab verdi: "Əger isteyirsən iş sen deyən kimi olsun, onda mənim evim yaxşıdır, orada bizi görən olmaz, aralıda oluram". Vəzir soruşdu: "Sənin evin haradadır?" Arvad cavab verdi: "Evim filan verdədir". O, vəzire də həmən güne söz verdi.

Oradan çıxandan sonra arvad məmləkətin padşahının yanına getdi. Ərz-halını bildirib yalvardı ki, qardaşını zindandan qurtarsın. Padşah soruşdu: "Sənin qardaşını zindana kim salıb?" Arvad cavab verdi: "Onu zindana vali salıb". Padşah gəlinin sesindəki məlahətə heyran oldu, eşqi od olub ürəyini yandırıldı. Hökmətar arvada buyurdu ki, saraya keçib otursun. O vaxtacan valinin yanına adam göndərib qardaşını buraxdırıar. Arvad dedi: "Ya qibleyi-aləm, belə şeylər sənin əlində çətin deyil. Bir halda ki, sən mənimlə olmaq arzusundasan, xoşa da olsa, zorla da olsa istədiyinə yetecəksən. Demək mənimki, Allahdan belə getirib. Ancaq ya qibleyi-aləm, eger öz mübərek qədəmlərini mənim evimə bassan ora səfə getirərsən. Şair demişkən:

"A dostlar, kim görüb, kim eşidib ki,
O şərəf sahibi gələ yanına?"

Bunu eşidəndə padşah dedi: "Biz sənin emrindən çıxmarıq". Arvad başqalarına söz verdiyi günə padşahla da vədələşib evinin yerini ona dedi..."

Səhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Elə ki beş yüz doxsan dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləvirlər ki, arvad padşahın təklifinə razı oldu, evin yerini nişan verib,

valiye, qaziya, vəzirə söz verdiyi günə hökmardarla da vədələşdi. O, padşahın yanından çıxandan sonra dülgerin yanına gəlib dedi: "Mənə çox iri bir dolab düzəlt, üst-üstə dörd gözü olsun, her göze de balaca qapı qoyma ki, lazımla olanda bağlansın. Haqqı da nə qədər eləyir, de verim". Dülger dedi: "Haqqı dörd dinar eləyir. Ancaq, xanım, mənimlə yaxın olsan, onda pul-zad almaram". Arvad cavab verdi: "Bir halda ki, deyirsən, sözüm yoxdur, ancaq onda dolabı beş gözlü düzəlt, hamisinin da qifili olsun". Dülger dedi: "Baş üstə, canla-başla!" Arvad ona tapşırdı ki, dolabı da götürüb – başqalarına söz verdiyi gün – onun evinə gəlsin. Dülger dedi: "Xanım, tələsme, bir az otur gözlə, düzəldim, götür apar. Mən özüm sonra arxayın gələrəm". Arvad dülgerin yanında qalıb gözlədi, beşgöz dolab hazır olanda onu evinə getirib qonaq otağına qoydu. Dörd dəst paltar götürdü, getdi boyaqçının yanına, onların hərəsini bir rəngə boyatdırıb evə qayıtdı, sonra da yemək-içmək hazırladı, bağdan da meyvə, gül-ciçək dərdi, müşk-ənbər hazırladı.

Vədəleşdiyi gün çatanda arvad paltarlarının handa bir qəşəngi var, onu seçib öyninə geydi, bəzəndi-düzəndi, üst-başına ətir, müşk-ənber vurdu. Otşa bahalı xalçalar döşəyib əyleşdi, gözləməyə başladı, görsün kim geləcək. Çox keçməmişdi ki, bir də gördü qazı hamidən qabaq qapıdan içəri girdi. Arvad tez ayağa qalxdı, onun qabağında yeri öpəndən sonra əlinden tutub döşeyin üstündə oturtdı, özü də yanında uzanıb başladı onunla zarafatlaşmağa. Bir azdan qazı onunla yaxınlıq eləsin istədi. Bunu görən kimi arvad dedi: "Ağa, bu paltarı öynindən soyun, əmmaməni başından götür, bu sarı köynəyi gey, bu yaylığı da sal başına. Mən də gedim yemək-içmək getirim, sonra da nə iştərsən elərsən". O, qazının paltarını, əmmaməsini götürdü, kişi sarı köynəyi geyib yaylığı başına bağladı.

Ele bu vaxt birdən kimse qapını döyüdü. Qazi soruşdu: "Qapını döyen kimdir?" Arvad dedi: "Ərim geldi!" Qazi əl-ayağı düşüb soruşdu: "Bəs onda nə eləyək, mən hara girim?" Arvad cavab verdi: "Qorxma, səni bu dolabda gizlədərəm". Qazi dedi: "Nə eləyirsən-əlo, tez ol!" Arvad onu dolabin aşağı gözünə salıb qapısını bağladı. Sonra da gedib darvazanı açdı, gördü ki, gələn validir. Arvad onun qabağında yeri öpdü, əlindən tutub içəri götirdi, bayaq qazını oturduğu döşeyin üstündə oynadı. Daha sonra dedi: "Ey ağa, bu yer səndən ötrü hazırlanıb, bu ev sənin öz evindir, mən də sənin kənizin, qulluqçunam. Bu gün axşama kimi səni buradan buraxan deyiləm. Əynində nə var hamisini çıxart,

bu qırmızı köynəyi gey, bu, yataq paltarıdır". Arvad valinin paltarını soyundurub başına çit parçası bağlayandan sonra döşeyin üstünde onun yanında uzandi, başladı onunla dilxoşluq eləməyə. Bir azdan vali arvada el atmaq isteyəndə o dedi: "Ya hökmdar, bu gün axşamacan sənən ixtiyarındayam, heç kim məni sənən əlindən ala bilməz. Ancaq əvvəlcə, inayət elə, namə yaz göndər, qardaşımı zindandan buraxınlar, ürəyim sakit olsun, sonra". Vali cavab verdi: "Baş üstə, göz üstə!" O saat da zindanbana belə bir namə yazdı: "Bu namə sənə yetişən kimi filan adamı dərhal zindandan burax, özün də naməni getirən şəxsin bir sözünü yerə salma!" Vali naməni möhürlədi. Arvad naməni alıb, təzədən valilə dilxoşluğa başladı.

Birdən kimsə qapını döyüd. Vali soruşdu: "Gələn kimdir?" Arvad cavab verdi: "Ərim geldi". Vali tez dilləndi: "Bəs mən nə eləyim?" Arvad dedi: "Gir dolabda gizlən, ərimi yola salaram gedər, sonra çıxarsan". Arvad valini aparıb dolabın ikinci gözünü saldı, qapısını bağladı. Qazı da bu vaxt dolabın birinci gözündə oturub, onlar nə danişirdisa, hamisini eşidirdi. Arvad valini gizlədəndən sonra gedib darvazanı açdı, gördü ki, gələn vezirdir. Arvad tez onun qabağında yeri öpdü, hörmət-izzətə qarşılıyb dedi: "Ey mənim ağam, sən bura çox xoş gəlmisen, səfa getirmisən. Allah-təala sənən belə mübarek təşriflərini bize çox görməsin!" Vəziri evə getirdi, həmən döşeyin üstündə oturdub dedi: "Paltarını soyun, əmmaməni çıxart, bu göy köynəyi gey: nazikdir". Vəzir əynində nə vardi, hamisini soyundu, arvad ona göy köynək geyindirib başına qırmızı dəsmal bağladı. Həm də ona dedi: "Ağa, bu vezirlik libasını qoy qalsın hələlik bir yanda. Sonra geyərsən, ancaq indilikdə oynayıb gülmek, dincalmak, yatmaq üçün bu nazik paltar yaxşıdır". Vəzir köynəyi geyəndən sonra arvad başladı onunla zarafatlaşış əylənməyə. Vəzir arvadla bir qəder oynayandan sonra nəfsini söndürmək istədi, ancaq gəlin el verməyib dedi: "Ağa, belə şeylər öz əlimizdədir, hara tələsirsən?"

Onlar səhbət eləyirdilər, bu əsnada kimsə qapını döyüd. Vəzir soruşdu: "Gələn kimdir?" Arvad cavab verdi: "Ərim geldi!" Vəzir əlhaya düşüb dedi: "Bəs onda biz nə eləyək?" Arvad cavab verdi: "Dur gir bu dolabda gizlən, ərimi yola salaram, sonra çıxarsan. Qorxma!" Arvad veziri dolabın üçüncü gözünü salıb qapısını açırala bağladı, özü həyətə çıxıb darvazanı açdı, gördü ki, gələn padşahdır. Arvad onun qabağında yeri öpdü, əlindən tutub evə apardı, döşeyin üstündə oturdub

dedi: "Ya qibleyi-aləm, sən ki, bu gün bura təşrif buyurmusan, bütün dünyadan naz-nemətini sənə versəm, heç bircə qədəminin qiymətini ödəməz..."

Şəhrizad bu yerde seherin açıldığına görüb nağılı yarımcıq qoydu.



595-ci gecə

Ele ki beş yüz doxsan beşinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, bələ rəvayət eləyirlər ki, padşah arvadın evinə girəndə arvad dedi: "Dünyanın bütün naz-nemətini sənə versəm, heç bircə qədəminin qiymətini ödəməz". Padşah döşeyin üstündə əyleşəndə arvad dedi: "Ya hökmdar, icazə ver sənə bir söz deyim!" Padşah cavab verdi: "De, nə sözün var". Onda arvad dedi: "Ey hökmdar, paltarını soyun, emmaməni çıxart, uzan dincəl". Padşahın əynindəki libasın deyeri min dinar idi. O, soyunandan sonra arvad onun əyninə vur-tut onca dirhəm qiyməti olan nimdaş bir köynək geydirdi, sonra da nazlanıb padşahın əynini açmağa başladı. Dolabda adamlar bu səhbətlərin hamisini eşidirdilər, ancaq heç biri cinqırını çıxarda bilmirdi. Qibleyi-aləm əlini arvadın boynuna salıb onunla yaxınlıq eləmək isteyəndə gelin dedi: "Tələsmə, mən özüm söz vermişəm ki, bu evde sənə qulluq eləyacəyəm, özü də elə eləyəcəyəm ki, məndən razı qalacaqsan".

Onlar bu cür səhbət elədikləri yerdə birdən kimsə qapını döyüd. Padşah soruşdu: "Gələn kimdir, deynən xoşam-xoşluqla rədd olsun getsin, yoxsa özüm çıxıb onu buradan qovaram!" Arvad cavab verdi: "Ya hökmdar, lazım deyil, bir az hövsəlonı bas, mən çıxım, onu dilə tutub yola salıb getsin". Padşah soruşdu: "Yaxşı, bəs mən nə eləyim?" Arvad onu dolabın dördüncü gözünü salıb qapısını bağlayandan sonra gedib darvazanı açdı, dülər içəri girib arvada salam verdi. Arvad onu evə aparıb dedi: "Bu necə dolabdır, mənim üçün düzəltmişən?" Dülər soruşdu: "Dolaba nə olub ki, xanım?" Arvad cavab verdi: "İçinə gir bax. Heç sən ora sığmazsan". Dülər dedi: "Ona beş adam sığar". Kişi bunu deyib dolabın beşinci gözünü girdi.

Dülər içəri giron kimi arvad dolabın qapısını bağladı, sonra valinin yazdığını naməni götürüb getdi zindanbanının yanına. Zindanban naməni

alıb oxudu, öpdü, qoydu gözünün üstünə, tez yerindən qalxıb arvadın istəklisini zindandan azad elədi. Arvad elədiklərinin hamısını oğlana danişdı. Oğlan soruşdu: "İndi biz neyleyək?" Arvad cavab verdi: "Gərək başımızı götürüb gedək bir ayrı şəhərə. Bu işlərdən sonra burada qala bilmərik". Onlar nələri vardi hamısını dəvələrə yükleyib dərhal şəhərdən çıxdılar.

Onlar getməkdə olsunlar, indi size kimdən deyim, dolabækə adam-lardan. Onlar düz üç gün ac-susuz orada oturdular. Subaşına çıxməq istəyirdilər, ancaq birtehər özlərini saxlayırdılar. Axırda dözə bilmədilər, dülgerin sidiyi töküldü padşahın başına, padşahinkı vəzirin başına, vəzirinkı valinin başına, valininki də qazının başına. Qazi qışqırıb dedi: "Bu çirkəb haradandır? Burada ac-susuz qaldığımız azdır ki, hələ bir başımıza da peşəb eleyirlər!?" Bunu eşidəndə vali də dilləndi: "Allah səni darda qoymasın, ay qazı!" Onun sesini eşidəndə qazi valini tanıdı. Sonra vali qışqırı: "Bu çirkəb haradandır?" Yuxarıdan vəzir səsləndi: "Allah səni darda qoymasın, ay vali!.." Onun sesini eşidən kimi vali vəziri tanıdı. İndi də vəzir dedi: "Bu çirkəb haradandır?" Padşah vəzirin səsini eşidəndə onu tanıdı, ancaq əvvəlcə dillənmedi ki, burada olduğunu heç kim bilməsin. Vəzir dedi: "Allah, bizim başımıza bu oyunu açan o arvada lənət eləsin. Bir padşahdan başqa səltənətin bütün əyanlarını getirib doldurub bura".

Bu sözü eşidəndə padşah qışqırı: "Kəs səsini! O yavanın, ismet-sizin toruna bîrinci mən düşmüşəm!" Dülger onların bu danışğını eşidib dedi: "Bəs mən? Mənim günahım nədir? Dörd qızıl dinara ona dolab qayırımadım, indi də gelmişdim haqqımı alam. Məni tovlayıb saldı bura, qapını bağladı". Onlar qibleyi-aləmin ürəyini açmaq üçün oradan-buradan söhbət eləməye başladılar.

Birdən qonşular qapıya geldilər, gördülər ki, evdə lələ köçüb yurdur qalıb, həyət-baca bomboşdur. İş belə olanda, onlar bir-birlərinə dedilər: "Dünən qonşumuz filankəsin arvadı buradaydı, indi evdə səs-səmər yoxdur, heç kim göze dəymir. Gəlin qapını sindirəq, içəri baxaq, görək bunlara nə olub. Sonra başlarına bir iş golər, vali yapışar bizim yaxamızdan, hamımızı tutub salarlar zindana". Qonşular qapını sindirdilər, içəri girəndə dolabda acından, susuzluqdan zarıldayan adamları götürüb təccüb elədilər. Bir-birlərinə dedilər: "Bəlkə bu dolabækələr cin-şayətindir?" Onlardan biri bərkədən dedi: "Gəlin od vurub hamısını ele oradaca yandıraq". Bunu eşidəndə qazi çağrırdı: "Amandır, elə iş eləməyin..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.

596-a gecə



Elə ki beş yüz doxsan altıncı gecə oldu, Şəhrizad nağılın dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, qonşular od vurub dolabı yandırmaq istəyəndə qazi qışqırı: "Amandır, elə iş eləməyin!" Onda qonşular bir-birlərinə dedilər: "Cinlər bəzən adam cildinə girib bizim kimi danışırlar". Qazi onların sözlerini eşidəndə Qurandan bir neçə ayə oxuyandan sonra dedi: "Qorxmayın, dolaba yaxın gelin". Adamlar yaxınlaşanda qazi dedi: "Mən qazi filankəsəm, siz də filankəsərsiz. Bu dolabin içi adamlı doludur". Onda qonşular qazidən soruştular: "Bəs səni bura kim salıb? Nağıl elə görək bu nə məsələdir?"

Qazi əhvalatı əvvəldən-axıracan onlara açıb nağıl elədi. Adamlar dülger götirdilər, usta dolabın gözlerini bir-bir açdı, qazi, vali, vəzir, padşah, dülger – hamısı arvadın onların əyninə geyindiyi paltarda içəridən çıxdılar. Onlar üst-başlarına baxıb başladılar bir-birini lağla qoymağ, bu ona gülündü, o buna. Sonra arvadı axtarmağa başladılar, ancaq tapa bilmədilər. Arvad bu adamların əynindən çıxardığı paltarların hamısını götürüb aparmıydı. Onlar evlərinə paltar üçün adam göndər-dilər. Paltar gələndən sonra geyinib adam arasına çıxdılar.

İndi, ya qibleyi-aləm, gördün ki, bir arvad o qədər kişinin başına necə oyunlar açdı.

Yedinci gün həmən kəniz haray-həşirlə padşahın sarayına gəlib qapıda böyük tonqal qaladı. Onun yaxasından tutub çəkə-çəkə apardılar padşahın hüzuruna. Padşah xəber aldı: "Bu tonqalı nə üçün qalamışan?" Qız cavab verdi: "Əgər sən mənim üstümde oğluna tənbəh eləməsən, özümü oda atıb yandıracağam. Bundan belə dünya gözümdə heç nədir, sənin hüzuruna gələndə vəsiyyətimi eləmişəm, pullarımı, şeylərimi paylamışam. Özümü öldürəcəyəm, hamamçı arvada zülm eleyən padşah kimi sən də peşman olacaqsan. Padşah soruşdu: "O əhvalat necə olub?" Kəniz dedi:

KƏNİZİN ALTINCI NAĞILI

Qibleyi-aləm sağ olsun, biri var idi, biri yox idi, keçmişdə bir arvad var idi. Cox halal, dindar, təmiz bir adam idi. Padşahın sarayına gəlib-gedirdi. Hökmdarın yaxın adamları, eyanları onun ehtiramını saxlayırdılar. Günlərin bir günü bu arvad yene padşahın sarayına gəldi, keçib oturdu hökmdarın arvadının yanında. Bir azdan padşahın arvadı min dinar dəyeri olan boyunbağı boyundan çıxardı, ona verib dedi: "Ay filankəs, hamama girirəm, bu boyunbağım qalsın səndə, çıxanda verərsən". Hamam sarayı özündəydi. Arvad boyunbağını aldı, hərəmxanada bir yerde oturub padşahın arvadı yuyunub hamamdan çıxana kimi gözlədi. Namaz vaxtı çatanda arvad boyunbağını namaz xalçasının altına qoyub başladı namaz qılmağa. Namazdan sonra arvad, subaşına çıxdı, o qayıdana kimi bir quş galib boyunbağınu xalçanın altından götürdü, aparıb saldı saraya divarın deşiyinə. Arvad içeri qayıdanda bundan xəbəri olmadı. Padşahın arvadı hamamdan çıxıb boyunbağınu istədi. Arvad gördü boyunbağı qoymuş yerdə yoxdur, axtardı, hər yani ələk-vələk elədi, boyunbağı tapılmadı ki, tapılmadı. Onda arvad dedi: "And olsun Allaha bura kənar adam gəlməyib. Qoymuşdum namaz xalçasının altına, bəlkə başım ibadətə qarışında nökər-qulluqçudan biri götürüb, nə deyim, iman geden yerdir, düzünü bir Allah bilir".

Padşah ehvalatdan xəbər tutanda, arvadına əmr elədi dindar arvadı o ki var döydürüb dağlatdırınsın..."

Şəhrizad bu yerde seherin açıldığıni görüb nağılı yarımcıq qoydu.



Ela ki beş yüz doxsan yeddinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, padşah arvadına əmr elədi dindar arvadı o ki var döydürüb dağlatdırınsın. Arvadı nə qədər döydüler, bədənini dağladılar, heç nə boyuna qoya bilmədilər. Arvad günahı heç kimin üstüne yixmadı. Sonra şah əmr elədi, arvadı zəncirləyib zindana saldılar. Bir xeyli müdətədən sonra günlərin bir günü padşah öz sarayında çarhovuzun yanında

əyləşmişdi, arvadı da yanında oturmuşdu. Bu vaxt padşahın gözünə bir quş sataşdı, fikir verdi, gördü quş sarayın divarındaki deşikdən itən boyunbağını dartıb çıxardı. Padşah kənizlərdən birini çağırıb göndərdi, qız quşu qovub boyunbağı saldırdı. İş belə olanda, padşah başa düşdü ki, dindar arvadın günahı yoxmuş, yazığa nəhaq yerə tənbəh eləyib. Tutduğu işə çox peşman oldu. Hökmdar əmr elədi, arvadı zindandan çıxardıb getirdilər, padşah onun almından öpdü, ağladı, yalvardı ki, haqsızlıq elədiyinə görə günahından keçsin. Sonra padşah arvada çoxlu pul vermək istədi, ancaq o heç nə götürmədi, hökmdarın günahından keçdi, sonra da çıxıb getdi evinə. And içdi ki, bir də heç kimin evinə ayağını basmasın. O vaxtdan hamidan uzaqlaşış dağda, dərədə sərgərənən gəzib can ağızından çıxana kimi ömrünü Allah-təalaya dua eləməklə keçirdi.

Ya qibleyi-aləm, kişilərin belə-belep işləri çoxdur. Deyirlər ki, iki göyərçin vardi. Biri erkək, o biri dişi. Onlar yayda öz yuvalarına arpa, bugda daşıybı yığmışdır. İstilər artanda taxıl quruyub azaldı. Erkək göyərçin dişi göyərçinə dedi: "Bu dənin hamisini sən yemisən!" Dişi göyərçin dedi: "And olsun Allaha, mən heç nə yeməmişəm". Ancaq erkək göyərçin inanmadı, dişisini dimdikləyib öldürdü. Bir müddətən sonra nəmişlik düşdü. Yuvaladı dənlər islanıb işdi, çox göründü. Onda erkək göyərçin başa düşdü ki, öz dişisini nəhaq yerə öldürüb. Cox peşman oldu, ancaq bu peşmanlığın faydası olmadı. Erkək göyərçin qəm dəryasına batdı, xıffət elədi, yemədi, içmədi, günlərin bir günü azarlayıb öldü.

Padşah sağ olsun, kişilərin arvadlara qurduları kələklər haqqında hełə mən elə nağıllar bilirəm ki, onlar bu danışdıqlarından da təccüb-lüdür". Padşah dedi: "Nə bilirsən, daniş!" Kəniz dedi: "Qibleyi-aləm sağ olsun, biri var idi, biri yox idi, keçmiş zamanlarda bir padşah var idi. Bu padşahın qızı o qədər gözəl idi ki, görən deyirdi, yeməyim, içməyim onun xəttü-xalına, gül camalına tamaşa eləyim. Bir baxışda oğlanların ağlını başından alırdı. Özü həmişə qürrələnib deyirdi: "Gözəllikdə bu dünyada mənim tayim-bərabərim yoxdur". Şah oğlanları hər yandan ona elçi göndərildilər, ancaq qız heç birini bayənmirdi. Adı da ad-Dətmədi.

Əd-Dətmə deyirdi: "Məni ancaq o adam alacaq ki, cəng meydanında mənə üstün gəlsin. Kim mənə zor gəlsə, can-başla ona əra gedəcəyəm. Yox əger mən onu bassam, onda atını, yarağını olindən alıb, libasını

soyunduracağam, alına da yazacağam: "Rəhim eləyib, öldürmədim". Uzaqdan, yaxından, dünyanın hər yerində padşah oğlanları tökülüb gəlirdilər, ancaq heç biri Əd-Dətmanın qabağında duruş verə bilmirdi. Qız hamisinin atını, silahını alıb alımlarına damğa basırdı, rüsvay eləyib yola salırdı.

O vaxt İran padşahlarından birinin Bəhram adlı bir oğlu vardı. Şahzadə Bəhram qızın sorğunu alanda atasının xəzinəsindən pul, qızıl-gümüş, daş-qas götürüb, köhlən atlar seçirdi, qoşun götürüb Əd-Dətmanın yanına yola düşdü. Az getdi, çox getdi, gəlib qız olan məmlekətə yetişdi. Bura çatandan sonra Behram qızın atasına qiyamətli bəxşşələr göndərdi. Padşah emr elədi ki, ona böyük ehtiram, hörmət-izət göstərsinlər. Səhərisi gün şahzadə vəzirleri padşahın hüzuruna göndərib qızına evlenmək niyyətində olduğunu bildirdi. Padşah Bəhrama belə bir cavab göndərdi: "Oğlum, məlumun olsun ki, o barədə qızımın ixtiyarı özündədir. O, and içib ki, kim cəng meydannında ona qalib gəlsə, ancaq həmən adama əra gedəcək". Onda şahzadə xəber göndərdi: "Mən qızın şərtini eşidən sonra öz məmlekətimdən durub göləmişəm". Padşah dedi: "Sabah sen meydanda onunla görüşərsən!"

Səhərisi gün padşah qızının yanına gedib əhvalatı ona danışdı. Qız məsələdən agah olan kimi, cəng libasını geyindi, silah götürüb meydana çıxdı. Oğlan da meydana gəldi. Camaat əhvalatı eşidəndə hər yandan tökülüşüb gelmişdi. Əd-Dətma üzünə rübənd salmışdı, beline qurşaq bağlamışdı. Şahzadə təpədən-dırnağa möhkəm zirehli libasdayıdı. Onlar bir-birinin üstüne cumdular. Cəng başlandı, xeyli vuruşdular, at oynatıldılar. Əd-Dətma gördü ki, şahzadə indiyəcən onunla döş-döşə gələn oğlanların hamisindən igid, hamisindən güclüdür. Qız qorxdu ki, Bəhram üstün gəlib camaatin içərisində onu rüsvay elər. Onda çəresiz qalıb belə qərara gəldi ki, biciliyə əl atıb oğlana bir fənd qursun. Cəngin qızığın yerində qız birdən rübəndi üzündən götürdü, sıfəti on dörd gecəlik ay kimi işiq saldı. Oğlan onu görəndə özünü itirdi, qolları yanına düşdü, bilmədi nə eləsin. Qızda elə bu lazımdı id, tez oğlanın üstüne cumub, ley sərçəni alan kimi, oğlanı yehərdən aşındı. Əd-Dətmanın gözəlliyi oğlanın ağıllı başından elə almışdı ki, heç bilmədi birdən-birə başına nə gəldi. Qız onun atını, yarağını, libasını aldı, özünü damğalayıb buraxdı.

Şahzadə özünə gələndən sonra neçə gün nə dilinə yemək-içmək vurdu, nə gecələr yuxu yatdı, qızın eşqi od olub onun ürəyini yandırdı.

O, qullarını atasının yanına yola salıb ona yazdı ki, bəs belə-belep, ta niyyətinə çatmayinca ondan vətənə qayıtdı yoxdur, ölüb qalacaq burada. Bəhramın atası naməni alanda çox qəmgin oldu, istədi şahzadənin köməyinə qoşun göndərsin, ancaq vəzir-vəkili qoymadı, ona məsləhət gördülər ki, sebirlə olsun.

Oğlan çox götür-qoy eləyəndən sonra gördü ki, istəyinə yetmək üçün hiylə işlətməkdən başqa çərəsi yoxdur. O özünü qoca qiyafəsinə saldı, padşahın qızının tez-tez seyre çıxdığı bağa gedib bağbana dedi: "Mən qəribəm, uzaq məməlkətdən gəlmisəm. Uşaqlıqdan peşəm bağ salıb ağacbecərmək, gül-çiçək yetişdirməkdir. Heç kəs torpağın dilini mənim kimi bili bilməz. Bağban bu sözləri eşidəndə çox şad oldu, Bəhramı adamlarının yanına aparıb hamisina tapşırı ki, qəribdən muğayat olsunlar. O gündən şahzadə bağda qulluq eləməyə, ağac əkib meyvəbecərməyə başladı. Oğlan burada işləməkdə olsun, indi sizə kimdən deyim, şah qızından. Günlərin bir günü, qullar, yedəklərində də xalı-gəbə, qab-qacaq yüksəlmış qatırlar bağa gəldilər. Şahzadə bunnarın nə üçün olduğunu xəbər alanda qullar dedilər: "Bu gün padşahın qızı bura seyre çıxacaq". İş belə olanda, şahzadə tez mənzilinə qaçı, öz məməketlərindən götirdiyi bahalı bəzək şeylərindən, gözəl geyimlərindən götürüb bağa qayıtdı. Orada bir yerdə oyləşib bu şeylərdən qabağına düzdü, əldən düşmüş qocalar kimi əl-ayağını əsdirməyə başladı..."

Şəhrizad bu yerde səhərin açıldığına görüb nağılı yarımcıq qoydu.



Elə ki beş yüz doxsan səkkizinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayat eləyirlər ki, İran padşahının oğlu özünü qoca qiyafəsinə saldı, bağda oturub vətənidən götirdiyi bəzək şeylərini, gözəl geyimləri qabağında yere düzdü, özü də əldən düşmüş qocalar kimi əl-ayağını əsdirməyə başladı. Bir saatdan sonra padşahın qızı könizlərin, xədimlərin arasında bağa gəldi, elə bilirdin ulduzların arasında on dörd gecəlik ay görünür. Onlar şahzadəyə yaxınlaşanda, birdən gördülər ki, əl-ayağı əson pirani bir qoca oturub, qabağında da şahanə bəzək şeyləri, geyimləri.

Qızlar çox təəccübənin xəbər aldılar ki, bu şeyləri niyə bura düzüb. Oğlan dedi: "Bunları verib sizin birinizlə evlənmək istəyirəm". Qızlar gülüşdülər, ona sataşmağa başladılar. Biri soruşdu: "Arvadı alıb nə eleyəcəksən?" Şahzadə cavab verdi: "Birçə dəfə üzündən öpüb boşayacağam". Onda padşahın qızı dedi: "Bax bu qızı sənə verdim". Şahzadə çəliyə söykenib birtehər ayağa qalxdı, əsə-əsə, qıçları dolas-dolaşa irəli yeriyib qızın üzündən öpəndən sonra bəzək şeylərini, paltarları götürüb ona verdi. Qız sevindi. O biriləri şahzadəni lağla qoyub o ki var güldülər, sonra da çıxıb getdilər. Səhərisi gün qızlar bir də bağa gələndə gördülər ki, qoca yenə həmən yerdə oturub, bu gün yərə düzdüyü şeylər dünənkilərdən da çıxdı. Qızlar onun yanında oturub soruşdular: "Ey qoca, bu şeyləri neynirsən belə?" Şahzadə cavab verdi: "Yenə dünənki kimi bunları verib sizin birinizlə evlenəcəyəm". Padşahın qızı dedi: "Elə o qızı sənə verdim". Şahzadə yerindən qalxdı, qızın üzündən öpüb şeylərin hamisini ona verdi. Ondan sonra qızlar çıxıb getdilər. Padşahın qızı şahzadənin kənizlərə bağlılığı bu daş-qası, bahalı paltarları görəndə öz-özünə dedi: "Yaxşısı budur, bu şeyləri elə mən özüm alım, bunun mənənə heç bir ziyanı olmaz".

Səhərisi gün o, kəniz paltarı geyinib evdən çıxdı. Xəlvət yollarla şahzadənin yanına gəlib dedi: "Ey qoca, mən padşahın qızıym. Məni alarsanım?" Şahzadə cavab verdi: "Canla-başla!" O əvvəlkilərdən qat-qat bahalı zinət şeyləri, paltarlar çıxardıb qızı verdi, sonra da ayağa qalxdı ki, onun üzündən öpsün. Qız arxayın idi ki, ona heç nə olmayacaq. Şahzada ona yaxınlaşan kimi qucaqlayıb zorla yera yıldı, bakırəliyini götürəndən sonra qızdan soruşdu: "Məni tanımadın?" Qız dedi: "Sən kimsən?" Oğlan cavab verdi: "Mən İran padşahının oğlu Bəhramam, şahlığımı, vətənimi buraxıb burada özümü bu qiyafəyə salmışam, özü də birçə sənin xətrinə". Qız dinməzçə onun altından qalxdı. Başına gelen işdən sonra nə oğlanın suallarına cavab verirdi, nə də özü ona bir söz deyirdi. Öz-özüne belə fikirləşirdi: "Əger mən onu öldürsem, onun ölümünün mənənə bundan sonra bir faydası olmayıcaq. Ancaq birçə əlac qalıb ki, bu oğlana qoşulam, onların məmləkətinə qaçam". Padşahın qızı bu qərara gələndən sonra saraya qayıtdı, vəzndə yüngül, qiyəmtərəq ağır nəyi vardi hamisini yüksəldirdi, oğlana sıfariş eləyib qərarını ona bildirdi, tapşırıb ki, yır-yığış eləyib səfərə cəhiyat görsün. Onlar vədələşdikləri gecə, qaranlıqda, handa bir seçmə atlar minib

yola düşdülər, elə sürdülər ki, hələ səhər olmamış çox uzaq bir məm-ləkətə yetişdilər.

Bu minvalla, gethaget, axırdı gəlib İran padşahının torpağına çat-dılar. Onlar səhərə yaxınlaşanda oğlanın atasının yanına müstuluqcu getdi. Padşah bu xəbəri eşidib çox şad oldu, qoşun-leşkər götürüb oğlu-nun pişvazına çıxdı.

Bir neçə gündən sonra padşah əd-Dətmanın atasına qiyəmtli bəx-şışlar göndərdi, özünə də yazdı ki, qızdan nigaran olmasın – onun evin-dədir, cehizini göndərsin. Əd-Dətmanın atası İran padşahının göndər-diyi bəxşisi aldı, çox məmənun olub, gələn elçilərə böyük hörmət-izzət göstərdi. Sonra da şahane məclis qurdurdu, hakimlə şahidləri çağırıldı, qızın kəbinini şahzadəyə kəsdirdi. İran padşahından name getirən elçilərə qiyəmtli bəxşışlar verib qızının cehizini göndərdi. Şahzadə Bəhram ta ölen günə kimi əd-Dətmayla bir yerde şad-xürrəm ömür sürdürdü.

Ya qibleyi-aləm, indi gördünmü, kişilər arvadlara necə hıylelər qururlar? Mən ölüncən şikayətimdən el çəkmərəm!"

Padşah əmr elədi oğlunun boynu vurulsun.

Ancaq elə bu vaxt yedinci vəzir padşahın hüzuruna gəldi, onun qabağında yeri öpüb dedi: "Ey şahım, bir qədər səbir elə, sənə məs-ləhətim var, deyim, qulaq as. Bu dünyada kim ki, teləsmir, tədbirlə iş görür, o həmişə arzusuna çatır. Kim ki teləsir, kemhövsələlik elayir onun nəsibi ancaq peşmançılıq olur. Mən görüürəm ki, bu arvad fitnə-kardır, sənə vadər elayir özün-özüne qəsd eləyəsən. Amma mən sənin sadiq qulunam, həmişə səndən mərhəmet görmüşəm. Arvadların fitnəkarlığı barəsində mən biləni heç kim bilmir. Qarı ilə tacir oğlunun nağılıni danışsam, özün görərsən!" Padşah soruşdu: "Əhvalat necə olub?" Vəzir dedi:

YEDİNCİ VƏZİRİN NAĞILI

Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, biri var idi, biri yox idi, bir tacir var idi. Bu tacir çox dövlətliydi, özünün də gözünün ağı-qarası bir oğlu vardı. Günlerin bir günü oğlan atasına dedi: "Ata, mənim bir arzum var, əgər onu yerine yetirsən, elə bilerəm dünyani mənə verdin". Tacir cavab verdi: "Nedir arzun, oğlum? Gözümüz də istəsən, səndən əsirgəmərəm, təki arzun ürəyində qalmasın". Oğlan

dedi: "İsteyirəm mənə bir az pul verəsən, tacirlərə qoşulam, gedəm Bağdad vilayətini gəzəm, xəlifənin sarayını görəm. Tacir oğlanları o yerlər barəsində mənə çox danışıblar, indi isteyirəm bir dəfə də mən gedib gəzəm". Atası dedi: "Getsən, sənin ayrılığınə biz necə dözərik?" Oğlan cavab verdi: "Mən sən sözümü dedim. Özün bil, icazə versən də gedəcəyəm, vermesən də. Bu fikir mənə arız olandan səbrim-qərarım kəsilib. Gedib Bağdadi görməsəm, sakit ola bilmerəm..."

Şəhrizad bu yerdə şəhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

599-cu gecə

Elə ki beş yüz doxsan doqquzuncu gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Qibleyi-aləm sağ olsun, belə rəvayet eləyirlər ki, tacirin oğlu atasına dedi: "Mən, nə olur olsun, sefərə çıxıb Bağdada getməliyəm!" Tacir görəndə ki, oğlu sözündən dönməyəcək, çərəsiz qalıb ona otuz min dinarlıq mal aldı, yegana oğlunu tacirlərə qoşub özlerine də bərk-bərk tapşırıb ki, ondan muğayat olsunlar, sonra tacir, oğluyla salamatlaşıb evinə gəldi, oğlan da tacir yoldaşları ilə yola düşdü, az getdi, çox getdi, axırdı gəlib Bağdad şəhərinə yetişdi.

Buraya çatanda oğlan bazara gedib orada özünə gözəl bir ev kirəlli. Ev o qədər qəşəng idi ki, adam baxanda ağılı gedirdi. Həyətində quşlar cəh-cəh vururdu, içərisində üz-üzə tikilmiş rahat otaqlar vardı, döşəməsi rəngbərəng mərmərdən idi, divarlarına gözəl naxışlar vurulmuşdu. Oğlan dalandardan soruştu: "Buranın ayı neçəyədir?" Dalandardan cavab verdi: "On dinara". Oğlan bunu eşidən sonra dedi: "Zarafat eləyirsən, yoxsa düz sözündür?" Kişi cavab verdi: "And olsun Allaha, düzünü deyirəm! Kim bu evə daşınsa, burada iki həftədən artıq qalmır". Oğlan xəbər aldı: "Bunun səbəbi nədir?" Dalandardan cavab verdi: "Oğlum, kim bura köcdü, o, bu evdən ya xəstələnib çıxır, ya da onun buradan meyitini çıxardırlar. Camaat arasında bu ev məşhur olub, heç kim ürək eləyib bura köcmür, ona görə də kiraya qiyməti belə aşağı düşüb".

Bunu eşidən sonra oğlan çox təəccüb eləyib dedi: "Yəqin bu evdə qaribə bir sırr var, ona görə də kirayənişinlər xəstələnlər, ölürlər!"

O, bir xeyli fikirləşəndən sonra kor şeytanın hiylələrindən qorunmaq üçün Allaha pənah gətirdi, qorxunu ürəyindən çıxardıb hemən evə yiğişdi. Alverini eləməyə başladı. Bir neçə gün bu minvalla gelib keçdi, ancaq dalandardan nağılı elədiyi işlər onun başına gelmedi.

Günlərin bir günü oğlan çıxıb darvazanın qabağında oturmuşdu. Bu vaxt gördü ki, birçəyi ağarmış, xallı ilana oxşayan bir qarı gelir. Qarı Allaha dua eləyə-eləyə yolda qabağına çıxan daşı-kəsəyi götürüb qıraqa atırdı. Arvad darvazanın qabağında oturan oğlunu görəndə təəccübə ona baxmağa başladı. Oğlan soruştu: "Ay qarı, sən məni tanıırsan ki, belə baxırsan, yoxsa bir adama-zada oxşadırsan?" Oğlanın sözlərini eşidən qarı tez onun yanına gəldi, salam verib soruştu: "Havaxtdan burada olursan?" Oğlan cavab verdi: "Qarı nənə, iki ay olar". Onda qarı dedi: "Mən də elə bax buna təəccüb eləyirəm. Oğlum, men səni tanımıram, sən də məni tanıırsan, heç kimə də səni oxşatıram. Ancaq ona təəccübənirəm ki, səndən başqa kim bu evə köçüb bir azdan ya azarlayıb buradan gedib, ya da ölüb, meyitini bu evdən çıxardıblar. Oğlum, cavansan, heyifşən, mən yəqin bilirom ki, sənin burada qalmağın çox qorxuludur. Bu sarayın yuxarısında eyvan var, bəyəm sən qalxıb oradan baxmamışan?"

Qarı bunu deyəndən sonra çıxıb getdi. Oğlanı fikir-xəyal götürdü, öz-özünü dəyişdi: "Mən sarayda yuxarıya qalxmışdım, ancaq orada eyvan olduğunu görməmişəm". O, tez yerindən durub içəri girdi, oranın hər yanını gəzib baxmağa başladı, çox axtarandan sonra künclə xırda bir qapıya rast gəldi. Bu qapının cəftəsinin üstündə hörümçək tor qurmuşdu. Bunu görəndə oğlan fikirləşdi: "Yəqin bu qapını açıb içəri girən ölüür, ona görə də hörümçək tor qurub, bura ayaq basan yoxdur". İş belə olanda, oğlan Allah-tealanın kələməni ürəyinə gətirdi: "De ki, Allah alına nə yazıb, o da olacaq". Sonra o qapını açıb dar pilləkənlə qalxmığa başladı. Yuxarıya çatanda orada bir eyvana rast gəldi. Oğlan eyvanda öyleşdi, başladı dincəlməyə, oyana-buyana tamaşa eləməyə. Elə bu vaxt özünü qəşəng bir imarət dəyişdi. Onun yuxarısındakı eyvan-dan Bağdadın hər tərəfi görünürdü. Bu eyvanda bir qız dayanmışdı, deyirdin bəs huridir. Qız bir baxışda oğlanı heyran eləyib ağlımın başından aldı, onu Əyyub dərdinə, Yaqub qəmino mübtələa elədi.

Oğlan qızı diqqət yetirəndən sonra öz-özünü fikirləşdi: "Adamlar deyirlər ki, heç kim bu evdə sağ çıxmır: ya ölüür, ya da azara düşür -

yəqin hamısı bu qızın dərdindən belə olur". İndi o, mənim də ixtiyarımı əlimdən aldı, bəs mən başıma nə çərə qılım?!" O, fikirleşə-fikirleşə aşağı düşdü, otağa girib əyləşdi. Ancaq bir yerde qərar tuta bilmirdi, durub darvazaya çıxdı. Heç bilmirdi nə eləsin. Birdən gördü ki, həmən qarı yenə Allaha dua eləyə-eləyə budur gelir. Onu görçək oğlan tezayağa qalxdı, özü arvada birinci salam verib dedi: "A qarı nənə, necə ki, sənin sözünü o qapını açmamışdım, sağ-salamat idim, heç nəyin də dərdini çəkmirdim. Elə ki qapını açıb pilləkənlə yuxarı qalxdım, eyvana çıxıb baxanda qonşu eyvanda gördüyüüm ağlımı başından elədi. İndi yəqin bilirəm ki, öləcəyəm. Mənim bu dərdimin dünyada bir təbibi varsa, o da sənsən".

Oğlanın sözlərini eşidəndə qarı gülüb dedi: "Allah-tealanın izniyle sənə heç nə olmaz". Arvad bunu deyəndə oğlan evə girdi, oradan yüz dinar götürüb yenə bayırı çıxdı, arvada dedi: "Qarı nənə, bu pulları götür. Mən qulam, sahibim də sənsən, rəhim elə mənə, nə qədər ki, gec deyil, imdadıma yet. Yoxsa ölərəm, qiyamət günündə qanımı səndən alarlar". Qarı cavab verdi: "Canla-başla. Ancaq oğlum, isteyirəm bir işdə mənə balaca kömək eləyəsen, onda arzuna çatarsan". Oğlan soruşdu: "Qarı nənə, de görün nədir istəyin?" Qarı cavab verdi: "İstədiyim budur ki, ipək bazarına gedəsən. Orada Əbülfət ibn Kəydamin dükənini xəbər alasan. Elə ki dükəni sənə göstərilər, gedərsən ora, salam verib deyərsən: "Səndə olan o zərxara örpeyiñ birini mənə ver". Onun dükənində həmən örpkədən yaxşısı yoxdur. Örpeyi neçəyə deyir-desin, alıb özündə saxlarsan. Sabah, Allah qoysa, geləcəyəm sənin yanına" Qarı bunu deyib getdi. Oğlan səhərəcən bir böyüyü üstən o biri böyüyü üste döndü, elə bil yerinə qor dolmuşdu.

Səhər açılcaq yerindən qalxdı, cibinə min dinar qoyub ipək bazarına getdi, Əbülfətin dükənini soraqlaşmağa başladı. Tacirlərdən biri Əbülfətin dükənini ona göstərdi. Oğlan Əbülfətin yanına gəldi. Gördü ki, onun qulluğunda quyllar, nökərlər dayanıb, özü də üz-gözündən hörmətli-izzətli adama oxşayır. Bu tacir çoxlu var-dövlət sahibi idi. Oğlanın eyvanda gördüyü o gözəl də bu tacirin arvadı idi. O arvad kimi bir gözəl heç padşah oğlanlarına da qismət olmamışdır.

Bəli, oğlan Əbülfəti görüb salam verdi. Tacir onun salamını aldı, oturmaq üçün yer göstərdi. Oğlan onun yanında əyləşib dedi: "Ey tacir-başı, mənə belə bir örpkə lazımdır, gətirt baxım". Tacir qula buyurdu

dükənən o tərəfindəki ipək tayıni gətirsin. Qul gedib malı gətirdi. Əbülfət tayı açıb oradan bir neçə örpkə çıxartdı. Oğlan onların gözəlliyinə heyran oldu. O, qarının tapşırığı örpeyi seçib əlli dinara tacirdən aldı, götürüb sevinə-sevinə eve geldi..."

Şəhrizad bu yerde səherin açıldığını görüb nağılı yarımcıq qoydu.



600-ü gecə

Elə ki altı yüzüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirler ki, oğlan örpeyi tacirdən alıb evə gətirdi. Bir azdan qarı oğlanın yanına gəldi. Oğlanaya qalxbı örpeyi ona verdi. Qarı dedi: "Ocaqdan mənə bir köz getir". Oğlan gedib köz gətirdi, qarı örpeyiñ bir ucunu oda tutub yandırandan sonra yenə onu əvvəlki kimi qatladi, özüyle götürüb Əbülfətin evinə getdi, ora çatıb darvazanı döyməyə başladı. Tacirin arvadı onun səsini eşidəndə gəlib darvazanı açdı. Qarı bu arvadın anasıyla rəfiqə idi. Ona görə tacirin arvadı qarını tanıydı, bilirdi ki, anasının rəfiqəsidir. O soruşdu: "Qızım, ananın sizdə olmadığını bilirəm, gedib evində ona baş çəkmişəm. İndi buradan ötürdüm, qorxdum namazımın vaxtı keçə, döndüm bura. Bilirəm sən təmizkar adamsan, ev-eşiyin tərtəmiz olur, isteyirəm burada dəstəməz alıb namaz qılam".

Bu sözləri eşidəndə tacirin arvadı qarını içəri çağırıldı, qarı həyətə girib salam verdi, aftafanı arvaddan alıb dəstəməz alandan sonra otaqlardan birinə keçib namaz qıldı. Ancaq bir azdan ev sahibəsinin yanına gəlib dedi: "Qızım, ağlıma gəldi ki, o namaz qıldığım yerde nökər-qulluqçu gəzir, ora birdən pak olmaz. Ona görə də namazımı batıl elədim. Bax gör hara pakdır, gedim orada təzədən namaz qılım. Cavan gəlin qarının elindən tutub dedi: "Neynək, qarı nənə, gedək mənim yataq otağıma, həmişə erimin oturduğu taxtın üstündə namazını qıl". Gəlin qarını öz yataq otağına apardı. Qarı namaz qılıb Allaha dua eləməyə başladı. Sonra da gəlin o yana baxanda gırəvəyə salıb örpeyi onun balıncının altına qoydu. Qarı namazı qılıb qurtardı, gəlinə dua-səna eləyəndən sonra çıxıb getdi.

Axşam gelinin əri tacir evə geldi. Arvadın yatağının üstündə oturdu. Arvad xörək gətirdi. Tacir doyuncu yeyib-içəndən sonra əlini yuyub balıncı dırşəkləndi. Ele bu vaxt birdən gördü ki, balıncın altından örpəyin ucu çıxıb. Götürüb baxan kimi örpəyi tanıdı. Kişi o saat arvadından şübhələndi, ürəyinə pis şey gəldi. Onu yanına çağırıb soruşdu: "Bu örpəyi haradan almışan?" Gelin andaman eləyib dedi: "Səndən başqa mənim yanına gələn olmayıb". Tacir biabırçılıqdan qorxub bir söz demədi, fikirləşdi: "Əgər bu səhbəti evdən qırğa çıxartsam bütün Bağdadda rüsvay olaram". Tacir Əbülfət adlı-sanlı adamdı, xəlifəylə həmsəhbət idi. Ona görə de susmaqdan başqa çarəsi yox idi. Arvadına ağdan-qaraya bir söz demədi. Arvadın adı Mahziyyayıd. Tacir onu səsləyib dedi: "Eşitmışəm anan bərk azarlayıb, ürəyi ağrıdır, arvadlar başına yiğışıp ağlayırlar. Sifariş göndərib ki, yanına gedəsən".


Arvad anasının yanına getdi, içəri girəndə gördü ki, anası sağ-salamat oturub evində. Bir qədər keçəndən sonra hamballar arvadın nəyi vardi, hamisini tacirin evindən daşıyb getirdilər. Anası bunu görəndə soruşdu: "Qızım, nə olub belə, başına nə gəlib?" Ancaq qızı əhvalatı anasından gizlətdi. Arvad qızının tacirdən ayrıldığını qəmğin olub o ki var ağladı.

Bir neçə gündən sonra qarı onlara gəldi, ürəyi yana-yana salam verib dedi: "Ay qızım, başına dönüm, nə olub sənə? Ürəyimin başına od salmışan". Sonra o, qızın anasının yanına keçib soruşdu: "Ay bacı, nə olub belə, qızınla ərinin əhvalatı necə olub?" Deyirlər ki, tacir onu boşayıb. Bu yazığın nədir günahı, nə eləyib ki, əri onu boşayıb?" Qızın anası dedi: "Bacı, bəlkə Allah sənin duanı eşidə, kömək eləyə, əri qayıdır Mahziyyaya barişa. Axi sən oruc tutan, namaz qılan adamsan, gecəni səhərcən ibadətdə olursan. Qızıma dua elə". Sonra tacirin arvadı onların yanına gəldi, bir yerdə oturub səhbət elədilər. Qarı dedi: "Qızım, qəm eləmə, Allahın köməyilə bu yaxın günlərdə səni ərinlə barışdıraram".

Qarı onlardan çıxdı, oğlanın yanına gedib dedi: "Otağı yır-yığışdır, bu axşam Mahziyyani götürəcəyəm sənin yanına". Oğlan yemek-içmək üçün nə ki lazımdı, alıb hazırlatdı, sonra da oturub başladı onları gözləməyə. Qarı da Mahziyanın anasının yanına gəlib ona dedi: "Bacı, toy var, qoy qız mənimlə getsin ora, bir az ürəyi açılsın, dərdi dağılsın. Toydan sonra özüm onu sağ-salamat qaytarıb gətirərəm". Arvad yerindən qalxdı, qızını geyindirib-kecindirdi, bəzəndirdi, onu qarıyla

bərabər aparıb darvazayacaq ötdü. Özü de qarıya bərk-bərk təşirdi: "Ondan mügayat ol, məbadə onun üzün bir namehrəm görsün. Özün bilirsən ki, onun əri xəlifəylə durub-oturur". Bəli, qarı Mahziyanı özüylə götürüb oğlan olan evə gətirdi. Qız ele bildi ki, toy bu evdədir. Qarı onu içəri aparıb qonaq otağına ötdü..."

Şəhrizad bu yerdə səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.



Ele ki altı yüz birinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eləyirlər ki, Mahziya qonaq otağına girəndə oğlan yerindən sıçradı, onu qucaqlayıb əl ayağını öpüşə qərq eləməyə başladı. Qız oğlanın gözəlliyyəne heyran oldu, ona elə gəldi ki, gəlib düşdüyü bu otaq, bu güller, süfrəyə düzülmüş nemətlər hamısı şirin yuxudur. Qarı qızın özünü itirdiyini görüb dedi: "Qızım, Allahın nəzəri sənin üstündə əskik olmasın! Qorxma, burada oturmuşam, səni qoyub getmərəm. Sən ona yaraşırsan, o da sənə". Mahziya utana-utana oturdu. Oğlan onunla zarafat elədi, onu güldürdü, şeir oxudu, məzəli əhvalatlar nağıl elədi, ta o vaxtacan ki, qızın qaməti dikəldi, eyni açıldı. Mahziya yedi, içdi, şərabdan xumarlanıb udu götürdü, əlib oxumağa başladı. Oğlanın gözəlliyyə onu cəzb eləmişdi. Oğlan da bunu görüb iğkisiz, şərabsız sərəxos olmuşdu, ürəyi sinəsinə siğmirdi. Qarı onları tək qoyub o biri otağa keçdi.

Səhər sübh yenə onların yanına gəldi, salam verib Mahziyyadan soruşdu: "Qızım, gecən necə keçdi?" Gelin cavab verdi: "Sənin sayəndə, sənin ara düzəltməkdə usta olmanın sayəsində yaxşı keçdi". Onda qarı dedi: "Dur ayağa, ananın yanına gedək". Oğlan bu sözləri eşitək ona yüz dinar verib dedi: "Qoy bu gecəni də burada qalsın". Qarı onların yanından çıxdı, qızın anasının yanına gəlib dedi: "Qızın səna salam-dua göndərir. Təzə gəlinin anası Mahziyyaya and içdirib ki, bu gecəni onlarda qalacaq". Mahziyanın anası dedi: "Nə olar, bacı, onların ikisindən də Allah razı olsun. Təki qızın ürəyindən olsun, gecəni orada qalmağının eybi yoxdur, hara təlösür, qoy ürəyi açılsın. Qorxum ancaq əri sarıdanıdır".

Qarı bu minvalla cürbəcür hiylə qurub qızın anasını aldatdı. Mahziya düz yeddi gün oğlanın yanında qaldı. Hər gün də qarı oğlandan yüz dinar aldı. Yeddi gün gözləyəndən sonra Mahziyanın anası qariya dedi: "Bu saat mənim qızımı ver, onu gözləməkdən gözlerimin kökü saraldo. Nə müddətdir evdən gedib, burada nəsə var". Qarı arvadın sözlərindən bərk acıqlanıb onun yanından çıxdı, birbaşa Mahziya olan evə geldi. Bu vaxt oğlan içdiyi şərabdan sərəxş olub yorğan-döşəkdə yatmışdı. Qarı Mahziyanın elindən yapışış evdən çıxdı. Birlikdə qızın anasının yanına geldiler. Arvad qızını görəndə çox sevindi, şad oldu, qızını üzügürlər qarşılıyib dedi: "Qızım, səndən yamanca nigarandım, acığım hamısını tökdüm bu bacılığımın üstüne, ağızma gələni ona deyib xətrinə dəydim". Qızı cavab verdi: "Dur ayağa onun əlini-ayağını öp, o qulluqcu kimi mənim qulluğumda durub, bir sözümüz iki eləməyi. Əgər dediyimi eləməsən, onda mən sənin qızın deyilem, sən adda mənim anam yoxdur." İş belə olanda, qızın anası o saat yerindən qalxıb qarının könlünü aldı.

Oğlan sərəxşluqdan ayılıb Mahziyanı yanında görməyəndə sevindi, çünki kamını alıb ürəyinin arzusuna çatmışdı. Bir azdan qarı onun yanına gəldi, salam verib soruşdu: "Hə, necə baxırsan mənim işlərimə?" Oğlan cavab verdi: "İşı çox yaxşı düzəldtin, sənin felinə, fəndinə sözüm yoxdur!" Onda qarı dedi: "Yaxşı! indi də gedək korladığımız işləri yoluна qoyaq, arvadı qaytaraq ərinin yanına, axı onların bir-birindən ayrı düşməsinə biz bails olmuşuq". Bunu eşidəndə oğlan soruşdu: "Mən nə eləməliyəm?" Qarı cavab verdi: "Sən gedərsən tacirin dükanına, salam verib oturarsan onun yanında. Bu vaxt mən gelib dükanın qabağından ötəcəyəm. Məni görçək tez içəridən çıxb, yapışarsan yaxamdan, başlarsan söyüb hədəleyə-hədəleyə örpeyi təleb eləməyə. Tacirə də deyərsən: "Ağa, yadindadırı, onda səndən əlli dinara örpek almışdım? Kənizim onu evdə başına örtüb, bir ucunu yandırmışdı. Kənizim bu qarını çağırtdırb örpeyi verir ki, onu bir adama közətdirsən. Qarı örpeyi götürüb o gedəndir ki, gedib, bir də üzünü görməmişik". Oğlan dedi: "Gözüm üstə, can-başla elərəm".

Bu danışıldan sonra oğlan həmən saat evdən çıxb tacirin dükanına getdi, bir qədər onun yanında oturandan sonra gördü ki, budur, qarı elində təsbeh çevirə-çevirə dükanın qabağından ötür. Oğlan o saat ayağa qaxdı, küçəyə çıxb tutdu arvadın yaxasından, başladı onu söyüb danlamışa. Qarı dilini şirin eləyib dedi: "Oğlum, nə cələson haqqın var".

Bazarın camaati onların başına toplandı, hərə bir yandan xəber aldı: "Nə olub?" Oğlan cavab verdi: "Ay camaat, mən bu tacirdən əlli dinara bir örpek almışdım. Evdə kəniz onu birçə saatlıqə başına örtüb ocağın yanında oturanda qıgilçım düşüb örpeyi bir ucunu yandırmışdı. Örpeyi verdik bu qariya ki, bir adam tapıb onun yanın yerini közətdirsin. O gündən örpeyi da götürüb yoxa çıxb". Bunu eşidən qarı bərkdən dedi: "Oğlan düz deyir. Doğrudan da örpeyi mənə veriblər. Ancaq mən bunlardan çıxandan sonra həmişə getdiyim evlərdən bir neçəsində olmuşam. Örpek haradasa huşumdan çıxb qalıb. İndi ha fikirləşirəm, yadına sala bilmirəm. Mən faşır arvadam, bilmədim örpeyi sahibinə nə cavab verəcəyəm, ona görə də qorxundan gözüna görünmədim". Bu vaxt gəlinin əri tacir bu danışçıların hamisini eşidirdi..."

Şəhrizad bu yerde sahərin açıldıqını görüb nağılı yarımcı qoydu.



Elə ki altı yüz ikinci gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayet eləyirlər ki, oğlan qarının öyrətdiyi kimi onu tutub örpeyi istəyəndə tacir onların səhbətini əvvəldən-axıracan eştidi. Fitnəkar qarının qurduğu kəlek baş tutdu. Tacir ayağa qalxıb ucadan dedi: "Allahü-əkbər!" Ürəyimə şübhə getirdiyimə görə xudavəndi-kərim özü mənim günahımdan keçsin". Kişi məsələnin düzünü öyrəndiyinə görə Allaha min şükür eləyəndən sonra qarının yanına gelib ondan soruşdu: "Sən bizim evə gəlib gedir-sən?" Qarı cavab verdi: "Ay oğul, mən sənin də evinə gedirəm, başqa evlərə də gedirəm. Allah yolu yığıb dolanıram. İndi yadına sala bilmirəm ki, o örpeyi harada qoyub getmişəm". Tacir dedi: "Sən gedib örpeyi bizdə bir adamdan xəber almışan?" Qarı cavab verdi: "Ey ağa, sənin evinə getmişəm, orada mənə dedilər ki, arvadını boşamışam. Kor-peşman geri qayıtdım. O gündən bu günə dəha heç kəsdən soruşmamışam".

İş bu yerə çatanda tacir üzünü oglana tutub dedi: "Qarını burax getsin, örpek məndədir". Bu sözlərdən sonra kişi örpeyi dükəndən getirib ora toplaşanların gözünün qabağında oglana verdi. Sonra da

arvadının yanına getdi, bir qədər pul verib könlünü aldı, lənət şeytanı dedi, külfətini götürüb evinə apardı. Qarının fitnesindən xəbəri olmadı.

İndi, padşah sağ olsun, arvadların belə-bələ kələyi çox olur". Sonra vəzir dedi:

Qibleyi-aləm sağ olsun, belə rəvayət eləyirlər ki, bir şahzadə tək-tənəhə seyre çıxmışdı. Bu vaxt yamyəşil bir bağa rast geldi. Gördü ki, burada ağaclar bardan başını aşağı əyib, budaqlarda quşlar cəh-cəh vurur, arxlardan dumdur su axır. Bağ cavan şahzadənin xoşuna gəldi. O, burada əyləşdi, özüyle götürdüyü quru meyvalerdən çıxardıb yavaş-yavaş yeməyə başladı. Elə bu vaxt bir də gördü ki, bir az aralıda nəse bərk tüstü qalxır. Şahzadə qorxdu, tez yerindən qalxıb bir ağaca çıxdı, six budaqların arasında gizləndi. Oğlan ağacdan baxanda gördü ki, yaxınlıqdakı çayın ortasından bir ifrit çıxdı. O başında ağızqıffılı mərmər sandıq tutmuşdu. İfrit sandığı bağda yere qoyub açanda içindən bir qız çıxdı. Qız o qədər gözəl idi ki, üzü gün kimi yanındı. İfrit qızı qabağında oturdub ona tamaşa eləmeye başladı. Doyunca baxandan sonra başını qızın dizinin üstünə qoyub yuxuya getdi. Qız onun başını ehmalca dizinin üstündən götürdü, qoydu yerə, özü ayağa qalxıb bağda gəzməyə başladı. Birdən gözü oğlanın çıxdığı ağaca sataşdı. Şahzadəni görəndə ona işarə elədi ki, aşağı düşsün. Oğlan düşmedi. Qız çox yalvarandan sonra dedi: "Əgər bu saat yera düşüb mən deyəni eləmə-sən, ifriti oyadacağam, sənin yerini ona deyəcəyəm, o dəqiqə səni tutub öldürəcək". Oğlan qızın bu sözünü eşidəndə qorxub ağacdan endi. Qız o saat oğlanın el-ayağını öpməyə, onu həvesləndirib özüyle yaxın olmağa razı salmağa başladı. Axırda oğlan razı oldu, qızın arzusunu yerinə yetirəndən sonra qız dedi: "O barmağındaki üzüyü mənə ver". Şahzadə üzüyü barmağından çıxardıb ona verdi. Qız ipək düyünçəsini açıdı, düyünçənin içində səksənəcən üzük vardı. Oğlanın üzüyünü qoydu onların arasına. Şahzadə soruşdu: "Bu qədər üzük nəyinə lazımdır?" Qız cavab verdi: "Bu ifrit mənə atamın xanimanından oğurlayıb. Mən qoyub sandığın içinə, ağızını qifilləyir. Hara getdi, mən sandığın içində başına alıb özüylə aparır. Mən elə istəyir ki, bircə dəqiqə ayrı dura bilmir. Qoymur istədiyimi eləyəm. Mən də gördüm o belə eləyir, and içdim ki, bundan belə kim mənimlə yaxın olmaq istədi, heç birinə yox deməyəcəyəm. Bu gördünүn üzükler də mənimlə olan kişilərdən yadigarıdır. Kiminlə ki yaxın olmuşam, hərəsindən bir üzük alıb bu

dəsmalın arasına qoymuşam. İndi sən çıx get, hara gedirsən, mən də görüm yene kimə rast gələrəm. İfrit helə çox yatacaq".

Cavan şahzadə qızın sözlerini eşidəndən sonra ondan aralanıb getməyə üz qoydu. Bir xeyli gedəndən sonra gelib atasının mülkünə çatdı. Padşah haradan bileydi ki, oğlunun bağda rast gəldiyi qız hökmardan qorxmayıb, onu saymayıb, şahzadənin başına nə oyun açıb. Padşah üzüyünün itdiyini eşidəndə qəzəblənib əmr elədi, oğlunun boynunu vursunlar. Ancaq vəzirler, vəkillər hökmardan əl-ayağına diüsdürələr, şahzadəni öldürməyi qoymadılar. Padşah öz otağına getdi. Axşam olanda adam gönderib vəzirlərini, vəkillərini yanına çağırtdı. Hamısı hüzurunda hazır olanda, hökmardar ayağa qalxdı, oğlunun qanının arasına girdiklərinə görə əyanlarının hamisina razılıq elədi. Şahzadə də onlara razılıq eləyib dedi: "Çox sağ olun ki, atamın ürəyini yumşaldız, qoymadız məni öldürtsün. Allah qoysa mən də sizin bu yaxşılığınızın əvəzini çıxaram". Sonra o, üzüyün necə olduğunu onlara nağıl elədi. Bunu eşidəndə vəzirlər Allahdan şahzadəyə uzun ömür, şan-şöhrət dilədilər, sonra da hökmardın hüzurundan çıxıb getdilər.

Ya qibleyi-aləm, görürsenmi arvadların necə fitnələri olur, kişi-lərin başına necə kələklər açırlar".

Bunu eşidəndə padşah öz oğlunun boynunu vurdurmaq fikrindən el çekdi.

ŞAHZADƏ İLƏ YEDDİ VƏZİRİN ƏHVALATI

(ardı)

Aradan yeddi gün keçmiş səhər-səhər padşah yenə taxta çıxıb əyleşmişdi. Bu vaxt oğlu öz müəllimi əs-Sindbadla birlikdə onun yanına gəldi, padşahın hüzurunda yeri öpdü, mahir bir natiq kimi söze başlayıb əvvəlcə atasını, sonra onun vəzirlərini, cümlə əyanlarını salamladı, şənlinə törfli sözler deyib hamisine razılıq elədi. Burada üləmalar, əmirlər, sərkərdələr, hörmətli şəxslər əyleşmişdilər. İçəridə oturanların hamısı şahzadənin nitq məharətinə, danışmaq qabiliyyətinə, dilaverliyinə heyran qaldı. Padşah oğlunun sözlərini eşidəndə çox şad oldu, şahzadəni yaxına çağırıb alnından öpdü. Sonra üzünü əs-Sindbada tutub soruşdu ki, nə üçün şahzadə yeddi gün idi danışmındı.

Müəllim cavab verdi: "Ya hökmədar, elə xoşbəxtlik də onda oldu ki, danışmadı. Mən qorxurdum ki, bu müddətde onun boynu vurulacaq. Bunların hamısı çoxdan mənə bəyan idi. Hamisini şahzadə anadan olan günü onun ulduzuna baxanda görmüşdüm. İndi, ya qibleyi-aləm, sənin xoşbəxtliyindən bəla şahzadədən sovuşub gedib. Bu sözləri eşidəndə padşah çox şad oldu, vəzirlerindən soruşdu: "Söyləyin görüm: əgər mən oğlumun boynunu vurdursayıdım, bunun günahı kimin üstünə düşərdi - mənim, kənizin, yoxsa bu müəllim əs-Sindbadın?" İçəridə əyləşənlər susub cavab vere bilmədilər. Onda şahzadənin müəllimi əs-Sindbad üzünü oğlana tutub dedi: "Oğlum, sən ver bu sualın cavabını..."

Şəhrizad bu yerde səhərin açıldığını görüb nağılı yarımcıq qoydu.

603-cü gecə



Elə ki altı yüz üçüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət əleyirlər ki, əs-Sindbad şahzadəyə dedi: "Oğlum, sən ver bu sualın cavabını". Şahzadə dedi:

KƏNİZLƏ SÜDÜN ƏHVALATI

Deyirlər ki, bir tacirin qonaqları gəlmİŞdi. O, kənizi göndərdi ki, gedib bazardan süd alsın. Kəniz bazara getdi, bir küp süd alıb geri qayıtdı. Qız yolla gedəndə, bu vaxt göydə onun başının üstündən uçan bir ley da cynağında ilan aparırdı. Quş ilanın boğazını sıxanda onun zəhərindən bir damcı qızın əlində apardığı küpün içine düşdü. Kəniz bunan xəbəri olmadı. Südü evə getirdi. Ev sahibi süddən töküb özü də içdi, qonaqlarına da verdi. Süd onların boğazından o yana getməmiş hamısı zəhərlənib öldü. Ya qibleyi-aləm, indi kim deyə bilər ki, bu bədbəxtliyin günahı kimdir?"

Məclisdə əyləşənlərdən biri dedi: "Günah südü içənlərin özlərindədir". O biri dedi: "Yox, günah kənizdədir: gərek südü ağzıortülü qabda aparayıd".

Onda oğlanın müəllimi əs-Sindbad üzünü şahzadəyə tutub dedi: "Oğlum, sənən bu baredə fikrin nedir?" Şahzadə cavab verdi: "Mənim fikrim belədir ki, bunların hamısı sehv əleyirlər, günah nə kənizdədir, nə də o südü içənlərdədir. O adamların eçeli tamam imiş, alınlarına belə yazılıbmış, onlar da dünyadan bu cür getməliymişlər".

Məclis əhli oğlanın bu cavabını eşidəndə onun ağlına, kamalına heyran qaldılar, şahzadəni ucadan tərifləyib dedilər: "Ey hökmədar, sən elə cavab verdin ki, onun müqabilində heç kim ağızını açıb bir söz söyleyə bilməz, bu zəmanədəki adamların arasında elmdə sənə yetəni olmaz". Bunun cavabında şahzadə dedi: "Mən alım deyiləm, iki gözündən müstər qoca da, üçyaşlı körpə də, beşyaşlı uşaq da məndən ağıllıdır". Məclisdə əyləşənlər dedilər: "Özündən ağılli bildiyin o üç nəfərin əhvalatını bizə danış qulaq asaq". Şahzadə sözə başladı:

TACİRLƏ KOR ŞEYXİN ƏHVALATI

Bəla rəvayət əleyirlər ki, bir tacir vardi. O çox varlı-dövləti adam idı. Çox yerler gəzmişdi, çox ölkələr görmüşdü. Günlərin bir günü bu tacir yenə bir məmlekətə səfər elemək fikrinə düşdü. Həmən yerdən gələnlərdən xəbər aldı: "Orada nə alıb aparsam yaxşı qazanaram?" Cavab verdilər: "Səndəl ağacı al apar, səndəl ağacı orada yaxşı qiymətə gedir". Bəli, tacir pullarını verib səndəl ağacı aldı, yola düşdü, bir neçə gün, neçə gecə yol gedəndən sonra gəlib həmən şəhərə çatdı.

O şəhərə girəndə axşam idi. Gördü ki, bir qarlı bir dəstə qoyunu qabağına qatıb aparır. Arvad tacirin yanında çatanda ayaq saxladı, salam verib soruşdu: "Kimsən, ay adam?" Tacir də cavabında dedi: "Mən qərib tacirəm". Onda qarlı dedi: "Özünü bu yerin adamlarından gözlə, hamisi lotudur, oğrudur, onların arasına bir qərib düşəndə aldadıb olan-olmazını əlindən alırlar. Məsləhətim qulağında qalsın". Qarlı aralanıb getdi.

Şəhərisi gün şəhər əhlindən biri tacirə rast geldi, salam verib ondan soruşdu: "Ağa haradan gəlmisin?" Tacir cavab verdi: "Filan şəhərdən". Onda şəhərli soruşdu: "Nə mal getirmisin?" Tacir cavab verdi: "Səndəl ağacı getirmişəm, deyirlər, sizin şəhərdə yaxşı qiymətə gedir". Şəhərli dedi: "Onu sənə deyənlər sehv əleyirlər, burada şəhə-

dən axşamacan qazan altında yandırğımız elə səndəl ağacıdır. O, bürada odun qiymətinədir". Tacir şəhərlinin bu sözlerini eşidəndə qanı qaraldı, peşman oldu. O, kişinin dediklərinə inanırdı da, inanmırda da. Tacir bu şəhər xanlarından¹ birində özünə mənzil tutdu, özünə xörək hazırlayanda səndəl ağaclarından yarış qazanın altında yandırmaga başladı. Həmin şəhərli bunu görüb soruşdu: "Bu səndəl ağaclarını mənə satarsanmı? Nəcədən ürəyin istəyir pulunu verərəm". Tacir dedi: "Sataram". Bele razılaşandan sonra kişi onun malını daşıyıb öz anbarına yığıdı. Tacir ümidi eleyirdi ki, satdığı səndəl ağacının müqabilində ondan istədiyi qədər qızıl alacaq.

Gecəni tacir orada yatdı. Səhər açılında durub şəhəri gəzməyə getdi. Küçədə getdiyi yerdə qabağına taygöz bir kişi çıxdı. Onun gözünün biri kor idi, bu şəhərdə yaşayanlardan idi. O, taciri görən kimi yaxasından tutub dedi: "Gözümü sən vurub tökmüsən, indi iki dünya bir ola səni heç yerə buraxan deyiləm!" Tacir andaman elədi ki, heç nədən xəbəri yoxdur, sonra da dedi: "Bele kələklər baş tutmaz!" O saat adamlar onların ətrafına toplaşdı, hərə bir yandan taygözdən xahiş elədi ki, tacirə sabahacan möhlət versin, sabah onun gözünün bahasını gətirib verər". Bu adam tacirə zəmin durandan sonra taygöz onun yaxasını buraxdı. Tacir çıxıb getdi. Taygöz onu dərtişdirəndə ayaqqabısı cirilmişdi. Ona görə pinoçi dükənинə dönüb ustaya dedi: "Bu ayaqqabını götür yama, səni razı salaram". Dükəndən çıxıb bir qədər gedəndən sonra gördü ki, bir dəstə adam oturub qumar oynayır. Tacirin ürəyi sixıldı, fikrini dağıtmaq üçün onların yanında oturub tamaşa etməyə başladı. Qumarbazlar ona da teklif elədilər ki, oynasın. Tacir razi olub oynamaya başladı. Oyunun qaydası beləydi ki, udan nə istədi, uduzan onu verməliydi. Qumarbazlar onu udandan sonra dedilər ki, ya gərək dəryadakı suyun hamisini içsin, ya da olan qalan pullarını ortalığa qoysun. Tacir ayağa qalxıb dedi: "Sabaha kimi mənə möhlət verin". Sonra da kor-peşman yola düzəldi, bilmirdi ki, bu işlərin axırı necə olacaq.

O, qanı bərk qara, ovqatı təlx, gəlib yoluñ qıraqında əyləşdi, fikirləşməye başladı. Elə bu vaxt keçən dəfəki qarı gəlib onun yanından ötürdü. Taciri görüb dedi: "Niye belə oturmussan, yoxsa şəhərin camaati səni aldadıb? Üzündən görürəm, çox fikirlisən". Tacir başına gələnlərin hamisini əvvəldən-axıracan ona nağılı elədi. Qarı soruşdu: "Kim idi o

¹ Xan – tacir karvansarası

sənə deyən ki, səndəl ağacı burada odun qiymətinədir? Səndəl ağacının ritli bizim yerdə on dinaradır. Eybi yoxdur, mən sənə bir məsləhət verərəm, ona əməl eləsən, ümid var bu bələdan qurtarasan. Gedərsən filan qapıya, orada bir kor şeyx olur, ağıllı, çoxbilmış, hər şeydən başı çıxan qoca bir adamdır. Hami onun yanına gedir, bir işləri olanda ondan məsləhət alır. O da yanına gələnlərə ağıllı yol göstərir. Hər cür fitnə-fesaddan, cadadan, tilsimdən başı çıxır. Şəhərin bütün lotuları, dələduzları gecələr onun başına toplaşırlar. Gedərsən onun yanına, bir yerdə gizlənərsən, elə eylərsən ki, oradakılar səni görməsinlər, ancaq sən onları söhbətlərini eşidəsən. Şeyx onlara cürbəcür şeylər danışacaq. Diqqətlə qulaq as, bəlkə dediklərindən bir şey öyrənib, onun köməyilə rəqiblərinin əlindən qurtara bildin..."

Şəhrizad bu yerdə səhərin açıldığıını görüb nağılı yarımcıq qoysu.



Elə ki altı yüz dördüncü gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, qarı tacirə dedi: "Gedərsən şeyxin yanına, şəhər camaati axşamlar onun başına toplaşır. Gizlənib söhbətə qulaq asarsan, bəlkə orada bir şey öyrənib, onun köməyilə rəqiblərinin əlindən qurtara bildin".

Tacir qarının dediyi evi arayıb tapdı, gördü ki, kor şeyx oturub. O xəlvətcə keçib şeyxin yaxınlığında bir kündə gizləndi. Aradan bir saat keçməmiş, gördü ki, budur ona kələk gəlmək istəyənlər bir-bir gəlib toplaşdırılar, şeyxlər də, bir-birləri ilə də salamlaşdırılar, sonra keçib onun dövrəsində əyləşdirilər. Şeyx onlara yemək qoysu, yeyib doyandan sonra hər biri öz əhvalatını danışmağa başladı. Əvvəlcə tacirdən səndəl ağacını alan adam irəli durub şeyxə bir nəfərdən səndəl ağacını aldığıni söyləyib dedi: "Danışığımız belədir ki, satan nə istəsə mən ölçü qabını həmən şeyla doldurub ona verməliyəm".

Şeyx dedi: "Bu işdə o sənə üstün göləcək". Lotu soruşdu: "O mənə necə üstün göləcək?" Şeyx cavab verdi: "Əgər desə ki, ölçü qabının içini qızılla, ya gümüşlə doldur ver, verərsən?" Lotu dedi: "Versəm

ziyan eləmərəm". Şeyx soruşdu: "Yaxşı, əgər desə ki, ölçü qabının içərisini birəylə doldur, özü də elə et ki, birlərin yarısı erkək olsun, yarısı da dişi. Onda necə?" Bunu eşidənə lotu başa düşdü ki, belə olsa keleyi baş tutmayıacaq.

Sonra taygöz sözə başlayıb dedi: "Ya şeyx, bu gün mən küçədə qərib bir adama rast gəldim, dalaşdım, yaxasından yapışib dedim: "Mənim gözümü sən çıxartmışan, ver bahasını". Əl çəkmirdim, axırdı bir dəstə adam gəldi, zəmin durdular ki, həmən şəxs sabah gözümüzün bahasını gətirib mənə verər. Ona görə də buraxdim getdi". Şeyx dedi: "Əgər o adam istəsə, yaqın bil ki, məsələdə sənə üstün gələr". Taygöz soruşdu: "Necə gələr?" Şeyx cavab verdi: "Sənə deyər ki: "Gözünün o birini də çıxart, mən də öz gözümü çıxardım, qoyaq ikisini de tərəziyə, əgər sənin gözünün çəkisi mənim gözümün çəkisine bərabər oldu, onda demək sən haqlısan, tələbin də doğrudur". Neticədə sən o kişinin gözünün dəyərini ona verməli olacaqsan. Özü də sən iki gözündən də kor olacaqsan, amma onun heç olmasa bir gözü qalacaq". Bu sözləri eşidənə taygöz başa düşdü ki, tacir belə danışsa, ona üstün gələcək.

İndi də pinoçi sözə başlayıb dedi: "Ya şeyx, bu gün yanına bir kişi gəldi. Ayaqqabılarnı mənə verib dedi: "Götür bunları yama". Soruşdum: "Neçə verərsən?" Cavab verdi: "Ayaqqabılıarı yaxşı yama, səni razı salaram". İndi gerək pulunun hamısını versin mənə, ayrı cür məni razı sala bilmez". Şeyx dedi: "Həmən şəxs istəsə sabah gəlib ayaqqabılarnı səndən alar, özü də haqq-zad verməz". Pinoçi soruşdu: "Neçə verməz?" Şeyx cavab verdi: "O sənə deyər ki, sultan bütün düşmənlərinə davada üstün gəlib, onlarda taqət qalmayıb, deyər ki, sultanın övladları çoxdur, sərkərdələri güclüdür. Sən bu dediklərimə razısanmı? Bunun cavabında əgər sən desən ki, "raziyam", o öz ayaqqabılarnı götürüb gedəcək, sənə də heç nə verməyəcək. Əgər desən razı deyiləm, onda da ayaqqabını götürüb sənin peysərinə-peysərinə döyücək". Pinoçi anladı ki, tacir belə danışsa, ona üstün gələcək.

Axırdı, taciri qumarda udan adam metləbini danışib dedi: "Ya şeyx, mən bir adamlı qumar oynayıb onu udmuşam. Şərtimiz də belə idi ki, udan nə istədi, uduzan onu verməlidir. Odur ki, mən həmən şəxsə dedim: "Dəryadakı suyun hamısını içməlisən, əgər içdin - mən bütün pullarımı verərəm sənə, yox, əgər içə bilmədin, onda sən nə qədər pulun var, hamısını verməlisən mənə". Bunu eşidənə şeyx dedi:

"Həmən adam istəsə bu işdə sənə üstün gələr". Qubarbaz soruşdu: "Necə üstün gələr?" Şeyx cavab verdi: Deyər: "Sən dənizi boşalt bir qaba, ver mənə, men də hamisini içim". Sən də ki, bunu bacarmazsan, o adam mərci udar".

Tacir bu sözlərin hamısını eşitdi, başa düşdü ki, rəqiblərinin əlində xilas olmaq üçün neçə danışmaq lazımdır. Bir azdan adamlar şeyxin evindən dağlılışib getdilər. Tacir də oradan çıxıb öz mənzilinə yollandı.

Elə ki seher oldu, taciri qumarda udan kişi onun yanına gəldi, tacir dedi: "Dəryanı doldur bir qaba ver mənə içim". Gələn adamın bunun qabağında deməyə daha bir sözü olmadı. Üstəlik, özü yüz dinar verib yaxasını onun əlindən qurtardı. Bu adam çıxıb gedəndən sonra pinoçi gəldi, başladı ki, söz danışqıdan keçər, məni razı salmalısan. Tacir dedi: "Sultan bütün rəqiblərinə üstün gəlib, düşmənlərini davada qəhr eleyib, onun övladları hamidan fərasətlidir. Sən buna razısanmı?" Pinoçi dedi: "Bəli, raziyam". Onda tacir ayaqqabılarnı ondan alıb ustani pulsuz yola saldı.

Bir azdan taygöz kişi gəldi, tacirin boğazına çökdü, gözünün bahasını istəməyə başladı. Tacir dedi: "Sən o tek qalan gözünü çıxart, mən də gözümüz birini çıxardım, qoyaq tərəziyə. Əgər çəkidə bərabər gəlsələr, onda demək sən haqlısan, gözünün dəyərini verim çıx get". Taygöz gördü işin o yeri deyil, kələyi baş tutmayıacaq. Odur ki, yüz dinara tacirlə barışib işinə getdi.

Hamidan axırdı tacirdən səndəl ağacını alan gəlib dedi: "Mənə satdırın ağacın pulunu al". Tacir soruşdu: "Na qədər verirsən?" Kişi cavab verdi: "Danışmışıq ki, səndəl ağacının hər ölçüsünün müqabilində sənə bir ölçü nə istəsən verim. İstəyirsən ləp qızıl-gümüş götür". Tacir dedi: "Ölçü qabının içini birəylə doldur ver mənə, səndəl ağacları olsun sənin. Ancaq gerək birlərin yarısı erkək olsun, yarısı dişi". Kişi bu sözü eşidəndə dedi: "Mən bunu bacarmaram".

Tacir bu münaqişədə üstün gəldi. Alıcı yüz dinara onunla barışdı, səndəl ağaclarını sahibinə qaytardı. Tacir malını ürəyi istəyen qiymətə satıb çoxlu qazanc eləyəndən sonra o şəhərdən yola düşüb öz məməkətinə getdi..."

Şəhrizad bu yerde sehərin açıldığını görüb nağılı yarımcıq qoydu.

605-ci gecə

Elə ki altı yüz beşinci gecə oldu, Şehrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, bele rəvayət eləyirlər ki, tacir malını üreyi isteyən qiymətə satıb çoxlu qazanc eləyəndən sonra o şəhərdən yola düşüb öz məmlekətinə getdi".

Şahzadə sözünün dalını danışıb dedi: "O ki qaldı üçyaşlı uşaqın əhvalatı, o da bele olub. Biri vardi, biri yoxdu, bir kişi vardi. Bu kişi yaman arvadbaz idi, günlərin bir günü eşitdi ki, filan şəhərdə bir arvad var, gözəllikdə tayı-bərabəri tapılmaz. Kişi özünü saxlaya bilmədi, cürbəcür bəxşis-zad götürüb yola düşdü, birbaş həmən şəhərə getdi. Arvada name yazdı ki, bəs bele-bele, dərdindən deli-divane olmuşam, sənəsiz dolana bilmirəm, eşqin məni məcbur eləyib vətənim, ev-əşiyimi buraxıb senin xətrinə bu şəhərə gəlim. Arvad işdən hali olandan sonra kişini yanına çağırıldı. Kişi içəri girəndə arvad ayağa qalxıb onu hörmət-izzətlə salamladı, əlini öpdü. Sonra əyloşdırıb qabağına süfrə açdı, hər cür naz-nemət düzdü.

Bu arvadın üç yaşında bir uşağı vardı. Arvad onu tek qoyub özü qonağına xörək bişirirdi. Bir azdan kişi dedi: "İndi də gəl bir az uzanaq!" Arvad cavab verdi: "Axi, uşaq baxı". Kişi dedi: "O dilsiz-ağızsız uşaqdır, ne qanır". Arvad dedi: "Bilsən ki, hər şeyi necə başa düşür, elə deməzsen". Bu vaxt birdən uşaq bərkden ağladı. Anası xəbər aldı: "Niyə ağlayırsan, oğlum?" Uşaq cavab verdi: "Mənim üçün aş çək, üstünə de yağ tök". Anası onun qabına aş çəkdi, üstünə yağı tökdü. Uşaq bir qədər yeyib, yenə ağlamağa başladı. Anası yenə soruşdu: "Niyə ağlayırsan, oğlum?" Uşaq cavab verdi: "Aşımın üstüne şəker səp!"

Kişi bunu eşidəndə açıqlanıb qışkırdı: "Bele də nədamət uşaq olar!" Uşaq dedi: "Nədamət sənən ki, o şəhərdən durub bu şəhərə arvadbazlığı gelmişən. Mənim gözüüm nəsə düşməşdü, ağlayırdım ki, gözüüm yaşına qarışib çıxsin. İndi də yağı, şirin aşdan doyunca yeyib yerimdə oturmuşam. İndi gör hansımızıq nədamət?"

Kişi balaca uşaqın sözlerini eşidəndə bərk utandı, xəcalət çekdi. Xudavəndi-kərimdən ona düzlük verildi, həmən saat bed əməlindən əl çekdi, arvada toxunmayıb öz şəhərinə qayıtdı, ömrünün axırınacan tutduğu işin peşmanlılığını çekdi.

UŞAQLA QORUQÇU ARVADIN ƏHVALATI

Sahzadə sözünün dalını danışıb dedi: "Padşah sağ olsun, beş yaşında uşaqın da əhvalatı belə olub. Rəvayət eləyirlər ki, dörd tacir var idи. Bir gün onlar pullarının hamısını bir kisəyə yiğib mal almağa gedirlər. Yolda bir gözlən bağı rast gəlirlər. İçində pul olan kisəni bağı qoruyan arvada tapşırıb bağı girirlər. Gəzməyə, yeyib-içib kef eləməyə başlayırlar. Onlardan biri deyir: "Mən özümlə müşk-ənber götürmüşəm, gəlin bu axar suda başımızı yuyub saçımıza etir vuraq". O biri soruşdu: "Axi, onda bizə daraq lazımlı olacaq, darağı haradan alaq?"

Üçüncü tacir dedi: "Get qoruqcu arvaddan soruş, bəlkə onda daraq oldu".

Tacirlərdən biri arvadın yanına gedib ona dedi: "Kisəni ver!" Arvad cavab verdi: "Haçan yoldaşların hamısı bir yerdə gəlib deyərlər, onda kisəni sənə verərəm". Tacirin o biri yoldaşları çox aralıda oturmamışdır, qoruqcu arvad onları görürdü, səslərini də eşidirdi. Daraq istəməyə gələn tacir yoldaşlarını səsləyib dedi: "Arvad vermir". Tacirlər o tərəfdən qışkırb dedi: "Ver getirsin". Arvad bunu eşidəndə dinməz-söyləməz kisəni tacirə verdi. Tacir kisəni alan kimi qaçıb oradan uzaqlaşdı.

Tacirlər çox gözlədilər, gördülər ki, yoldaşları gəlib çıxmadı. Ayağa qalxdılar, qoruqcu arvadın yanına gəlib soruşdular: "Niyə o göndərdiyimiz adama darağı vermədin?" Qoruqcu arvad dedi: "O, məndən tekce sizin mənə tapşırıdığınız kisəni istədi, mən də verdim, özünüz belə buyurdunuz, o da kisəni götürüb yola düzəldi". Bunu eşitcək tacirlər başlarına, gözlərinə döyməyə başladılar, arvadın yaxasından tutub qışkırdılar: "Axi biz sənə deyirdik darağı ver!" Qoruqcu arvad cavab verdi: "O, məndən daraq istəmirdi". Tacirlər arvadı darta-darta birbaş qazının yanına apardılar, əhvalatı ona nağıl elədilər. Qazi arvadı borelu çıxardıb buyurdu ki, gərek kisəni sahiblərinə qaytarıns..."

Şehrizad bu yerde səhərin açıldığıni görüb nağılı yarımcıq qoysdu.

606-ci gecə



Ele ki altı yüz altıncı gecə oldu, Şəhrizad nağılin dalını danışmağa başlayıb dedi: "Padşah sağ olsun, belə rəvayət eleyirlər ki, qazı qoruqçu arvadı borclu çıxartdı, özünə də buyurdu ki, pul kisəsini sahiblərinə qaytarsın. Arvad kor-peşman içəridən çıxdı, bilmirdi başına nə çare qılsın. Yolda qabağına beş yaşında bir uşaq çıxdı. Uşaq arvadın qəmgin olduğunu görüb soruşdu: "Ay ana, sene nə olub?" Ancaq arvad onu uşaq görüb sualına cavab vermədi. Uşaq el çekmədi, sualını bir də, iki də, üç də tekrar elədi. Axırda arvad dedi: "Bağda bir neçə adam yanımı gəldi, içərisində min dinar olan kisəni mənə tapşırıb, özümü də xəbərdar elədilər ki, bu kisəni bizi ancaq hamımız bir yerde gelib istəyəndə qaytararsan, ayrılıqda heç birimizə verməzsən. Sonra da bağı gazib seyr eləməyə getdilər. Bir azdan onlardan bir nəfəri qayıdır dedi: "Kisəni ver!" Cavab verdim: "Havaxt yoldaşların gelər, onda". Həmin adam dedi: "Onlar məni özləri göndəriblər". Mən yenə də pul kisəsini vermedim. Belə olanda, o, aralıda oturan yoldaşlarını səsleyib dedi: "Arvad vermir". Yoldaşları da o yandan qışqırdılar: "Ver gətirsin!" Onlar çox uzaqda deyildilər, səslərini eşidirdim. Kisəni verdim gələn adama, o da kisəni götürüb yoluñ ağına düzəldi. Yoldaşları gözledilər, gördülər ki, göndərdikləri adam gelib çıxmadi. Onlar mənim yanımı gelib soruştular: "Niyə o göndərdiyimiz adama daraq vermədin?" Mən dedim: "O məndən daraq istəmədi, kisəni istədi". Bunu dediyimi gördüm, o saat yaxamdan yapışib məni birbaş qazının yanına apardılar. Qazı hökm elədi ki, kisəni sahiblərinə qaytarıram.

Uşaq dedi: "Bir dirhəm ver özüme şirni alım, mən bu işin çarəsini sənə başa salaram". Arvad ona bir dirhəm verib soruşdu: "Söylə görüm, nədir mənim çarəm?" Uşaq cavab verdi: "Qayıt qazının yanına, ona de ki, həmən adamlarla olan şərtinize görə sən kisəni onların dördü də bir yerde olanda özlərinə qaytarmalısan". Arvad qazının yanına qayıdır uşaqın öyrətdiyi sözləri ona dedi. Qazı üzünü şikayətlərə tutub xəbər aldı: "Bu zənənlə aranızda belə şərt olubmu?" Tacirlər cavab verdilər: "Bəli, olub". Onda qazı dedi: "Gedin dördüncü yolda-

şınızı da gətirin mənim yanımı, kisənizi götürün aparın". Qoruqcu arvad yaxasını onların əlindən beləcə qurtardı, özü də çıxıb işinə, gücünə getdi".

Vəzirlər, vekillər, məclisdə əyləşən başqa şəxslər cavan şahzadənin sözlərini eşidənde padşaha dedilər: "Ya qibleyi-aləm, bu zamanında ağılda, kamalda sənin oğlunun qabağına çıxan olmaz!" Onların hamısı şaha da, onun oğluna da xoşbəxtlik arzuladılar. Hökmdar da oğlunu bağırına basıb alnından öpəndən sonra kənizlə şahzadənin arasında nə baş verdiyini xəbər aldı. Şahzadə Allah-tealaya, peyğəmbərin mübarek adına and içdi ki, kəniz özü onu yoldan çıxartmaq isteyirdi. Padşah oğlunun sözlerine inanıb dedi: "Oğlum, onu verdim sənin ixtiyarına, isteyirsən öldür, isteyirsən başqa cür tənbəh elə, öz işindir." Şahzadə atasının bu sözlərinin cavabında dedi: "Mən onu şəhərdən qovacağam".

O gündən şahzadə öz ata-anasıyla bir yerdə, Kefləri pozan, Məclisləri dağıdan əcəl gələnəcən şad-xürrəm ömür sürdü.

Padşahla onun oğlu və kəniz haqqında eşitidlərimiz burada sona yetir.

MÜNDƏRİCAT

Qarı ilə zəvvarın əhvalatı (434-436-ci gecələr)	7
Təvəddüdün əhvalatı (436-462-ci gecələr)	10
Padşahla Əzrayılın əhvalatı (462-ci gecə)	60
Lovğa padşahın əhvalatı (463-cü gecə)	62
Zülmkar padşahın əhvalatı (464-cü gecə)	64
Zülqərneyin əhvalatı (464-cü gecə)	66
Ənuşirəvan şahın əhvalatı (464-465-ci gecələr)	68
Möminənin əhvalatı (465-466-ci gecələr)	70
Arvadla uşağıın əhvalatı (467-ci gecə)	74
Mömin qulun əhvalatı (468-ci gecə)	77
Mömin ər-arvadın əhvalatı (465-466-ci gecələr)	80
Əl-Həccacla cavan oğlanın əhvalatı (471-ci gecə)	84
Dəmirci əhvalatı (472-ci gecə)	86
Abidlə buludun əhvalatı (473-474-cü gecələr)	89
Müsəlmanla xacpərest qızın əhvalatı (475-477-ci gecə)	93
İbn əl-Həvvasin əhvalatı (478-ci gecə)	99
Bir peyğemberin əhvalatı (479-cu gecə)	102
Qayıqqı ilə mömin oğlanın əhvalatı (479-cu gecə)	104
Padşahla iki qardaşın əhvalatı (480-481-ci gecələr)	106
Əbülhəsənle cüzəmlinin əhvalatı (482-ci gecə)	111
Hasibə ilanlar padşahının əhvalatı (483-536-ci gecələr)	115
Dəniz səyyahı Sindbadın nağılı (536-566-ci gecələr)	214
Sindbadın birinci səyahəti (538-542-ci gecələr)	217
Sindbadın ikinci səyahəti (542-546-ci gecələr)	227
Sindbadın üçüncü səyahəti (546-550-ci gecələr)	234
Sindbadın dördüncü səyahəti (550-556-ci gecələr)	244
Sindbadın beşinci səyahəti (556-559-cu gecələr)	257
Sindbadın altıncı səyahəti (559-563-cü gecələr)	266
Sindbadın yeddinci səyahəti (563-566-ci gecələr)	274
Mis şəhərin hekayəti (566-578-ci gecələr)	283

Şahzadə ilə yeddi vəzirin əhvalatı (578-606-ci gecələr)	315
Birinci vəzirin nağılı (578-579-cu gecələr)	317
Kənizin birinci nağılı (579-580-ci gecələr)	320
İkinci vəzirin nağılı (580-581-ci gecələr)	322
Kənizin ikinci nağılı (581-582-ci gecələr)	325
Üçüncü vəzirin nağılı (582-ci gecə)	327
Kənizin üçüncü nağılı (582-584-cü gecələr)	329
Dördüncü vəzirin nağılı (584-586-ci gecələr)	334
Kənizin dördüncü nağılı (586-587-ci gecələr)	338
Beşinci vəzirin nağılı (587-591-ci gecələr)	342
Kənizin beşinci nağılı (591-593-cü gecələr)	350
Altıncı vəzirin nağılı (593-596-ci gecələr)	354
Kənizin altıncı nağılı (596-598-ci gecələr)	362
Yedinci vəzirin nağılı (598-602-ci gecələr)	367
Şahzadə ilə yeddi vəzirin əhvalatı (ardı)	377
Kənizlə südün əhvalatı (603-cü gecə)	378
Tacirlə kor şeyxin əhvalatı (603-605-ci gecələr)	379
Uşaqla qoruqcu arvadin əhvalatı (605-606-ci gecələr)	385

MİN BİR GECƏ

SƏKKİZ CİLDƏ
V CİLD

435-606-ci gecələr

“ŞƏRQ-QƏRB”
BAKİ
2007

Buraxılışa məsul: *Əziz Gülvəliyev*
Texniki redaktor: *Rövşən Ağayev*
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*
Kompyuter səhifələyicisi: *Aslan Almasov*
Korrektorlar: *Elnaz Xəlilqızı*
Leyla Hüseynova

Yığılmağa verilmiştir 03.08.2007. Çapa imzalanmıştır 08.11.2007.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 24,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 216.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.

U16(5)

M 64

